


Həydar  
Əliyev  
Şəhəq

## İKT dövlətləri





X.Rza: - Yönüümüz harayadır, Heydər bəy?

H.Əliyev: - Yönüümüz Şərqə olsa da, yolumuz Qərbədir.

X.Rza: - Günəş Qərbə batur...

H.Əliyev: - Qərbə batur ki, Şərqdən doğsun...

253244

# HEYDƏR ƏLİYEV VƏ ŞƏRQ

*Altı cilddə*

**İKT  
DÖVLƏTLƏRİ**

*Beşinci kitabı*



Azərbaycan Respublikası Təhsil Nazirliyinin  
08.12.2004-cü il tarixli 898 sayılı əmri ilə  
dərs vəsaiti kimi təsdiq edilmişdir.

**ÇAŞIOĞLU**  
2005

**AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ  
HEYDƏR ƏLİYEVİN ƏZİZ VƏ NURLU  
XATIRƏSİNƏ İTHAF OLUNUR**

Müəllif-tərtibçilər: *Qaley Allahverdiyev*  
XİN-in müşaviri,  
filologiya elmləri doktoru

*Vəhdət Sultan-zadə*  
XİN-in müşaviri

Məsləhətçi-rəyçi: *Novruz Məmmədov*  
Azərbaycan Respublikası  
Prezidenti Aparatının şöbə  
müdiri, Fövqələdə və  
Səlahiyyətli Səfir

Redaktoru: *Mübariz Qurbanlı*  
Milli Məclisin deputati,  
tarix elmləri namizədi, dosent

**“Tekfen Holding”** in qurucu rəhbərləri Nihat  
Gökyiğitə, Necati Akçağılıqlara, Feyyaz Berkərə,  
prezidenti Erhan Önerə və Azərbaycandakı təmsilçisi  
Bataçar Baysala “Heydər Əliyev və Şərq” kitabının I-  
V cildlərinin çapa hazırlanmasında göstərdikləri əvəz-  
siz kəməklik üçün dərin minnətdarlığımızı bildiririk.  
Müəlliflər

H 0803010100-985  
082-05

© “Çaşıoğlu” nəşriyyatı, 2003  
© “Çaşıoğlu” nəşriyyatı, 2005

**TARİXİMİZİN VƏ  
SİYASƏTİMİZİN  
BAYRAQDARI**

*Rəhbəri Heydər Əliyev olan xalq - xoşbaxtdır*  
İslam Kərimov,  
Özbəkistan Respublikasının Prezidenti

**M**üstəqil Azerbaycan Respublikasının dövlət qurucusu  
luğunun bütün sahalarında olduğu kimi, beynəlxalq  
diplomatik əlaqələrin mötəbər teməvi ve dinamik  
tekamülü de möhtərem Prezidentim Heydər Əliyevin adı ilə  
bağlıdır. Dünyanın ikiqütlü siyasi sisteminin dağıldığı və  
yenisinin hələ tam şəkildə öz təşəkkülünü tapa bilməydi gergin  
ve qarışq bi zamanda, qüdrəti dövlətlərin mənafelerinin  
çarpaqlaşlığı və toqquşduğu məqamlarda geostrateji mövqeyi  
göra Qərb, Şərqi və Cənub arasında ideal köprü yaradın, zəngin yeraltı və yerüstü sərvətlərə malik Azərbaycanı  
mənənətindən keşməkəşli, mürekkeb və məsuliyyətli bir tarixi mərhələsində bu görkəmli dövlət xadiminin rəhbərlik etməsi təleyin  
və Tanrınnın bize bəxş etdiyi en böyük ərməğandır.

Sovet İttifaqı kimi nehəng bir imperiyanın dağlımasından sui-  
istifadə edərək makrılı və tacavüzkər ermənilərinin “Dağlıq Qarabağ  
oyunu”, Azərbaycan parçalamaq, bölmək, tarixin səhifələrindən  
silmək üçün xalqın içərisində etnik və vətəndəş qarşılığının yaratmaq  
cəhdələri, “sapı özümüzdən olan baltalar”ın xarici ölkələrin  
mənafətinə naminə canfaslanlığı, dünyadan yeni neft strategiyasının  
yarandığı bir bölgədə ölkənin önemli mövqə tutmasına qısqancılıq,  
dövlətliliyimizin və xarici siyasetimizin həle kövrək və qayğıya  
məhtəd durumu, keçid dövrünün obyektiv çətinlikləri və bunlara  
oxşar bir çox faktorların yaratdığı ziddiyətlər, xaotik və qeyri-sabit  
proseslər, iqtisadi, mənəvi asınmalar dönyanın qabaqcıl ölkələrinin  
ikili standartlarından eziyyət çəkən Azərbaycanın demokratik  
inqışaf yolunu engelleşirdi. Müstəqilliyin szablı yollarını qat etmək,  
ölkədə stabillik, əmin-amənlilik yaratmaq, dövlətçiliyi və iqtisadiyati  
dirçəltmek, xalqı düşər olduğu bələdan xilas etmək zərurəti  
yaranmışdı.

Ölkəmizin və dövlətliliyimizin en ağır, şok væziyyətində xalqın  
təkidi xahişi və tələbi ilə, yaşınan müdriklik çağında o, bir xilaskar

kimi Bakıya qayıdı. Zəngin tacrübəyə malik siyasetçi və dövlət xadimi Azərbaycanın kəsilmiş və ya pozulmuş beynəlxalq əlaqlarını sehmana salmağa başladı. Informasiya blokadasına alınmış Azərbaycanın haqq işini, ona qarşı olan adaletsizliyi en mötəber meclislərdə, en uca kürsüllerdə gur səsle dile getirdi. Nə qədər müşkül, mümkünsün görünse də ali məqsədində doğru addim-addim irillədi.

Azərbaycanı qüdrəti, hüquqi, dünəvi və demokratik bir dövlətə çevirmək missiyası öz üzərinə götürdü.

Mənna, Midiya, Albaniya, Ərab xilafəti, Atabaylar, Ağqoyunlu-lar, Qaraqoyunlu-lar, Səfəvîlər, Şirvanşahlar, Rusiya imperiyası və Sovetlər kimi dövlətləri və siyaset tarixini əzə edən, maniməsayan Prezident Heydər Əliyev Azərbaycanın tarazlaşdırılmış müstəqil siyaset konsepsiyasının banisidir. Ölkəmizin başçısı böyük qürur hissi və faxriyə har bir mötəber toplantıda ve görüşdə "Azərbaycanımızın müstəqilliyi bizim tarixi nailiyətimizdir" sözlerini bayan etməyi və bu nailiyəti daha da möhkəmləndirməyi özünün en müqəddəs və ümde vəzifəsi sayır. Müstəqilliyimizi qoruyub yaşatmaq isə bizim hər birimizin müqəddəs vəzifəsidir. Taleyin an çatın anında, tarixi intibah və sımaq məqamında xalqımız tərefindən iki dəfə Prezident seçilən Heydər Əliyev iştirak etdiyi bütün mötəber beynəlxalq məclislərdə "Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli servətidir" fikrini döna-döna təkrar edərək dünən ictimaiyyetinə bu həqiqəti aplaşdırma yolunda olından galanı esirgəməmişdir və esirgəmən. Onun zəngin dövlət quruculuğu təcrübəsi, beynəlxalq ələmdəki böyük nüfuzu, dünənin keçmişsi və müasir durumu barədə dərin və hərtərəfi biliyə malik olması sayesində, hamçinin apardığı geniş siyasi faaliyyətin nəticəsində Azərbaycan, avvalcə keçmiş SSRİ miqyasında, hazırda isə bütün dünya miqyasında tanınmışdır. Prezidentimiz isə özünün yorulmamalığı və müdürüliyi ilə, şəxsiyyət kimi cəzabədarlığı və dərin intellekti ilə dünyada Azərbaycanın rəmziyiçəkmişdir. Beynəlxalq ələmdə Prezidentimizin şəxsiyyətinə və diplomatik maharətine verilən yüksək qiymət Azərbaycanımızı dünənin sivil dövlətləri sırasına qoyub. Ölkəmiz dünən dövlətlərinin tanıldığı və hesablaşdırğı bir dövlətə çevrilib.

Respublikamızın müstəqil siyasi kurs göttürməsi, Qafqazda, regionda və dünənda möhkəmlənməsi, öz siyasi desti-xəttinin olması, xarici siyaset sistemini qabaqcıl dünən tacrübəsi əsasında qurması, diplomatiyamız uğurlu addımları Prezident Heydər Əliyevlərə bağlıdır. Əlbette, düşmənlerimiz Azərbaycanımızın müstəqil bir dövlət kimi yaşamasının qarşısını almaq üçün hər bir hiyləyə el atdıqları bir vaxtda bu uğurlar heç də asanlıqla əldə olunmur.

"Prezident Heydər Əliyevin Azərbaycan dövlət müstəqilliyini

qorumaq, möhkəmlətmək və ölkəmizin dünən birliyinə integrasiya olunması üçün dinc və elverişli beynəlxalq şəraitin təmin edilməsinə yönəlmış çoxşaxəli, feal xarici siyasetinin nəticəsidir ki, respublikamız planetin siyasi xəritəsində özüne layiqli yer tutmuş, regionum və beynəlxalq ələmən qlobal problemlərinin həllində təsirli və əhəmiyyətli mövqə qazanmışdır". (...Novruz Məmmədov, Azərbaycan Respublikası 1991-2001, Bakı, 2001, səh 253)

XX əsrə tarix, tale Azərbaycan xalqına iki böyük erməğən bəxş etmişdir - onlardan biri müstəqilliyimizdir, digeri Heydər Əliyev kimi dahi bir şəxsiyyətin mövcudluğu və xalqımıza mənsubluğudur. Onun Yeni Azərbaycan siyaseti və dövlət quruculuğu haqqındaki fikirləri, ideya və düşüncələri ətan dövrün dərslərindən istifadə edilməkən ölkəmizin işqli geleceyinin gerçəkləşməsinə yönəldilmişdir. Prezidentimizin siyaseti Şərq müdürüklüyü və Qərb praqmatizmini özündə birləşdirir. Onun düzgün, uzaqqörən siyaseti sayesində bütün çətinliklərə baxmayaq tezliklə arazi böülüyüümüzün bərpə olunağı, ölkəmizdə sülh və əmin-amanlığın əməkdaşlığı, berqərə olacaq şübhəsizdir və bu istiqamətdə qitəyyəti adımlar atılmışdır.

Prezident Heydər Əliyev qlobal düşüncəli siyasetçidir, apardığı xarici və daxili siyaset təsəvvürə gəlməyəcək daracada çoxşaxəli və mürekkebdür. O, dünən siyasetini formalasdırın şəxsiyyətlərə onların dilində və səviyyəsində danışır. Onun apardığı siyaset sayesində suverenliyimiz və müstəqilliyimiz möhkəmlənmiş, təmin edilmişdir. Dünənin en nəhəng dövlətləri Azərbaycanla hesablaşmaga başlamışlar. Onun bayraqdanı olduğu ardıcıl və məqsəd-yönlü siyasetimiz bizi "Əsrin müvəqiləsi"ne, "İpek yolu"na, Bakı-Ceyhan, Bakı-Supsaya, NATO ilə əməkdaşlığı, en nəhayət, Avropa Şurasına aparıb çıxartmışdır. Tekə bu son faktın özü xalqımızın böyük nailiyyəti, dövlət başçımızın apardığı uğurlu siyasetin en parlak təzahürü, dövlətçiliyimizin və müstəqilliyimizin təntənəsidir. Avropa Şurası ölkəməndə mövcud olan problemlərin həllində bize yaxından yardım edəcəkdir. Coğrafi təllər indi də bizi iqtisadi, siyasi, mədəni təllərlə bəqləyəcək, bu Şurada öz sözümüzə deyəcək, qitənin tələyülük məsələləri müzakirə olunarkən tam bərabərliyələ üzv kimi öz mövqeyimizi bildirəcək, strateji planda Prezidentimizin kursunun növbəti mərhələlərini həyata keçirmək üçün geniş imkanları tapacağı.

Heydər Əliyev öz siyasetində xalqa arxalanır. Milli ideologiya konsepsiyanı yaradıcısı olan bu görkəmli şəxsiyyətin məhz xalqla birliliyi sayesində, Azərbaycanı çıxılmaz vəziyyətə salmaq istəyənlərin bütün cəhdəli boşşa çıxmışdır və çıxacaqdır. Əsrlər boyu ermənilər öz havadarları ilə birlikdə beynəlxalq ələmdə ölkəm-

z ve xalqımız haqqında mənfi imic yaratmağa, böhtanlar yagmağa çalışmışlar. Bu təxribatın qarşısını alan, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırı da məhz Prezidentimizin gördüyü işlər, apardığı siyaset olmuşdur. Heydər Əliyevin hərtərəffi, o cümlədən diplomatik fealiyyət nticəsində Azərbaycan əvvəlcə Sovet İttifaqı səvriyəsində, sonra isə beynəlxalq alanda tanınmağa, sayılmağa və eşidilməye başlamışdır.

Cıxışlarının birində "Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı camiyyət yaradılması, insan azadığının, söz, vəcdan azadığının, müasir plüralizmin təmin edilmesi, çoxparitali sistemin bərqrar olmasının qabul etdiyimiz principsiyələrdür" deyən Heydər Əliyev öz işində hüquqi dövlət quruculuğunu ön plana çəkər ki, bu da xarici siyasetimizin möhkəm hüquqi bazasında qurulduğunu göstərir.

Prezident Heydər Əliyev on ekstremal vəziyyətlərdən çıxış yoluunu beynəlxalq tacirətə asaslanan bir siyasetin aparılmasına görür. Şəxsiyyəti bütün dünya ölkələrində birmenələşmiş şəkildə qəbul edilen Prezidentimiz ölkə üçün tələyklü məsələlərin həlli zamanı bəla beynəlxalq hüquq normaları və prinsipləri tənzimlənen, dövlətlərərəsər münasibətlərə hörmətə yanaşmağa yönəldilən bir siyaset aparr. Bunun nticəsidir ki, artıq dövlətimiz öz milli dövlət menafeyinə uyğun olan, dünən dövlətləri siyaseti arasında öz təxəlli görünən bir orbitə çıxmışdır.

Heydər Əliyev azərbaycanlıq ideologiyasının və siyasetinin bayraqdarıdır. O, yüksək mənəviyyatlı, geniş mədəniyyəti, ali intellektual saviyətli olan bir siyasaçılıq, mahir diplomat və böyük dövlət xadimidir. "Dahilər öz zamanında dərk olunmur" sözleri onun üçün deyilməmişdir. Xalq, dünya, zaman və tarix artıq ona layiqli qiyimətini vermiş - onu Azərbaycanın ləyaqət etalonu, qıruru, varlığının manevi təcəssümü etmişdir. "Heydər-xalq, xalq-Heydər" şüəri onunla xalq arasında vəhdətin abidi ifadəsidir. Heydər Əliyev fenomeni, onun dövlətçiliyimiz tarixində müqayisəyəgəlməz xidmətləri bir örnək olaraq öyrənilmiş, öyrəniləcəkdir. Onun ölkəməzə rəhbərlik etdiyi bu tarixi mərhəle - müstəqil Azərbaycan dövlətinin yaranması, qurulması və inkişafı, dövlət qurulmuşuzun hüquqlaşdırılması, cəmiyyətimizin demokratikləşdirilməsi, dünya azərbaycanlılarının ümummilli iştiriliyinin qurulması, ölkəmizin dünya dövlətləri sırasına çıxmazı mərhelesi idir. Siyasetdə müdriklik, heyatlada praqmatilik, dövlət idarəciliyində ustalıq Heydər Əliyev siyasetinin ana xəttidir.

Politoloqlar arasında bəla bir deyim var ki, "tarix keçmiş siyasetdir, siyaset isə hazırkı tarixdir". Heydər Əliyev müasir siyasetimizi və tariximizi özündə birləşdirən dahi bir şəxsiyyətdir. Bu sa-

bebədən onun haqqında, onun siyaseti haqqında yazmaq - tarixi qəleme almaq qədər çətin və məsulüyətlidir. Atatürkün "tarixi yazmaq tarix yaratmaq qədər mühümdür" kələmi bu fikirin en səlis və düzgün ifadəsidir.

Məlum olduğu kimi, xarici siyasetin istiqamətini, xarakter və prinsiplərini dövlət başçısı müəyyənləşdirir. O, ölkəsinin çıxışlanan inkişafını və təhlükəsizliyini təmin etmək üçün onun etrafında elverişli beynəlxalq şərait yaradır. Bunun üçün xarici siyasetin bütün vasitələrindən istifadə edərək dövlətlərlə qarşılıqlı-faydalı emköndülgə nizama salır, onları dövlət quruculuğu təcrübələrindən faydalanaraq həm ölkə daxilində, hem də xaricində qarşıya çıxan problemlərin dəf edilməsi üçün müvafiq tədbirlər görür, bu istiqamətdən sonra dövlətlərin və dünya dövlətlərinin seyherini birləşdirərək üçün lazımi addımlar atır. Dövlətin mənəfeyi əsas kimi götürülür və o, imkan axınlıqda, beynəlxalq birləşməyən normalize olunur. Xarici siyasetin konsepsiyası hazırlanır, onun məqsədi, əsas istiqamətləri və prinsipləri müəyyənləşdirilir. 1995-ci ilin noyabr ayının 12-də qəbul edilmiş Konstitusiyanın 10-cu maddəsində göstərilir ki, "Azərbaycan Respublikası başqa dövlətlərə münəsibətləri hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normallarında nezərdə tutulan prinsiplər esasında qurur". (Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, 1996-ci il, səh 6.) Bu prinsiplər ATƏT-in "Helsinki aktı"nda və "Paris xariyəsi"nda öz əksini tapdırdıdan və beynəlxalq əlem tərəfindən qəbul edildiyindən onları yeniden sadalamağa ehtiyac duymur.

Dövlətimizin xarici siyaset konsepsiyasını açıqlayan Prezident Heydər Əliyev 1993-cü il oktyabr ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən rəsmi andırmca marasimindən əvvələndən bildirmişdir: "Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir... Respublikamızın qarşısında duran əsas vəzifələrden biri Azərbaycanın menafeyini dünya miqyasında müdafiə edə bilən, seristeli xarici siyasetin yeridilməsidir. Qarsida böyük vəzifələr durur. Bizim xarici siyasetimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməye yönəldilmişdir. Vəzifə dünyanın bütün dövlətləri ilə beraberhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaqdən və inkişaf etdirməkdən, bu əlaqələrdən hem Azərbaycan Respublikasının beynəlxalq mövqeyini möhkəmletmek üçün, hem də respublikanın iqtisadiyyatını, elmini, medeniyyətini inkişaf etdirmek üçün səmərəli istifadə etməkdən ibarətdir. Bizim xarici siyasetimiz sülhsever siyasetdir, biz heç bir dövlətin suverenliyinə, ərazi bütövlüklüne toxunmaq məqsədi güdmürük. Lakin eyni zamanda neyin bahasına olursa-olsun respublikanın suverenliyini,

müsteqilliyyini ve arazi bütövlüğünü xarici siyaset vasitesile temin etmeye çalışacaq. Güman edirəm ki, bundan sonra görülen işler Azərbaycanın daha geniş tanınmasına şərait yaradacaqdır və respublikamız dünya dövlətləri birliyində öz layiqli yerini tutacaqdır... Bizim daxili siyasetimiz, xarici siyasetimiz dünya demokratyasının açığı yolla demokratik prinsiplər esasında gedecəkdir" (Əliyev H.Ə. Müstəqilliyyimiz əbədiidir. I kitab. Bakı, 1997, s. 205 - 207). Prezidentimiz andığma marasimində söylədiyi bu nüqtə xarici siyasetimiz üçün program xarakteri daşıyır və onun müddəalan ardcıl surətə həyata keçirilməkdədir.

Prezident Aparatının şöbə müdürü canab Əli Həsənovun çox düzgün olaraq göstərdiyi kimi, dövlətimizin xarici siyasetdə rəhbər tutduğu əsas vəzifələri aşağıdakı istiqamətlərdə qruplaşdırmaq olar:

- ölkənin müsteqilliyyini, suverenitərini və beynəlxalq aləmdə tənininmiş sərhədlər çərçivəsində arazi bütövlüğünü qorumaq, onun təhlükəsizliyini regional və beynəlxalq təhlükəsizlik sistemi ilə six bağlamaq,

- bütün beynəlxalq regional təşkilatlara üzv olmaq, sivilizasiyalı birgayaşış qaydaları ilə tənzimlənen böyük dünya siyasetinə qatılmaq, dünyadan siyasi xəritəsində layiqli yer tutmaq, beynəlxalq və regional münasibətlərin həllində layiqinəcə təmsil olunmaq,

- dünənین bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri yaratmaq, bu əlaqələrdən respublikanın iqtisadiyyatını, elminni və mədəniyyətini inkişaf etdirmək üçün istifadə etmək,

- mənafeyi Azərbaycanın dövlətçilik və milli mənafeleri ilə uyğun gələn, üst-üstə düşən dövlətlərlə tərəfdəşlik və müttəfiqlik münasibətləri yaratmaq, regionalizm beynəlxalq mövqelonun mühəkamlanması üçün onların imkanlarından istifadə etmək,

- ölkəmizin demokratiya və azad bazar iqtisadiyyatı yolu ilə irəilləməsi, müstəqil daxili və xarici siyaset aparılması, konardan müdaxilə edilmişdən dövlət quruluşunun həyata keçirilməsi üçün dinc beynəlxalq şəraitin bərəqərə olmasına çalışmaq,

- əhalinin əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmış beynəlxalq normaların həyata keçirilməsinə şərait yaratmaq,

- regionda gərginliyin aradan qaldırılmasına və məhrəban qonşuluq münasibətlərinin yaradılmasına sey göstərmək,

- xarici dövlətlərin respublikamıza qoldurulmasına qarşını almaq üçün beynəlxalq hərnəyə nail olmaq,

- dövlətimizin bütün beynəlxalq, regional qurumlarda, iqtisadi, elmi-texniki, mədəni, humanitar və s. təşkilatlarda fəal iştirakına

çalışmaq,

- düşünenmiş və xalqımızın mənafeyinə uyğun xarici iqtisadi siyaset yaritmək, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına integrasiya olunması üçün bütün xarici və daxili amillərdən istifadə etmək,

- xarici əlkələrə elmi, mədəni, humanitar əlaqələr və geniş informasiya mübadiləsi mexanizmləri yaratmaq və s. (Əli Həsənov. Azərbaycanın xarici siyaseti: Avropa dövlətləri və ABŞ (1991-1998). Bakı, 1998, s. 12-13).

Bütün bular Prezident Heydar Əliyevin apardığı müdrik siyaset nəticəsində ardcıl olaraq həyata keçirilməkdədir və bir çox sahələrdə artıq öz konkret nəticələri vermişdir.

Onun hakimiyyətə gelmesi ilə xarici siyasetimizdə də dönüs mərhəlesi başlandı. Qısa bir zamanda dövlətimiz bir sıra beynəlxalq təşkilatlara, birləş və ittifaqlara üzv seçildi, sayılan beynəlxalq forumlarda dəvətlər aldı, onların fələ iştirakçılarından oldu, öz problemləri və regional problemlərlə bağlı məsələləri bu forumların gündəliyinə salınmasına və müzakirə edilməsinə, onlara aid müvafiq qarşalar çıxarılmamasına nail oldu.

Ölkəmiz beynəlxalq münasibətlərdə hamı tərəfindən qəbul edilmiş norma və qaydalarla, beynəlxalq konvensiya və sazişlərə sadıq olduğu barədə dəbdələş beyanatlar verdi. Ayrı-ayrı dövlətlərlə sazişlər və müqavilələr bağladı, memorandumlar imzalandı. Bu qəbuldan olan rəsmi sənədlər vasitəsi ilə həm beynəlxalq normalara riyat edən sivil diplomatiya yoluna qədəm qoydu, həm də demokratik enənələrə sedaqqət və yüksək sivilizasiya nümayiş etdirdi. Azərbaycan MDB-ye, Qara dənən Hövzəsi İqtisadi Əməkdaşlıq Təşkilatına, ITƏ-ə, GUÖAM-a, Avropa Şurasına, NATO-nun "Sülh naminə tərəfdəşlik" programına qoşuldu, her il çağırılan meşhur Davos forumunun, BMT-nin sessiyalarının, ATƏT-in, IKT-nin, Türkddili Dövlətlərin Başçılının səmmitlərinin daimi iştirakçısı oldu. Bununla həm öz strateji müttəfiqlərinin sayını xeyli artırıbildi, həm də mühəttəşəm beynəlxalq forumlarda öz mövqeyini, Ermenistan-Azərbaycan münaqişəsinin mahiyyətini beynəlxalq ictimaliyətə çatdırıbildi.

Xaricide Azərbaycanın səfirlərinin və diplomatik əlaqələrinin açılması, 140-a yaxın dövlətlə diplomatik əlaqələrin qurulması, dünyadan bir çox aparcı dövlətlərinin Bakıda öz səfirlərini və nümayəndəliklərini açması də bu dövrə düşür.

Keçmiş rəhbərlərin qeyri-sabit, bürünlü siyaseti birdefəlik kənarra atıldı. Reallıqlara esaslanaraq mövcud münasibətlər bir daha nəzərdən keçirildi, saf-cürük edildi.

Azərbaycanın xarici siyaseti obyektiv reallıqlar üzərində quruldu, regiondakı beynəlxalq aləmdəki qüvvələr nisbeti hesabla

alinmağa, saf-cürük edilmeye başlandı. Mənafelerin qarşılıqlı surətdə nəzəra alınması tezisimə diqqətə yanaşılaraq mənafeler arasında tarazlıq yaratmaq xətti diplomatiyamızın tamal daşlarından və əsas qanunlarından biri oldu. Bundan sonra en yaxın qardaş ölkə, dost ölkə məfhumları aradan çıxmaga başladı, daha ayrı-ayrı dövlət adamlarının siyasi xadimlərin subyektiv baxışları və emosional mövqelər meyəs kimi götürülmədi və əsas diqqət yavaş-yavaş qarşılıqlı mənafelerin təmin edilməsinə yönəldi. Məsələye birinci növbədə dövlətçiliyimizin mənafeyi istiqamətindən baxılmaya başlandı və bu da tezliklə öz real şəmərlərini verdi. Ətrafımızda bize qarşı düşmançılıq ruhu ilə dolmuş keskin ab-hava dayışarak yumşaldı. Prezident Heydar Əliyevin müdrık siyaseti öz bəhərləri ni vermeye başladı. Siyasetimizə uğurlar dövrü geldi.

Bu uğurlardan biri da o oldu ki, ölkəmiz Prezidentimizin yorulmaz seyleri nəticəsində türk dünyasından tecrid olunmuş veziyət-dən çıxarıldı. Türk dünyası məxsus olan, indi müstəqil dövlətlərə çərvelin sabiq sovet respublikaları ilə qonşuluq, dostluq və qaradashlı münasibətlər bərpa edilərək bəzilər ilə olduqca yüksək səviyyəyə çatdırıldı. Azərbaycan inдиya qədər türk dövlətləri başçılarının bütün sammitlərində iştirak etmiş, bəitifaq möhkəmləndirmək üçün alındınları gələni asırgaməsidır. 2000-ci ilde Azərbaycanda keçirilən növbəti sammit bütün türk dünyası və türk dövlətləri ailəsi üçün çox mühüm olan və galəcək əməkdaşlıq üçün program xarakteri daşıyan məşhur "Bakı bayannamesi"nin elan ediləmisi ilə başa çatmışdır.

Heydar Əliyev diplomatiyasını müdrık addımlarından sayılan "açıq qapı" siyaseti de uğurlu olmuşdur. Keçici çətinliklərə baxma-yaraq Azərbaycanın dünyanın bütün ölkələri (elbette, Ermanistan-dan başqa) və xalqları üçün açıq ölkə elan edilmesi öz müsbət nəticələrinə vermeye başladı. Ölkəmizdəki sabitliyi, plüralizmi, demokratikliyi, ənənələrin allılılığı öz gözərlə ilə görən, işlərində hiss edən xarici ölkə vətəndaşları, siyasetçiləri və iş adamları bir təraf-dən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına yardım edir, digar tərəfdən isə yeni-yeni investisiyaların qoyulması üçün ən yaxşı reklam və təbligat rələni oynayır, Azərbaycanın bütün ölkələr və xalqları dəst olmaq niyyətinə dünyaya car edir, dostlarımızın sayını artırırlar.

Azərbaycan diasporuna göstərilən daimi diqqət də elə bu qəbildən olan uğurlardandır. Hale ilk sefərlərinin birində, 1994-cü ilin fevral ayının 23-də Böyük Britaniyadakı hemvətənlərimizle görüşərək canab Prezident onlara müraciətə demişdi: "Vətəndən kanarda yaşayan soydaşlarımızın ürəyi gerek daim Azərbaycanın nəbzi ilə bir vursun. Hərada yaşamasından, veziyətinin ağır və

çətinliyindən asılı olmayıaraq, gərek her kəs öz Ana Vətəni haqqında düşünsün. Azərbaycanlılar artıq bilsirlər və daha çox bilməlidirlər ki, indi bizim nehayət, müstəqil dövlətimiz - Azərbaycan Respublikası var, azərbaycanlılar üçün Ana Vətən var. Bu, müqəddəs Azərbaycan torpağıdır. Deməli harada olursan-ol, hansı ölkəde yaşıyarsan-yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, erazi bütövülüyü haqqında, Azərbaycan xalqının bu gününü və geleceyi haqqında düşünümləsen" (Müstəqilliyimiz əbedidir, I kitab, Bakı, 1997, s.432).

Diasporun təşkilatlanmasını əsas vezifə kimi bütün azərbaycanlıların və dövlət təşkilatlarının qarşısında qoyan Prezident bunun üçün əlindən gələn asırgaməni və en nehayət diasporum Prezident Heydar Əliyevin seyliyi nəticəsində 2001-ci ilin noyabr ayının 9-10-da Bakıda çağırılan "Dünya azərbaycanlılarının 1-ci qurultayı" adlı forumda öz mütəşəkkiliyini daha da gücləndirmiş və təşkilatlanmış, bununla də uzun illər ərzində gedən bu proses öz müsbət nəticəsinə vermişdir.

Hər ilin dekabr ayının 31-ni Dünya azərbaycanlılarının həmreylik və birlik günü bayramı kimi qeyd etmək haqqında qərar qəbul edilmişdir. Sonra isə bu gün bütün Azərbaycan Respublikasında dövlət bayramı kimi qeyd olunmağa başlandı.

Prezident Heydar Əliyevin apardığı məqsədyönlü və ardıcıl xarici siyaset sayəsində bu sahədə əsaslı döniş baş verdi. Siyasetdə axtarıclar və araşdırıcılar dövrü sona çatdı, yerine qatı addımlar atmaq mərhəlesi geldi. Xarici siyasetimizin əsas istiqamətləri, prioritətləri müəyyənləşdirildi, qarşı tərəflər müəyyən edildi, qarşılıqlı münasibətlərin dərinləşərk şəxsi və dövləti münasibətlərə çevriləmisi, dövlətlərətərə münasibətlərin bəzi anlarında şəxsi dostluq münasibətlərinə dönməsi mərhəlesi başlandı. Buna misal olaraq qeyd etmək olar ki, Heydar Əliyev canətləri və Süleyman Dəməirələrəsindəki hek Sövətər dövründə baş verən tanışlıq sonradan möhkəm dostluğa çevrildi və mövcud olan türk-Azərbaycan dostluğunun daha da möhkəmlənməsinə böyük yardım göstərdi. Siyasetimizin prioritət istiqamətləri müəyyənləşdirildi və bu vaxt şəxsi əlaqələrə yanaşı rəsmi sefərlərə de böyük önəm verildi. Zəmanın tələblərinə uyğun olaraq əsas prioritetlərimiz dünyadan super dövləti olan ABŞ və Qərbi dövlətləri koalisiyası ilə strateji əməkdaşlıq, BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinin tam dəstəyinə nail olmaq, MDB dövlətləri ilə mövcud olan əlaqələrin ber-pası və inkişafı, IKT-ye daxil olan bütün dövlətlərin dəstəyini qazanmaq və six siyasi-iqtisadi əlaqələr qurmaq, başda Türkiyə olmaqla türkdilli dövlətlərin siyasi-iqtisadi-mədəni integrasiyası proseslərində feal iştirak etmək, bütün qonşu dövlətlərlə məhrəban

qonşuluq münasibətləri yaratmaq kimi müəyyənlaşdırıldı, bunun həyata keçirilməsi məqsədi ilə rəsmi sefərlər təşkil edildi, ölkəmizdə sefərlər üçün dəvətler göndərildi, ikitərəflə görüşlər keçirildi, qarşılıqlı saziş və müqavilələrin hazırlanaraq imzalanması həyata keçirildi ki, bunun da real nticələri artıq göz qabağındadır. Ölkəmizin nüfuzu günü-gündən artmaqdır, əlaqələri genişlənməkdə, global rol böyüyürdən dönya siyasetində öz yerini tutmaqdadır.

Sivilizasiyalı birgəyayış qaydalarına və prinsiplərinə riayət devizi altında böyükliyündən və kiçikliyindən, yaxınlığından və uzaklığından asılı olmayaq bütün qonşu ölkələr və xalqlarla, xüsusi ilə də Yaxın və Orta Şərqi ölkələri ilə qonşuluq və əməkdaşlıq ab-havası yaradıldı. Həmi ilə məhrəbin qonşuluq şəraitində yaşamaq istəyimiz nümayiş etdirdi. Prezident Heydar Əliyev tərafından dəfələrə bayan edildi ki, biz heç kəsa erazi və torpaq iddiasında deyilik, ölkəmiz sülhsever bir ölkədir və heç vaxt zorakılıq menbəyi olmayıcaqdır. Torpaqlarımızın 20%-ni işğal edən manfur erməni qonşularımıza belə bizi şübhə edir, münəaqisinin beynəlxalq hüquq normaları çərçivəsində şübhə yolu ilə çözülməsini istəyir. Prezident Heydar Əliyevin bayan etdiyi kimi "... bizim xarici siyasetimiz sülhsever siyasetdir, biz heç bir dövlətin suverenliyinə, erazi bütövlüyünə toxunmaq məqsədi güdmürük. Lakin eyni zamanda respublikanın suverenliyini, müstəqilliyini və erazi bütövlüyünü neynin bahasına olursa-olsun xarici siyaset vasitesilə təmin etməye çalışacaqı". (Əliyev H. Ə. Müstəqilliyimiz əbədidir. I kitab. Bakı, 1997, s.205)

Xarici siyasetimizin nəzərə çarpan çəhətlərindən biri de o oldu ki, xarici iqtisadi əlaqələrimiz gücləndirildi və ölkəmizdən daxilində gedən islahatlar intensivləşdirildi, demokratikləşdirildi və libe-rallaşdırıldı.

Ordu qurucusunda qazandığımız nailiyyətlər də xarici siyasetimiz uğurlarındandır. Bu sahəde aparan düzgün siyaset nticəsində indi Azərbaycanın müstəqilliyini qoruya bileyək bir ordu-muzun olduğunu fəxli söyləmək olar. Bunun nticəsidir ki, artıq ordumuz beynəlxalq programlarda iştirak edir, xarici ölkələrdə (Kosovoda) ona tapşırılan beynəlxalq missiyani yerinə yetirir.

Xarici siyasetin müümən bir hissəsi olan informasiya siyaseti de uğurla həyata keçirilir. Artıq Azərbaycanın televiziya kanalları (AzTV, 1 və Lider kanalları) səni peyk antenaları ilə dünyanın bir çox dövlətlərində baxmaqla olar. Yüzlərlə yeni açılmış internet səhifələri, müxtəlif dillərdə çap olunan qəzet və jurnallar Azərbaycanın informasiya blokadmasını çıxdan yararaq, Azərbaycan həqiqətləri ni dönyuya çatdırmağa qadir olduğundan xəber verir.

Azərbaycan Şərqi və Qərbi arasında yerleşdiyinə görə siyase-

timizin temel prinsiplərindən biri avropalaşma, Avropaya yaxınlaşma, yenilikçilik, müasirlik, qərbçilik, Avropanın mədəniyyətinə qovuşmaq, Qərb dayarlarından inkişafımızda yaranılamadı. Şərqi və Qərb mədəniyyətlərinin sintezindən ibarət çağdaş mədəniyyət yaratmaq, Şərqi və Qərb arasındaki strateji mövcəmdən istifadə edərək siyasi, iqtisadi, elm və mədəni körpü olmaq, Avropaya integrasiya olmaqdır. Və bu sahəde eldə etdiyimiz müvəffeqiyətlər artıq göz qabağındadır. Bu barede qalaq-qalaq kitablar yazılmış, möhtəşəm auditoriyalarda sözler deyilmiş, lazımlı işlər görülmüşdür.

Lakin biz avropli olduğumuz qədər de şərqiyyətdir. Biz Şərqiñ göbəyində, Avropanın ise astanasındıq. Biz unutmamalyıq ki, şərqliş Azərbaycanın özüründən sayır, avroplılar isə bizi periferiya, emosional qafqazlı hesab edirlər. Nə qədər özümüzü sivilizasiya yaxın bir xalq, ölä kimi göstərsədən bütün bular qəbul etmək məcburiyyətində qaldığımız heqiqətdir. Bir da, bizim nəzərimiz aqş qəkilde çatdırılmasa da müsəlman - xristian dünyaları arasında müyyən qədər qarşıdurmanın olduğu danılmaz bir faktdır və hərdən keşkinləşən, hərdən isə səngiyen ziddiyətlərə möv-cuddur. Çox vaxt maraqların və mənafələrin üstün gelməsinə baxmayaq rəhbər özünü müyyən dərcədə bürüze verir, hərdən gözlenilmən istiqamətdən meydana çıxır və məsələlərin gedidistən öz təsirini göstərir. Bütün bu reallıqları nəzəre almamış Heydar Əliyev kimi böyük siyasetçi üçün mümkünsüzdür. Bütün burların dərindən analiz edən Azərbaycan Prezidenti dövlət rəhbəri kimi çalışdığı ilk gündən qonşu Şərqi dövlətləri, ərəb və İslami aləmi ilə də six əlaqələr qurmaq üçün olnan gələni asırgəmedi. İlk növbədə həle 70-ci illərdə Şərqi dövlətlərinin rəhbərləri ilə qurduyu şəxsi əlaqələrdən və temaslardan yeni yaradılacaq əməkdaşlığın təməlini qoymaq üçün istifadə etməyə başladı.

Məlum olduğu kimi, Heydar Əliyev Sov.İKP MK Siyasi Büro sunun üzvi kimi SSRİ-nin beynəlxalq əlaqələrinin inkişafında faal suradət iştirak etmiş, xarici siyaset məsələlərinə dərindən qatılmış və dəfələrə nümayənde heyətlərinə başçılıq edərək Avropanın, Asyanın, Afrikanın və Latin Amerikanının bir çox dövlətlərinə zi-yarət etmişdir. O, SSRİ-nin Yaxın və Orta Şərqi ölkələrinin rəhbərləri ilə apardığı dənişqılarda və siyasi məslehhətəşmələrdə yaxından iştirak edir, çox vaxt bə ölkələrə sefər edən nümayəndə heyətlərinə başçılıq edir. Əslində SSRİ-nin bə ölkələr və İslam dünyasında apardığı siyaset bir növ Heydar Əliyev tərafından formalasdırıldı. Onun 1982-87-ci illərdə Misirə, Suriyaya, İordaniyaya, Liviya-ya, İraqa, Yemenə, Pakistanə və başqa ölkələrə sefərləri, Kral Hüseyin, Əmər Sədat, Hafız Əsəd, Saddam Hüseyin, Benazir Bhutto və başqa İslam dünyası liderləri ilə görüşləri tekçə bu ölkələrdə

## ŞƏRQ SİYASƏTİMİZƏ BİR NƏZƏR...

deyil, bütün islam aləmində və dünyada aparcı siyasetçilərdən biri kimi tanınmasına səbəb oldu. O, Azərbaycan Prezidentini seçildikdən sonra Azərbaycanı dünyada tanıtmaq xəttini davam etdirərək bu ölkələrin rəhbərlərinin bir çoxu ilə köhnə əlaqəlerini bərpa etdi və yeni əlaqələr yaratdı.

Elə Kasablanka Zirvə toplantısında Asyanın müsəlman ölkələri adından nitq söyleməyin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev həvəle edilmişdən sonra siyasetində ona edilən böyük ehtiramın təsdiqidir. Asya ölkələri adından Azərbaycan Prezidentinin çıxış etmesi həm de onun başlıqlı etdiyi Azərbaycana göstərmişdi diqqat və münasibətin nəticəsidir.

İslam dünyasının özünü və İslami ölkələrinin başçılarının Prezidentimizin şəxsiyyətinə göstərdikləri böyük maraq haqqında, islam ölkələri liderləri ilə öz şəxsi əlaqələri haqqında Kasablanka Zirvə toplantısından sonra jurnalistlər görüsə cənab Heydər Əliyev belə demişdi: "...Men hesab edirəm ki, İslami Konfransı Təşkilatına daxil olan dövlətlərin tam ekseriyəti Azərbaycanın bu ağır vəziyyətini başa düşür və ona kömək göstərmək ezmindədir. Şübəhasız ki, indi bu Zirvə toplantısında istirak etməyim, menim bir çox ikiterfiilik görüşlərim olduqca əhamiyyətlidir. Göründüyüm adamların bir çoxu ilə keçmişdən tanışam, çoxları ilə bir vaxtlar görüşlərən olub. Məsələn, Yasir Ərafatla biz qardaş kimi görüşdük. O mani görəndə sevindiyindən bilmədi ki, na etsin. Çünkü men onu vaxtile, daha doğrusu, 70-ci illərin sonunda Bakıda bir neçə dəfə qəbul etmişim, ondan sonra Moskvada da qəbul etmişem. Görən kimi dedi: man çox sevinirəm ki, siz yenidən hakimiyyətə gəlmisiniz. Menim Yaman Prezidenti ilə çox görüşlərim olmuşdu - Yələndə də, Moskvada da. Yaxud başqları ilə görüşüşdən deyirdi ki, bizi sizin haqqınızda oxumuşuq, çox eşitmışik. Bunlar evvelər görüşmədiyim adamlar id..."

Şübəhasız ki, bunlar Azərbaycan üçün çox əhamiyyətlidir... Buda şəxsiyyətində 52 dövlət təmsil olunmuşdu. Biz bu bir ay ərzində 104 dövlətlə təmasda olduğumuz. Orada da, burada da Azərbaycan üçün çox əhamiyyəti qətnamələr qəbul edildi. Men hesab edirəm ki, bunlar 1994-cü ilin sonu üçün çox yaxşı töhfədir..." (Müstəqilliyimiz abədidir, yena orada)

Göründüyü kimi, Şərqi dünyası və onun başçıları ilə Prezidentimizin əlaqələri hələ 70-ci illərdən qurulmağa və formallaşmaya başlamış, ölkəmiz öz müstəqilliliyini qazandıqdan sonra isə indiki real konturlarını almışdır. Şərqi daha yaxından anlaşımaq, onun Prezidentimizin siyasetindəki yerini və rolunu yaxından başa düşmək üçün burada bu regiona ötəri de olsa nəzər salmağı vacib sayırıq.

**Y**axın və Orta Şərqi ölkələrinin yerleşdiyi region haqlı olaraq sivilizasiyanın yaradıldığı beşik hesab edilir. Dünya tarixində ilk dövlətlərin məhz burada - öz cənabət miqyasına görə kiçik olsa da, tarixi, siyasi, geostrategi vəziyyətinə və təbii ehtiyatlarına görə isə dünyə ictimaiyyəti üçün böyük əhəmiyyət kəsb edən bir regionda yaranması heç də təsadüfi deyildir.

Minilliliklərə bu qədim dövlətlər bütün insan cəmiyyətinə dünya siyasetinin şorluqlu rəsmini diktə etmiş, uzun tarixi bir müdafiə onun əsas istiqamətlərini müəyyənləşdirmişlər.

Ancaq indi tarixin gərdisi elə gətirmişdir ki, dünya siyasetinin mərkəzi artıq Qərbi keçmiş, Şərqi dövlətləri isə Qərbi ölkələrinin hərbi-siyasi və maliyə-iqtisadi eksansiyasının obyektiinə çevrilmişlər.

Sona çatmış XX əsr özünün dinamikası ilə Yaxın və Orta Şərqi ölkələrinin dövlət sistemində və mədəniyyətində növbəti intibahın yaranması üçün şərait yaratılmışdır.

Birinci dünya müharibəsinin başa çatması nəticəsində yaranan beynəlxalq əlaqələrdəki Versal sistemi, o cümlədən Sevr müqaviləsi Osmanlı imperiyasının parçalanmasının əsasını qoydu, San-Remo konfransı isə bu ölkənin keçmiş ərazilərini yeni müstəmləkələrə (İraq, Suriya, Livan, Fələstin, İordaniya və s.) böldü və regionda yarımmüstəmləkələr (İran, Əfqanistan) yarandı. Yalnız Türkiyə Mustafa Kamal Atatürkün başlıqlı etdiyi milli-azadlıq hərəkat meyli etməyə sövə edirəsə də, digər tərəfdən onun Rusiya çoqrafı yaxınlığı, onunla mövcud olan qarşılıqlı və səfəli iqtisadi-ticari əlaqələri, bir çox sahələrdə siyasi-strateji maraqlarının üst-üstə düşməsi onu Rusiya ilə çox yaxın əməkdaşlıq əlaqələri qurmağa vadar edir. 1979-cu ildə Şah rejimi devrilenə qədər az-çox balanslaşdırılmış siyaset yeridən İran əvvəlcə nə Şərqi,

kati nəticəsində öz beynəlxalq vəziyyətini möhkəmlədərək Qərbi onun maraqları ilə hesablaşmamaq vadar edə bildi.

İkinci Dünya müharibəsində Orta Şərqdə yerləşən dövlətlər həm fəal hərbi əməliyyatlara celb edilmişdi, həm də mühərbi iştirakçıları olan böyük Avropanın dövlətlərinin zoifləməsi Yaxın və Orta Şərqi ölkələrinde milli-azadlıq hərəkatına təkan verdi. Bu hərəkat nəticəsində hələ də müəyyən asılılıqların olmasına baxmayaq, müstəqil dövlətlər yarandı və onlar beynəlxalq hüququn obyektlərinə çevrilidilər.

Bütün bunlara rəğmən bu region hələ də böyük dövlətlərin qarşılıklılaşdırmasının fokusunda qalmadı. Zaman-zaman Varsava blokunun və ya NATO-nun təsir dairəsində fəaliyyət göstərən region ölkələrinin indi demək olar ki, tam ekseriyəti qərbyönüldür. Onların önündə Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və b. ölkələr gedir. İran özünün hem siyasi quruluşuna və kurusuna, hem böyük təbii potensialuna, geosiyasi vəziyyətinə görə qərbyönüllü Şərqi ölkələrindən fərqli və daha müstəqil bir siyaset yeridir. Bir tərəfdən ölkənin iqtisadi və elmi-texniki inkişaf maraqları onu Qərbe tərəfdən etməyə sövə edirəsə də, digər tərəfdən onun Rusiya çoqrafı yaxınlığı, onunla mövcud olan qarşılıqlı və səfəli iqtisadi-ticari əlaqələri, bir çox sahələrdə siyasi-strateji maraqlarının üst-üstə düşməsi onu Rusiya ilə çox yaxın əməkdaşlıq əlaqələri qurmağa vadar edir. 1979-cu ildə Şah rejimi devrilenə qədər az-çox balanslaşdırılmış siyaset yeridən İran əvvəlcə nə Şərqi,

nə Qərb siyaseti yürütməyə başladı. Lakin 1988-ci ildə İraqla apardığı qanlı müharibə nəticəsiz başa çatırdan sonra onun siyassəndəki radikal meyllər tədricon liberallaşmağa başladı.

Əfqanistanda 1973-cü ildə monarxiya devriləndən sonra SSRİ 1979-cu ildə bu ölkəyə müdaxilə edərək orada özünə yaxın bir rejimin qurulması üçün cəhdərlər göstərməsindən baxmayaq sonda bu ölkəni tərk etməli oldu və özündən sonra uzun müddət davam edən vətəndaş müharibəsi miras qoydu. Onun apardığı hərbi kampaniya bir dəha təsdiq etdi ki, silah, zor yolu ilə bu ölkə üzərində nazaratı əla keçirmək olduqca çatın bir məsələdir.

Yaxın Şərqi dənizləri hərbi konfliktlər də öz təsir dairəsini genişləndirmək üçün blokların apardığı mübarizənin natiqəsi idi. İlk mərhələdə əgər yalnız Britaniyanın mandatı altında olan Fələstin torpaqlarında təzə yaradılmış İsrail dövləti Qərbin maraqlarını bu strateji cəhətdən mühüm olan regionda müdafiə edirdi və bu dövlət Qərb təsirinin yayılması üçün bir qalaya çevrilmişdi, ərəb dövlətlərini "ərəb milli-azadlıq hərəkatına sosializmین yardımını" (1948-49, 1956, 1967, 1973-cü illər) şəhər altında Varsava paktuna daxil olan dövlətlər dəstekləyirdi. XX əsrin son 25 illiyində isə ərəb dövlətlərinin bir hissəsi artıq NATO ilə tam eməkdaşlığı keçdi. Bu mənədə İsrail və Misir tərəfindən bağlanan Kemp Devid sübh müvafiqiliyi (1977-ci il) və NATO-nun Küveyti və Seudiyyə Ərabistanını müdafiə edərək İraqa qarşı hərbi aksiya keçirməsi (1991-ci il) həlliçi rol oynadı.

Ancaq bu məsələyə başqa bir cəhətdən yanaşsaq, onda "vahid ərəb camiyəti" ndə dərin parçalanmanın olduğunu, Qərbin zəngin ərəb dövlətlərini dəstəkləməsini, kəsib ərəb dövlətlərinə isə başqa - öyegi gözlö-

baxmasını görərik (İraqdan başqa).

Ziddiyətərlər və qarşılıqlarla zəngin olan belə bir regionda yerləşən Azərbaycan Respublikası yaxın tarixi keçmişdə Sovet İttifaqının ayrılmaz hissəsi kimi bu dövlətin xarici siyaset doktrinasının farvarterində gedirdi. Yaxın və Orta Şərqdə sovet geosiyasının təsirini daha da genişləndirmək məqsədi ilə Sovet rəhbərliyi Azərbaycana xüsusi diqqət yetirirdi. Lakin Sovet İttifaqının dağılması və siyasi-hərbi qüvvələrin veziyətinin beynəlxalq aləmdə köklü şəkildə dəyişməsi bu ölkənin keçmiş orasından, yeniyünlər dövlətlərinə yaranmasına götürüb çıxardı. Azərbaycanın dövlət suvereniyini elde etməsi onun qarşısında maksimum şəkildə milli dövlət maraqlarına cavab verə bilən özünün xarici siyaset doktrinasını hazırlamaq kimi çatın və çox-tərəflə bir vəzifə qoydu. Bu xüsusi ilə də Azərbaycanla etnik, dini və mədəni sahələrdə yaxın olan Yaxın və Orta Şərqi ölkərinin aiddir.

Müiasi mərhələdə dünya siyasetinin başlıca istiqamətlərini və qanunuşunluqlarını dərk etmədən, on xırda inceliklərini belə nəzərə almadan Azərbaycan Respublikasının xarici siyaset xəttini qurmaq mümkün deyildir.

Sosialist sisteminin tam şəkildə dağılmışından sonra dünya xəritəsindəki siyasi dəyişikliklər hərbi-strateji paritet kimi məfhumların beynəlxalq əlaqələr praktikasının çıxmamasına sebəb oldu. Bu isə öz növbəsində hələ Potsdam konfransında formalasdırılan və 1975-ci ildə Helsinki Avropana təhlükəsizləyi üzrə keçirilən məşvərətdə müasir izahı qəbul edilən beynəlxalq höyətanın əsas prinsiplərinin ardıcıl şəkildə yerinə yetirilməsinə öz təsirini göstərməyə bilməzdi. Bu hər şeydən avvel ərazi bütövlüyü prinsiplərinin azad şəkildə təfsir edilmə-

si, dövlət sərhədlərinin toxunulmazlığı, dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması kimi fundamental məsələlərlə bağlı idi. Beynəlxalq əlaqələrin inkişafının müasir dövründə hər hansı bir superdövlətin geostrateji maraqlarına uyğun olaraq bu prinsiplər yer kürəsinin bu və ya digər regionlarda onlardan heç də az əhəmiyyət kəsb etməyen "xalqların öz müqəddəratlarının həll etmək hüquq", "milli və etnik azlıqların azadlığı" kimi prinsiplərlə qarşı-qarşıya qoyulur. Məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, Qərbin bəzi dairələri artıq həm tərefindən qəbul edilmiş yuxarıda adı çəkilən sənədləri yeni məzmunla zənginləşdirməye, eslinde isə artıq qanun şəkilli almış beynəlxalq yaşayış tərzinin həlliəcidi bəndlərini yenidən təftiş etməyə çalışır. Bu, BMT-nin Baş Assambleyasının 1999-cu ilin sentyabrında çağırılan sessiyasında özünü əsaslı şəkildə bürüze verdil. Bu ali yüksəncədə beynəlxalq münasibətlərin aşağıdakı əsas prinsipləri təftiş edilməliydi:

- dövlətlərin suvereniyi;
- dövlət sərhədlərinin toxunulmazlığı;
- başqa dövlətin daxili işlərinə qarışmama;
- güc tətbiq etmək və ya güc tətbiq etmək barədə hədə-qorxu gəlmək və s.

Bütün bunlar insan haqlarının alılıyi prinsipinin mütləqəsindən qurban verilirdi. Məsələnin belə qoyuluşu, əlbəttə, xarici müdaxilə, milli azlıqların diskriminasiyası və etnik temizləmələrin həyata keçirilməsi bəhanəsi ilə hər hansı bir dövlətin suvereniyinə pozulmasını mümkün edirdi.

Bələ praktika BMT və TŞ-nin rulunun köklü şəkildə dəyişdirməsinə nümayiş etdirir. Qərarların hazırlanması prosesi və onların razılıqlaşdırılması praktik olaraq BMT-dən başqa bir hakimiyət mərkəzinin - NATO-nun elinə keçir. Rusiya və CXR kimi TŞ-

nin üzvləri faktiki olaraq bu mərkəzdə fəaliyyət göstərmədən kənarlaşdırırlar. Bu eyni ilə NATO-ya daxil olmayan, lakin dünya siyasetinin formalasmasında öz sözü olan başqa güclü dövlətlərə də aiddir. Orta, kiçik və ya lap kiçik dövlətlərin dünya siyasetinin formalasmasında tam şəkilde kənarlaşdırmaqla bərsəndə isə heç səhəb açmayı demeyə.

Bu mənədə Ermənistanla uzunmüddəli ərazi konflikti olan Azərbaycanın vəziyyəti heç də bir mərəmətli deyildir. NATO-nun dövlətlərərə əlaqələrin əsas prinsiplərini yenidən təftiş etmək və dünyani yenidən qurmaq planları ölkəmizin Dağlıq Qarabağ münasibəsini daha radikal yollarla həll etmək istəməsi halında ona hər hansı bir müvəffeqiyyət qazanmaq şansı verirmi? NATO-nun şərtlərini qəbul etdiyimiz və onun bazalarını öz ərazilərimizdə yerləşdiriyimiz halda biz ələ blokun konsepsiyasının girovuna çevrilməyəcəyikmi? Əger ABŞ-in və NATO-nun Dağlıq Qarabağ probleminin həllində yardım barədə biza tərəf elə bir xüsusi eyham belə vurmadiqları, öksən 907-ci maddəni illərlə gündəmde saxlaqlarını və yalnız bu günlərdə məşhur 11 sentyabr hadisələri baş verdiğəndən sonra müvəqqəti olaraq onun fealiyyətini dayandırmaq haqqında qərar qəbul etdiklərini, açıq şəkildə Ermənistanla və Dağlıq Qarabağ maliyyə yardımını göstərələrini, "ümumi dövlət" prinsipini qəbul etdirmək üçün Azərbaycana təziyə göstərələrini nəzərə alsaq, bütün bunlar NATO - Azərbaycan eməkdaşlığının hərbi-siyasi sahələrdə qlobal şəkildə genişlənəcəyi halda belə Qərbin bu konfliktin həlliində birtərəfli olaraq bizi destəkləyəcəyi fikri o qədər də böyük optimizm aşılarmış. Elə bu yaxınlarda ABŞ dövləti yanında fealiyyət göstərən Beynəlxalq İnkışaf üzrə agentlik Dağ-

## Heydər Əliyev və Şərq

lıq Qarabağa və münəqişə noticəsində zərər çəkmis şəxslərə yardım göstərilməsi barədə bir rapor tərtib etmişdi. Bu agentlik göstərişlərin programı ABŞ Konqresinin qanunları əsasında həyataya keçirir. Bu qanunlar isə ABŞ hökumətinin Dağılıq Qarabağın birbaşa yardım göstərməyi, heç kəs tərəfindən tənqimmiş bu qurumun əhalisinin ictimai, fiziki və psixoloji reabilitasiyası üçün proqramlar həyataya keçirməyi həvalə edir. Bu rapportda Dağılıq Qarabağ müstəqil vahid kimi nəzərə alınır. Bu sənədə görə ABŞ 1998-99-cu illərdə Dağılıq Qarabağ əraziśində proqramları həyataya keçirilməsi üçün 11,8 milyon dollar, onunla həmsərhəd olan rəyonlardakı işlər üçün isə yalnız 6,7 milyon ABŞ dolları ayırmışdır.

Ancaq mövəud dünya quruluşunun yenidən təftiş işləyəsi artıq Rusiya, Çin və Hindistan kimi böyük dövlətlərin müqaviməti ilə rastlaşmışdır. Adı çəkilən sessiyada CXR-in Xarici İşlər Naziri Tan Szyasyuan deməmişdir: "Region hərbi təşkilatı insan haqları və humanizm naminə BMT-ni bir konara qoyaraq suveren dövlətin əleyhinə hərbi əməliyyat keçirmiş və beləliklə de beynəlxalq işlərdə qorxulu bir president yaratmışdır". O, birmənali şəkildə belə hesab edir ki, "milli suverenitətə hörmət və daxili işlərə qarışmamaq" beynəlxalq əlaqələri müəyyənləşdirən əsas prinsip olaraq qalmalıdır və ondan hər hansı bir yankeçəmə "kanonerka diplomatiyasına qayğıdış" demək olardı. Hindistanın Xarici İşlər Naziri Casvant Singh hemkarını dəstəkləyərək bildirmişdi ki, mahiyyəti və parametrləri hələ də tam şəkildə təyin edilməmiş "hu-

manitar müdaxilə" naminə milli suverenlikdən el çəkmə böyük bir xəta olardı. Bu ölkələrin mövqeyini dəstəkləyen Singapur Xarici İşlər Naziri isə öz fikrini aşağıdakı kimi ifadə etmişdir: "Humanitar müdaxilə doktrinasi XIX əsrden gelir. Bu dövrde güclü əzifin orazisine daxil olmaq hüququnu elan etmişdi".

Bələ vəziyyət beynəlxalq əlaqələrdə koskin problemlər yaradır. Və bu faktorlar bizim Yaxın və Orta Şərqli bağlı siyasetimizin araşdırılması və məqsədönlü şəkillər planlaşdırılması baxımından müümət rol oynayır. Ümumiyyətə bütövlükədə bizim regiondakı ölkələr üçün Z.Bzejinskinin verdiyi formul az-çox yararlıdır: "Amerika Avrasiyanın bu hissəsində həllədici rol oynamaq üçün olduqca uzaqdır, lakin bu tətadlı hadisələrə müdaxilə etməmək üçün olduqca güclüdür... Rusiya region üzərində özünün imperiya hökmranlığı mövqeyini bərpa etmək və ya başqa fealiyyət göstərən iştirakçıların regionun taleyindən konarlaşdırılması və Amerikanın maraqlarına etinə ilo yanaşmaq üçün olduqca zeifdir". Sözsüz ki, bu kontekstdə bizim dövlətin xarici siyaseti Hindistan və Çin kimi nəhəng dövlətlər arasında yerləşən Nepalın siyaseti kimi elə balanslaşdırılmış olmalıdır ki, bu güclü dövlətlərdən heç biri (bizim halda ABŞ və Rusiya arasında) üçün onun daxili işlərinə qarışmağı bir behanə olmasın.

Bəs bu gün üçün Yaxın və Orta Şərqi ölkələrinin vəziyyəti necədir?

Bunu əyani şəkildə görmək üçün aşağıdakı diaqramı nəzərdən keçirək:

## Heydər Əliyev və Şərq

Nö	Ölkə	Dövlət təşkilinin forması	Dövlət quruluşu	Iqtisadi inkişafın səviyyəsi
1	İran	unitar	İslam respublikası	inkişaf edir
2	Türkiyə	unitar	Parlament respublikası	inkişaf edir
3	İraq	unitar	Respublika	inkişaf edir
4	Əfqanistan	unitar	İslam respublikası	zəif
5	Kipr	unitar	Prezident respublikası	inkişaf edir
6	Bəhreyn	unitar	Konstitusiyalı monarxiya	inkişaf edir
7	İsrail	unitar	Parlament respublikası	inkişaf edir
8	İordaniya	unitar	Konstitusiyalı monarxiya	inkişaf edir
9	Yəmən	unitar	Xalq demokratik respublikası	zəif
10	Qatar	unitar	Monarxiya	inkişaf edir
11	Küveyt	unitar	Konstitusiyalı monarxiya	inkişaf edir
12	Livan	unitar	Parlament respublikası	inkişaf edir
13	Bədə	federativ	Federativ monarxiya	inkişaf edir
14	Oman	unitar	Monarxiya	inkişaf edir
15	Səudiyyə Ərəbistəni	unitar	Monarxiya	inkişaf etmiş
16	Suriya	unitar	Prezident respublikası	inkişaf edir
17	Pakistan	unitar	İslam respublikası	inkişaf edir

## Heydər Əliyev və Şərq

Beləliklə, Yaxın və Orta Şərqi ölkələrinin 17-dən 4-ü demokratik Qərb modelinin inkişafı yolu ilə, 3-ü qarışq demokratik və sosialist elementlərinin birləşdiyi respublika yolu ilə, 3-ü islam demokratiyası, 3-ü konstitusiyalı monarxiya, 3-ü tam monarxiya, biri isə bütün dünya üçün analogu olmayan federativ monarxiya yolu ilə gedir.

Öslində Kipr və İsrailəndən başqa bu regionun bütün ölkələri, əhalinin təriqətlərinə müxtəlif səviyyədə şəhər və sünni mənşə olmasına baxmayaq islam aləminə aididir. Onlardan 13-ü inkişaf etməkdə olan ölkələrin siyahısına daxildir. Yəman əzif inkişaf etmiş dövlətdir. BMT-yə görə Əfqanistan bu dövlətlərin arasında en əzif inkişaf etmişdir. İran o biri dövlətlərdən öz inkişafının intensivliliyi ilə fərqlənir. Səudiyyə Ərəbistanı neft istehsalına görə dünyada birinci yeri tutduğuna görə (gündə 8,5 mln. barrel) faktiki olaraq regionda yeganə inkişaf etmiş dövlətdir.

Bu regionun ölkələri ilə əlaqədar Azərbaycan öz xarici siyasetini planlaşdırarkən yuxarıda göstərilən parametrləri nəzərə alıb onların əsasında siyasetdə öz takılışını və stratejisini qurmalı idi.

Bunuluna yanaşı, bizimlə coğrafi və siyasi əhəmiyyət yaxın olan, regionun problemləri ilə hər hansı bir əlaqəsi olan, dünya səviyyəsində geostrateji əhəmiyyəti olan ölkələrə də Azərbaycan öz siyasetinin istiqamətlərinin və aspektlərini konkretləşdirmeli idi.

Regionda yerləşen bütün büyük dövlətlərlə yaxın əlaqələr saxlamaq, onları inkişaf etdirib möhkəmləndirmək ölkəmiz üçün çox vacibdir. Öz vacibliyinə və bizim strateji əhəmiyyətinə görə onları bir neçə qrupa bölmək olar. Bu qrupun birincisiənə yaxın qonşularımız olan, tarixi, etnik, din, dil, siyasi və iqtisadi əhəmiyyət bəzim

üçün önəmlı olan Türkiyə və İran daxil olur. İkiçi qrupa regionda və dünya siyasetində söz demək imkanı olan, ona bu və ya başqa əhəmiyyət təsir etmək gücünə malik olan Səudiyyə Ərəbistanı, Mısır, Pakistan və İraq kimi ölkələr giriş ki, coğrafi əhəmiyyət bəzə o qədər də yaxın olmasalar da onların dəstəyi və menəvi yardımı gənc Azərbaycan Respublikasının xarici siyaseti üçün çox önəmlidir. Üçüncü və sonuncu qrupa isə ümumiyyətə İKT dövlətləri, xüsusilə də yuxarıda adlarını çəkdiyimiz 17-ler qrupuna aid olan region dövlətləri daxildir.

Bütün bu faktorları nəzəre alan Azərbaycan Prezidenti dövlətəmizmin xarici siyasetini quraraq bu sahədə, böyük uğurlar qazanmış, ölkəmizin mövqeyini beynəlxalq aləmdə möhkəmləndirmişdir. Bu uğurlar onun ABŞ və Rusiya arasında apardığı tərəzələşdirilmiş siyasetlə yanaşı, qüdrətli qonşularımız olan Türkiyə və İran, İKT-yə daxil olan ölkələrlə aparılan siyasetlə de yaxından bağlıdır.

Əlbəttə, bu siyasetdə Türkiyə çox mühüm, bəlkə də həlliəcisi rol oynayır. Etnik, dil və din əhəmiyyətindən bəzə yaxın olan bu ölkə ilə əlaqələrimiz strateji əməkdaşlıq səviyyəyidə yüksəlmüşdür. Bu ölkə dünya birliliyi dövlətlərinən birinci olaraq 1991-ci ilin noyabr ayının 9-da Azərbaycanın suvereniyini tanımış, 1992-ci ilin yanvar ayının 14-də isə diplomatik əlaqələrini yaratmış, isə çətin anlarda arxamızda dayanaraq bize dəyər olmuşdur. Daha bir müsteqil türkəddili dövlətin dünya xəritəsində öz laiyqli yerini tutması üçün əlindən gələnini edən bu ölkənin rehberliyi və xalqı on böyük minnətdarlıqla layiqdir. Həc vaxt unutmaq olmaz ki, bizim üçün çətin anlarda Türkiyə həmişə Azərbaycanın haqqını dəstəkləmiş, bəzən öz maraqlarından belə keçərək bize yardım elini uzatmaq üçün im-

## Heydər Əliyev və Şərq

kən xaricində olan addımlar belə atmışdır. Onların bizi verdikləri kreditləri, beynəlxalq təşkilatlarda bizi desteklədiklərini, Qarabağ probleminin həlli üçün əllərindən gələn etdiklərini, diplomatik missiyalarını açılmışında etdikləri yardımları unutmaq olmaz.

Lakin bu hec də bizim dövlət maraqlarımızın Türkiyənin dövlət maraqları ilə tam şəkilde üst-üstə düşdüyüne dəlalət etmir. Bir şeyi yaddan çıxartmaq olmaz ki, Türkiyə müstəqil dövlətdir və onun öz maraqları var. Dünya siyasetinin bəzə çox problemləri üzrə mövqelərimizin üst-üstə düşməsinə baxmayaq, onlarda ziddiyyətli anlar da mövcuddur. Müstəqilliyyət yenice qədəm qoyan gənc dövlətəmizin xarici siyaset konsepsiyasına yaradarkən anlaşılmazlıqlara və münasibələrin korlanmasına yol verilməsin bunlar başa düşülməli, romantik illüziyalar kənarə qoyulmalıdır və xarici siyasetimizdə nəzərə alınmalıdır idı.

Bilinməliyidi ki, Türkiye bir müttəfiq dövlət kimi öz siyasetində ABŞ-in, NATO-nun və Avropa Birliyinin Qafqazda və Orta Asiya regionundakı geostrateji maraqlarını da nəzərə almılmalıdır. Türkiyənin ABŞ-si, siyasi, maliyyə və hərbi-tekniki əhəmiyyətli bağlılığı, onun qarşısına qoyulan NATO-nun cənub istiqamətini qorumaq tapşırığı, Rusiya Federasiyasının daxilindəki türk-müsəlman regionlarda stabilisizləşdirme faktoru roluunu oynaya bilmək imkanları, konflikt olarsa Qafqaz və Yaxın Şərqi regionunda plasdarm kimi istifadə edilmək üçün yararlı olması, islam təməlciliyinə qarşı ideoloji və siyasi əhəmiyyət onək olması, Orta Asiya ölkələri üzerinde nəzarət mexanizmlərinin saxlanılması baxımdan istifadəsinin mümkünluğu və onun müttəfiqlik əməkdaşlıqları bu ölkənin həle uzun müddət dənədən qazanılmalıdır. Hərbi potensialının artırılması və müasirşədirilməsinə nail olmuş, on əsası ise bölgədə əhəmiyyətli nüfuzlu malik olan inkişaf etmiş bir dövlət halına gelmişdir. Bu münasibələrin inkişaf etdirilmesi üçün, Türkiye ilk növbədə özünün elverişli geostrateji imkanlarından səmərəli istifadə etməlidir. Xarici siyasetin heyata keçirilməsində məhz geostrateji imkanlarının mühüm amil kimi səmərəli istifadəsi, bir sənət nüfuzlu dövlətlərə dələdilən yüksək səviyyəli münasibələr dünyada gedən prosesləri yaxından təqib etməyə və mühüm beynəlxalq məsələlərin həllində iştirak etməye Türkiye üçün geniş imkanlar açmışdır.

ABŞ və İngiltərə kimi dövlətlərlə qurulmuş xüsusi münasibələr nəticəsində Türkiye bu dövlətlərin strateji müttəfiqləri -nən əməkdaşlığı, 1952-ci ilədən isə NATO hərbi

blokuna qoşulması və bu blokda ABŞ-in ən yaxın müttəfiqi olması ilə bölgədə özünü hərbi nüfuzunu xeyli artırılmışdır.

Bütün bu münasibətlərdən, Türkiyənin vacib problemlərindən olan PKK terrorizmi ilə mübarizədə, Kipr probleminin həlli prosesində, Avropa Birliyinə üzv olmaq cəhdlerində, Qafqazda, Balkan və Orta Asiya bölgələrində əldə edilmiş mövqelonların möhkəmləndirilməsində də səmərəli şəkilədə istifadə edilir.

BMT, NATO, ATƏT, QDİB, İƏT, İKT və digər beynalxalq təşkilatlarda ədalət etməklə özünün beynalxalq siyasi nüfuzunun daha da möhkəmləndirilməsinə, qlobal problemlərin həllində yaxından istirak etməyə nail olan Türkiyənin, ölkə iqtisadiyyatının yüksəkliyi məqsədi ilə dünya mətiyəsi iqtisadi strateji əhəmiyyət kəsb edən layihələrdə də yaxından istirak etmək üçün xarici siyasetində feallıq göstərdiyi müşahidə edilir. Buna misal olaraq, Bakı-Ceyhan neft-boru kaməri, Transxəzər və Transqazafz neft-qaz komərləri vasitəsi ilə karbohidrogen ehtiyatlarının Türkiyə üzərindən Qərba daşınması layihələrinin, tarixi "İpək yolu" nun bərpası içinde iştirakı məsələlərinin müzakirələrində Türkiyə-Azərbaycan, Türkiyə-ABŞ, Türkiyə-İngiltərə, Türkiyə-Qazaxstan, Türkiyə-Türkmenistan və s. münasibətləri qeyd etmək olar. Türkiyə, bu məsələlərin müzakirələrində möhəz özünün ikitərəfi münasibətləri əsasında ABŞ və bir sıra aparıcı Qərb dövlətlərinin dəstəyini əldə etmişdir.

Türkiyə xarici siyasetində Avropa Birliyi ilə münasibətlərə əsas istiqamətlərdəndir. Türkiyənin uzun illərdən bəri Avropa Birliyinə üzv olmaq cəhdleri qonşu dövlət olan və Kipr problemi ilə bağlı ikitərəflə münasibətlərdə vaxtaşırı gərginlik Yuna-nistan tərəfindən mancələrlə qarşılanır. La-

kin, bu təşkilata hələ ki, üzv olmayan Türkiyə, uzun zamandır, "de-faktō" Avropa Birliyinin daxiliindədir. Avropana yaşayış 3 milyondan artıq türk Avropa Birliyinə üzv olan dövlətlərin xəzinəsinə hər il texminan 49,7 milyard ekü gəlir gətirir. Bu amil, Gömrük Birliyinə üzv olan Türkiyə üçün Avropa Birliyinə qəbul olunması prosesində böyük rezondur.

Ankarada, Orta Şərqdəki sülh proseslərinin müsbət nticələnməsinə müümət əhemmiliyyət verməklə yanaşı, bu regionda Türkiyə-İsrail hərbi əməkdaşlığı xüsusi diqqət ayırmadadır. Izlədiyi xarici siyasetində strateji maraqlarla üstünlük verdiyini bir daňa nümayiş etdirərkən İsrail dövləti ilə xüsusi münasibətlər yaratmağa nail olmuşdur ki, bu da bir cəhətdən Türkiyənin bu dövlətlə qarşılıqlı faydalı əməkdaşlığına şərait yaratması ilə berabər Türkiyənin bölgədəki nüfuzunun artmasına yardım etmişdir. Türk ordusunun yeni hərbi texnologiya vasitəsi ilə modernləşdirilməsində İsrailin müvafiq firma və şirkətlərinin iştirakı Türkiyə-İsrail münasibətlərinə güclü təkan vermişdir. Bu əlaqların inkişafı ərebi dövlətlərinin narahatlılığını, İsləm Konfransı Təşkilatına üzv olan bir sıra ölkələr tərəfindən Türkiyənin tənqid olunmasına sebəb olmuş, lakin Misir və Səudiyyə Ərəbistanı Krallığı kimi islam dövlətləri ilə xüsusi münasibətləri bu təşkilat ilə münasibətlərdəki gərginliyin aradan qaldırılmasına yardım etmişdir.

Türkiyə, Orta Şərq regionunda özünün ənənəvi müttəfiqi olan Misir və İordaniya ilə hərtərəfli əlaqların inkişafına böyük əhəmiyyət verməkdədir.

İran ilə münasibətlərdə son zamanlar gərginlik getdiyən zəifləməkdədir. Bununla yanaşı modern Tehranda keçirilən İran, YUNANISTAN və Ermənistan Xarici İşlər Nazirlerinin toplantısı və bu toplantıda Türkiyə-

nü əleyhinə səslənən iddialar Ankaradan ciddi narahatlılığına səbəb olmuşdur.

Ankaranın, son zamanlar Bağdadın siyasəti noticəsində bölgədə vaxtaşırı ciddi gərginliyə səbəb olan bu ölkə ilə münasibətləri, İraqın BMT-nin qərar və qətnamələrinə uyğun şəkildə hərəkət etməsi ilə yanaşı, İraqın ərazi bütövlüyünə və sərhədlinin toxunulmazlığını hörmətən ibarətdir. Türkiye İraqın şimalında müstəqil Kürd dövlətinin yaradılması ehtimalından narahatlılığını bildirərək, buna qarşı bütün imkanlarını istifadə edəcəyini bayan edir.

XX əsrin əvvəllerindən bəri, həm şərqi dövlətləri, İsləm dünyası ilə ortaq din faktorundan faydalanaraq six münasibətlərə əldə edən və həm də Qərbe doğru integrasiya siyasəti izləyərək bir sira inkişaf etmiş dövlətlərə yüksək seviyyəli münasibətlər yaratmağa nail olan Türkiyə, ərebi və İsləm dünyası ilə six əlaqlarını nəinki qoruyub saxlamış, habelə bu münasibətlərin daha da inkişaf etdirilməsinə nail olmuşdur.

Əsrin sonlarında dünyada baş veren geosiyasi prosesləri dəralı qıymətləndirirək özünün xarici siyasetində dinamizm nümayiş etdirən Türkiyə, Rusiya və MDB-yə daxil olan yeni yaranmış müstəqil dövlətlərə münasibətlərin durmadan inkişafına da müümət əhəmiyyət vermişdir. Türkiyə xarici siyasetinə inşiqatımda Azerbaycan və digər türkəlli Orta Asiya Respublikaları ilə, Qafqaz xalqları ilə münasibətlərin xüsusi əhəmiyyəti vardır. Ortaq dil və dili birliyinə malik olmasının onun bədövlətlərə münasibətlərinə xüsusi təkan vermişdir. Qafqaz və Orta Asiyadan malik olduğu təbii-coğrafi məkanın əhəmiyyətinin düzgün qiymətləndirən Türkiyə, xarici siyasetini bu bölgədə qarşılıqlı maraqların əhəmiyyətindən faydalanağı, siyasi-iqtisadi və strateji üstünlüyünə əldə edilməsinə istiqamətləndirmiştir.

Türkiyənin Rusiya ilə əməkdaşlığı da birmənali deyildir. Hər iki tərefənənəvi tarixi düşməncilikdən el çəkerək hazırlı şəraitdə bir-birindən faydalanağı çalışırlar. Bu ölkələrin bir-biri ilə yaxınlaşmasının son nəticədə bizim üçün faydalı olacaqı nəzərə alınmalıdır.

Türkiyə Rusiyaya iki milyard dollardək, Türkmenistana təqribən 1,5 milyard dollar həcmində sərməye qoymuşdur.

Yaddan çıxartmamaq lazımdır ki, Türkiyə birinci Dünya müharibəsinin derslerini yaxşı məniməsimidir və Mustafa Kamal Atatürkün qoyub getdiyi "Ölkəde sülh - ca-handa sülh" prinsipinə ardıcılıqla riayət etməkdədir. Hər vəchlə ölkənin müxtəlif konfliktlərə cəlb edilməsinin qarşısını qətiyyətlə almışdır. Buna Türkiye Respublikasının tarixindəki hadisələrin xronologiyası da sübut edir. 1923-cü ildən bəri ölkə xaricində Türkiyənin silahlı qüvvələri 1950-ci ildə BMT qüvvələrinin tərkibində Koreyada və 1992-ci ildə Somalide, 1993-cü ildə NATO qoşunlarının tərkibində Bosniyada, 1998-ci ildə ise Kosovoda iştirak etmişlər. Bu qoşunlar istisna hal kimi 1974-cü ildə Kiprə, bir neçə dəfa ise İraqa daxil olmuşlar. Bu halların birincisində ABŞ və SSRİ-nin, ikincisində isə "antiterror" əməliyyatı kimi BMT-nin qararları osasında həyata keçirilmişdir. Kipr əməliyyatı ilk dövrədə "qara polkovniklərin" hərbi çəvərilişinə və "enozis"ə (Kipr əhalisinin yunanlaşdırılması) qarşı yönəldiyinə görə ABŞ və SSRİ rəhbərliyi tərəfindən ona rəzilər verilmiş, sonradan bu əməliyyat beynalxalq iqtisadiyyət tərəfindən pişənmiş, onun nəticəsində yaranan Şimali Kipr Türk Respublikası isə tanınmamışdır.

Diqqəti cəlb edən məsələlərdən biri də odur ki, müsəlman əməkdaşlığının

nüfuzlu forumlarından biri olan İKT çərçivəsindən da Türkiye daimi bu məclisin iştirakçıları olan ölkələri müasir dünyada gedən integrasiya proseslərindən izələ olunmاغın təhlükəsindən xəbərdar edir. DİNƏ isə xalqları bir-birinə yaxınlasdırmaqə yardım edən bir faktor kimi baxmağı tövsiyə edir.

Son vaxtlar Türkiye'nin siyasi ve işgül-zar hoymında Ermenistan ile iqtisadi əlaqələrin blokadasının açılması və onunla əməkdaşlığın hecmimin artırılması üçün edilen səylərin gücləndiyi müşahidə edilməkdədir. Ölkəmiz qotiyetlə buna qarşı çıxır. Ermenistanla aparılan sühl danışlıqları notice verdikdən sonra Azərbaycan bu məsləhənin nəzərdən keçirilməsinə tərofdarıdır.

Prezident seçildikdən sonra dövlətimi-zin başısu buna münasibət göstərərək özü-nün ilk müsahibələrindən birində bildirmişdi ki, Türkiye'de bəzi dairələr ticarəti hər şeydən üstün tutur, Türkiye ilə Ermenistan arasında ticarət bir qazanın götürəcək deyə, Ermenistanla Türkiye arasındaki sərhədlərin açılması, sərhəd rejiminin yumşaldılmasası və başqa bəki tədbirlərin görülməsi üçün cəhdələr edirlər. Amma heç bilmirlər ki, ticarət nə nəticə verəcəkdir. Türkiye tə-rofi artıq "H-50" hava yolunun açılmasına, Yerevandıdan Trabzon'a təyyaraların uğusunu icazə verilməsi kimi xoşniyətli addımlar atmış, lakin bunları baxmayaraq Ermenistanın yumşalması baş verməmişdir. Bütün bunlar, Ermenistanla Türkiye arasında ticarət əlaqələri başla bələ ölkənin mövqeyində hər hansı müsbət dəyişikliyin olacağına heç bir ümidi vermir.

Bununla da ölkəmizin başısu Türkiye rohboriyyinin və ictimaiyyətinin diqqətinə çatdırılmışdır ki, onlar goləcəkədən Qara-bağ problemi çözülenə qədər Ermenistana bəle güzəştlər edilməsinə heç vaxt imkan verməsinlər.

Prezident Heydər Əliyev Türkiyə ilə Ermenistan arasında hərəkəflə əlaqələrin yaradılmasının əsas şərtləri kimi çox düzgün olaraq göstərməsidir ki, "əger Ermenistan Azərbaycanın işgal olunmuş torpaqlarından çıxsa və Azərbaycanın 1 milyondan artıq vətəndaşı - sizin bacılarınız, qardaşlarınız türkler öz yerlərinə-yurdularına qayıtsı, əger Ermenistan öz torpaq iddialarından, o cümlədən Türkiye'ye olan torpaq iddialarından və genosidi tanıtmaq iddiasından geri çəkilsə, onda şübhəsiz ki, Ermenistanla da bir normal ticarət əlaqələri yaratmaq olar. Mən bunu inkar etmirəm. Hə-sab etmirim ki, hər şeyi ömürlük qapamaq lazımdır. Ancaq bir halda ki, Ermenistan bu cür hərəkət edir, onun müqabilində Türkiye tərofində ona münasibəti yumşaltmaq, onu aqşaq, orada bir kozar əldə etmek siyaseti nəticəsindən təsdiq edir".

Türkiyə ilə Ermenistanın əlaqələrinin genişləndirilməsi məsələsinə yeniden qayıdan Azərbaycan Prezidenti özünün 5-8 may 1997-ci ilədə keçirilən rəsmi səfəri zamanı jurnalistlərin suallarına cavab verərən aşa-ğidakıları bildirmişdir:

"Son vaxtlar Türkiye ilə Ermenistanın əlaqələri genişləniləndir. Bir sülhsevər dölvətlik və heç bir ölkə ilə düşməncilik etmek istəmir. Ermenistana qarşı heç vaxt nə hərbi təcavüz etmişik, no da bir düşməncilik hərəkəti etmişik. Ermenistan tə-cavizkardır, Azərbaycana təcavüz edibdir. Azərbaycan əvladlarının qanını töküb, işgal olunmuş torpaqlarda Azərbaycanın bütün varidatını dağıdıbdır. Əşrlərə insanların yaradıqları mülklər, Azərbaycanın mülkiyyəti dağıdıbdır, o yerlərdə bizim tarixi abide-lərimiz, mürqəddəs dini abidələrimiz dağı-dılıbdır. Yeni Azərbaycana böyük həm maddi, həm de mənvi zərər vurulubdur. Buna baxmayaraq, görüsünüz ki, biz üç il-

dir atəşkəs əldə etmişik və məsələni sühl yolu ilə həll etmək isteyirik. Ancaq bunun şartı var. Şərti də ondan ibaretdir ki, Ermenistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmali, Azərbaycanın ərazi bütövlüyü temin olunmalıdır. Ermenistanla Azərbaycan arasında sühl yaranmalıdır. Belə olan halda, ümumiyyətə, bəlgəde iqlim tamamilə dəyişir və Ermenistan da bölgədə bütün dövlətlərlə eməkdaşlıq edə, əlaqələrini genişləndirə bilər.

Türkiyə Azərbaycanın yaxın dostu, qardaşı olduğunu görə həmişə Ermenistanın bələ tecavüzünün əleyhinə çıxub və ona dəfələr deyişibdi ki, siz Azərbaycanın iş-gal olunmuş torpaqlarından çıxmasanız, təcavüze son qoymasınız Türkiye heç vaxt Ermenistanla əlaqələrinə bərpə etmeyeceksiniz. Biz bunu məmənliyətə qəbul edirik. Məmənliyətə qəbul edirik ki, Türkiye ilə Ermenistan arasında diplomatik əlaqələr yoxdur, heç bir başqa dövlətlərə əlaqələr yoxdur. Bu, belə da olmalıdır. Çünkü Azərbaycanda qırılan insanlar sizin, qardaşlarınızdır. Azərbaycan torpağı, xalqlarımız bir-biri ilə bağlıdır. Ermenistan gəlib Azərbaycan torpağında qan töküb, insanlarını qırıb və Türkiye ilə Ermenistanla əlaqə saxlasa bu, anlaşılmaz olar, türk xalqı özü buna yol vermez, Türkəyin ictimai rəyi buna yol vermez, - buna mən bilirəm.

Ancaq təsəssüflər olsun ki, son vaxtlar Türkiye'de bəzi adamlar qazanc əldə etmek, yaxud başqa məqsədlər üçün cürbəcür yollarla Ermenistanla əlaqələr yaratmaq isteyirlər. Bir müddət önce çox təkid etdilər ki, Ermenistanın "H-50" hava yolu var, ona imkan vermek lazımdır. Biz buna etiraz etdik. Amma Türkiye hökuməti tərofindən bize müraciət etdilər ki, bunu aqşaq bəlkə Ermenistan yumşalar, bəlkə belə olar, elə

olar. Yaxşı, biz buna razılıq verdik, "H-50" yolu açıldı. Amma Ermenistanın mövqeyində heç bir müsbət deyişiklik olmadı.

İndi son zamanlar bize məlumatlar gelir, sizin qəzətlərdə yazırlar ki, Ermenistanın təyyarələri Trabzon'a gəlib-gedir. Biz buna etiraz edirik. Hesab edirik ki, bu, Türkiye-Azərbaycan əlaqələrinə çox zərər götərir və men barədə fikrimi Türkəyin dövlət, hökumət başçılarına demişem. Yaxud da ki, Türkəyin bəzi adamları Ermenistanla ticarət qurmaq isteyirlər. Məsələn, 1994 vilayətinin vəlini Ermenistanı zi-yarat edib, həttə orada din mərkəz var, ibadət edib, yaxud nə edib, - özü biler, men bilmirəm, sizin qəzətlərdə var idi. Ermenistan televiziyyası da bunu veribdir, - biz Ermenistanla ticarət edəndə kimse no isə qazanacaqdır. Ola biler, kimse no isə qazanacaq, ancaq Türkiye ilə Azərbaycan arasında əlaqələr qazanc, para üzərində qurulmalıdır. Bizim ölkələrimizin böyük mənəvi kökləri var, bunları bir-birinə bağlayan milli köklər var. Bu milli, mənəvi mənəfeyi ayrı-ayrı şəxslərin qazancına qurban vərmək olmaz. Ona görə də men bu rəsədə öz fikrimizi və etirazımızı Türkəyin bütün Dövlət və Hökumət Başçılarına bildirmişəm. Biz bildirmişik ki, buna yol vermek olmaz.

Məsələn, buradan bəzi tacirlər Ermenistanla gediblər, sonra gəlib burada təblig ediblər ki, Ermenistanla ticarət aparmaq lazımdır. Yaxud da mən dənən, srağığın da-nışarken bəzi şəxslər deyirlər ki, bilirsiniz, Türkiye tacirlər deyir ki, guya iranlılar bizim mallarımızdır, sərhəddən keçirib Ermenistanda sataraq para qazanırlar. Yaxşı olar, elə özümüz aparıb sataq və parəni da qazanaq.

Birincisi, bu, yanlış fikirdir. İranlılar özleri Ermənistana çok geniş əlaqə yaradılar, çok geniş ticaret aparırlar, ona çox yardım edirlər, oraya elektrik, qaz xətti çəkirlər, omakdaşlıqları çox genişdir. Biz bu barədə İran hökumətinə öz etirazımızı bildirmişik. Ancaq təsəssüflər olsun ki, İran hökuməti bizim bu sözümüzə diqqət vermır və öz ticarətinə, iqtisadi əlaqələrini aparır. Əgər Ermənistana getəniz, - sizin bəzi mürxiblər bəzən Ermənistana gedirlər, türk, yaxud ermənidirlər, bilmirəm, bunu özünüñ bilinçləri, gedirlər, hətta Qarabağda gedirlər, - eger adəlatlılıqlarla, onlarda adələt prinsipi və doğrudan türk qanı varsa, görərlər ki, Yerevən, Ermənistən, Dağlıq Qarabağın bütün yollarında İran yüksəklərini, avtomobiləri dolardır. Yəni İran tacirlərinin Türkiyədən mal alıb, aparıb Ermənistanda satmaga ehtiyacı yoxdur. Onlar öz malların satırlar, çalışırlar ki, öz malları üçün xarici bazar tapsınlar. Niya golib Türkiyənin malını alıb Ermənistanda satacaqlar? Sadəcə olaraq Türkiyəni ayrı-ayrı tacirləri gizli surətdə, - bunu bilirik, - Ermənistana ticarət edir və sizin dövlət adamlarına deyirlər ki, guya bu malları iranlılar gəlib buradan alaraq aparırlar.

Size bir şeyi də demək istəyirəm. Biz İranın dövlət adamları ilə danışarken onlar deyirdilər ki, niyə bizi qinayırsınız ki, mal aparıb Ermənistanda satırıq, gedin Ermənistən, Yerevanın bazarlarına, görün, nə qədər türk malları var. Bunu biza iranlırlar deyirlər. İndi gəlin aşasdırın, türk malları oraya necə gedib çıxır, - iranlılar aparırlar, yoxsa Türkiyə tacirləri özleri gizli olaraq satırlar. Bu fikirlər - guya İran tacirləri aparıb sataraq pul qazanırlar, amma Türkiyə tacirləri qazana bilmirlər, - yanlış, aldadıcı fikirlərdir. Bunları qətiyyən qəbul edə bilmərik. Bir də deyirəm ki, Türkiyə-Azərbaycan,

Azərbaycan-Türkiyə əlaqələrinin mənəvi, milli kökləri var, bunları heç bir paraya, heç bir dollara, heç bir lirəyə dəyişmək olmaz. Mən xahiş edirəm, bunu bilesiniz.

Mən Türkiyədə olan insanların belə hərəkətlərini qinayıram, bunlara çox etiraz edirəm və güman edirəm ki, Türkiyədəki qardaşlarımız, türk xalqı özü, Türkiyənin iciməti rayi gərek belə hallara yol vermesin.

Bəzən belə danışıqlar gedir ki, Ermənistana qapı açıq. Nə üçün qapı açasınız? Qoy, Ermənistən Azərbaycanın işgal olunmuş torpaqlarından çıxısnı, ondan sonra birlikdə oturub fikirleşək ki, qapını haradan açmaq lazımdır. Yaxud, bu yaxınlarda Gürcüstan torofindən bize belə bir məlumat gəldi ki, Türkiyə ilə Gürcüstən arasında iki qapı var, Türkiyədən Gürcüstənə təklif olunub ki, üçüncü qapı da açmaq lazımdır. Bizimle məsləhət edirlər ki, bu işə siz nece baxırsınız? Biz soruşurq ki, bə qapı haradır? Bu qapı Gürcüstəndə ermənilərin birge yaşadığı Cavaxeti deyilən yerdədir, demək, onu - üçüncü qapını ermənilər üçün açırlar. Gürcülərdən soruştug ki, sizə iki qapı yetərlidirmi? Üçüncüye ehtiyacınız varmı? Dedilər ki, yetərlidir, ehtiyacınız yoxdur. Baş, kimə lazımdır? Dedilər ki, Türkiyə tərəfindən bize belə təklif gəlib. Biz buna da etiraz etdik. Çünkü bu, Gürcüstən üçün deyildi, Gürcüstəndə Cavaxeti bir yerde yaşayan ermənilər üçün idi.

Bilirsiniz, mən bunu açıq deyirəm, - bəzən siz jurnalıstlər mənə sual verirsiniz ki, burada incimisinizmi, - əlbəttə, belə şeylərdən inciyərəm və dost dostdan, qardaş qardaşdan inciməlidir. Mənə yaxın olmayına başqa bir ölkədən, yaxud xalq-dan inciməyo haqqım yoxdur. Çünkü onun mənim qarşısında heç bir öhdəliyi yoxdur, mənim de onun qarşısında heç bir öhdəliyim yox-

dur. Amma Türkiyədən, türk xalqından, Türkiyə hökumətindən və Türkiyədə bu işlərə gedən bəzi insanlardan inciməyo haqqımlı var. Bu, menim inciməm deyil, Azərbaycan xalqının inciməyidir, Azərbaycan xalqı bundan çox narahatdır. Ona görə de istərdim ki, bunlardan notice çıxarsınız.

Yaxud qəzetlərdən bir mürxibiniz Dağılıq Qarabağda gedib və dünən elə biz burada olanda iki səhifəlik reportac veribdir. Erməni təcavüzkarlarına yaxşı xidmet edir-sin, eleyin.

Bölgədə sülh tekə bizim üçün deyil, hamı üçün lazımdır. Türkiye üçün də lazımdır. Mən bunu Türkiyənin bütün iciməti rayına qatdırıram, - qoy Türkiyədə fikirleşənmişin ki, bütün bu hadisələr Türkiyəye toxuna bilmez. Əgər Ermənistanda qəder silah topaları, Türkiye də düşünməlidir, fikirleşməlidir.

Ona görə də bu bölgədə, Qara dəniz, Xəzər dənizi bölgəsində sülhü təmin etmək üçün bütün vasitələrdən istifadə etmək lazımdır."

Bütün bu xəbərdarlıqlara baxmayaraq son dövrə Ermənistana iqtisadi əlaqələrin blokadasının açılması məsəlesi bəzi Türkiyə siyasetçilərinin gündəliyində yənə de qalmadı. Yaxınlarda Yerevanda Ankara Yaxın Şərqi Texniki Universiteti ilə Yerevan Dövlət Universiteti arasında birgə elmi tədqiqatların aparılması və tələbə mühəbadəsi sahəsində eməkdaşlıq barədə türk-erməni müqaviləsi imzalanmış, türk ali təhsil məüssisəsində erməni dili və ədəbiyyatı kafedrasının, ermənişunaslıq mərkəzinin açılması barədə razılığa gelinmiş, "genosid" məsəsəsinin araşdırılması üçün hər iki ölkənin sabiq dövlət və iş adamlarından ibarət birgə komissiya yaradılmış və artıq bu komissiya özünün ilk iki iclasını keçirmiştir.

Bütün bunlara baxmayaraq son zamanlar Türkiyə rəhbərliyinin "Ermənistən Azərbaycan torpaqlarını azad etməyinə ölkəmiz onunla heç bir diplomatik və iqtisadi əlaqələr qurmayaçaqdır" məzmunlu boyanaları və bu məsələdə qardaş türk xalqının vahid bir yumruq şeklinde israrlı olması belə bir fikr gölməyə esas verir ki, bu dairələrin cəhdli homişə olduğu kimi yenə də boşça çıxacaqdır.

Bazar iqtisadiyyatın keçid mərhələsində Türkiyənin iqtisadi inkişaf modelinin Azərbaycanda tətbiqi, Türkiyənin işgüzar dairələrlə Azərbaycanın özəl sektorunda tomaslarının yaradılması, Azərbaycana Türkiyənin maliyyə potensialının calb olunması əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük rol oynamasıdır.

Türkiyənin aparıcı ölkələr və ABŞ ilə münasibəlləri, Qərb bazarının Azərbaycan üçün açılması, Qərb kapitalının Azərbaycana cəlb olunmasında da əhəmiyyətli faktorlardan olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasını birmənələşkildə dəstekleyən Türkiyənin Ermənistən-Azərbaycan münəqşisinin həlli yolunda atlığı diplomatiq addımlar, BMT, ATƏT, NATO və İKT kimi beynəlxalq təşkilatlar da bu məsələyə dəha obyektiv mövqenin formalmasına təsir göstərmisdir.

Əməkdaşlığın ilk illərindən başlayaraq, iki ölkə arasında hərtərəfli münasibətlərin hüquqi bazası yaradılmış, bir çox sahələrdə saziş, protokol və müqavilələr imzalanmışdır.

1992-ci ilin avqust ayından Ankarda Azərbaycan Respublikasının Səfirliyi, 1993-cü ildən isə İstanbulda Baş Konsulluğu fəaliyyət göstərir.

Müntəzəm surətdə hər iki dövlətin müxtəlif seviyyələrde rəsmi nümayəndə

heyətləri Bakıda və Ankarada görüşür, birləşmə məsələləri haqqında müzakirələr keçirirlər.

Bu dövlət regionda və dünyada on yılın dostumuz, on böyük və qüdrətli mütəfiqimizdir. Buna görə də yuxarıdakları nəzərə almışla yanaşı, dostluğumuzu və mütəfiqiliyimizi qoruyub saxlamaq, daha da gücləndirmək diplomatiyamızın əsas məqsədlərindən və zəiflərinəndən biridir.

Bizim ikinci böyük qonşumuz isə İran İslam Respublikasıdır. Elə Azərbaycanın sərhədlərinin ən uzuunu da İranlırlar. Etmik, dini və mədəni bacımdan da İran biza yaxın ölçü hesab edilir. Qərəzi olaraq azaldılmış statistik məlumatlara görə belə İran əhalisinin az qala yarısını etnik azərbaycanlılar təşkil edir. Təkcə bu fakt regionda və dünyada bizim dövlətlərin qarşılıqlı maraqlarını təmin etməyə yönəldilən siyasi xəttin hazırlanmasını zəruri edir. Dövlətimizin İranla somoralı əməkdaşlığını xeyrli və zəruri olmış şübhəsizdir. Ancaq dövlətlərimiz arasındakı siyasi və iqtisadi ziddiyətlərin mövcudluğu buna ciddi şəkildə mane olur. Bu isə öz növbəsində bizimlə mühərbi vəziyyətində olan Ermanistana İranla əməkdaşlığı artırmaq üçün əlavə imkanlar yaradır ki, bu da heç də bizim dövlət maraqlarımıza xidmət etmir. İranla hərəkəfli əməkdaşlıqla münbət şərait yaratmaq, onu özümüzün daimi mütəfiqimiz etmək üçün Azərbaycan öz siyasetinin hazırlığı mərhələsində müəyyən addımlar atmalıdır. Öz maraqları olan İranın da eyni addımlar atması tarixi zərurətdən doğur. Yaddan çıxartmaq lazıim deyildir ki, siyasi, iqtisadi, mədəni və elmi-texniki əlaqələrimiz özü-nəməxsus əzellikləri mövcuddur. Xalqlarımızın din, ənənələr, mədəniyyəti, mənəvi dəyərlər və dil baxımından bir-birlərinə olunduqca yaxın olub müəyyən dövrlərdə uzun

zamanlar eyni tarixə malik olmuş, eyni dövlətlərin və imperiyaların tərkibində olmuşlar ki, bu da qarşılıqlı əlaqələrimizin dostluq və qarşılıqlı təməli üzərində qurulmasına və bu məselenin dövlət rehbərleriniz tərəfindən daim diqqət mərkəzində saxlanmasını zəruri edir.

1991-ci ilin 18 oktyabrında Azərbaycan Parlamenti Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı qəbul etdiğindən sonra 1992-ci ilin mart ayının 12-də Azərbaycan İran İslami Respublikası tərəfindən rəsmi olaraq tanındı. Az keçməndən ölkəmiz müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi. Əvvəllər məvcud olan müxtəlif xarakterli əlaqələr və təmaslar daha da konkretləşdi və artıq bir-başa əlaqələr müstəvisinə qalxdı. Tekəcə onu qeyd etmək kifaiyyətli ki, sərhədlər açıldı, gediş-golış çoxaldı, iqtisadi və insani əlaqələr intensivləşdi, sərhədlər və keçid məntəqələrinə nəzarət birdəfəlik hər iki qonşu dövlətlərin nümayəndələrinin əlinə keçdi, on nəhayət İranın Bakıdakı keçmiş konsulluğu İran İslami Cumhuriyyətinin Bakıdakı səfirliyinə çevrildi və Tehranda da Azərbaycan Respublikasının səfirliyinin açılması üçün həzirliq işləri görülməyə başlandı. Vəziyyətə müvafiq olaraq Azərbaycan Respublikası bu qonşu və qardaş ölkəyə qarşı öz xarici siyaset konsepsiyasını formalasdırırmışa başladı.

İlk dövrlərdə hakimiyətə gəlmiş AXC idarələrinin radikallığı bir tərəfdən, digər tərəfdən isə İranda hakimiyətdə olan və dünyaya "Böyük İslam İnqilabı" ni yaymaq istəyen qüvvələrin de radikallığı və başqa ideyalara qarşı dözmüslülüy, rüşeym halında olan bu konsepsiaya öz dağdırıcı təsirini göstərməyə bilməzdi. İlk dövrlərdə tərəflərin bir-birinə gəl-gəl deməsinə baxmayaraq onların arasında bir-birindən

əchiytılanmaq, əlaqələr yaratmaqla bərabər əchiyatı əldən verməmək xətti da məvcud idi ki, buna da əsasən keçmiş yüzzilliklərdən irəli gələn və məvcud vəziyyəti meydana çıxartmış şərait, regionu öz təsiri altına salmaq istəyen qüvvələrin bir-biri ilə mübarizəsi, on nəhayət, bölgədəki siyasi vəziyyət və oyanmaqdə olan milli dırçılış ideyaları və dinamik təsirini göstərirdi və göstərmədə davam etməkdədir.

Bütün bunlar son neticədə İran tərəfinin din ənsürünün ekspansiyası və dini dövlət üzərində üstqurum etmək təşəbbüsü, Azərbaycan rehberliyinin isə "Böyük Azərbaycan" yaratmaq ideyaları və bu haqda edilən yerli-yersiz bayanatları ilə neticeziz bir sənələn, son neticədə isə hər iki qonşu və qardaş dövlətin əlaqələrinin inkişafının eleyinə işləyən siyasi bir fon yaratmağa aparır, tərəfləri əməkdaşlıqdan daha çox qarşılıqlı ideya mübarizəsi aparmaq, qarşidurmadıa iştirak etmək və irəli sürülən hər bir təşəbbüsə əchiytma yanaşmaq istiqamətində isə aparmağa sürükleyirdi.

Heç də təsadüfi deyildir ki, AXC dövründə Azərbaycan-İran əlaqələri demək olar ki, donuq bir vəziyyətə düşmüdü. Bu dövr haqqında danışlıqdə əlaqələrin olmasına dair çox, onların olmamasından danışmaq olar. Siyasetçilərimizin yerli-yersiz bayanatları da, apardıqları birtərəfli siyasetin özü də qonşuluq əlaqələrinin inkişafına xeyrəndən dərhal ziyān gətirirdi. Biz bu dövrədə əlaqələrin intensivləyiñə nəzarət etmək və əlaqələrin soyuqluqunu açıq-aşkar gərə bilərik.

Əger Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra İranla ölkəmiz arasında nümayəndə heyətlərinin mübadiləsi, sazişlərin bağlanması və razılıqların əldə edilməsinin şahidi oluruqsa da, bu, Prezident Elçibeyin dövründə demək olar ki, donmuş

bir vəziyyətə gelmişdi. Faktlər da bunu təsdiq edir. 1991-ci ilin iyulunda Azərbaycan Respublikası hökuməti nümayəndə heyəti İranə sefər etmiş və sefər zamanı tərəflər arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni əməkdaşlıq haqqında memorandum imzalanmışdı, bundan sonra 1991-ci ilin dekabrında İIR o zamankı Xarici İşlər Naziri Əli Əkber Vilayatinin başçılıq etdiyi İran İsləm Respublikasının rəsmi nümayəndə heyəti Bakıya işgəzər sefər etmişdə və əlaqələrdə müəyyən hərəkət vərdi, AXC dövründən nəzer salsaq, bir dənə də olsa az-əzox yüksək seviyəli nümayəndə heyətinin sərhədlərimizi keçdiyini gərə bilmərik.

Azərbaycan-İran münasibətləri sözün əsl mənasında Prezident Heydər Əliyev həkimiyətini goldkəndən sonra inkişaf etməyə başladı. Tərəflər arasında nümayəndələr mübadiləsi artı, iqtisadi əlaqələr sözün əsl mənasında canlandı.

Məlumdur ki, Azərbaycan Respublikası müstəqillilik əldə etdiğindən sonra Azərbaycanın dövlət quruluşunun təbiətinin dəyişməsi Azərbaycan xalqının müasir dünya ilə qarşılıqlı münasibətlərinin osaslarını da dəyişirdi.

İIR ilə ikitərəfli münasibətlərin strategiyasının formalasdırılmasında Azərbaycan Respublikasının İIR-nin şimal əraziləri ilə iqtisadi-coğrafi oxşarlığı, AR ərazisinin Avrasiyada geosiyasi və geoiqitasiyi əhəmiyyətli malik olması, AR-de yaşayan azərbaycanlıların İIR ərazisində yaşayan azərbaycanlılarla tarixi, dini, etnik və mədəni ciniyi kimi amillər nəzərə alınmağa başlandı.

Avrasiyada yeni geosiyi vəziyyətin yaranması, eləcə də II minilliyin son on illiyində Mərkəzi Asiya və Qafqazın müstəqil dövlətlərinin formalasdırılması, Rusiya və İIR arasında türkidlili dövlətlərin meydana gəl-

məsi Avrasiya məkanunda mövcud olan geosiyasi vəziyyətin dayışmasına görətir çıxardı və bu da öz növbəsində Azərbaycan Respublikası ilə İİR arasında mövcud olan ikitərəflī münasibətlərə təsir edən ən mühüm amilə çəvrildi.

Bundan əlavə son on il ərzində qərb təməyülli hərbi, sosial və iqtisadi infrastrukturların yaradılması (TRASEKA, Avropana Şurasına üzvlük, ÖKUMAM və s.), böyük karbohidrogen və digər xammal ehtiyatlarının mövcudluğu, habelə bu ölkələrdə yaşayış əhalinin savadlılıq səviyyəsinin yüksək olması, İİR siyasi rəhbərliyinin narahatlığını daha da artırdı.

İİR-in ABŞ, İsrail, Türkiyə, Pakistan, Fars körfəzi ölkələri, Əfqanistan və İraqla gərgin münasibətlərdə olmasına baxmayaq, bu ölkə beynəlxalq ələmələlərlə etmək üçün xarici siyaset sahəsində sayalar göstərməyə başladı. MƏR, Səudiyyə Ərəbistanı ilə aparanın son danışınqlar, elecə də Avropa dövlətlərinən Fransa və Almaniya ilə yaxınlaşmaq üçün edilən cəhdələr buna misaldır.

Bundan başqa Rusiya, Yunanistan və Ermenistanın iştirakı ilə İİR Mərkəzi Asiya və Qafqazda formalşamışdır olan qərb təməyülli siyasi, hərbi, iqtisadi və sosial infrastrukturların qarşısını almış maqsadılıq bloklar yaradılmış üçün səylər göstərməyə başladı və bu sahədə kiçik da olsa əzəzi naiyyiyətlər əldə etməyə nail oldu.

Bununla yanaşı, Rusiya və İİR arasında mövcud olan münasibətlərin səviyyəsini də olduqca yaxşı hesab etmək olmaz. Belə ki, hər iki taraf Əfqanistan problemi və xüsusilə də Xəzər denizinin statusunun müyyəyen edilməsi məsələsində rəqib mövqeləndən çıxış edir.

Regiondakı siyasi vəziyyəti nəzərdən keçirərkən yuxarıda qeyd olunan proseslər

nəticəsində Avrasiyada "atlantizm" və "kontinentalizm" doktrinalarının qarşılıklımasında Avropanın İİR-ə böyük geosiyasi əhəmiyyətini qeyd etmək lazımdır. Sübhə yoxdur ki, son illər Fransa və qismən da Almaniya öz xarici siyasetlərini "kontinentalizm" istiqamətinə yönəldirlər. Fransa parlamentinin "ermoni soyqırımı"nı tanımı, Fransanın İİR-də fəalllaşması və eyni zamanda Rusiya ile yaxınlaşması da məsələnin daha aydın şekilde izah olunmasına imkan verir. Keçmiş Fransa Prezidenti Şarl De Qollun "Atlantikdən Urala qədər Avropa" doktrinası yuxarıda qeyd olunan siyasi ideoloçı esaslarına təskil edir.

Beləliklə, Zbiqnev Bzcinekinin təbirincə desək, "Xəzər denizi hövzəsi və Mərkəzi Asiya sərvətini özündə cəmləşdirən qəbin tixaci" rolunun ayrıldığı Azərbaycan Respublikası Avrasiyada kifayət qədər formalşmış sistemlərin yaranması prosesində böyük rol oynayır və yoxnayacaqdır.

İİR siyasi rəhbərliyinin son illər pragmatik mövqədən çıxış edərək, qonşu ölkələrə qarşı konstruktiv siyaset yürütməyə çalışmasına baxmayaq, onlara münasibətində İsləm İnciləbinin İxracı doktrinasının (son illərdə ciddi şəkildə dayışdırılmış olsa da) izləri görünməkdədir.

Bundan əlavə, Azərbaycan Respublikasının Xəzər denizinin statusu ilə əlaqədar yürüdüyü müstəqil siyaset, Qərbi dövlətləri ilə yaxın münasibətləri, bir sira beynəlxalq təşkilatlarda üzvlüyü (AŞ, GUÖAM, TRASEKA), Xəzərin Azərbaycan sektorunda neft yataqlarının işlənməsi, Azərbaycanın demokratik, milli-liberal ideyalarının və mədəniyyətinin İİR-də yaşayışın azərbaycanlıların özünüdürək prosesinə təsirinin güclənməsi (bu istiqamətdə də proseslər ikitərəflī xarakter daşıdır) iki ölkə arasındakı münasibətlərdə öz əksini ta-

pir.

Eyni zamanda İİR-in şimal və Xəzər-yanı bölgəlerinin AR-lə iqtisadi-coğrafi bənzərliliyi, Şimal-Cənub nəqliyyat dehlizinin fealiyyət göstərməsi, İranın Fars körfəzinə çıxışı, Xəzər denizində böyük karbohidrogen ehtiyatlarının mövcudluğu İİR-lə əlaqələrin zəruriyini bir daha sübut edir. Bununla əlaqədar, nezərə alımlıdır ki, İranın dini və iqtisadi kurumları Azərbaycanda mövcud olan ikitərəflī-siyasi veziyətə ehtimal oluna bilecek sərməye və maliiyyət axını vasitəsilə təsir göstərə bilər.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasındaki ikitərəflī münasibətlər özündə siyasi, iqtisadi və mədəni sahələri əhatə edərək, kompleks xarakter daşıyır. Qeyd etmək lazımdır ki, iki ölkə arasında indiyə qədər 36 müqavilə və saziş imzalanmış, lakin onların əksəriyyəti yalnız kağız üzərində qalaraq icra olunmayıb.

Dünyada baş verən geosiyasi proseslərin vacibliyini və hazırlı mərhələdə iqtisadi məsələlərin Azərbaycan Respublikası üçün aktuallığını nezərə alaraq, ikitərəflī münasibətlərdə töbii olaraq iqtisadi sahəyə üstünlük verilir.

Müstəqil Azərbaycan dövlətinin formalşması İİR siyasi rəhbərliyinin bəzi radikal və milyiyyətçi dairələrinin nöqtəyinərince, İranın milli maraqlarına təhlükə törədir. Onların fikrincə, tərəqqi yolu ilə iştirakçı, demokratik, iqtisadi baxımdan dinamik inkişaf edən Azərbaycan Respublikası müqayiseli nümunə kimi İranda yaşayışın azərbaycanlıların siyasi, iqtisadi və mədəni təfəkkürünü təsir göstərir. Bunu on azı İrəndəki mövcud siyasi quruluşu dəstəkləyən və İran Parlamentinin üzvləri olan azərbaycanlı deputatların İran Parlamentində həm iqtisadi, həm də mədəniyyət məsə-

lələrinə toxunan çıxışlarında da bu və ya müyyəyen dərəcəde görmək olar.

Ziyalılar, telebələr, burcuaziyanın nümayəndələri arasında qeyri-mərkəzi qüvvələrin güclənməsi prosesi heç də birmənalı xarakter daşıdır və bu da hakim dairələrin narahatılığına sebəb olur.

Gələcək əlaqələrimizini inkişaf etdirilməsi yollarına gelinə, hər şəyden evvəl cesaretsiz qeyd etmək olar ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hərtərəflī, qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmiz xarici siyasetinə esas istiqamətlərindən biri kimi müyyənəşdirilmişdir.

Lakin bu siyaset platforması yaradılar-kən bir çox məsələlər ölçülüb-biçilməli, ətraflı şəkildə araşdırılmalı, bir çox ağırlı faktorlar nezərə alımlı idi ki, son noticədə düzgün siyasi xətt seçilisin. Bəzisi hamiyə qismən aydın olan, bəzisi isə hər görünməyən bu amilləri ölkə başçımız İranla bağlı siyasi xəttimizi formalaşdırarkən dəfələr nezərdən keçirmiş, hərtərəflī təhlilər aparmışdır.

Bu amilləre qisa bir nəzər salsaq, onların rəngarəngliyi, onlarda görünen və görünməyən tərəflərin çoxluğu, hər birinə ehtiyatla yanaşmaghan vacibliyə aydın olar. Elə götürük bizim on yaxın qonşularımız. Məlum bir həqiqətdir ki, Azərbaycan hemiyyət üy böyük keçmiş imperiyaların - Rusiya, Türkiyə və İran imperiyalarının həm yaxın qonşusu olmuş, həm eslər boyu ayri-ayrılıqda onların tərkib hissəsi olmuş və onların hər biri ilə yaxınlıqdan həm qazanmış, həm də itirmişdir. Hazırda da Azərbaycan Respublikası regionun üç böyük dövlətinə çevrilmiş bu ölkələrin demək olar ki, əhatəsindədir. Onlarla yaxın qonşuluq, məhrəban dostluq əlaqələri qurmağa, yaxından əməkdaşlıq et-

məyə məcburdur və bunu mövcud beynəlxalq vaziyət və hayat özü tələb etməkdir. Bütün bu güclü, müəyyən məsələlərdə təmənnası olan, bəzən "belkə də qaytardılar" xülyası ilə yaşayan qüdrətli qonşularımızla, o cümlədən İranla bərabərhüquqlu və yaxın qonşuluq əlaqələri qurmaq, imkan daxilində bütün məsələlərdə qarşılıqlı xeyir verən əməkdaşlığı təşkil etmək günün tələbi idi. Əlbəttə, bu tələbin və istəyin höyətə keçməsi və ya keçə bilməməsi öz növbəsində bir çox faktorlardan asılı idi ki, onlara bəzən ən güclü dövlətlər belə hökm etmək qabiliyyətində və imkannıda deyillər.

Bundan əlavə, bütün ölkələrlə, o cümlədən İranla qarşılıqlı əlaqələr qurarkən əlkənin bize təsir imkanlarını, hərbi, siyasi və iqtisadi gücünü, hazırda ne istediyini və galacekdə nələrin ola biləcəyini, regiondakı qüvvələr nisbətinə, öz siyasetimizin tələbini, an Nahayat, bize təsir edə biləcək ölkələrin bölgədəki realilləri nə dərəcədə anladığını və hansı əstiqamətdə fəaliyyətə önem verdiklerini, sonuncu olaraq isə bizim İranla əbədi qonşu olduğumuzu, onun və bizim əbədi maraqlarla malik olduğumuzu da yaddan çıxartmamalı və mütləq nəzərə almış idik.

Ermenistanın müxtəlif yollarla İranda yaşayan etnik azərbaycanlıların birleşmək şəyərini qabaradraq bizim əlkəmizə qarşı İran siyasetində Azərbaycan əleyhina olan fikirlərin mütləqləşdirilməsinin de qarşısı alınmışdı. Elə bu baxımdan hem də Rusiya və İranın birgə olaraq müasir regional siyasetin və iqtisadi əlaqələrinin bir sıra problemlərinə görə antiazərbaycan mövqeyində dayanmalarına imkan verilməməli, bu ölkələrdən her biri ilə ayrıca məhrəban qonşuluq əlaqələri daha da gücləndirilməli, müxtəlif sahələr üzrə qarşılıqlı məsləhətləşmələr aparılmalı, bütün sahələrdə bu isti-

qamətədə müvafiq tədbirlər görülməli idi.

ABŞ və İsrailə saxlanılan iqtisadi və dostluq əlaqələri daim o vaziyətdə olmalıdır ki, onlar İranın maraqlarına tam şəkildə zidd olmasın. İranın maraqlarına bu və ya başqa doradəcə zərər vuran siyasi xətt sonda hazırlı İran - Ermenistan iqtisadi əlaqələrini strateci əməkdaşlığı çevirə biləsin. Nəzərə alınmalıdır ki, Rusiya, İran və Ermenistanın antiazərbaycan mövqeyində birleşməsi Amerika - türk strateci dəstəyinə baxmayaraq vəziyyəti xeyli pisləşdirə bilər. Onu da qeyd etmək lazımdır ki, İranda teokratik islam totalitarizmi şəraitində daxili ziddiyyətlərin keskinleşəcəyini umid basləmek əbsədir. Bunları diqqətdən qaçırmayıraq və İran - Türkmenistan əlaqəlerinin necə siz olduğunu nəzərə alaraq elə onlar kimi tez-tez müxtəlif soviyyədə nümayəndə heyətləri göndərək, xalq diplomatiyadən istifadə edərək əlaqələrin daha da istiləşməsinə çalışmaq vacib idi.

Azərbaycan neftinin daşınmasına və Xəzərin statusunun həlliində də maksimal şəkildə Qərbe meyl edildiyi aşkar şəkildə özünü bürüze verməmeli idi. Məlum olduğu kimi, Xəzərin beynəlxalq hüquqi statusu 1921 və 1940-ci illərdə SSRİ və İran arasında bağlanmış sazişləre esaslanır. Onlara görə 10 millik sahil zonasından başqa azad göməciliyik və dənizin ehtiyatlarının sahil dövlətləri tərəfindən ümumi istifadəsi nəzərdə tutulub. Əlbəttə, SSRİ-nin dağılımasından sonra dənizin beynəlxalq-hüquqi rejimine yenidən baxılmalı idi. Belə ki, artıq bu dənizin sahilərində 2 deyil, 5 dövlət yerləşirdi. 6379 kilometrlik sahil xəttinin 500 kilometri İranda yerləndiyi üçün bu statusun yenidən baxılmasına bu dövlətin həyatı maraqları mövcuddur. Məlum olduğu kimi, Xəzər dənizinin statusunun təyin edilməsi məsələsində İranın mövqeyi, keçmiş Sovet Respub-

likalarının mövqeyindən kəskin şəkildə fərqlənir. Xəzərin milli sektorlara bölmək haqqında ümumi razılığa gələn bu dövlətlərin onun 5 bərabər hissəyə bölünməsi barədə İran tərəfindən verilen tekliflə rəziləşməq fikrində deyillər. Lakin regional əməkdaşlıq naminə burada tərəflərin eks mövqelərde dayanmasına baxmayaraq milli maraqlarımıza zərər verməyen və başqa dövlətlərlə əməkdaşlığımızda mövcud olan balansı pozmayan bir konsensus tapmaq mümkündür və bu əstiqamətdə cəhdələr davam etdirilməli idi. Neftin ixracı və neqli sahəsində də əməkdaşlığımızın genişləndirilməsi üçün müəyyən addımlar atılmalıdır. Neftin ixracında İranın təcrübəsindən istifadə edilməsi, neft kəmərləri sisteminə yeni əstiqamətlərin qوشulması və s. bu qəbilden olan məsələlərdəndir. Elə ARDNŞ-in vitse-prezidenti İlham Əliyevin "Nezavisiyəmə qazeta" ya verdiyi müsahibədə "Əgər 4-cü boru xətti ni, məsələn, İrandan çıxmak barədə biza teklif verilsə, biz bunu səs verəcəyik. Azərbaycanın nə qədər çox alternativ boru kaməri olsa, o qədər yaxşıdır" fikri bu sahədə gərginliyi yumşaldan amillərdən idi.

Yaddan çıxarılmamalı idi ki, ABŞ ilə nisbətən konstruktiv əlaqələrin, Azərbaycanın enerji resurslarının istifadəsi və işlənməsinə olan maraqların mövcudluğu işığında əlkəmiz ABŞ - İran əlaqələrinin sağlamlaşdırılmasında vəsitiçi rolunu belə müəyyən mərhələlərdə öz üzərinə götürür bilər. Bu missiyanın həyata keçirilməsində İranda çoxmilyonluq Azərbaycan diasporasından düzgün, maksimal şəkildə siyasi, iqtisadi sxemlərin hesablanmış şəkildə qurulması halında istifadəsi zamanı o, mühüm ələtə çevriləbilər. Ermenistanın ABŞ - İran əlaqələrini yaxşılaşdırmaq sahəsində aktiv addımlar atlığı nəzərə alaraq bu kontekstdə Ermenistanı qabaqlayıb təşəbbüsü

öz elimizə almaq imkanları yaranır. Əks halda ABŞ İranla əlaqələrini Ermənistanın vəsitsi ilə yaxşılaşdırıqdan sonra regiondakı siyasetinin ağırılıq mərkəzini erməni-İran alyansına təref əstiqamətləndirə bilər. Erməni - rus strateji əlaqələrinin mövcudluğunu da nəzərə alsaq, onda hadisələrin yuxarıda göstərilən ssenari əsasında inkişafı sonda Azərbaycanın geosiyasi cəhdən izələ edilməsinə gətirib çıxara bilər.

Yuxarıda göstərilənlərdən əlavə, qarşılıqlı iqtisadi proyektlərə də böyük diqqət verilməli, İran sərmayəsi Azərbaycana cəlb edilməli idi.

Bütün bunları və sadalanmayan başqa məsələləri hərtərəfi şəkildə nəzərə alan Azərbaycan Prezidenti İranla dostluq, qardaşlıq və əməkdaşlıq prinsiplərinə əsaslanıvə xarici siyaset konsepsiyanızı müəyyənəldi.

Ölkələrimiz arasındakı əlaqələr gündündə genişlənməkdə, inkişaf etməkdədir. Elə regionda, əlkəmizdə və İranda baş verən dəyişikliklər də bu prosesə yaxından yardım edir.

Hazırda regionda baş verən hadisələr, İranda baş verən içtimai-siyasi və sosial-iqtisadi dəyişikliklər əlkənin həm daxili vəziyyətini, ham də onun xarici statusunun əsaslı şəkildə deyişdirə bilər. İranın regional superdövlətə çevriləməsi perspektivləri olduqca realdır. "Möhtəid İsləm" konsepsiyanının tərafadarı olan həzirki Prezident Xətəminin tərafadaları artıq üd dəfə bu sahədə qəlebə qazanmışlar - 1999-cu ildəki belediyyə seçkiləri, 2000-ci ildəki əlkənin ali qanunvericilik orqanı olan Milli Məclisə seçkilər və on nəhayət son Prezident seçkiləri.

İranda gedən son reformaların nəticəsində ölkə iqtisadiyyatının güclü tekan almamasına baxmayaraq bir şey yaddan çıxarılmamalıdır ki, dövlət fəaliyyətinin əsas sa-

hölörinin idarə edilməsi mexanizmlərinin bir çoxu hələ də mühafizəkarların elindədir. İranın Ali Dini Rəhbəri Ayətulla Əli Xanneyi müdafiə xidmətini, məhkəmə sistemini və ölkə iqtisadiyyatının təqribən 80%-ni islam inqilablı fondları vasitəsi ilə öz əlində cəmləşdirmişdir. Bütin bunlara baxmayaraq ölkə əhalisinin 65%-ni təşkil edən İran gəncləri ölkədə gedən reformaları dəstəkləyir ki, onların da böyük əksəriyəti Prezident Xətəminin auditoriyasını təşkil edir.

Hazırda İran özünü bütün islam dünyasının ideoloji və ruhani lideri rolunda görür. İran içtimai-siyasi və sosial inkişafın xüsusi modelini - islam modelinin hazırlayaraq höyata keçirmək üçün cəhdələrdir. Məsoləyə bu cür baxış İranı islam ölkələrində Qərbin təsirinin yayılmasına qarşı fəal ideoloji mübarizə aparmağa vədar edir. Bu ölkə açıq şəkildə antiamerikanızıtblıq edir, islamın keçmiş sovet respublikalarında yenidən yayılmasına yardım göstərir, islam dünyasını birləşdirmək üçün islamdakı sünni və şia məzheblərinin yaxınlaşması siyaseti yürüdür.

İran İslam Respublikasına biz qardaş ölkə kimi baxır, onunla mümkün olan bütün sahələrdə six əməkdaşlıq edir. Sərhədlərin pis qorunması, milli ehtiyatların xarice daşınması, xarici biznesmenlərin bizim tacirübəsizliyimizdən istifadə etməsi kimi xırda incikliklər və narahıqlar qətiyyətlə aradan qaldırılır, gelecekdə onlara bir daha yol verilməsinə çalışılır. İranla müasibələri yaxşılaşdırmaq üçün yönəldilən səylər günü-gündən artmaqdadır.

Lakin hamisə nəzərdə tutmalyıq ki, İranın strateji maraqları Azərbaycanla tam surətdə əməkdaşlıq etməyə imkan vermir və Ermənistani dəstəkləməyə sövq edir. Açıq şəkildə deməliyik ki, İranın Xəzər siyaseti bizi narahat etməkdədir. İranın Xəzə-

ri öz istədiyi kimi bölmək istəməsi, xarici neft şirkətləri ilə Xəzərin Azərbaycan sektorunun bir hissəsinin de daxil olduğu ərazidə geoloji və geofiziki keşfiyyatlara dair müqavilə imzalaması, Azərbaycan geofiziki keşfiyyat gəmisi və provokasiya xarakterli hamələrlə etməsi, İran təyyarələrinin və gemilərinin hava və su sərhədlerimizi pozması, Azərbaycan vətəndaşlarına və diplomatlarına qarşı müxtəlif tezyiq üssünlərin və provakasiyaların tətbiq edilməsi, Azərbaycanda çevrilis etməyə say eden adamların bu ölkədə sığınacaq tapması, dini pərdə altında ölkəmizə qarşı təbliğ kampaniyasının aparılması, radikal islamçı qrupların maliyyələndirilməsi və himayəsi, açıq şəkildə müxtəlif yollarla təcavüzkar Ermənistani dəstəkləməsi, son zamanlar Xəzərdəki vəziyyəti daha da gərginləşdirmək cəhdəri, məsul dövlət xadimlərinin məsuliyətsiz bəyanatları və s. neqativ məsələlər də ölkələrimiz arasındaki əməkdaşlığın tam şəkildə vüset tapmasına mane olur.

Azərbaycanın Ermənistana müharibə veziyətində olması, İİR-in daxili siyasi vəziyyəti də məsələyə tam aydınlıq getirilməsinə təsir göstərir. Bilindiyi kimi İran İslam Respublikasında növbəti Prezident seçkilərindən və indiki Prezident Məhəmməd Xətəminin seçkilərde qələbə qazanmasından sonra siyasi feallıq İslam Şurası Məclisine keçmişdir. Seçkiqabağı dövrə fəal olun mətbuat hal-hazırda istiqamətini Məclisə yönəldərkən, birinci səhifələrində Məclisdə gedən müzakirələrə geniş yer verməkdədir.

Seçkilərdə xalqa verdiyi vədləri yerinə yetirmək və nəzərdə tutulan islahatları həyata keçirmək üçün müəyyən orqanlar tərəfindən dəstəyin vacibliyini başa düşən Prezident M.Xətəmi parlamentdə üstünlük təşkil edən tərəfdarlarına arxalanmaq və

parlement vasitəsilə digər orqanlara təsir etmək, öz hüquqlarını genişləndirmək və əsas təsir etmələrini ələ almağa çalışır. Seçkilərdən önce və sonra Məclis tərəfindən qəbul edilən bir çox qanun layihələrinin Nəzarət Şurasından (Şura-ye Negahban) keçmədiyi və geri qaytarıldığı gəron Məclis üzvləri bu Şuraya nüfuz etmək və orada səsə malik olmaq üçün yeni qanun layihəsini ortaya çıxarmışlar.

Məclis artıq bu qanun layihəsini müzakirə edərək qəbul etmişdir.

Bələliklə, ölkənin hakimiyyət eşalonunda on aparıcı rol oynayan Nəzarət Şurasının hökm və təsirinin azaldılması üçün S.M.Xətəmi Məclisi irəli verməyi və deputatlarla gündəliyə çıxarılmış və geniş müzakirə edilmişdir. Bu iclasda xarici siyaset idarəsinin Xəzər denizinin hüquqi statusunun təyin edilməsi ilə əlaqədar keçirilən görüşlərdə tutduğu mövqə müzakirə edilmiş, bu məsələdə qətiyyət göstəriləməsi tələb edilmişdir.

Qeyd etmək lazımdır ki, İslam Şurası Məclisinin təhlükəsizlik və xarici siyaset üzrə komissiyasının 2001-ci il iyun ayının 26-da keçirilən qapılı iclasında Xəzər dənizi məsələsi gündəliyə çıxarılmış və geniş müzakirə edilmişdir. Bu iclasda xarici siyaset idarəsinin Xəzər denizinin hüquqi statusunun təyin edilməsi ilə əlaqədar keçirilən görüşlərdə tutduğu mövqə müzakirə edilmiş, bu məsələdə qətiyyət göstəriləməsi tələb edilmişdir.

İranın özündə, onun siyasi dairelərində belə qeyri-müyyəyenlik mövcuddur və bütün bünərlər əlaqələrimizin inkişafına öz təsirini göstərməye bilmez.

İranın xarici əlaqələrinə golincə, İran-İraq müharibəsinin səngiməsindən və 1989-cu ildə Xomeyninin vəfatından sonra strateji məqsədlərə çatmaq metodları deyişdirilərək sülh metodu ən plana çəkilməmişdir. İİR-nun potensial düşmənlərinin təyin edilməsindən de dəyişikliklər baş vermişdir. İndi əsas düşmənlər "düzgün olmayan müsəlman recimləri"dir. ABŞ-a,

NATO-ya daxil olan digər ölkələr və İsrail isə mümkün hücumların potensial istirakçıları və ideoloji cəhətdən təbliğat aparan düşmən kimi baxılır.

İraqın 1990-91 və 1998-ci illerde ABŞ və onun müttəfiqləri ilə Fars körfəzində qarşılaşmasından sonra zeifləməsinə baxmayaraq, İran bu dövrlət hələ də özünə hərbi-strateci rəqib və birbaşa təhlükə hesab edir.

Bundan əlavə, 1991-ci ildə "Səhrada tufan" əməliyyatında İraqın meğlubiyyətindən sonra BMT-nin qərarına əsasən yaradılan muxtar kurd sektorundan gələn hədələr də artmışdır. Bu akt İranın şimal-səqrində yaşayan kürdərin hərəkətlərinə Tehran tərəfindən stimul veriləcəyinə işaretdir.

Türkiyənin İraqın şimalındakı hərəkətləri de vəziyyətənləşdirir. İran Türkiyənin regional iddialarından ettiyatlınur. Türkənən NATO-nun üzvü və regionda ABŞ-in müttəfiqi olmasına İran öz sərhədləri üçün təhlükə hesab edir və ölkənin daxili sabitliyinə də təsir edə biləcəyindən qorxur. Son illər Ankara ilə Tel-Əvviv arasında əməkdaşlığın genişlənməsi də İranın böyük narahatlığını səbəb olmuşdur. Elə buna görə də İran Türkəyə ilə sərhədlərində yerləşən qoşunlarının sayını get-gedə artırmaqdadır.

İran ərəb ölkələrinin Fars Körəzi Əməkdaşlıq Təşkilatının ABŞ, İngiltərə və Fransa ilə əməkdaşlığını özü üçün uzunmüddətli təhlükə hesab etməkdədir (Abu Musa, Böyük və Kiçik Tumbul adaları ətrafında BƏƏ ilə olan mübahisə nəzərdə tutulur). İran rəsmilərinin fikrincə, bu əməkdaşlıq nəinki Fars körəzi, hətta İranın təhlükəsizliyinə də birbaşa zərbədir. Adı çəkilən ölkələrin körəzdə qoşun yerləşdirmesi və körəz ölkələrinin sürətlə silahlanması regionda İranın təsirinin zəif-

ləməsi deməkdir.

Xatəmi hökumətinin körfəz ölkələri, o cümlədən üç adətində mübahiseli vaziyətin yaradığı BƏƏ ilə münasibətlərinin yaxşılaşması üçün atdığı addımlar hələlik heç bir müsbət nəticə vermemişdir. İran da ha qox Səudiyyə Ərbəstani və Küveyt silahlıdanndan ettiyati edir. Ona görə de İraqın indi harbi əməliyyat keçirə biləmeyeçiyini nəzərə alaraq, İran bu silahlanmanın özü üçün birbaşa təhlükə hesab edir. Sovet İttifaqının dağılmışından sonra İranın şimal sərhədlərdən yeni müstəqil ölkələrin yaranması da Azərbaycan, Ermənistən və Türkmenistan bərədə yeni siyasetin işləniləb hazırlanmasına səbəb olmuşdur.

ABŞ-in Orta Asiya "Sühl namına əməkdaşlıq" programı çərçivəsində nüfuz etməsini İran özü üçün xarici təhlükə hesab edir. Orta Asiya ölkələrinin 1997-ci ilin payızında ABŞ və NATO-nun digər ölkələri ilə hərbi manevr keçirməsi İranın kütləvi informasiya vasitələrində böyük narazılığa səbəb olmuşdu. Bu narazılıq regionda güclənən pozulma ehtimalının artması ilə əlaqədardır.

Azərbaycan Respublikasında NATO bazalarının yerləşdirilməsi məsələsinin ortaya atılması da İranın istər siyasi rəhbərliyində, isterse də hərbi dairələrində birmənali qarsılamalar. İran Orta Asiya ölkələrində etnik ixtilafların artmasından ehtiyat edir. Çünkü həmin qarışıqlıqların İran arazisində keçməsi ehtimalı da vardır. Amma İranla məşğul olan mütxəssislərin rəyinə görə İranın Orta Asiya və Qafqaz ölkələrinə hücum ehtimalı sıfır vərabərdir. Çünkü İranla Rusiya arasında strateji əməkdaşlığın genişlənməsi üçün adı çəkilən regionlar həyatı əhəmiyyət daşıyır.

Əfqanistandakı həla tam aydın olmayan vəziyyət də İran üçün təhlükə tərəfdə

bilər.

İranın bütün potensial düşmənləri içərisindən on əsas düşmən kimi ABŞ və İsrail hallandırılır.

Bəli, bütün bünələr proqnozlar, fərziyyələrdir. Prezidentinizin siyasi fealiyyəti ola daim dinamikada olan hərəkətdir. Ona görə də o, əhəmiyyətə gələr-geləməz hərəkətə başlıdır və bütün qonşularla, o cümlədən İranla mehriban qonşuluq əlaqələri yaratmaq üçün öz gücünü və seyələrini əsirgəmədi. Bütün bunlar tezliklə öz bəhrəsini verdi.

Azərbaycan müstəqil müsəlman ölkələri ailəsinə qoşuşduqdan sonra onlara əl-ələ vererek həm öz problemlərinin, həm islam dünyasının problemlərinin, həm də dünya siyasi problemlərinin həllində yaxından iştirak etmək üçün İslam Konfransı Teşkilatına üzv olmaq qərarı verdi və bunun üçün dünya seviyyəsində böyük nüfuzulan bu təşkilata müraciət etdi. 1991-ci ilin dekabrında ona üzv qəbul edildi və ilk andan da bu təşkilatın ən fəal üzvlərindən birinə çevrildi. Bu fəallıq Prezident Heydər Əliyev əhəmiyyətə gəldikdən sonra daha da artı, titanik bir eməyə çevrildi.

Bunun nəticəsində müsəlman dövlətləri və ölkələri arasında qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək, müsəlman xalqlarının emin-amanlılığını və təhlükəsizliyini, sülh ərafitində yaşamasını təmin etmək, onların rifahını yüksəltmək, ənənəvi dəyərlərimizi, mədəniyyətimizi, diniimizi, ənənələrimizi və mədəni abidələrimizi qoruyub saxlamaq və daha da inkişaf etdirmək, devizini özüne rəhbər tutan bu böyük beynəlxalq təşkilatla yaxından əməkdaşlıq etmək, onun vasitəsi ilə müsəlman ələminin və bütün dünya ölkələrinin haqqımızda dəstəyinə nail olmaq diplomatiyamızın əsas fealiyyət prinsiplərindən biri oldu.

Bələliklə yenice müstəqillik qazanmış gənc Azərbaycan dövləti öndənde müsəlman dövlətlərinin həmrəyliyi, maddi və mənəvi köməyi üçün ümidiyərəcəgi geniş imkanlar açıldı.

İKT, o cümlədən ərəb dünyasının nəhəngləri olan Səudiyyə Ərbəstani, Misir Ərbəstanı, İraq, müsəlman dünyasının liderləri olan İndoneziya, Pakistan, Malayziya və başqa dövlətlərə də qardaşlıq və dostluq əlaqələri qurmaq Azərbaycan Respublikasının xarici siyasetinin əsas istiqamətlərindən biri kimi Prezident Heydər Əliyev tərəfindən müəyyənənəldirildi.

Əlbəttə, regiondakı siyasi durum bu siyasetin taktika və strategiyasını qurmaqdə mühüm və başlıca amillerdən biri olur.

Hamiya çıxan bəlliardır ki, bu regiondakı bütün ixtimai-siyasi ab-havunu nizama salan və hərəkətə getiren əsas məsələ - yarım esr davam edən İsrail - ərəb qarşılurmaşıdır. 1948-ci ildən bəri 5 ırımıqyaslı toqquşmaya səbəb olan Fələstin problemi bütün seyrlərə baxmayaq hələ də öz son həllini tapa bilməmişdir. Proseslər bu yolla davam etdiyi halda dünyani sarsıdan 2001-ci il 11 sentyabr hadisəsi belə bu işin tezliklə həllini heç bir yardım edə bilməyəcəkdir.

Ərəb dünyası və İsrail arasındaki gərginliyin həle de qalması bu tərəflərə qarşı Azərbaycan Respublikasının hayatı maraqlarına cavab verən və elmi-praktiki cəhədən əsaslıdır. Bir tərəfdən İsrailə əlaqələrimizdə ölkəmizdə böyük bir yəhudü icmاسının yaşayaraq fealiyyət göstərdiyini, iqtisadi, mədəni, elmi və hərbi sahələrdə bu ölkə ilə əməkdaşlıq etməyin bizim strateji maraqlarımıza cavab verdiyini nəzərə almalı, digər tərəfdən güclü potensiala malik olan

ərəb dünyası ilə islam ələminə məxsus olmamız, ənənəvi iqtisadi və mədəni əlaqələrimizin mövcudluğu yaddan çıxarılmamalıdır.

Azərbaycan Prezidenti Heydər Əliyevin apardığı xarici siyaset xətti bütün bunları incekləri ilə nəzərə alır.

Dü zgün ölçülü və tarazlaşdırılmış siyasi xəttin nəticəsidir ki, ölkəmiz hem İKT çərçivəsində böyük müvəffəqiyətlər qazanmış, həm də İsrailə sabit və konstruktiv əməkdaşlıq edir.

Günü-gündən Misir, Səudiyyə Ərbəstani, Mərakeş, Küveyt, Suriya, Livan və BƏƏ kimi aparıcı ərəb və başqa müsəlman dövlətləri ilə əlaqələrimiz hərəkəflə möhkəmlənir, genişlənir, genişlənir və dinamik şəkildə inkişaf edir.

Heydər Əliyev

# AZƏRBAYCAN - İSLAM KONFRANSI TƏŞKİLATI ƏLAQƏLƏRİ

Bizim mənsub olduğumuz din qüdrətlidir,  
böyükdür, dünyada öz yerini tutub.

\*\*\*

25 il müddətində İslam Konfransi Təşkilatı  
böyük bir yol keçibdir, şübhəsiz ki, onun böyük  
xidmətləri olubdur. O, dünyada sülhün, əmin-  
amanlığın və təhlükəsizliyin təmin edilməsi üçün  
öz töhfələrini verib, öz söyleməni göstərib.

\*\*\*

Müsəlman xalqlarının təhlükəsizliyini və  
ölkələrimizin ərazi bütövlüğünü təmin etmək,  
müsəlman azlıqlarının və icmalarının hüquqla-  
rını qorumaq, müsəlman aləminin sabit inkişafını  
təmin etmək bizim müqəddəs vəzifəmizdir.

**Heydər Əliyev**

Dövlətimizin başına gəldiyi ilk  
gündən Prezident Heydər Əliyevin  
apardığı xarici siyasetin və diplomati-  
kedi gedişlərin əsas və mühüm istiqamət-  
lərindən biri kimi İslam Konfransi Təşkilatı  
ilə faal və səmərəli əməkdaşlıq etmək  
xətti müəyyənləşdirildi. Və bu addım heç  
də tezadüfi deyildi. Axi dünyamızda el bir  
mühüm və önmeli problem və ya məsələ  
yoxdur ki, Şərq, Şərqi dövlətləri və ümumi-  
likdə müsəlman aləmi olmadan həll edilsin.  
Müsəlman dünyasının isə eparıcı təşkilatı  
özündə hazırda 58 dövləti birleşdirən və  
xalq arasında Müsəlman BMT-si də adlan-  
dırılan İKT-dir.

Bilindiyi kimi, Atlanta (NATO) və  
Varşava paktları yaradıldıqdan sonra Səudiyyə  
Ərəbistanı "islam həmrəyliyi" hərə-  
katı çərçivəsində İslam paktı adı altında  
beynəlxalq bir təşkilat yaratmaq təşəbbüsü  
ilə çıxış etmişdi ki, bu təşkilat İslam dün-  
yasanın mənafələrini beynəlxalq səviyyəde  
qoruya bilsin. Beləliklə də 1969-cu ildə mü-  
səlman ölkələrinin Dövlət və Hökumət Baş-  
çılarının sentyabr ayında Rabatda (Mərakeş)  
keçirilmiş konfransında "Müsəlman millət-  
lərinin birliliyi" prosesinin əsası qoyulmuş  
və İKT-nin yaradıldığı elan edilmişdir. Bu-  
nunla da İslamın yaşıl bayraqı altında təkca  
ərəb dünyası deyil, bütün müsəlman aləmi,  
o cümləden strateji əhəmiyyət kəsb edən bir  
sırı iri və güclü Asiya-Afrika dövlətləri bir  
blokda birləşdirilərək o dövra qədər ayrıca  
faaliyyət göstərən Ərəb Ölkələri Cəmiyyətindən  
(22 üzv dövlət var) dərhal güclü və ge-  
niş tərkibli bir beynəlxalq təşkilat qurulmuş,  
burada qeyri-ərəb ölkələrinin də feal iştira-  
kıcı üçün müvafiq şərait yaradılmışdır. İlk top-  
lantıya dəvət edilmiş 35 dövlətdən yalnız  
10-nu dövlət başçısı səviyyəsində təmsil  
olubmuşdu ki, bu da ilk dövrlərdə bu təşki-  
latla olan inamsızlıq ifadesi idi.

Onu da qeyd etmək lazımdır ki, bu  
təşkilat təkcə müsəlman dövlətlərini deyil,  
həm də bəzi ölkələrin müsəlman icmaları-  
nı, habelə bir sıra beynəlxalq təşkilatları da  
özündə birləşdirir ki, onların da nüma-  
yendələri təşkilatın nəzdində müşahidəçi  
statusu almışlar.

İKT ilk gündən Birləşmiş Millətlər  
Təşkilatı ilə six əməkdaşlıq etməyə başladı  
və 1975-ci ildə BMT yanında müşahidəçi  
statusu aldı. BMT Baş Məclisinin 36-ci  
sessiyasında "BMT ilə İKT arasında əmək-  
daşlıq haqqında" qətnama qəbul edildi.

İKT-nin ali orqanı üzv ölkələrin  
Dövlət və Hökumət Başçılarının Zirvə  
görüşü, siyasi orqanı - xarici işlər nazirleri-  
nin konfransıdır. Təşkilatın icraçı orqanı  
Baş Kətipkəndir. İqamətgahı Ciddəda (Səu-  
diyyə Ərəbistanı) yerləşir.

İKT-nin üç daimi komitəsi vardır ki,  
bunlarla da təşkilatın üzvü və ölkələrin  
dövlət başçıları rəhbərlik edir. İKT-nin bir  
sırı digər komitələri de fəaliyyət göstərir.

Hazırda İKT öz üzvlərinin sayına və  
mütəşəkkilliyyinə görə dünya siyasetində  
söz eşıdilən, öz dəst-xətti olan nüfuzlu bir  
təşkilat sayılır. Dünya siyasetinin mühüm  
məseseləri barəsində qərarlar qəbul edilər-  
kən onunla hesablaşır, onun mövqeyini nə-  
zərə alırlar. Dini birlik əsasında yaradılan  
bu təşkilatın əsas məqsədi müsəlman alə-  
mini birləşdirərək onun həmrəyliyi təşkil  
etmək, dini ayrı-seçkililik və yeni müstəm-  
ləkəciliyi önləmək, müsəlman ölkələrinin  
birliyinə nail olaraq onlar arasında siyasi,  
iqtisadi və mədəni əməkdaşlığı təşkil et-  
mək, dünyaya ictimaliyətinin nəzərini müsə-  
lman dünyasının problemlərinə yönəltmək,  
sülhü və təhlükəsizliyi dəstəkləmək,  
müsləman aləminin müqəddəs yerlərini qo-  
ruyub saxlamağı və bərpa etməyə yönəldi-  
lən səyələri əlaqələndirmək və birləşdir-

mək, müsəlman xalqlarının ləyaqətini, mili hüquqlarını, müstəqilliyini qorumaq üçün birgə və yekdil fəaliyyət təşkil etməkdir.

Bilindiyi kimi, İslam Konfransı Təşkilatı hazırda 58 müsəlman dövlətinə özündə birləşdirir ki, bu dövlətlər de cari siyasi problemlərə yanaşmaq və onları həll etmək baxımında əsasən aşağıdakı dörd qrupa bölünürler:

1. Müləyim cinh - mühüm beynəlxalq problemlərə müvazinəti yanaşan və əsasən Qəbələ teməlli dövlətlər tərəfindən təşkil edilmişdir. İran körfəzi ərebi ölkələri, Türkiyə, Pakistan, Misir, İndoneziya və islam alemindeki radikal teməllilər məyllərini neytrallasdırmaq məqsədi ilə İKT-dən istifadə edən bir sənəd ilə qrupa daxildir. Bu qrupda aparıcı dövlətlər kimi fəaliyyət göstərən ölkə Səudiyyə Ərəbistanıdır.

2. Radikal qrup - radikal ideologiya daşıyıcıları olan aşzaylı, lakin fəal dövlətlər qrupundan ibarətdir. Bu qrupun lideri bir sənəra müsəlman ölkələrinə tərəfdarları olan İrandır.

3. Ucşar ölkələr qrupu - əsasən Afrika ölkələrindən ibarətdir. Bu qrupun siyasi mövqeyi maruz qaldıqları siyaset-iqtisadi problemlərlə sejiiyələnir və onların mövqeyi bilavasitə donor ölkələrin siyasetindən asılıdır.

4. Yeni müstəqil dövlətlər qrupu - keçmiş Sovet İttifaqının tərkibində olmuş 6 müsəlman ölkəsinə əhatə edir. Onların İKT çərçivəsindəki siyaseti müstəqillik kursunun qorunması, möhkəmləndirilməsi və MDB üzrə öhdəliklərinə əməl etməyə səy göstərmək kimi təzadla xarakterizə olunur. Azərbaycan və Tadzhikistandan çıxmışla bu ölkələr İKT vasitəsilə yalnız sosial-iqtisadi və humanitar problemlərini həll etmək ezmindəirlər.

İKT-yə daxil olan ölkələrin mənafələri forqlı olan hallarda təşkilat islam aleminin ortak problemlərini heç də birmənəli yanaşmır. Buna misal olaraq Çeçenistan Respublikasındaki böhran vəziyyətini göstərmək olar. Libiya lideri M. Qəddafinin Rusiyadan Çeçenistandakı hərəkətlərini müzikər etmək məqsədile Xarici İşlər Nazirlərinin növbədənə kar konfransını çağırmaq təklifi İKT-yə üzv dövlətlərin eksoriyyəti tərəfindən dəstəklənməmişdir.

İKT çərçivəsində, onun təsis edilməsinə əsas teşəbbüskarı və sponsoru olan Səudiyyə Ərəbistanı böyük nüfuzlu malikdir. Krallığın İKT-nin büdcəsindəki payı 10%, islam İnkışaf Bankının (İİB) kapitalındaki payı 25%-dir. İKT, İİB və bir sənəd islam təşkilatlarının iqtamətgahları Səudiyyə Ərəbistanının Ciddə şəhərində, Krallıq hökumətinin temənnası olaraq təqdim etdiyi binalarda yerləşir. Krallıq bundan əlavə öz fealiyyətlərini həyata keçirmələri üçün İKT və onun ixtisaslaşmış təsisatlarına, müntəzəm maliyyə yardımı göstərir.

Səudiyyə Ərəbistanının İKT-deki nüfuzu ölkənin islamın tarixi vətəni və islam aleminin İki Müqəddəs Ocağının olduğunu yer kimi islam dünyasındaki mövqeyi ilə də izah olunur. Səudiyyə Ərəbistanının bu və digər problemlərə dair İKT-deki mövqeyi adəten diger ölkələr və ilk növbədə ərebi ölkələrin tərəfindən dəstəklənir. Səudiyyə Ərəbistanının, yarandığı ilk günlərdən etibarən İKT-yə göstərdiyi siyasi və maliyyə yardımçıları olmasayı, təşkilatın hazırlı mövcudluğundan danışmaq mümkün olmazdır.

İKT-də Misir, İran, Türkiyə və Pakistan da böyük nüfuzlu malik olan ölkələrdir.

Azərbaycanın İKT-yə daxil olmasını ölkənin xarici siyasetindəki mövqeyini möhkəmləndirən amillərdən biri kimi se-

ciyyələndirmək olar. Öz tarixi keçmiş, mədəni və mənəvi deyərləri ilə islam aleminin ayrılmaz hissəsi olan Azərbaycan Respublikası keçmiş Sovet İttifaqının müsəlman respublikaları arasında birinci olaraq İKT-yə üzv qəbul olunmaq üçün müraciət etmiş və 1991-ci ilin dekabrında bu məqsədənə çatmışdır. Respublikamız İKT-yə üzv olan dövründə etibarən təşkilatın və onun üzv dövlətlərinin ardıcıl dəstəyini almışdır. Belə ki, bundan təqribən 3 ay sonra Azərbaycan Respublikası hökumətinin müraciətindən cavab olaraq, İKT-nin Baş katibi, doktor Həmid Əl-Qabid öz müavini Məhəmməd Möhsinini rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana göndərmişdir.

Səfərdə məqsəd Azərbaycandakı içtimai-siyasi veziyət və Dağılıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün mövcud imkanlarla tanış olmaq idi. Nümayəndə heyəti respublikə rəhbərliyi ilə görüşüb danişşalar aparmış, Dağılıq Qarabağ münəqşəsi ilə əlaqədar ermənistanda, İranda, Türkiyədə, Rusiyada olmuş, bu ölkələrin xarici işlər nazirliklərinin vəzifeli şəxsləri ilə, eləcə də BMT-nin xüsusi nümayəndəsi Sayrus Vensle məsləhət rəsəxanaları görüşlər keçirmişdir.

Heyət geri döndükdən sonra 31 mart 1992-ci ilde İKT Baş katibi, Dağılıq Qarabağda veziyətə əlaqədar bayanatla çıxış etmiş, Azərbaycanın Dağılıq Qarabağ bölgəsindəki münəqşə ilə əlaqədar darin narahatlıq keçirdiyini ifadə etmiş, üzv dövlətlərə və humanitar təşkilatlara Dağılıq Qarabağın müsəlman icmasına yardım göstərilməsi ilə bağlı müraciət etmişdir. Bayanatda Baş katib tövfləri atəsi dayandırırmışdır. Bu bayanatda Baş katib tövfləri atəsi dayandırırmışdır. Bu bayanat 1992-ci il aprelin 1-də dünya mətbuatı ilə yayılmışdır.

1992-ci il sentyabr ayının 23-də, Nyu-Yorkda BMT Baş Məclisinin sessiyası çərçivəsində İKT-yə üzv ölkələrin xarici işlər nazirlarının koordinasiya toplantısı keçirilmişdir. Toplantının yekun sonunda Ermenistan-Azərbaycan münaqşəsi ilə əlaqədar bir maddə salınmışdır. Həmin maddədə Dağılıq Qarabağ məsələsi ilə bağlı ermənistanda-Azərbaycan münaqşəsi ilə əlaqədar darin narahatlıq hissi qeyd olunmuş və beynəlxalq içtimaiyyət tərəfindən qəbul edilmiş sərhədlərin toxunulmazılı və dövlətlərin ərazisi bütövlüyüne hörmət prinsipləri öz əksini tapmışdır. Lakin o dövrə, respublikamız üçün İKT-nin imkanlarından və ümumiyyətə islam faktorundan lazımi səviyyədə fayda əldə etmək və Azərbaycanın maraqlarını bu təşkilat çərçivəsində daha səmərəli şəkildə qorumaq mümkün olmayışı.

1993-cü ilin aprel ayında Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilmiş İKT-yə üzv ölkələrin xarici işlər nazirlarının XXI Konfransı Ermenistan-Azərbaycan münaqşəsi üzrə qətnamə qəbul etmişdir. Qətnamədə Ermenistanın Azərbaycan Respublikasına qarşı tecavüz pislənmiş, erməni qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən toclu çıxarılması və Ermenistandan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyüne hörmət etməsi teleb edilmişdir.

1993-cü ilin ikinci yarısından etibarən İKT ilə ölkəmiz arasındaki əlaqə və temaslar intensivləşməyə və fəallaşmağa başlamışdır ki, bu da Prezident Heydər Əliyevin bu təşkilatla bağlı götürdüyü xarici siyaset kursuna tam uyğun gəlirdi. Prezidentimizin dövlətlimizə rəhbərlik etməyo başlamasından qısa bir müddət sonra bu faktor artıq özünü bürüze verməyə başladı. 23 noyabr 1993-cü ilde İKT-yə üzv ölkələrin xarici işlər nazirlarının BMT

iqamətgahında keçirilmiş koordinasiya toplantısı Ermənistanın Azərbaycan Respublikasına qarşı son təcavüzü ilə bağlı region-dakı vəziyyəti müzakirə edərək özünüň ölkəmizle bağlı illi sonadlarından biri olan bəyanatı qəbul etmişdi. Toplantı iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müraciəti töqdim edilmişdi. Müraciətdə Ermənistanın Azərbaycanın 20 faizindən çox orazisini işgali nöticəsində ölkədə yaranmış vəziyyət, bir milyondan artıq qacqının meydana çıxmazı öz ekinci tapmışdı. Toplantı iştirakçıları Ermənistan-Azərbaycan münaqişesinin genişlənməsi ilə bağlı dorin narahatlıq hissələrini ifadə etmiş və Ermənistanın son təcavüzünün sülhə və əmin-əmanlıqla təhlükə yaratdığını qeyd etmişdilər. Toplantı iştirakçıları eyni zamanda Azərbaycan Prezidentinin Azərbaycan qacqınlarını tacili humanitar yardım göstərilməsi barədəki müraciətini dəsteklədikləri bildirmişdilər.

Bu hadisəden sonra ölkəmiz ilə bu təşkilat arasında əlaqələr Prezidentin göstərişi ilə daha da intensivləşdi. Azərbaycan bu təşkilatın informasiyası, maliyyə və siyasi dəstək göstərmək imkanlarından tam giyə ilə istifadə etməye başladı. 1994-cü ilin sentyabr ayında İKT xarici işlər nazirlerinin Pakistan İslam Respublikasının Islamabad şəhərində keçirilmiş VII Konfransı Ermənistan-Azərbaycan münaqişəsi üzrə daha bir qətnamə qəbul etdi. Qətnamədə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı aramsız hücumu və Azərbaycan Respublikası ərazilərinin 20 faizindən çoxunun işgali qətiyyətlə pişlənilmiş, münaqişənin dövlətlərin ərazi bütövülüyü və beynəlxalq tanımış serhdələrin toxunulmazlığı prinsiplərinə hörmət əsasında ədalət və sülh yolu ilə həllinə çağrılmışdır.

Prezident Heydər Əliyevin İKT Baş

katibi, doktor Həmid Əl-Qabidilə 1994-cü ilin noyabr ayında Bakıda keçirdiyi görüşlər və danışçılar respublikamızla İKT arasındakı eməkdaşlığı daha da feallasdırmaqla yanaşı, bir sıra müsəlman ölkəleri ilə diplomatik münasibətlər yaratmaq nöqtəyi-nəzərindən da çox mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, İKT Baş katibi səfərdən qayıtdıqdan sonra respublikamızın o vaxtadək diplomatik münasibətlər qurmadığı müsəlman ölkələrinin rəhbərlərinə məktubla müraciət edərək, onların diqqətini bu massalaya çəlb etmişdir.

Hələ 1994-cü ilin may ayından etibarən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında sefiriñə İKT Baş Katibiyində Azərbaycanın daimi nümayəndəsi funksiyasını daşımaq hevələdildikdən sonra, səfirlilik vasitəsilə İKT Baş Katibi və onun müxtəlif qurumları ile mütemadi və səmərəli iş aparılmışa başlanmışdı.

Azərbaycan Respublikasının İKT-nin beynəlxalq aləmdəki nüfuz və imkanlarından lazımi seviyyədə istifadə edə bilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına rəsmi səfəri dönüs nöqtəsi oldu. Azərbaycan Prezidentinin Kəbəyə ümrə ziyarəti, islamın İki Müqəddəs Ocağının xadimi, Səudiyyə Ərəbistanı Kralı Fehd bin Abdüləziz Əl-Saudla faydalı danışçıları və İKT rəhbərliyi ilə səmərəli görüşləri müsəlman aləmində ölkəmizə olan maraq və diqqəti dəha artdı, Azərbaycanın islam aləminin üzvi bir hissəsi olması bir daha yüksək seviyyədə təsdiqləndi.

Ermənistan-Azərbaycan münaqişəsi ilk dəfə 1994-cü ilde İKT-nin BMT ilə eməkdaşlığı üzrə problemlər siyahısına salındı. Bilindiyi kimi, münaqişənin informasiya cəhətdən və siyasi tərefdən işqlanılması, dünya seviyyəsində onun həlli

yollarının və üsullarının araşdırılması baxımından, bu ölkəmiz üçün çox mühüm əhəmiyyət kəsb edirdi. Məlum olduğu kimi, bu cür siyahılar İKT tərefindən hər il BMT-ye təqdim edilir.

1994-cü ilin dekabr ayında ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İKT-ye üzv ölkələrin Dövlət və Hökumət Başçılارının Zirvə toplantısında iştirak etdi.

Mərakeş - İKT-nin Kasablanka Zirve toplantısında 12 dekabr 1994-cü ildə yola düşərkən Binə hava limanında Azərbaycan Prezidenti jurnalistlərə verdiyi müsahibə de bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan üçün onemliyinə qiymətləndirərək bələ demişdir: "Şübəhəsiz ki, hər bir Zirvə toplantısı böyük əhəmiyyətə malikdir.... İndi isə Mərakeşdə İsləm Konfransı Təşkilatının Zirve toplantısı olacaqdır. Bu toplantıda da çox böyük əhəmiyyət kəsb edir. Çünkü İsləm Konfransı Təşkilatının 25 ilin yeyid ediləcəkdir. Şübəhəsiz ki, bu təşkilat yaradılarkən onun üzvləri indiki qədər olmayıbdı. Ancaq bu təşəbbüs islam ölkələrinin, islam dünyasının həmərliyi və dünyada gəden proseslərin inkişafını təmin etmək üçün çox mühüm bir addım idi. 25 il müdətində İsləm Konfransı Təşkilatı böyük bir yol keçib, şübhəsiz ki, onun böyük xidmətləri olubdur. O, dünyada sülhün, əmin-əmanlığın və təhlükəsizliyin təmin edilməsi üçün öz təhfələrini verib, öz söylerini göstərib. Bu təşkilata da bizim çox böyük hörmetimiz var.

Men Mərakeş Kral II Həsən cənablanın dəvətinin çox böyük məmənuniyyət hissisi ilə qəbul edərək bu Zirvə toplantısına gedirəm. İsləm ölkələri dünyadan böyük bir hissəsinə təşkil edirlər. Onların bir milyard nəfərdən artıq əhalisi var. İsləm Konfransı Təşkilatı bu ölkələrin ümumi potensialın-

dan istifadə edərək həm ümüməbəsəri proseslərdə iştirak edir, həm de İsləm ölkələrinə məxsus spesifik problemlərin həll olunmasına çalışır. Men şəxşən hesab edirəm ki, hər bir belə regional təşkilat əhəmiyyətli dir və bu kimi təşkilatlar öz söylini nəhəyat, birləşdirə bilsələr, dünyada sühl daimi olar, əmin-əmanlıq, təhlükəsizlik təmin edilə bilər. Ona görə de mən bu Zirvə toplantısına həvəsle gedirəm və şübhəsiz ki, bu toplantıdan çox şey gözləyirəm. Bir də ona görə ki, İsləm Konfransı Təşkilatı öz əvvəlki toplantısında da qətnamə qəbul edərək Ermənistanın Azərbaycana təcavüzünü pisleyib, bu barədə beynəlxalq təşkilatlara müraciətlər edibdir. Biz indi də belə bər qətnamənin qəbul olunmasını gözlayırıq.

Bildiyiniz kimi, İsləm Konfransı Təşkilatına 52 dövlət daxildir. Bu dövlətlərin başçıları ilə müstəqil Azərbaycanın bilavasita əlaqələr yaratmasının başından qərdaşlı konfrans əlverişli fürsətdir. Bizim bələ əlaqələrə cətiyacımız var. Çünkü Azərbaycan bütün dünyada tanıtmaq üçün və Azərbaycanın indiki vəziyyətini bütün dünyaya aşkar etmək üçün hələ çox işlər görmək lazımdır. Daxilimizdə bəziləri bəla hesab edirlər ki, həyatımızı, Ermənistanın Azərbaycana təcavüzü məsələsini çoxları elə binişim kimi bilir. Amma əslində bəla deyildir.

Mən məlumdur və mən bir çox ölkələrdə olarken siz da müsahibə etməsiniz ki, respublikamızın başına gələn bələləri çox yerlərdə ya bilmirlər, ya da onun nə qədər derin, ümüdünya təhlükəsizliyi üçün, xüsusilə Azərbaycanın bu günü və gələcəyi üçün təhlükəli olduğunu dərk edə bilmirlər. Ona görə də qarşılıklı toplantıda biz bu məsələləri açıqlayacaq və eyni zamanda islam ölkələrinin başçıları ilə ikitərəflə görüşlərdə də mən bu barədə geniş səhəbət

lor aparacağam. Bu ikitirəfli görüşlərin Azərbaycan Respublikasının homin ölkələrlərə iqtisadi əlaqələrinin də yaranması və inkişaf etməsi üçün əhəmiyyəti var. Məhz bunlara görə mən bu sefəri çox mühlüm bir sefər hesab edirəm. Görək, sefərimiz no ki, mi nöticələr veracəkdir" (*Mustəqilliyimiz əhdidir, 3-cü kitab, Bakı, 1997, səh.9-10.*)

Jurnalistlər üçün verilən bütün boyanatdan da gördündüyü kimi, Prezidentimiz bu təşkilatın Zirvə toplantısına böyük ümidiylərlər gedirdi. Və sefər zamanı Azərbaycan diplomatiyasının qarşısında konkret olaraq aşağıdakı vozifələr qoyulmuşdu:

1. IKT-nin ümumi potensialından istifadə edərək Azərbaycanın problemlərini dəyişmətiçiyyətinin nəzərinə çatdırmaq.

2. Ermənistannın Azərbaycana tecavüzünün mahiyyətini açıqlamaq, dünyani bu barədə dəqiqlik informasiya ilə məlumatlaşdırmaq, Azərbaycanın tərəfindən mövcud olan informasiya blokadmasını yarmaq və Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq.

3. Ermənistannın tecavüzünün pisləməsində islam ölkələrinin tam dəstəyinə nail olmaq.

4. IKT-yə üzv olan 52 dövlətin hər biri ilə Azərbaycanın bilavasitə əlaqələrini yaratmaq.

5. Azərbaycanın siyasi və maliyyə dəstəyinə nail olmaq.

6. IKT-yə üzv olan ölkələrin Dövlət və Hökumət Başçıları ilə ikitirəfli görüşlər aparmaq və bu görüşlərdə hem Azərbaycan həqiqətlərini açıqlamaq, həm də bu ölkələrlə iqtisadi əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün konkret addımlar atmaq.

Dövlət başçımız bu sammiti bir növ ATƏT-in üzvü olan ölkələrin Dövlət və Hökumət Başçılarının Budapest Zirvə toplantısının davamı hesab edir, orada da Azə-

bayan üçün təleyükli bir çox yeni qərarların qəbul ediləcəyini gözleyirdi. Elə buna görə də, orada da, bu istiqamətdə bir sira işlər görüleceyini bəyan etmişdi.

Sammidə Azərbaycan və onun rehbəri bütün dövlət başçılarının, diplomatların, KİV nümayəndələrinin, demək olar ki, bütün islam dünyasının dəqiqət mərkəzində idi. Bu, islam ölkələri toplantısında ölkəmizin başçısının ilk iştirak etdiyi sammit, onlara Azərbaycan həqiqətlərini çatdırmaq üçün olən olmuş ilk geniş fürsət idi. Bu həm də IKT-yə üzv olan dövlət başçıları üçün Azərbaycanla yaxından tanış olmaq, onun rehbərini dinləmək, ölkəmizdə əlaqələr qurmaq, Prezident Heydər Əliyevin silmasında həm də təşkilata yenice üzv qəbul olunmuş müsəlman respublikalarının dünya siyasetinin bir çox məsələləri ilə bağlı nöqtəyi-nəzəri ilə tanış olmaq üçün fürsət yaradırdı.

Dövlətimizin başçısı həmişə olduğu kimi bu Zirvə toplantısında ölkəmizi la-yanqince temsil edərək onun imicini yüksəklərə qaldırdı. Sammidə Prezidentimizin çıxışı xüsusi dəqiqət və reğəbtələr qarşılındı, dəfələrlə alqışlara səbəb oldu. Son dövrde Azərbaycanımızın başına gələn fəlakətlərdən, Ermənistən-Azərbaycan münaqışasının səbəblərindən və bu münaqışelerin həlli yollarından, müsəlman dünyasının qarşılılığı kəskin problemlərdən açıq, harətələ və somiyyətə danışan Azərbaycan Prezidenti dünyaya və islam aləminə bizim baxışlarımıza bu yüksək tribunadan belə bəyan etdi:

"Hörmətli conab sədr!

Hörmətli dövlət başçıları və nümayəndə heyətlərinin rəhbərləri!

İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin başçılarının görüşünün çox gözlətələrə təsdiqindən sonra mən hər şeydən

evvel, Mərakeş məliki, əlahezər II Həsənə ürəkden teşəkkür edirəm.

Azərbaycan xalqı adından sizi - bu mətəber möclisin iştirakçılardır böyük məmənunyyotla salamlayıram. Sizə və xalqlarınızda səadət və firavınlıq arzulayıram, hörmət və cəhtirəmimi bildiririm.

Biz haqlı olaraq fəxr edə bilərik ki, islam dünyası ümumbaşeri sivilizasiyaya öz layiqli töhfəsinə vermİŞDİR və neçə əsrdir ki, onun mənəvi inkişafına və təkmiləşdirilməsinə kömək edir.

Bu gün dünyada mürəkkəb, ziddiyətli proseslər getməkdədir: viranəcidi qlobal mühərribelərin qarşısının alınması, dünyanın təhlükəsizliyinin yeni təmolinin qoyulması kimi müsbət meyllər regional münaqışoların artması ilə, yirtıcı millətçiliklə və dövrün başqa bolaları ilə qarşılışır. Bizim ölkələrimiz bu proseslərin qaynağındadırlar və biz beynəlxalq təhlükəsizliyin möhkəmələnməsine, sülh və tərəqqi qızılənlərin qələbəsinə layiqli yardım etməliyik, öz söylerimizi göstərməliyik. Bunun naminə biz müsəlman ölkələrinin inkişafına mane olan əngəlləri aradan qaldırmalı, bir-birimizə yardım əli üzətmalıq, parçalanmanın və təklənmənin qarşısını almamalıq, dərə düşməs qardaşlarımıza birləikdə kömək etməliyik, qanlı mühərribələrin və silahlı münaqışaların alovunu söndürməliyik.

Biz fəxr edə bilərik ki, İslam Konfransı Təşkilatı da məhz bu nəcib məqsədlərə xidmət edir. Asiyanın, Afrikanın və Avropanın 52 dövlətini birləşdirən bu təşkilat bir milyard nəfərdən çox əshaliye, böyük mənəvi, siyasi, iqtisadi, elmi və mədəni potensiala malikdir.

Ölkələrimiz arasında həmreylik, hərətəfli əməkdaşlıq, sülh və təhlükəsizliyi qoruyub saxlamaq üçün ədalətə əsaslanan zəruri tedbirler görülməsi İslam Konfransı

Teşkilatının əsas prinsipləridir və onun ni-zamnaməsində öz ifadəsini tapmışdır.

Öten 25 il erzində bizim təşkilatımız dünya siyasetinin mühüm amilinə çevrilmişdir, müasir dünyanın global və regional problemlərinin hellinə sanballı təsir göstərir. Amma etiraf lazımdır ki, biz islam dünyasının və öz təşkilatımızın nəhəng potensialından hələ heç də tam, istənilən səviyyədə istifadə edə bilməmişik. Biz nəinki təkcə öz xalqlarımızın, həm də bütün dünyanın təraqqisi işində daha sanballı, da-ha təsirli rol oynaya bilərik və oynamalıyıq.

### Hörmətli conablar!

Bildiğiniz kimi, çoxəsrlik tarixi, zəngin mənəvi və maddi irsi olan Azərbaycan xalqı həlo miladın yedinci əsrindən islam dünyasının bir hissəsinə təşkil edir. Avrope ilə Asiya arasında, Qafqaz ilə Yaxın Şərqi arasında mühüm coğrafi-siyasi məkanda yerləşən Azərbaycan, həmişə bir çox dövlətlərin dəqiqət mərkəzində olmuş, müxtəlif sivilizasiyalar arasında körpü rolu oynamışdır.

XIX əsrin əvvəllerində Azərbaycan uzunmüddətli dövlətlərəsi mühərribələr noticisində öz dövlətçiliyindən mehrum olmuş, sonra isə keçmiş Sovet İttifaqının bir hissəsinə çevrilmişdir. Bu illər erzində bizim müsəlman məslekimiz ciddi sinqlardan keçmiş, Azərbaycan xalqı öz dini hisslərini açıq ifadə edə bilməmişdir. Amma bu hissələri biz içimizdə yaşatmışq, qeynumuzda saxlamışq, hətta on ağır dövrlərde öz dinimizə etiqad bəsləmişik.

Sovet İttifaqı dağıldıqdan sonra, 1991-ci ilde istiqaliyyət əldə etməkə biz yenidən öz kökümüzə qayılmış, din azadlığımızda nail olmuşuq. Elə həmin il Azərbaycan İslam Konfransı Təşkilatına daxil olmuşdur, onun tədbirlərinin fəal iştirakçılarından onun bütün strukturları ilə əməkdaşlıq edir.

Müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra mən müsəlmanlıq borcuma əməl edərək, Məkkə və Medina şəhərlərinə gedib müqaddəs ziyratgahlara səcdə qılmışam, ümri mərasimini yerinə yetirmişəm.

Azərbaycan Respublikasının Prezidenti kimi mən öz qardaşlarımıla - müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmçəyi möhkəmlətməyə böyük əhəmiyyət verirəm. Əminəm ki, Mərakeşdəki Zirvə görüşü Azərbaycanın bütün islam dünyası ilə əməkdaşlığını genişləndirməsinə və dərinləşməsinə kömək edəcəkdir.

## Hörəmtli canabalar!

Size məlum olduğu kimi, Azərbaycan xalqı qonşu Ermənistan Respublikasının təcavüzungə məruz qalmış, bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxu işğal edilmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasında işğal etdikləri Dağılıq Qarabağ regionunda və ona bitişik yeddi digər rayonda en qədim mədəniyyət abidələri məhv edilmiş, bütün məscidlər dağıdılmış, müsəlman mazarları təhqir olunmuş, Quran-Kərimin nüsxələri yandırılmışdır. Ən qədim müsəlman sivilizasiyasının bütün izləri yer üzündən silinir.

Mənim həmvətənlərimin 20 min nəfərindən çoxu öldürülmüş, təqribən 100 min nəfər yaralanmış və şəkəst olmuş, bir mil-yondan artıq azərbaycanlı öz doğma yurdundan qovulmuş, onların evləri vərən edilmiş və yandırılmışdır. Bu adamlar, o cümlədən uşaqlar, qadınlar və qocalar erməni təcavüzkarlarının tördəkləri soyqırımının bütün dəhşətlərini görmüş, qohum-əqrəbələrini itmişlər. İndi isə sərt qış şəraitində çadır şəhərciklərində dözləmələr vəziyyətdə yaşıyırlar, soyuqdan donurlar, yolu xucu xəstəliklərə tutulurlar, ərzəq, dərman, pal-

paltar saridan korluq çekirlər.

Öz qətnaməsində Ermənistan Respublikasının müstəqil Azərbaycan qarşı təcavüzünü pisləmisi İslam Konfransı Təşkilatının fealiyyətini biz yüksək qiymətləndiririk. O bu münaqişənin aradan qaldırılması işində iştirak edən beynəlxalq təşkilatlarla müvafiq müraciətlər göndərmişdir. Hesab edirəm ki, belə tədbirləri davam etdirmək lazımdır və biz çox ümidi varıq ki, İslam Konfransı Təşkilatının hər bir üzvü bu tədbirləri dəstəkləyəcəkdir.

Görüşümüze Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnama layihəsi təqdim edilmişdir. Mən hamınızu bu layihəni bəyənməyə davət edirim.

Son vaxtları Ermənistan ile Azərbaycan arasında atəşkes əldə olunmuşdur. Avropa Təhlükəsizliyi və Əməkdaşlığı dair müşavirənin Budapeştdəki Zirvə görüşü çoxmilli sülh mühafizə qüvvələrinin təşkil olunub münaqişə zonasına göndərilməsi haqqında mühüm qərar qəbul etmişdir. Bu, Avropanın Təhlükəsizliyi və Əməkdaşlığı dair müşavirənin iştirakçısı olan dövlətlərin söyleyişləri və bizim onlara konstruktiv əməkdaşlığımız sayesində mümkün olmuşdur.

Münaqişənin tamamilə aradan qaldırılması üçün ermənilərin bütün silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasına, qacqınların doğma yurdularına qaytarılmasına, Azərbaycanın bütün ərazisi üzərində onun suveren hüquqlarının bərpə edilməsini nəzərdə tutan siyasi saziş bağlanmalıdır.

Lakin Ermənistan Respublikası işğal olunmuş ərazilərin azad edilməsinə dair Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə tətirməkdən boyun qaçırır.

Hazırda sülhə nail olmaq üçün beynə-

xalq həmçəyi, təcavüzkarə beynəlxalq səviyyədə təzyiq göstərilməsinin çox böyük əhəmiyyəti var. İslam Konfransı Təşkilatı kimi nüfuzlu təşkilat və onun hər bir üzvü tərəfindən təzyiq göstərilməsi də son dərəcə vacibdir. Ona görə də, hörməti görüsə iştirakçıları, mən size öz tutub xahiş edirəm ki, siyasi iradəni qətiyyətə bildirəniz və Azərbaycan dövlətinin orazi bütövlüyü uğrunda bizim ədalətli mübarizəməzə tərəfdən çıxınınız.

Bu mətbəət kürsüdən mən öz qardaşlarımı - Türkiyənin, İranın, Pakistanın, Səudiyyə Ərəbistanının və bir çox başqa ölkələrin, islam xeyriyyəciliyi təşkilatının rəhbərlərinə təşəkkür edirəm. Onlar xalqımızın müsibətine öz münasibətlərini dərhal bildirərək qacqınları on zəruri eşyalarda təmin etmişlər və bəzən da bize yardım göstərməkdədirler.

Mən bizi darayaqda tek qoymayanların hamisə minnətdaram. Amma indi ölkəmizin sakınlarının her yeddi nəfərindən biri qacqındır. Humanitar vəziyyət son dərəcə ağırdir, bizim yardımına çox böyük ehtiyacımız var və mən kömək üçün sizə mürabiet edirəm.

Altı illik müharibə nəticəsində Azərbaycan Respublikası ağır iqtisadi və sosial böhran keçirməkdədir. Müharibənin xalqımıza və ölkəmizin iqtisadiyyatına vurduğu yaralara, böyük maddi zərərə baxmayıraq, biz sülhə və sabitliyə nail olmaq naməni elimizdən galeni edirik.

Bu il sentyabrın 20-də biz Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlədilməsi üçün dönyanın bir səra şirkətləri ilə müqavilə imzalamışdır. Bu, Azərbaycanın xarici investisiyaları, iqtisadi əməkdaşlıq və dünya iqtisadiyyatına integrasiya üçün açıq olduğunu nümayiş etdirir. Müharibə ilə əlaqədar yaranmış ağır şəraite

baxmayıraq, biz islahatlar aparmaq, bazar münasibətlərinə əsaslanan iqtisadiyyat yaratmaq yolu ilə ezmələrə ləğiblər, xalqımızın güzərənini yaxşılaşdırmağa çalışırıq.

## Zati-alılırlar!

Öz çıxışında mən xalqımın ağrı-acılarından və iztirablarından danışdım. Bununla yanaşı, Bosniya və Herseqovinada, Koçmirde, Fələstində, dünyanın bütün qaynar nöqtələrində milliyyətindən və dinindən asılı olmayaraq başqa xalqların da dərdi və iztirabları məni narahat edir. Bosniya və Herseqovinada son vaxtlar yaranmış vəziyyət xüsusi təşviş və ürək ağrısı doğurur. Orada qırğın və dağlıqlar dəhşətli miqyas almışdır. Ona görə də biz qanlı qırğının derhal dayandırılması üçün və bu münaqişənin adətələ aradan qaldırılmasına nail olmaq üçün bütün imkanlarımızdan istifadə etməliyik, var qüvvəmizi sərf etməliyik.

Nitqimini bitirərək, mən aramızdakı həmçəyi, İslam Konfransı Təşkilatının prinsiplerinə və məqsədlərinə sadıq olduğumu bildirəm, sülh, sabitlik və tərəqqi naməni hamını öz səylərini birləşdirməyə çağırıram. Mən sizin hamınıza və xalqınıza səadət və əmin-amanlıq arzulayıram.

## Diqqətinizə görə təşəkkür edirəm"

(Yeni orada, səh. 19-23).

Bu hərətəlili çıxış böyük diqqətlə dinləndi. Və sonradan Ermənistanın təcavüzünü pisleyən məşhür qətnamələrin qəbul edilməsində həllədici amillərdən biri oldu.

Ona göstərilən hörmət və diqqətin, böyük ehtiramın nəticəsi kimi İKT katibliyinin və bir sıra dövlətlərin xahişi ilə Azərbaycan Respublikasının Prezidenti konfransda Asiya dövlətləri adından da nitq söylədi.

Bu nitqda Azərbaycan Prezidenti toplantıda iştirak edən dövlət başçılarına mücaidətə İsləm Konfransı Təşkilatında Asiya

dövlətleri adından söz demək üçün ona imkan yaradılmasından böyük şərəf duyduğunu və bunu yüksək qiymətləndirdiyini qeyd etdi. Göstərdi ki, VII Kasablanka Zirvə toplantısı dünya müsəlmanlarının homayiliyinin daha da möhkəmlənməsində, islam dövlətlərinin nüfuz və qüdrətinin artmasına yeni bir mərhələ olacaqdır. Zirvə toplantısı islam alominin qarşılıqlı çətinliklərin və problemlərin dünya ictimaiyyəti tərəfindən daha aydın başa düşülməsinə geniş imkanlar yaradacaqdır.

Dövlətimizin başçısı VII Zirvə toplantısında Asiya qitəsindən olan ölkələrin ar-tan fəaliyətinin onların İslam Konfransı Teşkilatında daha geniş təmsil olunması ilə se-ciyələndiriləcək, sonuncu ilde İslam Konfransı Teşkilatının sıralarının 45-dən 52-yə çatmasının deyilənlərə əyani səbüt olduğunu toplantı iştirakçılarının diqqətine çatdırı-mışdı.

Azərbaycan Prezidenti burada qəbul edilən qararların bütün islam alominin, xüsusən Asiya qitəsinin müsəlman ölkələrinin qarşısında duran problemlərin həllinə sanballı töhfə olacağını, Asiya qitəsinin müstəqilliyini yenidən qazanmış bir sıra müsəlman ölkələrinin, o cümlədən Azərbaycanın İslam Konfransi Teşkilatının diqqət və qayğısına böyük ehtiyac duyduğunu söyləmişdi. Bu ölkələrin həm keçmişdən miras qalmış ağır problemlər, həm də möhkəmlənməkdə olan müstəqilliklərinin doğurduğu təbii çətinliklərlə üzəşdiklərinin, dərinliyəmdən olan iqtisadi böhrənlərin, ictimai-siyasi sistemin deyişməsi ilə bağlı keçid dövrünün yaratdığı çətinliklərin, bozı dövlətlərin moruz qaldığı mührəbələrin, iqtisadi blokada və müxtəlif siyasi təzyiqlərin də voziyiyətə təsir göstərdiyini bayan etmişdi.

Tacikistanda və Əfqanistanda qardaş

qanının axıdılması, Koşmir və Fələstin problemləri, Ermənistənən Azərbaycana qarşı altı ildən bəri davam edən təcavüzü və onlara digər problemlərin bu gün çox ciddi narahatlıqlar doğurduğunu, Asiya qitəsinin bütün ağır problemlərinin konfransda dorin ürək ağrısı ilə qeyd edilməsinin xeyli teskinlik, həm də onların həlli ilə bağlı nik-binlik doğurduğunu vurğuladı.

Bu problemlərin həllinən dost və qardaş müsəlman ölkələrinin iqtisadi və siyasi yardımını ilə xeyli asanlaşa bilecəyini, İslam Konfransı Teşkilatının mövcud gərginliyin aradan qaldırılmasına, mühərribə ocaqlarının söndürüləməsinə, doğma yurdlarından dide-rğin düşənlerin el-əbasına qayıtmamasına kömək edəcəyini, güñahsız insanların qanının axıdılmasına son qoymaq üçün öz nüfuz və seylerini daha da artıracağına ümidi etdiyini bildirmişdi.

Iştirakçıların diqqətine çatdırılmış ki, Asiya regionunun müsəlman dövlətləri, o cümlədən Azərbaycan İslam Konfransi Teşkilatının fəaliyətində, habelə Zirvə toplantısında qəbul edilmiş qararların ardıcılılığı yerinə yetirilməsindən öz seylerini durmadan artıracaq, həm də teşkilatın nüfuzunun daha da yüksəlməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.

Sonda Azərbaycan Prezidenti İslam Konfransi Teşkilatının VII Zirvə toplantısının uğurla başa çatması münasibətlə üzv dövlətlərin başçılarını bir daha təbrik etmiş, onlara və onların xalqlarına, müsəlman bacı və qardaşlarımıza saadət və emin-amanlıq arzulamışdı.

Şəfər zamanı Azərbaycan Prezidenti İKT rəhbərliyi ilə keçirdiyi səmərəli görüşlərə bərabər, Azərbaycanla İKT-yə üzv ölkələr arasında olan əlaqələri genişləndirmek və inkişaf etdirmek məqsədilə bir sıra ölkələrin Dövlət və Hökumət Baş-

çıları ilə də ikitərəfi görüşlər keçirmişdi. Birləşmələr Küveyt dövlətinin emiri Şeyx Cabir əl-Əhməd əs-Sabah, BƏƏ-nin Prezidenti Şeyx Zaid bin Sultan ən-Nehyan, İordaniya Kralı Hüseyin ibn Tolal, Bruney Sultanı Muda Həssən əl-Bolkian, Muizəddin Vəddəullah, Türkiyə Prezidenti Süleyman Dəmirel, Misir Prezidenti Hüsnü Mübarek, Malayziyanın Baş Naziri Mahadi Məhəmməd, Fələstin dövlətinin Başçısı Yasir Ərefət, Maldiv adalarının Prezidenti Məmməd Abdul Qeyym, Pakistanın Baş Naziri Benazir Bhutto, Səudiyyə Ərəbistanı Kralının qardaşı, Vəliəhd Abdulla ibn Əbdülezziz, İran İslam Respublikasının Xarici İşlər Naziri Əli Əkbər Vilayəti və b. ilə keçirilmiş görüşləri göstərmək olar. Keçirilmiş bu səmərəli görüşlərdə Ermənistənən Azərbaycana qarşı təcavüzü faktlar əsasında açıqlanmış, onun mahiyyəti və məqsədləri qarşı tərəfə çatdırılmış, dünya ictimaiyyəti üçün qaralıq olan bir çox məsələləre aydınlıq göstərilmiş, on başlıcası isə Azərbaycan həqiqətləri Prezidentimizin dili ilə müsəlman dünyasının liderlərinin nozardıqqətine çatdırılmışdı. Ölkəmizin başçısı onları Azərbaycana devət etdiyi ki, gəlib hər şeyi öz gözləri ilə görünərlər. Qarşılıqlı əlaqələr inkişaf etsin. Sonralar bu görüşlər Azərbaycanla müsəlman ölkələri arasında münasibətlərin inkişafına və genişləndirilməsinə böyük təkan vermişdi.

Bu görüşlərdə Azərbaycan Prezidenti hər bir ölkənin başçısına onlara olan əlaqələrimizin xüsusiyətindən çıxış edərək müraciətlər etmiş, ölkəmizin istək və arzularını çatdırılmış, islam dünyasından nələr gözəldəydim, hər bir ölkə ilə ayrılıqda hansı sahələrdə əlaqələr qurmağın mümkün olduğunu, hansı məsələlərə xüsuslu diqqət yetirilməsinin ehəmiyyətini, islam dünyası qarşısında duran vəzifələrin mahiyyətini açıqla-

mış, bu Zirvə toplantısında onlara dövlətlə yaxın əlaqələr qurmağa, xoş münasibətlər yaratmağa çalışmışdı.

\*\*\*

Prezidentimiz Küveyt emiri Cabir Əhmed əs-Sabah ilə səhəbət zamanı bildirmişdir ki, Azərbaycan ilə Küveyt coğrafi baxımdan bir-birinə çox yaxındır. Bizim ulu babalarımız arasında tarixən çox sıx əlaqələr olub. Doğrudur, sonrakı dövrlərde bu əlaqələr müyyən qədər kəsilib. Ancaq indi Azərbaycan müstəqil dövlətdir və öz tarixi keçimini, qədim dostları ilə əlaqələni bərpa edir.

Azərbaycanda Küveyt sefirliyinin açılması çox zəruridir. Doğrudur, sizin ölkədə belə sefirlik açımağa bizim hələlik imkanımız yoxdur. Ancaq Küveytin Azərbaycanda sefiri olsa, bu, həm sizin, həm də bizim ölkə üçün çox faydalı olar...

Son illərdə Küveytdə baş verən hadisələrə münasibət bildirən Prezident, bunu öz dərdimiz kimi qəbul etdiyimizi, İraqın Küveytə hücumunu və təcavüzünü həmişə pislədiyimi qeyd etmiş, Azərbaycan dövlətinin Küveytin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün temin olunmasına tərəfdar olduğunu bayan etmişdir.

Sonda Prezident Ermənistənən Azərbaycana herbi təcavüzünün pislənməsi haqqında qətnamənin qəbul olunmasına tərəfdar çıxmaga çağıraraq Küveytə dostluq, qardaşlıq əlaqələri yaratmaq və onu inkişaf etdirmək istəyimizi ifadə etmişdir.

\*\*\*

Azərbaycan Prezidentinin BƏƏ-nin Prezidenti Şeyx Zaid ibn Sultan ən-Nehyan ilə görüşü də çox maraqlı və somi bir şəraitdə keçmişdir. Görüş zamanı dövlətimizin başçısı onun nəzərini çatdırılmışdır ki, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi çox vacibdir.

Dövlətimizin başçısı göstərmüşdür ki, indi Azərbaycanın torpaqlarının bir hissəsinin ermənilər tərəfindən işğali nəticəsində ölkəmiz çox çətin vəziyyətdədir. Çadırlarda yaşayan qaçqınların bir çoxu xəstəliklərə tutulub, yemək-içmək çatdırır. Azərbaycan blokada şəraitindədir. Ona görə də ölkəməzə Sizin kömeyiniz çox lazımdır.

Müsləman ölkələrininin Azərbaycana yardımını məsələsinə toxunan Prezidentimiz qarşı tərəfin nəzarətindən qatdırılmışdır ki, hazırda qonşu müsləman ölkələrindən Türkiyə və İran azərbaycanlı qaçqınları kömək edir. Səudiyyə Ərəbstanı da qaçqınlarımızın saxlanılması üçün müəyyən yardım göstərir. Pakistan da kömək edir. Onlar qaçqınların yaşadığı yerlər, çadır şəhərciklərinə gəlib müəyyən maddi yardım göstərirler. Amma başqa ölkələrdən hələ bir kömək görməmişik, xüsusilə də hərbə sahədə bize heç kim kömək göstərmir. Ermenistana isə Rusiya kömək edir. Bizim silah almağa, ordumuzu saxlamağa pulumuz yoxdur. Ermenistan da elə bundan istifadə edərək gəlib torpaqlarımızı işğal edib. Amma biz müsləmanlar, azərbaycanlılar o qədər də aciz deyilik. Və torpaqlarımızı nə yolla olursa olsun geri qaytaracaqı.

Kasablanka Zirvə toplantısında Ermenistanın Azərbaycana təcavüzünü pisleyən qətnamənin qəbul olunmasının nəzərdə tutulduğunu, bu qətnaməni BƏƏ-nin də müdafiə edəcəyinə emin olduğunu bildirən ölkəmizin başçısı Şeyx Zaiid müraciətlə demişdir: "Ölkəniz zəngindir və Siz uzun illərdir ki, bu dövlətin başında dayanırsınız. Ona görə də mən əminəm ki, Siz bu məsələlərdə bize kömək göstərəcəksiniz. Amma onu da bildirməliyim ki, bu məsələdə gecikmək olmaz. Çünkü ola bilər ki, bizim vəziyyətimiz daha da çətinleşsin. Doğrudur,

bizim də sizin kimi neftimiz var. Biz Qərbin nüfuzlu neft şirkətləri ilə müqavilə bağlaşmış və onlarla əməkdaşlıq edəcəyik. Amma bu, öz səmərəsini bir neçə ildən sonra verəcək. Siz bilirisiniz ki, Azərbaycan qədim neft ölkəsidir. Ancaq indi bizim neftimiz azdır. Sizin isə neftiniz çoxdur. Bizi sixışdırmaq isteyirlər. Amma biz öz müstəqiliyimizi qoruyacaqı. Siz bir müsləman kimi, böyük bir insan kimi, böyük bir Şeyx kimi gərək Azərbaycandakı müsləman qaçqınlarının vəziyyəti haqqında düşünsünüz. Axi, onlar yollarda, küçələrdə yaşayırlar. Ona görə də mən istəyirəm ki, Siz ölkəmizi gələsiniz və müsləmanların necə yaşadığını özünüz görsəsiniz. Azərbaycan Qafqazda yeganə müstəqil müsləman dövlətidir. Biz möhkəm dayanmışıq, öz müstəqiliyimizi qoruyub saxlayacaqı. Ancaq biz Ermenistanın təcavüzünün qarşısını almasaq, torpaqlarımızı azad etməsək ölkəmiz, müsləmanların vəziyyətini daha da ağırlaşacaq". (Yenə orada, sah.14-16)

\*\*\*

Azərbaycan Prezidenti toplantıda ölkənən kral Hüseyin bin Təlal ilə də görüş keçirmiştir. Azərbaycanın üzəldiyi iqtisadi-siyasi problemlərin əsas səbəbinin Ermenistanın təcavüzündən irəli geldiyini açıqlayan Prezidentimiz bildirmişdir ki, altı ildən çox davam edən bu mührəbi Azərbaycanı iqtisadi böhran həddində, ərazimizin 20 faizindən çoxunun işğalına və qaçqınlar orduşunun yaranmasına gətirib çıxartmışdır.

O, təsəssüfle qarşı tərəfin nəzarətindən qatdırılmışdır ki, son vaxtlara qədər bu təcavüze lazımi hüquqi-siyasi qiymət verilməmişdir. Son zamanlar ATƏT xətti ilə görülen diplomatik tədbirlər və eləcə də bir sira İslam dövlətlərinin bu problemə feal müdaxiləsi nəticəsində Ermenistanın yaratdığı informasiya blokadmasını yarmaq və əsl həqiqi-

qətəri dünyaya qatdırmaq mümkün olmuşdur. Bununla belə, Azərbaycanın həqiqətləri dünyaya qatdırmaq hələ də böyük ehtiyac vardır. Bu mənəda lərdən kralının dünyada olan nüfuzuna və siyasi təcrübəsinə ölkəmiz böyük ümidi bəsləyir. Şübhə yoxdur ki, lərdən bu problemin şübhə yolu ilə həllinə lazımi kömək göstərə bilər. Mübahiseli beynəlxalq məsələlərin həllində kifayət qədər təcrübəsi olan Jordaniya kralı Felestin problemini kimi düzünlü məsələnin açılmasına dərhal böyük rol oynamışdır. Ona görə də, Qarabağ münaqışının həll olunmasında da Kral Hüseyin yaxından iştirak edə bilər (Yenə orada, sah.16-17).

Ölkəmizin başçısı yaranmış gözəl imkandan istifadə edərək başqa Dövlət və Hökumət Başçıları ilə də silsilə görüşlər keçirmiş, fikir mübadilələri aparmış, Azərbaycanımızın nüfuzunu dəha da yüksəltməyə, dostlarının sayını artırmağa çalışmışdır.

\*\*\*

Dövlətimizin rəhbəri Misir Prezidenti Hüsnü Mubərəkə görüsədə Prezidentimiz Zirvə toplantısındaki çıxışı barədə səmimi sözləri üçün ona teşəkkür etmiş və öz çıxışında bizi narahat edən məsələlərə geniş yer ayırdığını görə də minnətdarlığını ifadə etmişdir...

\*\*\*

Müsləman əl-Bolkian Müzəddin Vəddəullah ilə görüşdə isə vurğulamışdır ki, Bruney ilə Azərbaycanın bir-birinə yaxınlaşması, six əlaqələri yaranması üçün imkanlar çoxdur. Azərbaycan Respublikası İsləm Konfransı Teşkilatının üzvüdür və bütün islam aləmi ilə geniş əlaqələr qurmaq yolundadır. Ölkələrimiz arasında əməkdaşlıq üçün burada, Mərakeşdə faydalı zəmin yaratmaq olar...

Kasablanka Zirvə toplantısında da Ermənisi-

tanın Azərbaycana təcavüzünü pisliyən qətnamə qəbul olunacaqdır. Ona görə də biz çox istərdik ki, Bruney sultani bu qətnaməni müdafiə etsin. Bruney Sultanlığı Zirvə toplantısında qəbul olunacaq digər bir qətnaməyə - Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsi barədə sənədə də öz müsbət münasibətinə bildirsin.

\*\*\*

Azərbaycan Prezidenti İranın Xarici İşlər Naziri Əli Əkbər Vilayeti ilə də görüş keçirmiştir. Söhbət əsasında bir də bildirilmişdir ki, Kasablanka Zirvə toplantısının işinə çox böyük şəhəriyyət verir və ümidi vardır ki, burada qəbul ediləcək qətnamələr Azərbaycanın haqq işinə müdafiə olunmasında müüm rol oynayacaqdır. Bu qətnamələr hazırlanarkən Azərbaycanın mövqeyini müdafiə etmək sahəsində İran İslam Respublikası Xarici İşlər Nazirliyinin göstərdiyi söyləri yüksək qiymətləndirdiyini də Azərbaycan Prezidenti müsahibinin diqqətino qatdırılmışdır.

\*\*\*

Ölkəmizin rəhbəri Fələstin dövlətinin başçısı Yasir Ərefatla görüşdə göstərmişdir ki, Fələstin dövləti ilə Azərbaycan Respublikası arasında münasibətlər yaradılması üçün yaxşı zəmin vardır.

Fələstin xalqının vəziyyəti, onun öz milli dövlətinin yaradıqığında mübarizəsi haqqında Prezidentimiz ətraflı məlumatları var. Bugünkü söhbət isə bu məlumatları dəha da dərinləşdirdi.

...Təzəcə müstəqillik qazanmış Azərbaycan Respublikası da Ermenistan tərəfindən təcavüze məruz qalıb. Bu təcavüz nəticəsində Dağlıq Qarabağ regionu və onun hüdudlarından kənarda yerləşən dəha yeddi rayon Ermenistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bu torpaqlarda yaşayan bir milyondan çox azərbaycanlı isə qaçına

çəvrilərək ağır vəziyyətdə çadırlarda yaşayır.

\*\*\*

Səudiyyə Ərəbistanı kralının qardaşı Əbdüllü Əzizlə səhbətdə Prezidentimiz demişdir:

“..Sizdən xahiş edirəm ki, mənim salamlarını, hörmət və ehtiramı Səudiyyə Ərəbistanın kralı əlahəzərət Fehd ibn Əbdüllü Əzizə çatdırırasınız.

Bildirirəm ki, Səudiyyə Ərəbistanının Azərbaycanda sefirliliyin açılması olduqca vacibidir və bu məqsədən konkret tədbirlər görülməsi vaxtı çoxdan çatmışdır. Səfirliyin açılması əlkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bərabər, Azərbaycanın bütün islam dünyası və İslam təşkilatı ilə dəha six əlaqələr saxlaması üçün müümüh əhəmiyyət kəsb edir” (Yenə orada, səh.25).

\*\*\*

Azərbaycan Prezidenti Pakistanın Baş Naziri, xanım Benazir Bhutto ilə görüşdə Azərbaycan Respublikasının həm İslam Konfransı Təşkilatı daxilində, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində Pakistanla əməkdaşlığı xüsusi əhəmiyyət verdiyi, bu əməkdaşlığın dala da inkişaf etdirilməli və gücləndirilməli olduğunu, müstəqilliyini yenicə əldə edən, təcavüzə məruz qalan, mührəbi ilə əlaqədar darin böhran vəziyyəti keçirən gənc Azərbaycan Respublikasının böyük və nüfuzlu dövlət olan Pakistanın dəstəyinə həmişə cəhitiyət oldığını göstərmişdir.

Azərbaycan Respublikasının müharıbənin sülh yolu ilə başa çatdırılması üçün BMT, ATƏM çərçivəsində böyük iş apardığım, bu münəqşinin yalnız beynəlxalq təşkilatların iştirakı ilə həll olunmasına üstünlük verdimi bir daha bəyan etmişdir.

\*\*\*

Maldiv adalarının Prezidenti Məmmən Abdul Qəyyum ilə səhbətdə isə dövlətimizin bacısı əlkələrimiz arasında əlaqələr qurulması üçün bu görüsün böyük əhəmiyyəti olduğunu bildirmiş, Azərbaycanın coğrafi-siyasi vəziyyəti, müasir ictimai-iqtisadi durumu haqqında müfəssəl məlumat vermiş, Ermenistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın bir qisimini Ermenistan silahlı qüvvələri tərəfindən işgal olunduğunu, bir milyondan çox müsəlmanın qəçqin vəziyyətinə düşdүünü, həzirdə qəçqinlərin ərzəq möhsullarına, on adı gündəlik təlabat mallarına və ümumiyyətə humanitar yardımına çox böyük ehtiyacı olduğunu müsahibinin nezərinə çatdırışdır.

\*\*\*

Malayziyanın Baş Naziri Mahadi Mühammed ilə görüşdə espulikamız Ermenistanın Azərbaycana təcavüzünün respublikamızın əhalisi üçün keskin problemlər yaradıgımız, Ermenistanın Azərbaycana təcavüz ilə əlaqədar Kasablanka Zirvə toplantısında qəbul edilecək qətnaməyə Malayziyanın da tərəfdar çıxacağına əmin olduğunu qətiyyətlə ifade etmiş, onu Azərbaycana rəsmi sefərə davət etmişdir.

\*\*\*

Yuxarıda sadalanan bu qısa məlumatlardan da görünündüyü kimi, dövlətimizin bacısı Bi Zirvə toplantısında bütün gücünü və seylerini əlkəmizin tanınması, çoxərəlli əlaqələrinin yaradılması və inkişaf elətdirilməsi, problemlərinin həlli yolunda konkret addımlar atılması üçün seyler göstəriləməsi yönəltmiş, toplantının nöticələrindən da görünündüyü kimi buna tam amilə nail olılmışdır.

Zirvə konfransı Ermenistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar çox ciddi və müfəssəl bir qətnamə qəbul etdi. Qətnamədə Ermenistanın təcavüzü hərə-

ərflə əks etdirilmiş və Ermənistan silahlı qüvvəlerinin işgal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, qəçqinlərin öz yurd-yuvalarına qayıtmasisi, münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında ədalət və sülh yolu ilə həlli məsələsi qoyulmuş, Şuşa və Laçın rayonlarının azad edilməsi problemi konkret surətdə öz əksini tapmışdır.

Konfransın qəbul etdiyi ikinci qətnamə Ermenistanın təcavüzü nəticəsində bir milyondan artıq qəçqin olması ilə əlaqədar Azərbaycan Respublikasına iqtisadi və humanitar yardım göstərilməsi barədə idi. Qətnamə ermeni silahlı qüvvələrinin Azərbaycan torpaqlarının işgalinə son qoyması və Azərbaycanın ərazi bütövlüğünün bərpası üçün beynəlxalq birliyi ciddi və tecili addımlar atmağa, üzv dövlətləri, islam institutlarını və beynəlxalq təşkilatları Azərbaycana iqtisadi və humanitar yardım göstərməyi çağrılmışdır.

Nəhayət, VII Zirvə toplantısı yekun sənədi qəbul etmiş və bu sənəddə bir çox məsələlərlə yanaşı Ermenistanın Azərbaycana qarşı təcavüzü ilə öz əksini tapmışdı.

Azərbaycan Prezidenti Zirvə toplantısında başa çatıldıqdan sonra mətbuat üçün bayanatla çıxış edərək orada bildirmişdir:

“Men Asiya dövlətləri adından Zirvə toplantısının yekunu münasibətə sözlerimi dedim. Hesab edirəm ki, bu, Azərbaycan Respublikasına, xalqımıza göstərilən diqqət və hörmətdir. Men bunu belə qəbul edirəm. Çox məmənnəm ki, belə bir imkan yarandı və mən Asiya dövlətləri adından burada çıxış etdim...

Burada çox böyük, ciddi qətnamələr qəbul olundu. O cümlədən Azərbaycan ilə əlaqədar üç qətnamə qəbul edildi: birincisi

Ermənistanın Azərbaycana təcavüzünün pislenməsi, ikincisi Azərbaycanın düşdüyü ağır vəziyyətlə əlaqədar İKT-nin və onun üzvü olan dövlətlərin respublikamıza iqtisadi və humanitar yardımına haqqındadır, üçüncüsi isə yekun bəyannaməsində Ermenistanın Azərbaycana təcavüzü haqqında geniş bir bölmə var. Həmin bölmədə bu təcavüzün Azərbaycana qarşı zərər vurdugu, insanları heyatından məhrum etdiyi, orazimizin dağıldığı geniş əks olmuşdur. Burada eyni zamanda teleb olunur ki, Ermenistan silahlı qüvvələri Azərbaycan torpaqlarını qeyd-şərtlərə tərk etsin. O cümlədən Şuşa və Laçın rayonlarının azad olunması məsələsi də oraya salınıbdır. Bunlar hamisə bizim üçün çox əhəmiyyətlidir...

Bu toplantıda bütün islam aləmینə aid olan, qaynar nöqtələrlə əlaqədar bir çox qətnamələr qəbul edildi. Yekun bəyannaməsi də çox böyükdir, çoxbölməlidir. Orada bütün məsələlər öz əksini tapmışdır. Ona görə də mən şübhə etmirdim ki, bu, bütün dünyada böyük əks-səda doğuracaq. Dünya siyasetinə bunun müyyən təsiri olacaqdır...

Zirvə toplantısı başa çatıldıqdan sonra Mərakeş kralı II Həsənlə görüşüm oldu. Bu toplantıda yekunları, eyni zamanda Mərakeşə Azərbaycan arasında əlikötüli əlaqələr barədə səhbət etdi. Kral II Həsən məni Mərakeşə rəsmi sefərə davət etdi. Qeyd etdi ki, bu sefərin Ramazan ayı başa çatan dan sonra həyata keçirilməsini çox arzu edərdi. O, bildirdi ki, bu sefər Azərbaycana Mərakeşin əlaqələrinin inkişaf etdirilməsi üçün çox lazımdır. Bir çox problemlər var və onları müzakirə etmək vacibdir. Men bu təklifi məmənnəyətə qəbul etdim və dedim ki, bu dəvətdən mütləq istifadə edəcəyim.

Eyni zamanda mən Mərakeş kralını

Azərbaycana rəsmi səfər dəvət etdim. Bildirdim ki, Azərbaycan ilə onun tanışlığı biziş islam aləmində problemlərin həll olunmasına çox kömək edəcəkdir. O da mənim təklifimi məmənniyətə qəbul etdi və dedi ki, "çalışacaq dəvətimi mütləq qəbul edərək Azərbaycana səfər etsin" (*İnə orada, sah. 29-30*).

Bələliklə, Zirvə toplantısı Azərbaycan üçün çox faydalı oldu, o, əlkəmiz üçün böyük əhəmiyyət kəsb edən çox müüm qaralar qəbul etdi. Bu toplantıın Azərbaycan üçün ənənəvi cəhəti Azərbaycanın indiki durumu haqqında orada iki qərarın çıxarılmış idi. Qərarın birincisində Ermenistanın Azərbaycana təcavüzü 52 müsəlman dövləti tərəfindən pişənmış, Ermenistanın Azərbaycan ərazilərini işğal etmiş qoşunlarının Laçın və Şuşa rayonları da daxil olmaqla qeyd-şərtsiz çıxarılmış, Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmalığının tomin işləmisi taleb olunmuşdur. İkinci qərarda isə iqtisadi-siyasi böhran keçirən Azərbaycana İKT-yə üzv olan ölkələr tərəfindən iqtisadi və humanitar yardım göstərilməsi məsəlesi özəksini tapmışdır.

Azərbaycan bu təşkilat üç il bundan əvvəl daxil olsa da, burada ilk dəfə olaraq əlkəmizin problemləri bələ geniş işqalandırılmış, onlara tam aydınlıq gotirilmişdir. Azərbaycanın Zirvə toplantısında iştirak etməsi və öz sözünə deməsi əlkəmiz üçün çox ənənəvi idi. İlk dəfə idi ki, müsəlman aləmində Azərbaycanın durumu, vəziyyəti barədə beynəlxalq ictimmayıta həm geniş məlumat verilir, həm də onun diqqəti əlkəmizə, Ermenistan - Azərbaycan münaqişəsinə, Ermenistanın biza qarşı təcavüzünə cəlb edildi.

Kasablanka Zirvə toplantısından Bakıya qayıdarken təyyarədə toplantının

nəticələri barədə jurnalistlərin suallarına cavab verən Azərbaycan Prezidenti onlara tam aydınlıq gotirərək demişdir: "Öten üç ilde Azərbaycan İKT ilə müəyyən əməkdaşlıq etse de, bu, çox da səmərəli olmayıb. Ona görə de Yeddiinci Zirvə toplantısında Azərbaycanın dövlət başçısı əsəriyəsində iştirak etməsi, şübhəsiz, Azərbaycan Respublikasının beynəlxalq aləmdəkili vəziyyəti və xarici siyaseti ilə əlaqadardır böyük hadisədir. Mən bunu bəle qiymətləndirirəm. Bu Zirvə toplantısında iştirakı özüm üçün zəruri hesab edirəm.

Şübəhə yoxdur ki, başqa beynəlxalq təşkilatların toplantuları kimi, bu Zirvə toplantısı da müəyyən hazırlıq dövrü keçmişdir. Hazırlıq dövründə biz çalışdıq ki, bu Yeddiinci Zirvə toplantısında Azərbaycan üçün müəyyən nüaliyyətərələdə edək. Biz buna nail ola bildik. Niyətlerimizdən ondan ibarət idи ki, birinci növbədə Azərbaycanın bir müştəqil dövlət kimi indiki vəziyyətinə islam əlkələrinə, İKT-nin üzvlərinə ətəkdirdik, onları bundan hala edək, eyni zamanda bəi toplantıının imkanlarından istifadə edərək, Azərbaycanın vəziyyəti ilə əlaqadardır müəyyən qərarlar qəbul edilməsinə nail olaq.

Şübhəsiz ki, bizim üçün beynəlxalq aləmdə en müüm məsəla Azərbaycana Ermenistan tərəfindən təcavüz edilməsi məsəlesi idi, öten əlil ilden çox müdudətə bətəcavüzün Azərbaycan Respublikasına, Azərbaycan xalqına nə qədər böyük zərər vurdunu, əlkəmizin nə qədər itkiler verdiyini, onun başına nə kimə bələlər gəldiyini, Azərbaycan sakinlərinin necə böyük çətinliklərlə qarşılaşdığını dünyaya bildirmək idi. Ona görə de məqsədimiz bu idi ki, Ermenistanın Azərbaycana təcavüzü ilə əlaqadardır bir qətnamə qəbul edilsin, Azərbaycan bəle ağır vəziyyətdə olduğuna görə İKT və ona daxil

olan dövlətlər əlkəmizə yardım göstərilmesi məsəlesinə de baxınlar.

Hazırkı zamanı bu qətnamələrin başa gələməsi asan olmamışdır. Maneçilik törendən amiller de, həttə maneçilik göstərən dövlət de olmuşdur. Bildiyiniz kimi, bələ beynəlxalq toplantınlarda qərar konsensus osasında qəbul edilir. Konsensus olmadıqda, yəni dövlətlərdən birinin razılığı olmasa, qərar qəbul edilməye biler. Bəla bir dövlət vardi və o, Ermenistanın Azərbaycana qarşı təcavüzkar olması fikri ilə razılaşındı. Ona görə de biz hazırlıq vaxtı xeyli iş apardıq. Buz Kasablanka gəldikdə, bu qərarın müəyyən qədər təhlükə altında olduğunu gördükdə fəaliyyətimizi daha da artırıq. Xarici işlər nazirlərinin görüşündə bu məsələ müzakirə edildi və həmin maneclərin aradan qaldırılmasına nail ola bildik.

Bilirsınız ki, Zirvə toplantısı əyni 13-də axşam saat 7-də başlandı. Odur ki, bütün gün ərzində dövlət başçıları ilə görüşdüm. Biz həmin məsələni bu görüşlərdə qaldırdıq. Mən dövlət başçılarını bildirdim ki, bələ bir qətnamə var və onun qəbul edilməsinə maneclər ola bilər. Onların qarşısını almaq lazımdır. Biz bu işləri de gördük.

Nehayət, toplantı öz işinə başladıqda, bize bələ bir inam yarandı ki, qətnaməmiz qəbul ediləcəkdir. Amma toplantı qurtaranadək yənə de intizarda idik. Şükürlər olsun ki, gördüyüümüz işlər hədar getmədi, əzəmətli nəticələrini verdi və İKT-nin VII Zirvə toplantısı Ermenistanın Azərbaycana təcavüzü ilə əlaqadardır çox ciddi, müfəssəl bir qətnamə qəbul etdi. Bu qətnamədə Ermenistanın təcavüzü hərəkəli əks etdirilib və Ermenistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmazı, qaćqınların öz ev-əşklerinə qayıtması məsəlesi qoyulub. Ermenistanla danişqlarda çətin problemlərdən biri - Şuşa və

Laçın rayonlarının azad edilməsi problemi də orada konkret surətdə göstərilib. Ona görə de Budapeştdə yüksək seviyyədə görüşdən qısa bir müddət, 10-15 gün keçidkəndən sonra ikinci bələ yüksək seviyyəli toplantıda - İKT-nin VII Zirvə toplantısında bu qətnamənin qəbul olunması bizim üçün, şübhəsiz, böyük hadisədir, hesab edirəm ki, tarixi hadisədir və bunun böyük əhəmiyyəti olacaqdır.

İkinci qətnamə - indiki veziyətə, yənə de Ermenistanın təcavüzü ilə, bir milyon nəfərdən artıq qaćqının olması ilə əlaqadardır. İslam dövlətlərinin Azərbaycana yardım göstərməsi haqqında qətnamə da bizim üçün çox əhəmiyyətlidir. Bəla düşünürəm ki, bu dövlətlər həmin qətnaməyə əməl edərək biza kömək göstərecekler. Kimin nə qədər kömək edəcəyini demək çətindir, hər halda bunun mənəvi cəhəti maddi cəhətindən daha üstündür. Deməli, bu dövlətlər Azərbaycanın ağır vəziyyətə düşdürünen dərk edir və bunu nümayiş etdirir, eyni zamanda kömək göstərməyə hazır olduğunu bildirirlər.

VII Zirvə toplantısının böyük yekun qətnaməsi, qərarı da oldu. Bu qərarda da bir çox məsələlər, yəni müzakirə olunmuş əsas məsələlər özəksini tapdı. Bununla bərabər, Azərbaycana aid məsələ, Dağlıq Qarabağ, yəni Ermenistanın Azərbaycana təcavüzü məsəlesi da yekun sonadıqda özəksini tapdı. Ona görə de biz bu toplantıda gözlədiyimiz sənədlərin qəbul edilməsinə nail olduk. Bu, böyük nailiyyətdir. Mən bundan çox memnunum.

Bu toplantıın bizim üçün əhəmiyyəti bir de ondan ibarətdir ki, 52 əlkənən dövlət başçılarının toplantıbüyük bir məclisde mən öz çıxışında Azərbaycanın vəziyyətini şərh etdim, Ermenistanın təcavüzündən, İKT-də Azərbaycanın yerindən, əlkəmizin

islam dünyasına münasibətindən, islam dövlətləri ilə əlaqələrindən, Ermenistanın tacavüzü ilə bağlı olaraq respublikamızın düşdürüyü vəziyyətdən və eyni zamanda bizim konkret təkliflərimizdən danışdım. Onu da qeyd etmək isteyirəm ki, respublikamız artıq dünya miqyasında tanınmışdır, özüne layiq yerini tutmaqdadır və Budapeşt görüşündə olduğu kimi, Kasablanka Zirvə toplantısında da Azərbaycana lazımi hörmət və ehtiramı daim hiss etdi. Eleçə də bu toplantıntın birinci hissəsində mənə söz verilməsi və çıxışının böyük diqqətlə dinlənilməsi, bir çox dövlət başçılarının bu çıxış barədə müsbət rəyi, çıxışının doğurduğu oks-səda onu göstərir ki, artıq Azərbaycan Respublikası özüne layiq olan yeri tutubdur.

Biz İKT-nin bu toplantılarında Azərbaycanı təşkilat üzvü olan dövlətlərə bir dəha tanıldıq. Etiraf etməliyim ki, bədövlətlərin başçılarının, yaxud nümayəndə heyətləri rəhberlərinin bazılardan çıxışlarında dün-yadakı bir çox münaqışlərdən danişarkən Ermənistandan Azərbaycana tacavüzündən, təsəssülər olsun, səhbat getmirdi. Bu da ondan irəli gəldi ki, görünürlük, inkiyadək həmin dövlətlərlə lazımi işlər aparılmayıb, o dövlətlərin başçıları vəziyyətinə qədər dərin olduğunu dərk etməyiblər. Ona görə də bu toplantıda həm gördümüz is, həm mənim çıxışım, həm qətnamələr, həm də dövlət başçıları ilə ikitərəfli görüşlərimiz, toplantıların fasilələrində keçirdiyimiz görüşlər və apardığımız səhbatlər Azərbaycana islam dövlətlərinin, demək olar, hamisini tamidid.

Hatta deyə bilerom ki, Hind okeanında, Hindistana yaxın bir əraziyə yerləşən Maldiv dövlətinin nümayəndələri çox təkidlə müraciət etdilər ki, onun Prezidentini bizişlər görüşsün. Mən fasilədə vaxt təpib

onuna görüşüb səhbat etdim. Maldiv adaları kiçik, lakin müstəqil bir dövlətdir. Onun başçısı orada 16 ildir Prezidentlik edir və Azərbaycanın vəziyyətinə çox yaxşı bələddir. Mən çox məmənə oldum ki, o, həm Azərbaycanın tarixi keçmişini, həm bu gününü, həm düşdürüyü vəziyyəti, həm də Ermənistandan tacavüzünü bilir, ele mani de keçmiş vaxtlardan təqdim qeyd etdi.

Demək isteyirəm ki, bələdlər də var. Bununla yanaşı, elələri də var ki, onlar məsələdən xəbərdardır, amma vəziyyətin bu qədər kəskin olduğunu dərk edə bilmədiklərinə görə öz çıxışlarında bunn qeyd edə bilmədilər. Lakin Azərbaycanın vəziyyətdən hələ ola böyük dövlətlərin başçıları öz çıxışlarında Ermənistandan Azərbaycana tacavüzü haqqında sözlərini dedilər və bu tacavüzü pislədi.

Bu toplantınn bizim üçün əhəmiyyəti bir də ondan ibarətdir ki, biz Azərbaycanı bədövlətlərə daxa yaxından tanıldıq, onlara ölkəmizin vəziyyəti barədə məlumat verdiq və onlara əlaqələr də yaratdıq.

Zirvə toplantı zamanı mənim bir çox dövlət başçıları ilə ikitərəfli görüşlərim oldu. Yəqin ki, siz bunular müşahidə etdiniz. Bir neçə görüşümüz de toplantından gedidişdə oldu. Lakin siz içəridə olmadığınızda görə onları əks etdirə bilmədiniz. Onların həmisi çox şəmərəli oldu. Məsələn, bizdən çox uzaqda yerləşən Bruney dövlətin Sultanı ilə görüşü, yaxud Malayziyanın Baş Naziri ilə görüşü qeyd edə bilerem. Dediym kimi, onlar bizdən uzaqda yerləşirlər. Bəlkə də bizde bu ölkələri o qədər də yaxından tanımızdır. Mən Malayziyanın Baş Naziri ilə görüşərkən soruşdum ki, o, Azərbaycanı necə tanır. Dedi ki, biz Azərbaycanın Qərb mətbuatında dərəcədə bəzi məqalələrdən tanırıq. Halbuki Malayziya Asiyada böyük və əhəmiyyətli dövlətlər

dan biridir, müsəlman ölkəsidir, biz onunla iqtisadi əlaqələr yaratmalyıq. Amma görüsünüz, orada Azərbaycanı həle yaxşı tanımlırlar.

İndi burada mən bütün görüşlərimi bir-bir sadalayıb, vaxt almaq istəmirməm. Qısaça onu deye bilərem ki, görüşlərim lap çox oldu, orada çox gərgin işlədik. Keçirdiyimiz görüşlər həm ikitərəfli əlaqələr yaradı, həm də o ölkələrdə Azərbaycana maraq oytadı. Bu görüşlərdə mən bir çox dövlət başçılarını Azərbaycana dəvət etdim. Onlar da məni öz ölkələrinə dəvət etdilər. Şübhəsiz ki, biz gelecekəndə bədəvtərən istifadə edəcəyik və onlara Azərbaycanın bəy-nalıqlı əlaqələrini bütün sahələrdə genişləndirəcəyik. Ona görə də mən bu fikirdə yəm ki, Kasablanka Zirvə toplantısında Azərbaycanın iştirakı bizim üçün olduqca əhəmiyyətli olıdır.

Mərakeş kralı əlahezəret II Hesən Azərbaycana çox böyük maraq göstərir. Toplantı qurtardıqdan sonra mənim onunla görüşüm və səhbatım oldu. O, məni Ramazan ayı çıxandan sonra Mərakeş rosmi sefəre dəvət etdi. Mən də onu Azərbaycana dəvət etdim. Danışığımızdan bu qənətə gəldik ki, ölkələrimiz arasında əlaqələr qurmağa imkan var ve biz onları qurmalyıq.

Ümumiyyətle, bədən düşünürəm ki, Azərbaycan islam ölkələrinin imkanlarından dəha şəmərəli istifadə etməlidir. Bir artıq bir çox ölkələrə əlaqələr yaratmış və mən həmin dövlətlərin başçıları ilə Kasablankada təkrarən görüşdüm. Lakin bir sırada dövlətlərlə əlaqələrimiz yoxdur və biz onlarla da əlaqələr quracaqı.

Mən bu seferimizi çox uğurlu hesab edirəm. İndi vezifəmiz ondan ibarət olacaq ki, bu qətnamələrdən istifadə edək, Azərbaycanın mövqelərini dünya miqyasında möhkəmləndirək." (Müstəqilliyimiz

əbədidir, Bakı, 1997-ci il, 3-cü kitab, səh.33-41).

Beleliklə də Azərbaycan Prezidentinin rehberliyi altında yenice başa çatmış Bütün dövlətlər toplantısından sonra İKT-nin VII Zirve toplantısında yeniden böyük uğurlar qazanıldı, Ermənistandan tacavüzkar kimi tanınması barədə böyük addımlar atıldı və müvafiq qətnamələr qəbul olundu.

Bütün bunlar Azərbaycanın mövqelərinin üzv dövlətlərəndən dəsteklənməsi üçün ölkəmizin imkanlarını daha da artırdı, hələ 1994-cü ilə İKT-nin BMT ilə əməkdaşlığı üzrə problemlər siyahısına Ermənistən-Azərbaycan münaqışası məsələsi de salındı.

Azərbaycan Prezidentinin bu səfəri, orada keçirdiyi görüşlər, apardığı danışqlar, qazandığı uğurlar öz müsbət nəticələrini verməyə başladı. Bu səfərdən sonra İKT ilə əlaqələrimizdən ugurlar, nailiyətlər dövrü başlandı.

İKT-ye üzv ölkələrin xarici işlər nazirinin 1994-cü ilin dekabr ayında Kasablankada keçirilmiş VII Zirvə toplantısı və XXII konfransı, 1995-ci ilin dekabrında Konakridə keçirilmiş XXIII konfransı, 1996-ci ilin dekabr ayında Cakartada keçirilmiş XXIV konfransı İKT Baş katibinin Ermənistən-Azərbaycan münaqışası üzrə məruzəsini müzakirə edərək, Ermənistənən Azərbaycana qarşı tacavüzünü kəskin şəkildə pisli. Bütün bu konfranslarda qəbul edilen sənədlərdə də erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tacili surətdə çıxarılması, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyüne hörmət edilməsi tələbi qoyulmuşdu.

Dövlətərimizin başçısı İKT ilə olan əlaqələrimizi daim öz nəzərəti altında saxlaşmış, onların durmadan inkişafı üçün müvafiq

fiq tədbirlər keçirilməsinə, bu sahədə ardıcıl iş aparılmasına xüsusi diqqət vermişdir.

1996-ci il sentyabr ayının 21-də Bakıda keçirilən İslami İnkışaf Bankının Beynəlxalq İnvestisiya Konfransı məhz bələtdəbirlərdən idi.

Büyük konfransın içinde də Azərbaycan Prezidenti səxson iştirak etmişdir. Konfransda çıxış edən Azərbaycan Prezidenti bildirmişdir ki, İslami İnkışaf Bankının böyük tərkibdə, yüksək seviyyədə konfransının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirir və bunu Azərbaycan Respublikası ilə İslam ölkələri, İslami İnkışaf Bankı arasında mövcud olan six əlaqənin təzahürü hesab edir. Prezident Heydər Əliyev omin olduğunu bildirmişdir ki, İslami İnkışaf Bankının Azərbaycanda ilk dəfə keçirdiyi yüksək seviyyəli, geniş tərkibli, mətəbər konfransı bundan sonra həm İslami İnkışaf Bankının bütün müsləman ölkələrindəki fəaliyyətinə təkan verəcək, həmdə İslami İnkışaf Bankı və onun ətrafında olan iş adamları ilə Azərbaycan arasında əlaqələri daha da genişləndirəcəkdir.

Iştirakçılarla müraciətlə Prezident demisişdir:

"Azərbaycan gənc, müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi beş il bundan öncə əldə olunubdur. Xalqımız, ölkəmiz dövlət müstəqilliyini əldə edəndən sonra öz müstəqil yolu ilə gedir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra dünya birliyi tərəfindən tanınmışdır, dünyadan öksər ölkələri ilə diplomatik əlaqələri var, dünyadan bütün beynəlxalq təşkilatlarında təmsil olunubdur. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının, Avropanın Tehlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslami Konfransı Təşkilatının və bir çox başqa beynəlxalq təşkilatların üzvüdür, Azərbaycan bütün dünyada ölkələri ilə ikitərəfli,

şərşəli surətdə faydalı əlaqələr qurur, eyni zamanda beynəlxalq təşkilatların, o cümlədən regional təşkilatların içinde iştirak edir. Bu baxımdan Azərbaycanın İslami Konfransı Təşkilatının üzvü olmasa da ölkəmiz üçün çox böyük əhəmiyyətə malidir..

Bütün beynəlxalq təşkilatlarda, onların toplantılarında, xüsusən Zirve görüşlərində Azərbaycan daim iştirak edərək, eyni zamanda həm ölkəmizin həyatında baş vermiş dəyişikliklərə əlaqədar, həm de dünyada gedən proseslərə münasibəti ilə əlaqədar öz fikirlərin, mövqeyini hemişə açıq bildirir. 1994-cü ildə Azərbaycan nümayəndə heyeti Mərakeşde - Kasablankada İslami Konfransı Təşkilatının Zirvə görüşündə, dövlət başçılarının görüşündə iştirak etmişdir. Həmin həmin konfransda iştirak etmək və nitq səyləmək nəsib olmuşdur. Bu konfransda iştirak etməyimizdən və orada keçirdiyim görüşlərdən çox məmənən olduğumu bildirmək isteyirəm. Həmin konfransın işi nəticəsində Azərbaycanın İslam ölkələri ilə daha six əməkdaşlıq etməsi üçün, şübhəsiz ki, yaxşı imkanlar yaranıbdır.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkənin həyatının bütün sahələrində ciddi dəyişikliklər həyata keçirir. Bildirdiyim kimi, Azərbaycan demokratiya yolu ilə gedir, demokratik proseslər həyata keçirir, ölkəmizdə, hüquqi dövlət gündündə formallaşır, inkişaf edir, iqtisadiyyat serbestləşdirilir. Iqtisadiyyatın bazar principləri əsasında qurulması üçün bir çox işlər görülüb və bundan sonra da görülməsi nəzərdə tutulur.

Bildiyin kimi, on illərlə Azərbaycanın iqtisadiyyatı sosialist iqtisadi sistemi prinsipləri əsasında qurulmuş, dövlət mülkiyyəti hakim olmuşdur. İndi biz iqtisadi İslamlar apararaq Azərbaycanı bazar iqtisadiyyatı yoluna keçiririk. Iqtisadi İslahl-

lar Azərbaycanda mülkiyyət formalarının dəyişdirilməsini təmin edir. Bundan ötrü Azərbaycan iqtisadi nöqtəyi-nəzərdən və ümumiyyətlə bütün ölkələr üçün açıqdır və onlarla sərbəst iqtisadi əlaqələr qurur, bunu dəha genisləndirmək isteyir. İqtisadi islahatların keçirilməsi hazırlıq iqtisadiyyatımızın esası oludur. Bu baxımdan biz mülkiyyətin özülləşdirilməsi haqqında geniş program qəbul etmişik və onu ardiçil surətdə həyata keçiririk. Kənd təsərrüfatında, yəni aqrar sektorunda islahatlar aparmaq üçün xüsusi qanunlar qəbul olunubdur. Onlardan "Torpaq islahati haqqında" qanun torpağın xüsusi mülkiyyətə verilməsini nəzərdə tutur. Bunların hamisində Azərbaycanın İslam ölkələri ilə daha six əməkdaşlıq etməsi üçün, şübhəsiz ki, yaxşı imkanlar yaranıbdır.

Biz iqtisadi islahatlar apararkən sahibkarlığın inkişaf etməsinə, təsəbbüşkarlığı geniş yer verilməsinə xüsusi əhəmiyyət veririk. Bunun üçün lazımi tədbirlər görür, sahibkarlıq həvəsləndirməyə çalışır, onların ishləməsi üçün qanun çərçivəsində bütün şəraitin yaradılmasını təmin edirik.

Bu baxımdan biz ölkəmizə xarici səmayenin gelməsinə xüsusi fikir veririk. Xarici şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsinə sərənit yaradır. Respublikamızda özəl sektorun inkişaf etməsi, xarici səmayenin Azərbaycana gelmesi, ölkənin iqtisadi imkanlarından, təbibli sərvətlərdən, iqtisadi potensialından istifadə edərək müstərek iş görülməsi iqtisadiyyat sahəsində apardığımız siyasetin əsas qollarından biridir. Iqtisadi islahatlar aparmaq, özülləşdirməni həyata keçirmək üçün biz lazımı qanunlar qəbul etmişik, yəni iqtisadi dəyişiklikləri aparmaqdan ötrü lazımı normativ-hüquqi baza yaratmışq. Qəbul olunmuş və bundan sonra qəbul ediləcək qanunlar Azərbaycanın sərbəst iqtisadiyyat yolu ilə

getməsi üçün tam imkanlar yaradır və eyni zamanda xarici səmayenin ölkəmizə galməsi, xarici şirkətlərin burada sərbəst fəaliyyət göstərməsi üçün də bütün imkanları yaradır.

Biz artıq bu sahədə bir çox işlər görmüşük. Dünən, sentyabrın 20-də Azərbaycanın dünəninin böyük neft şirkətləri ilə imzaladığı neft müqaviləsinin ikinci ili tamam oldu. Bildiyiniz kimi, bu müqavilə dünyada "Əsrin müqaviləsi" adı alıbdır. Bu müqavilə əsasında Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin neft yataqlarının dünəninin 11 böyük neft şirkəti ilə müstərek işlənməsi nəzərdə tutulur. Müqavilədə iştirak edən konsorsium üzvlərinin əksəriyyəti Qərb ölkələrinin neft şirkətləridir. Ancaq onların arasında Səudiyyə Ərabistanının "Delta" şirkəti, Türkiyənin "Türk Petrolleri" şirkəti də var. Yəni həm Qərbi ölkələri, həm de Şərqi ölkələri ilə bu sahadə əməkdaşlıq edirik.

Həmin müqavilədən sonra biz Xəzər dənizindəki neft yataqlarından istifadə olunması üçün iki müqavilə də imzalayımışq. Bu müqavilələrdə də həm Rusiya, həm Qərbi şirkətləri var. Eyni zamanda bunların birində İran İslam Respublikasının neft şirkəti də iştirak edir. Neft və qaz yataqlarından istifadə olunması sahəsində dünəninin neft şirkətləri ilə danışlıklar aparırıq, bununla əlaqədar qarşılıq planlarımız var. Yəqin ki, yeni müqavilələr də imzalanacaqdır. Bunların hamisi Azərbaycanın iqtisadi cəhdənən açıq ölkə olmasına nümayiş etdirir, eyni zamanda ölkəmizə böyük sərməye gətirir və burada müstərek işlər görülməsi üçün geniş imkanlar olduğunu göstərir.

Ancaq Azərbaycanın iqtisadi imkanları tekçə neft-qaz yataqlarından ibarət deyildir. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, təbiəti və yeraltı sərvətləri, böyük sənaye,

intellektual potensialı ölkəmizin iqtisadi cəhətdən inkişaf etməsi üçün çox yaxşı esas yaradıbdır. Eyni zamanda dünyanan, o cümlədən İslam ölkəlerinin iş adamları ilə somorəli eməkdaşlıq etmək üçün yaxşı imkanlar yaradıbdır.

Bütün bu işlər, tədbirlər neticəsində dünyanan inkişaf etmiş ölkələri ilə Azərbaycanın əlaqələri genişləndir. İndi Azərbaycanda, Bakıda bir çox ölkələrin onlarca şirkətinin nümayəndəliyi var. Məsələn, on şimalda olan Norveçin Azərbaycanda 45 şirkətinin, yaxud Böyük Britaniyanın təxminən 50 şirkətinin, Amerika Birleşmiş Ştatlarının 50-yodək şirkətinin nümayəndəliyi var. Bunlar hamisi Azərbaycanın dünyanan inkişaf etmiş ölkələrə və başqa ölkələrlə iqtisadi əlaqələrinin genişlənməsini nümayış etdirir.

Biz iqtisadiyyatda islahatlar aparmaq, onu dünya iqtisadiyyatı ilə six bağlamaq üçün dünyanan böyük maliyyə mərkəzləri ilə də çox səmərəli əməkdaşlıq edirik. Məsələn, Beynəlxalq Valyutu Fondu, Dünya Bankı, Avrope Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığını mən çox müsbət qiymətləndirirəm. Keçən il Böyük Britaniyada, Londonda dünyanan çox məşhur institut olan Adam Smith İnstitutunun təşəbbüsü ilə "Azərbaycanda investisiya imkanları" mövzusunda geniş konfrans keçirildi. Mən bu konfransda şəxson iştirak edib Azərbaycan haqqında geniş məlumat verdim. Bu gün çox məmənliyətə deyiblərim ki, həmin konfransda onlarca ölkənin, 200-dən artıq şirkətin nümayəndələri gəlmisdilər. Hesab edirəm ki, konfransda görünlən işlər və Azərbaycan haqqında verilən məlumat nəticəsində həmin ölkələrin respublikamızla iqtisadi əlaqələri daha süratlı genişləndir. Keçən ilin dekabrında Fransada, Parisdə Dünya Bankının təşəbbüsü ilə bu maliyyə

mərkəzi çərçivəsində Azərbaycana həsr olunmuş dəha bir iqtisadi konfrans keçirildi. Orada da dünyanan bir çox ölkələrindən çoxlu şirkətlərin nümayəndələri iştirak edirdilər. Biz həmin konfransda da Azərbaycanın iqtisadi imkanları haqqında geniş məlumat verdik.

Bilərsiniz ki, Azərbaycan qədim neft diyarıdır, dünyada neft ölkəsi kimi məşhurdur. Azərbaycanda keçən əsrin ortalarından neft istehsalı başlayıbdır. Ona görə də neft sahəsində Azərbaycanın əldə etdiyi nailiyətlər, təcrübə dünyaya çox yüksək qiymətləndirilir. Dalbadıl üç ildir ki, Azərbaycanda may ayında böyük neft-qaz sərgisi keçirilir. Sonuncu sərgidə 150 şirkət öz eksponatları ilə iştirak edirdi. Bu, dünyanan neft şirkətlərinin Azərbaycana marağını göstərir, eyni zamanda respublikamızla həmin şirkətlər arasında olan əlaqələri dəha da inkişaf etdirir.

Ancaq bər də qeyd edirəm, Azərbaycanın iqtisadi imkanları, təkcə neft və qazla bağlı deyil. Azərbaycanda güclü sonaye, kənd təsərrüfatı potensialı var, inkişaf etmiş kimya, maşınqayırma, metallurgiya və başqa sonaye sahələri var ve biz bütün bu sahələrdə də genis əməkdaşlıq edə bilərik. Azərbaycanın zengin təbieti, münbit torpaqları, kənd təsərrüfatı məhsulları istehsali sahəsində də geniş imkanlar yaradır. Bu sahədə indiyə qədər böyük nailiyətlərimiz var. Amma "Torpaq islahati haqqında" qanun qəbul olundan sonra torpaq xüsusi mülkiyyətə veriləndən sonra hesab edirəm, bu imkanlar dəha da genişlənəcək və kənd təsərrüfatı məhsullarının istehsali, emalı da xarici investisiyalar üçün çox əhəmiyyətli olacaqdır.

Bu məlumatları sizə verərek, mən İslam ölkələrinin iş adamlarının, əzel sektorunun Azərbaycana gelməsini arzulayıram

və sizi ölkəmizə dəvət edirəm. İslam İnkişaf Bankının burada dəha geniş fealiyyət göstərməsini arzu edir, ümidi vər oldugumu bildirmək istəyirəm ki, bundan sonra da belə olacaqdır.

Azərbaycan tarixi köklərinə, adət-ənənələrinə, dini mənsubiyyətinə görə İslam ölkəsidir və İslam ölkələri ilə həm coğrafi nöqtəyi-nəzərdən yaxın olduğunu görə, həm də adət-ənənələrimiz bir-birinə bənzədiyinə görə dəha da səmərəli əməkdaşlıq etmək imkanına malikdir. İslam ölkələri dünyanan elə məntəqələrində yerləşiblər ki, onların iqlimi də, torpaqları da, təbiəti də, insanları da, insanların xasiyyəti, adət-ənənələri də bir-birinə bənzədir, bir-biri ilə bağlıdır. Bunlar hamisi ölkələrimiz arasında dəha six əlaqələr saxlanmasının tələb edir və bunun üçün şərait yaradır.

Təsadüfi deyil ki, İslam ölkələri İslam Konfransi Teşkilatı yaradıblar. Bu teşkilat çox sahələrdə fealiyyət göstərir və onun himayəsi altında İslam İnkişaf Bankı var. Şübhəsiz ki, bunlar çox əhəmiyyətli amillərdir və bizim də vəzifəmiz bunlardan səmərəli istifadə etməkən ibarətdir.

İslam İnkişaf Bankı ilə Azərbaycanın əməkdaşlığı son illərdə, şübhəsiz ki, müəyyən nöticələr verir. Artıq müəyyən layihələr var, onların üzərində işləyib axıra qatdırmaq olar. Dünən axşam canab Əhməd Məhəmməd Əli ilə görüşümüz, danışığımız zamanı mən bu barədə öz arzumu və xahişlərimi bildirdim. Bildiyimən görə, bu gün şübhədən bu sahədə əməli iş görülübür və ümidi vər oldugumu bildirmək istəyirəm ki, həmin iş davam etdiriləcək, İslam İnkişaf Bankı Azərbaycana dəha çox diqqət göstərcəkdir.

Bir dəha qeyd etmək istəyirəm ki, bugünkü konfransın, sizin toplantıınızın Azərbaycan üçün çox böyük əhəmiyyəti var.

Burada qeyd olunduğu kimi, 17 ölkədən 160 iş adımı, biznesmen konfransda iştirak edir, Azərbaycana gelibdir. Güman edirəm ki, onlar ölkəmizlə həttə qisa tanışlıqdan sonra, respublikamızın imkanlarını dəha da yaxından öyrəndikdən sonra konfransda iştirak edən, yaxud ümumiyyətə, əsləm ölkələrində fealiyyət göstərən, İslam İnkişaf Bankı ilə əlaqə saxlayan əzel sektorla, iş adamları ilə əlaqələrimiz genişlənəcəkdir.

Azərbaycan Respublikası dövlət müstəqilliyyini əldə edəndən sonra çox şərflə, eyni zamanda çox mürəkkəb, ağır yol keçibdir. Bildiyiniz kimi, Azərbaycan səkkiz il bundan önce Ermenistan tərəfindən hərbi tacavüze məruz qalıbdir. Bu tacavüz nəticəsində cürbəcür səbəblərdən Ermenistan silahlı qüvvələri tərəfindən Azərbaycana çox ağır zərbələr vurulubdur. Azərbaycan ərazisinin 20 faizi zəbt olunub, indiyə qədər Ermenistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı, müsəlmanlar yerindən, yurdundan didərgin düşübələr və ağır şəraitdə, qaçın vəziyyətində, əzələr çadırlarda yaşayırlar.

Azərbaycana qarşı olan bu hərbi tacavüzlə yanaşı, keçmiş illərdə ölkənin daxili linda da çox mürəkkəb proseslər getmişdir. Ayrı-ayrı qanunsuz silahlı qüvvələr hakimiyyət uğrunda mübarizə aparmış, keçmiş illərdə hakimiyyət silah vasitəsilə devrilmişdir. 1993-cü ilde, Azərbaycanda vətəndaş mühərbişi baş vermiş, ələkə parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Azərbaycanın daxilindəki gərgin proseslər, şübhəsiz ki, həyatımıza, o cümlədə iqtisadiyyatımıza öz mənfi təsirini göstərəcəkdir.

Ancaq Allaha şükürələr olsun ki, 1993-cü ilin yayından, yeni iyun ayından Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi sahəsində çox əhəmiyyətli işlər görülmüşdür.

Daxili vəziyyəti sabitləşdirmək, qanun-qaydanı bərqrər etmək sahəsində görünlən işlər öz nəticəsini vermişdir və nəhayət,indi Azərbaycanda icimai-siyasi vəziyyət,daxili vəziyyət sabitdir, dövlət bütün Azərbaycanı idarə edir və ölkənin bütün bölgələrinə nozaret edir.

Ermenistanın Azərbaycana qarşı hərbi təcavüzi nəticəsində biz böyük itkiyər vermişik. Ancaq ondan öncə da Azərbaycana hərbi təcavüz olmuşdur. Azərbaycan xalqının iradəsinə böhməq, qurmaq üçün 1990-cı ilin yanvarında keçmiş Sovetlər İttifaqının rəhbərləri tərəfindən respublikamıza böyük miqdarda silahlı qüvvə yeridilmiş, günahsız adamlar şəhid olmuşlardır. Onlar bu gün sizin ziyanı etdiyiniz Şəhidlər xiyabanında dəfn olunmuşdur. Ermenistanın təcavüzü nəticəsində gedən döyişlərdə, mühərbiəde Azərbaycanın dəyərləri insanları şəhid olmuşlar, onlar da Şəhidlər xiyabanında dəfn edilibler. Onların hamisi Azərbaycan xalqının müstəqillik, milli azadlıq yolunda, öz ölkəsinin suverenliyi, arazi bütövülüyü, torpaqlarının müdafiəsi yolunda verdiyi qurbanlardır.

Bütün bu itkilərə, qurbanlara baxma-yaraq, Azərbaycan Respublikası sülhsevər dövlət kimi, bölgəde sülhün bərqrər olmasının, Ermenistan ilə Azərbaycan arasındaki münaqışının sülh yolu ilə həll edilməsini isteyir. Ona görə də iki il bundan öncə, 1994-cü ilin mayında Ermenistan ilə Azərbaycan arasında atəşin dayandırılması haqqında saziş imzalanıb və biz ona indiyə qədər riayət edirik. İki ilən artıqdır ki, döyuşlər yoxdur, qan tökülmür, insanlar həlak olmur. Ancaq hələ ki, böyük sülh de yoxdur, qeyd etdiyim kimi, torpaqlarımız Ermenistanın silahlı qüvvələrinin işğalı altındadır.

Azərbaycanla həmrəy olduğunuza gö-

re mon sizə təşəkkür edirəm. Ermenistanın Azərbaycana etdiyi təcavüzə əlaqədar cənab Əhməd Məhəmməd Əlinin bu gün söylədiyi fikirlərə görə təşəkkür edirəm. Siz Ermenistanın təcavüzkar olduğunu bəyan etdiyinize görə təşəkkür edirəm. Kasabalandı İsləm Konfransı Təşkilatının Zirvə görüşündə Ermenistanın Azərbaycana təcavüzü ilə əlaqədar qətnamə qəbul olunmuş və Ermenistanın bir təcavüzkar kimi pislənmişdir. Bunlara görə İsləm Konfransı Təşkilatına təşəkkür edir və emin olduğunu bildirmək istəyirəm ki, ədalətli mübarizədə bundan sonra da bizimlə həmrəy olacaqsınız.

Bütün bu itkilərə baxmayaraq, qeyd etdiyim kimi, bizi məsələni sülh yolu ilə həll etmək, torpaqlarımızın sülh yolu ilə azad olunmasına nail olmaq istəyirik. Bizim bu bərədə şərtlərimiz məlumdur. Ermenistan ilə Azərbaycan arasında sülh yaranması üçün Ermenistanın silahlı qüvvələri işgal olunmuş torpaqlarımızdan çıxmalıdır, Azərbaycanın ərazi bütövülüyü təmin edilməlidir, yerindən-yurdandan didərgin düşmiş vətəndaşlarımız öz elinə-obasına qayıtmalıdır. Dağılıq Qarabağda yaşayan ermənilərə, - orada Azərbaycan vətəndaşı olan yüz minə qədər erməni yaşayır, - bu çərçivədə Azərbaycan dövlətinin tərkibində yüksək səviyyəli muxtarıyyət statusu verilmesi mümkündür.

Respublikamızın bu günü, iqtisadiyyatı, daxili və xarici vəziyyəti haqqında sizə məlumat verərək, eyni zamanda bildirmək istəyirəm ki, Azərbaycan müstəqil dövlət kimi inkişaf edir, ölkədə icimai-siyasi vəziyyət sabitdir, biz dünyanın bütün ölkələri ilə əməkdaşlıq etmək əzmindəyik.

Sizi bir daha əməkdaşlığa dəvət edirəm. Bir daha konfransda işində müvəffəqiyətlər arzu edir, İsləm İnkışaf Bankına ge-

ləcək fəaliyyətində uğurlar arzulayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, İsləm ölkələrinin iş adamları, İsləm İnkışaf Bankı ilə Azərbaycanın əlaqələri bundan sonra sürətlə inkişaf edəcəkdir. Sağ olun. \*\*\*

İKT ilə əlaqələrimizi nəzərdən keçirərkən onu da qeyd elemək lazımdır ki, 1996-cı ilin 9-13 dekabr tarixlərində İKT xarici işlər nazirlərinin Cakartada keçirilmiş XXIV Konfransında ilk dəfə olaraq, İKT-nin Ermenistan-Azərbaycan münaqışosunun dair 1993-cü ilden qəbul etdiyi qətnamələrin adı dəyişdirilərək, "Ermenistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzi haqqında" qətnamə adlandırılmalıdır.

XXIV Cakarta konfransında qəbul edilmiş "Ermenistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzu" haqqında qətnamənin 16-ci maddəsinə əsasən, İKT-nin Ermenistanın təcavüzünü dair mövqeyi barəsində Baş katibin məktubunun hazırlanması ilə əlaqədar, Azərbaycan tərəfi Baş Katibk ilə müvafiq məşvərətlər keçirilmişdir.

İKT xarici işlər nazirlərinin XXIV Konfransı Ermenistan təcavüzü ilə əlaqədar siyasi və iqtisadi qətnamələr qəbul etməklə yanaşı, özünün yekun bəyanatında ATƏT-in Dövlət və Hökumət Başçılarının Lissabon Zirvə görüşünün sənədlərinə daxil edilmiş ATƏT-in İcraçı sədrinin Dağılıq Qarabağ probleminin həlli üzrə 3 dekabr 1996-cı il tarixli bəyanatını dəstəklədəyini bildirmişdir.

XXIV Konfrans Ermenistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzi haqqında, Ermenistanın silahlı qüvvələrinin işgal edilmiş Azərbaycan torpaqlarından çıxarılması, qaćınların öz yurdlarına qayıtması, Şuşa və Laçın rayon-

larının azad edilməsi və s. problemləri əks etdirdi siyasi və Ermenistanın təcavüzü nəticəsində bir milyondan artıq qaćının olması ilə əlaqədar, İsləm dövlətlərinin Azərbaycana təcili humanitar və iqtisadi yardım göstərməsi haqqında iqtisadi qətnamələr qəbul etmişdir. 1997-ci ilde İKT-nin fəaliyyəti tarixində çox nadir və müstəsna bir hadisə baş vermişdir - bu il ərzində həm İKT Dövlət və Hökumət Başçılarının növbədənkar Zirvə konfransı, həm də Dövlət və Hökumət Başçılarının növbəti VIII Konfransı keçirilmişdir. Göstərilən tövbirlərə Respublikamızın ən yüksək səviyyələrdə təmsil edilmiş islam alemində rəğbatlı qarşılığdır.

1997-ci ilin mart ayının 23-də Pakistanın paytaxtı İsləmabadda ölkənin müstəqililiyinin 50-ci ildönümüne həsr edilmiş İKT Dövlət və Hökumət Başçılarının növbədənkar Zirvə konfransı keçirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin sedri Murtuz Ələskerovun başçılıq etdiyi nümayəndə heyəti bu toplantıda iştirak etmişdir. Bu konfransın qəbul etdiyi İsləmabad bəyannaməsində, Azərbaycan tərəfinin təklifləri də öz əksini tapmışdır.

Bəyannamənin əsas mətninə əlavə olunmuş 10-cu bənd bütövülüklə Azərbaycana addır. Orada "Azərbaycana qarşı edilmiş təcavüz ciddi şəkildə pislənilir. Azərbaycan arazilərinin işğaldan azad edilməsi çağırılır".

Bütövüklək əlavə edilmiş 12-ci bənddə isə "Uzv dövlətlərin her birinin milli suverenliyini, təhlükəsizliyini və ərazi bütövülüyünü qorumaq hüququnu" olduğu qeyd edilir.

17-ci bənddə isə ölkəmizin nümayəndəsinin təklifi ilə "hərbi münaqışələr nəticəsində qaćının və kökçünə çevrilmiş" düzəlişi əlavə edilmişdir.

Ermənistanın on müasir zirehli döyüş texnikası ilə silahlanması haqqında Azərbaycan Xarici İşlər Nazirliyinin və Rusiya İnformasiya Agentliyinin bəyanatlarının, Ermənistan Respublikasının Azərbaycan Respublikası arzisində yadıđığı tətbişdən-konar silah və döyüş sursatı haqqında məlumatın, Azərbaycan Milli Məclisinin 14 mart 1997-ci il tarixində Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin müraciatiñ IKT-nin rəsmi sənədi kimi üzv dövlətlər arasında yayılması və daha sonra bu haqda IKT-nin bəyanat verəməsi haqqındaki Azərbaycan tərəfinin müraciətləri İKT Baş Katibiyi tərifindən müsbət garslanmışdır.

Azərbaycanın Dağılıq Qarabağ bölgəsindəki üzdənirəq "Prezident seçkili" ilə əlaqadır, Respublikamızın Milli Məclisinə və Dağılıq Qarabağın azərbaycanlı əhalisi tərəfindən verilən boyanatlar İKT Baş Katibinə təqdim edilmişdir.

İKT Baş Katibiinin verdiği 15 sentyabr 1997-ci il tarixli mətbuat bəyanatında bu addım "beynəlxalq hüquq prinsiplərinə zidd bir provokasiya aktı" kimi qiymətləndirilmiştir.

Dövlətimizin başçısı İKT va onun müxtəlif ölkələrdə yerləşən mərkəzləri ilə ölkəmiz arasında olalaqlar yaradılmasını, ədəbiyyat, mədəniyyət və sənət eserlərimizi islam dünyasında da öyrənilməsinə və yayılmasına həmişə mühüm saymış, bunun üçün bütün tədbirlərin görülməsi barədə müvafiq təpsirinqlər vermişdir. 8 may 1997-ci ilədə İstanbulda olarkən Respublikamız ilə burada yerləşən İKT tarix, kültür və mədəniyyət mərkəzini da ziyarət etmiş, çıxış edərək göstərmmişdir ki, islam tarixinə aid Azərbaycanda da böyük araşdırılmalar aparılır. Bu araşdırılmalar İslam dünyasında geniş toplıq edilmişlidir. İslam Konfransı Təşkilatının İstanbulda bu mərkəzi ilə

Azərbaycan Elmlər Akademiyasının, onun Şörsünsüz İnstitutunun və respublikamızdakı bir sıra mərkəzlərin əlaqələrinin daha da sıxlıqlarını vəsiacdır. Yaradılacaq belə münasibətlər xalqlarımızın və islamın tarixinə, mədəniyyətinin öyrənilib dəha geniş təbliğ edilməsində mühüm rol oynaya bilər.

Prezident qeyd etmişdir ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin yaradıcılığı və xalqımızın qədim tarixa malik mədəniyyəti ümumtürk və islam tarixində özüne-məxsus yer tutur. Türk və islam tarixləri yəniden işlənilərə hazırlanan kənarında Azərbaycanın mütefəkkir şəxsiyyətlərinin heyat və varadıcılığı də ölavizli aksini təməldür.

Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan mədəniyyətinin, ince sənətinin zəngin tarixi vardır. Bu tarixin öyrənilib yaxılmasının əhəmiyyəti böyükdür. Yola salmağa hazırladığımız XX əsrde Azərbaycan adəbiyyatında, mədəniyyətində, ince sənətində oldu olunmuş uğurlar isə xüsusi təqdirəlayıq və cahansümül nailiyyətlərdir. Görkəmli bəstəkar Üzeyir Hacıbeyov dir. Nüsimimizdir, "E" Vəsi - "Təm-

dən Nizamının və Fuzulinin "Leyli və Məcnun" poemaları əsasında 1908-ci ildə "Leyli və Məcnun" operası yaradıldı, Qara Qarayev isə 1960-ci ildə "Leyli və Məcnun" simfonik poemasını bəstələyərək klassik Şərqi mövzusunu müasir modern sənət səviyyəsinə çatdırıldı. Əlbəttə, xalqımızın içərisindən çıxmış belə dahi şəxsiyyətlərin sayı olduqca çoxdur və onların hər birinin yaradıcılığı haqqında saatlarla, günlərlə söhbət açmaq olar. Onlar həm də islam dünyasının böyük şəxsiyyətləri olduqlarına görə bu adamların yaradıcılığının islam aləmində və türk, ərəb dünyasında geniş öyrənilib yayılmış olducaq vacibdir.

Sözünün sonunda Azərbaycan Prezidenti vurğulamışdır ki, bununla bağlı olaraq

İslam Konfransı Teşkilatının İstanbul'daki bu merkezi ile Azerbaycanın ilişkilerinin daha da sıxlığıdırması için birge tedbirler hazırlanmasının ve keçirilmesinin teşkiline diqqati artırmak yacibdir.

4 oktyabr 1997-ci il tarixinde BMT Baş Məclisinin 52-ci Sessiyası çərçivəsində BMT iqtamətgahında keçirilmiş IKT xarici işlər nazırlarının Koordinasiyasının toplantılarının yekun bəyanatında islam dünyasının digər problemləri ilə yanaşı Ermenistan Respublikasının Azərbaycan Respublikasına qarşı tacavüzi də öz eksesini tapmışdır.

Toplantı Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü pislemiş va erməni silahlı qüvvələrinin işgal edilmiş bütün Azərbaycan torpaqlarından dərhal, qeyd-şartsız ve tamamilə çıxarılmasını tələb etmiş, orazilerin güc tətbiq etməklə işgalının yolverilməzliyini bir daha təsdiq etmişdir. Münəqişənin dövlətlərin orazi bütövülüyü ve beynəlxalq tanınmış sərhad-lerin toxunulmazlığını chitram principləri əsasında ədalətlə və sülh yolu ilə həll ediləcəsinə çağırılmışdır.

9-11 dekabr 1997-ci il tarixlərində İKT-nin növbəti VIII Zirvə toplantısı İranın paytaxtı Tehranda çağırılmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkəmiz nümayəndə heyətinin başında bu toplantıda iştirak etmişdir.

Tehrana yola düşməzdən əvvəl səfərin hədəf və məqsədlərindən danışan dövlət başımızı ölkəmizin İKT-nin üzv olduğunu və təşkilatın Zirvə görüşündə Azərbaycanın dövlət başçısının da iştirak etməsinin zəruriyini, 1994-cü ildə Mərakeşde - Kasablankada İKT-nin Zirvə görüşündə bir çox məsələlərin müzakirə edildiyini, təşkilatın Ermenistanın Azərbaycana təcavüzünü pisleyən qətnamələr qəbul etdiyini, keçən il Çarşambada İsləm Konfransı Təşkilatı ölkələ-

rının xarici işler nazırlarının görüşünde qəbul edilmiş sənədlərdə də Lissabon Zirvə görüşündə qəbul olunmuş principsələrin öz öksəni tapşdırılmış bildirmiş, ölkəmizin islam aləminin bir hissəsi kimi bu Zirvə görüşünün işində iştirak etmək və öz fikirlərini, təkliflərini bildirmək, islam ölkələrinin həməryiliyi üçün seylərimizi artırmaq məqsədi ilə Teheranın getdinvini bəyan etmişdir.

Dekabrin 9-da Zirve görüşünün açılış oldu. Toplantını təbrik sözü ilə İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayetullah Xamneyi açdı. O, 53 müsəlman ölkəsindən beynəlxalq təşkilatlarından galmiş nümayəndələri bu mühüm görüş münasibətlərini təbrik edərək onlara uğurlar arzuladı. Beləliklə konfrans öz işinə başladı. Konfransın İran Prezidenti Məhəmməd Xətəmi sədrliyi etdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu Zirvə görüşündə çıxı etmişdir.

Prezident Heydər Əliyev öz çıkışındı  
islam ölkələrinin Dövlət və Hökumət  
Başçılırını feal əməkdaşlıq etməyə çağırı-  
mış, bir sırə ölkələrin çarşılaşdığı problemlər  
lərin həlli sahəsində İKT-nin başlıca vazifə-  
fələrindən səhbət açmış, Ermənistan-Azərbaycan  
baycan münaqişəsinin ölkəmizə vurduğu  
yaralardan atraflı bəhs edərək İKT-nin rəhbərliyi  
və üzv ölkələrin Dövlət və Hökumət  
Başçılırını Azərbaycanın həqiqəti  
içinə dəstək verməyə çağırırmış və ümidi  
olduguunu bildirmiştir ki, Tehran Zirvə  
görüşü Ermənistanın Azərbaycana qarşı te-  
cavuzluğunu barəsində tutarlı qərarlar qəbul edil-  
cek və bir milyon Azərbaycanlı qazqı  
müsəlmanlara feal yardım proqramları təq-  
lif edəcəkdir. Dövlətimizin rəhbəri İKT  
üzvü olan ölkələr arasında əməkdaşlığı gü-  
nişləndirməyin lazımlığını qeyd etmiş  
məsələti Azərbaycanın demokratik dövlət-

## Heydər Əliyev və Şərq

quruculuğu yolu ilə irəlilədiyini bildirmiş, toplantı iştirakçılarının diqqətini Ermenistanın ölkəmizin qarşı horbi tacavüzüne bir dəha colb etmişdir.

Azərbaycan Prezidenti bayan etmişdir ki, Azərbaycan öz istiqaliyyətini bərpə etdiğden sonra 1991-ci ildən İslam Konfransı Təşkilatının üzvüydür və onun çoxxərəfli fəaliyyatindən yuxarıdan iştirak edir. Ölkəmiz İsləm Konfransı Təşkilatının müsəlman aləmimdə və beynəlxalq sahədə apardığı işlərə böyük əhəmiyyət verir. Müsəlman ölkələri arasında əməkdaşlığı möhkəmləndirmək, xalqlarımızın əmin-amanlılığını temin etmək, onların rifahını yüksəltmək, dinimizi, ənənələrimizi, mədəniyyətimizi və mənavi dayarlarımızı qoruyub inkişaf etdirmək İsləm Konfransı Təşkilatının ən ümədə vazifəsidir. Bu müqəddəs amalları həyata keçirmək üçün biz daim çalışmalıyıq. Dövlətimizin başçısı hamim daha da fəal əməkdaşlıq etməyə davət etmiş, göstərməsi ki, müsəlman xalqları və ölkələri dünyada gedən mürükkəb proseslərə üzləşir. Bir tərəfdən elm və texnika güclü surətdə inkişaf edir, yeni ixtiyarlar, texnologiyalar yer kürəsinin simasını dəyişdirir. O biri tərəfdən bir çox xalqlar aqlıdan, yoxsulluqdan, cəhalətdən azab çıxırlar. Ona görə, biz tərəqqi ilə ayaqlaşmalyıq, inkişaf etmiş ölkələrin səvəyyəsinə qalxmalyıq. O, bəyti etmişdir ki, son illər ərzində Azərbaycanın müsəlman ölkələri ilə siyasi, iqtisadi, ticarət və mədəni əlaqələri xeyli inkişaf etmişdir. Həm İsləm Konfransı Təşkilatı, həm də başqa beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız məhsuldar və faydalı olmuşdur.

Prezidentimiz bayan etmişdir ki, islam aləminin qlobal miqyaslı məsələlərinin həllində çoxxərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycan Respublikası olın-

dən goləni etməkdədir.

Dövlət başçımız qeyd etmişdir ki, İsləm Konfransı Təşkilatının ərəb-İsrail münaqişəsinin sühlu yolu ilə həlline, Cammu və Koşmır münaqişəsinin ədaletli nizamlanmasına yönəldilmiş bütün addımlarını və səylerini Azərbaycan iştirakçılarından dəstekleyir.

Ölkəmizin rəhbəri öz nitqində açıqlamışdır ki, Ermenistan Respublikasının təcavüzünə məruz qalmış Azərbaycan xalqı, bütün müsəlman xalqları kimi Əfqanistanda, Somalidə, Bosniya-Herseqovinada, başqa dövlətlərdə məvcud olan veziyətdən olduqca narahatdır. Müsəlman xalqlarının təhlükəsizliyini və ölkəmizin ərazi bütövülünü təmin etmək, müsəlman azlıqlarının və icmalarının hüquqlarını qorumaq, müsəlman aləminin sabit inkişafını təmin etmək bizim müqəddəs vəzifemizdir. Böyük nüfuzu malik olan İsləm Konfransı Təşkilatı səylerimizi birləşdirməyə və əlaqələndirməyə hər cür imkanlar yaratmalıdır. Prezidentimiz əmin olduğunu söyləmişdir ki, bu Zirvə görüşü bunun üçün öz töhfəsini verəcəkdir.

Azərbaycan Prezidenti xatırlamışdır ki, Sovet İttifaqının süqutundan sonra bir çox müsəlman xalqları istiqlaliyyətə nail olmuş, onların sırasında yeni imkanlar açılmışdır. Bu gün onlar həm dünyadan başqa ölkələri və xalqları ilə, həm də özləri arasında müstəqil əlaqələr qururlar. Milli məraqlardan doğan təbii integrasiya get-gedə güclənir və böyük regionları çiçəklənən iqtisadi əməkdaşlıq məkanına çevirmək üçün gözəl zəmin yaradır.

Ölkəmizin başçısı bəyən etmişdir ki, Azərbaycan Respublikası öz müstəqil demokratik dövlətinin quruculuğu yolunda inamlı irolileyir. Əldə etdiyimiz uğurlar göz qabağındadır. Bununla belə, inkişafımıza mane olan, dövlətimizə təhlükə tərəfdən,

## Heydər Əliyev və Şərq

hamınıza məlum bir problemimiz de vardır. Bu problem Ermənistan Respublikasının Azərbaycan'a qarşı təcavüzü, torpaglarımızın 20 faizi işgal etməsi və bu təcavüzün nəticəsində bir milyondan çox vətəndaşlarımızın yurdlarından didərgin düşməsi, qać-qın və kökünlər olmasıdır.

Dövlət başçımız bildirmiştir ki, İsləm Konfransı Təşkilatının bu təcavüzü pisleyən qərarlarını, Azərbaycana dəstək verəməsi Azərbaycan xalqı yüksək qiymətləndirir, İsləm Konfransı Təşkilatının 1994-cü il Mərakeş Zirvə görüşüsündən və 1996-ci ildə Cakartada keçirilmiş konfransının qərarlarına böyük əhəmiyyət verir. Xüsusilə ATƏT-in Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həlline dair qəbul olunmuş principlərə bəzən dəstək verəməsi görə İsləm Konfransı Təşkilatın üzv olan dövlətlərin hamisəmiz əlkəmiz və xalqımız təşəkkür edir.

Azərbaycan Prezidenti vürgulamışdır ki, Azərbaycan xalqının müsəlman dövlətlərinin hemreyyiliyinə, mənəvi və maddi köməyinə böyük ehtiyatı vardır. İşğalçı Ermənistan öz diasporlarının köməyi ilə həm Amerikanadən, həm Avropanadən, ələlküsüs Rusiyadan mənəvi, siyasi, iqtisadi, hərbi dəstək alır. 1993-1996-ci illərdə Rusiya Ermənistana qeyri-qanuni, gizli yolla bir milyard dollar dəyrində silah, sursat və horbi texnika gəndərdirib. Bundan əlavə bu, il avqust ayının 29-da Rusiya ilə Ermənistanda güclü hərbi əməkdaşlıq bəndləri olan müqavilə bağlanmışdır.

Bələliklə, təcavüzkar Ermənistana dövləti hərbi cəhətdən güclənərək nəinki Azərbaycan üçün, regionumuzun bütün dövlətləri üçün ciddi bir təhlükə yarada bilər.

Ölkəmizin başçısı bəyən etmişdir ki, Azərbaycan Respublikası Ermənistandan

münaqişəni sühlu yolu ilə həll etməyi qarşısına məqsəd qoyubdur. 1994-cü ilin may ayında mühərbiəni dayandırmağa və atəşkes əldə etməyə nail olunmuşdur. ATƏT-in Minsk qrupu çərçivəsində sühlu danışqları aparılır. 1996-ci ildə ATƏT-in Lissabon Zirvə görüşündə münaqişənin ədalətli həlli principləri 53 dövlət tərəfindən təsdiqini tapmışdır. Bununla da münaqişənin sühlu yolu ilə həlli üçün dünən dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəsteklənən ədalətli hüquqi bünövşəyə yaradıb.

Dövlətimizin rəhbəri göstərməsi ki, ATƏT-in Minsk konfransının hömsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa bu il ərzində gərgin iş aparmış, münaqişəni iki mərhələdə həll etmək barədə yeniyən təkliflər hazırlayıb tərəflərə təqdim etmişlər; birinci mərhələdə Dağlıq Qarabağın ətrafında Azərbaycanın işğal olunmuş altı rayonunu azad etmək, mühərbiə nəticəsində dağidlış yolları və neqliyyat vasitələrini bərpə etmək; ikinci mərhələde Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağın hüquqi statusunu teyin etməkə bərabər Laçın və Şuşa rayonlarını işğaldan azad etmək. Bu təkliflər Azərbaycan tərəfindən qəbul edilmişdir... Prezident H.Əliyev bunu da qeyd etmişdir ki, verilen təkliflər Ermənistandan da milli maraqlarına tamamilə cavab verir. Lakin ermənilərin inadkar, qeyri-konstruktiv mövqelərinə görə hələlik müsbət nəticə əldə olunmamışdır. Buradaca Azərbaycan Prezidenti bir dənə bayan etmişdir ki, biz münaqişəni yalnız sühlu yolu ilə həlinin tərəfdarıyiq və buna nail olmaq üçün bundan sonra da çalışacaqıq.

Ermənistanın təcavüzü nəticəsində yerlərindən didərgin düşməş və çadırklärda ağır veziyətdə yaşayan bir milyondan artıq Azərbaycanlı qaçqınlara göstərilən humanitar yardımına görə Türkiyəye, İrana, Səudiyy-

## Heydər Əliyev və Şərq

yə Ərəbistanına, Pakistanə, Misirə, Küveytə, Birleşmiş Ərəb Əmirliliklərinə dövlət başçısının öz nitqində dərin minnəndarlığımızı bildirmişdir. Dövlətimiz və xalqımızın adından onlara və İsləm Konfransı Təşkilatının üzvü olan digər dövlətlərə üz tutaraq xahiş etmişdir ki, bu sahada köməklərimizi artırınsın, müsələn qardaşlarını bu bələdan qurartmaqın öz imkanlarını əsirgəməsinler. Göstərməmişdir ki, gün olacaqdır ki, Azərbaycan dövləti bu təcavüzdən xilas olacaq, qisa müddədə inkişaf edib çıxəklenən dövlətə gəvriləcək və özü qardaşlarına kömək etmək iqtidarından olacaqdır.

Ölkəmizin rəhbəri yüksək kürsündən İsləm Konfransı Təşkilatının rəhbərliyinə və toplantıda iştirak edən bütün Dövlət və Hökumət Başçılarına üz tutaraq, Azərbaycanın haqqında işləkləri dəstəye gərə minnəndarlıq ifadə etmişdir. Ümidivar olduğunu bildirmişdir ki, Tehran Zirvə görüşü Ermənistənən Azərbaycana qarşı təcavüzi bərəsində tutarlı qorular qəbul edəcək və bir milyon qəcətin Azərbaycanlı müsəlmanlara fəal yardım programını təkif edəcəkdir.

Əmin olduğunu bildirmişdir ki, İsləm Konfransı Təşkilatı əsl ummətinin tərəqqisi, xoşbəxt gələcəyi, məzələm xalqların rəfahı yolunda bütün imkanlarından istifadə edəcəkdir. Bu müqəddəs məqsədlərə nail olmaq üçün Allah-Təalanın köməyi ilə Azərbaycan Respublikası da öz töhfələrini verəcəkdir.

\*\*\*

Dövlətimizin rəhbərinin dərin zəkası, diplomatik məharəti Tehran Zirvə görüşünənən elő birinci iş günündən öz səmərəli nəticələrini vermİŞdir. İranın Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xamneyi, Suriya Prezidenti Hafız Əsəd, İKT-nin Baş katibi İzzəddin Laraki, Türkiyə Prezidenti Süleyman Demirəl, Pakistanın Baş Naziri Rafiq Əl-Hərir, Səudiyyə Ərəbistanının

Nevaz Şərif, Mərakeşin Kralı II Həsən, Bangladeşin Baş Naziri Şeyx Hasina və başqa dövlət və hökümət başçıları Ermənistəninin təcavüzüni qötüyyətə pisləmiş, öz çıxışlarında Azərbaycanın haqqı işini müdafiə etdiklərini bildirmişlər. İKT-nin Baş katibi İzzəddin Laraki işgal olunmuş Azərbaycan torpaqlarından Ermənistən silahlı qüvvələrinin mütləq çıxarılmasının zoruri olduğunu vurğulmuş, dünya birliyini bu münacişəyə ərazi bütövlüyü və sərhədlərin pozulmazlığı prinsiplərinə emel olunmaqla, ədalətə son qoymaq üçün səyləri gücləndirməyə çağrışmışdır.

Azərbaycan Prezidenti Tehranda olduğunu ilk gündən ayrı-ayrı ölkələrin Dövlət və Hökumət Başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərə genis vaxt ayırmış, xalqımız üçün en ağırlı problem olan Ermənistən-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, Ermənistən təcavüzarlığının qötüyyətə pislənilmesi, qəçinləri humanitar yardımın artırılması məsələlərini hərtərəfli müzakirə etmişdir.

Azərbaycan Prezidenti Heydər Əliyev İKT-nin Zirvə görüşündə bir çox ölkənin KİV nümayəndələrinə müsahibələr vermiş, Ümumdünya Ərzaq Təşkilatının Baş direktoru Corc Byuk, İKT-nin Baş katibi İzzəddin Laraki, Fələstin muxtarıyyətinin rəhbəri Yasir Ərefət, Türkiyə Prezidenti Süleyman Demirəl, Birleşmiş Ərəb Əmirliliklərinin Xarici İşlər Naziri Rəşid Abdullah Ər-Nueymi, Suriya Prezidenti Hafız Əsəd, İran İsləm Respublikasının Ali Dini Rəhbəri Ayətullah Xamneyi, İran İsləm Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi, Ərəb Ölkələri Cəmiyyətinin Baş katibi İsmət Əbdül Məcid, Tacikistan Prezidenti İmaməli Rahmanov, Livan Prezidenti İlyas Əl-Hərevi, Livanın Baş Naziri Rafiq Əl-Hərir, Səudiyyə Ərəbistanının

## Heydər Əliyev və Şərq

səhəzadəsi Abdullah ibn Əbdül Əziz el Səud, BMT-nin Baş katibi Kofi Annan, Misir Ərəb Respublikasının Xarici İşlər Naziri Əmir Musa, İndoneziyanın Xarici İşlər Naziri Əli Alatas, Beynəlxalq Ərzaq Təşkilatının (FAO) Prezidenti Cak Düfü, Türkmenistən Prezidenti Saparmurad Niyazov, Qazaxistan Respublikasının İrandağı və Səudiyyə Ərəbistanındaki səfirləri Vyaçeslav İzzətov və Baqdat Amreyev, Təbriz şəhərinin valisi Yehya Məhəmmədzadə və başçaları ilə görüşlər keçmişdir. Səhətələr zamanı təreflər qarsılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir çox məsələlərə ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Prezidenti Heydər Əliyev həmisi olduğu kimi Zirvə toplantısında iştirak edən Dövlət və Hökumət Başçıları ilə keçirdiyi bu silsilə görüşlərdə, Ermənistən Azərbaycana etdiyi təcavüzün neticələrini onların diqqətinə çatdırılmış, ölkəmizdə gedən proseslər haqqında məlumat vermiş, əməkdaşlıq yollarını araşdırılmışdır.

\*\*\*

Ölkəmizin başçısı Türkiyə Prezidenti Süleyman Demirələrə görüşdə ikitirəfələrə səhərətən səhətəcəkmiş, onunla perspektivlərimizi müzakirə etmişdir. Təreflər İsləm Konfransı Təşkilatının üzvü olan ölkələrin Dövlət və Hökumət Başçılarının Tehran görüşünün əsl dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayacağına, Zirvə toplantısında Ermənistən Azərbaycana təcavüzünü qötüyyətə pisləyən çox lazımlı sənədlər qəbul edileceyinə əmin olduğunu bildirmişlər.

\*\*\*

Prezidentimizin Misir Ərəb Respublikasının Xarici İşlər Naziri Əmir Musa ilə görüşündə Azərbaycan-Misir əməkdaşlığının möhkəmləndirilməsinin her iki tərəf üçün çox faydalı olduğu bir daha vurgu-

lanmış, bu əlaqələrin sıxlığından sahəsində həlli vacib olan məsələlər barəsində fikir mübadiləsi aparılmışdır.

\*\*\*

Azərbaycan Respublikasının Prezidentinin İndoneziyanın Xarici İşlər Naziri Əli Alatas ilə görüşündə İKT-nin 7-ci Zirvə görüşündə müzakirə olunacaq məsələlərin əsasən 1996-cı ildə Cakartada keçirilmiş konfransda həll edildiyini bildirən dövlətimizin başçısı, həmin konfransda çox məmənluqla səhətəcəkmiş, həmin konfransda Azərbaycanın problemlərinə aid müzakirə edilən məsələlərin 8-ci Zirvə görüşündə qəbul olunacaq sənədlərə də öz əksinə tapacaqına əmin olduğunu söylemişdir.

Səhətələr zamanı Ermənistən-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışqlardan, höməndlərin irəli sürdüyü yeni təkliflərdən geniş bəhs olmuşdur, Azərbaycan-İndoneziya əlaqələrinin durmadan inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılmışdır.

\*\*\*

Prezident Heydər Əliyevin Türkmenistən Prezidenti Saparmurad Niyazovla görüşü zamanı, İsləm Konfransı Təşkilatının hazırlı Zirve toplantısının bu təşkilatın üzvləri arasında münäsibətlərin daha da yaxşılaşdırılmasına mühüm rol oynayacağına emin olduğunu nezərə çarpdıran Prezidentlər, tarixi dostluq əlaqələrinə malik olan her iki genç müstəqil respublikanın nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim müdafiə etməsinin böyük əhəmiyyətini daşıdığını vurğulmuşlar.

Azərbaycan-Türkmenistən əməkdaşlığının ardıcıl suretdə genişləndirilməsi üçün, həlli vacib olan məsələlər barətə ətrafında müzakirələr aparılmışdır.

## Heydər Əliyev və Şərq

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tehranda Beynəlxalq Ərzaq Təşkilatının (FAO) Prezidenti Cak Döfü ilə de görüşməşdir. Görkəmlı dövlət xadimi Heydər Əliyev ilə görüşdən məmən qaldığını söyləyən cənab Döfü Beynəlxalq Ərzaq Təşkilatının faaliyyəti barədə respublikamızın rəhbərini məlumat vermİŞdir.

Cənab Döfü bildirmişdir ki, onun təşkilat öz faaliyyətində Dünya Bankının və İslam İnkışaf Bankının köməyinə arxalanır. Hər iki bankın prezidentləri Azərbaycanda görüsləckə işləri dəstəkləyir. Biz Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə həmisi hazırlıq və ümidi edirik ki, Avropana ölkələrinə səfərlərinizi birləndirə vaxt təpib Romaya gələcək, təşkilatımızın üzvləri qarşısında çıxış edəcəksiniz.

FAO Prezidentinin məlumatını diqqətlə dinləyən və Azərbaycanın Beynəlxalq Ərzaq Təşkilatının üzvü olmasından məmən qaldığını bildirən dövlətimizin başçısı göstərmüşdür ki, respublikamızda ərzaq məhsulları istehsalının daha da artırılmasına FAO-nun hayata keçirdiyi programlar mühüm rol oynayacaqdır.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tehranda İslam Konfransı Təşkilatının Baş katibi İzzəddin Laraki ilə de görüş keçirdi.

Görkəmlı dövlət xadimi Heydər Əliyevlə görüşdə şəraf duyduğunu bildirən cənab Laraki, vaxt təpib İKT-nin Zirvə görüşünə görə respublikamızın rəhbərini təşəkkür etmişdir.

İslam Konfransı Təşkilatının növbəti Zirvə görüşü münasibətlə cənab Larakinin təbrik edən Prezident Heydər Əliyev bu toplantıya böyük maraq hissi ilə gəldiyini

və orada iştirak etməyə böyük əhəmiyyət verdiyini nezərə çərpdimişdir.

İKT-nin işini müsbət qiymətləndirən və onun faaliyyətini bəyəndiyini vurgulayan dövlətimizin başçısı Heydər Əliyev göstərmüşdür ki, cənab Laraki Baş katib seçildikdən sonra bu təşkilatın işi daha da canlanmışdır.

Laraki yeni müstəqillik qazanmış bir sıra ölkələrin, o cümləden Azərbaycanın İKT-yə üz qəbul olumasının bu təşkilatda da gücləndirəcəyini söyləmişdir.

Müstəqil Azərbaycan Respublikasının İsləm Konfransı Təşkilatının işində daim yaxından iştirak etdiyini vurgulayan Prezident Heydər Əliyev bildirmişdir ki, ölkəmiz İKT-ni islam ölkəlerinin problemlərinin həllində və islam dünyasının həmrəyliyinin daha da möhkəmləndirilməsində çox əhəmiyyətli rol oynayan bir təşkilat hesab edir.

Prezidentimiz göstərmüşdür ki, bu təşkilatın 1996-cı ilde Cakartada keçirilmiş konfransında Azərbaycan torpaqlarının 20 faiziin Ermenistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovulub çaxırılmış, qaçqınların ağır maddi vəziyyətdə yaşaması məsələləri müzakirə olunmuş və qərarlar qəbul edilmiş, bu məsələni dərindən öyrənib məruzə etmək barədə Baş katibə tapşırılmışdır. Bütün bunlara görə cənab Larakiye təşəkkür edən respublikamızın rəhbəri dənənən bildirdi ki, İKT ATƏT-in sədrinə bu məsələ barədə xüsusi məktub göndərmiş və Cakarta konfransının tapşırığını əsasən Baş Katib tərəfindən məruzə hazırlanılaraq Tehran Zirvə görüşüne təqdim edilmişdir. Məruzenin mətni ilə tanışlıq onun çox dəyərli və ölkəmiz üçün vacib olan bir sənəd olduğunu göstərir. Ölkəmiz ümidiyardek ki, cənab Larakinin rəhbərliyi və səyələri nəticəsində

## Heydər Əliyev və Şərq

İslam Konfransı Təşkilatının bu Zirvə görüşü də Azərbaycanın probleminə dair xüsusi qərar qəbul edəcək, digər sonənlərdə bu məsələ özəksini tapacaqdır.

İKT-nin faaliyyətinə verdiyi yüksək qiymətə görə Prezident Heydər Əliyevə minnətdarlığını bildirən cənab Laraki göstərmüşdür ki, Azərbaycanın qarşılaşdığı problem həmçinin bizim problemimizdir. Hər şeyə dözəmek olar, ancədən torpağın qəsəbkarlıqla zəbt edilməsinə dözəmkə olmaz. Siz əmin olun ki, İsləm Konfransı Təşkilatı bütünlükələ səzin tərəfinizdedir. Mən nə etmişəm, bu, yerine yetirməli olduğum borcumdur. Əmin ol a bilərsiniz ki, İKT-nin bəzən Zirvə görüşü öz işini məhz bu istiqamətə aparaçaqdır.

Cənab Laraki bu görüşdən sonra curnalistlərin suallarına cavab verərək bildirmişdir davam etdirəcəkdir ki, mən fax edirəm ki, Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşdüm, onun fikirləri dinləndim. Fəxr edirəm ki, o, təşkilatımızın faaliyyətinə yüksək qiymət verdi. Biz təşkilatımızın Azərbaycanla əlaqələrinin dəhə də sixləşməsi üçün əlimizdən gələni edəcəyik.

O qeyd etmişdir ki, cənab Prezidentin səhbətimiz zamanı Ermenistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsinə də müzakirə etdi. Mən cənab Prezidenti əmin etdim ki, İsləm Konfransı Təşkilatı həmisi Azərbaycanın tərəfində olmuş və bundan sonra da olacaqdır. Mən cənab Prezidenti həmçinin əmin etdim ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bizim dəyişməz məvcəyimizdir. Mən belə hesab edirəm ki, Azərbaycanın İKT ilə six əməkdaşlığı etməsi Prezident Heydər Əliyevin böyük zəkaya, ağıla malik olduğuna dələlat edir, bu onun xidmətləridir.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tehranda Fələstin rəhbəri Yasir Ərefət ilə de görüşmüştür. Dövlətimizin başçısı ilə köhnə dost kimi məhribanlıqla görüşən Yasir Ərefət Prezidentimizə müraciət etmişdir ki, Siz həmişə mənim qəlbimindəsiniz. Problemlərimizə gəsərdiyiniz diqqəti biz heç vaxt unutmarıq.

Səmimi sözlərə görə təşəkkür edən respublikamızın rəhbəri Yasir Ərefətə görüşdən məmən qaldığını bildirərək xatırlatmışdır ki, keçmiş Sovetlər İttifaqının rəhbərlərindən biri olarkən də, indi Azərbaycanın Prezidenti kimi də mənim bu barədə məvqeyim daimidir. Mən xatırlayıram ki, 16-17 il bundan əvvəl İranda vəziyyət ağır idi. Oraya təyyare ilə getmək mümkün deyildi. Siz Azərbaycana geldiniz. Biz İrandakı vəziyyət haqqında xeyli səhət etdik. Mən Sizi Bakıdan avtomobilə İrana yola saldım, geriyyə qayışdırda qəbul etdim. O vaxt Siz İran ilə İraqı barışdırmaq isteyirdiniz. Mən 1984-cü ilde Moskvada işləyirdim, Siyasi Büronun üzvü idim. O zaman fələstiniləri Livandan çıxarırdılar. Siz Misiro getdiniz, mən Dəməşqə gəldim, Prezident Hafiz Əsədən saatlarla dənisiq apardım ki, Yasir Ərefətə Hafiz Əsəd barışmalıdır.

Yasir Ərefət həmin günləri çox yaxşı xatırladığını bildirmiş və göstərdiyi diqqətə görə Prezident Heydər Əliyevə minnətdarlıq etmişdir.

Azərbaycanın Fələstinlə dost olduğunu nezərə çərpdirən dövlətimizin başçısı göstərmüşdür ki, müstəqil Azərbaycan Respublikası Fələstin xalqının qəhrəmanlıq mübarizəsini həmişə destəkləmə və bundan sonra da dəstəkləyəcəkdir.

Azərbaycanın dəstəyini həmişə hiss etdiyini vurgulayan cənab Ərefət qeyd etmişdir ki, biz bununla fəxr edirik və bun-

## Heydər Əliyev və Şərq

dan qüvvət, güc alıraq. Sonra o, Fələstin xalqının hazırkı vəziyyəti barədə Prezident Heydər Əliyevə etrafı məlumat vermişdir.

Söhbət zamanı azərbaycanlılarla fəlos-tinilərin tarixi dəstləri əlaqələrinin böyük əhəmiyyəti qeyd edilmiş və bu münasibətlərin daha da yaxınlaşdırılmasının vacib olduğunu vurğulanmışdır.

Prezident Heydər Əliyev və cənab Yasir Ərefət İsləm Konfransı Təşkilatının Zirvə görüşünün müsləman dünyası birliliyinin daha da möhkəmləndirilməsində mü-hüm rəl oynayaçığına əmin olduğunu bildirmişlər.

\*\*\*

Azərbaycan Prezidenti Heydər Əliyev Suriya Prezidenti Hafiz Əsəd ilə toplantıda görüşmüştür. Dövlətimin başçısını kəhən dostu kimi mehbəbanlıqla salamlayan, Prezident Heydər Əliyev ilə görüşdən çox məmən qaldığını bildiron Hafiz Əsəd Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə Suriyanın böyük maraq göstərdiyini nəzəro çərpdi.

Uzun fasilədən sonra cənab Hafiz Əsədə yenidən görüşündən məmən olduğunu bildirən, müştəri Azərbaycan Respublikasının da Suriya ilə qarşılıqlı surətdə faydalı əməkdaşlığın genişləndirilməsini əhəmiyyətli hesab etdiyini vurgulayan Prezident Heydər Əliyev bildirmiştir ki, mən sizi yaxın dostum hesab edirəm. Biz ilk dəfə taxminan 30 il bundan əvvəl Azərbaycanda görüşmüştük. Sonra bizim Suriyada və başqa ölkələrdə görüşlərimiz olubdur. Mon öten illərdə həmisi Sizinlə maraqlanmışam və istəmisiem ki, işləriniz yaxşı ol-sun.

Respublikamızın rəhbəri 1972-ci ildə Suriyada səfərdə olduğunu və Hələb şəhərində dahi Azərbaycan şairi Nəsiminin qəbrini ziyarət etdiyini də xatırlamışdır.

Cənab Hafiz Əsəd Prezident Heydər Əliyevi heç vaxt unutmadığını, onunla görüşlərinin həmişə məmənluqla xatırladığını, Azərbaycanda son illər əldə edilən böyük uğurları diqqətə izlediğini və buna ürkədən sevdiyini bildirmiştir.

Suriya Prezidenti demişdir: Cənab Prezident, Siz Sovetlər Birliyindən ən böyük vəzifələrdə çalışanda men Sizinle fax edirdim, Sizin hər bir müvəffəqiyyətinizə qol-bən sevinirdim. Yaxşı bilirom ki, Siz Sovetlər Birliyinin rəhbərlərindən biri olan ilk müsələn idiniz. Mən bunu günə də Sizi ən ya-xın dostum hesab edirəm və Sizinlə görüşdən çox məmənunam.

İsləm Konfransı Təşkilatının üzvü olan ölkələrin Dövlət və Hökumət Başçılarının VIII Zirvə görüşünün müsləman aləminin birlinən möhkəmləndirilməsində, bir sıra ölkələrin qarşılılığı ciddi problemlərin aradan qaldırılmasında böyük əhəmiyyətə malik olduğunu nəzəro çərpdi dövlətimizin başçısı Heydər Əliyev, daha sonra Ermənistanın Azərbaycana təcavüzündən etrafı söhbət etmişdir. Bu münəqışın sülh yolu ilə aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlardan, hömsədrlerin irəli sürdüyü tekliflərdən bəhs edən respublikamızın rəhbəri bildirmiştir ki, biz isteyirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən işgal edilmiş Azərbaycan torpaqları təzliklə azad olunsun, doğma yurdundan zorla qulvulmuş, ağır vəziyyətdə yaşayın 1 milyondan çox votəndəşimiz yerlərinə-yurdularına qayıtsınlar.

Prezident Heydər Əliyev əmin olduğunu bildirmiştir ki, İKT-nin Zirvə görüşü Ermənistanın Azərbaycana təcavüzünü qəti-yətli pişliyən mühiüm sonədlər qəbul edəcəkdir. Ölkələrimiz arasında bütün sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişlə-

## Heydər Əliyev və Şərq

dirilməsinin vacib olduğunu qeyd edən dö-vletimizin başçısı, respublikamızın Misirdəki səfiri İsrafil Vəkilovu həm de Suriyada sə-fir təyin etdiyini bildirmiştir.

Cənab Hafiz Əsəd bundan məmənun ol-dugunu və təzliklə Suriyanın Azərbaycanda səfərini təyin edəcəyini söyləmişdir.

Görüş zamanı beynəlxalq aləmdə və MDB çərçivəsində gedən siyasi proseslər barədə geniş fikir mübadiləsi aparılmış, Azərbaycan-Suriya əməkdaşlığının daha da möhkəmləndirilməsi üçün həlli vacib olan bir sıra məsələlər müzakirə edilmişdir.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Livan Prezidenti Ilyas Hə-ravi ilə də görüş keçirdi. Livan Prezidentini somimiyətə salamlayan, ölkələrimiz arası-nda əlaqələrin genişləndirilməsinin vacib olduğunu nəzəro çərpdi dövlətimizin başçısı, respublikamızın Xarici İşlər Naziri Həsən Həsənovu məhz bu məqsədən Liva-na səfərə göndərildiyini xatırlatmışdır.

Prezident Heydər Əliyev ilə görüşdən məmən olduğunu bildiren cənab Hərəvi Azərbaycanın Xarici İşlər Naziri ilə Livan-da keçirdiyi görüş barədə dövlətimin baş-chısına məlumat vermişdir. Respublikamız əməkdaşlığın sıxlıqla təsdiq edilmişsinə Livanın böyük maraq göstərdiyini söylenən cənab Hərəvi demişdir ki, biz zəngin təbii cəhitalara malik olan Azərbaycanla bütün sahələrdə əlaqələrimizin inkişaf etməsini isteyirik.

İKT-nin üzvü olan ölkələrin Zirvə görüşünün bu dövlətlərin qarşılıqlı surətdə faydalı əməkdaşlığının möhkəmləndirilməsi, bir çox məsələlərin həllində seydlərin birləşdirilməsi sahəsində böyük əhəmiyyət daşıdığını vurgulayan Prezident Heydər Əliyev respublikamız üçün ən ağırlı prob-lem olan Ermənistan-Azərbaycan münəq-

şəsindən etrafı söhbət etmişdir.

1988-ci ildə bəri davam edən bu münəqışə nəticəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 fai-zini işgal etdiyi, bir milyondan çox vətən-dəşimizin yerindən-yurdundan zorla qovulduğunu bildirən dövlətimizin başçısı, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlardan, hömsədrlerin sülh teklif-lərindən bahs etmiş və əmin olduğunu bildirmiştir ki, İKT-nin üzvü olan ölkələr VIII Zirvə görüşündə bu təcavüzün aradan qaldırılmasına xidmət edən təsirli sənədlər qəbul edilmişino lazımi dostək verəcəklər.

Livanın da 17 ildən bəri münəqışə ilə üzləşdiyini xatırladan Prezident Hərəvi, respublikamızın rəhbəri Heydər Əliyevdən xahiş etmişdir ki, bu məsələnin VIII Zirvə görüşünün sonədlərində özəksin tapşımı-n dəstekləsin.

Müstəqil Azərbaycan Respublikasında iqtisadi islahatların müvəffəqiyyətlə heyata keçirildiyindən məmənluqla bəhs edən cənab Hərəvi Xəzər Azərbaycan sektorundakı yataqlardan hasil edilecek neftin boru kəməri vasitəsilə Aralıq denizinə çatdırılmasını Livan üçün də əhəmiyyətli ol-duğunu bildirmiştir.

Respublikamızın Livanla əməkdaşlı-ğın genişləndirilməsinə maraq göstərdiyini qeyd edən Prezident Heydər Əliyev, Azərbaycanın Misirdəki səfiri İsrafil Vəkilovu həm de Livanда səfir təyin etdiyini bildirmiştir, cənab Hərəvi də təzliklə Azərbaycana səfir təyin edəcəyini bildirmiştir.

Görüşün sonunda tərəflər bir-birini öz ölkələrinə resmi səfərə davet etmişlər.

Prezident Heydər Əliyev Tacikistan Prezidenti İmaməli Rəhmanov ilə görüşdə, hər iki gənc, müstəqil respublikanın nüfuzlu beynəlxalq

teşkilatlarda bir-birinin mövqeyini daim müdafiə etməsinin zorurılıyını qeyd etmişdir. Tərəflər Azərbaycan-Tacikistan əlaqəlerinin inkişaf etdirilməsinin vacib olduğunu vurgulmuşlar. Söhbət zamanı qarşılıqlı surtdə faydalı əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparılmışdır.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ərəb Ölkələri Cəmiyyətinin Baş katibi İsmət Əbdül Məcid ilə görüşündə ölkəmizin başçısı Azərbaycan ilə Ərəb Ölkələri Cəmiyyəti arasında six əlaqələr qurulmasının vacib olduğunu nəzər çərpmişdir. 1988-ci ildən bəri Azərbaycanın Ermənistan silahlı qüvvələrinin təcavüzüne moruz qaldığım, torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır şəraitde yaşıdığını bildirən dövlətimizin başçısı, islam ölkələrinin və comiyatlılarının bu münaqişəyə sühə yolu ilə son qoyulması üçün Azərbaycanın mövqeyini qətiyyətə müdafiya etmələrinə cəhiyac olduğunu vurğulamışdır.

Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu hömsədarlarının irəli sürdüyü son tökliflərdən bəhs edən respublikamızın rəhbəri demişdir ki, biz müstəqil ölkəmizinə orası bütövlüyüն bərpa olunması, qaćqınların doğma yurdlarını qayıtmasi üçün bənəlxalq teşkilatların, dünya birliğinin və nüfuzlu dövlətlərin söylərinə ümid bəsləyik.

Səmimilik və məhrəbənlilik şəraitində keçən görüş zamanı Azərbaycan ilə Ərəb Ölkələri Cəmiyyəti arasında əlaqələrin jəndərləşməsi imkanları barədə fikir mübadiləsi də aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Qazaxıstan Respublikasının İrandakı və Səudiyyə Ərəbistanında səfirləri Vyaçeslav İzzətov və Baqqat Amreyev ilə görüşmüştür.

Görkəmlə dövlət xadimi Heydər Əliyev ilə görüşdən şəraf duyduğumuzu bildirən diplomatlar, dövlətimizin başçısının müdrik siyaseti noticosunda Azərbaycanın son iller dünya birliyində ləyiqli yər tutmasından məmənluqla söhbət açmışlar. Xarici ölkələrin Azərbaycan ilə qarşılıqlı surtdə faydalı əməkdaşlığı böyük maraq göstərdiyinin şahidi olduqlarını söyləyən diplomatlar, ölkələrimiz Prezidentləri Heydər Əliyevi və Nurlusən Nazarbayevin diqqət və qayğısı sayosunda Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın ardıcıl surtdə, müvəffeqiyətlə inkişaf etməsindən razılıqla bəhs etmişlər.

Prezident Heydər Əliyev Qazaxıstan diplomatları ilə görüşündə məmmən qaldığını vurğulamış və onlara öz fealiyyətlərdə uğurlar arzulamışdır.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Birləşmiş Ərəb Əmirliliklərinin Xarici İşlər Naziri Rəsîd Abdulla əl-Nəimi ilə də görüşmüştür.

Dövlətimizin başçısı ilə görüşdən məmmən olduğunu bildirən cənab əl-Nəimi Prezident Seyx Zaidin salamlarını, hörmət və chitramını Prezident Heydər Əliyevə çatdırmış və bundan şərəf duyduğunu söyləmişdir.

İKT-nin üzvü olan ölkələrin Dövlət və Hökumət Başçılarının 1994-cü ilin dekabrında Mərakeşdə keçirilen Zirve toplantılarında Seyx Zaidlə görüşünü, apardığı danişqları məmənluqla xatırlayan respublikamızın rəhbəri, onun da salamları-

ni və xoş arzularını Birleşmiş Ərəb Əmirliliklərinin dövlət başçısına çatdırmağı rica etmişdir.

İKT-nin VIII Zirvə görüşünün de yaxşı keçdiyini bildirən Prezident Heydər Əliyev demişdir ki, islam ölkələri Dövlət və Hökumət Başçılarının bir yere yığıması, müsəlman aləminin problemləri barədə müzikirələr aparması çox əhəmiyyətlidir. Azərbaycan ilə Birleşmiş Ərəb Əmirlilikləri arasında iqtisadi, xüsusən ticarət əlaqələrinin genişlənməsindən məmən qaldığını bildirən respublikamızın rəhbəri, bu əməkdaşlığın dəha da inkişaf etdirilməsinin vacib olduğunu qeyd etmişdir.

Birleşmiş Ərəb Əmirliliklərindən Azərbaycana sefer edən hər bir nümayəndə heyətinə böyük diqqət və qayğı göstərdiyi. Prezident Heydər Əliyevin minnetdarlığını bildirən nazir, öz ölkəsinin respublikamızla əlaqələrin sıxlığından xüsusi maraq göstərdiyini nəzərə çarpmış və əmin olduğunu bildirmişdir ki, Prezidentlər Heydər Əliyevin və Seyx Zaidin söyleyişinə ölkələrimiz arasında münasibətərə gəndən-günə dəha da möhkəmlənəcəkdir.

Cənab əl-Nəimi demişdir: Cənab Prezident, Birləşmiş Ərəb Əmirliliklərinin başçısı Seyx Zaid Sizin rəhbərliyinizle Azərbaycanda həyata keçirilən tədbirləri diqqətlə izləyir və nailiyyətlərinizdən çox məmənndür. Prezident Seyx Zaid və biz hamimiz Sizin müdrik siyasetiniz və fealiyyətinizlə fərxi edirik. Məhz Sizin uzaqgörən siyasetiniz noticosunda Azərbaycanın regional mərkəzə çevriləməsi bizi ürəkdən sevinir. Prezident Seyx Zaid Sizi Birləşmiş Ərəb Əmirliliklərinə resmi səfərə davət edir. Biz Sizi öz ölkəmizdə görməkdən böyük şərəf duyardıq.

Xoş sözlərə görə cənab əl-Nəimiyi minnətdarlığını bildirən dövlətimizin

başçısı Heydər Əliyev, Prezident Seyx Zaidi Azərbaycana resmi soñra devət etdiyini xatırlatmış və cənab əl-Nəiminin də respublikamıza ziyanət gəlməsini arzuladığını bildirmiştir.

Prezident Heydər Əliyev Birleşmiş Ərəb Əmirliliklərinin azərbaycanlı qacqınlara göstərdiyi humanitar yardımə görə minnetdarlıq etmişdir. Respublikamızın rəhbəri ümidi var olduğunu bildirmiştir ki, Birleşmiş Ərəb Əmirlilikləri İKT-nin Zirvə görüşündə Ermənistanın Azərbaycana təcavüzünü qətiyyətə pisləyen sənədlərin qəbul edilməsi ni dəstekləyəcəkdir.

\*\*\*

Ölkəmizin başçısı jurnalistlərə görüşdə İKT-nin bundan da çox iş görə bilək imkanlarının mövcudluğunu söyləyərək təəssüflə qeyd etmişdir ki, bu təşkilat ancaq qətnamələr qəbul edir. Üç il bundan önce Mərakeşdə bir qətnamə qəbul edildi, Ermənistan təcavüzkar kimi pişləndi, məhkum olundu və bu, dünyaya elan edildi. Əlbəttə, bəynalxalq aləmdə ictiamı ray üçün bunun əhəmiyyəti var. Ancaq hesab edirəm ki, bu təşkilat səsinə dəha da gur çıxara bilər, tələb edə bilər ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal çıxsınlar. Müsəlmanlara qarşı belə təcavüz etməsindən. İslam ölkələri bir olsalar, bunu edə bilərlər.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev toplantıda Səudiyyə Ərəbistanının şahzadəsi Abdulla ibn Əbdül Əziz əl-Səud ilə də görüşmüştür.

Görkəmlə dövlət xadimi Heydər Əliyev ilə görüşdən şərəf duyduğunu bildirən şahzadə respublikamızın rəhbərinin Səudiyyə Ərəbistanına sefərini həmişə məmənluqla xatırladılarını bildirmiştir. O, Səudiyyə Ərəbistanının kralı Fəhd ibn Əbdül Əziz əl-Səudun salamlarını, hörmət

## Heydər Əliyev və Şərq

və cətiramını Prezident Heydər Əliyevə çatdırılmışdır.

Səmimi sözlər görə təşəkkür edən dövlətimizin başçısı 1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanına səfərindən, islam dininin müqaddas şəhərləri olan Mekkəni, Mədinəni, Ciddəni ziyarət etməsindən, krallı və ölkənin digər yüksək rütbəli şəxsləri ilə görüşlərindən məmənunluqla bəhs edərək, sahzdə ilə 1994-cü ilin dekabrında Mərakeşdə keçirdiyi görüşü, aparlığı danışqları da razılıqla xatırlamışdır. İslam Konfransı Teşkilatının VIII Zirvə görüşünün müsəlman aləminin birliyinin daha da möhkəmləndirilməsində, bu teşkilatın üzvü olan bir sıra ölkələrin qarşılaşdırığı çatışlıkların həllində mühüm rol oynayağına ümidivar olduğunu bildirən Prezident Heydər Əliyev, daha sonra gənc müstəqil Azərbaycan Respublikası üçün ən ağır problem olan Ermenistan-Azərbaycan münaqişəsindən bəhs etmişdir. Respublikamızın rəhbəri demişdir ki, 1988-ci ildən bəri davam edən təcavüzündən səhəbət açan dövlətimizin başçısı bu münaqişənin aradan qaldırılması üçün BMT-nin qəbul etdiyi qətnamələri, Təhlükəsizlik Şurasının qərarları xatırladaraq Ermenistanın bu mühüm sənədlərə etinasiqliq göstərdiyini bildirmişdir.

Kofi Annanın cavabında söyləmişdir ki, BMT hər bir ölkənin, o cümlədən müstəqil Azərbaycan Respublikasınınə orası bütövliyünü tənyir və onun haqq işini dəstekleyir.

Prezident Heydər Əliyev cənab Kofi Annanı Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmənunluqla qəbul olummuşdur.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Livanın Baş Naziri Rafiq el-Hariri ilə də görüşmüştür.

R. el-Haririni məhrabınlaqla salamlama və dövlətimizin başçısı Azərbaycannı Livan ilə əlaqlarla maraqlı göstərdiyini nəzərə çarpdıraq respublikamızın Xarici İşlər Naziri Həsən Həsənovu məhz bu məqsədə Livana səfərə göndərdiyini xatırlatmışdır.

Azərbaycanın Misiyedeki səfəri İsrafil Vəkilovun həm də Livanda səfir təyin etdiyi vurğulanın Prezident Heydər Əliyev, ölkələrimiz arasında bütün sahələrdə qarşı-

## Heydər Əliyev və Şərq

edirilməsi, beynəlxalq teşkilatlarda qarşılıqlı əlaqların daha da canlandırılması barədə fikir məbadiləsi aparılmış, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsində Səudiyyə Ərəbistanının ya-xından iştirakı və bu ölkənin Respublikamızın bir sıra sahələrinə sormaya qoymasının genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin Baş katibi Kofi Annanla da görüş keçirmiştir.

Ermenistanın Azərbaycana 1988-ci ildən bəri davam edən təcavüzündən səhəbət açan dövlətimizin başçısı bu münaqişənin aradan qaldırılması üçün BMT-nin qəbul etdiyi qətnamələri, Təhlükəsizlik Şurasının qərarları xatırladaraq Ermenistanın bu mühüm sənədlərə etinasiqliq göstərdiyini bildirmişdir.

Kofi Annan cavabında söyləmişdir ki, BMT hər bir ölkənin, o cümlədən müstəqil Azərbaycan Respublikasınınə orası bütövliyünü tənyir və onun haqq işini dəstekleyir.

Prezident Heydər Əliyev cənab Kofi Annanı Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmənunluqla qəbul olummuşdur.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Livanın Baş Naziri Rafiq el-Hariri ilə də görüşmüştür.

R. el-Haririni məhrabınlaqla salamlama və dövlətimizin başçısı Azərbaycannı Livan ilə əlaqlarla maraqlı göstərdiyini nəzərə çarpdıraq respublikamızın Xarici İşlər Naziri Həsən Həsənovu məhz bu məqsədə Livana səfərə göndərdiyini xatırlatmışdır.

Azərbaycanın Misiyedeki səfəri İsrafil Vəkilovun həm də Livanda səfir təyin etdiyi vurğulanın Prezident Heydər Əliyev, ölkələrimiz arasında bütün sahələrdə qarşı-

lılı surətdə faydalı əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra ikitərəfli sənədlərin imzalanmasının vacib olduğunu bildirmiştir.

Prezident Heydər Əliyevlə görüşündən sərəf duydugu nəzərə çarpdırın el-Hariri Azərbaycanla əməkdaşlığın durmazlıq mühəmləndirilməsindən Livanın xüsusi əhəmiyyət verdiyini söyləyərək Xarici İşlər Naziri Həsən Həsənovla Livanda apardığı danışqlar barede dövlətimizin başçısına məlumat vermişdir. İKT-nin üzvü olan ölkələrin Dövlət və Hökumət Başçılarının Zirvə görüşünün müsəlman aləminin hemrəyliyinin möhkəmləndirilməsində mühüm rol oynayacağına əmin olduğunu bildirən Baş Nazir, nüfuzlu beynəlxalq teşkilatlarda Azərbaycan-Livan əlaqələrinin daha da sıxlıqlaşdırılmasının zəruriyyəti qeyd etmiş və Livanın qarşılıqlı problemlər haqqında səhəbət açmışdır.

Ermenistanın Azərbaycana təcavüzündən bəhs edən dövlətimizin başçısı Heydər Əliyev, bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışqların gedisiyi və həmsədrələrin irəli sürdüyü teklifləri genişi şərh edərək Ermenistanın qeyri-konstruktiv mövqeyindən həla də əl çəkmədiyini vurğulamışdır. Nüfuzlu beynəlxalq teşkilatların, dünya ictihadının və bir çox böyük dövlətlərin Ermenistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə aradan qaldırılmasına mühüm rol oynayağına əmin olduğunu bildirən dövlətimizin başçısı Heydər Əliyev, əmin olduğunu bildirmiştir ki, İKT-nin Zirvə görüşü Ermenistanın təcavüzünü qətiyyətə pisləyen əhəmiyyətli sənədlər qəbul edəcək və üzv dövlətlər Azərbaycanın haqq işini dəstekləyecəklər.

Səhəbət zamanı Azərbaycan-Livan əla-

qəlerinin genişləndirilməsi, Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənilməsindən əldə edilən nəticələr, beynəlxalq teşkilatlardan çərçivəsində ikitərəfli münasibətlərin daha da sıxlıqlaşdırılması barədə fikir məbadiləsi aparılmışdır.

Prezident Heydər Əliyev Livanın Baş Nazirini Azərbaycana rəsmi səfər dəvət etmişdir. O, dəvəti məmənunluqla qəbul edərək 1998-ci ilə mütləq Azərbaycana gələcəyini bildirmiştir.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanın Baş Naziri Nəvaz Şərif ilə də görüşmüştür.

Dövlətimizin başçısı Pakistanın Baş Nazirini məhrabınlaqla salamlamış, onuna Aşqabaddağı görüşünə məmənunluqla xatırlamış və İsləm Konfransı Teşkilatının Zirvə görüşündə Nəvaz Şərifin çıxışını yüksək qiymətləndirmiştir.

Nəvaz Şərif gərkəmlı dövlət xadimi Heydər Əliyev ilə görüşündən sərəf duydugu bildirmiş və Pakistanın haqq işini həmişə müdafiə etdiyinə görə respublikamızın rəhbərinə minnətdarlıq etmişdir.

İsləm Konfransı Teşkilatının VIII Zirvə görüşünün müsəlman dövlətləri arasında qarşılıqlı surətdə faydalı əlaqələrin daha da möhkəmləndirilməsində, bir çox ölkələrin qarşılığında ciddi problemlərin aradan qaldırılmasında mühüm rol oynayağına əmin olduğunu bildirən dövlətimizin başçısı Heydər Əliyev, Azərbaycan-Pakistan əməkdaşlığının hazırlığı vəziyyətindən rüzlüqlə bəhs etmişdir.

1996-ci ilə Pakistanə səfərini məmənunluqla xatırlayan, İsləmabadda, Lahorda keçirdiyi görüşləri, aparlığı danışqları, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imzalanan sənədləri yüksək qiymətləndirən Prezident Heydər

Əliyev ölkələrimizin tarixi köklərə malik dostluq münasibətlərinin gündən-güne yaxşılaşdırılmasının vacib olduğunu nozora çarpdırmışdır.

Ermənistən Azərbaycana təcavüzünün gənc, müstəqil respublikamız üçün on ağır problem olduğunu söyləyen dövlətimizin başçısı bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışqlardan, həmsədrlərin irəli sürdüyü təkliflərdən bəhs etmişdir.

Pakistanın da uzun illərdən bəri qarşılaşdığı problemdən səhəbət açan respublikamızın rəhbəri, nüfuzlu beynəlxalq təşkilatların toplantısında Azərbaycanın həmişə Pakistanın mövqeyini dəstəklədiyini vurgulamışdır.

Nəvaz Şərif onun ölkəsinə göstərilən diqqətə görə dövlətimizin başçısı Heydər Əliyevə minnətdarlığını bildirir demənidir ki, biz Azərbaycanın haqqını daim müraciət edirik və Ermənistən təcavüzkarlığını qotiyətə pisləyirik.

Səhəbət zamanı Azərbaycan - Pakistan əməkdaşlığının perspektivləri geniş müzakirə olundu. Prezident Heydər Əliyev və Baş Nazir Nəvaz Şərif iqtisadi münasibətlərimizin dahi da canlandırılmasının zorurılıyını bildirmiş və qarşılıqlı surtdə faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün, hər iki ölkənin ekspertlerinin tezliklə görüşüb konkret təkliflər əsasında mühüm layihələr hazırlanmasının vacib olduğunu qeyd etmişlər.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dekabrın 9-də Təhranda İran İslam Respublikasının Prezidenti Seyid Məhəmmad Xətəmi ilə görüşmüştür.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev həmişə olduğu kimi, bu dəfə də müxtəlif informasiya agentlikləri mütəxəsiblərinin suallarına ətraflı cavablar vermişdir. O, Xəzərin sektorlara bölünməsi məsələsində toxunaraq göstərmişdir ki, hər bir ölkənin özünün siyaseti, maraqları var. Ancaq ona inanıram ki, göləcəkdə Xəzər denizinin mineral cəhətiylərləndən istifadə etmək üçün onun sektorlara bölünməsinin alternativ yoxdur. Bütün Xəzəryəni ölkələr bu principi üzərində dayanmalıdır. Ona görə ki, bu princip hər bir ölkə üçün Xəzər denizinin mineral cəhətiylərləndən səmərəli istifadə etməyə on gözel şərait yaranan prinsipdir.

Azərbaycan neftinin nəqli üçün kəmərin İrandan keçməsi imkanlarına toxunan dövlət başçımız bildirmişdir ki, biz neft kəmərinin İrandan keçməsi haqqında hələ ki, danışçılar aparmamışq. Ancaq Xəzər denizinin Azərbaycan sektorу üzrə artıq bir nəçə müraciət imzalanıb və göləcəkdə bunlar nəzərdə tutulduğundan da çox neft və qaz əldə etmək perspektivi açıbdır. Ona görə də bir yox, bir neçə kəmər ola bilər. Çünkü Azərbaycan sektor u yanaşı, Xəzər denizinin digər sektorlarında - Qazaxistan sektorunda, Türkmenistan sektorunda da, başqa sektorlarda da neft hasil etmək imkanları var. Bir haldə ki, Xəzər denizində bə qədər neft hasil olunacaq, bunu dünya bazarlarına aparmaq lazımdır. Dünya bazarlarına aparmaq üçün da cürbəcür yollardan, ələxüsus iqtisadi və təhlükəsizlik cəhətdən olverişli yollardan istifadə olunacaqdır.

\*\*\*

Bələliklə, VIII Zirvə toplantısı da Prezident Heydər Əliyevin rəhbərlik etdiyi diplomatiyamızın uğuru ilə başa çatmışdır.

Müsəlman ölkələri arasında əməkdaşlığı möhkəmləndirmək, xalqların əminənanlılığını temin etmek, dinimizi, ənənələ-

rimizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi qoruyub inkişaf etdirmək məqsədi ilə yaradılmış İslam Konfransı Təşkilatının Təhranda keçirilən Zirvə görüşü, müsəlman dünyası üçün çox əhəmiyyətli olan bir sıra global məsələləri ətraflı müzakirə etmişdir.

O dövrde 55 ölkəni birləşdirən İslam Konfransı Təşkilatı islam həməriyiliyi möhkəmlətməyi, üzv dövlətlər arasında elm, mədəniyyət, sosial, iqtisadiyyat və həyatı əhəmiyyət daşıyan digər sahələrdə əməkdaşlığı genişləndirməyi, ölkələrin birbirinə suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə cəhtirələr yanaşmasını özünün əsas məqsədi hesab etmiş, bu konfransda da göstərilən məqsədlərə çatmaq üçün müvafiq qərarlar qəbul edilmişdir.

Tehran Zirvə görüşünün qətnaməsində Azərbaycanın agrı problemi olan Qarabağ probleminə münasibət öz geniş əksini tapmışdır. Qətnamədə bildirilirdi ki, üzv dövlətlər Ermənistən təcavüzü noticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxunun işğal edilməsindən, bir milyondan çox azərbaycanlının qacqına əvviləşməsindən dərin təsəssif hissə keçirərək və bu təcavüzün beynəlxalq sülh və təhlükəsizlik üçün dərin təhlükə yaradığını, ərazilərin gic tətbiq etməklə işğalın qəbul olunmamasını bir dəha təsdiq edərək Ermənistən təcavüzünü, işğal edilmiş Azərbaycan ərazilərində arxeoloji, mədəni və islam abidələrinin talan və məhv olunmasına qətiyyətli pisləyir və bu nüfuzlu şəraitə qarşı cinayət hesab edirlər.

Sənəddə daha sonra deyildi ki, IKT BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrinin dönmədən yerinə yetirilməsinə, Ermənistən silahlı birləşmələrin işğal edilmiş bütün Azərbaycan ərazilərindən, o cümləden Laçın və Şuşa rayonlarından dərhal, tamamilə və qeyd-sörsüz çıxarılmasını qəti surtdə tələb

edir və Ermənistən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi şəkildə hörmət etməyə çağırır.

Öz qətnamələrinin yerinə yetirilməsi üçün lazımi addımlar atmaq barədə BMT Təhlükəsizlik Şurasına müraciət edən Zirvə görüşü bildirirdi ki, üzv dövlətlər Ermənistənə silah və hərbi sursat vermək-dən qəti imtiyət etməlidirlər, onların ərazi-sindən bu cür yüklerin tranzit üçün istifadə edilməməlidir. Qətnamədə həmçinin qeyd edilirdi ki, IKT-nin üzvə olan dövlətlər Azərbaycanın haqqını bəsənlək dəstəkləyir və onuna tam hemşərliy olduğunu bildirirlər.

Azərbaycanlı qacqın və kökünlərinin hayat şəraitinin yaxşılaşdırılması üçün humanitar yardımın artırılması məsələləri da sənəddə öz geniş əksini tapmışdır.

Zirvə görüşündə Ermənistən təcavüzünə moruz qalmış Azərbaycan Respublikasına iqtisadi yardım haqqında da xüsuslu qətnamə qəbul olundu. IKT bütün üzv dövlətlərin, islam təsisatlarının Azərbaycan hökumətinə, xalqına lazımi iqtisadi və humanitar yardım göstərməsini vacib həbat edib.

Zirvə görüşü 1998-ci ilin payızında Bakı şəhərində Prezident Heydər Əliyevin himayəsi altında Azərbaycan Xarici İşlər Nazirliyi və Elmlər Akademiyası ilə birgə İslam Tarixi, İncəsənatı və Mədəniyyəti Araşdırımlar mərkəzinin Qafqazda islam silsiləsiyinə dair beynəlxalq simpozium keçirilməsinə qərar alı.

IKT-nin Zirvə görüşünün qəbul etdiyi yekun sənədində - Tehran bəyannaməsində də ölkəmizin agrı probleminə xüsusi yer ayrıldı. Bəyannamədə IKT-nin üzvələrin dövlətlərin Ermənistən Azərbaycan'a qarşı təcavüzünə mənfi münasibət basıldıqı bildirilir və Azərbaycanın işğal edilmiş bù

tün torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması tələb olunurdu.

Zirvə görüşünün rəsmi məlumatında da bu məsələ öz geniş əksini tapmışdı. Orada deyildi: Konfrans Ermənistanla Azərbaycan arasında münaqişənin sülh yolu ilə aradan qaldırılmış haqqında ATƏT-in sedriinin 1996-ci ilin dekabrında Lissabon Zirvə görüşündəki bayanatında irolı sürünlüs və qəbul edilmiş əsas prinsipləri, habelə ATƏT-in Minsk qrupu həmsədrlerinin Minsk qrupu çərçivəsində aparılan danışqların osası kimi irolı sürdükləri, Ermənistan-Azərbaycan münaqişəsinin iki mərhələdə həll edilməsini nəzərdə tutan son təkliflərin dəstekləyir və bu mövqeni Azərbaycan Respublikasına qarşı təcavüzün ciddi nəticələrinin loğlu olunmasının təminati kimi qiymətləndirir.

Tehran Zirvə görüşünün iştirakçıları müsəlman dünyasının galocayında İKT-nin rolü məsələləri barədə də geniş danışqlar aparmış, üzv dövlətlər üçün əsas prinsipləri müəyyənləşdirmişlər. Bu prinsiplər üzv dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət bəsləməkden, bir-birinə qarşı güc işlətməməkden və güc işlətməkə hədələməməkden, sərhədləri qeyd-sərtəz tanımadaqdan və digər müddəalardan ibarətdir.

Bələliklə, Respublikamızın Prezidenti Heydər Əliyevin uzaqqorun siyaseti, dünya ölkələrinin Dövlət və Hökumət Başçıları arasında böyük nüfuzu, gərgin və yorulmuş fəaliyyəti nəticəsində Tehran Zirvə görüşü Azərbaycan diplomatiyasının yeni uğurları ilə olametdər oldu.

İKT Dövlət və Hökumət Başçılarının VIII Zirvə Konfransı eyni zamanda ölkənin tarixi üçün bəlsə çətin və böhrənlə vaxtda, Ermənistan Respublikasının Dağılıq Qarabağ və digər bölgələrinin işğalı və bir

milyonadək əhalisinin zorla qovulması ilə müşayit olunan əməllerini pisleyərək, Azərbaycan hökuməti və xalqı ilə tam həmreylik ifadə edərək, İsləm Konfransı Təşkilatına üzv dövlətlərə, islam qurumlarına və eləcə də beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycana lazımi iqtisadi, maliyyə və humanitar yardım göstərilməsi haqqında da qərar qəbul etmişdir.

Tehran Zirvə toplantısından sonra da ölkəmizin İKT ilə six əməkdaşlığı davam etmişdir.

\*\*\*

1998-ci ilin 10-12 fevral tarixində Ciddədə İKT xarici işlər nazirlərinin XXV konfransına hazırlıq məqsədi ilə keçirilmiş Yüksək rütbəli məmərlər toplantısında Azərbaycan tərəfi Baş Katibiyin İKT Xarici İşlər Nazirləri konfransının müzakirəsinə töqdim edəcəyi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında qətnamə layihəsinə mühüm əlavə və düzəlişlər etməye nail olmuşdur.

Azərbaycan tərəfinin xahişinə əsasən, 30 dekabr 1998-ci il tarixində İKT Baş katibi İl-İraqi Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü ilə əlaqədar İKT-ya üzv dövlətlərin mövqeyi haqqında ATƏT-in icraçı sedri, Polşanın Xarici İşlər Naziri B.Qeremikə məlumat vermişdir.

\*\*\*

1999-cu ilin 28 iyul-1 iyul tarixində Burkina-Faso Respublikasının paytaxtı Uaquaduqua keçirilmiş İKT Xarici İşlər Nazirlərinin XXVI konfransı həmin sənədi müzakirə edərək, yekdilliliklə qəbul etmişdir.

Konfransın açılış mərasimində BMT Baş katibinin məktubu oxunmuşdur. Məktubda Kofi Annan BMT ilə İKT arasında

əməkdaşlıq məsələlərindən bəhs edərək Dağılıq Qarabağ problemini də qeyd etmişdir.

İKT Xarici İşlər Nazirlərinin XXVI konfransı Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü ilə bağlı üç mühüm qətnamə qəbul etmişdir:

1.Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında qətnamə;

2.Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında qətnamə;

3.Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycan Respublikasının işgal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında qətnamə.

12-13 noyabr 2000-ci ilə Qatarın paytaxtı Dohada çağırılan İKT Dövlət və Hökumət Başçılarının IX Zirvə toplantısı da Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü ilə bağlı yuxarıda adları sadalanan üç mühüm qətnamə qəbul etmişdir. Azərbaycanın maraqlarına tam şəkildə uyğun olan həmin qətnamələr, İKT-ya üzv dövlətlərin rəhbərləri tərəfindən yekdilliliklə qəbul olundusudur.

Fərqli haldr ki, İsləm Konfransı Təşkilatının Zirvə görüşündə ilk dəfə olaraq Ermənistanın təcavüzü nəticəsində ölkəmizin tarix və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması ilə əlaqədar çox mühüm qətnamə qəbul edilmişdir.

İKT Dövlət və Hökumət Başçılarının IX Zirvə toplantısının qəbul etdiyi "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında qətnamə" da Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü kəskin şəkildə pislenir, Conubi Qafqazın bu iki dövləti arasında Dağılıq Qarabağ ətrafindakı

münəqişəsinin sülh yolu ilə nizama salınması haqqında ATƏT-in 1996-ci ilin dekabrında Lissabon Zirvə görüşündə qəbul edilmiş əsas prinsiplər - Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması və onun toxunulmazlığının təmin ediləsi, Azərbaycanın tərkibində Dağılıq Qarabağ yüksək status verilməsi və Dağılıq Qarabağ əhalisinin tehlükəsizliyinin təmin ediləsi və s. bu kimi məsələlər öz əksini tapşmışdır.

Qətnamə bütün dövlətləri təcavüzkarı münəqişəni dərinləşdirməyə təşviq edən və Azərbaycan ərazilərinin işğalını davam etdirməyə imkan yaradan silah və döyüş sursatı təchizatından imtina etməyə çağırır;

Eyni zamanda, İKT-ya üzv dövlətlərin ərazinin hərbi təchizatın tranzit üçün istifadə edilməməsi vurgulanır;

İKT-ya üzv dövlətlər və dünyada birliliyin digər ölkələri Ermənistanın təcavüzünə və Azərbaycan ərazinin işğalına son qoymaş üçün bütün təsirli siyasi və iqtisadi təzyiqlərdən istifadə etməyə çağırır.

Zirvə konfransı bu siyasi qətnamə ilə yanaşı, "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında qətnamə" qəbul etmişdir. Qətnamədə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Dağılıq Qarabağ və digər bölgələrinin işğalı, bir milyonadək azərbaycanlı əhalinin öz yurdundan zorla qovulması ilə müşayit olunan zorakılıq aksiyaları pislenir, ölkənin tarixi üçün bəlsə çətin vaxtda Azərbaycan hökuməti və xalqı ilə tam həmreylik ifadə edilir, Azərbaycan xalqının ağrılardır yüngülləşdirmək məqsədi ilə İKT-ya üzv dövlətlərə, islam qurumlarına və eləcə də beynəlxalq təşkilatlara müraciət edilir və respublikamızla lazımi iqtisadi, maliyyə və humanitar yardımın göstərilməsi tövsiyə edilir.

İKT Dövlət və Hökumət Başçılarının IX Zirve toplantısi respublikamızla bağlı qəbul etdiyi "Ermenistan Respublikasının təcavüzü noticisində Azərbaycan Respublikasının işgal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin mühv edilməsi və dağıdırılması haqqında qətnamə" adlı üçüncü qətnamə geniş və shatəli preambulda 7 banddan ibarətdir. Qətnamədə "erمني təcavüzkarlarının Azərbaycan Respublikasının işgal olunmuş ərazilərində islam sivilizasiyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətləri" ciddi suradə pislenir, "aldığı zərərlərə görə Azərbaycanın tozminat almaq hüququnun olduğu və bu zərərin ödənilməsi üçün Ermenistan Respublikasının tam müsliyət daşılığı" vurgulanır, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin, təhsil ocaqlarının, kitabxanaların, muzeylərin İKT-yə üzv dövlətlərin köməyi ilə bərpası üçün İKT-nin bölməleri və ixtisaslaşdırılmış qurumları yardım proqramlarını təşkil etməklə yardımğa çağırılır, problemlər dair İsləm Konfransı Təşkilatına üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsi İKT-nin Baş katibindən xahiş edilir.

Zirve toplantısi İKT Baş katibinin Ermenistanın Azərbaycana qarşı təcavüzungə dair müvafiq hesabını dinləyərək, erمنi təcavüzkarlarının Azərbaycan Respublikasının işgal edilmiş ərazilərində islam sivilizasiyasının tam məhv edilməsinə yönəlmüş vəhşi hərəkətlərini koskin pisləmiş, BMT Tehlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinin Ermenistan tərəfindən qeyd-şartsız və mütləq yerinə yetiriləməsi tolob etmiş, münaqışa ilə bağlı İKT-yə üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilat-

lara məlumat verilməsini İKT Baş katibinə xahiş etmişdir.

Zirve toplantılarında nümayəndə heyət-ləri başçılarının çıxışları diniñənləndir. Azərbaycan Respublikasının Xarici İşlər Naziri V.Quliyev konfransda çıxış edərək, Qatar Dövlətinin Əmiri Şeyx Hamad bin Xəlifa əl-Təniyə və toplantı iştirakçılara Azərbaycan Respublikasının Prezidenti, cənab Heydər Əliyevin salamlarını və Zirve görüşünün uğurla keçirilməsi barədə arzularını qədirmişdir.

Çıxışda Emənistan Respublikasının Azərbaycana qarşı təcavüzü və respublika rəhbərliyinin bu təcavüzin ağır nəticələrinin aradan qaldırılması istiqamətində fealiyyəti açıqlanmaqla yanaşı, İKT-yə üzv dövlətlərin, ümumiyyətə islam aləminin bir sıra problemlərini dair respublikamızın mövqeyi dəşər edilmişdir.

Səudiyyə Ərəbistanı, Türkiyə və Bangladeş nümayəndə heyəti başçılarının çıxışında, habelə İKT-nin IX Zirve görüşünün sadri, HİR Prezidenti M.Xatəmənin çıxışında və İKT Baş katibinin məruzəsində Ermenistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü məsəlesi-nə geniş yer verilmiş və Azərbaycan Respublikasının mövqeyinin dəstekləndiyi bildirilmişdir.

Zirve toplantısının işi zamanı Xarici İşlər Naziri V.Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin Qatar Dövlətinin əmiri Şeyx Hamad bin Xəlifa əl-Təniyə ünvanlanmış məktubunu Qatarnın xarici əlaqələr üzrə Dövlət Naziri Ə.Abdullah Mahmudə taqdim etmişdir.

Konfrans zamanı həmçinin Azərbaycan nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığının Vəliəhd Əmir Abdullah bin Əbdül Əziz və Xarici İşlər Naziri Əmir Səud Əl-Feysol, Küveyt Dövlətinin Baş Nazi-

rinin birinci müavini, Xarici İşlər Naziri Şeyx Sabah əl-Əhməd əl-Cəbir əs-Sabah, lərdənən Haşimiyyə Krallığının Xarici İşlər Naziri Abdulla əl-Xətib, Türkiyə Respublikasının Xarici İşlər Naziri İ.Cem, Iran Xarici İşlər Naziri K.Xərrəzi, Tunisi Xarici İşlər Naziri Həbib bin Yahya, Mərakeş Xarici İşlər və Əməkdaşlıq Naziri Məhəmməd Bənaissa, Suriya Xarici İşlər Nazirinin müavini V.Əl-Muallim, İKT Baş katibi İzzəddin İraqi və başçaları ile görüşləri keçirilmişdir.

Beləliklə, Prezident Heydər Əliyevin sağlam bünövrə esasına yaradıldığı və qurduğu əməkdaşlıq əlaqələri davam etməkdədir. Bu təşkilatın ölkəmizə göstərdiyi siyasi və maliyyə dəstəyi öz konkret nəticələrini vermİŞ və verməkdədir.

Bütün bu faktlara nəzər saldıqca Azərbaycan Prezidentinin Şərq diplomatiyasında planlaşdırıldığı və həyata keçirdiyi strateji xətin bəhrələrini açıq şəkildə görürsən. Dövlətimizin rehbərliyi bə illər ərzində yorulmadan, durmadan, məqsədyönlü şəkildə, addım-addım, pille-pille ölkəmizin Şərq siyasetinin bünövrəsini qoyaraq onu indiki möhtəşəm və monolit bir bina halına getirmiş, ölkəmiz ətrafında onun səsini sərvən, apardığı siyaseti dəstekləyən dövlətlərdən ibarət bir qala yaratmış, 58 üzvü olan İsləm Konfransı Təşkilatı kimi dünya siyasetində öz yeri və nüfuzu olan beynəlxalq bir qurumu sözün əsl mənasında fəth etmişdir.



AZƏRBAYCAN -  
TÜRKİYƏ  
ƏLAQƏLƏRİ



(Türkiyə Azərbaycan ilə 14 yanvar 1992-ci ildə diplomatik əlaqələr yaratmışdır)

Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq əlaqələri günü-gündən möhkəmlənir, genişlənir və bu dostluq əlaqələri gələcəkdə də inkişaf edəcəkdir. ...Heç bir qıvvə, heç bir kəs, heç bir ölkə Türkiyə-Azərbaycan dostluğununa mane ola bilməz. Bizim dostluğunuz sarsılmazdır, əbədidir və əbədi olacaqdır.

\*\*\*

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır. Biz ələşəcəyi ki, bu dostluğu, qardaşlığı gündən-günə möhkəmlədək və yüksəklərə qaldıraq.

\*\*\*

Dəfələrlə dediyimiz "Biz bir millət, iki dövlətlik" sözü hər bir azərbaycanlının qulağında səslənməlidir. Bu ifadə bizim gələcəyimizin programıdır.

**Heydər Əliyev**

Prezident Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün bölgənin sülh və sabitliyinin güvəncidir. Onun təz-tez dediyi ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir.

**Hikmət Çətin**

İki ölkə arasında dostluq son dərəcə möhkəmdir. Azərbaycanın problemi bizim problemimizdir. Büyük Atatürkün söylədiyi sözələr bizim üçün nəsihətdir: Azərbaycanın kadarı bizim kərimiz, sevinci bizim sevincimizdir.

**Süleyman Dəmətər**

Türkiyə üçün Azərbaycan, Azərbaycan üçün isə Türkiyə dövlət siyasetinin məhək daşı, bünövrəsi, əsasıdır. Bu illər ərzində bizi bu siyasetə, qardaşlığa, eməkdaşlığa, strateji müttəfiqliyə o qədər öyrənmiş, alışmış ki, çoxları üçün bu adı bər mesələ kimini görünür və demək olar ki, heç bir mübahisə doğurmur. Ancaq əslinde bər heç də belə deyildir. Hər şey tədiricin, yavaş-yayaş, zamanının süzgəcindən keçərək, yüzlərlə gözə görənən və görünməyən manələrlə üzləşərək indiki hala gəlib çatmışdır. Əlbətə, bunun üçün iki qalxarasında mövcud olan ürkələrdən-ürkələrə gedən yollar, asrlardan keçib gələn həsrət, hemişi ürkələrde və bəyinlərdə küküroyen türkülü duyuşu az rol oynamamışdır. Ancaq rəhbərlerimizin və siyasetçilərimizin çəkdiyi cizgilər, qurduları planlar, keçidləri keşməkeşli yollar, gecə-gündüz iki qardaş xalqın bir-birinə köməyinin və dostluğunun istenilən səviyyəyə çatması, dövlətçiliyinin möhkəmlənərək dünya miqyasına çıxması üçün ölkələrimizin liderlərinin - Prezident Heydər Əliyevin və Prezident Süleyman Dəmətəlin gördüyü işlər iki qardaş dövlətin strateji müttəfiqlik mərtəbəsinə gəlib çatması yolunda həlliçi rol oynamış və oynamadılar.

Harada olurla olsunlar, hansı vezifədə çalışırlarla çalıslınlara, liderlərimizin bir-biri ilə yaratdıqları xoş ünsiyyət, bir-birlərinə bəslədikləri inam və qəlbərlində daşıqları qardaşlıq sevgisi bir bayraq olmuş, aparıcı rol oynayaq xalqlarımızın daha da yaxınlaşmasına yardım etmişdir. Hələ 1967-ci ilde Bakıda onası qoyulan əlaqələr onilliklərdən keçərək möhkəmlənmiş, xalqımız müstəqillik qazandıqdan sonra isə üzə çıxmış, həllədici həlqə rolunu oynamaga başlamışdır.

Açıq deməliyik ki, Prezident Heydər

Əliyev Türkiyə ilə əlaqələrimizə hemişi önəmli yer vermiş, çətin anlarda bu qardaş əlkədə, onun xalqında dəstək aramışdır.

O, hələ 1992-ci ildə Naxçıvanda olarken ağır günlərdə üzünü dostu Süleyman Dəmətələ və qardaş türk xalqına tutmuş, kömək diləmişdir.

Məhz onun seyələri nəticəsində məşhur Ümid köpüsü tikilmiş, blokada şəraitində olan Naxçıvana kömək almağa başlamışdır. O günləri Prezidentimiz özü bəle xatırlayır:

"Mən də o illəri xatırlayıram. 1990-ci ildə, - men o vaxta qədər Moskvada yaşaydım, - yanvarın 20-də Sovetlər Birliyi hökumətinin, Qorbaçov hökumətinin Azərbaycan xalqına etdiyi herbi tacavüzdən, Azərbaycana böyük ordu hissələri göndərəsindən, Azərbaycanda müstəqillik, azadlıq arzuları ile meydənlərə, küçələrə toplaşmış güñahsız insanları qırmasından sonra məndə o hökumətə, uzun illər üzvü olduğum Kommunist Partiyasına böyük nifrat hissi oyandı. Men getdim, etiraz etdim, sovet hökumətini, sovet hökumətinin başçılığını məhküm etdim, suçlandırdım və Komunist Partiyasının sıralarını tərk etdim. Bundan sonra Azərbaycana gəldim. Doğma Bakıda yaşamaq mənim üçün mümkün olmadı, Naxçıvana gətdim.

O vaxt Naxçıvanın ağır voziyətdə idi. Ermenistanla Azərbaycan arasında olan münaqişə, Ermenistanın Azərbaycana etdiyi tacavüz nəticəsində Azərbaycanın böyük hissəsi ilə, Bakı ilə Naxçıvanın əlaqələrini tamamilə qırılmışdı. Naxçıvana kömək lazımlı idi. Naxçıvana yardım əlini, kömək əlini məhz Türkiyə, türk xalqı uzatdı, Türkiyənin böyük şəxsiyyəti, türk dünyasının böyük lideri, mənim aziz dostum, qardaş Süleyman Dəmətəl uzadı. Biz o vaxt Azərbaycanla Türkiyəni bir-birinə bağlaya bilən bir köprüün - Araz çayı üzə-

rində körpünün tikilməsinə başladıq. Bu körpünü müştərək tikdik, amma bunun bütün zələməti, oziyyəti, xərci, məsəfləri Türkiyənin üzərinə düşdü. Qısa bir müddətə bu körpünü tikdik və 1992-ci il may ayının 28-də bə həsrət, ümidi körpüsü təntənəli suradı açıldı və biz hamimiz orada cəxəlu insanın toplasdığı şəraitdə bunu bayram etdik. Biziz xalqımız öz qardaş-bacılari - Türkiyə torpağında yaşayış qardaş-bacıları ilə bir-birinə qovuşur.

O illərdə, dünən altı il bundan önce - 1992-ci ilin fevral ayında əziz dostum, qardaşım Süleyman Dəmirələ moni Ankaraya dəvet etdi. Yolum Qarsdan dəndü. Mən Qarsa gəldim və Cümhur Başkanı Süleyman Dəmirəlinin təyyarəsi Qarsa goldı, moni oradan götürdü. İlk dəfə Qarsı gördüm. Qars bizim xayalımızda əfsanəvi bir şəhər, əfsanəvi diyar, qədim türk diyarıdır, bizim üçün doğma bir diyar, doğma yerdir. Biz Qars haqqında on illərək kitablarından oxumuşduq, tarix kitablarından oxumuşduq. Qars qurtuluş savasını yaxşı biliirdik. Qarsda türk xalqının göstərdiyi qəhrəmanlıqları yaxşı biliirdik. Nəhayət, Qars mütəvəlisi var - 1921-ci ildə Türkiyə Cumhuriyyəti ilə Azərbaycan Cumhuriyyəti və Rusiya, Ermenistan Cumhuriyyətləri arasında Qars anlaşması imzalanıb. Bu anlaşmaya görə də Naxçıvan Muxtar Cumhuriyyətinin statusu müyyən olunub və Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısı kimi o anlaşmaya imza atıbdır. Ona görə Qarsın bütün başqa tarixi səbəblərlə yanaşı, bizim üçün belə bir böyük əhəmiyyətli dir. Mən ilk dəfə Qarsa gələndə bunların hamisina görə Qarsı böyük məhəbbət, sevgi hissi ilə ziyanat etdim. Oradan Ankaraya gəldim.

Xatirimdədir, sonra - 1992-ci ilin sonunda İqdir vilayət elan olunanda, orada il

elan olunanda əziz dostum, qardaşım İqdirə gəlmədi. Mən də oraya dəvet olunmuşdum. Bu hadisəni bir yerdə bayram etdik, sonra beraber Qarsa gəldik. Mən gördüm ki, Türkiyənin Cümhur Başkanı Süleyman Dəmirələ nə qədər böyük hörmət-ehtiram və sevgi, məhəbbət var. İnsanlarla birlikdə gorusdük.

Qars haqqında xatirələrimi bu gün da nişməq mənim üçün çox əhəmiyyətli. Amma Qarsa bələdiyyəsi başkanının da Azərbaycanın son dövr tarixi haqqında bu qədər dəyərli sözler deməsi, yəni tarixi bu qədər yaxından və düzgün bilməsi, düzgün qiymətləndirməsi məni heyran etdi. Biz Qarsa haqqında dündündümüzüb, fikirləşdiyimiz kimi, Qarsda Azərbaycan haqqında düşünürək, Azərbaycan haqqında fikirləşirək. Bu, çox gözəl, çox önməlidir, çox böyük sevinci hissi doğurur. Həqiqətdir."

Xalqlarımız arasındaki əməkdaşlıq əlaqələri və dostluq telləri günü-gündən inkişaf edərək yüksəldiyi kimi, türk xalqının iki böyük oğlu arasında yaranan dostluq da böyükərək inkişaf etmiş, kristallaşmış, əbədi birliyə çevrilmişdir. Ən başlıcası isə bu dostluq xalqlarımızın bir-birinə yaxınlaşmaq istəyini öz arxasında aparan bir lokomotiv, onları saflaşdırın ve kamilleşdirən bir qüvvəyə çevrilmiş, xalqlarımızda xidmətə yənəlmışdır. Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf yollarının və Prezident Süleyman Dəmirəlin bu dövrdə xalqımız qarşısındaki xüsuslu xidmətlərini onun 1995-ci ilin 7-9 dekabrında Azərbaycana rəsmi səfəri zamanı ictimaliyətə görüşdə Prezidentimiz belə təsvir etmişdir:

"Hörmətli Süleyman Dəmirəlin Azərbaycanın ayrılmaz hissəsi olan, ağır bir şəraidi yaşıyan Naxçıvan Muxtar Respublikasına göstərdiyi qayğı və diqqət haqqında xüsuslu olaraq danışmaq istəyirəm. Bunun

çox böyük əhəmiyyəti var. Ermenistan ilə Azərbaycan arasında hərbi münaqışa başlanan Naxçıvan Muxtar Respublikası blokada şəraitinə düşmüdü. Orada insanlar çox çətin bir vəziyyətdə yaşayırdılar. Bakı ilə, Azərbaycanın başqa bölgələri ilə neqliyyat əlaqələrinin, bütün kommunikasiya xətlərinin kəsilməsi Naxçıvan Muxtar Respublikasını, onun vətəndaşlarını çox ağır bir vəziyyətə salmışdı. Belə bir vaxtda, zamanında Türkiyə Cumhuriyyəti Azərbaycana, onun ayrılmaz hissəsi olan Naxçıvana öz kömək elini uzatdı. Mehəz Türkiyə Cumhuriyyətinin sayı ilə Türkiyə Azərbaycana bağlayan, Türkiyə ilə Naxçıvan arasında qısa bir müddədə əzəmetli bir körpü tikildi. Bu körpü tikilərkən bütün Azərbaycan ona baxırdı. Xüsusən Naxçıvan Muxtar Respublikasının əhalisi ona həsrət, ümidi baxırdı. Araziyən təyin olunduqdan sonra baxırdı. Xüsusən Naxçıvan Muxtar Respublikasının əhalisi ona həsrət, ümidi baxırdı. Araziyən təyin olunduqdan sonra baxırdı. Ona görə də körpünün adı "Həsrət köprüüsü", "Ümid körpüsü" oldu.

O körpü tikildi və hörmətli Süleyman Dəmirəllər dənmişlərimiz notecisində mehəz Azərbaycanın İştirəklə gönü - 1992-ci ilin 28 May gündündə onunla berabər çoxsaylı nümayəndə heyeti, Türkiyənin nazirleri, millet vəkilləri, metbuat nümayəndələri teyvərə ilə Naxçıvanın hava limanına endilər. Bu, Naxçıvan Muxtar Respublikasının tarixində ilk hadisə, haldır ki, ora başqa bir dövlətin başçısı bu qədər böyük tərkibli nümayəndə heyeti ilə gelsin. Xatırlayıram, Naxçıvan Muxtar Respublikasının bütün əhalisi ayaga qalxmışdı. Hava meydandan körpüyə qədər, Araziyən qırığına qədər - Türkiyəni Azərbaycana bağlayan körpüyə qədər 75 kilometrlik yolun o tərəfində də, bu tərəfində də insanlar çəper qurmuşdular - insan çəparı. Naxçıvan Muxtar Respublikasının bütün əhalisi o gün oraya toplamışdı.

Bu körpünün böyük tentəne ilə açıldı. O körpü uzun illər - on illərlə Türkiyənin də, Azərbaycanın da arzusu olmuşdur. Nehayət, bu arzu həyata keçirildi. İndi bu körpü vasitəsilə Azərbaycanla Türkiyə arasında, ərazilərimiz arasında əlaqələr yaranıb. İnsanlar bundan istifadə edir və çox böyük fayda görürler.

Naxçıvanı ağır şəraitdə çıxarmaq üçün qısa bir müddədə Naxçıvan Muxtar Respublikasına Türkiyəden elektrik xətti çəkildi. Elektrik enerjisi yox idi. Xatirimdədir, qış günlərində türkisi qardaşlarımız həmin elektrik xəttini çəkərən şaxta o qədəriddəli idи ki, onların əlli mößüllərə yapışır. Ancaq onlar işləyirdilər, çalışırdılar ki, üzərlərinə qoyulmuş bu vezifəni la-yiqinə yerinə yetirsinlər. Bir bu deyil, 1992-ci ildə Naxçıvan Ermənistan tərəfindən hücumu maruz qaldı. O vaxt biz səsizimizi bütün dünyaya qaldırdıq. Hörmətli Süleyman Dəmirəl oradan uca sesi ilə "Naxçıvanın əlinizi çəkin" dedi. Beynəlxalq aləm bu məsələyə qarşıdı. Bundan sonra bizim six əlaqələrimiz oldu və Naxçıvana Türkiyədən her cür yardımalar geldi.

Mən bunu xüsusi deyirəm, ona görə ki, bilirsiniz, Naxçıvan xüsusi statusa malikdi. Vaxtılıq mehəz Türkiyənin iştirakı ilə məşhur "Qars müqaviləsi" əsasında Naxçıvan Muxtar Respublikasına xüsusi status verilmişdir və bu statusa görə Naxçıvanın statusunda bir döyişkiliq Türkiyənin icazəsi olmadan ola bilmez. O vaxt mehəz Naxçıvan təhlükə altında olduğu zaman, Ermenistan Azərbaycana təcavüzünü şiddetlə həyata keçirdiyi zaman, Naxçıvan da təhlükə altında olduğu zaman, biz hörmətli Süleyman Dəmirəllə birlikdə Ankardara "Qars müqaviləsi"nin nə qədər böyük əhəmiyyəti olduğunu bütün dünyaya bəyan etdik. Hamiyyə

xəbərdarlıq olundu ki, Naxçıvanı qoruyanlar var, Naxçıvandan əllərini çıkmılardır.

Bütün burların hamisi tariximizin soñifalarıdır. Bütün bu proseslərde Türkiyə Cümhuriyyətinin, xalqının ve bizim eñiz dostumuz, qardaşımız Süleyman Dəmərolinin xüsusi rolunu mən bu gün burada qeyd etməyi özüme bore bilirim."

Türkiyə ile ölkəmiz arasındaki əlaqələr Prezident Heydər Əliyev ölkəmizə rəhbərlik etməye başladıqdan sonra daha geniş vüset aldı, özünün indiki keyfiyyətlərini qazandı.

Prezidentimizin Türkiyə ilə tanışlığı, bu ölkənin rəhbərləri ilə əlaqələri, əlbətə, əvvəller də olmusp, yaradılmışdı. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra bu əlaqələr iki müstəqil və qardaş ölkənin əlaqələrinə çevrildi, Prezident Heydər Əliyevin söyləri və atlığı addımlar, gördüyü işlərlə daha da canlandı. Onun Türkiyəyə ilk rəsmi sefəri buna on bariz nümunədir.

1994-cü il fevral ayının 8-11-nədə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Türkiyə Respublikasına dövlət başçısı kimi ilk dəfə rəsmi səfər etdi. Səfər zamanı iki ölkə arasında 16 sənəd imzalandı.

Ösrlərle formalaşan birlik, əsası hələ 70-ci illərdə qoyulan Türkiyə-Azərbaycan dostluğu bu ziyanətdən başlayaraq yeni bir forma keşf etdi və rasional bazaya əsaslanan bir təməl əsasında inkişaf etməyə başladı.

Səfər zamanı Prezident Heydər Əliyev Türkiyənin Prezidenti Süleyman Dəmərol, Baş Naziri Tansu Çiller, Xarici İşlər Naziri Hikmət Çetin, TBMM-in başçısı Hüsamaddin Cindoruk, ölkənin əsas aparıcı partiyalarının liderləri Məsud Yılmaz, Dəniş Baykal, Alparslan Türkeş, Bülənd Ecevitli, Türkiyə Parlamentinin üzvləri, Türkiyədəki

Azərbaycan diasporunun üzvləri ilə, Türkiyədə akkredite olmuş diplomatik korpusun başçıları ilə görüşmiş, Ankaranın Höctəpə Universitetinin faxri doktoru diplomuna layiq görülmüş, İhsan Doğramacının qonağı olmuş, "Bosfor deklarasıyası"nın qəbulu ilə başa çatan və müxtəlif ölkələrin daxilimənin İstanbulda çağırılan "Sühl və razılıq" konfransının iştirakçıları ilə, Türkiyədə oxuyan telebələr və türk iş adamları ilə görüşlər keçirmişdir.

Hələ 1993-cü ilin iyun ayının 24-də Azərbaycan Respublikasının Milli Meclisinin qərarı ilə cənab Heydər Əliyevə Ali Sovetin sədri kimi Azərbaycan Respublikası Prezidentinin selahiyətləri verilərkən o bayan etmişdi ki, "Azərbaycan dövlətinin daxili və xarici siyasetində heç bir deyisiklik baş verməyəcəkdir" (*Müstəqilliyimiz əbədidir, I kitab, Bakı, 1997, s. 15*). Bu o demək idi ki, bütün dövlətlərlə, o cümlədən Türkiyə ilə qurulmuş əlaqələr ən azı öz əvvelki soviyyəsində qalacaqdır. Bu bayanat hər iki xalqı bir növ sakitleşdirdi, sabiq həkimiyət nümayəndələrinin onlardan sonrakı dövrədə iki qardaş ölkə arasındakı əlaqələrin pişəşməyə doğru yönəlcəyi bədəkə bayanatlarının yalnız olduğunu, heç bir bayaza əsaslanmadığını göstərdi.

Əlbətə, bu bayanatların heç bir əsası olmadığı az-çox siyasetindən baş çıxaranlar üçün gün kimi aydın idi. Heydər Əliyev kimi böyük bir siyasetçi Qarabağ uğrunda ağır döyüslər getdiyi və vaxt Qərba açılan qapımızı öz əli ilə bağlaya, Türkiyə kimi sadıq müttəfiqimizdən ölkəmizi məhrum edə bilməzdii. Hadisələrin sonrakı inkişafı onu göstərdi ki, Prezident Heydər Əliyev verilen bayanatların eksinə olaraq Türkiyə ilə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində aparılan işləri intensivləşdirmek kursu götürdü. Türkiyənin də daxil

olduğu regional teşkilatlarla qurulan əlaqələrin genişləndiriləməsi üçün konkret addımlar atılmağa başlandı. O, Azərbaycan Respublikasının Prezidentinin selahiyətlərini həyata keçirərək 5 iyul 1993-cü ilde İstanbulda keçirilən İqtisadi Əməkdaşlıq Teşkilatının II görüşünün iştirakçılara gönderdiyi Müraciətdə bildirmişdi ki, "... iqtisadi əməkdaşlığın inkişafı regionlarımızın və xalqlarımızın yaxınlığına xidmət edəcək, onlara dincilik, sədədet və firavınlıq bəxş edəcəkdir. İqtisadi Əməkdaşlıq Teşkilatı ölkələrinin - Türkiyənin, İranın, Pakistanın, Əfqanıstanın, Qazaxıstanın, Özbəkistanın, Türkmenistanın, Qırğızıstanın, Tacikistannın, Azərbaycanın istifadə edilməmiş zəngin təbii sərvətləri, material ehtiyatları vardır. Onların birgə istifadə olunması əsl müsəlman inthibahına çevriləcək, bütün bəşriyyətin inkişafına töhfə verəcəkdir" (*Müstəqilliyimiz əbədidir, I-ci kitab, Bakı, 1997, ss. 18*).

Öz gücünü milli barışığa, bütün siyasi qüvvələrin six birliyinə nail olmağa, Azərbaycan ordusunun yardımılmasına yönəldən Prezident hələ çox əvvəller yaranmış, o, Naxçıvan Muxtar Respublikasına Ali Sovetin sədri olarkən isə daha da möhkəmənən Türkiyə və İran Prezidentləri ilə olan şəxsi dostluq münasibətlərindən də bu ölkələr dənə yaxın əlaqələr qurmaq üçün istifadə etdi. Muxtar Respublikasına Ali Sovetinin sədri kimi Türkiyəyə yol çəkdirdən, Araz çayı üstündən köprü saldırı, respublikanın ərzəq və enerji ilə teminatını teşkil etdirən Heydər Əliyev bu işləri qardaş və dəst ölkə ilə artıq bütün sahələrdə və bütün Azərbaycan seviyyəsində etməyə başladı.

Türkiyəyə ilk rəsmi səfərin məqsədlerini aydınlaşdırın Prezident Bine hava limanında curnalıstlər üçün verdiyi müsahibədə bildirmişdi ki, bu səfər zamanı Azərbaycan

ürün ən yaxın, qardaş və dəst ölkə olan Türkiyə ilə ölkəmiz arasında əlaqələrin dəha da genişlənməsi və inkişaf edilməsi üçün yeni işlər görüləcək və onlar hər iki ölkə üçün faydalı olacaqdır. Ermenistanla Azərbaycan arasında münaqışın süh yolu ilə aradan qaldırılmışında ABŞ və Rusiya ilə birlikdə Türkiyənin və vasitəcilik etməsi barədə iżli sürülən təşəbbüs də müzakirə obyekti olacaqdır.

Türkiyə Cümhuriyyəti Prezidentinin iqamətgahı "Çankaya" köşkündə rəsmi qarşılıqlı mərasimində söylediyi nitqdə isə faktiki olaraq bu ölkəyə münasibətdə təkcə öz hiss və düşüncələrini deyil, bütün Azərbaycan xalqının fikirlərini ifadə etdərək belə bayan etmişdir: "Bizim ölkələrimiz - Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dəst və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğunə əsrlərə keçərək formallaşmış və bu gün özümüz yeni mərhələsinə çatmışdır... Azərbaycan Respublikasının müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanımışdır. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, dünya birliliyinə tərəfindən tanınmasında çox böyük addım olmuşdur.

Türkiyə ilə Azərbaycan arasında son illər çox faydalı əməkdaşlıq mövcuddur, əlaqələr gündən-günə inkişaf edir. Yeni doğulmuş müstəqil Azərbaycan dövləti Türkiyənin köməyini, yardımını, qayğısını daim hiss edir... Bu çətin və ağır dövrədə Türkiyənin köməyinə həmişə ehtiyacımız olub. Bu köməyi həmişə almışq. Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr tam dostluq və qardaşlıq əlaqələridir və bundan sonra da qırılmazdır, sarsılmazdır... Bütün bu illərdə Azərbaycanı müdafiə etmək üçün Türkiyənin səsi çox gur gəlib. Türkiyənin köməyi Azərbaycana mənəvi dayaq olub.

Biz bu mənəvi yardımından, köməkden bu gün də istifadə edirik... Dost və qardaş Türkiye Cumhuriyyəti ilə, qardaşlarımızla görüşüb danışıqlar, məsləhətləşmələr aparmağa daim cəhiyacımız olub. Güman edirəm ki, bu soñer, ziyanat vaxtı danışıqlarımda da Türkiye ilə Azərbaycan arasında iqtisadi, ticarət, elmi-texniki, təhsil, humanitar və sahələrdə əlaqələr yaratmaq barədə danışıqlar gedəcəkdir. Biz istərdik ki, bu əlaqələr daha da genişləşsin, inkişaf etsin və dərinleşsin. Şübhəsiz ki, Azərbaycan torpaqlarına erməni tacavüzü haqqında məsələn də burada müzakirə etmək fikrindəydi. Bu barədə Türkiye Cumhuriyyəti rəhbərlərinin məsləhətlərinə, onların sözlərinə cəhiyacımız vardır" (*Müstəqillyimiz əbədidir, I kitab, Bakı, 1997, səh.359-361*).

Bəs məsləhətləşmələrə daim cəhiyac olduğunu dəfələrlə vurğulanın Prezidentimiz Türkiye Cumhuriyyətinin banisi, görkəmlı siyasi və ictimai xadim Mustafa Kamal Atatürk bütün türk dünyasının, o cümlədən hər iki ölkənin xalqı və rəhbərliliyi üçün ölməz bir örnək sayaraq Ankadaradakı "Anitkar" məqbərəsindəki xatır kitalbına ilk rəsmi soñer zamanı aşağıdakı ürək sözlərini yazmışdı: "Türk dünyasının əvəzsiz şəxsiyyəti, böyük öndər, dahi Mustafa Kamal Atatürküñ məzarı öündə, onun ruhu qarşısında hörmətlə bas ayıram, ona Azərbaycan xalqının hədsiz məhəbbət və ehtiramını ifadə edirəm.

Unudulmaz Atatürküñ müqəddəs adı, solmayan siması min illərdən gələn Türkiye və Azərbaycan dostluğunun və qardaşlığının gələcək yoluна parlaq işqi saçır.

**Heydər Əliyev  
Azərbaycan Respublikasının  
Prezidenti, 8 fevral 1994-cü il.**

İrileyə gedərək onu da qeyd etməliyik ki, türk xalqları üçün Mustafa Kamal Atatürk şəxsiyyətinin nə qədər böyük əhəmiyyət daşıdığını, onların gündündən genişlənən və möhkəmənən birliliyinin mənəvi menbəyi olduğunu derindən anlayan Azərbaycan Prezidenti ilk rəsmi ziyanatın bu gözəl akordlarını bir növ simfoniyə halına getirərkən 2001-ci ilde Bakıda Atatürk Arasındırmalar Mərkəzi yaradılmışdır. Bəzən forman vermiş, bununla da Türkiye-Azərbaycan dostluğunun əbədiləşdirilməsi yolunda daha bir qətiyyətli addım atmışdır.

Prezidentin fikrini görə çətinliklərə, mühabiblərə və mücadilələrə baxmayaq, iki xalq arasındaki tarixi köklər heç vaxt qırılmamış və qırılmayacaqdır. Bəzən hər iki xalqın ovladları bir-birini görməyə, əlaqə saxlamağa həsrət qalsalar belə, ümidilarını itirməmiş, geləcəyə inamlı baxmışlar. O vaxt ürəklər arasında olan körpü indi Azərbaycanın öz müstəqilliyini qazanması sayesində həqiqətə, realliga çevrilmişdir. İndi hər bir azərbaycanlı Türkiedadə, hər bir türkiyeli isə Azərbaycanda özünü evində olduğu kimi hiss edir. Lakin indiye qədər yaranmış əlaqələr yüksək qiymətləndirilməkən yanaşı, gelecek işlər haqqında da düşündürməli, bunun üçün möhkəm bünövər yaratmaq məqsədi ilə yeni müqavilələr, sənədlər, anlaşmalar imzalanmalı, beləliklə də ikitərəfli əlaqələrimizin yeni sehifələri açılmalıdır, yeni mərhəlesi başlanmalıdır. 8 fevral 1994-cü ilde Ankardada "Çankaya" köşkündə Azərbaycan Prezidentinin şərafində verilən ziyanətdə söylənilən bu fikirlər sonralar əlaqələrimizin inkişaf etdirilməsi üçün hədfən seçilmiş bir mayaka çevrilmiş, irileyə doğru hərəkət istiqamətini vermİŞdir.

Səñer zamanı Türkiye Büyük Millət

Məclisində çıxış edən Azərbaycan Prezidenti Türkiyənin keçidiyi 70 illik yola böyük ehtiram vo hörmətlə nezər salmış, Mustafa Kamal Atatürkün, Turqut Özalın və Prezident Süleyman Dəmərelin tarixi xidmətlərinin, həzirkı dövlət rəhbərlərinin Azərbaycana böyük hörmət və qayğı göstərdiklərini, əlaqələrimizin inkişaf etməsi üçün var qüvvə ilə soy göstərmələrini xüsusi qeyd etmiş, əlaqələrimizə nəzər salaraq demişdir: "Türkiyə ilə Azərbaycan arasında əlaqələrin böyük tarixi var. Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dini-miz biridir. Əsrlər boyu xalqlarımız bir-birinə oxşayan, yaxud azca fərqlənen adət və ənənələrini, mədəniyyət və elminin qoruyub saxlamış və inkişaf etdirmişlər. Əsrlər boyu xalqlarımız bir olmuş, ciyin-ciyinə vermişlər. Azərbaycan ilə Türkiye arasında əlaqələri dostluq, qardaşlıq əlaqələri adlandırmışlar. Bu əlaqələr bir xalqdan, bir kökden gelən xalqların əlaqələridir. Bu, keçmişdə də belə olmuşdur və əlaqə saxlamağa imkanımız olmadığı vaxtlarda da qəlbimizdə mehəz belə olmuşdur, indi də belə olaraq qalır. Ona görə da tariximiz, milli köklərimiz, adət və ənənələrimiz hamisini bizi bir-birimizə six bağlayıbdır. Əsrlər boyu tarixin bütün mərhələlərində bizi bir-birimizdən çox ayrılmışlıqlar da, buna müvəffəq olmayışlar. Odur ki, bundan sonra da heç bir qüvvə bizi bir-birimizdən ayıra bilməyəcəkdir" (*Müstəqillyimiz əbədidir, I kitab, Bakı, 1997, səh. 366*).

Heydər Əliyev cəbhələrdəki çətin vəziyyətə baxmayaraq türk ordusunun 1918-ci ilde Azərbaycana gəlməsini və ölkəni daşnakların təcavüzündən xilas etməsini yüksək qiymətləndirmiş, həzirkı ordu qurulduğumuzda onun təcrübəsindən istifadə etməyin vacibliyini dəfələrlə vurğulmuş, bu yolda qətiyyətli addımlar atılması və

hərtərəfli əməkdaşlıq edilməsi üçün əlin-dən gələni əsirgəməmişdir. Türkiyə Cumhuriyyətində müümə rol oynayan ordu rəhbərliyi ilə dəfələrlə görüşər keçmiş, fikir mübadilələri aparmış, əməli addımlar atılması üçün lazımi göstərişlər vermişdir.

O, hemişə Türkiyədəki dövlət quruculuğu təcrübəsindən istifadə etməyin on qızığın tərəfdarı olmuş, bunu dəsteklədiyini dəfələrlə bəyan etmişdir. Türkiyədən mənəvi sahədə, dövlət quruluğu sahəsində, beynəlxalq meydanda və başqa sahələrdə alınan köməkləri səmimi şəkildə etiraf edərək onları yüksək qiymətləndirmiş, onların əlkəmiz üçün on çətin anlarda verildiyini vurgulayaraq, bunun Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb etdiyini bütün yüksək məqamlarda, KİV qarşısında və xalqın öündə dənə-dənə bildirmişdir.

"Türkiyə dövlətinin xarici siyaseti bizdən ötrü təcrübə məktəbidir və bundan səmərəli istifadə etməyə çalışırıq" deyən Azərbaycan Prezidenti istər Qərib, istərsə de Şərq dövlətləri ilə, o cümlədən qonşu əlkələrlərə rəbərbiliyə, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmağın bizim üçün prioritet bir istiqamət olduğunu bəyan etmişdir. Ankara Höçətəpə Universitetinin faxri doktoru diplomunun teqdim edilməsi mərasimində çıxışında: "Ölkəmiz bütün dövlətlərlə sülh və əmin-amanlıq əlaqələri yaratmaq isteyir. Azərbaycan dövləti öz xarici siyasetini mehəz bu istiqamətə yeridəcəkdir. Buna görə da Azərbaycan qonşu dövlətlərlə dəha six əlaqələr yaratmağı xüsusi silə ənənəli hesab edir. Lakin burada bizim Türkiye ilə əlaqələrimiz xüsusi yer tutur. Çünkü Türkiye ilə Azərbaycanın birgə tarixi keçmişdir. Xalqlarımız bir kökden-dir. Bizim mədəniyyətimiz də, tariximiz də, ənənələrimiz də biridir, dilimiz, dinimiz də biridir. Bütün bunlar əsrlər boyu bizi birləş-

## Heydər Əliyev və Şərq

dirmiştir. Hətta son dövrdə ayrı düşmeyimiz da bu birliyimizi olimizdən almamışdır. İndi biz bu birliyi davam etdirmək üçün bütün imkanları malik və Azərbaycan ilə Türkiye arasındaki əlaqlar dostluq, qardaşlıq əlaqları olmaqla yanşı, həm də is-əlaqlarıdır. Biz bu əlaqları daha sürtələ davam etdiricəyik" (*Müstəqilliyimiz əbədidir, I kitab, Bakı, 1997, səh. 377*) deyən Prezident xarici siyasetimizdə Türkiyənin nə qədər önəmlı bir yer tutduğunu aydın şəkildə bildirmişdir.

Dövlətimizin başçısı öz siyasetində Türkiyəyə onun rəhbərliyinə, dövlətinə və xalqına yüksək önmə verir. Müstəqil dövlət quruculuğumuzda bu ölkə biza örnək rol oynayır. Onun təcrübəsi əsas kimi götürülür və inkişaf etdirilir. Bu zaman, əlbəttə bize yaramayan bəzi ünsürlər konarı atılır. Bəziləri daha da müasirədirilir, kamilləşdirilir, yerindən və zamanından asılı olaraq dəyişdirilir və yerli şəraitə uyğunlaşdırıla-raq tətbiq edilir. Yeni ölkəmizin başçısı bu ölkəni apardığı siyaseti, keçdiyi dövlətçilik yolunu tam şəkildə ideallaşdırmaqdandır konar bir siyaset aparır. Bu təcrübənin Azərbaycan mühitində tətbiqində onu kamilləşdirmək, müasirələşdirmək yolu ilə gedir. Onların səhvlərindən yan qacır, düzgün hesab etdiyi mosoloları isə dövlət quruculuğumuzda tətbiq edir. Eyni zamanda bu təcrübənin bize lazımlığını və gərokliyini sömimi şəkildə, hər iki xalq qarşısında etiraf edir.

Ölkəmizin başçısının bütün bu mosololara sömimi münasibəti əlaqlarımızda mühüm rol oynayır. Ona qeyd etmək yərinə düşərdi ki, bu münasibətlər qarşılıqlıdır və bu cür da davam etməkdədir.

Azərbaycan Prezidentinin Türkiyə rəhbərliyinə, dövlətinə və xalqına münasibəti elə onun Türkiyə - Azərbaycan sonəd-

lərinin imzalanması mərasimində söylediyi nitqdə do qox dolğun şəkildə ifadə olunmuşdur:

"Türkiyəyə sefərimiz zamanı biz burada qox böyük qonaqpərvərlik, insanpərvərlik gördük. Bütün burlara görə mən və monimlə golən bütün nümayəndə heyətinin üzvləri Türkiyə Prezidenti hörməti Süleyman Dəmirel, Türkiyə hökumətinə, bütün Türkiyə xalqına töşəkkürümüz və cıhtıramızı bildiririk. Biz burada özümüzü həqiqətən öz evimizdə, Süleyman bayın sözlərlə desək, öz menzilimizdə hiss edirik. Biz buraya böyük ümidiłrlər golmiş və ümidiłrlarımız çin olub. Gözlediyimizdən da artıq qonaqpərvərlik, dostluq və qardaşlıq münasibəti hiss etmişik, bu hisslerin tosiri altında yaşıyırıq və uzun müddət bu hisslerin tosiri altında olacaq. Çünkü on maraqlı cohət bundan ibarətdir ki, Türkiyə ilə Azərbaycan arasında indiyadək yanrıñış əlaqlər yeni mərhələyə keçir. Bu mərhələ əvvəldən indiyadək görülmüş işlərin üzərində qurulur. Ancaq indiki görüşlərimiz və danışqlarımızın nəticələri bu işlərin daha da irəliləməsi, iqtisadiyyat, ticaret, mədəniyyət, elm, tehsil sahəsində öməkdaşlığından daha da genişlənməsi, daha da dərinləşməsi və xalqlarımızın, əlkələrimizin bir-birinə daha da yaxınlaşması üçün çox səmərəlidir. Bir sözə, burada əldə olunan nəticələrdən qələbə məmmənun.

Burada olarkən görüşdürüyümüz hər bir adam bize çox böyük hörmət və qayğı göstərir. Xüsusun dostum və qardaşım Süleyman Dəmirelin böyük qayğısı, xüsusi diqqəti məni heyran etmişdi. Mən bilirəm ki, biz dünən də, bu gün də harada olduğus, hərada görüşdüksə, bunlar hamisi Türkiyə Prezidenti Süleyman bayın nəzarəti altındadır, onun qayğısı ilə bağlıdır. Bunlar bizim burada olduğumuz günlərdə gördüyüümüz

## Heydər Əliyev və Şərq

işlərin hamisının müvəffəqiyyətlə başa çatmasına sərat yaratmışdır.

Hazırlanmış sazişlər, müqavilələr, anlaşmalar tarixi sonəldərdir və bizim geləcək əlaqlarımız üçün yeni yollar, yeni cığırlar açıq. Sizə əmin etmək istəyirik ki, biz bu yolla gedəcəyik və bu yoldan dönməyəcəyik.

Bir daha qeyd edirəm ki, Azərbaycan demokratik prinsiplərə asasında dövlət quruculuğu ilə məşğuldur. Azərbaycanda demokratiya, siyasi plüralizm üçün bütün imkanlar yaranır və yarana-çaqdır. Biz Türkiyənin təcrübəsindən, inkişaf etmiş demokratik dövlətlərin təcrübəsindən istifadə edərək bu tədbirlərimizi daha da genişləndirəcək və dərinləşdirəcəyik. Əmin ola bilərsiniz ki, Azərbaycan bu yoluñ yolcusudur və bu yoldan dönməyəcəkdir. Azərbaycan müstəqil dövlətdir və daim bi yolla gedəcəkdir. Heç bir qıvıva onu bu yoldan döndərə bilməz. Müstəqillik Azərbaycan xalqı üçün, Azərbaycan dövləti üçün əbədir.

Sizə əmin edirəm ki, biz dostluğa və qardaşlıq həmisi sadıq olacaq və galəcəkdə də bu dostluğun, qardaşlığın inkişaf etdirilməsi üçün əlimizdən galəni əsrigəməyəcəyik.

Azərbaycanın qarşısında duran əsas problem öz müstəqilliyini qorumaq, ərazi bütövülüyünün temin etmək, işğal olunmuş torpaqlardan erməni silahlı qüvvələrini çıxarmaqdır. Bu sahədə bizim siyasetimiz dəyişməzdir. Biz bəllərələrin sühl, barışq yolu ilə həll edilməsinə çalışacaq. Rica edirəm ki, Türkiyə bundan sonra da beynəlxalq əlaqələrde, ATƏT-də və onun Minsk qrupunda və özünün başqa imkanlarından istifadə edərək Azərbaycanın bu problemlərin sühl, barışq yolu ilə həll olmasına

kömək etsin. Əminəm ki, Türkiye bu köməyi bizdən əsrigəməyəcək. Eyni zamanda biz bütün gücümüzü toplayaraq, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün döyüşəcək, vuruşacaq və Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövülüyünü təmin edəcəyik.

Əmin ola bilərsiniz ki, bərəsürələrimiz təkcə bize deyil, bütün Azərbaycan xalqına, bütün Azərbaycan vətəndaşlarına yeni ruh və ilham verir. Bi ilhamla, bu əhval-ruhiyyə ilə də biz sonədlərin imzalanması məsiminə gəlməmiş. Bu əhval-ruhiyyə ilə də Vətənimizə qayidacaqı.

Hörməti Süleyman bəy, Sizə və bütün arkadashlarınıza bir daha təşəkkür edirəm. Sağ olun!"

(*Müstəqilliyimiz əbədidir, I kitab, Bakı, 1997, səh. 374-375*).

Əlaqlarımızdəki sömimiliyə şübhə ilə yanaşanlar bəzi məsələlərə birtərəfi qiymət verməyə çalışmış, ölkə başçımızın qonşularla və bizim sabiq tərəfdəşlərimizla xoş münasibətlər yaratmasında belə mənfi axtarıb-tapmaq istemiş, onların Azərbaycan-Türkiyə əlaqlarının pisləşməsinə yönəldiyini səbüt etməyə cəhd etmişlər. Lakin bütün burlar həqiqətdən çox uzaqdır. Müstəqilliyimizi ilk illərində Azərbaycanın MDB kimi qurumlara daxil olmasına şübhə ilə yanaşan əleyhədarlarım-za cavab olaraq Heydər Əliyev Türkiyədə sefərdə olarkən qətiyyətlə bildirmişdi ki, Türkiyədəki qardaşlarımızdə və dostlarımızda heç bir şübhə olmamalıdır ki, biz Azərbaycanın müstəqilliyini heç vaxt, heç vəchle əldən verməyəcəyik. Gürçüstan və Ermənistən kimi qonşu əlkələrə xarici əlkələrin qoşunları və herbi bazaları var, Azərbaycan torpaqlarını isə yalnız öz ordumuz qoruyur.

Türkiyə ilə olan əlaqlarımızın xüsusi

xarakter daşıyacağını, başqa dövlətlərlə olan münasibətlərdən dostluq, qardaşlıq əlaqələri kimi fərqləncəcini bildirən Azərbaycan Prezidenti işimizin haqq işi, ədalət işi olduğu, Türkiyə və türk xalqı kimi yaxın dostumuz və qardaşımız olduğu üçün Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, orası bütövüyüümüzün təmin olunmasına nail olacağımıza əmin olduğunu Türkiyədəki görüşlərində dəfələrlə bəyan etmiş və alqışlarla qarşılanmışdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyə ilə olan işgülər əlaqələrimizə de hemişə böyük fikir vermiş və verməkdədir. Hər bir kiçik fursatdan istifadə edərək iş adamları ilə görüşlər keçirən Prezidentimiz bu sefərində də öz ənənəsinə sadıq qalaraq Türkiyənin iş adamları ilə xüsusi görüş keçirmiş, dövlətlərərəsi müqavilələrin ilk növbədə iqtisadi əlaqələrimizin genişləndirilməsinə yönəldiyini, iki qardaş ölkənin iqtisadiyyatlarının bir-birinə daha da yaxınlaşması isteyindən irəli gəldiğini, ilk 3-4 ildəki əlaqələrin əsasını təcərit sahəsində olduğunu, indi isə bu əlaqələrin müştərək müssəslər, sonnay obyektləri yaradılmış, yeni iş yerləri açılması müstəvisinə keçməsinin lazımlığını bəyan etmiş, sənaye, kənd təsərrüfatı, sosial sahələrdə mükəmməl texnologiyaya malik olan iri və nüfuzlu şirkətləri iş görmək üçün Azərbacanə davət etdiyi, onlar üçün bütün lazımi şəraflı və imkanların yaradılacağını vəd etmişdir.

Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirən Prezident onları birləşdirən, əlkənizdə gedən proseslər haqqında onlara məlumat vermiş, müstəqil Azərbaycanın möhkəmənləşməsində öz köməklərini ösirgəməməyə səsləmiş, elə ilk görüşdən Dənə Dənə Azərbaycanlılarını ayrılm-

malara, qruplaşmalarla və parçalanmalarla son qoroyaq bir teşkilat halında birləşməyə çalışmış, bu çağırışı ilə gələcək Dünya Azərbaycanlılarının I qurultayıının (2001-ci il, Bakı) təmələşən qomyusudur.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev özünün Türkiyəyə olan ilk rəsmi səfərinin sonunda İstanbulda mətbuat merkezində jurnalçılar və kültüvi informasiya vəsitələri nümayəndələri üçün mətbuat konfransında bəyanatla çıxış etmiş, ilk rəsmi ziyanatın neticələri bərədə ətraflı məlumat vermişdir. Bəyanatda deyilir:

"Türkiyəyə səfərimiz sona çatır. Bir-i ki saatdan sonra biz Türkiyədən ayrılaçğıq. Gördüyüümüz işlər haqqında, menim Türkiyəyə səfərimin məqsədi haqqında sizə məlumat vermək üçün görüşünizə gelmişəm.

Bilirsiniz ki, Azərbaycan Prezidenti kimi fevralın 8-dən mən Türkiyə Cümhuriyyətinin Prezidenti, hörəmtli Süleyman Dəmirlərə qədət ilə buraya rəsmi sahərə gəlmişəm. Səfərin məqsədi Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da genişləndirmək və inkişaf etdirməkdir. Bildiyiniz kimi, son illərdə bu əlaqələr sürətli inkişaf etmişdir. Türkiyə Azərbaycanın iştirakılıyeyini dünyada tanıyan ilk dövlətdir. Türk xalqı ilə Azərbaycan xalqının tarixinde, milli ənənələrində, mədəniyyətində çox oxşarlıq var. Dəfələrlə deməsiq və bu gün də qeyd edə bilərəm ki, hətta biz bir kök-dən gələn xalqları. Ona görə də Türkiyə ilə Azərbaycan arasındaki əlaqələrin sıx olması təbii bir haldır. Ancaq biz daim bu əlaqələri daha da inkişaf etdirməyə çalışı-nıq. Bu məqsədə də Türkiyə Prezidenti, hörəmtli Süleyman Dəmirlərin dəvətinə qəbul edərək Türkiyəyə gəldim. Mənimlə birlikdə Azərbaycandan böyük bir heyət də

gəlmışdır.

Burada dörd gün ərzində görülən işlər mətbuatdan səro məlumatdır. Doğrudur, bəzi qəzetlərə baxanda görürük ki, onlar bu barədə çox az və qısa məlumat verirlər. Ola biler, bu, Türkiyə mətbuatının xüsusiyyətidir. Ancaq mən guman edirəm ki, Türkiyə ictimaiyyəti, Türkiyə xalqı bu dörd gün ərzində Azərbaycan Prezidentinin səfərindən lazımlıca xəbərdardır, bizim görüşlərimiz, danışqlarımız ictimaiyyətə məlumatdır.

Burada mən Türkiyə Prezidenti, hörəmtli Süleyman Dəmirlərə çox ətraflı, geniş səhəbtər apardım. Türkiyənin Baş Naziri, hörəmtli Tansu Çillərə ətraflı danışqlarımız oldu. Türkiyə Parlamentinin başçısı, hörəmtli Hüsaməddin Cindorukla görüşümüz və çox mənalı səhəbtlerimiz oldu. Menim üçün çox mühüm hadiselerdən biri də Türkiyə Böyük Millət Məclisində millət vəkillərinə xitabən Azərbaycan haqqında, Azərbaycan ile Türkiyənin əlaqələri haqqında və bu əlaqələrin genişlənməsi üçün Azərbaycan tərəfinin düşüncələri haqqında danışmağıma verilen imkan idi. Mən bu hadisəni yüksək qiymətləndirdim və Türkiyə Böyük Millət Məclisində millət vəkilləri qarşısında çıxış etməyimdən çox məmənunam.

Bütün bu danışqların, görüşlərin çox əhəmiyyətli nəticəsi olmalıdır. Bu nəticədən ibarətdir ki, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq müqaviləsi imzalanmışdır. Həmin müqavilədə çox əhəmiyyətli müddədealar var və bu sənəd göləcək əlaqələrimizin inkişafı üçün çox dəyərli və gərəkli əsasdır. Bununla yanaşı, biz Türkiyə Cümhuriyyətinin dövlət rəhbərleri ilə, nazirlərlə 16-dək müqavilə və protokol imzaladıq. Həmin sənədlərə də ayrı-ayrı sa-

hələrdə əlaqəlerimizin genişləndirilməsi və inkişaf etdirilməsi programı öz əksini tapmışdır. Bizim əsas məqsədimiz əlaqələrimizi daha da cəxtdərəli etmək, daha da genişləndirmək, dərinləşdirməkdir.

Danışqlarımızda bir problem də olmuşdur. Həmin problem ondan ibarətdir ki, indi Azərbaycan ağır mühəribə şəraitində olduğuna görə, Ermenistan silahlı qüvvələrinin tecavüzü nəticəsində torpaqlarının 20 faizi türkiyədən təqib olunmuş həmin ərazilərdən 1 milyondan artıq vətəndaşımız qaçın dişdürüyünə görə Azərbaycana Türkiyə Cümhuriyyəti tərəfindən daha kesərli, tutarlı yardım göstərilməsini Türkiyə Cümhuriyyətinin rəhbərlerindən rica etmişdir. Türkiyə hökuməti bundan əvvəl Azərbaycana 250 milyon dollar kredit vermişdir. Həmin kreditin az bir hissəsindən istifadə olunmuşdur, qalanından da indi istifadə edilməkdədir. Bəzi səbəblərə görə həmin kreditin istifadə olunmasında çətinliklər yaranmışdır. Bunları aradan qaldırmış üçün də müvafiq danışqlar apardıq. Eyni zamanda yeni kreditin etibarı var. Bir də Azerbaycanın rəhbərliyi çörəklik təmin etmək üçün etibatımız tükəndiyinə görə və mühəribə şəraitində başqa imkanlarımız olmadığına və yaxud bu imkanlar məhdud olduğuna görə Türkiyədən Azərbaycana pulsuz-parasız taxil verilməsini Türkiyə rəhbərlerindən xahiş etdim.

Məmənuniyyət hissi ilə deyə bilərəm ki, bize yüz min ton taxil verilməsi barədə xahişimizə müsbət yanışlımış, Türkiyənin rəhbərliyi həmin xahişin yerinə yetirilməsi üçün müəyyən tədbirlər görüldüyü haqqında bize məlumat vermişlər. Ümidvarım ki, Azərbaycanın bu dar, çox ağır gündündə Türkiyə Cümhuriyyəti Azərbaycan xalqına qardaş köməyini ösirgəməyəcəkdir.

Bizim danışqlarımızda Azərbaycan

ile Türkiyənin xarici siyaset sahəsində de fealiyyətinin eləqələndirilməsi məsələsinə toxunulmuşdur. Hər iki tərəf belə fikrə gəlmüşdür ki, Türkiyə xarici siyaset sahəsində də Azərbaycana kömək edəcək və bizi beynəlxalq təşkilatlarla, böyük dövlətlərlə eləqlərimizdə Türkiyənin dünyadakı nüfuzundan və təsirindən bundan sonra da istifadə edə biləcəyik.

Azərbaycan müstəqillik yoluna çıxmış gənə dövlətdir, biz xarici siyasetdə ilk adımlarımızı atırıq. Ona görə də bütün sahələrdə məsləhətlərə cətiyacımız var və danışlıqlardan bu barədə razılığa gəlmışik.

İndi Azərbaycanın ən ağır problemi ölkəni erməni təcavüzündən xilas etməkdir. Bildiyiniz kimi, Ermenistan altıncı ildir ki, Azərbaycana qarşı hərbi təcavüz edir. Bunun nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi işgal olunmuş, onun ərazi bütövlüyü pozulmuş, bər milyonadək vətəndaşımız öz yaşayış yerlərindən idarəgən düşmüşdür. Onlar Azərbaycanın başqa bölgələrində çox çətin şəraitdə yaşıyırlar. Ona görə də Azərbaycanla Ermenistan arasında gedən mührəriyə son qoymaq, respublikamızın ərazi bütövlünü və sərhədlərinin toxunulmazlığını təmin etmək məsəlesi danışqlarımızda mühüm yer tutmuşdur. Türkiyə Cümhuriyyətinin rəhbərləri Azərbaycan Respublikasının bu sahədə həm diplomatiya işləri ilə gördüyü işlər, həm də xalqı səfərər edib torpaqlarımızı qorumaq üçün gördüyü tədbirlərə müsbət qiymət vermişlər. Bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış və deyə bilərom ki, mənqələrimiz cynidir.

Ermenistanın Azərbaycana təcavüzü misli görünməmiş təcavüzdür. Bəlkə də dünya miqyasında buna bənzər təcavüz olmamışdır. Azərbaycanın əvvəlki dövlət orqanları ölkənin ərazi bütövlüyünü qoruyub

saxlamaq üçün lazımı tədbirlər göre bilmədiyindən, Ermənistan silahlı qüvvələri öz niyyətlərini heyata keçirmiş və qeyd etdiyim kimi, Azərbaycan torpaqlarının bir hissəsini işğal etmişdir. Biz bu məsələ ile çox ciddi məşğul oluruz. Çünkü bu, Azərbaycan üçün ən başlıca problemdir. Şübhəsiz ki, biz bu məsələni sülh yolu ilə, danışqlar vasitəsilə həll etmək isteyirik. Bu baxımdan biz daim BMT-nin və başqa beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, onun Minsk qrupunun, böyük dövlətlərin imkanlarından istifadə etməyə çalışırıq.

Bildiyiniz kimi, bir müddət önce ABŞ, Türkiyə və Rusiya Azərbaycanla Ermenistan arasındaki mührəriyə son qoymaq üçün təşəbbüs göstərmişdilər. Azərbaycan tərəfi təşəbbüsüşü boyannmış və qəbul etmişdir. Təessüf ki, bu təşəbbüs də heyata keçirilmişdir. BMT-nin Tehlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işgal etməsi ilə eləqədar dörd qətnamə qəbul etmişdir. Bu sənədlərin hamisində erməni silahlı qüvvələrinin işgal edilmiş Azərbaycan torpaqlarından çıxarılması taleb olunur. Ancaq təessüf ki, Ermenistan Tehlükəsizlik Şurasının bu qətnamələrinə məhəl qoymamışdır və özünün işgalçılıq siyasetini davam etdirir. ATƏT-in Minsk qrupunun rəhbərləri 1993-cü ilin iyulunda Bakıda olmuş və biz çox danışqlar aparmışdıq. O vaxt erməni silahlı qüvvələrinin işgal olunmuş Kəlbəcer və Laçın rayonlarından çıxmazı haqqında protokollar hazırlanmışdı. Biz həmin protokolların heyata keçirilməsinə razılıq verdik. Təessüf ki, erməni tərəfi bununla razlaşmadı. Hətta ATƏT-in, onun Minsk qrupunun fealiyyətinə hörmətsizlik edərək, Minsk qrupunun sədri, canab Mario Raffaelli Azərbaycanın Yuxarı Qarabağ və Ağdam bölgələrinə səfər edib gedəndən bir

neçə gün sonra erməni silahlı qüvvələri respublikamızın Ağdam şəhərini işgal etdilər.

Beləliklə, yəqin ki, sizdən ötrü aydın-dır: Ermenistan tərəfi məsələni zor ilə, güc ilə həll etmək isteyir. Azərbaycan Respublikasını diz çökdürmək, öz iddialarını heyata keçirmək isteyir. Biz isə beynəlxalq təşkilatların imkanlarından istifadə etmeye çalışırıq. Diplomatıya yoluna daha çox üstünlük veririk. Bunları görən kimi erməni silahlı qüvvələri onları destekleyən xarici qüvvələrinin ayrı-ayrı qrupların yardımı ilə Azərbaycanın yeni-yeni ərazilərini işgal etməyə çalışırlar.

Bele bir vəziyyətdə Azərbaycan xalqı öz gücünü, qüdrətini toplamalı idi. Yeni bir halda ki, bizim sülhsever siyasetimiz nəticə vermir, deməli döyüş yolu ilə torpaqların azad edilməsinə nail olmalı idik. Bunu əvvəl də etmək lazım idi. Təessüflər olsun, tam qotiyetlə demək olar ki, əvvəlki illərdə Azərbaycanda sağlam, bər mərkəzdən idarə olunan ve güclü ordu olmamışdır. Azərbaycanla Ermenistan arasında gedən mührəriyədə Azərbaycan tərəfi pərakəndəliyə yol vermiş, ayrı-ayrı siyasi qüvvələr, siyasi qruplar dövlət vezifələrində olarkən yalnız öz siyasetini yeritmisi, bu isə Azərbaycanı zəiflətmis, yaxud da ona qüvvələrinə toplamağa imkan verməmişdir. Erməni silahlı qüvvələri isə bu fürsətdən istifadə edərək Azərbaycan torpaqlarını işgal etməyə başlamışdır. Təsəvvür edin ki, Azərbaycanın bəzi torpaqları işgal olunarken heç döyüş də getməmişdir. Erməni silahlı qüvvələrinin bir neçə tankının bölgəyə girməsi və daxildə ayrı-ayrı toxribatçı qrupların hay-kük salması nəticəsində adamlar həmin bölgələrdən qaçmışlar.

Məsələn, indi Kəlbəcer bölgəsindən yarımındır ki, qanlı döyüşlər gedir. Azərbay-

can ordusu işgal olunmuş Kəlbəcer torpaqlarının bir hissəsini geri almışdır. Ancaq bu, asan başa gəlmir, erməni silahlı qüvvələri güclü müqavimət göstərirler. Azərbaycan ordusunun üstünlüyü nəticəsində erməni qüvvələri böyük itki verərək geri çəkilirler. Halbuki bir il bundan önce erməni silahlı qüvvələri heç bir döyüş əməliyyatı aparmadı, asanlıqla Kəlbəcer bölgəsini işgal etmiş və oranın almış min nəfər əhalisi hay-kükə uyaraq öz yerlərindən qaçıb getmişdi.

Yəni demək istəyirəm ki, Azərbaycan son illərdə ordu yaratmaq üçün lazımi tədbirlər görmədiyinə, öz torpaqlarını etibarlı müdafiə etmək üçün ordusunu olmadığına görə erməni silahlı qüvvələri üstünlük əldə etmişlər. Ona görə də biz son aylarda Azərbaycan ordusunun yaradılmasına çox fikir veririk. Şübhəsiz ki, belə böyük iş qısa müddətdə həyata keçirile bilməz. Ancaq biz mührəriyə şəraitini nəzərə alaraq gecəndüb biz məsələ ilə məşğul oluruz və bu iş ilk nəticələrini verir. Həmin nəticələr isə ondan ibarətdir ki, əvvəlki illərlə müqayisədə indi Azərbaycan xalqında milli şür, torpaqları müdafiə etmək əhval-ruhiyyəsi, vətən-pərvərlik əhval-ruhiyyəsi, döyüş ruhu, qohrəmanlıq ruhu yüksəlmişdir. İndi Azərbaycan asgərləri, zabitləri qorxmadan, çəkinmədən döyüş girir, erməni silahlı qüvvələrinə ağır zərbələr endirərək çox yerlərdə onları geri oturdur və işgal olunmuş kəndləri, qəsəbələri geri almağa çalışırlar.

Tam həqiqəti siza çatdırmaq üçün bir dəhə deyirəm ki, bu, çox ağır və çətin məsələdir. Çünkü Azərbaycan ordu quruculuğuna bigana münasibət bəsləydi vaxtlarda Ermenistan tərəfi ordu yaratmağı çox ciddi fikir verirdi. Onlar çox tacirəbili zabitlər, tankçılar, topçular hazırlamışlar. Ona görə

də bimiz qısa müddətə hazırladığımız zabitlər və əsgərlər məhz qəhrəmanlığıma, cəsarətinə görə, bəzən tacrübələri az olmasına baxmayaraq, mərdliyi, metanəti sayında çox yerdə erməni silahlı qüvvələrinə qalib gəlirlər. Bu iş davam edir, ancaq açıq demək istəyirəm ki, o qədər da asan iş deyildir. Çünkü bildiyiniz kimi, xaricdən Ermenistana kömək edən qüvvələr cəhdür, ayrı-ayrı dövlətlər, maliyyə cəhdəndə böyük imkanları olan qruplar, müxtəlif beynəlxalq siyasi qruplar Ermenistana siyasi, maddi və başqa yardım göstərirler. Bütün bunlar torpaqlarımızı azad etmək uğrunda apardığımız adələti müharibəni, şübhəsiz ki, çatdırırırdı.

Ancaq on önemli cəhət, on mühüm cəhət ondan ibarətdir ki, əsgərlərimizin, zabitlərimizin hazırlığı o qədər çox olmasa da, qeyd etdiyim kimi, artıq onlarda güclü votənporvarlıq hissi yaranmışdır. Məsələn, beşaltı ay bundan əvvəl Azərbaycanda ordudan fərəarilik edənlərin sayı çox idi. Bu, böyük bir problemdən əvvəl qurulmuşdur. Teklif edirdilər ki, fərəarları ciddi cazalandırmaq, həttə gülləlemək lazımdır. Əslində bu, haqlı təkliflər idi. Çünkü her bir adam öz vətəndaşlıq borcunu yerinə yetirməlidir. Hər bir vətəndaşın on ümdu borusu orduda xidmət etməkdən, torpağını qorumaqdan ibarətdir. Əlbəttə, mən hərbi xidmətə yararlı olanları nəzərdə tuturam.

Son aylarda gördüyüümüz tədbirlər nəticəsində fərəarilərin bir qrupunu həbs edərək cazalandırdıq. Sonra mən Prezident kimi, onları bağışladım. Qalan fərəarilərə müraciət etdim, bildirdim ki, fərəarılıkle özünüzi xalqın gözündən salacaqsınız. Möhələ verdim ki, kim yanvarın onunadək könülli şəkildə gelib hərbi komissarlıqlara, hərbi prokurorluğa müraciət edərsə və orduya qayıdarsa, onların günahları bağış-

lanılır. Təsəvvür edin ki, indi onların əksəriyyəti ordu sularına qayıtmışdır, bəziləri cesarətə vuruşaraq həttə şəhid olmuşdur. Bu da onu göstərir ki, indi gənclərimiz arasında milli votənporvarlıq ruhu yüksəlmüşdür. Belə vəziyyət bize imkan verir ki, bütün vasitələrden - həm sülh danışçılarından, diplomatik vasitələrden, həm də ordumuzun, xalqımızın gücündən istifadə edərək Azərbaycan torpaqlarını işgalçılardan təmizləyək, Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövülüyünü və sərhədlərinin toxunulmazlığını tömən edək.

Men burada Türkiyə dövlətinin rəhbərləri ilə, rəsmi şəxslərə danışqlarda bu sahədə bizim mövqeyimiz, siyasetimizin deyisəməz olduğunu bildirdim. Sizə də bu barədə məlumat verdim.

Son illərdə Azərbaycanın daxilində, ictimai-siyasi heyatında da çox böyük çətinliklər olmuşdur. Həmin çətinliklər indi də davam edir. Bu, nə ilə bağlıdır? Azərbaycanda bir tərəfdən müharibə getdiyi, onun torpaqlarının bir hissəsi erməni silahlı qüvvələrinə tərefindən işgal edildiyi halda, bu vəziyyətdən istifadə edən ayrı-ayrı siyasi qruplar, qüvvələr ölkə daxilində hakimiyət uğrunda mübarizə aparırdılar, torpaqlarımızın qorunmasını isə yaddan çıxarırdılar. Son beşaltı ildə Azərbaycanda bir neçə dəfə hakimiyət dayışıklığı olmuşdur. Sonuncu belə dayışıklık isə, bildiyiniz kimi, 1993-cü ilin yayında bas vermişdir. Şübhəsiz ki, bütün bu hakimiyət dayışıklıkları müstəqil Azərbaycan Respublikasının daxilində ictimai-siyasi proseslərin sivilizasiyalı seviyyədən aşağı olmasından irəli gelmişdir. Yəni, ayrı-ayrı adamlar öz şəxsi mənafələrini, şəxsi məqsədlərini xalqın, ölkənin, dövlətin mənafələrindən üstün tuturlar. Nəticədə isə xalq böyük zərər çəkir.

Ona görə də son vaxtlar biz bu problemlərlə də məşğul oluruz. Bilirsiniz ki, 1993-cü ilin iyundan Azərbaycanda daxili ictimai-siyasi vəziyyət çox kəskinləşmişdi, artıq vətəndaş müharibəsi başlanılmışdı. Gəncədə, Bakının ətrafinda qardaş qanı tökülmüşdü. Bu fırıldan istifadə edən ayrı-ayrı siyasi qruplar, xaricdən olan düşmənərimiz, deyə bilərem ki, erməni mülətticiləri tərefindən dəsteklənən qüvvələr Azərbaycanı bir neçə bölgəyə parçalamaq niyyətləri heyata keçirməyə çalışırdılar. Elə vəziyyət yaranmışdı ki, Azərbaycan doğrudan da parçalana bilərdi. Biz bunun qarşısını almağa nail olduk.

İndi Azərbaycanda dövlət rəhbərliyində müəyyən qədər formalşma gedir. Biz çalışıraq ki, Azərbaycanın daxilində ictimai-siyasi vəziyyət daha da sabitləşsin. Onu da deyim ki, bizi bu işlərin hamisini demokratiya, fikir azadlığı yolu ilə aparıraq və aparacaqıq. Azərbaycan müstəqil dövlətdir və bu günlərdə mən dəfələrə deməşəm ki, Azərbaycan xalqı öz müstəqilliyini heç vaxt əldən verməyəcəkdir. Müstəqil respublika kimi Azərbaycan demokratiya yolu ilə gedir. Dünya demokratiyasının tacribəsindən bəhrələnən Azərbaycan bu tacribəni öz milli, tarixi ənənələrinə uyğun olaraq heyatına tətbiq etməkə demək və demokratiya yolu ilə irəliləyəcəkdir.

Daxili siyasetimizənəsən prinsipləri Azərbaycanda hüquqi demokratik dövlət qurmaq, cəmiyyət yaratmaqdır. Biz elan etmişik ki, Azərbaycanda milliyyətindən, dindən, dilindən və siyasi mənsubiyətindən asılı olmayaraq hər bir vətəndaş eyni hüquqa malikdir. Azərbaycan dövləti vətəndaşlarının bu hüququnun qorunmasına töminat verir. Biz Azərbaycanda çoxpartiyalı sistem olmasına şərait yaratmışıq. İndi ölkəmizdə qırxa qədər partiya var, mətbuat

azadlığı geniş yayılmışdır. Kiçik bir dövlət olun, 7 milyon əhalisi yaşayan Azərbaycanda 600-ə qədər qəzet, curnal çıxır və hər kəs öz fikrini sərbəst ifadə edə bilir.

Ancaq təessüf ki, Azərbaycanın daxili heyatında demokratik prinsiplər sahəsində lazımi təcrübə olmadığından görə, bəzən ictimai-siyasi qüvvələrin bir-birinə münasibəti respublikanın ümumi mənafeyinin qorunmasına deyil, bir-biri ilə düşməncilik etməyə yönəldilir. Ola bilsin, bu, təbiidir. Dediyim kimi, Azərbaycan genç müstəqil dövlətdir. Demokratik prinsiplər, siyasi plüralizm, fikir ayrılığı onun üçün yeni amillərdir. Bilirsiniz ki, Azərbaycan 70 il kommunist ideologiyası ilə yaşamışdır. Ona görə de insanların birdən-birə demokratik prinsiplərə yaşamaqə keçməsi təcindir. Bəzən də son illər ayrı-ayrı qruplar, təessüf ki, bu demokratik prinsiplər ləkəlemiş, təhrif etmişlər. Adamlar demokratiya bayrağı altında hay-hüylie cürbəcür mitinqlər teşkil edərək öz şəxsi məqsədlərinə heyata keçirir. Bunlar hamisini Azərbaycanın daxili heyatının təbii prosesləridir. Mənə belə gelir ki, biz, dövlətimizin rəhbərləri qətiyyətli yol tutmuşuq və Azərbaycan Respublikası demokratiya yolu ilə, insan hüquqlarının qorunması, siyasi plüralizm yolu ilə gedəcəkdir. Həmin çətinliklər yavaş-yavaş aradan götürülecekdər.

İqtisadiyyat şəhəsinə gəldikdə isə, Azərbaycan yeni iqtisadi sistəmə keçir. Əslində bu, təze kəşf olunmuş sistem deyil, dünya tacribəsindən öz müsbət nüticələrini vermiş sərbəst iqtisadiyyat sistemi, təşbbüskarlıq, sahibkarlıq prinsipləri əsasında qurulan iqtisadi sistemdir. Biz bunlar üçün imkan yaratmışq və gələcəkdə də yaradacağıq. Həm ictimai-siyasi, həm də iqtisadi sahədə islahatlar aparırıq. Azə-

baycanın tam demokratiya yolu ile getməsinə çalışacaq. Buna heç kimin şübhəsi olmasın. Azərbaycanın indiki vəziyyəti haqqında ayrı-ayrı qrupların dedikleri, yaxud qəzətlərdə yazdıqları böhtançı fikirlər - Türkiyədə də belə şəyər yazılsın - heç kəsi çıxdırmasın.

Türkiyədə də, başqa ölkələrdə də hamı əmin ola bilər ki, Azərbaycan müstaqil dövlətdir və günbəgün bu müstaqilliyi möhkəmləndirəcəkdir, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü təmin edəcək, işgal olunmuş torpaqlarını erməni silahlı qüvvələrindən tamizlayacaqdır. Kimi hansı məsələlər maraqlandırısa, Azərbaycana gəlib öz gözü ilə gərsün. Hansı məsələlər aydın deyildirsə, bizimlə görüsşün. İstəməzdəm ki, Azərbaycanın bəsi ağı vəziyyətində ayrı-ayrı qüvvələr, şəxslər respublikamız kəmək etmək əvəzinə öz herəketləri ilə ona zərər vursun. Guman edirəm ki, onların hərəketləri zərər vura bilməz, siyasetimə heç bir ləkə getirə bilməz.

Mən həm buradakı görüşlərimizin əsas məzmunu haqqında, həm də Azərbaycandakı mövcud vəziyyəti baradə, elə bili-rəm, yetorincə məlumat verdim. Çıxışının sonunda demək istəiyəm ki, biz dörd gün ərzində Türkiyədə dostluq və məhrənlilik şəraitində olmuşuq, bize çox böyük qonaqpərvərlik göstərmişlər. Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmərəl də, ölkənin digər rəhbərləri də, sədə vətəndaşlar da azərbaycanlılara, Azərbaycana dostluq, qardaşlıq münasibəti göstərirər. Səfər programımızı somalı şəkildə yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunmuşdur. Ona görə də mən Türkiyənin rəhbərlərinə - hörməti Prezident Süleyman Dəmərəl, hörməti Baş Nazir Tansu Çillərə, Parlamentin başçısı, hörməti

Hüsaməddin Cindoruka, bizi müşayiət edən nazirlərə və başqa şəxslərə minnətdarlığımı bildirirəm.

Əmin ola bilərsiniz ki, hər biriniz Türkiyədən Azərbaycana gəldiyiniz vaxt həmin dostluq və məhrənlilik şəraitində olacaqsınız. Mən siz Azərbaycana dəvət edirəm. Gəlin, Azərbaycanı öz gözünüzə görün".

Mətbua konfransında "danışqlarımızın başlıca nəticəsi nədir" sualına cavab verən Azərbaycan Prezidenti bildirmişdi: "ən böyük nəticə odur ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin yeni sehi fası açıldı, yeni mərhəlesi başlandı. Bir daha təsdiq olundu ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri davam edəcək və heç bir qüvvə buna təsir göstərməyəcəkdir." (Müstəqilliyimiz əbədidir, I Kitab, Bakı, 1997, səh. 399 - 410).

Beleliklə, Prezident Heydər Əliyev dövlət rəhbəri kimi işe başlığından Azərbaycan-Türkiyə əlaqələri yüksəلن xəttə inkişaf etdi. Intensiv məsləhətleşmələr dövrü başladı. Prezident Heydər Əliyev inşafçılar qeyd etdiyi kimi, "bir millət, iki dövlət" prinsipinə əsaslanan əlaqələrimiz heç bir konyunktur maraqlara xidmet etmədən, öz zərurılığını və təbiiyini gizlətmədən sabit bir hal aldı. Strateji müttəfiqlik mükemməlləşməyə, dolğunlaşmağa başladı. Görüşlər və əlaqələr intensiv xarakter aldı.

\*\*\*

Aradan bir müddət keçidkən sonra Prezident Heydər Əliyev Belçikadan Bakıya dönerən bir neçə saatlıq Ankara olodu və Prezident Süleyman Dəmərəl ilə qısa bir görüş keçirərək məsləhətleşmələr aparıldı.

\*\*\*

da əlaqələr son vaxtlar çox sürelə inkişaf edir. Bu ilin fevralında mən Türkiyədə rəsmi səfərdə olarkən bir çox mühüm məqavilələr, sazişlər imzalanmış və bunların həyata keçirilməsi ilə hər iki tərəf möşəkul olur. Bu yaxınlarda mən Belçikaya səfərdən Bakıya dönerən də bir neçə saat Ankara oldum. Türkiyənin rəhbəri ilə görüşdük, səhbətlər etdik, məsləhətleşmələr apardı. Bununla yanaşı, dünyanın bir çox ölkələrinin xarici işlər nazirlarının İstanbulda olmasına istifadə edərək Prezidentimiz iki gün ərzində ABŞ-in Dövlət Katibi canab Uorren Kristoferlə, Böyük Britaniyanın Xarici İşlər Naziri Duqlas Herdlə, o dövrde Minsk qrupuna rəhbərlik edən İsviçrin Xarici İşlər Naziri xanım Marqaret af Uqlasla, Avropa İqtisadi Birliyinin sədri, Yunanistanın Xarici İşlər Naziri Karolos Papuliasla mühüm görüşlər keçirilmiş, regionda vəziyyət və Qarabağ probleminin həlli yollarını onlarla müzakirə etmişdir. Türkiyənin qonaqpərvərliklə belə mühüm görüşlərin keçirilməsinə fürsət yaratması təmənnasız qardaşlığı da həm gözel bir hadiyyə oldu.

Səfərlər səbəbləri barədə curnalıstların suallarına cavab veren Prezident Heydər Əliyev bəyan etmişdi ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdiyi indiki şəraitdə, bizim vaxtaşırı görüşməye, danışqlar, məsləhətleşmələr aparmağa ehtiyacımız var. Ona görə dostum, qardaşım Süleyman Dəmərəl məni Türkiyəyə dəvət etdi. O, İstanbulda olduğu üçün rica edib ki, İstanbulla gəlim, orada görüşərək eməkdaşlığımızın davam etməsi ilə əlaqədar bir sərə məsələləri müzakirə edək. Mən bu dəvəti məmənuniyyətlə qəbul etmişəm...

Türkiyə və Azərbaycan dost, qardaş, qonşu dövlətdir. Ölkələrimiz arasın-

da əlaqələr son vaxtlar çox sürelə inkişaf edir. Bu ilin fevralında mən Türkiyədə rəsmi səfərdə olarkən bir çox mühüm məqavilələr, sazişlər imzalanmış və bunların həyata keçirilməsi ilə hər iki tərəf möşəkul olur. Bu yaxınlarda mən Belçikaya səfərdən Bakıya dönerən də bir neçə saat Ankara oldum. Türkiyənin rəhbəri ilə görüşdük, səhbətlər etdik, məsləhətleşmələr apardı. Bununla yanaşı, dünyanın bir çox ölkələrinin xarici işlər nazirlarının İstanbulda olmasına istifadə edərək Prezidentimiz iki gün ərzində ABŞ-in Dövlət Katibi canab Uorren Kristoferlə, Böyük Britaniyanın Xarici İşlər Naziri Duqlas Herdlə, o dövrde Minsk qrupuna rəhbərlik edən İsviçrin Xarici İşlər Naziri xanım Marqaret af Uqlasla, Avropa İqtisadi Birliyinin sədri, Yunanistanın Xarici İşlər Naziri Karolos Papuliasla mühüm görüşlər keçirilmiş, regionda vəziyyət və Qarabağ probleminin həlli yollarını onlarla müzakirə etmişdir. Türkiyənin qonaqpərvərliklə belə mühüm görüşlərin keçirilməsinə fürsət yaratması təmənnasız qardaşlığı da həm gözel bir hadiyyə oldu.

Səfərlər və qarşılıqlı görüşlər elə ilk iləndə öz nəticələrini verməyə başladı. Siyasi əlaqələrimizlə yanaşı iqtisadi əlaqələrimiz də inkişaf yoluna qədəm qoydu. İlk birgə obyektlərin təməli qoyulmağa başlandı. Prezidentimiz böyük ruh yüksəkliyi ilə bu mərasimlərdə şəxsnə iştirak edir, onların hər iki xalq üçün önməli olduğunu vurgulayırdı.

Bələ tədbirlərin birində - 1994-cü ilin 29 iyulunda Bakıda Diplomatik kompleksin bünövşesinin qoyulması mərasimində Prezident Heydər Əliyev çıxış edərək Türkiyənin yəri olduğunu kreditlə inşa edilən bina-nın "qardaşlıq əlaqələrimizin inkişafının böyük rəmzi" olduğunu bildirmişdi.

\*\*\*

Türkiyəyə ilk səfərdən sonra Türkiyə Respublikasının Xarici İşlər Naziri M.Soy-Sal 10-11 sentyabr 1994-cü ilde Azərbaycana rəsmi səfər etdi.

\*\*\*

Azərbaycan-Türkiyə münasibətlərinin

daha yüksək səviyyəyə qalxmasında 20 sentyabr 1994-cü il Azərbaycan Dövlət Neft Şirkəti ilə Qərbi dövlətlərinin neft şirkətləri arasında bağlanmış neft müqaviləsinin əhəmiyyəti də böyük oldu və Türkiyə Respublikası tərəfindən bu sənədi imzalayan Dövlət Naziri N.Cevheri müqavilənin hər iki dövlət üçün kəsb etdiyi mühüm əhəmiyyəti xüsusi olaraq vurğuladı. Mərasimdə çıxış edən dövlət başçımız "Ösrin müqaviləsi" no imza atan dünyadan moşnur şirkətləri içərisində "Türkiyə Petrolleri" şirkətinin də iştirak etməsinin sevindirici bir hal olduğunu göstərdi.

Prezident Heydər Əliyev harada olursa-olsun, Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf etdirilməsi üçün hər bir kiçik fürsədən belə istifadə etmiş, Türkiyə dövlətinin rəhbərləri və türk icmasının nümayəndələri ilə görüşlər keçirmişdir. Belə görüşlərin birində - 1994-cü il sentyabr ayının 26-da BMT Baş Məclisinin 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-də olarkən Nyu-Yorkda "Türk evi"ndə Amerikada yaşayışın türk və Azərbaycanlı icmalarının nümayəndələri ilə görüşdə Türkiyə ilə Azərbaycan arasındaki əlaqələrin yeni bir mərhələyə çatdığını, gələrkən İstanbulda dayandığını və orada Türkiyənin Xarici İşlər Naziri Mümtaz Soysal və bir neçə digər dövlət nümayəndəsi ilə görüşdүünü, əslə indiki görüşün özündə belə Mümtaz Soysalın iştirak etdiyini görüş iştirakçılarının nəzərinə çatdırılmışdı.

\*\*\*

ABŞ-dan qayıdarkən Prezidentimiz oktyabr ayının 1-də Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirləllə görüşmüş, Amerikada apardığı danışqların məmənəsi ilə Türkiyə Prezidentini tanış etmiş, onuna fikir mübadiləsi aparılmışdı. Görüşdən sonra jurnalistlər qarşısında bə-

yanat verərək bildirmişdi ki, "qoy Türkiyədəki qardaşlarımızın hamisi da bilsin ki, Azərbaycan öz müstəqilliliyi uğrunda indiyək no qədər mübarizə aparmışdır, bundan sonra daha çox mübarizə aparacaqdır" (*Müstəqilliyimiz əbədidir, II kitab, Bakı, 1997, səh.328*).

Sentyabrın 20-də Bakıda imzalanan "Ösrin müqaviləsi" no toxunan Prezidentimiz onun gelecek eməkdaşlığımız üçün əhəmiyyətini belə açıqlamışdır: "Müqavilənin önəmləri bir cəhətə də neft şirkətləri konsersiumunda Türkiyənin iştirak etməsidir. Bu, bizim üçün çox əhəmiyyətlidir və güman edirəm ki, bunun sayesində eməkdaşlığımız daha sürətli inkişaf edəcəkdir.

Müqavilənin əsas cəhətindən biri gelecek neft kəmərinin marşrutu ilə bağlıdır. Şübhəsiz ki, biz neft kəmərinin Türkiyə ərazisindən keçməsini isteyirik. Biz bu iştirakdən birgə sey göstərəcəyik. Süleyman bay ilə də bunu müzakirə etmişik. Biz neft kəmərinin Türkiyə ərazisindən keçməsini önəmləi sayırıq. Çünkü bu, həm kəmərin təhlükəsizliyini təmin edəcək, həm də ölkələrimiz arasındaki əlaqələri daha da möhkəmləndirəcəkdir.

Türkiyənin Azərbaycanı daim müdafiə etməsi, ona diqqət yetirməsi töbuidür. Çünkü Azərbaycan üçün Türkiyə on yaxın dost və qardaş ölkədir. Türkiyə də Azərbaycanı belə bir ölkə və xalq kimi qəbul edir. Dostluğumuz və qardaşlığımız damımı, əbədidir və biz bunun belə olması üçün elimizdən gələni əsirgəməyəcəyik" (*Müstəqilliyimiz əbədidir, II kitab, Bakı, 1997, səh.328-29*).

\*\*\*

Bundan sonra 1994-cü il oktyabr ayının 18-19-da Azərbaycan Respublikası Prezidenti, cənab Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul

şəhərində keçirilən Türkilli Dövlət Başçılarının II Zirvə toplantısında iştirak etdi. Burada türkilli xalqların hərtərəfli inkişafı və xüsusi ilə də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən "İstanbul Bəyannamesi" qəbul edildi. Prezident Heydər Əliyevin digər Prezidentlərlə yanaşı Süleyman Demirəllə də yeniden görüşü oldu.

Prezident Heydər Əliyev Zirvə toplantısını bizim xalqımız, müstəqil ölkələrimizin bu günü və geleceki üçün əhəmiyyətli bir hadisə saymış, türkəmənşəli, türkilli xalqlarımızın, tarixi, milli, mənəvi enənələri eyni və yaxud bənzər olan xalqlarımızın hər birinin müstəqil dövlət kimi mövcud olması, onların həm dövlətlərə əlaqələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi, həm də bu əlaqələrdən iştirad edərək tarixi ırslımızın, keçmişimizin canlandırmılması və onun əsasında xalqlarımızın dəha də yaxınlaşdırılması üçün mühüm bir vasitə hesab etmişdir. Hər hansı sənədin imzalanıb-imzalanmamasından asılı olmayaq, elə bu görüşlərin özü, aparılan fikir mübadilələri, türkilli ölkələrin Prezidentlərinin ünsiyyəti - bunlar hamisi türk dövlətlərinin həm iqtisadi, həm mədəni, elmi, həm də bütün başqa sahələrdə bundan sonra da bir-biri ilə six əlaqələr yaratması üçün imkanlar yaradacağı qənaəti-nəgotiemişdir.

Zirvə toplantısında o bayan etmişdi ki, İstanbulda bir kökden olan, bir menşədon olan, eyni dilə mensub olan altı ölkənin başçıları, dövlət başçıları səviyyəsində keçirilen bu toplantı iki il önce Ankarada keçirilmiş Zirvə toplantısının yaxşı ənənəsinin davamıdır. O, bu toplantıntın və bu ənənənin davam etməsinin vacibliyini bildirmiş, bu görüşün də Ankaradakı görüş kimi, gələcəkdə əlaqələrimizin inkişaf etmesi

üçün yaxşı bir əsas yaradacağına əmin oluduğu söylemişdi.

Ankara görüşündə iki il keçdiyini, bu müddət ərzində bir çox işlərin görüldüyü, ancaq Ankara görüşündə elə olunmuş qərarların hamisini tam yerinə yetirilmədiyini qeyd eden Azərbaycan Prezidenti türkilli dövlətlərin rəhbərlərini bundan sonra daha çox nailiyyyətələr alıb etmək üçün qəbul edilən qərarları yerinə yetirme-ya çalışmağa çağırılmışdı.

Prezident Heydər Əliyev görüşdə Xəzər denizi etrafında olan bütün ölkələri six əməkdaşlıq etməyə davet edərək göstərmişdi ki, təkçə Xəzər denizinə bila-vasitə çıxan ölkələr yox, başqa ölkələr də indi bu əməkdaşlığı qoşular bilar və ümumiyyətlə, həm Azərbaycanın, həm də digər ölkələrin təbii sərvətlərindən, o cümlədən enerji daşıyıcılarından iştirad edəməsi və onların ixrac olunması, dünya bazarına birgə çıxarılması bizim ölkələrimiz üçün çox əhəmiyyətli ola bilər. Bizim qonşu dövlətlərin bu bərəde Azərbaycanın ərazisindən iştirad etmək fikirleri olsa, bu enerji daşıyıcılarını Azərbaycan ərazisindən başqa ölkələre keçirmək fikirleri olsa, Azərbaycan buna səraiat yaradacaqdır və bu barədə əməkdaşlıq etməyə hazırlırdır. Eyni zamanda Azərbaycanın regionda olan bu təbii sərvətlərdən iştiradə olunmasında Türkiyənin ərazisindən iştiradə edilməsinə çox üstünlük verdiyini və bu sahədə birgə əməkdaşlığı hazır olduğunu bəyan etmişdi.

TÜRKSOY kimi proqramların yaranması və həyata keçirilməsinə ölkəmizin böyük məmənəyişlə qəbul etdiyini bildirmişdi.

Toplantıda Türkiyə, İran, Səudiyyə Ərəbistanı kimi dövlətlərin Azərbaycanda qəçqınlar üçün çadır şəhərcilikləri yaratdıqlarını, onların bir qismını öz öhdəliklərinə

götzürdüklorini, beynəlxalq təşkilatların, o cümləden Birleşmiş Millətlər Təşkilatının Qaçınclarla Yardım Komissarlığının, UNISEF və başqa təşkilatların Azərbaycana kömək göstərdiklərini bildirən Azərbaycan Prezidenti türkilli dövlət başçılarını da ölkəmizə həm iqtisadi, həm də mənəvi kömək etməyə, Qarabağ probleminin hollində səy göstərməyə çağırımışdır.

\*\*\*

Dövlətimizin başçısı harada olursa-olsun, nece çətin olursa-olsun Azərbaycanımızın üzüldüyü problemlərdən danışmaqdan heç vaxt çökənməmiş, ölkəmizin istek və arzularını bütün böyük beynəlxalq möslislərdə dilo gotirmiş, bununla da Azərbaycan həqiqətlərinə həmişə və hər yerde dünənya, o cümləden qardaş türk xalqına çatdırmağa çalışmışdır.

Pezidentimizin bu istəyi hər bir görüşdə, onun hər bir işində özünü açıq şəkildə bürüze verir. O, 1994-cü il 1-2 noyabrda Türkiyədə keçirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubiley tödbirlərində vaxt qılıqlına baxmayaraq, burada da bir neçə dəfə, o cümləden Ankaradakı "Hilton" mehmanxanasındaki iqamətgahında Türkiyə və Azərbaycandakı xarici ölkə sefirlerini qobul edərək onların qarşısında çıxış etmiş, Ankara yaxınlığında Bilkənd Universiteti Şəhərciyində keçirilən yubiley şənliklərinin tətonəli açılışında nitq söyləmiş, Türkiyənin xarici iqtisadi əməkdaşlıq komitəsinin üzvəri - işgəzar dairələrin nümayəndələri ilə, həmçinin Türkiyədə yaşayış azərbaycanlılarla görüşlər, jurnalistlər üçün mətbuat konfransı keçirmiş, Türkiyə Parlamentində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anma mərasimində, Türkiyə Prezidenti Süleyman Dəməiroğlu doğum günü münasibəti "Çankaya" köşündə keçirilən görüşlərdə çıxış et-

miş, təbrik nitqi söyləmiş, on nəhayət Türkiyə Büyük Millət Məclisinin sədri Hüsameddin Cindorukla görüş keçirmişdir. Bütün bu sadalanan görüşlər Prezidentimizin bəzi müxalifət nümayəndələrinin dediyi kimi gözəmeye deyil, Azərbaycanın diplomatik əlaqələrinin genişlənməsi üçün gərgin emək və zəhmət tələb edən işgəzar sefirlərə çıxdığını, hər sefer zamanı kiçik bir andan və fürsətdən belə istifadə edərək Azərbaycanın daxili və xarici siyasetinin əsas müddəalarını qarşı tərəfə çatdırmaq istəyini aydın şəkildə göstərmiş.

11-15 dekabr 1994-cü ilde İKT -yə üzv olan dövlətlərin başçılarının Kasablanca Zirvə toplantısında iştirak etmək üçün Mərakeş gedərən Prezident Heydər Əliyev İstanbulda dayanmış, jurnalistlərə müsahibə vermiş, görüşlər keçirmişdir. Zirvə toplantısının özündə isə Prezident Süleyman Dəməiroğlu ilə bir daha görüşərək məsləhətləşmələr aparmışdır.

Bələliklə, əger tekke bir il - 1994-cü ilə diqqətən nəzəralsaq, Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsi üçün nə qədər böyük işlərin görüldüyüünü sahibi olarıq. Tekke bu il erzində dövlət başçımız altı dəfə Türkiyədə olmuş, ölkə başçıları bir-biri ilə ona qədər görüş keçirmiş, rəsmi və ya qeyri-rəsmi damışqlar aparmışlar. Hələ biz heç onlara nümayəndə heyətlərinin seferlərini, vaxtaşırı aparılan telefon danışqlarını və məsləhətləşmələri, şəxsi nümayəndələrinin seferlərini demirik. Bütün burlar ona deləlat edir ki, Prezident Heydər Əliyevin hakimiyət başına golduğu ilk gündən əlaqələrimiz yüksək səhət inkişaf etməye, onun hüquqi əsasları qoyulmasına başlamışdır. Bunların əsasını isə iki Prezidentin yaradığı dostluq əlaqələri və iki qardaş xalqın bir-birinə dağda da yaxınlaşmaq istəkləri təşkil edirdi.

\*\*\*

Nəhayət, 1994-cü ilə yekun olaraq göstərmək olar ki, Türkiyə Böyük Millət Məclisinin sədri H.Cindoruk 26-28 dekabr 1994-cü il tarixlərində Bakıda resmi sefərə olmuş və bu sefer zamanı hər iki dövlətin parlamentləri arasında əməkdaşlıq haqqında yeni bir sənəd imzalanmışdır.

\*\*\*

Bu dövrə iqtisadi əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi yolunda konkret addımlar atılmışdır. Bunun neticəsi kimi Türkiyə Respublikasının Baş Naziri, xanım T.Cillər və onu müşayiət edən Türkiyə hökumət üzvlerindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti, cənab Heydər Əliyevin dəvəti ilə 12 aprel 1995-ci il Bakıda qısa müddəli işgüzar sefərə oldu və bu sefer əsasında Türkiyə Respublikasının Neft Konsorsiumundakı 1,75%-lik payının Azərbaycanın neft payının hesabına 6,75%-ə qədər artırılması haqqında müqavilə imzalandı. Türkiyə Respublikasının payının 6,75%-dək artırılması Azərbaycan-Türkiyə münəsibətlərinin inkişafında həm iqtisadi, həm də siyasi cəhətdən mühüm əhəmiyyət kəsb etdi.

Azərbaycan və Türkiyə Respublikaları arasında neft sahəsində əməkdaşlığı dair sazişin yüksək seviyyədə imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Azərbaycan Dövlət Neft Şirkəti ilə "Türkiyə petroları anonim ortaqlığı" şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı yataqların istifadə olunması üçün sazişin imzalanmasını böyük tarixi hadisə adlandırdı, "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının işlənməsində Azərbaycan Respublikasının payına düşən 20 faizin 5 faizi ni əlavə olaraq Türkiyə Cumhuriyyətinə, bu ölkənin şirkətinin sərəncamına keçməsi-

nə razılığın Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etməsinə yardım edəcəyini bildirdi, Azərbaycan Respublikasına aid bütün məsələlərin həll olunmasında Türkiyənin çox prinsipial mövqə tutduğunu və bizi dəstəklədiyini, Ermənistandan təcavüzünü daim pislədiyini, Ermenistanın təcavüzkar olka kimi öz münasibətini bildirdiyini göstərdi.

O, xüsusi olaraq vurguladı ki, Türkiye vəsaitinin Azərbaycan neftinin çaxarılması naqulması və Türkiyənin bu müqaviləde faal iştirak etməsi iqtisadi cəhətdən həm Azərbaycan, həm də Türkiyə üçün böyük əhəmiyyətə malikdir. Ancaq bunun mənəvi əhəmiyyəti, ölkələrimizin bu günü və geləcəyi üçün, dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsi və inkişafı üçün qiyməti əvəzsizdir, bu da imzalanın sazişin əsasını teşkil edir.

İmzalama mərasimində Azərbaycan Prezidenti bir dəha bayan etdi ki, Azərbaycanın neftinin ixracı üçün boru xəttinin Türkiyədən keçməsi hər səyən üstünə və bizim üçün hər seydon olverisiidir. Biz bu sahədə də öz fikrimizi demisik və bundan sonra da deyəcəyik. Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin gelecek inkişafı üçün atılan bu addımı uğurlarımızdan biri, Prezident Heydər Əliyevin bir il erzində keçirdiyi görüşlərin konkret neticəsi hesab etmək olar.

Xanım Tansu Cillər müşayiət edən Türkiyənin iş adamları ilə görüşdə çıxış edən Heydər Əliyev onları Azərbaycana sərməye qoymaşa davət etdi, dövlət çevrililəri cəhdlerinin qarşısının alındığını, müstəqil Azərbaycan dövlətinin özünü qorumaq üçün, xalqını qorumaq üçün güc və qüdrəti olduğunu bəyan etdi, Azərbaycana sərməye gelmesinə nə mane olursa, onu

## Heydər Əliyev və Şərq

aradan qaldırmağa hazır olduğunu qeytiyyətə bildirdi ki, bu da gələcək sərməyə axınları üçün yaşılı işq yandırmaq deməkdir.

\*\*\*

Bu hadisədən az sonra Türkiye Respublikasının tanınmış içtimai-siyasi xadimi, 25 ölkənin Tibb Akademiyalarının fəxri üzvü və Azərbaycan Prezidenti, cənab Heydər Əliyevin şəxsi dostu İ.Dogrəməci 24-26 aprel 1995-ci il Bakıda səfərdə oldu, Azərbaycan Dövlət Opera və Balet Teatrında görkəmli alimin 80 illik yubileyi keçirildi. Təntənəli gecədə çıxış edən Prezidentimiz onu Azərbaycan xalqı, dövləti, bütün vətəndaşları adından və şəxsən öz adından səmimi qələbdən təbrik etdi, ona cansağlığı, uzun ömür, gələcək fealiyyətinə böyük uğurlar dilədi, onun göründüyü işlərin və etdiyi xidmətlərin orşalar boyu unudulmayacağı, onun Türkisi, Azərbaycan xalqı, respublikamız, dövlətimiz üçün və bütün türkidelil xalqlar üçün böyük iftخار mənbəyi olduğunu, bundan sonra da dünya və türk xalqları üçün, dünyada sülh və əmin-amalanlı, tərəqqi üçün böyük işlər görücəyinə tam əmin olduğunu söylədi, onun hər yerde - Türkiyədə də, Avropana da, Amerikada da öz fədakar əməyinə görə, ağılna, dünyaya mədəniyyətinə, elmına böyük töhfələr verdiyinə görə, onu zənginləşdirdiyi üçün sevildiyini dedi, onun rəsmi çəkilmis tablonu yubiley münasibətilə ona təqdim etdi. Türkiyə vətəndaşı olan, lakin Azərbaycan xalqı ilə dostluq əlaqələrinin inkişafında böyük xidmətləri olan bu şəxsiyyətin işlərinin və əməyinin belə yüksək qiymətləndirilməsi yüksəlməkdə olan əlaqələrimizin inkişafının bariz təcəssümünə çevrildi.

\*\*\*

3-4 may 1995-ci il tarixlərində, Türk-

yə Respublikasının Xarici İşler Naziri, cənab E.İnönü Azərbaycana rəsmi səfər etdi. Ölkəmizin başçısı onu qəbul etdi. Səfər esnasında E.İnönü Milli Məclisin sədri və Xarici İşler Naziri ilə de görüşdü. Görüşlərdə ikitərəfli və beynəlxalq mövzular müzakirə edildi, iki dövlət arasındakı münasibətlərin inkişafı yüksək qiymətləndirildi, habelə Dağılıq Qarabağ münaqişəsinin həlli yolları nəzərdən keçirildi... Səfərin yekunu olaraq, Azərbaycan və Türkiye Respublikalarının birgə bayanatı qəbul edildi və bu bayanatda bir daha Ermənistən Respublikasının işğal etdiyi Azərbaycan torpaqlarının derhal və qeyd-şərtsiz azad olunması tələbi əks olundu.

\*\*\*

Türkiye Respublikasının Baş Naziri, xanım T.Çillərin başçılıq etdiyi nümayəndə heyeti 1995-ci il iyul ayının 10-12-dək Azərbaycan Respublikasında rəsmi səfərdə oldu. Ölkəmizin başçısı onu qəbul etdi. Səfər esnasında T.Çillər Baş Nazir, Milli Məclisin sədri, Xarici İşler Naziri və digər rəsmi şəxslər ilə görüşdü. Dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə Azərbaycan ilə Türkiye arasındakı ikitərəfli əlaqələrin vəziyyəti hərəkətli müzakirə edildi, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər bərədə geniş fikir münbadilələri aparıldı. Nümayənde heyeti Aixxa türklərinin və Azərbaycan içtimaiyyətinin nümayəndələri və həmçinin Bakıda məskunlaşmış qaçqınlarla görüşlər keçirdi ki, bu görüşlər de hər iki ölkənin KİV-i vəsiyəsi ilə geniş işqalandırıldı. Bu da qardaş türk xalqına qaçqınlarımızın çətin vəziyyəti ilə tanış olmağa bir daha geniş imkan yaratdı.

Azərbaycan Respublikasının Prezidenti, cənab Heydər Əliyev və Türkiyənin

## Heydər Əliyev və Şərq

Baş Naziri neft şirkətləri konsorsiumu nümayəndələri ilə görüş keçirdilər və Bakıda "Azərtürkbank" mütərək kommersiya bankının tətənəli açılış mərasimində iştirak etdilər.

Türkiyə Cümhuriyyətinin Baş Naziri xanım Tansu Çiller Bakıda olarkən Azərbaycan Respublikası ilə Türkiye Cümhuriyyəti arasında çox semərəli, məzmunlu, əhəmiyyətli danışqlar apardı. Azərbaycan ilə Türkiye arasında iqtisadi əlaqələrin genişlənməsi, inkişaf etmesi ilə bağlı bir çox məsələlər bərəsində, Türkiyənin, Azərbaycanın dünya miqyasında siyaseti, o cümlədən xüsusən Azərbaycan üçün ən ağır problem olan Dağılıq Qarabağ məsəlesi, Ermənistənin Azərbaycana tecavüzü haqqında geniş fikir münbadiləsi aparıldı və tərəflər eyni fikir olduqlarını bayan etdilər. Türkiye Cumhuriyyəti bu məsələlər bərəsində Azərbaycanın haqq və adalet namə apardığı işi müdafiə etdiyi, ölkəmizin mövqeyini bundan sonra da dəstəkləyəcəyi bildirdi.

Azərbaycanın iqtisadi vəziyyətinin ağır olduğu nəzərə almaraq, 1992-ci ilde Türkiye Cümhuriyyətinin Azərbaycanın iqtisadiyyatını canlandırmak üçün 250 milyon dollar məbləğində ayrırdı kreditin istifadə olunmuş 60 milyon dollarlıq hissəsinin geri qaytarılması məsəlesi muzakirə olundu, kreditin ödəniş vaxtının iki il uzadılması haqqında razılığa gelindi, müvafiq protokollar imzalandı.

Bele bir razılaşma elde olundu ki, Azərbaycandakı müəssisələrin bezilərinin mütərək işləməsi üçün buraya müeyyən nümayəndə heyeti göndəriləsin. Onlar burada bəzi müəssisələrinin vəziyyətini öyrənib proqramlar hazırlıqların vəziyyətini hemin müəssisələrin mütərək işləməsi üçün lazımi təbirlər görülsün.

Naxçıvan blokada vəziyyətində olduğunu üçün Türkiyənin Naxçıvana hər dörlü kömək etməsi bəredə də razılıq əldə olundu.

Danışqlara öz münasibətini bildirən Türkiyənin Baş Naziri göstərdi ki, Azərbaycanın ödenilməmiş kreditləri var. Bunu həll etmek lazımdır. Bizim tələblərimiz vardi, bu gündən etibarən bunları əvvəl etdik və sənəd imzalayacaq. Yeni kredit açılması üçün tələb var idi. Buna da bu gün sənəd şəklinde imzalayacaq vəziyyətə çatdırıncıq. Banklarımıza buradı iş almaları məsəlesi də nəzərdə tutulmuşdu. Bu da həll olundu. "Ziraət bankası" fealiyyətə başlayır, yaxın vaxtlarda isə "Vakfbank" işə başlayacaqdır. Universitetlərimiz arasında əməkdaşlığın genişləndirilməsi məsəlesi var idi. Bakı Dövlət Universitetində ilahiyat fakültəsi artıq fealiyyət göstərir.

Türkiyənin Baş Naziri bildirdi ki, neft komerçinin çökülməsi ilə bağlı Azərbaycanla əvvəllerə de danışqlarımız olmuşdur. Biz bu komerçin Türkiyə orazisində keçməsini isteyirik. Men Özbəkistanda sefərdə olarkən Avrasiya avtomobil yoluñun Özbəkistana qədər gelərkən Azərbaycan orazisi ilə Türkiyəyə keçməsi fikrini razılaşdırırdı. Bu meqsədə Amerikanın bize verəcəyi kreditdən istifadə edilə biləcəyini düşünürük. Neft komerçinin Türkiyədən keçirilməsini Amerika özünün xarici siyaseti kimi qəbul etmişdir. Azərbaycan da bunu bütünlükə dəstəkləmişdir. Bunun hayata keçirilməsi üçün digər ölkələrlə də bu cür danışqlar aparmaq lazımdır. Özbəkistana və Azərbaycana səfərlərim zamanı hər iki dövlətin dəstəyini almışq. Yaxın vaxtlarda başqa ölkələr de səfər etməyi düşünürəm.

Daha sonra bəs səfərlərin Zirvə görüşünü bəlkə də Türkiyədə təşkil etmək mümkün olacaqdır.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün müstərək iş birliyi komissiyasının yaradılması, bu komissiyanın iqtisadi əməkdaşlığı dair məsələlərin daqiqələşdirilməsi ilə məşğül olacağı barədə də bu görüşlərdə çox mühüm qərar qəbul edildi.

Görüşlər zamanı Türkiye ilə əlaqələrimizə geniş nəzər salan, Türkiyədən son 75 ildə baş verən siyasi, ictimai və iqtisadi dəyişikliklərin Azərbaycan üçün bir örnək olduğunu bildirən Prezident Heydər Əliyev tarixa nəzər salaraq göstərdi ki, "biz bu gün Türkiyənin hayatıxaxarkən çox maraqlı bir mənzərə ilə rastlaşırıq. Bu maraqlı türk xalqının özü yaratmışdır. Bu gün bu barədə danışarkən Türkiyənin mərhum Prezidenti Turqut Özali yada salırıq. Onun atdığı addımlar sayesində Türkiyə Cümhuriyyətində iqtisadiyyat böyük sıçrayış yolu keçmişdir. Türkiyə Cümhuriyyətinin görkəmli siyasi xadimi, əziz dostumuz, hörəmtli Süleyman Dəmirelin böyük fəaliyyəti nəticəsində ölkədə müüm həyətlişkilərlər olmuşdur. Bu gün Türkiyə hökumətinə başçılıqlı edən əziz qonağımız, bacımız, hörəmtli Tansu Cillerin dövlət və siyasi fəaliyyəti nəticəsində, hökumətin rəhbəri kimi apardığı böyük siyasetin və iqtisadi islahatların sayasında Türkiyə Cümhuriyyəti müüm nəsiləyətlər elde etmişdir. Bu gün burada biz və bütün Azərbaycanlıların türk xalqının, Türkiyə Cümhuriyyətinin ölkədə etdiyi nəsiləyətləri öz uğurlarımız kimi qəbul edir, sevinirik və bu nəsiləyətlər münasibətilə öz qardaşlarımızı, Türkiyənin Dövlət və Hökumət Başçılarını ürkəkdən təbrik edirik.

Bu illərdə biz Türkiyəyə böyük həsrətə baxmışıq. Daim Türkiyə ilə maraqlanmışıq, qardaş ölkədə baş verən hadisələri qəlbimizdə hiss etmişik. Onun nəsilə-

yelərinə sevinmişik, həyatında baş verən faciələrə ağrımızıq, incimışik. Mən bunu deyərən böyük Mustafa Kamal Atatürkün sözləri yadına düşür. O deyirdi: "Azərbaycan gülərsə biz də gülərik, Azərbaycan üzürlərsə biz də üzürlər". Bu sözlər Türkiyə Cümhuriyyətinin Azərbaycana olan münasibətinin on parlaq ifadəsidir.

Bu gün burada mon Azərbaycan xalqının iradesini ifade edərək deyirəm ki, Türkiyə gülərsə Azərbaycan da güləcək, Türkiyə inciyərsə, sivilsə, ağlayarsa Azərbaycan da inciyəcək, sivilsə, ağlayacaqdır. Bu sözler son illərin sinağından keçib gəlmİŞdir. Azərbaycan Respublikasının başına böyük belalar gələn zaman, 1988-ci ildən Ermənistannın torpaqlarımıza təcavüzi başlayan gündən Türkiyə iqtimaiyyətində, qardaş ölkənin hər yerində Azərbaycana olan münasibətlər coşmuş, artmış, Türkienen ürəyi Azərbaycanla bir döyünmüş, dost ölkədə respublikamızın həyatı ilə daim maraqlanmışlar. O illərdə Türkiyədə keçirilən mitinqlər, toplantılar yaxşı yadımızdır. Türkiyəli gənclərin küçələrə, meydanlara çıxmazı, həyəcanlarının coşması, xalqımızla həmrəy olması, Azərbaycan xalqına qarşı edilən hərbi təcavüze etməleri - bunların hamısı xalqımızın yaddaşına hekk olubdur. Biz bunları heç vaxt unutmayacaqıq.

1990-ci ilin 20 Yanvar faciəsi - Azərbaycan xalqı öz suverenliyi uğrunda mübarizə apararken, milli azadlığı uğrunda ayağa qalxarkən, müstəqillik qazanmaq üçün çalışdığı zaman Azərbaycana Sovet imperiyasının ordusu tərəfindən hərbi təcavüzəndi. Xalqımızda çox böyük zərbələr vuruldu. Azərbaycan kimi Türkiye də bu faciəni hadisəyə görə ağladı, sızladı. Eyni zamanda, Azərbaycana edilmiş bu hərbi təcavüze

qarşı Türkiyənin hər bir güşəsində etiraz çıxışları oldu, qozetlər bu barədə yazdı, televiziya və radioda bu haqda verilişlər getdi. Yeni Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinə Türkiyə dəstək verdi.

Ona görə də biz hər bir türk vətəndaşının Azərbaycana olan münasibətini yüksək qiymətləndiririk. Hər bir vətəndaşın münasibətindən Türkiyədəki siyasi partiyaların, Dövlət və Hökumət Başçılarının münasibətləri yaranır. Biz bunları yüksək qiymətləndiririk. Ən başlıcası isə 1991-ci ilin sonunda Azərbaycanın dövlət müstəqilliyini əldə edən kimi dünya dövlətləri içərisində birinci olaraq Türkiyə respublikamızın müstəqilliyini tanıdı və həmin dövrdən hər bir addımı atarken ölkəmiz kömək etdi, yardımçı oldu. Bütün ölkələrin yanında, beynəlxalq aləmdə Azərbaycana el tutan, kömək duran Türkiyə Cümhuriyyəti, onun səlahiyyəti nümayəndələri oldu. Bunu biz heç vaxt unutmayacaqıq.

Yeddi ildən bəri davam edən mühərbi zamanı Türkiyə bizimlə bir mövqəde durmuşdur. Ermənistannın bu təcavüzarlığını pişlemişdir. Türkienen bu ölkəyə münasibəti Ermənistannın Azərbaycana olan münasibəti osasında müeyyənləşdirilmişdir. Xatirimdədir, Parisdə beynəlxalq toplantı olarkən keçirilmiş mətbuat konfransında bir erməni müxbiri Türkiyə Prezidenti, hörməti Süleyman Dəmirelə səual verdi: "Siz ne üçün Ermənistandan münasibətləri yaxşılaşdırırmınız, axı biz qonşu ölkələrik?". Süleyman Dəmirel ona çox dəyərli cavab verərək dedi ki, "Siz ne vaxt Azərbaycan ile münasibətləri normallaşdıracaqsınızsa, Türkiya də o vaxt Ermənistanın öz münasibətlərini normallaşdıracaqdır".

Biz bunları yüksək qiymətləndiririk. Bu fikirlər bizim dünən və bu gün apardı-

ğımız danışçıların əsas mərkəzində durdu. Türkiye və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri, onların göləçək inkişaf yolları və istiqamətləri, respublikamızın ağır vəziyyətdən çıxməsi üçün görülecek tədbirlər, münasiqənin sülh yolu ilə həll olunması barədə eziz qonağımız, xanım Tansu Ciller öz mövqeyini bir daha qəti bildirdi - bu gün bunu mətbuat konfranslarında ifadə etdi - və eminəm ki, onun mövqeyi Türkiyə xalqının, Türkiyə hökumətinin mövqeyi kimi daim bəlsə olacaqdır.

Respublikamızın ən böyük problemi Ermənistanın ölkəmizə hərbi təcavüzüdür.

Əminəm ki, bizim bu adətli və haqq işimizdə türk xalqı, Türkiyə Cümhuriyyəti və ictimaiyyəti idivisi qədər olduğu kimi, bundan sonra da bizimlə olacaq, bizə dayaq duracaq və bu ağır şəraitdən çıxmamız üçün elindən gələni əsirgəməyəcəkdir."

1995-ci ilin iyul ayının 11-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Türkienen Azərbaycana verdiyi kreditin ödəniş vaxtının taxira salınması haqqında qarşılıqlı razılığı dair memorandum imzalandı. Səfərin yekunu olaraq, Azərbaycan ilə Türkiyə Respublikası arasında birgə bayanat qəbul edildi.

\*\*\*

1995-ci il avqust ayının 28-29-da Azərbaycan Respublikası Prezidenti, conab Heydər Əliyevin başlıqlı etdiyi nümayəndə heyeti Qırğızistandan paytaxtı Bişkek şəhərində keçirilən Türkilli Dövlət Başçılarının III Zirvə toplantısında iştirak etdi, həmin toplantıda türkilli xalqların hətərəflı inkişafı və Azərbaycan üçün müümətiyət kəsb edən "Bişkek Deklarasiyası" qəbul edildi.

Türk dövlətlərinin integrasiyasına çəlşan, bu yolda elindən gələni əsirgəməyən

## Heydər Əliyev və Şərq

Prezidentimiz bu mətbəər məclisində də bu haqda öz fikirlərini bəyan etmək fürsətindən istifadə etdi. Azərbaycan xalqı adından söz deyən Prezidentimiz əsası 1992-ci il oktyabrında Ankarada qoyulmuş bu Zirvə görüşlərinin artıq gözlə bir onənoyə çevrilidiyin çox sevindirici bir hal olduğunu bəyan etdi.

Məlumdur ki, Avrasiya məkanının xeyli hissəsini, böyük iqtisadi insan potensialını birləşdirən türk dövlətləri teşkil edir.

Coxəsrlıq tarixi boyu dünya sivilizasiyası xəzinəsinə sanballı töhfələr vermiş, coğrafi yaxınlığı ilə, tarixi tale, mədəniyyət, adət-ənənə, din və dil birliyi kimi sarıslırmış tellər ilə bir-birinə bağlı olan bu xalqlar və ölkələrin üçün six və səmərəli əməkdaşlığı çox geniş imkanlar var.

Onlar türk xalqlarının vacib problemlərinin həll olunması üçün bir-birinə kömək göstərməli, yardım əlini uzatmalı, parçalanmanın və tekəlmənin qarşısını almalı, dəra düşmüş qardaşlarına birlikdə kömək etməli, qanlı müharibələrin və silahlı münaqişelerin alovunu söndürməyə çalışmalıdır.

Bütün bunlara görə Azərbaycan Prezidenti belə görüşlərə çox böyük əhəmiyyət verir. Belə görüşlərin daimi xarakter almaması ürkəndən alqışlaşır. Tarixi mənşəyimiz, qarşımızda duran məqsəd və problemlərin oxşarlığı, milli mənafələrimizin birliliyi - bütün bunları bizim strateji əməkdaşlığımızın etibarlı təməli hesab edir.

Axı xalqlarımız min illər boyu six əməkdaşlıq etmiş, qarşıqliqlı əfaliyyət göstərmiş, bir-birini zənginləşdirmişlər. İndi, yeni dövrdə, yeni şəraitdə bù əməkdaşlığın dirçəldilmesi hamımız üçün böyük əhəmiyyət kəsb edir. Bu köklər, bu əsaslar xalqımızın ən müqəddəs arzularının çıxəklən-

məsənə geniş imkanlar açır, onların sülhə, təreqqiye doğru inamla getməsinə gözel şərait yaradır.

Bütün bunlardan çıxış edən dövlətimizin başçısı qətiyyətlə bu görüşdə bildirdi ki, man inanıram ki, bir çox ağır sınaqlardan keçmiş, bù yolda həm itkişərin acısını dadmış, həm de dircəliş sevincin duymuş xalqlarımız çoxəsrlıq üzvlərinin həyata keçirəcək, XXI əsrə öz şənli əedadlarının laiyqli övladları kimi qədəm qoyacaqlar. Bu, bizim ümidi, bù bizim vəzifəmiz, bù bizim bormuzumzdur.

Azərbaycan Prezidentinin çıxışı Zirvə toplantısında ifade edilən fikirlərin əsas məhiyyətinə təşkil edirdi. Bu türk xalqlarına yönəlmis bir çağırış - oynamma və hərəkətə keçmə çağırışı idi. Burada göstərilirdi ki, Azərbaycan isteyir ki, bütün türk dövlətləri ilə əlaqələr geniş olsun. Tarixi keçmişimizi, ümumi köklərimizi, bizi bu görüşə toplayan zəminin əsas tutaraq Azərbaycan isteyir ki, bütün türk ölkəleri ilə daha six iqtisadi, mədəni, elmi-texniki əməkdaşlıq yaratınsın və bù integrasiyaya daxıl olsun.

\*\*\*

Azərbaycan Prezidenti hemiŞ Qərb ölkələrinə gedərkən Türkiyə də ziyarət etmək isteyir, imkan olan kimi yolunu buradan salır. İstanbulda, Türkiyə torpağına qardaşlıq salamını, hörmət və cəhtirəmini yeterir, Türkiyəni rəhbərərə, siyasi xadimləri, is adamları, KİV nümayəndəsi ilə heç olmaqla qismən müddətli görüşlər keçirir və hökmən aktual problemlər barədə fikir mubadiləsi aparır. Bu dəfə də belə oldu. O, 1995-ci ilin oktyabr ayının 20-de BMT-nin 50 illik yubileyi ilə əlaqədar BMT Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak etmək üçün ABŞ-a yola düşərkən İstanbulun Atatürk Hava Limanında

## Heydər Əliyev və Şərq

mətbuat konfransı keçirərək Azərbaycan neftinin ixracı yolları, bu barədə Türkiyənin Prezidenti Süleyman Dəmərlə və Türkiyənin Baş Naziri, xanım Tansu Cillerlərə apardığı danışqlar, cənab Bill Clintonun bu barədəki müsbət fikri olduğu barədə jurnalistlərə məlumat verdi, iki boru xətti barədə qərəb olunduğu - birləşdiricidən Qara denizə, o birisinin isə Rusiyadan Qara denizə çökiləcəyini bəyan etdi və dedi ki, bù qərarı Türkiyə də çox böyənidir. Bu, Türkiyənin də maraqlarını təmin edir. Bu qərar Qərbdə də çox bayonılıdır. Bìz də bunu çox əhəmiyyətli qərar hesab edirik. Beləliklə, məsələnin təklifi və rəylərdən artıq qərar müstəvisinə keçdiyi barədə məhz Türkiyə torpağında bayanat verdi.

Azərbaycan Prezidenti Türkiyə ilə dostluq əlaqələrimizin möhkəmləndirilməsi yolunu, birbaşa bu ölkə ilə six əlaqələr qurmaqla bərabər, türk dünyasının birliyində, onun daqıqın diasporlarını bir yurnuq kimi birleşməsindən görür. Bu məqsədə tekə Türk Dövlətlərinin Zirvə toplantılarında deyil, her hansı bir ölkəyə səfər edir-sətsin, tekə Azərbaycan diasporunun üzvləri ilə deyil, başqa türk xalqlarına məxsus olan diasporların da üzvləri ilə görüşməyə çalışır və onları hemiŞ ölkəmiz ilə əməkdaşlıq etmeye, ölkəmizdə işlər görməyə, türk dünyası ilə bağlı problemlərin - o cümlədən Qarabağ problemi - həlli yolunda əməkdaşlıq etmeye, öz nüfuzlarından istifadə edərək bù məsələnin çözülməsində dəstək verməyə dəvet edir. Bu dəfə də belə oldu. Dövlətimizin başçısı ABŞ-da olarkən burada yaşayan azərbaycanlı icmasının nümayəndəleri ilə Türk evində görüşdü. Bu görüşün məhz Türk evində təşkil edilmişsinin çox seciyəvi olduğunu bildirərək görüş iştirakçıları

qarşısındaki çıxışında Amerikada və Türkiyədə yaşayın bacı və qardaşlarımız, həbelə Azərbaycanla bağlı olan adamlara Azərbaycanda gedən proseslər barədə məlumat vermiş, hamımızın bir millet, bir kökə məxsus xalq olduğumuz xüsusi olaraq vurgulamış, Azərbaycanda yaşayanların, Azərbaycandən gəlib Amerika, İran, Türkiye, İngiltərə və digər ölkələrdə yaşayanların hamisının onun üçün bir olduğunu bəyan etmişdir.

Azərbaycan Prezidenti bildirdi ki, Siz Amerikada yaşayırsınız, yaxşı bilinirsin ki, hər bir şirkət sərməyə qoymaq üçün o ölkədə ictimai-siyasi vəziyyətin sabit olmasına isteyir. Azərbaycanda mühabirə getdiyinə görə və son illər daxili vəziyyət sabit olmadığına görə bù çox şirkətlər ölkəmizə gəlmək istəsələr də, ancaq ehtiyat etmişlər. Bù gün sizə deyə bilmər ki, Azərbaycanın daxilində ictimai-siyasi vəziyyət tamamilə sabitdir.

Biz bunların qarşısını almışız. İndi Azərbaycanda sakitlikdir. İnsanlar sorbət yaşayırlar. Doğrudur, çətin yaşayırlar. İqtisadi vəziyyət ağdır. Əhalinin bir qismi kasıbılıq içərisindədir. Ancaq insanlar mənəvi cəhdətdən rahat yaşayırlar, sabit şərait yaradıb. Ona görə də Azərbaycana gəlin. Azərbaycana rahat gəlməyə, qohum-eqrəbələrimizlə görüşməyə əvvəlki illərdən indi dəha yaxşı şərait yaranıbdır.

Dövlətimizin başçısı iştirakçılara müraciətə demisişdir: Biz burada Türk evindəyik. Türkiyə dost və qardaş ölkəmizdir. Türkiyə biziñ öz məməkətəmizdir. Yəni Azərbaycandan Türkiyəyə gələn her bir adam özünü öz məməkətəndə hiss edir. Türkiyədən Azərbaycana gələnlər də özlərinə öz məməkətlərindən hesab edirlər.

Nyu-Yorkdakı Türk evinə men ikinci dəfədir ki, gəlirəm, doğma evimiz kimi gə-

lərim. Ev sahiblərinin burada Azərbaycan ilə Türkiye arasındaki dostluğun, qardaşlığın inkişaf etdirilməsi üçün göstərdikləri səylər, görədləri işlər öz hörmet və eh tiramı bildirmək isteyirəm. Biz dostuq, qardaşlıq. Mən buraya gələrkən bu gün bir saat, saat yarım İstanbulda oldum. Orada bir neçə rəhbər şəxslərlə görüşdüm. İki gün bundan əvvəl hörəmtli dostumuz Süleyman Dəmirellə telefonla danışdım. Türkmenin Prezidenti Süleyman Dəmirel də sabah buraya gələcəkdir. Onunla da görüşlərimiz olacaq. Yeni bizim aramızda olan dostluq, qardaşlıq əlaqələri tarixi köklər üzərində qurulub. Ancaq yeni dövrdə bu əlaqələr inkişaf edir, böyük və hər birimiz bətən əlaqələrin inkişaf etməsinə çalış malıyuq. Azərbaycanın Prezidenti kimi bundan sonra da çalışacağım."

\*\*\*

Bir məsələni də xüsusi ilə qeyd etmək lazımdır ki, ölkəmizdə keçirilən rəsmi qə bullarda da bir qayda olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiye sefirlərinin keçirdiyi bətən əlaqələrdə homişə özü iştirak edərək çıxış edir və il ərzində əlaqələrimizdə baş verən proseslər bətən növ yenidən nəzər salır, onları yekunlaşdırır. Bu, Azərbaycan Prezidentinin Türkəyə və türk xalqına bəslədiyi xüsusi hörmət və chtirəmin təcəssümüdür.

Dövlət başçımız 28 oktyabr 1995-ci ilde Türkiye Respublikasının 72-ci ildönümü münasibətilə Bakıdakı Türkiye sefirliyinin təşkil etdiyi rəsmi qəbuladakı nişində ölkələrimiz arasında qurulan əlaqələr toxunaraq fəxrlər demisidir:

"72 il ərzində Türkiye Cumhuriyyətinin alda etdiyi nailiyətlər, iqtisadiyyatın inkişafında, insanların rifahının yaxşılaşdırılmasında, dövlət quruculuğunun, demokratianın inkişafında, demokratik prinsiplə-

rin bərərə olunmasında qazanılmış uğurlar və Türkiyənin bugünkü menzəresi biziim üçün örnəkdir və böyük təcrübə məktəbidir. Biz çalışırıq ki, bu təcrübədən səmərolu istifadə edək və Azərbaycanda müstəqil demokratik, hüquqi dövlət quraq. Bu sahədə Türkmenin təcrübəsi gerekkdir və bu təcrübə bize çox kömək edir.

Biz noyabrın 12-də müstəqil Azərbaycanın ilk demokratik parlamentinə seçkilər keçirəcəyik. Bu, Azərbaycanın həyatında böyük tarixi hadisədir. Ümidi varan ki, seçkilər xalqın iradəsini ifadə edəcək və tam demokratik şəkildə keçəcək, bütün insanları, partiyaların hüquqlarının qorunması təmin olunacaq və hər bir kəs bu seçimlərdə ya şəmək, ya da seçilmək hüququndan şübhəsiz ki, istifadə edəcəkdir. Türkiye Cumhuriyyətində də dövlət quruculuğunda proseslər gedir, yeni hökumət yaranır, vaxtından əvvəl parlamentin seçkiləri təyin edilib. Türkiyədə dekabr ayında parlamentin seçkiləri keçiriləcəkdir. Biz əminik ki, həm hökumətin qurulması - bətən dərəcədə yeni hökumət qurulur, - həm də seçkilərin keçirilməsi müvəffəqiyətə başa çatacaqdır.

Ölkələrimiz arasındakı əlaqələr bütün sahələrdə təzahür edir: ayrı-ayrı insanların, təşkilatların, şirkətlərin, iqtisadiyyatla məşğul olan nazirliklərinin əlaqələri və dövlətlərərəsə əlaqələr - bütün sahələrdə və bütün mərhələlərdə bətən əlaqələr yaranıb və çox uğurla irolu gedir. Türkmenin Dövlət və Hökumət Başçıları ile biz mütəmadi olaraq əlaqə saxlayırıq, çoxlu məsələlər barəsində məsləhətləşsərik. Mən bu əlaqələrən məmən olduğumu bətən bildirmək isteyirəm.

Bir neçə gün bundan əvvəl Amerika Birleşmiş Ştatlarında olarkən mən ABŞ Prezidenti cənab Bill Clintonla görüşdüm və etrafı danışqlar apardım. Dünyanın bir

çox ölkələrinin Dövlət və Hökumət Başçıları ilə görüşlərim oldu və bu görüşlərin arasında Türkmen Cümhuriyyətinin Prezidenti, hörmətli əziz dostum, qardaşım Süleyman Dəmirel ilə görüşüm və səhbətlərim xüsusi yet tutur. Belə görüşlər artıq ənənəvi xarakter almışdır və bu görüşlərdən bətən - her iki tərəf əlaqələrimiz inkişaf etdirilməsi üçün və Azərbaycanda demokratik proseslərin həyata keçirilməsi üçün, respublikamızın qarşısında duran ağır problemlərin həll olunması üçün daim məsləhətlər alırıq, bəhrənlenirik. Bütün bunlar ölkələrimiz arasındakı əlaqələrin ne qədər geniş, ne qədər əhəmiyyətli olduğunu bir daha sübut edir."

\*\*\*

1995-ci ilin sonunda baş verən görüşlər də Azərbaycan-Türkiyə əlaqələrinin durmadan inkişafından xəber verir. Bu müddət ərzində 25 nefərlik Azərbaycan nümayəndə heyəti türkdilli dövlətlərin və iemaların İzmir şəhərində 1995-ci il sentyabr ayının 30-dan oktyabr ayının 2-dək keçirilmiş III "Dostluq və Qardaşlıq" Qurultayında iştirak etmişdir.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə Türkiye Respublikasının Prezidenti S. Dəmirelin 1995-ci il dekabr ayının 7-dən 9-dək Azərbaycan Respublikasına rəsmi səfəri olmuşdur. Bu səfər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına yeni bir ab-hava getirmiş, yeni tekan vermişdir. Səfər zamanı ölkələrimiz arasında əməkdaşlığın dəha da inkişaf etdiriləcəkdir. Bu gün Azərbaycan dəst Türkiye Cumhuriyyətinin Prezidenti, əziz qardaşımız Süleyman Dəmirelin ölkəmizə rəsmi səfəri münasibətələr olamətdə tarixi bir gün yaşayır.

Ölkəmiz müstəqil dövlət olandan sonra Azərbaycan Respublikası ilə Türkiye Cumhuriyyəti arasında six əlaqələr yaranmışdır. Bu əlaqələr getdikcə inkişaf edir,

## Heydər Əliyev və Şərq

yeni naliyyətlər görür, hər iki ölkə üçün faydalıdır və ümumiyyətlə, gələcəkdə da-ha faydalı olacaqdır.

Azərbaycan Prezidenti göstərmmişdir ki, əlaqəlerimizin yaranmasında və inkişaf etməsində Türkiye Prezidenti Süleyman Dəməirəlin xüsusi fealiyyəti və xüsusi rolu var. Azərbaycan həلا Sovet İttifaqının tərkibində olarkən Süleyman Dəməirəl Azərbaycana noinki maraq göstərmış, diqqət yetirmiş, həm də 1967-ci ildə Türkiye-nin Baş qəmisi kimi Sovetlər İttifaqına ilk dəfə səfər edərkən Azərbaycana gəlmış, əlkəmizdə tanış olmuş, xalqımıza öz ehtiramını bildirmişdir. Hərəmtli Süleyman Dəməirəl ondan sonra da həmisi Azərbaycana diqqətli münasibət bəsləmiş, qayıçı göstərmışdır. Azərbaycanın bu ağlı dövründə o həmisi Azərbaycanla maraqlanmış və Azərbaycan onun üçün doğma olmuşdur. Azərbaycanın müştəqəl dövlət kimi tanınmasında da o vaxt Baş Nazir olan Süleyman Dəməirəlin xüsusi rolu, xüsusi fealiyyəti olmuşdur. Bu müddədə Azərbaycanda gedən proseslərin sağlam istiqamətde həyata keçirilməsi üçün o, bir dost, bir qardaş kimi Azərbaycana həmisi öz doğma münasibətini bildirmişdir.

Respublikamızın rəhbəri qeyd etmişdir ki, Süleyman Dəməirəl Prezident kimi Azərbaycan bizim dəvətimizlə ilk dəfə rəsmi səfərə gəlmüşdür. Əvvəlki səfərlərdən bu səfərin fərgi ondan ibarətdir ki, Azərbaycan artıq dörd ildir müştəqil bir dövlət kimi yaşayır... Məhz belə bir zamanda müştəqil Azərbaycan öz tarixində ilk demokratik konstitusiyani qəbul etdi-kən sonra, yeni parlament seçkiləri keçirildikdən sonra və parlament yaradıldıqdan sonra əlkəmizə ilk səfər edən dövlət başçı-sı əziz dostumuz, qardaşımız Süleyman Dəməirəldir. Bu, bizi çox sevindirir. Bizim

sevincimizi Bakı sakinləri nümayiş etdirdilər. Küçələrdə onlar əziz qonağımızı qarşılayarken öz qəlbərindəki xoş duyguları bildirməyə çalışırdılar. Bizim hər birimiz sevincimizi ifadə etmək isteyirik və mən bütün Azərbaycan xalqının bu sevincini ifadə edərək, türkədən deyirəm: əziz dostumuz, qardaşımız, Siz Azərbaycana, öz vətonimiz, öz məməlekətinə xoş gelmisiniz, səfa götirmisiniz! Azərbaycanda xalq sözü var: qədəmləriniz xeyrli olsun, sefəriniz uğurlu olsun! Əminlik ki, sizin bu sefərinizdən sonra Azərbaycan Respublikası ilə Türkiye Cumhuriyyəti arasında əlaqələr daha sürətlə inkişaf edəcəkdir. Bu, bizim qəlbimizdə olan isteklərdir, arzumuzdur. Biz bu yolda çalışmışq və bundan sonra da çalışacaqı.

Dövlətimizin başçısı göstərmışdır ki, Süleyman Dəməirəl ilə birlikdə buraya böyük nümayəndə heyeti, onu müşayit edən iş adamları, mətbuat nümayəndələri gəlmışlar. Ümidivar olduğunu bildirmişdir ki, onların hər biri Azərbaycana öz münasibətini əziz dostumuz və qardaşımız, Türkiye-nin Prezidenti, dünyanın en böyük ictimai-siyasi xadimlərindən biri, dünya siyasetində böyük rol oynayan Süleyman Dəməirəl kimi bildirəcəkdir.

Bilindiyi kimi, Türkiye Ermenistanla münaqişənin ilk gündündə Azərbaycan qəçqinlərinə yardım etmiş, öz komək elini üzətmüşdür. TBMM-in başçısı Ömer İzzigözünün 2002-ci il fevral ayının evvəllerində Bakıya resmi səfəri zamanı bildirilmişdi ki, Türkiye bu illər ərzində Azərbaycan qəçqinlərinə 18 milyon dollar həcmində yardım göstərmişdir. Türkiye-nin əlkəmizə yardımından səhəbət açan dövlət başçıımız Süleyman Dəməirəl cənablarının qəçqinlərinə görüşündə bu məsələni xüsusiələ qeyd etmiş, əlkəmizin bu ağlı

## Heydər Əliyev və Şərq

dövründə daim Azərbaycana dayaq oldularına görə, kömək etdiklorına görə, bu dərdi Azərbaycanla bir yerde çəkdiklərinə görə Türkiye Respublikasına, onun xalqına, dövlətinə, Türkiyənin Prezidenti Süleyman Dəməirələ qəçqinlər adından, bütün Azərbaycan xalqı adından minnətdərlik etmiş və əmin olduğunu bildirmişdir ki, Türkiye həc vaxt Azərbaycan təqoyma-yacaq, darda qoymayacaqdır və bir gün gelecek, bəy xaxşı günləri Türkiye ilə, türk xalqı ilə bir yerde bayram edəcəyik.

Azərbaycan Prezidenti Müştəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında seçilmiş ilk Milli Məclisi karşısındakı Türkiye Cumhuriyyətinin Prezidenti Süleyman Dəməirəlin nitq söyleşəsinin əlkəmiz tarixinə əlamətdər bir hadisə olduğunu bildirmiştir.

Qeyd etmişdir ki, "bizim üçün Türkiye Cumhuriyyəti kimi böyük bir əlkənin, dövlət quruculuğu sahəsində, demokratiya sahəsində, iqtisadiyyat sahəsində, cəmiyyətin bütün sahələrində böyük naliyyətlər əldə etmiş xalqın liderinin, əlkənin Prezidentinin bizim qarşımızda ireli sürdüyü fikirlər Azərbaycan Respublikasının gələcəyi üçün, Milli Məclisin gələcək fealiyyəti üçün çox gərəklidir, çox əhəmiyyətlidir. Ona görə əhəmiyyətlidir ki, Türkiye Cumhuriyyətinin demokratiya sahəsində böyük naliyyətləri var. Biz bu gün Türkiye Cumhuriyyətinin tarixinə nəzər salarkən böyük Mustafa Kamal Atatürk başçılığı ilə yaranmış Cümhuriyyətin keçdiyi şanlı və şərflü yola öz hörmətimizi bildiririk. Türkiye Cumhuriyyətinin əlli il müddətində demokratiyanın inkişafında, iqtisadiyyatın demokratiya prinsipləri əsasında inkişafında, insan hüquqlarının qorunması sahəsində göstərdiyi səylərə, əldə etdiyi naliyyətlərə öz hörmət və ehtiramımızı bildiririk və bütün bunlara

görə, Məclisimizin işə başladığı zaman hörmətli Prezidentin söylədiyi nitq, bir daha qeyd edirəm, bizim üçün çox əhəmiyyətlidir.

...Azərbaycan üçün tarix boyu dost və qardaş olan Türkiye ilə, türk xalqı ilə, Türkiye Cumhuriyyəti ilə öz əlaqəlerimizi inkişaf etdirəcəyik.

İndi qədər elde edilən naliyyətlər bizi sevindirir. Ancaq bunları bizi qane edə bilmez. İmkənlərimiz böyük dür. Türkiyə Cumhuriyyəti bizimlə əməkdaşlığı daha da genişləndirmək və inkişaf etdirmək üçün yaxşı tekliflər irəli sürür. Hərəmtli Prezident Süleyman Dəməirəlin bugünkü nitqində verdiyi tövsiyələr, irəli sürdüyü tekliflər bizim əməkdaşlığımızın genişlənməsi və inkişaf etməsi üçün çox yaxşı əsaslar yaradır. Bir bunların hamisuna görə öz minnətdərliklərimizi bildiririk. Bunların hamisində istifadə edərək xalqımızı ağır vəziyyətdən çıxarıcaq, xalqımızı xosbəxt gələcəyə aparacaqı və müştəqil Azərbaycanı daha da inkişaf etdirəcəyik.

...Mübarizələrimizdə Türkiye Cumhuriyyəti, Türkiye xalqı həmisi bizimlə olub, həmisi bize dayaq olub, həmisi bizi müdafiə edib və bə gün Türkiye Cumhuriyyətinin Prezidenti, hərəmtli Süleyman Dəməirəlin verdiyi bayanatlar bir dənə onu göstərir ki, Türkiye həmisi bizim yanımızda olacaq. Türkiye bizim bu məsələlərin həll edilməsində bundan sonra daha da fəal iştirak edəcək və biz beynəlxalq təşkilatlarla, sülhsevər qüvvələrlə birlikdə sülhə nail olacaqı.

Hərəmtli Prezident, hərəmtli dostumuz və qardaşımız Süleyman Dəməirəl. Siz dediniz ki, Türkiyənin qəlbi Azərbaycanın qəlbi ilə döyüñur. Bilirsiniz və yaqın bunu bu gün bir daha hiss edəcəksiniz və hiss edirsiniz ki, Azərbaycanın da qəlbi daim

Türkiyənin qəlbi ilə döyüür. Azərbaycanda hər bir vətəndaş Türkiyəyə böyük məhabbat və sevgi hissi bəsleyir, Türkiyənin yüksəkləşməsini, Türkiyənin artmasını istəyir, Türkiyənin daha da güclü olmasına isteyir, Türkiyənin daha da inkişaf etməsinə isteyir. Böyük sınaqlardan keçən dəstləq və qardaşlıq əlaqələri bizi məhz bu yola getirib çıxarmışdır, bizdə məhz belə məhabbat və sevgi hissələri yaratmışdır. Bu hissələr heç vaxt sönüməyəcəkdir. Bunu səndürmək də mümkin deyildir. Cənubi, içdən gələn, qəlbən gələn hissələrdir. Türkiyənin Azərbaycana, onun müstəqillik adətəməsinə və müstəqillik yolunda ağrısınaqlardan çıxmasına etdiyi köməklərə görə mən Azərbaycan xalqı adından, Azərbaycan dövləti adından Sizə, hörmətli Prezident, Türkiyə Cumhuriyyətinə, Türkiyə xalqına bir daha öz təşəkkürümüz və minnətdarlığımı bildirmək istəyirəm."

Türkiyənin dövlət quruluşumuzda bizim üçün nümunə olduğunu qeyd edən dövlət başçımız göstərmişdir ki, Türkiyə Cumhuriyyəti indi yeni müstəqillik adətəmə bir çox ölkələr üçün, dövlətlərin örnəkdir. Belə dövlətlərdən biri də Azərbaycandır. Biz arzu edirik ki, Türkiye Cumhuriyyəti özünün bu mövqelərini həmisi qoruyub saxlasın və həmisi bizim üçün təcrübə menbəyi olsun. Bizim arzu və istəyimiz bundan ibarətdir ki, Türk dünyası, türkəlli xalqlar, bütövdən, bir məsələdən olan millətlər dənə də yaxınlaşın, dənə də birəssin, bir-birinə kömək etsin, bir-biri ilə dənə də məhrəban olsun, bir-birinə yardımçı olsunlar. Biz nə qədər çətin və ağır væziyyətdə olsaq da Azərbaycanda bu hissələrlə yaşıyorıq. Bu hissələrlə bütün qardaş ölkələrə öz münasibətimizi bildiririk. Bu hissələrlə də öz məhabbat və sevgimizi Türkiyəyə, Türk xalqına bildiririk.

Azərbaycan Prezidenti qardaş Türkiyənin başçısına müraciətə söyləmişdi: "Hörmətli President, eñiz dostumuz və qardaşımız Süleyman Dəmirel, guman edirəm ki, Azərbaycanın Milli Məclisi, onun üzvləri, bütün Azərbaycan vətəndaşları sizin bugünkü çox dərin məzəmləni nitqinizi məmənnuniyyətlə qəbul edirlər, o nitqdə iñəli sürünlər fikirlərdən, tekliflərdən, şübhəsiz, istifadə edəcəyik, onlardan bəhrələnəcəyik və müstəqil Azərbaycan Respublikası demokratiya yolunda, dövlət quruluşu yolunda, konstitusiyada nəzərdə tutulmuş prinsiplər əsasında irəli gedəcəkdir.

Sizi burada, Məclis qarşısında bu böyük nitqiniz münasibətələr bir dənə təbrik edirəm, Size Məclis adından təşəkkürümüz bildirirəm. Azərbaycan xalqı adından təşəkkürümüz bildirirəm, Size Türkiye Cumhuriyyətinin Prezidenti kimi böyük məsuliyyətli vəzifənin uğurla heyata keçirilməsində müvəffəqiyyətər arzu edirəm, canşağılı və xoşbəxtlik arzu edirəm."

Türkiyə Prezidenti Süleyman Dəmirelin Azərbaycan Elmlər Akademiyasının fəxri akademiki adına layiq görülməsi münasibətələr təntənəyi yığıncaqdə da ölkəmizin başçısı iştirak etmişdir. Prezidentimiz gorusdə bildirmişdir ki, Azərbaycanın Elmlər Akademiyası dünyasının böyük ictimai-siyasi, dövlət xadimlərindən biri olan, Türkiye Cumhuriyyətinin tarixində böyük xidmətləri olan, böyük iz qoymuş, bu gün də Türkiye Cumhuriyyətinin başında duran hörmətli Süleyman Dəmirelə Azərbaycan Elmlər Akademiyasının fəxri akademiki adı verməsi əlamətdərdir. Bir hadisədir.

Göstərmişdir ki, Türkiyə dövlətinin başçısı kimi Azərbaycanın en yüksək elm mərkəzi olan Elmlər Akademiyasının fəxri üzvü kimi bütün başqa sahələrdə olduğu

kimi, Azərbaycanın elminə də öz qayğıınızı, diqqətinizi gösterecek və Azərbaycan elmi ilə Türkiyə elmi arasında əlaqələrin gələcək inkişafına səyərinizi qoyaçaqsınız.

Dövlətimizin başçısı öz çıxışında göstərmişdir ki, Müsteqil Azərbaycan müstəqillik heyatını yaşayan dövrəndən respublikamızın elmi müəssisələri, Elmlər Akademiyası ilə Türkiyə Cumhuriyyətinin elm ocaqları, elm mərkəzləri alimləri arasında çox six əlaqələr yaranmışdır. Alimlərimiz, elmi müəssisələrimiz, Akademiyamın rəhbərliyinin Türkiyəyə gedisi-gelişi və eyni zamanda Türkiye Cumhuriyyətindən elm adamlarının Azərbaycana gelişini indi adı hal olmuşdur. Bu, bizi çox sevindirir. Cənubi əgər keçmiş zamanlarda alımlarımız və bütün xalqımız buna daim can atmışa, çalışmışa və qarşısında olan sədələri asıl keçərək öz əlaqələrinə yaranmışsa, indi ölkəmiz müstəqil dövlətdir, sərhədlərimiz açıqdır və bizim üçün en yaxın dost olan Türkiyə Cumhuriyyəti ilə əlaqələrimiz artıq çoxsahəlidir və genişdir. Ümidvar olduğunu bildirmişdir ki, bə əlaqələr günündən dənə də genişlənəcək, möhkəmənəcək və sarsılmaz, qurılmaz olacaqdır.

Respublikamızın rəhbəri göstərmişdir ki, bu baxımdan Elmlər Akademiyası tərəfindən Türkiye Cumhuriyyətinin Prezidenti, hörmətli dostumuz, qardaşımız Süleyman Dəmirelə fəxri akademik adı verilməsi tamamilə əsaslıdır, məqsədəyəngündür.

Dövlətimizin başçısı xüsusi olaraq vurgulamışdır ki, Süleyman Dəmirelin həyat yolu, onun yaradıcılığı, fealiyyəti Azərbaycan xalqına yaxşı məlumdur. O, həm mühəndisdir, həm alimdir, həm də ixtiraçıdır. Ancaq onun elm sahəsindən böyük xidmətləri siyaset sahəsindəki xidmətləridir. Şübhəsiz ki, bütün elmlər cə-

miyyət üçün, xalq üçün, bəşər üçün ehemiyətlidir. Amma siyaset elmi, deyə bilərem ki, en çətin bir sahədir. Siyaset sahəsində həm fealiyyət göstərmək, həm də bu sahədə elmi nailiyyətlərə elde etmək, siyasetin elmi esaslarını mənimsemək və siyaseti bu esaslar üzərində aparmaq böyük məhərət, böyük fitri istedad toledo edir. Bunların hamısı da bizim dostumuz, qardaşımız Süleyman Dəmirelə məxsusdur. 35 ildən artıqdır ki, dostumuz, qardaşımız, hörmətli Süleyman Dəmirel Türkiyə Cumhuriyyətində, onun siyasi hayatında siyasi fealiyyət göstərir, dövlətçilik fealiyyətindədir. Bu dövrde Türkiyə Cumhuriyyətinin, dövlətinin inkişaf etməsi, demokratianın inkişaf etməsi, xalqın səviyyəsinin qalxması və Türkiyə Cumhuriyyətinin dünyada bə qədər görkəmli və tutmasının şübhəsiz ki, hörmətli dostumuz Süleyman Dəmirelənin siyasi, dövlətçilik fealiyyəti ilə bağlıdır.

Ona görə də hörmətli Süleyman Dəmirel siyaset sahəsində dünya miqyasında böyük alımdır, böyük ictimai-siyasi xadim, dövlət xadimidir. O, hörmət edib və gün Azərbaycan Elmlər Akademiyasına galib və Azərbaycan alimləri, elm xadimləri, Elmlər Akademiyasına ona böyük hörmət, ehtiram göstərək akademiyamın fəxri akademiki seçib. Men hesab edirəm ki, bu, tariximizdə parlaq şəhifələrdən biridir. Əmin olduğumu bildirmək istəyirəm ki, bu hadisə xalqlarımız arasında, dövlətlərimiz, ölkələrimiz arasında olan əlaqələrin dənə də inkişaf etməsinə xidmət edəcəkdir və Azərbaycan elmi ilə Türkiyə Cumhuriyyətinin elmini dənə də six bağlayacaqdır.

Görüşələr zamanı dövlətimizin başçısı Prezident Süleyman Dəmireli müşayit edən Türkiyənin iş adamlarını Azərbaycan ilə Türkiyə arasındaki iqtisadi əlaqələrin

bundan sonra irəliyə necə aparılacağı barədə öz sözlerini, fikirlərini deməyə, təkliflərini irəli surməyə çağırmışdır.

İki Prezidentin bu görüşü ölkəmiz üçün çox mühüm olan birgə bayanatla sonuclanmışdır.

Bu birgə bayanat faktiki olaraq Azərbaycan-Türkiyə əlaqələrinin bu soñra qodərki mərhələsini yekunlaşdırılmış və onların perspektivlərini müøyğunlaşdırılmışdır. Program xarakterli bu bayanatda göstərilir: "Ənənəvi dostluq, qardaşlıq, qarşılıqlı anlaşma və səmimiyyət şəraitində keçən görüşlərde Azərbaycan və Türkiye arasında ikitərəfli əlaqələrin inkişafı hərtərəfli müzakirə edilmiş, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır.

Tərəflər, xüsusi olaraq qeyd etmişlər ki, beynəlxalq münasibətlərin dərin transformasiyası mərəz qaldığı bir dövrdə dünyada müsbət dəyişikliklərin, möhkəm sabitliyin mühüm təminatı kimi geniş və cəxərəli əməkdaşlığın əhəmiyyəti obyektiv olaraq artır. Onlar dünya işlərində BMT-nin rolunun güclənməsinə, regional münaqışların aradan qaldırılmasında, global problemlərin həlli yollarının axtarılmasında onun faal iştirakının vacibliyini qeyd etmişlər. Tərəflərin fikrinə görə BMT öz inkişafının yeni mərhələsində, nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq olaraq, beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq sisteminin möhkəmlənməsində aparıcı rol oynamalıdır və xüsusən Təhlükəsizlik Şurasının strukturu günümüzin tələblərinə cavab verməlidir.

Tərəflər, ATƏT-in yekun aktının və Paris xartiyasının müddəalarına tərəfdar oldularını ifadə etmişlər. Onlar öz əalarında və Helsinki prosesinin iştirakçıları olan

diger dövlətlərlə bu prosesin inkişafı üçün əməkdaşlıq etmək əzminde olduğunu bildirmişlər. ATƏT-in müasir Avropada rolu bütün sahələrdə təhlükəsizlik və əməkdaşlığı möhkəmləndirməkdən ibarət olmalıdır ki, bu isə ATƏT mexanizmini daha da təkmilləşdirmək yolu ilə mümkündür.

Tərəflər, beynəlxalq və regional problemlərin həllinin suverenliyə, müsteqilliyə ehtiram, dövlətlərin ərazi bütövlüyüne, sərhədlərin toxunulmazlığına hörmət və daxili işlərinə qarşımamaq prinsiplərinə əsaslanmasının gərəkliyini təsdiq etmişlər. Tərəflər, iki ölkə arasında dostluğunu və hərtərəfli əməkdaşlığı inkişaf etdirmək, möhkəmləndirmək və dərinləşdirmək əzminde olduğularını təsdiq etmişlər.

Tərəflər, Ermənistən Respublikasının Azərbaycana hərbi təcavüzü qətiyyətə pisleyərək, beynəlxalq birləş tərəfindən tənimsiz, sərhədlərin pozulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsiplərini əsas tutaraq, Qaraağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olmasına təsdiq etməklə, erməni qüvvələrinin Azərbaycan Respublikasının işgal olunmuş ərazilərdən təcili və qeyd-şərtsiz çıxarılmasını, Qarabağ münaqışosunu dair BMT-nin və ATƏT-in müvafiq qətnamələrinin icrasını, habelə qacqınların öz doğma torpaqlarına qaytarılmasını nozerde tutan bir təmumi nəticəyə gəlmək tələbini bir daha təsdiq etmişlər.

Türkiyə tərəfi, silah gücü ilə işgal edilmiş torpaqların azad edilməsi istiqamətində faydalı addımlar atılmasının sülhə, sabitliyə və bölgədə əməkdaşlığa mühüm təsir göstərəcəyini bildirmiş və bu baxımdan Ermənistən Respublikasının regionda sülhün və təhlükəsizliyin bərəqər edilməsində xüsusi məsuliyyətini qeyd etmişdir.

Tərəflər, ayrıca olaraq, ATƏT-in Er-

mənistan - Azərbaycan münaqışosının həllinə dair sülü prosesi çərçivəsində Minsk qrupunun bütün üzvlərinin bu sühl prosesinin bütün mərhelelərində birgə iştirak etmesinin vacibliyini qeyd etmişlər.

Azərbaycan tərəfi, ATƏT-in Minsk sühl prosesində qəbul ediləcək qərarlarının həyata keçirilməsində Türkiyənin fəal rol oynamamaq isteyini memnuniyyətlə qəbul etmişdir.

Türkiyə tərəfi, Minsk qrupunun digər üzvləri ilə sənətələşməni daha da artıracağı bildirmişdir.

Tərəflər, Azərbaycanın işgal edilmiş torpaqlarının azad edilməsi, qacqın və kökünlərin öz torpaqlarına qayitmalarının tomin edilməsi, bölgədə ədalətli və möhkəm sülhün yaradılması üçün lazımi regional və beynəlxalq seyrlərin artırılmasının vacibliyini qeyd etmişlər. Türkiyənin beynəlxalq səviyyələrdə Azərbaycana haqlı mübarəzəsində lazımi dəstək verməkdə davam edəcəyi bir daha vurğulanmışdır.

Tərəflər, ayrıca olaraq, Azərbaycanla Ermənistən arasında olan hərbi münaqışada 19 aydan bəri atəşkəs rejiminin davam etməsinə memnuniyyətlə qarşılaşmışlar və bölgədəki problemlərin sülh yolu ilə sürətli həlli üçün beynəlxalq təşkilatlar tərəfindən göstərilən seyrlərin dəsteklənməsinin bölgədə əməkdaşlığın genişlənməsinə və sabitliyə xidmət edəcəyinə əmin olduqları bildirmişlər.

Türkiyə tərəfi, Azərbaycanda qisa bir zamanda iqtisadi, sosial və siyasi sahələrdəki irəliyelər, xüsusile Azərbaycanda serbest bir şəraitdə, çoxpartiyalılıq əsasında keçirilmiş parlament seçkilərini, yeni konstitusiyanın qəbul edilməsini memnuniyyətə qeyd etdikdən sonra, Türkiyənin bu sahələrdə Azərbaycana indiyə qədər olduğu kimi, bundan sonra da hər cür yar-

mi və dəstəyi davam etdirəcəyini bildirmişdir.

Eyni zamanda Azərbaycan tərəfi, bu seçkilərin serbest bir şəraitdə keçirilməsini müşahidə etmək məqsədi ilə Türkiyəden göndərilməş müşahidəcələr qrupunun fəal və obyektiv iştirakçı üçün dərin minnətdarlığını bildirmişdir.

Tərəflər, Xəzər dənizinin Azərbaycan sektorunda, Azərbaycan ilə beynəlxalq neft konsorsiumu tərəfindən imzalanan neft müqaviləsinin həyata keçirilməsinin bölgədə iqtisadi və siyasi sabitlinin bərpaş üçün müstəsna əhəmiyyətini xüsusi qeyd etmişlər və Azərbaycanın beynəlxalq iqtisadi sistem ilə bütünleşməsinə onun zəmin yaradacaq barədə fikir birliyini bir daha təsdiqləmişlər.

Tərəflər, Xəzər dənizinin Azərbaycan sektorundan çıxarılaç İlkın neftin iki istiqamətdə dünya bazarına çıxarılması haqqında Azərbaycan Respublikasının və neft konsorsiumun qərarından məmənənələrin qeyd etmişlər və Azerbaycanın beynəlxalq iqtisadi sistemi ilə bütünleşməsinə onun zəmin yaradacaq barədə fikir birliyini bir daha təsdiq etmişlər.

Tərəflər, iki ölkə arasında siyasi, iqtisadi, sosial və mədəni əlaqələrin dönmədən inkişafını temin etmək və müqavilə və sazişlərin həyata keçirilməsi mexanizmləri ni inkişaf etdirmək və təkmilləşdirmək barədə tədbirələr görülməsinin əhəmiyyətini qeyd etmişlər.

Bu məqsədə tərəflər, xüsusən iqtisadi əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün imkanlar olduğunu qeyd edərək müvafiq nazirlərin rəhbərliyi ilə Türkiyə - Azərbaycan birgə iqtisadi komissiyanının qısa bir vaxtda Bakıda toplanması və Türkiyə - Azərbaycan və Azərbaycan - Türkiyə işgəzar adamlar şuralarının də-

## Heydər Əliyev və Şərqi

da təsirli fealiyyəti üçün lazımi şəraitin yaradılması haqqında razılaşmışlar.

Tərəflər, iki ölkə arasında ticarətin inkişafını tomin etmək və investisiyaları təşviq etmək məqsədi ilə lazımi tədbirlərin görülməsi və iki ölkənin firma və təşkilatları tərəfindən imzalanın müqavilə və protokolların işgəzar hala getirilməsi haqqında eyni fikirlərə sahib oldularını məmənuniyyətlə qeyd etmişlər.

Tərəflər, Türkiye ilə Azərbaycan arasında nəqliyyat və rabitə sahəsində mövcud çatışlıkların tez bir zamanda aradan qaldırılması üçün birgə tədbirlər görülməsinin lizümlüğünü qeyd edərək, Türkiye və Azərbaycan arasında 1 noyabr 1992-ci il tarixində Ankara'da imzalanmış beynəlxalq qurul yolu nəqliyyatı haqqındaki müqavilənin təsdiq sonədlərinin iki ölkə tərəfindən təkmilləşdirilməsini və bu sonədən əsasında həyata keçirilməsini məmənuniyyətlə qeyd etmişlər.

Tərəflər, iki ölkə arasındaki hava nəqliyyatı sahəsində əməkdaşlığın inkişafı məqsədi ilə, Türkiye və Azərbaycanın mülki aviasiya təşkilatlarının bu mövzuda imkanlarını qiyamətləndirmək üçün qısa müddət ərzində bir görüş keçirmək arzusunda olduğunu qeyd etmişlər.

Tərəflər, Türkiye ilə Azərbaycan arasında demir yolu nəqliyyatı sahəsində imkanları qeyd edərək, 1991-ci ilin mart ayında imzalanmış protokola əsasən Naxçıvan Muxtar Respublikasının Sədərək məntəqəsində Araz çayı üzərində demir yolu körpüsünün tikilməsinin, qisa bir vaxtda Türkiye ərazisində dəmiryolu xəttinin çəkilməsinin və goləcəkde Türkiye Respublikasının dəmir yollarını istər Azərbaycan ərazisi ilə, isterse də Orta Asiya respublikaları ilə birləşdirmək imkanlarının əhəmiyyətini vurgulamışlar. Bununla əlaqə-

dar, Bakı sərnişin vaqonları deposunun modernizə edilməsi layihəsinin həyata keçirilməsinin vacibliyini də qeyd etmişlər.

Azərbaycan tərəfi Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olmasına nezər alaraq, Naxçıvan Muxtar Respublikası üçün Türkistandın alınan elektrik enerjisinin gücünün və keyfiyyətinin artırılmasını istəmişlər.

Bununla əlaqədar, tərəflər, 14 iyul 1995-ci il tarixində Antalyada imzalanmış protokolda qeyd etmişlər və bu protokola göstərildiyi kimi, Azərbaycan - Gürcüstan - Türkiye enerji sistemlərinin bir-birinə bağlanması layihələrini hazırlanmaq üçün tezliliklə işçi qrupu yaradılmasının vacibliyini vurğulmuşlurlar.

Tərəflər, ənənəvi dostluq və qardaşlıq münasibətlərinin genişləndirmək əzminde olduğunu bir dəfə təsdiq edərək, Türkiye Radio-Televiziya Təşkilatının TRT-1 televiziya programının Azərbaycan Respublikasının bütün əraziləsində yayılmasını təmin etmək məqsədilə, iki ölkə arasında bu sefər zamanı imzalanın sazişin hər iki ölkə və bu ölkələrin xalqları arasındaki anlaşma və əlaqələrin möhkəmənməsi yolunda dəfaylı olacağına qeyd etmişlər.

Tərəflər, iki ölkə arasında 28 fevral 1992-ci il tarixli viza haqqındaki sazişini əsas tutaraq 28 noyabr 1995-ci il tarixində məktublar müraciətindən sonra viza məsələlərinin əsaslaşdırılmasını məmənuniyyətlə qeyd etmiş və bu razılığın iki ölkə vətəndaşlarının gedis-gelisini əsaslaşdıracağına ümidi etdiklərini bildirmişlər.

Azərbaycan tərəfi, Azərbaycan Respublikasının Ankarakadə sofiiriyyin diplomatiyik şəhərcikdə müvafiq yer ayrılmamasına razılıqla qeyd edərək, bunun müqabilində Türkiye Respublikasının Bakıdakı sofiiriyyi üçün şəhərin münasib yerində yetərli sahə

## Heydər Əliyev və Şərqi

ayrılmısını qəbul etmişdir.

Tərəflər, Türkiye ilə Azərbaycan arasında yaxşı münasibətlərin regionun digər ölkələri üçün nümunə olması arzularını təsdiq edərək, bu ölkələri hər sahədə əməkdaşlığı genişləndirməyə dəvet etmişlər.

Türkiyənin Prezidenti Süleyman Dəmərəl Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Türkiye'ye rəsmi sefər əvvəlki dəvətini bir dəfə təsdiq etmişdir.

Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmərəl Azərbaycana ziyarət zamanı ona və Türkiye heyətinə göstərilən məhrəbənlilik və qonaqpərvərlilik görə Azərbaycan tərəfənə və bütün Azərbaycan xalqına derin təşəkkürün bildirmişdir.

Rəsmi görüşlərin sonunda həmişə olduğuları kimi birgə mətbuat konfransı keçirilmişdir. Konfransda Prezidentlər ikilərsiz münasibətlər, həm də beynəlxalq aləmdə gedən proseslər haqqında danışıqlar aparıldığı boyan etmişlər. Bütün bədən danışıqların mərkəzində Ermənistannın Azərbaycana təcavüzünün qarşısının alınması və bu təcavüz notecisində əlkəmizin ərazilisinin 20 faizindən çoxunun işğal olunması, zəbt edilmiş torpaqlardan bir milyondan çox vətəndaşımızın yurdundan didərgin düşməsi məsələlərinin müzakirəsi durmuşdur. Onlar qeyd etmişlər ki, tərəflər eyni fikirdərlər ki, bu problem - Azərbaycan üçün on ağır, çətin problem, eyni zamanda qardaş Türkiye Respublikasını da həddindən artıq narahat edən problem sülh yolu ilə həll olunmalıdır və onlar sülh yoluna üstünlük verirlər.

Böyük Sülh Sazişinin əldə olunması üçün Türkiye və Azərbaycanın şəhərləri ondan ibarətdir ki, Ermenistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqla-

rından çıxarılmalı, əlkəmizin ərazi bütövlüyü təmin olunmalı, didər-gin düşməs bir milyondan artıq vətəndaşımız öz yerlərinə qayitmalıdır. Dağılıq Qarabağ problemini həll etmək üçün bununla yanaşı Azərbaycanın tərkibində, Azərbaycanın ayrılmaz hissəsi olaraq Dağılıq Qarabağın müəyyən status verilmesi məsəlesi də müsbət münasibət göstərilməsidir. Sülhün əldə olunması üçün aparılan danışıqlar sürətə getməlidir ki, təzliklə notecə versin. Çünkü Azərbaycan "nə sülh, nə müharibə" veziyətindən üzün müddət qala bilmez.

Danışıqlarda iqtisadi əlaqələrimizin inkişaf etdirilməsi barədə də səhəbət aparılmış, onların genişləndirilməsi qərara alınmışdır. Bütün sahələrdə - tohsil, mədəniyyət, insani əlaqələr və bütün başqa sahələrdə münasibətlərimizin yaxşı olması göstərilmiş, ancaq daha da yaxşılaşması üçün cəhdləri artırmaq nəzərdə tutulmuşdur.

Türkiyə Prezidenti Süleyman Dəmərəl ilə Azərbaycan ictimaiyyəti nümayəndələrinin görüşündə Prezident Heydər Əliyev bayan etmişdir ki, bu günlər Türkiye - Azərbaycan dostluğun və qardaşlığı yeni bir yüksək zirvəyə qalxıbdır.

Azərbaycan Prezidenti qəlqəlümüz böyük dəstə Süleyman Dəmərəl haqqında aşağıdakı ürək sözlərini bildirmişdir: "Hörəmtli Süleyman Dəmərəl ilk dəfə Türkiyənin Baş Naziri seçiləndən sonra il xarici soñorlarından birini Sovet İttifaqına etmişdir. Sovet İttifaqına ziyarət edərən Azərbaycana gəlmışdır. Bu, 1967-ci ildə olmuşdur. Yəni ilk dəfə Baş Nazir olarkən o, Azərbaycana maraq göstərmiş, Azərbaycana gəlmək istəm və gəlməşdir. Xatirimdədir, o günlər Azərbaycan vətəndaşları, xalqımız hörəmtli Süleyman Dəmərəli öz doğma qardaşı kimi qarşılıy-

di. Oluşqua mehriban, hərəketli bir münasibət var idi. O vaxt bizim ilk tanışlığımız oldu. Mən hiss edirdim ki, hörmətli Süleyman Dəməirələrə Azərbaycana gəlməyindən nə qədər məmənndur və Azərbaycanı görmək onun üçün nə qədər əhəmiyyətlidir.

Sonrakı dövrədə Azərbaycan ilə hörmətli Süleyman Dəməirələ arasında olan münasibətlərdə böyük fasile dövrü olubdur. Məlumdur ki, o vaxt Azərbaycan müstəqil dövlət deyildi, Sovetlər İttifaqının tərkibində müttəfiq respublika idi. Azərbaycanın xarici ölkələrlə bilavasitə əlaqə saxlamağa imkan yox idi. Türkiyənin Baş Naziri nə qədər istəsəydi də, Azərbaycanla əlaqə qurmağa ona da imkan verməzdilər. Nehayət, bu imkan əldə edildi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqiliyinə nail oldu. Türkiye Cumhuriyyəti Azərbaycanın dövlət müstəqiliyini təntyan İlk xarici dövlət oldu. Bu da məhz hörmətli dostumuz Süleyman Dəməirəlin fəaliyyəti, onun Azərbaycana münasibəti noticisində olmuşdur. Bündən sonra əlaqələr xox yaxın olmuş, Türkiye Cumhuriyyəti ilə Azərbaycan Respublikası arasında əlaqələr inkişaf etməyə başlamışdır. Hörmətli Süleyman Dəməirələ Azərbaycana dəim diqqət yetirmiş, qayğı göstərmüşdür.

1992-ci ildə hörmətli Süleyman Dəməirələ Azərbaycana ikinci dəfə gəlmışdır, bu vaxt Azərbaycan müstəqil dövlət idi. Doğrudur, o vaxt Azərbaycan müstəqiliyinin ilk aylarını yaşıyordı. Azərbaycanda qarşılaşmış bir vəziyyət var idi, daxili siyasi proseslər çox gərgin idi. Məhz bələ bir vaxt, bələ bir zamanda hörmətli Süleyman Dəməirələ ölkəmizə gəlməklə bir daha Azərbaycana öz hörmət və ehtiramını bildirmiş və bu da öz faydasını göstərmmiş, öz nəticəsini vermişdir.

Nehayət, dünən biz Türkiyə Cumhuriyyətinin Prezidenti, hörmətli Süleyman Dəməirələ əziz bir qonaq kimi qəbul etmişik, bağımıza basmışıq, qucaqlamışıq. İki gündü ki, bərabərlik, bir yerdayıq. Güman edirəm ki, bu qisa bir zamanda hörmətli Süleyman Dəməirələ və onu müşayiət edən nümayəndə heyəti, onunla bərabər Azərbaycana gəlmış türkiyeli qardaşlarımız respublikamızın bu günün ilə tanış ola biliblər. Çox şey görübələr. Yəqin ki, gördükleri haqqında özləri məmənidirlər və nəticə çıxarımlıdırlar. Ancaq bir şeyi mən də qeyd etmek istəyirəm. Harda olmuşuqsa, hansı kükəndən, meydandan keçmişikse, havanın yağışlığı olmasına baxmayaraq, insanlar, vətəndaşlar, bacılıklar, Bakının sakinləri küçələrə, meydanlara çıxıblar - məhz hörmətli qonağımızı, dostumuzu, Süleyman Dəməirəli görmək, onu salamlamaq, ona öz hörmət və ehtiramını yetirmək, ona el etmek üçün, ona öz təbəssümələrini, sevincərini bildirmək üçün. Mən bunların şahidiyəm. Bunlar təbiidir. Çünkü bunlar hamısı xalqlarımız arasında olan, əsrlərdən-əsrlərə keçmiş dostluq, qardaşlıq əlaqələrinin ifadəsidir. Bunlar hamısı Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının Türk-yəye, türk dünyasına və türk dünəsinin böyük şəxsiyyəti, böyük lideri Süleyman Dəməirələ olan hörmət və ehtiramının ifadəsidir.

Respublikamız müstəqillik qazanandan sonra hörmətli Süleyman Dəməirəlin Azərbaycana göstərdiyi qayğı və diqqət haqqında, onun etdiyi yardımçılar haqqında çox danışmaq olar. Bir sözələ, onu demək istəyirəm ki, o, həmisi Azərbaycan üçün doğma qardaş olubdur və öz qardaşlıq münasibətini daim ifadə edibdir, bildiribdir, göstəribdir, əməli surətdə səbut edibdir."

serbest münasibət yaratmaq imkanı əldə etmişik.

70 il ərzində bizim Türkiyə ilə əlaqələrimiz bağlı, qapalı olubdur. Biz böyük həsratlı Türkiyəyə baxmışıq, Türkiyədə gedən proseslərə izləmişik. Çoxlarının qohum-əqrəbəsi orada olubdur. Orada yaşayınanların qohum-əqrəbəsi Azərbaycanda olubdur. Bir-birindən ayrı düşübələr. Bəziləri bəlkə də öz arzularını yerinə yetirmədən dünyasını dayışib. Ancaq nehayət, bütün bunlar aradan götürüldü. Sərhədlərimiz açılan kimi, Azərbaycan müstəqillik qazanın kimi xalqlarımızın dərhal bir-birinə bağlandı. 70 illik bir ayrılıq sənki heç olmamışdır. Bəzən düşünürsən ki, biz ələ daim bir yerde olmuşuq, bir yerde yaşamışıq. Yəni daxili, mənəvi əlaqələrimiz, hissiyatlarımız bir-biri ilə o qədər bağlıdır ki, 70 illik ayrılıq bizi heç də ayıra bilməyib və guman edirəm, bundan sonra heç vaxt ayıra bilməz. Çünkü artıq Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlət kimi Azərbaycanın yeni konstitusiyası qəbul olunub. Azərbaycanda ilk demokratik parlament seçkiləri keçirilib, yeni parlament yaranıbdır. Yəni bu dörd il müddətində Azərbaycanda gedən ağır proseslər nəticəsində artıq dövlət-hakimiyyət orqanları formalasılıbdır, bərəqərər olubdur, Azərbaycanı idarə etməyə və Azərbaycanın bütün ölkələrə münasibətlərinə yaradarken biz birinci növbədə Türkiyə ilə olan münasibətlərimizi daha da inkişaf etdirməyə çalışırıq və bundan sonra da inkişaf etdirəcəyik.

Bu gün hörmətli Prezident Süleyman Dəməirəl ilə mən Azərbaycan ilə Türkiye arasında dostluq, qardaşlıq əlaqələrinin inkişaf etdirilməsinə həsr olunmuş birgə bəyanat imzaladıq. Bizim ölkələrimiz arasın-

da indiyədək bir sıra sazişlər, müqavilələr, sənədlər imzalanıb. Biz onları hayata keçirməliyik. Ancaq bu gün birgə bəyanatı imzalayarkən bir daha təsdiq etdi ki, həm Türkiyə Cümhuriyyəti, həm də Azərbaycan Respublikası inдиya qədər imzaladıqları sazişlərə, müqavilələrə sadıqdlırlar və bundan sonra da əlaqələrini inkişaf etdirməyə əzmələr çalışacaqlar.

...Türkiyə Cümhuriyyəti, onun neft şirkəti bizim böyük neft müqaviləsinin üzvüdür. Orada Türkiyənin böyük payı var. Biz Türkiyə ilə bu sahədə əməkdaşlıq edirik və bundan sonra da edəcəyik. Güman edirəm ki, bu əməkdaşlıq iqtisadiyyatımızda qarşılıqlı suradə faydalı olacaqdır.

Iqtisadiyyatımızın digər sahələrinə də maraq göstərənlər və onlara tanış olmaq istəyənlər var. Biz hamını dəvət edirik. Bu gün Türkiyənin iş adamlarının böyük bir qrupu ilə aparılan səhbbətlər, onların verdiyi məlumatlar onu göstərir ki, ar-tıq Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi əlaqələr inkişaf edir, irəliyə gedir və bu əlaqələrin çox gözəl galocayı var."

Nitqində Dağılıq Qarabağ probleminə də toxunan ölkəmizin başçısı bildirmişdir ki, bu ağır, çatın məsələnin, vazifənin həll olunmasına biz Türkiyə Cümhuriyyətinin, onun rəhbərlərinin və şəxson hörməti dəstumuz Süleyman Dəməriəlin yardımını, dəsteyini daim hiss edirik. Ümidvar olduğunu bildirmişdir ki, bu iki gün müddətində Azərbaycanla tanış olandan, qacqınların vəziyyətini görəndən, Azərbaycanın sülh-sever olduğunu bir daha inanadan sonra həm Prezident Süleyman Dəməriəl, həm də Türkiyənin digər rəhbər şəxsləri və Türkiyə Cümhuriyyəti Azərbaycanın bu vəziyyətdən çıxmazı üçün daha təsirlili addımlar atacaqdır.

Bələliklə, dövlət başçımızın göstərdi-

yi kimi bu səfər tarixi bir ziyarət oldu və əlaqələrimizin inkişafına öz töhfələrini verməyə başladı.

\*\*\*

1996-ci il də əlaqələrimizde yeni-yeni əroləyişlərin meydana gəlməsi ilə səciyyələndi. Hələ yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti Mustafa Kəlemli canablarını Türkiyə Böyük Millət Məclisinin sedri seçilməyi münasibətə təbrik etdi, 12-16 mart 1996-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Parlament sədrinin rəhbərliyi ilə Naxçıvanın Parlament və hökumət nümayəndə heyəti Ankarada səfərə oldu, Türkiyə Respublikasının Prezidenti S. Dəmirəl və Baş Naziri M. Yılmaz Naxçıvan Muxtar Respublikasının nümayəndə heyətini qəbul etdilər.

\*\*\*

23-26 mart 1996-ci il tarixlərində Ankara keçirilən IV "Türk dövlətləri və toplumlarının dostluq, qardaşlıq və əməkdaşlıq" qurultayının işində iştirak etmek üçün Azərbaycan Respublikasının 25 nəfərlik nümayəndə heyəti Ankaraya səfər etmişdir.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti canab Heydər Əliyevin dəvəti ilə Türkiyə Respublikasının Baş Naziri M. Yılmaz və onu müşayiət edən nümayəndə heyəti 1996-ci il aprel ayının 14-dən 15-dək Azərbaycan Respublikasında rəsmi səfərə oldu. M. Yılmaz Azərbaycan Respublikasının Prezidenti canab Heydər Əliyev tərəfindən qəbul edildi. O, digər rəsmi şəxslərə də görüşlər keçirdi. Səfərin yekunu olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Türkiyə Respublikasının Baş Naziri M. Yılmaz "Azərbaycan-Türkiyə Birgə Bəyanatı"-ni imzaladılar.

Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Türkiyənin Baş Naziri Mesud Yılmazla birgə mətbuat konfransında Azərbaycan Prezidenti bildirdi ki, danışçılar zamanı biz bir çox məsələlər müzakirə etmişik. Birinci növbədə Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və genişləndirilməsi haqqında müzakirələr aparıldı. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Türkiyə - Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün müstərek komissiya yaradıldı. Bu komissiyanın sədrləri Azərbaycan tərəfindən Baş Nazirin müavini Abid Şərifov, Türkiyə tərəfindən isə Enerji Naziri canab Nüsni bey teyin edildilər. Onlar artıq işə başlayıblar və bir çox müzakirələr aparılırlar.

Görüşdə Türkiyə - Azərbaycan iqtisadi əlaqələrinin bütün sahələrinə nəzarə salındı və belə qənaətə gelindi ki, bu əlaqələr inkişaf etdirilməli, genişləndirilməlidir.

Türkiyə və Azərbaycan üçün çox mühüm məsələ olan Ermənistan - Azərbaycan hərbi münaqışəsi də bizim danışçıların, müzakirələrin mərkəzində oldu. Tərəflər və barehə də eyni fikirdədir. Türkiyə Azərbaycan Respublikasının haqq və ədalət işini müdafiə edir. Baş Nazir Mesud Yılmaz tərəfindən bu fikirlərin bir dala beyan edilməsi bizim üçün çox əhəmiyyətli oldu.

Həm Türkiyə tərəfi, həm də Azərbaycan tərəfi eyni fikirdərdir ki, sülh danışqları Minsk qrupu çərçivəsində və ayrı-ayrı böyük dövlətlərinin - ABŞ-in, Rusiyanın, Türkiyənin vəzifəciliyi ilə davam etdirilməlidir. Bu məsələ sülh yolu ilə həll olunmalıdır.

Bütün bunlarla yanaşı görüşlərdə bəy-nəlxalq məsələlər də gözən keçirildi. Bö-

lgədəki və dünyadaki vəziyyət müzakirə edildi. Prezident ölkələrimiz arasında mövcud dostluq əlaqələrə toxunaraq çox düzgün olaraq göstərdi ki, "Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin en müüm cəhəti ondan ibarətdir ki, bir çox bəy-nəlxalq məsələlər də biz eyni münasibət göstəririk. Bütün bəy-nəlxalq məsələlərin həll olunmasında bir-birimizə yardım edir, destək veririk".

Gələcək əməkdaşlıq məsələlərinə toxunan Prezidentimiz göstərdi ki, Azərbaycan ilə Türkiyənin iqtisadi əməkdaşlığının çox gözəl gələcəyi var. Bu əməkdaşlıq sahəsində çox dəyərlər addımlar atmış. Xüsusən, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarından müstəker istifadə olunması üçün biz Türkiyə ilə əməkdaşlıq edirik. Məlumdur ki, 1994-cü ilin sentyabrında imzalanan böyük neft müqavilənin iştirakçılarından biri də Türkiyə Cümhuriyyətinin "Türk Petrolları" şirkətidir. Onu da qeyd etmək lazımdır ki, həmin müqavilə imzalandıqdan sonra biz Türkiyə neft şirkətinin konsorsiumda olan payının 5 faiz artırılmış və Türkiyə konsorsiumda artıq özünəməxsus yer tutubdur.

İlkin neftin ixracı üçün iki boru kəmərinin çəkilməsi məsələsinə toxunan dövlətimizin başçısı qeyd etdi ki, bu məsələdə də biz Türkiyə ilə daim əməkdaşlıq etmişik. Nəticədə Azərbaycanın ilk inkinin ixracı üçün iki boru kəmərinin - Rusiya ərazisi vasitəsilə Qara dəniz sahilindəki Novorossiysk limanına və Gürçüstən ərazisindən keçməklə Türkiyənin Supsa limanına kəmərlərin çəkilməsi haqqında qərarlar qəbul etmişik. Bu qərarları hazırlayarkən, qəbul edərkən Türkiyə Cümhuriyyətinin mənafələrini də nəzərə almış, onunla əməkdaşlıq etmişik və həmin

## Heydər Əliyev və Şərq

qərarlar birgə əməkdaşlığımızın nəticəsidir.

Bizim bundan sonra da əməkdaşlıq etməyimiz üçün yaxşı imkanlar var, özü də təkcə nefi sonayesi yox, başqa sahələrdə də imkanları var. Türkiyin iş adamları Azərbaycanın göllərlər. Azərbaycanda ictimai-siyasi vəziyyət sabitləşibdir. Biz buna tam zamanat vermişik və Azərbaycanın Prezidenti kimi mən bu gün bir daha zəmanət verirəm. Türkiyin iş adamlarını ölkəmizdə müstəkrək iş görməyə davət edirim.

Dövlətimizin başçısı ümidi var olduğunu bildirdi ki, iqtisadi əməkdaşlığı, elm, mədəniyyəti sahəsindəki, bütün başqa sahələrdəki əməkdaşlığımız və xüsusən beynəlxalq aləmdən Türkiyə - Azərbaycan əməkdaşlığı, Qafqazda sülhün, əmin-amanlığın bərqrər olması üçün etdiyimiz əməkdaşlıq və nəhayət, Azərbaycan Respublikasının ərazi bütövlüyünü temin etmək, ölkəmizi xarici tacavüzdən qurtarmaq üçün əməkdaşlıq - bunların hamisi birlikdə Türkiyə - Azərbaycan dostluğunun, qardaşlığının голоsəkde də inkişafını temin edəcəkdir. Qeyd etdi ki, bizim dostluğumuz, qardaşlığımız böyük sınaqlardan keçib və bu gün də belə sınaqlardan keçir, Çünki bu dostluq və qardaşlığımıza kom baxanlar, buna qışqanınlar, mane olmaq istəyənlər də var. Həm daxilə, həm də xaricdə dostluğumuzu, qardaşlığımızı ləkəlemək istəyənlər də var. Amma qoy hamı bilsin ki, heç bir qüvvə, heç kos buna mane ola bilməyəcəkdir. Türkiyə - Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, obədidir.

Türkiyə - Azərbaycan əlaqələrini nəzərdən keçirdikdə, elə Prezidentimizin nitqinin məzmununa diqqətlə nəzər saldıqda görür ki, Azərbaycan Prezidenti həmişə hesab etmişdir ki, Türkiyə ilə biziş dostluğumuzun, qardaşlığımızın böyük

gələcəyi var. Ona görə heç də təsədüfi deyildir ki, bir çox problemlərin həlliində Türkiyoni ölkəmize arxa və dayaq hesab edirik. Türkiyədə gedən prosesləri və 70 il müddətində dövlət quruluşunda əldə olunmuş nailiyetləri isə özümüz üçün örnək hesab edirik. Bu təcrübəndə, əldə olunan nailiyetlərden Azərbaycanın xüsusiyyətlərinə uyğun istifadə etməye çalışırıq. Türkiyədə artıq heyata keçirilən demokratiya, insan azadlığı, sərbsət bazar iqtisadiyyatı, səz azadlığı və s. təcrübələrdən yaranmağa çalışırıq. Prezidentimizin dəfələrlə bəyan etdiyi kimi, bunların hamısı Azərbaycanda bərqrər olmaqdadır.

Ölkəmizin başçısının qeyd etdiyi kimi, biz indi dünya demokratiyasının əldə etdiyi nailiyetlərden istifadə edərək bu prinsipləri daha da möhkəmləndirir və inkişaf edirik. Bizim üçün tarixi, milli ənənələrimizə görə çox yaxın olan Türkiyənin təcrübəsindən səmərələr istifadə etməye çalışırıq. Biz isteyirik ki, Türkiye gündən-günə möhkəmləşsin, ərtəsin, inkişaf etsin. Türkiye dünya miqyasında öz nüfuzunu nə qədər qaldıracaqsə, Azərbaycan üçün, bütün türk dünyasına mənşəb olan ölkələr üçün o qədər gərəklə olacaqdır. Prezidentimizin dəfələrlə qeyd etdiyi kimi, buna görə de Türkiyənin nailiyetlərini biz özümüzün doğma nailiyetimiz hesab edirik və hər bir nailiyete, irəliliyəşə hər bir tərəfəndə kimi sevinirik.

Biz həmişə ümid etmişik ki, Türkiyə Cumhuriyyəti, Türkiyə eliözüne dəst, qardaş olan Azərbaycan xalqının, Azərbaycan Respublikasının qayğıları ilə daim yaşayacaq, bu qayğıları öz qayğıları biləcək, Azərbaycanın gələcəyə olan ümidiyi öz ümidi hesab edəcəkdir.

\*\*\*

Bu səfər zamanı Türkiyə Respublikası-

## Heydər Əliyev və Şərq

sının Baş Naziri Məsud Yılmaza M.Ə.Rəsulzadə adıma BDU-nun fəxri doktoru diplomu təqdim edildi. Mərasimdə ölkəmizin başçısı da iştirak edirdi.

Türkiyə Respublikasının Baş Naziri Məsud Yılmaz Sabunçu rayonundakı 6 saylı texnik peşə məktəbinin yataqxanasında yaşıyan Füzuli, Cəbrayı, Zəngilan qazqançıları ilə də görüş keçirdi. Görüşdə çıxış edən möhtərem Prezidentim Türkiyənin rəsəd roluna önmə verərək demişdir ki, biz Türkiyəni, Türkiye xalqını, Türkiye Cumhuriyyətinin rehbərələrini, başçularını öz yarımuzda, özümüzələrə bərabər görüürük. Bu, bizim üçün böyük təşkinlidir, dayaqdır, cinsi zamanda böyük yardım və köməkdir. Bütün tədbirlərde, beynəlxalq təşkilatlarında apardığımız danişqılarda Türkiyə Cumhuriyyətinin nümayəndəleri, Türkiye hökuməti həmişə bizimle olub, bizimlə birlikdə bütün tədbirlərin aparılmasına çalışıblar... Türkiye ilə Azərbaycan arasında olan dostluq əlaqələri Azərbaycanın bu vəziyyətdən çıxması üçün çox böyük ehamiyyətli amildir və Türkiye bütün bu işlərimizdə bizim üçün dayaqdır.

Beləliklə, qardaş Türkiyənin rehbərələrindən birinin ölkəməzə sefəri başa çatdı. Bu səfər siyasi əlaqələrimizlə yanaşı iqtisadi əlaqələrimizdən daha da genişlənməsi üçün yeni bir impuls oldu.

\*\*\*

Yeri gəlmışken onu da qeyd etməyi vacib sayıraq ki, Azərbaycan Prezidenti Türkiyə ilə olan iqtisadi əlaqələrimizə həmişə böyük diqqət və qayğı ilə yanaşmışdır və yanaşmadı. Dövlət başçımız bu əlaqələri inkişaf etdirmək üçün qarşıda gözənlənən perspektivlərin öyrənilməsini də çox zəruri sayıb. Buna görə də o, daim Türkiyədə və Azərbaycanda bələ tədbirlərin keçirilməsini alqışlayır, onların keçiril-

məsində bilavasitə iştirak vacib sayıb. İqtisadi sahədə əməkdaşlığımızın perspektivlərinin elmi bazasının yaradılmasını gələcək uğurlarımızın əsaslarından biri kimi qiymətləndirir.

Onun göstərişi ilə 30 may 1996-cı ildə keçirilən Azərbaycan - Türkiyə iqtisadi əməkdaşlığının perspektivlərinə həsr olunan konfrans da bu qəbildəndir. Türkiye ilə Azərbaycan arasında iqtisadi əlaqələrin problemlərinin dərinlənərək araşdırılması, ölkələrimiz arasındaki dostluq, qardaşlıq münasibətlərinin, əsasını, özyəni təskil edən bu əlaqələrin inkişaf yollarının və istiqamətlərinin müəyyənləşdirilməsi bu konfransın əsas məqsədi, qayəsi idi. O dövrdə başqa sahələrdə əldə etdiyimiz nailiyetlərə iqtisadiyyat sahəsində qazandığımız nailiyətlər müqayisə edilərək, iqtisadiyyatdakı nailiyetlərimiz xeyli geridə qaldığı açıq şəkildə müşahidə olundur. Bu geriliyin sebəblərini araşdırmaq və onları aradan qaldırmak üçün tərəflər arasında açıq dialoqun qurulması, hər iki tərəfin bir-birini dinləməsi, buraxılan səhvlərin üzə çıxarılması və onların aradan götürülməsi yollarının müəyyənləşdirilməsi günün telebi idi. Xarici iqtisadi əlaqələrimizdə Türkiyəyə üstünlük verilməsi həm də xalqın istəyindən doğan bir arzu idi. Və bütün bunlar mütləq nəzərə alınmalıdır idi. Bu baxımdan ölkəmizin başçısının konfrans iştirakçıları qarşısındakı çıxışı çox seciyyəvidir. Çıxışda bütün bu məsələlərin həm görünən, həm də görünməyən tərəflərin geniş işlənildir, iş adamlarının qarşısına konkret vəzifələr qoyulur, iqtisadiyyatımızın hansı sahələrində investisiya imkanlarının istifadə edilməsinin ölkəmiz üçün lazımlı olduğu açıqlanır. Bu çıxışda deyilirdi:

## Heydər Əliyev və Şərq

...Mən hesab edirəm ki, Türkiyənin həm dövlət dairələri, həm də iş adamları Azərbaycanda iş görməyi yalnız iqtisadi mənşətlərə bağlamamalıdır. Şübhəsiz ki, iqtisadi mənşə olmasa, iqtisadi əlaqələr də olmayaçdır. Bu, aydınlaşdır. Ancaq Azərbaycan ilə Türkiye arasında olan əlaqələrin xüsusi xarakterini nazərə alaraq Azərbaycana gələn hər bir iş adamı, respublikamızı sərmaya qoymaq isteyən iş adamı və dövlət dairələrindən əlkənlərimiz arasındaki iqtisadi əlaqələri qorumağa məsul şəxslər görək bilsinlər ki, bu, Türkiyə ilə başqa əlkələr arasında olan iqtisadi əlaqələr deyil, bunun iqtisadi cəhətlərdən çox böyük mənəvi cəhat var. Bu mənəvi cəhəti heç vaxt unutmaq lazımlı deyil. Mən demirəm ki, bu mənəvi cəhət həmişə nəzərə alınmalıdır. Ancaq Azərbaycanın iqtisadiyyatı ayaq üstündə duran qədər, respublikamız bu iqtisadi problemlərin həll edilməsi dövründən keçib gedənə qədər görək bu, Türkiyədə nazərə alınsın.

Mən açıq danışırıam, çünkü biz qardaşlıq. Qardaş ilə qardaş arasında səhəbat tamamilə açıq olmalıdır. Ona görə də mən ərk edirəm və bu sözləri də ərkə deyirəm. Bunu bir də ona görə deyirəm ki, mən bu işləri izleyirəm, görürəm ki, Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi əlaqələr öksər ticarət əlaqələrindən ibarətdir. Şübhəsiz ki, ticarət də olmalıdır və biz ticarət əlaqələrini bundan sonra da inkişaf etdirməliyik. Bu, necə deyirlər, iqtisadi əlaqələrin başlangıcıdır. Ticarət əlaqələri olmasa, başqa əlaqələr də olmayaçdır. Ancaq Türkiyə ilə Azərbaycan arasında əlaqələr tezə ticarət əlaqələri ilə bitməməli, məhdudlaşmamalıdır. Şübhəsiz ki, Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr respublikamızı sərmaya qoymaq, ölkəmizdə müştərək iş görmək, müştərək iş-

lər nəticəsində həm mənşət götürmək, həm də Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməkden ibarət olmalıdır. Siz bilirsiz, mən bunu hamiya deyirəm, bu gün isə Türkiyədən gələn qonaqlarımıza müraciət edərək deyirəm ki, indi Azərbaycan öz iqtisadiyyatında, ictimai-siyasi hayatındə keçid mərhələsini yaşıyır. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur. Azərbaycanın cəmiyyəti demokratik cəmiyyət, hüquqi dövlət, azad, sərbəst cəmiyyət kimi formallaşır. Azərbaycan keçmiş iqtisadi sistemdən imtina edərək öz iqtisadiyyatını bazar iqtisadiyyatı əsasında qurmağa çalışır, bu barədə tədbirlər görür. Bunun üçün biz iqtisadi islahatlar hayata keçiririk, keçmiş iqtisadiyyat formasından tamamilə imtina edirik. Bunlar hamısı indi Azərbaycanın iqtisadiyyatının keçid dövrünü təşkil edir.

Bu keçid dövrü hər bir ölkədə çətin olur. Türkiyənin bugünkü iqtisadiyyatı ela anadangolmə belə olmayıb ki! Türkiyə iqtisadiyyatının 20, 30, 40 il bundan əvvəlki vəziyyətini biz bilirik, bunların hamisini təhlil etməyə imkanımız var. Türkiyə də böyük keçid dövrü keçirir. Ancaq iş burasındadır ki, Türkiyədə heç vaxt nə sosialist iqtisadiyyatı, nə de kommunist ideologiyası, quruluşu olubdur. Türkiyənin özünəməxsus cürbəcür sistemləri olubdur. Amma bu sistemlərin hamisini şəxsi mülkiyyət həmişə olubdur. Şəxsi mülkiyyət, sahibkarlıq Türkiyədə heç vaxt yasaq edilmişib. Bunlar hamısı Türkiyədə olub, Türkiyənin heyatında gedən proseslərin də keçmişdən qədər çətin, ağır olduğunu biz bildirik. Türkiyənin iqtisadiyyatını bu yüksək səviyyələrə getirmiş insanlara biz daim hörmət və cəhtiramızı bildiririk. Ancaq isteyirik ki, Türkiyədəki dostlarımız, qardaşlarımız respublikamızın bu keçid

## Heydər Əliyev və Şərq

dövrünün nə qədər mürəkkəb, çətin olduğunu daha dərindən duysular və bununla əlaqədar olaraq da Azərbaycan - Türkiyə iqtisadi əlaqələrini yaratımlar.

...İndi Azərbaycanda ictimai-siyasi vəziyyət tamamilə sabitdir, normaldır. Dövlət öz qüdrətini bütün dünyaya nümayiş etdiribdir. Dövlət Azərbaycanın bütün orazisində hakimdir. Ölkədə dövlət quruculuğu prosesi gedir. Belə bir haldə Türkiyə ilə Azərbaycan arasındaki əməkdaşlıq dəha də geniş olmalıdır. Yeni Türkiyənin iş adamlarının Azərbaycana sərmaya qoyması bizim üçün çox lazımdır. Bu, həm Türkiyə üçün, həm də Azərbaycan üçün iqtisadi cəhətdən çox əhəmiyyətli təşkil edir.

Türkiyənin "Qoq grupu" şirkəti respublikamızda böyük bir supermarket tikib, gözəl ticarət mərkəzi yaradıb. Hörmetli Baş Nazir Mesud Yılmaz Azərbaycanda səfərdə olarkən mən özüm de onuna birləikdə həmin ticarət mərkəzinin açılışında iştirak etdim. Amma yene də, bu, ticarətdir. Bəs istehsal yaratmaq, müştərək iş görmək üçün nə işlər görürlüb? Bilirsiniz, men bunların hamisini ona görə deyirəm ki, Türkiyə böyük iqtisadiyyata malikdir. Türkiyədə iqtisadiyyat, istehsal çox yüksəklərə qalxır. Bu ölkənin böyük imkanları vardır. Şübhəsiz ki, Türkiyə bu imkanlardan dönyanın her yerində geniş istifadə etmək istəyir, ancaq bu, Azərbaycanda da hayata keçirilməlidir. Bu işləre keçmiş vaxtlarda olduğu kimi, cəhiyyatla, müyyən qədər qorxu hissi ilə yanaşmaq halları geride qalmalıdır.

Biz elan etmişik ki, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir. Biz bunu heyata keçiririk. Elan etmişik ki, her bir şirkət göilib Azərbaycanda mülk ala bilər, mülk sahibi ola bilər, özülləşdirmədə iştirak edə bilərlər. Yaxud mən Azərbaycandakı böyük se-

naye müəssisələrinin xarici şirkətlərin idarəsinə verilməsi barədə forman imzalamışam. Artıq bu sahəde bir neçə təklif var və yənə də təkliflər gelir. Biz bunları alqışlayırıq. Ancaq bu işlərde Türkiyə birinci sıradə olmalıdır.

Dünya iqtisadiyyati ile bizim six bağlanımağımızı nümayiş etdirən en böyük amil ondan ibarətdir ki, 1994-cü ilin sentyabrında Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarından müştərək istifadə edilməsi barədə böyük bir müqavilə imzalandı. Ona "Ösrin müqaviləsi" deyir. Bu müqavilədə Türkiyənin neft şirkəti de iştirak edir. Men bu gün açıq demek isteyirəm ki, Türkiyənin neft şirkəti Azərbaycan öz müstəqilliyini əldə edən zaman, xüsusun burada Xalq Cəbhəsi həkimiyətdə olduğu vaxt, bu müqavilənin hazırlanmasının en fəal iştirakçılarından biri olmuşdur. Ancaq bu müqavilədə Türkiyənin yeri nə idi? 1,75 faiz. Ancaq sonradan Türkiyə dövləti başçlarının xahişinə görə Azərbaycanın öz hissəsindən, müqavilə imzalanandan sonra respublikamız qalmış hissədən ən çox 6,75 faiz idi. Bax, biz bu addımı atdıq ki, ölkəmizə Türkiyənin sərvətə gəlsin.

Bilirsiniz, necə vaxtdır ki, neft kəməri haqqında danışıqlar gedir. Hətta men 1993-cü ildə buraya isləməyə geləndə, 1994-cü ildə hələ müqavilə imzalanmamış, mənə bir məktub götərdilər. Bu, bir müqavilə, yaxud kağız idi, orada yer ayırdı. Artıq burada Türkiyənin yeri 6,75 faiz idi. Bax, biz bu addımı atdıq ki, ölkəmizə Türkiyənin sərvətə gəlsin.

buatda da bağırıldır ki, boru xətti Türkiyədən keçəcək. Amma eger nefti çıxarmaq, istehsal etmək haqqında müqavilə yox idisə, boru xottinin haradan keçməsini nəcə müəyyən etmək olardı? Yəni bu nə iqtisadi, na hüquqi osası olmayan bir kağız idi. Bu kağızı hazırlayan insanlar da özləri-özlərini və ictimaiyyəti aldadıldırlar. Bunlar hamisi boş şeylər idi.

Ancaq biz bunların hamisini qaydaya saldıq. İlkin neftin ixracı üçün neft kəmərinin haradan keçməsi barəde xeyli mübahisə getdi. Biz öz iradəmizi bildirdik və ilkin neft kəmərlərinin qərb istiqamətində Gürçüstan arazisindən Türkiyəyə keçməsi haqqında qərar qəbul etdik. Siz bilin ki, bu qərarın qəbul olunması o qədər də asan məsələ deyildi. Bilirləriniz ki, Azərbaycan çox istiqamətlərdə təzyiq altında idi. Ancaq biz bunu etdik. Bundan sonra da addimlar atacaqı.

Bunların hamisini deyərək bildirmək istəyirəm ki, Azərbaycan ilə Türkiye arasında iqtisadi əlaqələr daha dərin, geniş olmalıdır. Mən indiyədək olan nüaliyyətləri yüksək qiymətləndirirəm, ancaq onları yeterli hesab etmirem. Çünkü iqtisadi əlaqələrimiz Azərbaycanın Türkiyə ilə dövlətlərəsi ictimai-siyasi sahələrdəki əlaqələri seviyyəsində deyil. Bilirləriniz, dövlətlərimiz arasındaki siyasi əlaqələrin iqtisadi əlaqələrimiz arasında məsafə çox böyükdür. Bu məsafəni ləğv etmək lazımdır. İqtisadi əlaqələri həmin əlaqələr seviyyəsinə qaldırmış lazımdır. Sübhəsiz ki, bunun üçün biz özümüz çox iş görməliyik. Əgər bu məsələni irəli sürürükəs - Azərbaycanın Prezidenti kimi mən bu məsələni bu gün bu konfransda irəli sürürəmə, müəssisə, şirkət rəhbərlerini, iş adamlarını da buna dəvət edirəm və hətta onların karşısındına vezifə kimi qoyuram, bunu onlardan

tələb edirəm. Amma eyni zamanda mən Türkiyənin həm dövlət, hökumət dairələri, həm də xüsusen bu ölkənin işgüzar dairələrinə müraciət edirəm ki, Azərbaycan ilə iqtisadi əlaqələr genişləndirilsin, respublikamıza sərmayə qoysulu prosesi inkişaf etdirilsin. Ölkəmədə müşterək iş görmək və beləliklə həm Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, həm də respublikamızın iqtisadiyyatı ilə Türkiyənin iqtisadiyyatının six bağlılaşdırılmalıdır.

Dörd il yarımındır ki, respublikamız müstəqil dövlətdir. Ancaq iqtisadiyyatımız çox çetin vəziyyətdədir. Bunun səbəbləri nəden ibarətdir. Ondan ibarətdir ki, on illərlə, 1920-ci ildən, daha doğrusu, 20-ci ilə qədər Azərbaycanın iqtisadiyyatı Rusyanın, Sovetlər İttifaqının başqa respublikalarının iqtisadiyyatı ilə çox sıx bağlı olub. Vaxtılı bunları düşünülmüş şəkildə bir-birinə elə calaşdırıbları ki, ayırməq mümkün olmasın. Məsələn, 1991-ci ilədə Sovetlər İttifaqının qalib-qalmaması haqqında referendum keçirilərkən çoxları deyirdilər ki, yox, Sovetlər İttifaqını dağıtmadıq olmaz. Çünkü dağlışa bu respublikaların heç biri müstəqil yaşaya bilməz: onların istehsal müəssisələri və sair bir-biri ilə bağlıdır ki, bu, burada məhsulü istehsal edib, ora aparır, o isə istehsal edib bura gətirir. Əgər onları bu malları bir-birinə verməsə, fabrik-zavodlar necə işləyəcək?

Yənə də deyirəm, bunu belə qurmüşdular, - respublikalar bir-biri ilə bağlı olsunlar ki, heç vaxt ayrıla bilməsinler. Xatirimdər, 1970-ci illərdə mən burada respublikaya rəhbərlik etdiyim zaman Azərbaycanda iqtisadiyyatı inkişaf etdirirək Moskvadan, mərkəzden bir məhsulü tam şəkildə istehsal etmeye bizi imkan vermiridilər. Yəni həm xammal, həm ilkın istehsal bizimdir, həm də son məhsulun istehsalı

respublikamızda mümkün idi. Lakin buna imkan vermirdilər. Deyirdilər ki, xammal sizsizdir, bax, bunu bu dərəcəyədək istehsal edin, sonra onu Voronejə, yaxud Sverdlovska, Moskvaya göndərin, onlar orada ondan son məhsul alınsın. Bunun iki səbəbi var idi. Birinci səbəbi ondan ibarətdi ki, bağlamaq isteyirdilər ki, aymıraq mümkün olmasın. İkinci səbəbi isə - şübhəsiz ki, siz iqtisadçısınız, bunu yaxşı bilirsiniz - xammalın ilkın istehsalından alınan məhsulun qiyməti birdir, amma son məhsulun qiyməti tamamilə yüksəkdir. Son məhsulun xeyri Rusiyaya gedirdi.

Mesələn, Sumqayıtda böyük kimya kompleksi inkişaf etdirilirdi. Bu inkişaf 1962-ci illərdən başlamışdı. Mən özüm 1969-cu ildə respublikaya rəhbərlik edəndən bu işlə bilavasitə məşğul olmuşam. 1970-ci illərdə Sumqayıtda kimya zavodlarının inkişaf etdirilməsi üçün çox böyük məsələlər qaldırılmışdır və çox böyük işlər gördük. Mən o vaxt çalışırdım, vuruşurdum ki, əgər polietilen istehsal edirikse, onun son məhsulunu da biz özümüz hazırlamalıyıq. Amma bizi məcbur edirdilər ki, polietileni xammal kimi başqa yerlərə verin.

Respublikada pambıq, mahlic istehsal edilirdi. Həmin mahlic az miqdarda biz özümüz son məhsullara götərib çıxara bilərdik. Onun demək olar ki, 90 faizi respublikadan kənara gedirdi, orada son məhsul istehsal olunurdu, toxuculuq məmulatı kimi satılırdı. Sübhəsiz ki, toxuculuq məmulatının qiyməti mahlicin qiymətindən qat-qat artıq idi.

Bunları ona görə deyirəm ki, əgər o vaxt belə siyaset aparıb bizi bir-birimizə bağlaşmışdlara, bu bağlılıqladan indi də eziyyət çəkirkək və bu, istehsalın aşağı düşməsinin hazırlı səbəblərindən biridir. İndi Türkiyə və Azərbaycan iqtisadiyyatlarının

bir-biri ilə bağlanması ölkələrimizin əlaqələrinin sıxlığıdır. Mən bunu əlaqələrimizin siyasi, mənəvi cəhətinə gotirib çıxarıram. Bunlar haqqında da düşünməliyik.

Iqtisadçı iqtisadçıdır, iş adamı iş adamıdır. Amma iş adamı vətənsiz ola bilmez. Heç bir iqtisadçı özlərinə biganə ola bilmez. Heç bir iqtisadçı düşünməmelidir ki "pul mənim üçün hər şeydən üstündür". Bəs Vətən, torpaq, millət, mənəviyyat. Bunların hamısı haqqında düşünmək lazımdır.

Azərbaycanda indi böyük iqtisadi islahatlar prosesi gedir. Respublikamızda iş görmək üçün geniş imkanlar yaranır. Bu nün üçün biz bir sira qanunlar qəbul etmişik və edəcəyik. İqtisadiyyatın, idxlən, ixracın sərbəstdərdirilməsi üçün lazımi qanunlar qəbul olunur və bundan sonra da qəbul ediləcəkdir. İqtisadiyyatda Azərbaycanın gələcək yolu müstəqil bazar iqtisadiyyatıdır, azad sahibkarlıqdır, sahibkarlıq geniş imkanlar verilmişdir. Bax, bu yol bizim üçün əbədidir. Xahiş edirəm, Türkiyədən olan hemkarlarımız, bizimlə müşterək iş görən adamlar narahat olmasınlar ki, başqa bir yol da ola bilər. Olmaçqadır!

Xarici investisiya üçün Azərbaycan açıqdır. Kim bu gün tez golib Azərbaycana sərmaya qoysa, o, beş-on ildən sonra udumu olacaqdır. Mən bunu sizə açıq deyirəm. Azərbaycan daim belə seviyyətə qalmayacaqdır. Bir az uzaqgörən olmaq lazımdır. Gərək iqtisadçılar da, iş adamları da uzaqgörən olsunlar. Azərbaycanın qapıları açıqdır və müşterək iş görülməsi üçün biz çox imkanlar verəcəyik.

Hesab edirəm ki, bu konfransın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, iş adamlarımız, istehsalla, iqtisadiyyatla məşğul olan adamlarımız Türkiyənin tacrū-

bəsi ilə daha yaxından tanış olacaqlar. Şübəsiz ki, Türkiyənin iqtisadiyyatında böyük naiqliyyətlər var. Bu ölkə çox uğurlu iqtisadi inkişaf yolu keçib, yüksək iqtisadiyyata, zəngin iqtisadiyyatı malikdir. Avropana olən edilən naiqliyyətlərin Türkiyədə tətbiq olunması çox məharətlə həyata keçirilir. Ona görə də Türkiyənin bütün bu təcübesindən istifadə etmək Azərbaycanın iqtisadçıları, iş adamları üçün, iqtisadi islahatları həyata keçirmək üçün çox gərəkli, əhəmiyyətli. Hesab edirəm ki, Türkiyədən gələn qonaqlarımız bu sahədə öz biliklərini, təcrübələrini ictimaiyyətimizə, konfrans iştirakçılara qatdıracaqlar və bu barədə bize öz köməklərini əsirgəməyəcəklər.

Mən hesab edirəm ki, bu konfrans ilk belə konfransdır, hər halda xatirimde belədir. Bu konfrans Türkiyə - Azərbaycan iqtisadi əlaqələrinin inkişafına çox böyük təkan verəcəkdir. Bunlar hamisi da Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir.

Mən sizi, konfrans iştirakçılardan bir dənə salamlayıram. Konfransın işinə uğurlar arzulayıram. Türkiyəli qonaqlarımıza bir dənə "xoş gəlmisiniz" deyirəm. Ümidi varam ki, burada onların işləri səmərəli olacaqdır. Ümidi varam ki, bu konfrans yenidən iqtisadi əlaqələr qurulmasına kömək edəcək və iqtisadi əlaqələr də əməli işə çevriləcəkdir. Sağ olun."

\*\*\*

Nəzərdə tutulan tədbirlərin davamı kimi 1996-ci ilə Bakıda yüksək seviyyədə daha bir toplantı keçirildi. İyun ayının 11-dən 13-dək Bakıda keçirilmiş Qara dəniz iqtisadi əməkdaşlıq Təşkilatı Parlamentlər Assambleyasının VII toplantısında iştirak etmək üçün Türkiyə Böyük Millət Məclisi-

nin nümayəndə heyəti Azərbaycana gəldi.

\*\*\*

11 iyun 1996-ci il Bakıda çağırılan Qara dəniz Hövzəsi Ölkeləri iqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin VII sessiyası iştirakçılara müraciətində Azərbaycan Prezidenti Qara dəniz Hövzəsi Ölkeləri iqtisadi Əməkdaşlığı Parlament Məclisinin növbəti əsasının kəncərilişini elamətdər bir hadisə hesab etdi. Ölkelərimizin əməkdaşlığının səmərəli olmasının bütün istiqamətlərdə, o cümlədən qanunvericilik, qanun yaradıcılığı sahəsinə səy göstərilməsi günün telebi idi.

Azərbaycan Respublikası öz xarici siyasetində dünyanın bütün əlkələri ilə ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələr və münasibətlər yaradılmasına və onların inkişaf etdirilməsinə doğru istiqamət götürmüdü. Bu baxımdan bir sıra regional təşkilatlar, o cümlədən Qara dəniz iqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələr yaratmaq əlkəmiz üçün vacib idi.

Bu Təşkilatın Xəzəryanı əlkələrlə qarşılıqlı surətdə əlaqələndirilməsi hami üçün faydalı idi. Xüsusən də qarşılıqlı nəqliyyat kommunikasiyalarının yaradılması, Mərkəzi Asiya, Qafqaz və Qara dəniz əlkələrinin birləşdirilməsi günün telebi idi. Bu sessiyaya qədər artıq Türkmenistanda nəqliyyat kommunikasiyaları və bu sahədə əməkdaşlıq haqqında Özbəkistan, Türkmenistan, Azərbaycan və Gürçüstən arasında saziş imzalanmışdı. Bu saziş Transqafqaz magistrallı adlandırılaraq magistral yaradır və o, Mərkəzi Asiyadan yüksək Xəzər dənizi vəsítəsilə Qara dəniz limanlarını və oradan Avropanı, Qara dəniz hövzəsinin digər əlkələrinə və öks istiqamətde daşımış üçün çox səmərəli işlədi. Bu toplantıda Qara dəniz iqtisadi əməkdaşlığı çərçivəsində əməkdaşlığı Xəzəryanı əlkələrlə əmək-

daşlıqla əlaqələndirilməyin zəruriliyindən doğdur.

Forumda çıxış edən dövlət başçımız regiondakı voziyyəti qiymətləndirərək, onun gelecek inkişafını səciyyələndirirən və proqnozlaşdırın fikirlerini belə beyan etdi:

"Mən bunu gənə bir daha beyan edirəm ki, biz Ermənistanla əbədi ədəvət, düşməncilik vəziyyətinə olmayı teşəvvürümüzə bəllə getirmirik. Ermənistanla bizim aramızda böyük sərhəd var, qədim zamanlardan bəri xalqlarımız yan-yanı, qonşu kimi yaşayırlar. Regionumuzda, Qafqazda və xüsusən Zaqafqaziyada sülh ancaq onuna temin edilə bilər ki, Zaqafqazın bütün əlkələri arasında, Zaqafqaziyada isə Gürçüstən, Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri yaradılsın.

Hazırda Azərbaycanda sabit ictimaiyyəsi vəziyyət yaranıb. İqtisadi əlaqələri daha da inkişaf etdirmək üçün, iqtisadi integrasiya, birgə layihələri həyata keçirmək üçün hər cür şərait və imkan var. Siz biliyiniz ki, biz dünyanın iri neft şirkətləri ilə - həm Qərb neft şirkətləri ilə, həm də Rusiya neft şirkəti, Türkiyə neft şirkəti ilə neft yataqlarının istismarına dair birgə layihələrin həyata keçirilməsinə başlamışıq. Hesab edirəm ki, bu, bizim iqtisadiyyatımızın iqtisadi əməkdaşlıq üçün açıq olmasına səciyyələndirən misaldır. Əlkəmizdə sabitlik temin olunubdur, konstitusiya var, birgə iqtisadi fealiyyətə teminat veren bütün qanunlar var, birgə layihələrin həyata keçirilməsi üçün şərait var. Biz bunu Qara dəniz iqtisadi əməkdaşlığına daxil olan əlkələrlə də, dünyanın bütün başqa əlkələri ilə də edə bildirdik.

Hesab edirəm ki, Qara dəniz Hövzəsi əlkələri çərçivəsində əməkdaşlıq əlkələrimiz, dövlətlərimiz və xalqlarımız arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf etməsi və möhkəmlənməsi üçün gözəl imkandır. Xalqlarımız arasında çox qədim əlaqələr - hem iqtisadi, hem mədəni, hem də insani əlaqələr var. Bu əlaqələr bizi həmişə zənginləşdirib, və qarşılıqlı fayda getirib. Biz bu ənənlərə qayğı ilə yanaşmalı və onlardan müasir həyatımız üçün, gelecek nesillərin həyatının teməlini qoymaq üçün maksimum səmərəli istifadə etməye çalışmalıyıq.

Ona görə də mən bu gözəl imkandan istifadə edərək, sizi dostluğa, eməkdaşlığa, geniş qarşılıqlı fealiyyətə dəvət edirəm. Azərbaycan açıq olkeledir. Azərbaycan sülh isteyir və siz Azərbaycanın timsalında həmişə dostluq, əməkdaşlıq üçün, gelecek əlaqələr üçün etibarlı tərəfdəş tapa bilərsiniz. Hörmetli dostlar, həminiza işinizdə uğurlar arzulayıram. Təşkilatın daxil olan bütün əlkələrə və xalqlara uğurlar və tərəqqi dileyirəm, regionumuza sülh, təhlükəsizlik və sabitlik arzulayıram."

\*\*\*

1996-ci il iyun ayının 9-dan 12-dək Azərbaycan Respublikasının Müdafiə Naziri S.Əliyev Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının Rəisi İ.H.Qaradayınnın dəvəti ilə bu əlkədə rəsmi səfərə oldu. Səfər zamanı iki əlkə arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalandı.

\*\*\*

İyun ayının 24-dən 26-dək isə Azərbaycanın Müdafiə Naziri S.Əliyevin dəvətilə Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahı Rəisi İ.H.Qaradayı Bakıda rəsmi səfərdə oldu. Üç günlük rəsmi səfərində ordu generalı Qaradayı Azərbaycanın dövlət rehberləri ilə görüşdü. Qonağı Azərbaycan Respublikası

## Heydər Əliyev və Şərq

nin Prezidenti Heydər Əliyev qəbul etdi.

\*\*\*

9 iyul 1996-ci ildə Azərbaycan Respublikasının Prezidenti Türkiyə Respublikasının Baş Naziri Nəcəməddin Ərbakanı Türkiyə Respublikasının Baş Naziri seçilmiş münasibətilə təbrik etdi.

\*\*\*

Azərbaycanda çalışan türk iş adamları tərəfindən Quba şəhərində inşası nəzərdə tutulan təhsil mərkəzinin özüllünə qoyulması mərasimində iştirak etmək məqsədi ilə Türkiyə Respublikasının Dövlət Nazirləri N.K.Zeybek və A.Demircan 4-9 oktyabr 1996-ci il tarixində Bakıda səfərdə oldular. Səfər zamanı qonaqlar Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən qəbul olundular və digər rəsmi şəxslərlə görüşlər keçirdilər.

\*\*\*

21-22 oktyabr 1996-ci il də Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Türkдilli Dövlət Başçılarının IV Zirvə toplantısında keçirildi. Yığıncaq iştirakçıları "Daşkənd Deklarasiyası" -ni qəbul etdilər. İmzalanmış bəyanatda Zirvə iştirakçıları Ermənistan-Azərbaycan münasibətinin siyasi yolla nizamlanması ilə bağlı beynəlxalq səyərləri müdafiə etdilər. Türkдilli Respublikaların Prezidentləri Əmir Teymurun 660 illik yubiley tədbirlərində iştirak etdilər.

\*\*\*

1997-ci il də əlaqələrimizin inkişafında əlamətdar bir il oldu.

İlk növbədə Azərbaycan Respublikası Milli Məclisinin sədri M.Ələskərovun dəvəti ilə Türkiyə Parlamentinin sədri M. Kalemli 1997-ci il mart ayının 19-da 20-dək Bakıda rəsmi səfərdə oldu.

\*\*\*

5 aprel 1997-ci ildə Azərbaycan Prezi-

denti Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirel və Türkiyə Milliyətçi Hərəkat Partiyası sədrinin müavini Toğrul Türkəş Türkiyənin görkəmlili siyasi xadimi Alparslan Türkeşin vəfatı münasibətlə başsağlığı verdi.

\*\*\*

13 aprel 1997-ci ildə Türkiyənin tənmiş müğənnisi Əbru Gündəşin konserində Azərbaycan Prezidenti iştirak etdi və ailəsi ilə birləikdə onuna səhəbət etdi.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 30 aprel 1997-ci il də İstanbulda keçirilmiş Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etdi.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət başçıları, Dünya Bankının, Avropa Yenidəngurma və İnkışaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Birleşmiş Millətlər Təşkilatının və bir sıra digər beynəlxalq təşkilatların nümayəndəleri, Qərbi ölkələrindən, o cümlədən ABŞ-dan iş adamları toplantıda iştirak edirdilər. Konfransda ölkəmiz üçün çox önemli olan və strateji xarakter daşıyan kommunikasiya layihələri, elektrik enerjisi sistemlerinin, habelə Avropa və Asiya qitələrinin bu cür sistemlerinin birləşdirilməsi və Xəzər dənizində enerji daşıyıcılarının nəqli məsələləri müzakirə olundu, fikir mübadiləsi aparıldı. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilati İşgüzər Şurasının Türkiyə Respublikası Xarici İqtisadi Əlaqələr Şurası ilə birləikdə təşkil etdiyi "Qara dəniz regionunda yeni imkanlar" biznes konfransında çıxış edən Azərbaycan Prezidenti nəzərdə tutulan bütün regional layihələrin həyataya keçirilməsi üçün Azərbaycanın olindən gələni edəcəyini bildirdi.

\*\*\*

## Heydər Əliyev və Şərq

ki, bu sənəd o vaxta qədərki əlaqələrimizin inkişafı yolunda atıldığım addımların ən dəyərlisi və en mühümü idı.

Səfər zamanı Prezidentimiz "Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında bayannamə" barəsində bildirmişdir ki, Azərbaycan və Türkiye Prezidentlərinin imzaladıqları bu sənəd çox böyük əhamiyət kəsb edir. Bu, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yeni bir mərhələyə, səviyyəyə çatdığını göstərir. Ümumiyyətə, bəzək sənədlər, danışqlar, imzalanan sənədlər Türkiye-Azərbaycan əlaqələri tarixində yeni bir mərhələ, sehifə açır. Ümidi varam ki, biz bu imkanlardan bundan sonra da səmərəli istifadə edəcəyik.

Səfər zamanı Azərbaycan Prezidentinin Türkiye Cumhuriyyətinin "Dövlət nişanı" təqdim edildi.

Bu mükafat mövcud qarşılıqlı əlaqələrinin səmimiliyini və dərinliyini bir dənə nümayiş etdi. Ölkəmizin başçısının əlaqələrimizi qurmaq, dostluğumuzu möhkəmətləndirmək yolunda gördüyü işlərin Türkiye Cumhuriyyəti, dövləti tərəfindən bu qədər yüksək qiymətləndirilməsi hər iki qardaş xalq tərəfindən böyük məmənuniyyətlə qarşılıdı.

Təqdimat mərasimində Azərbaycan Prezidentinin çıxışı ölkələrimiz arası münasibətlərin səmimiliyinin ən bariz nümunəsi idi. Dövlətimizin rəhbəri bu yüksək mükafat barede öz ürkə sözlərini bəle ifadə etmişdi: "...Məni sevindirən bir də odur ki, bu mükafat məhz Türkiyə Cumhuriyyətinin mükafatıdır. Bu, böyük önder Mustafa Kamal Atatürkün ölkəsinin, onun yaratdığı cümhuriyyətin mükafatıdır.

Mustafa Kamal Atatürk sizin üçün nə qədər eziş və hörmətlə olubsa, o qədər də azərbaycanlılar üçün belədir. Ona görə de-

## Heydər Əliyev və Şərq

Türkiyə, demokratik, Atatürk Türkiyə Cumhuriyyəti bizim üçün doğma bir ölkədir. Biz buranı öz diyarımız, məməkətimiz hesab edirik.

Men bu sözleri demisəm, bu gün bir daha təkrar edirəm: biz bir xalqı, iki dövləti. Bir xalq olan bir dövlətin başçısının o biri dövlətin yüksək mükafatını alması böyük şərəfdır.

Men sizi əmin edirəm ki, bu böyük etimadı, şərəfi həyatının sonuna qədər doğrultmağa çalışacağam. Men onuz da bunu edirəm ve edecekdəm. Ancaq bu mükafat mənim əzərimə çox böyük məsuliyyət qoyub, vəzifəmi daha da artırıbdır.

Əmin olun ki, men bu vəzifəni layiqcə yerinə yetirməyə çalışacağam. Əmin olun ki, Azərbaycan daim müstəqil olacaqdır. Azərbaycanın dövlət müstəqiliyi, milli azadlığı sarsılmazdır, dönməzdir. Əmin olun ki, Azərbaycan demokratiya, azadlıq yolu ilə gedəcəkdir. Azərbaycanın tutduğu yol - demokratik, hüquqi, dünyəvi dövlət qurmaq yolu bizim yolumuzdur. Bütün yoldan heç vaxt dönməyəcəyik. Bu yolla sona qədər gedib Azərbaycanı dünya birliyində layiqli bir səviyyəyə gətirib çıxarıcağıq.

Azərbaycan-Türkiyə dostluğunun qardaşlığı əbadidir, sarsılmazdır. Biz çalışacaq ki, bu dostluğu, qardaşlığı gündən-günə məhkəmədək və yüksəklərə qaldıraq."

Prezident Heydər Əliyev hamisi olduğunu kimi, bu sofer zamanı da iqamətgahları Ankara yerləşən, eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkə sefirləri ilə de görüş keçirərək onlara sefərin möqsəd və hədəfləri, Türkiye-Azərbaycan əlaqəlerinin inkişaf yolları barədə məlumat verdi.

Azərbaycan Prezidenti sefər zamanı

bəyan etdi ki, Türkiyəyə hər bir ziyarət böyük iftخار hissi doğurur, Türkiyə ilə hər bir görüş böyük məhabbet hissi doğurur. Bu hissyyatlarla da biz bu gün buraya gelmişik.

İndiye qədər aparılan danışqlar və imzalanmış sənədlər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin nə qədər möhkəm olduğunu və ne qədər böyük geləcəyə malik olduğunu bir daha nümayiş etdirir...

Biz çox sevinir və fəx edirik ki, Türkiye Şərqi ilə Qərbin sintezini dünyada temsil eden bir ölkə olubdur. Türkiye Cumhuriyyəti öz milli, mənəvi dəyərlərini, ənənələrini, adətlərini qoruyub saxlayaraq, eyni zamanda dünyannan ən qabaqcıl, mütərəqqi, ümumbehşəri dəyərlərindən bəhrənib, istifadə edib öz ölkəsində yüksək mədəniyyət, elme, texnologiyaya, yüksək inسانı dəyərlərə malik olan bir cəmiyyət, cümhuriyyət yaradıb.

İki Prezident tərəfindən imzalanmış Türkiye-Azərbaycan strateji əməkdaşlığınnın dorinləşdirilməsi haqqında müqavilə gələcək işlərimiz üçün gözel programdır. İmzalanmış başqa sənədlər de Türkiye-Azərbaycan əlaqəlerinin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradır. Biz bu imkanlardan istifadə etməyə çalışacaqıq.

Dövlətimizin başçısı Prezident Süleyman Mirədin təşəbbüsü ilə Türkiye Cumhuriyyətinin "Dövlət nişanı" ilə təltif edilməsinin onun üçün böyük şəxsi əhəmiyyətini olduğunu gözəl dərk etdiyini, bu mükafatın Türkiye-Azərbaycan əlaqəlerinin, dostluğunun, qardaşlığının möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, her iki xalqın tarixində qızıl səfirlərlə yazılacaq aşağıdakı sözlərinə bəyan etmişdir:

"Hesab edirəm ki, Türkiyənin, böyük

## Heydər Əliyev və Şərq

Mustafa Kamal Atatürk Türkiyəsinin bu ali mükafatı tek mene yox, bütün Azərbaycan xalqına verilib. Bu, Azərbaycan xalqının dövlət müstəqilliyi yolunda nə qədər əzmələ çalışdıguna verilen qiymətdir. Azərbaycan xalqının dövlət müstəqilliyini indiye qədər qorub saxlamasına verilən qiymətdir, Türkiye-Azərbaycan dostluğunun bugünkü nailiyyətlərinə verilən qiymətdir. Men həm öz adımdan, həm de Azərbaycan xalqı, bütün Azərbaycan vətəndaşları adından bu mükafata görə təşəkkür edirəm. Sizi əmin edirəm ki, Azərbaycan xalqı Türkiye-Azərbaycan dostluğuna həmişə sadıq olacaqdır. Dəfələrlə dediyimiz "Biz bir millet, iki dövlətit" sözləri hər bir Azərbaycanlının qulağında sosənləndidir. Bi ifadə bizim gələcəyimizin programıdır. İndiye qədər bu fikirlərle yaşışmış millet bundan sonra da həmin fikirlərle yaşayacaqdır. Azərbaycanda yaşayan bütün Azərbaycanlılar Türkiyəde yaşayan qardaşları ilə indiye qədər bir olublar və bundan sonra da bir olacaqlar."

Türkiyə - Azərbaycan dostluğunun yəni bir simvolu olan Ankara caddələrindən, küçələrdən birinə Azərbaycan caddesi, Azərbaycan küçəsi adı verilmiş mərasimində iştirak edən dövlət başçımız xüsusi olaraq qeyd etmişdir ki, bu hadisə həm sizin üçün, həm bizim üçün - hamımız üçün birlilikdə çox sevindirci haldır və buraya toplaşanları, Türkiyənin, Azərbaycanın bütün vətəndaşlarını bu münasibətə ürəkden tebrik edirəm.

Azərbaycan Prezidenti bu qərari qəbul etmiş böyük Ankara bələdiyyəsinin başkanına və bələdiyyənin bütün böyüklerine təşəkkürün, minnətdarlığını bildirdikdən sonra dostluğumuzu çox gözləcəyiyləndirən aşağıdakı ürək sözlərini söyləmişdir:

"Türkiyə ilə Azərbaycan arasında

dostluq, qardaşlıq əlaqələrinin böyük tarixi var. Keçmiş zamanlarda, öslərden-öslərlərə xalqlarımız bir-biri ilə sıx bağlı olduğuna görə heç bələdiyyə başkanı olmadan da, hökumətin qərarı olmadan da öz dəyərlər yerlərə, küçələrə, meydانlara öz sevdikləri, bir-birini birləşdirən, bağlayan, bir-birinə dala da yaxınlaşdırın adları veriblər. Bunlar bizim keçmişimizdə xalqlarımızın nə qədər bir olduğunu sübut edir.

Ancaq indi böyük Türkiye Cumhuriyyəti dünəndə özünə layiq yer tutduğuna görə və Azərbaycan xalqı da milli azadlığına, dövlət müstəqiliyinə nail olduğuna görə Türkiye ilə Azərbaycan arasındaki əlaqələr dala da genişlənib və yeniyən vüset alıbdır, yeni bir mərhələyə çatıbdır. Buna görə de Azərbaycanda da, Türkiyəde da insanlar, dövlət, hakimiyət orqanları bu əlaqələrin təsdiqini nümayiş etdirmək üçün belə qararlı qəbul edirlər.

Mən size bildirmək istəyirəm ki, hələ dövlət müstəqiliyi elde edilmədən, yeni ondan öncə Azərbaycanda xalqımızın Türkiye, Türkiye Cumhuriyyətinə olan məhəbbəti özünü nə qədər bürüza verirdi ki, dövlətin, hökumətin qərarı olmadan insanlar ayrı-ayrı küçələrde Türkiye ilə əlaqədar adlar verirdilər. Azərbaycanda küçələrin, caddələrin, meydanaın bir çoxu böyük önder Mustafa Kamal Atatürkü adını daşıyır. Bakıda da, Gəncədə də, Naxçıvanda da, Sumqayıtda da, Azərbaycanın başqa şəhərlərində də Türkisiyən rəmzi olan, Türkisiyəni nümayiş etdirdən adlar geniş yayılıbdır. Bu şəhərlərin əksəriyyətində on gözlər küçələr indi Mustafa Kamal Atatürkü adını daşıyır.

Bilirsiniz, mən Moskvada yaşıyirdim, 1990-ci ilde oradan doğma şəhərim Naxçıvana gələndə keçmişdə Sovetlər Birliyinin böyük şəxsiyyətlərindən birinin adını daşı-

## Heydər Əliyev və Şərq

yan on böyük kütələrdən birinin Atatürk adını daşıdığını gördüm. Mənim ilk addımlarım o kückeyə oldu, oraya gedib Türkiyəyə və onun böyük şəxsiyyəti Atatürkü hərmət və ehtiramımı bildirdim. Belə kückələr Bakıda da, başqa yerlərdə de var. Bunlar töbiidir, cünki insanların qolbindəki hissələr çox vaxt dövlətlərin, hökumətlərin qəbul etdikləri qərarlardan güclü olur. Çox vaxt dövlətlər, hökumətlər, həkimiyət orqanları bu qərarları insanların istinə, arzusuna görə edirlər. Bəziləri müsəyən bürökratik sebəblərə görə bunu etmək istəməsə də, xalqın təzyiqinə davam gatıra bilmir və bu-nu edirlər.

Mən çox sevincə hiss keçirirəm ki, bu gün Türkiyənin başkəndində, paytaxtında, bəzim üçün çox əziz olan Ankara şəhərində Azərbaycan caddəsi - de yaradı, yəni bu caddə var, Azərbaycan adı aldı. Doğrudur, Azərbaycan caddəsi adı Aşqabad, Bişkek, Düşənbə, Daşkənd, Almaata adlarından sonra verilir, ancaq, yəqin ki, bunun da mənəsi var. Həmişə on çox hörmətli, istək-li yər son nömrələrə verilir.

Güman edirəm ki, bə qərar, bə hadisə, gözəl mərasim Bakıda, Azərbaycanda böyük sevincə hissə doğuracaqdır. Əminəm ki, bugünkü güldə, indiyə qədər atdıığımız addımlar və bundan sonra gərcəcimiz işlər de Türkiyə-Azərbaycan dostluğunun da-ha da gücləndirəcək, yüksəklərə qaldıra-caqdır.

Ankara bələdiyyə başkanının Bakı və Ankara şəhərlərinin qardaşlaşması haqqındaki təklifini məmənnüyyətlə qəbul edirəm. Güman edirəm ki, Bakı şəhərinin başçıları da bu qərarı qəbul edəcəklər. Arzu ederdim ki, təzlilikle bu qərarın həyata keçirilməsi də təmin edilsin, Ankara və Bakı şəhərləri əbədi qardaş şəhərlər olsunlar.

...Bundan sonra Ankaraya gələn hər

bir azərbaycanlı bu caddəni ziyarət edəcək, burada görüşlər keçirəcək, Azərbaycanın vətəndaşları bu caddəde yaşıyan insanlarla daha sıx əlaqələr quracaqlar və bunnar da Türkiyə-Azərbaycan dostluğunun bir zərəsi kimi bizi da irolu aparaçaqdır."

\*\*\*

Səfər zamanı Prezident Heydər Əliyev Azərbaycan Respublikası sefirliyinin yeni binasının teməlinin qoyulması mərasimində iştirak etmişdir.

O, hamını bu münasibətlə təbrik etmiş və ümidiyə olduğunu bildirmişdir ki, Türkiyə-Azərbaycan əlaqəlerinin gözəl gələcəyi var və Türkiyəde Azərbaycan səfirliliyər boyu yaşayacaqdır. Əmin ol-dugunu bildirmişdir ki, Azərbaycanın Türkiyədəki səfirliliyi bu imkanlarından səmərəli istifadə edəcək və bizim aramızdakı əlaqələrin inkişaf etdirilməsi üçün səylərini daha da artıracaqdır.

Xatırlatmışdır ki, Türkiyə Cümhuriyətinin Azərbaycandakı səfirliliyi, böyük elçiliyi Bakının mərkəzində olan, tarixi-memarlıq abidəsi sayılan bir binada yerləşir. Bu binanın açılışı Türkiyənin Cümhur Başkanı Süleyman Məzərelin Azərbaycana ilk səfəri zamanı olubdur və bu, Azərbaycanın həyatında böyük bir əlamətdər hadisə kimi qəbul edilib və tarixə düşübür.

Türkiyənin Azərbaycandakı səfirliliyi genişlənərək və biz çox çalışırıq ki, o, daha da geniş əolsun, daha da güclü əolsun. O bildirmişdir ki, Türkiyənin Azərbaycandakı səfirliliyinin fealiyyəti üçün, istədiyi qədər səmərəli fealiyyəti üçün Azərbaycanın hə yerində, o cümlədən mərkəzdə, paytaxtımız Bakı şəhərində bütün imkanlar yarada-cağıq və o gözəl memarlıq abidəsi olan bina, Bakının ən mərkəzində yerləşən bina ilə bərabər, eyni zamanda Bakının gözəl

## Heydər Əliyev və Şərq

bir güşəsində Türkiyə Cumhuriyyəti sefirliyinin yeni binası ucalacaqdır. O gün olacaqdır ki, biz sizinlə birləikdə o binanın teməlini də qoymaq və o bina hazır olandan sonra onun açılışında da bir yerdə olacaq." \*\*\*

Səfər zamanı Prezident Türkiyə Quru Qoşunları Məktəbi ile tanış olmuş, telebələrle və Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirmiştir. Türkiyənin Quru Qoşunları Məktəbində oxuyan Azərbaycan ovladlarının necə təhsil alması ilə tanış olmuşdur. Prezident Polis Akademiyasında da olmuşdur.

Görüş zamanı bunların hamisının müstəqillik yolunda ilk addımlarını atan Azərbaycanın bu günü, gələcəyi üçün Türkiyə Cümhuriyyəti tərəfindən respublikamıza göstərilən böyük yardım olduğunu vurgulamış, burada təhsil alan Azərbaycanlı telebələrə yüksək ixtisas alıb Azərbaycana dönməyi və xalqımıza xidmət etməyi arzulamışdır. GöstərmİŞdir ki, bizim ordumuzun tələbəti bundan qat-qat artıqdır, bundan da-ha da çoxdur. Biz bundan sonra da Türkiyənin yüksək hərbi məktəblərindən istifadə edəcəyik. Azərbaycanda milli ordunun, polisin yaradılması, yüksək seviyyəli kadrların hazırlanması üçün sizin yardımınızdan istifadə edəcəyik. Əminəm ki, siz bizi bu yardımı göstərməkdən imtina etməyəcəksiniz.

Sonra üzünü təhsil alan Azərbaycan ovladlarına tutaraq demişdir: "Əziz bala-larımız, siz burada təhsil alıb Azərbaycana dönməksiniz, Azərbaycanın ordusunda, polisinde xidmət edəcəksiniz. Əminəm ki, burada aldığınız təhsil geləcəkde xidmət edəcəyiniz yerlərdə size uğurlar gotirəcəkdir. Siz uğurla çalışacaqsınız, xalqınıza, millətinizə və vətəniniz Azərbaycana xid-

mət göstəreceksiniz.

Şübhəsiz ki, burada hər bir şeyi öyrənmək lazımdır. Amma Türkiyə xalqından, ordusundan, türk əsgərindən vətəni sevmeyi, vətənə sadıq olmağı, milleti sevməyi öyrənmək lazımdır. Mən bunu ona görə deyirəm ki, Türkiyə Cümhuriyyətinin en böyük nüaliyyətlərindən biri odur ki, onun çox güclü, qüdrətli ordusu vardır. Bir ona görə yox ki, onu güclü silahı var, çox-sayılı ordusu var. Ona görə ki, türk ordusu, əsgəri yüksək mənəviyyatlı, vətənpərvər, vətəninə, millətinə, cümhuriyyətinə, Ata-türkün qoyduğu yola sadıqdır. Bu, Türkiyə ordusunun qüdrəti, Türkiyə ordusunun gü-cüdür.

İsteyirəm ki, Azərbaycan ovladlarımız burada bu qabiliyyəti əldə etsinlər, bu sə-viyyəye çatınlar, Azərbaycan - vətəni, torpaq canı, qanı qədər sevməyə qadir ol-sunlar. Burada bu hissəyyatları daha da yüksəkə qaldırmaq üçün çox gözəl şərait vardır.

Mən türk əsgərinin bu yüksək keyfiyyətlərinə heyranam. Türkiyə Cümhuriyyətinin qüdrətini, torpaqlarını, dövlətini, müstəqilliyini qoruyan, şəhid olan türk əsgərinin ruhu qarşısında baş əyirəm. Türkiyə ordusuna, əsgərənə bundan sonra da yeni uğurlar arzulayıram."

Səfər zamanı Azərbaycan Prezidenti Türkiyənin Bilkənd Universitetində də ol-muş, burada Türkiyə-Azərbaycan vəqfinin başçısı, dəstu professor İhsan Doğramacı, Bilkənddə çalışan Azərbaycanın görkəmli alimləri, sənət ustaları - bəstəkarları, müsi-qiciləri, sənətçiləri ilə görüş keçirmiştir. Türkiyə-Azərbaycan vəqfinin yaradılması-nı əlkələrimizin əlaqələrində görkəmli ha-disə adlandırmış, tarixi addim hesab etmişdir.

\*\*\*

Azərbaycan Prezidenti Türkiyə Böyük Millət Məclisinin üzvləri ilə də görüş keçirmiştir. Onlara xitab edərək Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında iki Prezident tərəfindən imzalanan bayannamənin çox mühüm tarixi bir sənəd olduğunu, onu inдиyə qədər olan əlaqələrimizi yeni yüksək səviyyəyə çatdırıldığını söyləmişdir.

Bildirmiştir ki, Böyük Millət Məclisinin təcrübəsi təkcə Azərbaycan üçün yox, demokratiya, müstəqillik yolu ilə gedən başqa yeni dövlətlər üçün, o cümlədən türkdilli, türk köklü dövlətlər üçün də çox böyük məktəbdır, mənbədir. Onlarla bu təcrübəni paylaşmaq, həm Azərbaycanın, həm də digər ölkələrin parlamentlərinə əllərindən gələn yardımı etmək surətində...

Tarixi köklərimizdən səhbət açan Prezident bu köklərin həm türk xalqı üçün, həm də bizim üçün əziz olduğunu söyləmişdir. Göstərmisdir ki, bizim üçün Yunis İmra də, Dədə Qorqud da, Manas da, Füzuli də, Nizami də əzizdir, XX əsrde yaradılmış şəxsiyyətlər də, o cümlədən Tofiq Fikrat də, Rəşad Nuri də və Azərbaycan xalqının XX əsrə yetirdiyi böyük yazıçılar, şairlər, bestekarlar, alimlər də əzizdir. Məhz bunlar - xalqlarımızın qabaqcıl, mütəfəkkir adamları bizi həmişə bir-birimizlə bağlayıb, bir-birimizlə birləşdiriblər.

Azərbaycana xarici sərmayə gətirilməsindən danışan dövlətimizin başçısı 1994-cü ilin oktyabrında imzalanan, "Ösrin müqaviləsi" adlı verilən ilk böyük neft müqaviləsindən, bu müqavilə əsasında dönyanın 11 böyük neft şirkətinin 30 il müddətində Azərbaycanda müştərek neft çıxartmaqla məşğul olacağından, müqavilənin artıq işlədiyindən, sonra-

bağlanılan bir neçə müqavilədə Türkiyənin da iştirakından, "Şahdəniz" neft yağından müqavilədə artıq "Türk Petrolları" şirkətinin 9 faiz payı olduğundan, bundan sonra bağlanacaq yeni müqavilələrin hamisində Türkiyənin hökmən iştirak edəcəyindən, çıxarılacaq neftin dünya bazarına qatdırılması üçün yoluñ Türkiyəden keçəcəyindən, buna yol verməmək üçün ölkəmizə edilen toziyiqlərdən, dənen Türkiyə və Azərbaycan Prezidentlərinin imzaladıqları anlaşmasında da böyük neft kəmərinin Bakı-Ceyhan yolu ilə gedəcəyinin yazılılmışında səhbət açmışdır.

Bildirmiştir ki, bunaqən gündən sonra Aşqabadda İqtisadi Əməkdaşlıq Teşkilatının Zirvə görüşü olacaqdır. Ola bilər, orada da bir layihə - Türkmenistandan təbii qazın Xəzər dənizinin altından keçməklə Azərbaycan ərazisi vasitəsilə Türkiyəye getirilməsi barədə layihə qəbul edilsin. Belə bir layihə var. Əger hamımız birlikdə bu layihəni həyata keçirə bilsek, - cünti bizim dostlarsızlıq bezoñ söz verir, sonra yerine yetirirler, - çox gözəl iş olacaqdır.

Göstərmisdir ki, Xəzər dənizinin Azərbaycan sektorunda çox zəngin neft yataqları var. Qazaxistan sektorunda da zəngin yataqlar var. Qazaxistan Təngizdə "Şevron" şirkəti vasitəsilə neft çıxarır, Rusiya ərazisindən ixrac edir. Amma indi alternativ olaraq ikinci bir yol da Azərbaycan və Gürçüstən ərazisindən keçməklə Qara dəniz sahilinə nəzərdə tutulur. Biz buna imkan vermişik. Beləliklə, bu yolu da Türkiyəyə çıxara bilərik. Azərbaycanın zəngin neft yataqlarının böyük geleceyindən Türkiyə de bəhrələnəcək, bizim üçün dost, qardaş ölkə kimi bizi Türkiyə ilə həmişə əməkdaşlıq edəcəyik.

Bir daha vurğulmuşdur ki, Ermənistan bölgədə böyük təhlükə yaradır. Təkçə

Azərbaycan üçün yox, bütün Qafqaz üçün. Siz də buna heç vaxt bigənə qalmamalısınız. Men bu məlumatı, bilgiləri sizə verməyi özüma bora bilərim. Cənki, yənə de deyirəm, Azərbaycanın problemi həmişə sizin probleminiz olub, ona görə sizə bir daha təşəkkürümüz bildirirəm. Amma eyni zamanda baş verən hadisələr və Qafqaz bölgəsində olan ayri-ayrı dövlətlərin bir-biri no herbi cəhətdən yaxınlaşması bu bölgədə yeni bir əsərat yarada bilər. Ona görə də düşünmək lazımdır. Bu məlumatlardan lazımi neticələr də çıxarmaq gərəkdir.

Azərbaycan - Türkiyə dostluq əlaqələrin toxunan Prezidentimiz bir dəfə bu yüksək məclisde boyan etmişdir: "Men yənə də Türkiyə-Azərbaycan dostluğu haqqında bir neçə söz demək istəyirəm. Bu dostluq əbədidir, sarsılmazdır. Biz bütün gücümüzle, varlığımızla bu dostluğun oruyub möhkəmləndirəcəyik, inkişaf etdirəcəyik. Cənki Türkiyə də demokratik cümhuriyyətdir, bura da demokratik prinsiplər geniş tətbiq olunubdur. Türkiyənin böyük demokratiya təcrübəsi var. Türkiyənin cümhuriyyət, demokratik dövriyə dövlət olaraq yaşaması bütün başqa türkdilli dövlətlər üçün örnəkdir. Cümhuriyyət tarixinizdə keçdiyiniz yolda, dövlət quruluşunuz da, demokratianız da, qanun-qaydalarınız da bizim üçün örnəkdir. Ona görə də biz Türkiyənin bu yolla getməsinə arzulayınp.

Biz Azərbaycanda ümidi varıq ki, Türkiyə daim bu yolla gedəcək, Mustafa Kamal Atatürkə vəsiyyətlərinə daim əməl edəcək, gündən-güne dünənin on qüdrətli, on inkişaf etmiş, on dünyevi dövlətlərin dən biri olacaqdır."

Səfər zamanı prezidentimiz hər dəfə olduğu kimi, KİV nümayəndələri ilə silsilə görüşlər keçirmişdir.

Türkiyənin tanınmış jurnalistlərinə

verdiyi müsahibədə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji əməkdaşlığın derinləşdirilməsi haqqında beynənnəmə"nin Azərbaycan-Türkiyə əlaqələrinin strateji xarakter daşıdığını təsdiq etdiyiini bildirmiştir. Azərbaycan ilə Türkiyənin əlaqələrinin xüsusi xarakter daşıdığını, daimi olduğunu vurğulmuş, həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq aləmdən baş verən məsələlərdə eyni mövqeda olmasına, məsələtlər aparmasını və bir-birinə dəstək vermesini də nəzərdə tutduğunu qeyd etmiş, buna görə də bu beynənnəmən inдиyə qədər imzalanmış sonəldən Azərbaycan-Türkiyə əlaqələrini dəyişdirən yüksəkslər qaldıran bir sənəd oduğunu açıqlamışdır.

Verilən kreditlər barədə suala cavab veren Prezident demişdir ki, "Eksimbank" in krediti bizim başımıza bir bəla olubdur. Biz 71 milyon kredit almışıq. Onun da çox hissəsini buğdaya vermişik. Azərbaycanın çörəy ehtiyacını ödəmək üçün buğdaya getirilməli idi. İndi biz o krediti geri qaytarma biləmirdik. Son iki ildə 7 milyon dollar faiz vermişik. Əger krediti geri qaytarma biləsək, biz 2000-ci ildək 20 milyon dollar faiz verəcəyik. Krediti de qaytarma biləmirdik. Mən o vaxt Azərbaycana gec gəldim. Bu, menim Azərbaycana rehberlik etdiyim vaxtdan əvvəl alınan kreditdir. Men bilsəydim belə olacaq, heç bu krediti də almazdım, neccə olsa yaşayacaqdım.

Türkiyənin "Samanyolu" televiziyanı müsahibədə son üç ildə Türkiyə ilə Azərbaycan arasında ticarətin üç dəfə artırdıdan danışmış, aincə mütləq rəqəmi götürəndə bunun, o qədər də böyük olmadığını demişdir. Bildirmiştir ki, biz bu artımdan məmənunుq, amma hesab edirik ki,

## Heydər Əliyev və Şərq

Türkiyə ilə Azərbaycan arasında iqtisadi iş birliyinən daha böyük imkanları vardı. Bu imkanlardan istifadə etmək lazımdır. Hər iki tərəf bunun üçün çalışmalıdır.

Türkiyənin NTV televiziyasına müsbəhədə göstərmişdir ki, Rusiya ilə Ermənistən arasında hərbi iş birliyi tekə Azərbaycan üçün yox, bütün bölgə, o cümlədən Türkiye üçün çox təhlükəlidir.

Süallara cavab verərkən 1995-ci ilin martında Azərbaycanda ikinci böyük qərviş cəhdində Fərman Dəməriqol kimi Türkiyə vətəndaşlarının da iştirak etməsinə, Türkiyənin bir sira vezifəli şəxslərinin de bu işdə iştirak etməsinə toxunmuş, bunun təsəssüf doğurduğunu söyləmişdir.

Səfər zamanı Azərbaycan Prezidentinin "9 Eylül" Universitetinin fəxri doktoru adı verilmişdir.

\*\*\*


Azərbaycan Prezidenti İzmirdə olarkən keçirilən müxtəlif tədbirlərdə bu şəhər ilə Azərbaycanın paytaxtı Bakı şəhərinin qardaşlıq əlaqələrindən, əlaqələrin rəmzi kimi Bakının gözəl güşələrindən bərində olan parka "İzmir parkı" adı verilməsindən, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra, əlaqələrimizi sürətlə inkişaf etdiyindən və əldə olunan nailiyətlərdən, qarşındaki illərdə Türkiye və Azərbaycanın bir-birinə daha da yaxın olması, dostluğumuz, qardaşlığımızın daha da sıx olması üçün geniş perspektivlərin açılacağından danışmış, zərərlərlə, bizim ümumi Türkiye-Azərbaycan abidəsinə - sarsılmaz Türkiye-Azərbaycan dostluğunu qurmağın hər iki xalqın övladları üçün başlıca vezifə olduğunu bildirmişdir.


Azərbaycan Prezidenti İzmirdə "Bakı parkı"nın açılışı morasımındən nitqində bu günlerde Türkiye və Azərbaycan xalqlarının dostluq və qardaşlığının nə qə-

dər dərin, güclü və möhkəm olduğunu gördüğünü və hiss etdiyini, Türkiye ilə Azərbaycan arasında İstanbul ilə İzmir, Ərzurumla Qayseri, Adana ilə Diyarbakır arasında olan fərqli qədər fərqli olduğunu, ancaq bu fərqlən sadəcə, bizim eyni zamanda ümumi mənəvi və mədəni deyərlərimizin hamisiniñ çoxçəhəlli, çoxşaxəlli, çoxbudaqlı olmasını, xalqlarımızın böyük bir çinar ağacının budaqlarına bənzədiyini, əsrər boyu onu nə qədər silklədilərsə də, yuxarılaşdırılsada də, bizi bir-birimizdən ayırmak istədilərsə də düşmənlərin bunu bacarmadıqlarını, qəlbimizin, bizi bir-birimizə bağlayan tellerin, mənəviyyatımızın, dostluğumuzun, qardaşlığımızın, birliyimizin sal qaya kimi sarsılmaz olaraq qaldığını, özünü qoruduguñu bir daha bəyan etmişdir.

O, qeyd etmişdir ki, Sovetlər Birliyi dövründə Türkiye şəhərləri ilə bizim şəhərlərimizin qardaşlaşmasına yol vermirdilər. Bize zidd olan qüvvələr heç də istəməzdilər ki, bizim bu qardaşlığımız yenidən baş versin. Yəni on iki il bundan önce İzmir ilə Bakı arasında yaradılmış əlaqələr qardaşlaşma əlaqəsi deyil, - biz doğulandan qardaşlıq, ata-babalarımız, ulu babalarımız qardaş olublar, biz doğma qardaşlıq. Sadəcə, İzmir ilə Bakı arasında xüsusi əlaqələr yaranması haqqında müqavilə bağlanıbdır. Bizim qardaşlığımız isə qədimdir, dünyada xalqlarımız yaranandan mövcud olan qardaşlıqdır. Bu əlaqələr isə həmin qardaşlığı müəyyən mənəda sənədləşdirmək, kağız üzərində eks etdirmək kimi bir tədbirdir.

Azərbaycan Prezidenti vurgulamışdır ki, Türkiye-Azərbaycan, İzmirlə-Bakı daim qardaş olublar, bu gün də qardaşdır, gələcəkdə də qardaş olacaqlar. Bunun da təzahürü olaraq Bakıda ən gözəl güşələrdən, parklardan birinə "İzmir" adı verilibdir.

















## Heydər Əliyev və Şərq

rə gəl olur, dərya dolur. Bax, bu zərrələrə biz ümumi Türkiye-Azərbaycan dostluğunu daha da genişləndirməli, gücləndirməlyik. Bütün bunu edəcəyik.

\*\*\*

İstanbulda mətbuat nümayəndələri ilə görüşdə Prezident Heydər Əliyev bayanatla çıxış etdi. Səfərin nticələri barəsində danışan dövlət başçımız göstərdi ki, hem Türkiye tərəfi, hem de Azərbaycan tərəfi müəyyən etmişik ki, dostluğumuz, qardaşlığımız indiya qədər her iki ölkə üçün faydalı olmuşdu və bu dostluq, qardaşlıq əlaqələrimiz bundan sonra da irəliya aparmalıydı. Bu məqsədə biz Türkiye Cumhuriyyəti ilə Azərbaycan Respublikası arasında strateji əməkdaşlığın derinləşdirilməsi haqqında müqavilə, anlaşma imzalanmışdır. Hesab edirəm ki, bu anlaşma çox tarixi əhəmiyyətə daşıyır, əlaqələrimizi daha yüksək səviyyəyə çatdırır, onun məzmununu, keyfiyyətini da-ha da irəli aparırlar.

Bununla yanaşı, bir neçə başqa müqavilə de imzalanmışdır. Bunlar hamısı iqtisadi əlaqələrimizdən daha səmərəli aparılması məqsədi daşıyır. İndiya qədər Azərbaycan ilə Türkiye arasında çox müqavilələr, anlaşmalar, sazişlər imzalanıbdır. Bu günlerdə imzalanmış sazişlər de Türkiye ilə Azərbaycan arasında əlaqələr üçün çox geniş normativ-hüquqi baza yaradıbdır. Güman edirəm ki, əməkdaşlığımız üçün normativ-hüquqi sənədlər var, sadəcə olaraq biz əməli işlə bu əməkdaşlığı daha da irəliye aparmalıq.

Bu danışların, görüslerin məqsədi Türkiye-Azərbaycan əlaqələrini daha yüksəklərə qaldırmaqdır. Biz buna nail olmuşuq. Cümlə bu, hem Türkiye tərəfinin, hem de Azərbaycan tərəfinin istəyi, arzusudur. Bunlar da Türkiye Prezidentinin və Azərbaycan Prezidentinin imzaladıqları



Mən çox memnunam ki, burada, İzmir şəhərində, bu sahilə parkın gözəl bir hissəsinə "Bakı" adı verilibdir. Bu təşəbbüs, hadisə münasibətilə İzmirin başçularına, başkanlarına təşəkkürümü bildirir, sizin hamınızı tebrik edirəm. Ümidi var olduğumu bildirmək istiyərəm ki, bugünkü bərən, mərasim, bayram başqa şəhərlərde da davam edəcək, biz Türkiye-Azərbaycan qarşılığımı addım-addım, gündən-güne genişləndirəcək, inkişaf etdirəcəyik.

Türkiyə böyük dövlətdir, dünya miqyasında özünəməxsus görkəmli yer tutubdur. Azərbaycan bir müstəqil dövlət kimi gəncdir. Amma bizim əlaqələrimiz qədimdir. Azərbaycanın dövlət müstəqiliyi eldə ediləndən sonra Türkiye ilə Azərbaycan arasında dövlətlərərə əlaqələr son illərdə çox bəhrələr verib, çox nticələrə getirib çıxarıbdır. Məhz bu əlaqələrin noticəsidir ki, indi Türkiyənin universitetlərində, o cümlədən burada, İzmir universitetlərində Azərbaycanın gəncləri de təhsil alır, müstəqil Azərbaycanın cürbəcür sahələrinə işləməyə hazırlırlar.

Görürsünüz, biz bir-birimizə nə qədər yaxın olurq. İzmirdə universitetdə təhsil alan gənc, tələbə nitq söylədi. O, azərbaycanlıdır, naxçıvanlıdır, orada Nehrem adlı məşhur yer var, o kendəndir. Ancaq o, təmiz türk ləhcəsində danışdı. Bizim dilimiz birdir, amma sadəcə ləhcələrimizdə fərqli var. Mən Azərbaycan ləhcəsində danışram. O da bir-iki il önce mən danışdığım ləhcədə danışdır, amma iki il burada təhsil alandan sonra buranın ləhcəsində danışır. Demək, bu onun buraya, burada aldığı təhsilə, buradakı mühitə nə qədər alışdığını, eyni zamanda Türkçəyə, İzmirə, bu mühitə nə qədər məhəbbəti, sevgisi olduğunu göstərir. Bu, bizim dostluq, qardaşlıq əlaqələrimizdə bir zərrədir. Amma zərrə-zə-

müqavilədə öz əksini tapıbdır.

Biz bu günlərdə Türkiyədə olmağızdan, keçirdiyimiz görüşlərdən çox razılıq.

\*\*\*

Azərbaycan Prezidentinə "Fatih" Universitetinin fəxri doktoru adı verilməsi mərasimində Azərbaycanın dövlət başçısı universitetə, universitetin rektoruğuna, idarə heyətinə və universitetin bütün kollektivinə ona göstərilen böyük şərh, şərhə gərə, verilən yüksək ada görə təşəkkür etdi və əmin etdi ki, "Fatih" Universitetinin həm fəxri doktoru kimi, həm də onun yaxın dostu kimi universitetin göləcək işlərinin uğurlu olmasına daim öz köməyi göstərəcəkdir.

Dövlətimizin başçısı iştirakçılar arasında bir daha bəyan etdi ki, Azərbaycan üçün Türkiyədən yaxın dost, qardaş dövlət yoxdur. Türkiyə üçün də bütün ölkələr, xalqlar arasında Azərbaycan qədər dost, qardaş olke yoxdur.

\*\*\*

Türkiyənin "TRT", "TQRT", "Samanyolu", "NTV" televiziya kanallarının rəhbərləri ilə görüşdə Azərbaycan televiziyyası ilə Türkiyənin televiziya kanalları arasında əməkdaşlıqdan, onun hələ də istenilən səviyyədə qurulmamasından, ölkəmizdə Türkiyə televiziya kanallarına tamaşa edildiyi kimi, Azərbaycan televiziyanın verilişlərinin də Türkiyənin televiziya kanalları vasitəsilə Türkiyədə yayılmasının Türkiyə üçün də, Azərbaycan üçün də çox xeyirli olacağında danışdı. Türkiyə televiziya kanalları ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyindən səhbat açdı.

Televizyonistlərin suallarına cavab verərən Azərbaycan Prezidenti dəha bir nəçə məsələyə, o cümlədən vaxtılıq verilmiş

kreditlər məsələsinə də toxunaraq mövcud səviyyəti olduğu kimi jurnalistlərin nəzərinə çatdırıldı. O dedi: "İndi siz də deyirsiniz, dünən də dedilər ki, mən incidim. Bilirsiniz, dost dəstədən inciyər. Azərbaycanda bir söz var, insan uman yerdən küsər. Bu söz sizdə varmı - uman yerdən küsərlər? Ummayın yerdən mən niyə küsürəm? Küsdüm - küsmədim, onun üçün də, mənim üçün də bunun əhəmiyyəti yoxdur, uman yerdən küsərlər. Azərbaycan Türk-yədən çox şey umur. Bütün xalqımızda, o cümlədən məndə də belə fikir var ki, Türkiye böyük dövlətdir, böyük imkanlara malik olan dövlətdir. Türkiye bizim qardaşımızdır, qan qardaşımız, can qardaşımızdır. Qan qardaşı olanda, Azərbaycanda yəne bir söz var, öz boğazından kəsib qardaşına verir. Lazımdır ki, xalqımızın milli adət-ənənələri dövlətlərimiz arasında da olsun.

Yaxşı, 1992-1993-cü illerde "Eksimbank" 250 milyon dollar kredit ayrırib, onun də cəmi 70 milyon dolları verilib. Bu 70 milyon dollara də o vaxt buğda alb vəriblər, çünki insanlar ac idı, buğda yox idi. Başqa şeyə vermeyiblər. Əgər yarımına vəriblərsə, para götürübllərsə, gel, parasını apar! Dərmana veriblər, - çünki bizim döyüşüllər qan içinde idilər, bugdaya vəriblər, başqa bir şeyə vermeyiblər. İndi Türkiyə bölgəsimizdən tutub ki, bunu qaytar. Qaytar bilmirəm, 20 milyon dollar da faiz vermişəm. Mən bundan inciməyim?

Bilirsiniz, vaxtılıq mən Sovetlər İttifaqının başında duran adam olmuşam. O vaxtlar Sovetlər İttifaqı özünə dəst ölkələr yaratmaq üçün, - Asiyadan keçmiş müstəmləkə ölkələri, yaxud Afrika, ərəb ölkələri, - bunlara nə qədər kredit verir, sonra çoxunu da bağışlayırı. Düzdür, onlara nə din bir idi, nə məslek bir idi, amma özünə des-

tekli ölkələr yaratmaq isteyirdi.

Sosialist ölkələrdən savayı başqa ölkələr də var idı, "Üçüncü dünya" ölkələri hesab olunurdu, - bilirsiniz də, bloklara qoşulmayan ölkələr, - onları nə qədər kreditler verirdi. Ele İraqın Sovetlər İttifaqına, indi Rusiyaya nə qədər borcu var, həddindən artıq borcu var. O vaxtlar verib, çünki İraqla oləşisi vardi, indi qaytarır. İraqa indi silah satır ki, bəlkə bir şey əldə etdi. Axi, mən bu şəyleri görmüşəm, yeni böyük dövlətin kiçik dövləte yardımını, köməyini görmüşəm. Bunu gördüyümə görə anlaya bilmirəm ki, niyə belədir.

Amerika Birləşmiş Ştatları Ermənistana gecə-gündüz yardım edir. Biz Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı iqtisadi maraqlarını çox genişləndirmişik. Amma 1992-ci ilde, bizim Xalq Cəbhəsi həkimiyətdə olduğu zaman Amerika Birləşmiş Ştatlarının konqresi qərar çıxarıb ki, - 907-ci maddə var, siz bunnı Amerikaya da deməmisiniz ki, nə üçün bu maddəni Azərbaycana tətbiq ediblər, - guya Azərbaycan Ermənistani blokadaya götürübür. Ona görə də Azərbaycana Amerikadan yardım göstəriləməsi qadağan olunubdur. Mən indiyə qədər vuruşuram, bu qadağanı, 907-ci maddəni götürə bilmirəm. Bir belə şirkətlər gəldi, müqavilələr imzaladıq, Klintonla bir neçə dəfə görüşmüşəm, danışmışam, digərləri ilə də görüşmüşəm. Klinton da deyir ki, bəli, bu, ədalətsizlikdir, amma konqressə təzyiq göstərə bilmirəm.

Baxın, biz Amerikanın şirkətlərinə o qədər böyük imkanlar yaratmışı, Amerika isə bize yardım etmir. Amma Amerika keçmiş Sovetlər İttifaqına daxil olan, indi müstəqil dövlət olan ölkələrin hamısına yardım edir. On çox da Ermənistana yardım edir - oraya ilde 100 milyon dollardan artıq

yardım gedir, amma Amerika bizə yardım etmir.

O vaxtlar ki, buğda yox idi, insanlar ac idı, biz "Eksimbank" in krediti ilə gedib orada-burada buğda axtarırıq, Amerika birbaşa Ermənistana buğda göndərirdi. İndi də göndərir. Amerika Ermənistana bu köməyi edir. Amerikada, Fransada, başqa yerlərdə onlara erməni diasporu, zengin adamlar kömək edir, hamı kömək edir. Amma Türkiyə Azərbaycana heç bir kömək etmir, - mən maddi köməyi deyirəm. Bir defə kredit verib, indi də tutub bölgəsimizdən. Üç-dörd iləndən sonra krediti da vere biləcəyik, faizi də o kreditə bərabər olacaqdır. Belə de şey olarmı?

Keçmişdə mən bu barədə bir neçə dəfə müraciət etmişim, eləcə qaldı. İndi bu dəfə də rəhberlərə müraciət etmişəm. Axi mən bilirom ki, hansı ölkə hansına nə yardım edir. Azərbaycana heç kas yardım etmir. Rusiya Ermənistana nə qədər yardım edir. Ermənistən atom elektrik stansiyası var. Bilirsınız ki, 1992-ci ilde ona bağladılar. Ukraynadakı Çernobil atom elektrik stansiyasında böyük qəza, faciə oldu, ona görə Ermənistən stansiyası bağladı. Amma gördük ki, elektrik enerjisi olmadığında böyük, Rusiyadan mütəxəssisler gətirdi. Rusiya oraya çox para qoydu, elektrik stansiyasını bərpə etdi, yeniden işə saldı. Rusiya olmasadı, Ermənistən bunu edə bilməzdi. Rusiyanın parası, mütəxəssisləri, mühəndisləri, alımları gəlib bunu işə saldılar.

Azərbaycana nə Rusiya yardım edir, nə Türkiyə, nə İran, nə Amerika yardım edir. Topaqımızın 20 faizi işğal altındadır, bir milyon da qacqın var. Mən bunları deməməliyəm? Başqa şəyərə de deyə bilərəm, ancaq bunlar bəsdir.

\*\*\*

Bütün sahələrdə Türkiyə-Azərbaycan əlaqəlerinin dorinləşdirilməsi və inkişaf etdirilməsi haqqında aparılan danışlıklar, yeni normativ-hüquqi sənəd kimi Türkiyə-Azərbaycan strateji əməkdaşlığı haqqında müqavilənin imzalanması əlaqələrimizi keyfiyyətə da yüksəkşəkər qaldırmış, həm Türkiyənin, həm də Azərbaycanın üzərinə yeni vəzifələr, eyni zamanda çox böyük məsuliyət qoyurdu.

Böyük sınaqlardan keçən Türkiyə-Azərbaycan dostluğun bu mütəxəssis ilə hüquqi şəkildə sonuclanmışdır.

Bütün bunlar siyasi əlaqələrimizə olduğunu kimi, iqtisadi əlaqələrimizə də öz təsirini göstərməyə bilməzdi. Buna görə də Türkiyənin iş adamları ilə yenidən görüşmək, onları istiqmətləndirmək, həm ölkəmizdə gedən proseslər haqqında, həm də ölkələrimiz arasında gedən proseslərdən hələ etmək lazımdı. Bütün bunları nəzərə alan Azərbaycan Prezidenti işgüzər dairələrlə də görüş keçirdi.

Görüşdə ölkəmizin başçısı Azərbaycanın gənc dövlət olmasına, sülhsevər dövlət olaraq, ölkəmizi inkişaf etdirməyə çalışmağımızdan, daha çox ölkələrə six əlaqələr yaratmaq istəyimizdən, ancaq bu əlaqələrimizin genişlənməsinə və dərinləşməsinə baxmayaraq, Türkiyə ilə Azərbaycan arasındaki əlaqələrin heç bir başqa ölkə ilə olan əlaqələrə bənzəmədiyindən, yəni onların xüsusi xarakteri daşıdığından, xüsusi əhəmiyyət kəsb etdiyindən danışmış, Ermənistən-Türkiyə münasibətlərinin gedisiştən toxunaraq Rusyanın Ermanistana 1 milyard dollar dəyərində silah verməsindən, onların içərisində ağır silahlar - müsəsir tanklar, toplar, raketlər və başqa dağıdıcı silahlar olmasından səhəbat açmış, bunların hamisinin Azərbaycan və Türkiyəyə tərəf

yönəldildiyini bildirmişdir.

Böyük narahatlı doğuran bu məsələlər barəsində Türkiyənin Dövlət və Hükümet Başçılarına ölkəmizin fikirlərinin çatdırıldığı gösteren Prezident qeyd etmişdir ki, biz həm də isteyirik ki, Türkiyədə her bir adam, her bir türk qardaşımız Azərbaycanın, Qafqazın vəziyyətini və Türkiyənin ətrafında olan vəziyyəti bil-sin. Vurğulanmışdır ki, iş adamları kimi, siz də öz iqtisadi məsələlərinizle meşgul olarken siyasi məsələləri və xüsusən bölgəmizin təhlükəsizlik məsələlərini gərək heç də unutmayınuz.

Bəzən iqtisadçılar, iş adamları deyirler ki, biz siyasetə meşgul olmuraq, bize siyaset lazım deyil, iş adamlığı, bizimki ticaret, istehsalçı, filialdır. Mən bununa razı deyiləm. Çünkü siyaset düzgün olmasa, iqtisadiyyat da olmayıacaqdır. Təhlükəsizlik olmasa, sülh, əmin-amanlıq, barış olmasa, iqtisadiyyat da olmayıacaqdır. Ona görə iqtisadi işlərde, biznesdə Türkiyəni və Azərbaycana ehət edən ölkələrin arasında sülhün və əmin-amanlığın da əhəmiyyətinə unutmaq lazımlı deyildir.

Vurğulanmışdır ki, bu baxımdan Qara dəniz iş birliyi, başqa iş birlikləri də lazımdır. Ancaq son zamanlar Türkiyənin bəzi iş adamlarının Ermənistənla iş qurmaq cəhdleri bizi rahatsız edir. Bu, Azərbaycanda çox monfi qarşılıqlar, anlaşılmır.

Sonra onlara müraciati demmişdir: "Neinkin özüm, bütün Azərbaycan xalqının fikrini deyirəm. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı abədidir, bizim qanımız, canımız, dinimiz, dilimiz birdir. Buların hamisinin olduğu yerde gərek Türkiyədə iş adamları, dövlət adamları, adı bir vətəndaş da bilsin ki, Azərbaycanın mənəfəyi Türkiyənin mənəfəyidir, Azərbaycanın dərdi Türkiyənin dərdidir.

Türkiyə də, biz də böyük önder Mustafa Kamal Atatürkün sözlerini tez-tez xatırlayıraq. O, vaxtıla demişdir ki, Azərbaycanın dərdi bizim dərdimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir. Biz də deyirk ki, Türkiyənin dərdi bizim dərdimizdir, Türkənin sevinci bizim sevincimizdir. Mustafa Kamal Atatürk nə qədər müdrik adamdır! Bu sözleri həle 30-cu illərdə de-miştir. Onda həle Ermenistanla Azərbaycan arasında belə savas, münaqışə yox idi, qan tökülmürdü. Ancaq o - böyük Mustafa Kamal Atatürk 1918-1920-ci illərdə həmin o erməni millətçilərinin, daşnaklarının Azərbaycanlılarının başına ne belalar götirdiklərini yaxşı biliirdi. Azərbaycanda nə qırğınlar etmişdilər, yaxşı biliirdi. Mehə Mustafa Kamal Atatürkün və onun kimi insanlarının iradəsi nəticəsində 1918-1920-ci illərdə Türkiyənin Qafqaz ordusu Azərbaycana gəldi, Naxçıvanda, Qarabağda, Gəncədə, Bakıda azərbaycanlıları erməni qırğınından xilas etdi. Biz bunları unutmuруq.

Osmanlı imperatorluğu dağlımsıdı, Türkiyənin özü dağlımsı vəziyyətə idi, Türkiyəye təcavüz olunmuşdu. Türkiyə özünü xilas etmeli, saxlamalı idi, qurtuluş savaşı gedirdi. O vaxt Türkiyənin mütəfəkkir adamları Azərbaycanı öz doğma vətəni hesab etdilər. Qafqaz ordusu Azərbaycana gəndərildi. Nuru Paşa, Naxçıvana Kazım Qarabəkər və başqları gəldilər, Azərbaycanlıları xilas etdilər. Ona görə bunları heç vaxt unutmak olmaz, tarixi də unutmak olmaz, keçmişlər də unutmak lazımdır.

Ermenilər bütün dünyaya hay salıblar ki, türklər 1915-ci ilde erməniləri qırıblar. Sizi günahlandırırlar, sizin haqqınızda bütün ölkələrdə yanlış məlumatlar yayırlar. Bu, bizə də aiddir. Onlar Azərbaycanlı-

nı, türkü, türkiyəlini bir-birinden ayırmırlar. Bize də türk deyirler, size necə münasibət bəsleyirlərse, bizə də elə münasibət bəsleyirlər. İndi siz onlara bir balaca alver edirsiniz, bir-birinə "Salaməlyüküm, sah ol, xoş geldin" deyirsiniz.

Bu məsələlərə mən bəzən neçə dəfə demişəm, səzə, iş adamlarına da deyirəm ki, bizim problemlərimizi bilesiniz. Əlbəttə, biz heç kəsə heç nəyi məcbur edə bilmərik. Türkənin də heç bir işinə qarşıdırıq və qarşıda bilmərik. Ancaq bu sözlər deməyə bizi qardaşlıq haqqımız var. Qardaş-qardaşə hər bir şeyi açıq deməlidir, nə qədər sırin olsa da, acı olsa da açıq deməlidir. Ona görə də siz çalışın ki, bi əməkdaşlığı, alış-veriş - hamisini gelin Azərbaycana edin. Azərbaycanda geniş imkanlar var. Burada çıxış etdilər, Nihat bəy də, Əli bəy də çox təsirli sözler dedilər. Başqa iş adamları da çıxış etdilər, Azərbaycan-Türkiyə iqtisadi əlaqələri haqqında, Azərbaycanda görülen işlər haqqında danışıldılardı. Bunlara görə mən təşəkkür edirəm. Həqiqətən Azərbaycan həle dövlət müstəqilliyyini eldə edəndən öncə Türkiyənin iş adamları Azərbaycana məraqq göstəridilər. Azərbaycan həle Sovetlər İttifaqının tərkibində olan zaman Türkiyənin iş adamları bir balaca imkan düşən kimi Azərbaycana gəldilər. Xüsusən, Azərbaycan dövlət müstəqilliyyini eldə edəndən sonra Türkiyənin iş adamları respublikamızda gəldilər. Onları yüksək qiymətləndirdilər. Müəyyən əməkdaşlıq başlandı, müəyyən işlər görüldü. Ancaq təsəvvür edin, bu 7-8 ilərə əldə etdiyimiz nailiyyətlər mövcud imkanlarımızdan çox-çox azdır. Bu müddədə Türkiyənin iş adamları başqa ölkələrdə, yəni bizimlə eyni vaxtda müstəqillik qazanmış ölkələrdə dəhaç iş görürler, neinkin Azərbaycanda, - bu da həqiqətdir. Bilirsiniz, mən sizin başqa ölkələrdə, xüsusən Or-

ta Asiya ölkələrində, - bunlar bizim qardaş ölkələrimizdir, - iş görmeyinizi qısqanınram. Allah xeyrli əlesin, iş görün. Amma əgər sıraya qoysanız - bir, iki, üç, dörd, beş - siz bilirsiniz, Azərbaycan harada qalacaq? Vəziyyətə təhlil etsək, görülen işlər çox azdır...

Biz iki-üç ildir ki, özəlləşdirmə programını heyata keçiririk. Torpaq ıslahatı həyata keçiriləndən sonra Azərbaycanda iqtisadiyyat tamamilə özəl, bazar iqtisadiyyati yolu ilə, dünya standartlarına uyğun olan yolla gedəcəkdir. Biz bu yoluñ artıq çox mühüm ki hissəsindəyik. Çoxlu qanular qəbul etmişik. Bir tərəfdən daxili imkanlar, digər tərəfdən elmi-texniki potensial, Azərbaycanın təbii sərvətləri, respublikamızın böyük sənaye, kənd təsərrüfatı potensialı göz qabağındadır. Bunnarın müştərək istifadə olunması üçün, hesab edirəm ki, Türkiyin iş adamları Azərbaycana daha çox gəlməlidirlər.

İndi burada Nihat bay də dedi ki, ölkələrimiz arasında 250 milyon dollar dəyərində ticarət alaqlığı olubdur. Doğrudur, bù iki il müddətinə görürsək, burada üç dəfə artım var. Amma bu rəqəmin özü də azdır, heç bir şəydir.

İndi Azərbaycana neft sahəsində xeyli sormaya qoyulur. Görürsünüz, respublikamızda bir balaca imkan olañ kimi biz Türkiyəni də oraya getiririk. Qərb iqtisadiyyatında boru kəmərinin tikilməsi üçün keçiriləndən tərəfdən qalib galen, ad qazanan şirkətlərdən biri də Türkiyənin şirkətidir. Bu şirkət mənim dostum Nihat bay rəhbərlik edir. Səzə deym ki, bu işin müstərisi çox idi. Amma Türkiyə şirkəti bu işda qazandı, bù də istədik ki, qazansın. Onlarıñ qazanmasında bizim də xidmətimiz var.

Burada neft sonayesi haqqında da bir neçə söz dedilər. Mən dörd gündür ki, bu-

rədayam. Kiçik də, böyük də, neçə deyərlər, məmə yeyəndən popə deyənə qədər hamı soruşur ki, Bakı - Ceyhan xətti neçə olacaqdır? Bu, mənim üçün aydın məsələdir. Demək, burada təkcə dövlət, hökumət yox, her bir vətəndaş, gənc insan da isteyir ki, Azərbaycanın bu böyük neft borusu Türkiyədən keçsin. Bunu nə üçün isteyir? Çünkü Bakı-Ceyhan xəttinin çox böyük iqtisadi əhəmiyyəti vardır. Yəni əger biz neft çıxarıcağıqsı, oradan böyük fayda əldə ediləcəksə, yəni bu boru ki, Türkiyədən keçirəcəyik, - biz onu mütləq Türkiyədən keçirəcəyik - demək, buradan da çox böyük fayda gelecekdir. Bu ona göstərir ki, biz imkaniñ olañ kimi Türkiyənin iş adamlarını, şirkətlərini ölkəmizə gatireceyik. Amma bizim hələ o qədər də böyük təcrübəmiz yoxdur. Çünkü biz 70 il başqa bir iqtisadi sisteme olmuşuq. Mən sizə açıq deym, bizim insanlar çox şeyi hələ bacarırmırlar. Biza kömək etmək, ölkəmizə gəlmək lazımdır. Gəlib oturub bir şeydə kömək etmək lazımdır. Ola biler, para getsin, amma bil ki, gedən yerdən bir qədərən sonra on dəfə çox gəlir götürü bilərsiz. Çünkü Azərbaycana gələn para heç vaxt batmır. Azərbaycana getirilən sərməye mütləq öz nəticəsini verəcəkdir.

İndiyə qədər olan işlərə görə mən məmənün olduğunu bildirmək isteyirəm. Ancaq bu işlərin çoxu təcəritdir. Azərbaycan ile Türkiyə arasında iş birliliyi isə respublikamız Türkiyənin böyük şirkətlərinin sərmayesinin golmesidir, müştərək istehsalın yaranmasıdır. Məsələn, neft istehsalı sahəsində bizim bir neçə belə müştərək müəssisəmiz vardır ve işlər yaxşı gedir, yaxşı da nəticələr olacaqdır. Amma başqa sahələrde də işlər belə qurulmalıdır. İstehsalı artırmaq, sərməye qoymaq, şübhəsiz ki, fayda verəcəkdir.

Mən sizin hamınıza cansağlığı, işlərinizdə müvəffəqiyətlər arzulayıram. Yaşasın əbədi Türkiyə-Azərbaycan dostluğu! Sağ olun!"

\*\*\*

Azərbaycan Prezidenti İstanbulda İslam Konfransı Təşkilatının tarix, kültür, sənət mərkəzini de ziyyət etdi. Mərkəzin ekspozitləri ilə tanış oldu.

\*\*\*

Beləliklə, Prezident Heydər Əliyevin Türkiyəyə ikinci resmi sefəri də böyük uğurla başa çatdı. Onun ən başlıca natiqası ölkələrimiz arasında strateji əməkdaşlığının dərinləşdirilməsi barədə bayannamadır. Prezident Heydər Əliyevin özünün də qeyd etdiyi kimi, təkəs bu sənəd 50 sənədin imzalanmasına bərabərdir.

Görüşün neticəsində kimi bundan əlavə daha 8 sənəd imzalanıb. Ümumiyyətlə, bu səfər də daxil olmaqla Azərbaycan ilə Türkiyə arasında 50-yə yaxın sənəd imzalanmışdır ki, onlar da iki ölkə, dövlət arasında olan əlaqələrin hüquqi-normativ əsaslarını yaratdır.

\*\*\*

Türkəyə Respublikasının Xarici İşlər Naziri İ.Cem Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin davəti ilə 7-8 sentyabr 1997-ci il tarixində Dövlət Naziri A.Andican ilə birlikdə Azərbaycan Respublikasında rəsmi sefərda olmuşdur. İ.Cem və A.Andican Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən qəbul edilmişlər. Səfər zamanı birləşən əlaqələrin hüquqi-normativ əsaslarını yaratdır.

\*\*\*

Türkəyə Respublikasının Baş Naziri M.Yılmaz başda olmaqla dövlət nümayəndə heyəti 1997-ci il 12 noyabr də Bakıda "İllkin nefstin alınması" şərəfinə təşkil olunmuş bayramda iştirak etmişlər. Nüma-

## Heydər Əliyev və Şərq

yəndə heytinin tərkibində Türkiye Respublikasının Energi və Təbib Ehtiyatlar Naziri C.Ersümer də olmuşdur.

\*\*\*

1997-ci ilin 28 dekabrnda Türkiye Respublikasının 55-ci hökumətinin başçısı M.Yılmaz onu müşayiət edən nümayəndə heyati ile birləşdikdən Türkmenistan da rəsmi sofranın vətəna qayıdarkən Bakıda qismüddəli işgüzar soforda olmuş, Azərbaycan Respublikasının Prezidenti canab Heydər Əliyev tərəfindən qəbul olunmuşdur. Burada aparılmış danışıqlar zamanı tərəflər üçün maraq kəsb edən bir sır məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

\*\*\*

Türkiyə Respublikası Xarici İşlər Nazirliyi ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr zamanında Türkiye Respublikası Xarici İşlər Nazirinin müşaviri Səfir M.Ə.İrtemçelikin başçılıq etdiyi nümayəndə heyeti 2-4 fevral 1998-ci il de Azərbaycana səfər etmişdir. Səfər əsnasında qonaqlar, Azərbaycan Respublikasının Prezidenti canab Heydər Əliyev tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə siyasi məşvərətlərdə iştirak etmişlər.

\*\*\*

ATƏT-in Minsk Qrupuna Türkiye tərəfindən xüsusi təmsilçi təyin edilmiş, Səfir A.H.Alp, 4 fevral 1998-ci il de Azərbaycana gəlmis, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən qəbul edilmişdir. Səfər əsnasında AR Xarici İşlər Nazirliyində məşvərətlər aparılmışdır.

\*\*\*

Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında münasibətlərin bariz göstəricilərindən biri, 1997-ci ilin yekunu-

na görə Türkiye Respublikasının NTV kanalının apardığı sorğu neticosunda Azərbaycan Respublikası Prezidenti canab Heydər Əliyevin "Dünyada ilin adamı" seçilməsi olmuşdur.

\*\*\*

13-14 fevral 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyədə işgüzar sefərde olmuşdur. Səfər zamanı Azərbaycan Prezidenti Heydər Əliyevə Türkiyenin "Nərgiz TV" televiziyanının 1997-ci il üçün "Dünyada ilin adamı" mükafatı təqdim edilmişdir.

\*\*\*

Fevralın 13-də axşam İstanbuldakı Lütfi Kırdar adına Beynəlxalq konfrans və sərgi salonunda "Nərgiz TV" kanalının yaranmasının birinci ildönümüne və mükafatların təqdim olunmasına həsr edilmiş mərasim keçirilmişdir. Mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev və Türkiye Prezidenti Süleyman Dəməirəl iştirak etmişlər. Bunda başqa TBMM-in sədri Hikmət Çətin, Baş Nazir Məsud Yılmaz və digər rəsmi şəxslər de burada idilər.

Mərasimdə çıxış eden Türkiye Prezidenti bildirdi ki, Azərbaycanın Cümhur Başkanı Heydər Əliyevin NTV televiziyası tərəfindən "Dünyada ilin adamı" seçilməsinə böyük bir təqdirle qarşılıyram. Bunda çox böyük mənə vardır. Xalqın fikri öyrənilmiş, xalq etimad göstərmiş və bu seçimi etmişdir.

Dövlətimizin başçısı Heydər Əliyev mərasimdə nitq söylemiş, orada mükafata görə öz teşəkkürünü bildirmiş və bəyan etmişdir ki, Azərbaycan ilə Türkiye arasında olan dostluq və qardaşlıq əlaqələri günün-gündün möhkəmlənir, genişlənir və bu dostluq əlaqələri gələcəkdə də inkişaf edəcəkdir. ...Heç bir qüvvə, heç bir kəs, heç bir ölkə Türkiye-Azərbaycan

## Heydər Əliyev və Şərq

dostluğuna mane ola bilmez. Bizim dostluğunuz sarsılmazdır, əbədidir və əbədi olacaqdır.

Rəsmi görüşlərdən sonra tərəflər bəyanatla çıxış etmişlər. Azərbaycan Prezidenti bir dəha bəyan etmişdir ki, Türkiye Azərbaycana həmişə böyük diqqət göstəribidir. Dövlətimizin başçısı demisişdir: «Mən qardaşım Süleyman Dəməirəlin sözlərini tam təsdiq edirəm və həqiqətən böyük Mustafa Kamal Atatürkün vəsiyyəti həm Türkiye üçün, həm də Azərbaycan üçün eyni xarakter, eyni əhəmiyyət daşıyır. Türkəyin dərdi-qəmisi Azərbaycanın dərdi-qəmidir, Azərbaycanın dərdi-qəmisi Türkəyin dərdi-qəmidir. Bütən qardaşlıq, belə dostluq edir. Əminəm ki, bu dostluq, qardaşlıq əbədi, daimi olacaq, sarsılmaz olacaqdır. Mən də, aziz dostum Süleyman Dəməirəl də bu dostluğu daha da möhkəmləndirmək üçün indiyə qədər çalışmışım və bundan sonra da çalışacağıq. Mən çox nikbinəm, hesab edirəm ki, bizim qarşımızda nə qədər ağır, çətin problemlər, na qədər çətin işlər dursa da, büt birgə səylərimiz nəticəsində, dostluq, qardaşlıq, əməkdaşlığımız nəticəsində onların hamisının qarşısını alacağıq.»

Prezident Süleyman Dəməirəl isə öz bəyanatında qeyd etmişdir ki, iki ölkə arasında dostluq son dərəcə möhkəmdir. Azərbaycanın problemi bizim problemimizdir. Böyük Atatürkün söylədiyi sözler bizim üçün nəsihətdir: Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir.

Səfər zamanı Azərbaycan Prezidenti Heydər Əliyevin TBMM-in sədri Hikmət Çətin, Türkəyin Baş Naziri Məsud Yılmaz, Türkəy Silahlı Qüvvələri Baş

Qərargahının rəisi, ordu generalı İsmayıllı Haqqı Qərədayı, Türkəyin iş adamları ilə görüşlər keçirmişdir.

Azərbaycan Prezidentine "Dünyada ilin adamı" mükafatı verilməsi Azərbaycan-Türkəy dostluğunun ən parlaq səhifələrindən biri hesab edilir.

\*\*\*

Fevralın 14-də Türkəyin xarici iqtisadi əlaqələr qurumu (DEİK) İstanbul "Ceylan interkontinental" otelində Azərbaycan Prezidenti Heydər Əliyevin şərafına sehər yeməyi təşkil etdi. Sonra otelin konfrans salonundan Türkəyin iş adamları ilə görüş oldu. Azərbaycan və Türkəy Prezidentlərinin iştirak etdikləri gorusə DEİK-in, Türkəy-Azərbaycan iş birliyinin rəhbərləri, 70-dən çox ticaret və sənaye evlərinin, banklarının, şirkətlərin nümayəndəleri toplu olmuşdular.

Bu toplantı iqtisadi əlaqələrimiz əsas istiqamətlərini bir dəha dəqiqlişdirmək üçün böyük bir fırıldactı.

Toplantıda Türkəy Prezidenti bəyan etdi ki, qardaş Azərbaycanın iqtisadiyatının dırçəldilmesinə Türkəy Cumhuriyyətinin dövləti, hökuməti, parlamenti, xalq tərəfindən hər cür destək vermək fikri qətidir. Türkəyin imkanları ilə, indi Türkəyin şirkətləri dünyanın bir çox ölkələrində çalışır, - qonşumuz və qardaşımız Azərbaycanın dırçəlməsinə kömək və xidmət göstərmək yalnız iqtisadi deyil, bundan kənara çıxan bir məsələdir. Azərbaycanın onsuza da öz imkanları ilə dırçəlməsi üçün böyük potensialı var. Azərbaycan dünyada Fars körfəzi ilə müğayisə oluna biləcək enerji ehtiyatlarına malikdir. Mən Xəzər və Orta Asiya neftini-qazını bütövlükde nəzərdə tuturam. Bu ehtiyatlar dünya bazarlarına Azərbaycan və Türkəy üzərindən çatdırılacaqdır.

Azərbaycan Türkiye ilə birlikdə enerji terminalı vəzifəsini öz öhdəsinə götürməyə məcburdur. Bu sahədəki əməkdaşlıq indiyə qədər də olmuşdur, bundan sonra da davam edəcəkdir. Görüşdə o, iştirakçılarından Azərbaycana daha çox sərməyə qoymağın, onun sanallı layihələrinə, xalqın rüfhəsına xidmət edəcək istehsalata, işsizliyi aradan qaldıracaq sənaye, turizm müəssisələrinin və digər müəssisələrin yaranmasına kömək göstərməyi xahiş etdi.

Azərbaycan Prezidenti Heydər Əliyev də görüşdə çıxış etdi. O göstərdi ki, Türkiye böyük iqtisadi potensiala malik bir ölkədir. Türkiyənin, iqtisadiyyatı həm Türkiyənin içində, həm də dünyadan bir çox ölkələrdən Türkiyə Cümhuriyyətinin inkişaf etməsinə xidmət edir və burada Türkiyənin iş adamlarının, sonayecilərinin xidməti çox böyükdir. Mən size bu işlərinizdə daha da çox uğurlar dileyirəm.

Azərbaycan ilə Türkiyə arasındakı yaranmış dostluq, qardaşlıq əlaqələri gündündən inkişaf edir və əminəm ki, bizim gələcək dostluq, qardaşlıq yolumuz da işləqləridir, aydınlaşdır, parlaqdır.

... Artıq Azərbaycana xarici sərmaya gəlir. Xarici sərmaya birinci növbədə bizim neft-qaz sənayemizə gəlir. Məsələn, keçmiş il, 1997-ci ildə Azərbaycana bir miylardır üç yüz milyon dollar xarici sərmaya gəlibdir. Bunun bir miylardır dolları neft sənayesinə qoyulubdur. Bilirsiniz ki, biz müqavilələr imzalamışq. Xəzər dənizinin Azərbaycan sektorunda və Azərbaycan ərazisinin başqa yerlərində böyük neft yağıtları xarici dövlətlərin, xarici şirkətlərin müştərək işi nəticəsində gələcəkən böyük imkanlar açacaqdır. Biz bu sahədə Türkiyə ilə əməkdaşlıq edirik. "Türk Petrolları" şirkəti Azərbaycanda üç müqavilədə iştirak

edir. Onun birinci müqavilədə 6,75 faiz payı vardısa, indi 16 faizdən artıqdır. Əziz dostum Süleyman Dəmirel də mənə müraaciət etmişdi. Mən çalışıram yeni müqavilələrdə "Türk Petrolları" şirkətinə yenə də geniş bir yer verək.

O, xüsusi olaraq iş adamlarının nəzarəti çatdırıldı ki, Türkiyə ilə bizim neft-qaz sahəsində işimiz təkcə Türkiyə şirkətinin gəlib Azərbaycanda pay alması deyildir. Ən əsas məsələ bütün Xəzər dənizində - Xəzərin təkcə Azərbaycan sektorundan yox, Qazaxistan, Türkmenistan sektorlarında, Orta Asiyada da çıxarılan, hasil edilən neftin dünya bazarlarına ixrac olunması, Türkiyəyə çatdırılmışdır.

O vurguladı ki, Türkiyəyə qaz lazımdır. Türkmenistanın qazı çoxdur və Xəzər dənizindən də çox qaz çıxacaqdır. Amma bu qazı Türkmenistan bir yere göndərə bilmir. Türkiyə istəyirdi qazı İranından alınsın. Bu, mümkün olmadı. Əziz dostum Süleyman Dəmirel də öz fikirrimi demişəm, Baş Nazir Məsud Yılmazla da bu bəredo danışmışq, dünən də danışdıq. Mən hesab edirəm ki, qaz kəmərinin də Xəzər dənizindən Türkiyəyə getirmək lazımdır. Bu həm Türkiyə üçün, həm də Türkiyədən sonra Avropa üçün, digər ölkələr üçün lazımdır.

Transqafqaz magistrallı məsələsinə toxunan dövlət başçımızı göstərdi ki, 1997-ci ilin may ayında biz Sərəxsədu Transqafqaz magistrallı bərədə müqavilə imzalamaşıq. Üstündən bir ilə yaxın vaxt keçibdir. Bu müddət içorisində oradan yüklerin daşınması - Mərkəzi Asiyadan Avropaya Azərbaycan, Gürcüstən üzərindən, Türkiyə, Qara dəniz üzərindən dörd dəfə artıbdır. Əgər ilk dəfə bu müqaviləni dörd dəfə imzaladısa, indi buna bütün Mərkəzi

Asiya ölkəleri, Avropa ölkəleri - Ukrayna, Ruminiya, Bolqarıstan, Almaniya, Moldova - hamısı qatılıblar. Bunların da yolunun hamısı Türkiyədən gəlib keçir, Qara dənizdən gəlib keçir. Bu, çox böyük gələcəyi olan bir layihədir. Burada də biz yəne iş birliyiçəyik. Bunlar böyük, yeni global, dünən miyazında olan layihələrdir. Amma Türkiyənin iş adamlarının Azərbaycanda sənaye sahəsində, telekommunikasiya, inşaat, ticaret, kənd təsərrüfatı və s. sahələrdə görə bilecəyi çox işlər vardır.

Azərbaycanda gəden özəlləşdirmə prosesinə də toxunaraq göstərdi ki, indi bizdə özəlləşdirmə gedir. Bu özəlləşdirmə prosesində Türkiyənin iş adamları iştirak edə bilərlər. Onların bəziləri iştirak edirlər, bəziləri gəlib yər alıblar. Mən yənə də dəvət edirəm ki, siz gələsiniz. Türkiyənin iş adamları bəzən bizim qanunlar çərçivəsində imkan yaranmadıqdan şikayət edirlər. Bu şikayətlər ola bilər. Ancaq biliyiniz, hesab edin ki, biz böyük bir cığır içərisindəyik. Biz bu cığırı, yolu aça-aça gedirik. Əlbəttə, bu cığırı aparanda qarşısına daş da, kesək də, qaya da çıxacaq, - bunlar olacaqdır. Bunlardan qorxməq lazımdır. Əsas odur ki, biz irəliyə gedirik və gedəcəyik. Prezident getiyiyle bildirdi ki, bizim əsas tərəfdəsimiz Türkiyədir, Türkiyənin iş adamlarıdır. Mən Türkiyənin iş adamlarını Azərbaycana dəvət edirəm.

Məsələn, "Koç" qrupu gəlib Bakıda "Ramstor" kimi böyük mağaza tikibidir. Indi bu, Azərbaycanın ən görkəmlı mağazasıdır. Bakıda iki milyondan artıq insan yaşayır. Hamı ora gedir. Onun yanında hansısa bir türk şirkəti yəni bir fransız mağazası tikidi. Mənə dedilər ki, belə bir mağaza Türkiyədə təkcə İstanbulda var, ikincisi də Bakıda açıldı. Çox gözəl. Mən bunun açılı-

sında da iştirak etdim. İndi insanlar bundan istifadə edirlər. Başqa şəyler də tikirlər. Bayraqdardən gəlib şəhərin on gözel yerində dörd bina tikibidir. O yeri mən 30 il idi qoruyub saxlayırdım. Həmin yeri ona verdim. Süleyman bəyle biz onun teməl daşını qoymuşdu. İndi binalar hazırlıdır. Bəzən görürəm işlərlər yanır, insanlar da yaşayır. Amma Bayraqdara dedim ki, sen bunu mənəsiz etmisən. Evi tikmək istəyəndə gəlib mənənə icazə alıñ, amma istifadəyə verəndə mənənə icazə almamışın. Bunların hamısı olur və olacaqdır.

Sonra iş adamlarının diqqətine çatdırıldı ki, Azərbaycanda insanlar yeni bazar iqtisadiyyatına qatılırlar. Burada cürcəcə qanun pozuntuları ola bilər. Bəzən insanlar bunu anlamadan vəzifəsindən suisitədə edə bilərlər. Korrupsiya, rüşvet və s. olur və var. Bunlardan Türkiyə da xilas olmayıbdır, Azərbaycan da xilas olmayıbdır. Bunların qarşısını birlikdə almaq lazımdır. Ona görə də Azərbaycana gələn iş adamları gərek sağlam əlaqələr qurşunlar, heç kəs əşrli iş görməsin, Azərbaycandakılar da görməsinlər.

Azərbaycan Prezidenti görüşdə iş adamlarına müraciət edərək dedi: "Azərbaycanda sağlam iş görən adam menim gözümün üstündədir. Amma gəlib Azərbaycanda haram iş görən adam bu gün də olmasa, yaxud sabah da olmasa, bir neçə vaxtdan sonra aşkarla çıxacaqdır. Mən hesab edirəm ki, bizim içimizdə problemlər çoxdur, bu problemləri özümüz həll edirik. Amma bizə kənardan problem götmək lazımdır. Mən sizdən bunu rica edirəm.

Azərbaycanda iş görmək üçün əsərlərdən biri Azərbaycanın içində olan sabitlikdir. Əziz dostum Süleyman Dəmirel bunu çox gözəl söylədi. Azərbaycan altı il içərisində nə qədər sınaqlardan, ağır yol-

## Heydər Əliyev və Şərq

lardan keçdi. Bir iki dofa dövlət çevrilişinin qarşısını aldıq, silahlı dəstələrin qarşısını aldıq. İndi dövlətimiz yaşayır, anayasamız - konstitusiyamız, parlamentimiz, qanunlarımız var. Azərbaycanda ictimai-siyasi vəziyyət sorbastdır, sakindir, sabitlik yaranıbdır. Bütün qanunlar var, bu gün olmayan qanunlar da sabah olacaqdır və birlikdə iş aparaçaq.

Ona görə də mən siz bir daha Azərbaycana dəvət edirəm. Çəkinmeyin, Azərbaycandan uzaqlaşmayın, Azərbaycana yaxınlaşın. Mən o qədər istəyirəm ki, Azərbaycana Türk şirkətləri qoy çox gələsin, bir-biri ilə sağlam rəqabət aparsınlar. Kim dəha da yaxşı iş görə bilər - o, iş görmək hüquq alınsın. Mən bunların hamisini dəstəkləyəcəyəm.

Biz Türkiyədə görülen işlərə daim heyrənləqlə, sevgi ilə, məhəbbətlə baxırıq. Türkiyə bizim üçün dost, qardaş ölkədir. Türkiyənin her bir vətəndaşı bizim üçün əziz insandır. Biz bundan sonra Türkiyəyə daha da yüksələr arzu edirik, Türkiyə xalqına daha da rifah arzu edirik. Türkiyənin parlaq geleceyinə inanırıq. Mən Azərbaycanın Türkiyə ilə dostluğunu, qardaşlığının parlaq geleceyinə əminəm. Sizin hamınıza cansağlığı arzu edirəm, bütün işlərinizdə uğurlar arzu edirəm. Sağ olun."

\*\*\*

Fevralın 14-də İstanbuldakı "Ueylan interkontinental" otelmin konfrans salo-nunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyənin Qars şəhər bələdiyyəsinin və Türk Senayeçıları və İş Adamları Vakfının /TÜSİAV/ 1997-ci ilin insan haqları və "İlin dövlət adımı" mükafatlarının təqdim olunmasına həsr edilmiş mərasim keçirildi.

Prezidentimizə müraciət edən Qars bələdiyyə başqanı dedi ki, Siz türk

dünyasının öndə olan liderlərindən birisiniz və Qafqazda sabitlik və tarazlıq amilisiniz. Azərbaycanın Qafqazda güclü bir dövlət olmasında çox böyük xidmətləriniz var, gecə-gündüz çalışırsınız. Türkiyə-Azərbaycan əlaqələrini zirvələrə qaldırmaq üçün əlinizdən galanı edirsiniz. Vakfımızın qaydasına uyğun olaraq 40-a qədər seçci üzvlərin secediyi "İlin dövlət adımı" mükafatı bu gün sənəd təqdim edilir. İnsallah, başqa mükafatlar da təqdim olunacaqdır. Onu da bildiririk ki, idarə heyətimizin qərarı ilə Siz vakfımızın fəxri üzvü seçilmisiniz. Bu barədə sonəni İstanbul şəhərimin başçısı təqdim edəcəkdir. Sonra dövlətimizin başçısına 1997-ci ilin insan haqları və "İlin dövlət adımı" mükafatları təqdim edildi, Qars bələdiyyəsi adından nəfis xalça hədiyyə olundu.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə nitq söylədi. Ödülə görə öz teşəkkürünü bildirdi. İştirakçıları əmin etdi ki, sizin bu etimadınızı doğruldacağam və Türkiyə-Azərbaycan dostluğunun günü-gündən möhkəmləndirmək, inkişaf etdirmək üçün əlimdən gələni əşirgəmə-yəcəyəm. Türkiyə-Azərbaycan dostluğu bizim üçün müqəddəsdir, əbədidir, sarsılmazdır. Biz bu yoldan dönməyəcəyik. Biz bu yolla irəliyi getmişik və irəliyi gedəcəyik.

\*\*\*

13-14 aprel 1998-ci il de Türkiye Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Reisi, ordu generalı İ.H.Karadayı Azərbaycan Respublikasının Müdafiə Naziri S.Əbiyevin dəvəti ile Bakıya sefer etmişdir. İki nazir arasında hərbi-müdafiə sahəsində fikir mübadilələri aparılmışdır. Qonaq Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən qəbul

## Heydər Əliyev və Şərq

edilmişdir.

\*\*\*

21 aprel 1998-ci il de Türkiye Respublikasının Enerci ve Təbii Ehtiyatlar naziri C.Ersümer Bakıda işgəzar sefərdə olmuş, sefər zamanı Prezident Heydər Əliyev tərəfindən qəbul edilmişdir. Görüşdə Bakı-Ceyhan neft boru xəttinin çəkilişi barədə müzakirələr aparılmışdır.

\*\*\*

26 aprel 1998-ci il de Türkiye Respublikasının Prezidenti cənab S.Dəməiroğlu ilə, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev, Trabzon şəhəri yaxınlığında Dərinər su bəndinin inşasının teməlatma mərasimində iştirak etmek məqsədi ilə Türkiye Respublikasında bir günlük işgəzar sefərdə olmuşdur. Teməlatma mərasimində iştirak eden Azərbaycanın, Türkiyənin və Gürcüstanın Prezidentləri ikitorəfli və üçtorəfli münəsibətlərin inkişafına dair müzakirələr aparmış və birge bayatın qəbul etmişlər.

Bu, əslində üç qonşu dövlətin başçılarının tarixi görüşü idi. Eduard Şevardnadze de bu görüşdə iştirak edirdi.

Mərasimdə hər üç Prezident, Türkiyənin Baş Naziri Mesud Yılmaz, Türkiyənin Dövlət Siyasi İdaresinin Baş direktoru Doğan Altınbilek, Artvin şəhərinin valisi Ömer Böyükənd, Türkiyənin Enerci və Təbii Qiymətlər Naziri Cümhur Əsrərin çıxış etdirildi.

Azərbaycan Prezidenti Heydər Əliyev öz nitqində Türkiyə Cumhuriyyəti üçün əlamətdar olan bir hadisədə iştirak etdiyi, burada cəmi zamanda öz ölkənin rəhbərlerinin bir araya gəlməsinin de çox əhəmiyyətli olduğunu, son illər ölkələrimiz arasında tarixdə görünməmiş dostluq və qardaşlıq əlaqələrinin yaradığını, XX əsrin sonunda bizim üç ölkə - Türkiyə,

Gürcüstan və Azərbaycanın bu günü və geleceyi üçün çox əhəmiyyətli bir mərhələ meydana gəldiyini, bu tarixi hadisənin bir yerde qeyd edilməsinin de bizim dostluğumuzun, qardaşlığımızın gözlənməsi olduğunu beyan etmişdir.

Əmin olduğunu bildirmişdir ki, bu dostluq, qardaşlıq əlaqələri böyük goləcəyə malikdir, güñü-gündən inkişaf edəcək, əbədi olacaq və sarsılmaz olacaqdır. Türkiye, Gürcüstan və Azərbaycanın - Qafqazın üç böyük və çox strateci əhəmiyyətli malik olan ölkələrinin bu cür six dotsluq, qardaşlıq əlaqələrində olması bütün Qafqazda, onun ətrafında sühlin, əmin-amanlıq, təhlükəsizliyin təmin edilməsi üçün çox önemli bir amildir. Biz bu dostluğumuzla, əlaqələrimizle, gözəl əməkdaşlığımızla bir dəbə subut edirik ki, Qafqazda, onun ətrafında daim sühlin, əmin-amanlıq yaratmaq olar. Buna bizim çox ehtiyacımız vardır.

Bəyan etmişdir ki, biz ölkədə və bütün dünyada, bəlgimizdə hər bir ölkənin ərazi bütövlüyünün təmin olunmasının tərəfdarıyız. Bu, beynəlxalq hüquq normalarının tələbidir. Biz tələb edirik ki, bütün dövlətlər, ölkələr bu beynəlxalq hüquq normalarına riayət etsinlər. Buna görə də həm Gürcüstanın, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması bu gün gündəlikdə duran esas məsələdir. Biz yaxşı bilirik ki, Türkiyə Cumhuriyyəti, Türkiyənin hökuməti, dövləti Qafqazda sühlin, əmin-amanlıq yaranması üçün çox səyələr qoyur, çalışır və o cümlədən Ermenistan-Azərbaycan münaqişəsinin sühlu yolu ilə həll olunması üçün, Gürcüstanda Abxaziya münaqişəsinin həll olunması üçün öz səyələrini qoyur. Ona görə də mən bu fürsətdən istifadə edib Türkiyə Cumhuriyyətinə, dövlətinə, hö-

kumətinə təşəkkürümüz yetirir və əmin oldığumu bildirmək istəyirəm ki, Türkiyə Qafqazda sülhün, əmin-amanlığın yaranması üçün bundan sonra da öz seylerini əsirgəməyəcəkdir. Bugünkü təntənəli mərasim bir də onu göstərir ki, insanlar sülh istəyir, əmin-amanlıq isteyir, insanlar rahat yaşamaq isteyirlər. Biz bunu tamın etməliyik. Bu, Türkiyədə də tamın olunmalıdır, Gürcüstanda da, Azərbaycanda da, bütün Qafqazda da tamın olunmalıdır. Qafqaz dünyanın çox əhəmiyyətli bir bölgəsidir. Qafqazda dünya ölkələrinin çox böyük maraqları vardır. Bunların hamisini həm Qafqaza maraqlı göstərən ölkələrin xeyri, həm də Qafqazda yerləşən xalqların, ölkələrin, dövlətlərin xeyriñə həll etmək üçün sülli lazımdır.

Prezidentlər bu görüşdə hər üç ölkə üçün mühüm olan, ölkələrimiz arasındakı galəcək əməkdaşlığı yeni yollar açan birgə bəyanatda çıxış etmiş, Azərbaycan Respublikası, Gürcüstən və Türkiye Respublikası arasında yaranmış xüsusi dostluq, məhrəbən qonşuluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da genişləndirməyə və dərinlaşdırılməyə hazırladıqlarını, bu münasibətlərin maraqların ümumiliyi əsasında sülhə və sabitliyə, bölgə xalqlarının iqtisadi inkişafına və yaxınlaşmasına getdiyəcək dənə çox kömək edən samanlı amilə çəvrildiyini bəyanatda göstərmişlər.

Sonra bəyanatda deyilirdi:

"Prezidentlər bölgədə təhlükəsizliyin və sabitliyinə tömən olunması sahəsində birgə seyrləri həm regional səviyyədə, həm də daha geniş beynəlxalq səviyyədə dənə da gücləndirməyin vacibliyini qeyd etmişlər. Onlar dövlət suverenliyinə, ərazi bütövlüyünə hörmət və sərhədlərin toxunmazlığı prinsipləri əsasında, tə-

cavuzkar separatçılığı və terrorizmin hər hansı təzahürünə qarşı birgə mübarizəni fəallasdırmaq əsasında bölgədə münaqişələri tez bir zamanda sülh yolu ilə aradan qaldırmağın zəruri olduğunu vurgulamışlardır.

Türkiyə Respublikasının Prezidenti, cənab S. Dəmirel, Azərbaycan Respublikasının Prezidenti H. Əliyev və Gürcüstən Prezidenti E. Şevardnadze cənablarının Tbilisi bəyannaməsində - "Dinc Qafqaz" bəyannaməsində ifadə etdikləri prinsiplərin heyata keçirilməsinə yönəldilmiş seyrləri tamamilə dəstəklədiklərini təsdiq etmişdir.

Prezidentlər iqtisadi kooperasiyanı dərinləşdirməyin zəruriliyini, irimiqyaslı regional layihələrin işlənilər hazırlamamasında və heyata keçirilməsində birgə seyrlərin vacibliyini nəzəre çərpdirmişlər.

Prezidentlər Xəzər hövzəsinin enerji daşıyıcılarının naqıl olunmasının əsas istiqamətlərindən biri kimi, Transxəzər və Transqafqaz boru kəmərləri şəbəkələrinin daxil olduğu Şərqi-Qərb energetikə dəhlizinin inkişafına böyük əhəmiyyət verərək bəyan etmişlər ki, onlar Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan məsruṭu ilə dərinləşməsi, habelə Xəzər hövzəsindən təbii qazı Azərbaycan və Gürcüstən vəsiyyəsilə Türkiyəyə çatdırmaq üçün boru kəməri çəkilməsinə dair layihələrin həyata keçirilməsinin sürətləndirilməsi sahəsində eməli addımlar atmağa hazırlıdırlar.

Prezidentlər tarixi "İpək yolu" nun bərpa olunmasının, TRASEKA Avrasiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin üstün əhəmiyyətini vurgulamış və bu məqsədə, həmin dəhlizin mühüm tərkib hissəsi kimi, Tbilisi-Qars dəmir yolu magistrallının inşasını sürətləndirməyin zəruri olduğunu bəyan etmişlər.

Prezidentlər transsərhəd çaylarının, Türkiyə bölgələrinin və Qara dənizin sahil dəniz xəttinin təbii mühitinin mühafizəsi sahəsində birgə seyrlərin əhəmiyyəti nüvürgulamışlar.

Prezidentlər məmənunluqla qeyd etmişlər ki, Qara dəniz iqtisadi əməkdaşlığı yeni inkişaf mərhələsinə qedəm qoyur. Bu ittifaqın regional beynəlxalq təşkilata çevriləməsi Qara dəniz hövzəsinin dövlətləri arasında iqtisadi əməkdaşlığın güclənməsində onun rolunun yüksəlməsi nü shibəsiz ki, kömək edəcəkdir.

Prezidentlər Qara dəniz və Xəzər dənizi hövzələri dövlətlərinin dəhlizinə ya-xınlaşması, qarşılıqlı anlaşmanın dərinləşməsi və bunun əsasında həmin bölgələrin xalqları arasında etimadın və qarşılıqlı hörmətin möhkəmənləşməsi sahəsində bundan sonra da birgə seyrlər göstərmək barədə razılığa gelmişlər.

Üç dövlət arasında tarixi dostluq, məhrəbən qonşuluq əlaqələrini yüksək qiymətləndirən Prezidentlər ölkələrimizin gündə-güne inkişaf edən qarşılıqlı surətdə faydalı əməkdaşlığından razi qaldıqlarını bildirmişlər. Bölgədə təhlükəsizliyin və sabitliyin temin edilməsi sahəsində birgə seyrlərin regional və beynəlxalq səviyyədə gücləndirilməsinin, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət olunmasının zəruriliyini vurgulayan təriflər, bölgədə münaqişələrin sülh yolu ilə təzliklə aradan qaldırılmasının vacibliyini qeyd etmişlər. Türkiyə, Azərbaycan və Gürcüstən arasında iqtisadi əlaqələrin dəha da inkişaf etdirilməsinin zəruri olduğunu nəzəre çərpdirən dövlət başçıları bildirmişlər ki, ölkələrimizin əməkdaşlığının dəha da möhkəmənləndirilməsi və dərinləşdirilməsi böyük əhəmiyyətə malikdir. On-

lar Xəzərin Azərbaycan sektorundakı ya-taqlarda hasil edilən nefti dünyaya bazarına çıxarıcaq əsas boru xətti - Bakı-Ceyhan kəməri barədə geniş müzakirələr aparmış və qeyd etmişlər ki, bu istiqamətdə konkret tedbirler həyata keçirilməsinə sürətləndirmək üçün eməli addımlar atmağa hazırlıdırlar."

Təntənəli mərasim başa çatdıdan sonra Türkiyənin Dövlət Su İşləri İdarəesinin Baş direktoru Doğan Altınbilek Azərbaycan Prezidenti Heydər Əliyevə, Gürcüstən Prezidenti Eduard Şevardnadze, Türkiyə Prezidenti Süleyman Dəmirelə və Baş Nazir Məsud Yılmaza xatirə hediyələri təqdim etmişdir.

Sonra hər üç ölkənin dövlət başçılarının döyməni basması ilə Dərinər su bəndinin təməlinin qoyulması mərasimi icra olunmuş - qayalarda romzi partlayış keçilmişdir.

\*\*\*

10 may 1998-ci il tarixində Türkiyə Respublikasının Prezidenti cənab S. Dəmirel Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin anadan olmasının 75-illik yubileyi ilə əlaqədar Bakıya birgülük işgəzar səfərə gəldi. İki-taraflı görüş zamanı her iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

\*\*\*

1998-ci il iyun ayının 9-da Qazaxistən paytaxtı Astana şəhərində Türk dövlətlərinin başçılarının növbəti Zirvə görüşü olmuş, orada Azərbaycan Prezidentinin Türkiyə Prezidenti Süleyman Dəmirel ilə növbəti görüşü keçirilmişdir.

\*\*\*

8-9 sentyabr 1998-ci il tarixlərində Azərbaycan Respublikasında beynəlxalq

## Heydər Əliyev və Şərəq

səviyyədə keçirilmiş tarixi "İpək yolunun" bərpaşına həsr edilmiş və Prezident Heydər Əliyevin sədri etdiyi konfransda Türkiyə Respublikasının Prezidenti cənab S. Domirolin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmiş və ölkələrimiz arasındakı iqtisadi münasibətlərin inkişafında konfransın rolu qeyd edilmişdir.

\*\*\*

11 oktyabr 1998-ci il də Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində qardaş Türkiye Respublikasının müxtəlif təşkilatlarından nümayəndələr məşahidəçi kimi yaxınдан iştirak etmiş və Türkiye Respublikasının Enerci və Ehtiyatlar Naziri, cənab C. Ersümer 18 oktyabr 1998-ci il də yenidən Prezident seçilən cənab Heydər Əliyevin andığında mərasimdə iştirak etmişdir.

\*\*\*

28-31 oktyabr 1998-ci il də Azərbaycan Respublikasının Prezidenti, cənab Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının 75 illiyi münasibəti ilə Türkiyədə keçirilən bayram mərasimlərində iştirak etmişdir. Səfər zamanı Azərbaycan, Qazaxistan, Gürçüstan, Özbəkistan və Türkiyə dövlət başçıları, habelə ABŞ-in Enerci Naziri tərəfindən Bakı-Ceyhan neft-boru kəmərinin hayata keçirilməsinin vacibliyini öks etdirən birgə bəyannamə imzalanmışdır.

Türkiyə Uümüriyyətinin 75 illiyinə həsr olunmuş yubiley tədbirlərində Azərbaycan Prezidenti Heydər Əliyevlə yanaşı Pakistan, Qazaxistan, Özbəkistan, Türkmenistan, Albaniya, Qırğızistan, İsrail, Tacikistan və Moldovanın Prezidentləri, Bolqarıstan Parlamentinin sədri, Ukraynanın Baş Naziri və digər ölkələrdən gəlmış hörməti qonaqlar, Türkiyənin yüksək vəzifəli şəxsləri, dövlət və iş adamları da iştir-

tirak edirdilər.

Dövlətimizin başçısı xarici ölkələrin burada iştirak edən yüksək vəzifəli şəxsləri və iş adamları ilə sılsılə görüşlər keçirmişdir.

\*\*\*

Səfər zamanı, Azərbaycan Prezidenti Heydər Əliyev Türkiye Prezidenti Süleyman Dəmərəl ilə də yenidən görüşmüş, ona Azərbaycan xalqının hediyəsi kimi böyük önder Mustafa Kamal Atatürkün Azərbaycan rəssamı torəfəndən muncuqlardan toxunmuş portretini təqdim etmişdir.

Böyük Atatürkün qurduğu Türkiye Cümhuriyyətinin ebedi olaraq yaşayacağına nəzər çarpdıran Prezident Süleyman Dəmərəl Cümhuriyyətin 75 illik yubileyi münasibətiyle Prezident Heydər Əliyevə xatir medalı təqdim etmişdir.

Səmimilik və məhrəbənlilik şəraitində keçən görüşdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin dağda inkişaf etdirilməsi, Xəzər nefinin dünya bazarına ixrac olunması, Bakı-Ceyhan marşrutunun həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər etrafında geniş fikir mübadiləsi aparılmışdır.

\*\*\*

Azərbaycan Prezidenti Heydər Əliyev yubiley tədbirləri zamanı oktyabrın 28-də Ankarada öz iqamətgahında ABŞ Prezidenti Bill Klintonun Xəzəryanı bölgə üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstari qəbul etmişdir.

\*\*\*

Oktyabrın 28-də Türkiyə Prezidenti Süleyman Dəmərəlin adından Çankaya kökündə Türkiyə Cümhuriyyətinin yubileyində iştirak etmək üçün xarici ölkələrə gəlmış ali qonaqların - Dövlət və

## Heydər Əliyev və Şərəq

Hökumət Başçılarının şərəfinə rəsmi ziyafət verilmişdir.

Ziyaflət zamanı Qazaxistan Prezidenti Nursultan Nazarbayev, Özbekistan Prezidenti İslam Karimov, Qırğızistan Prezidenti Osgor Akayev, Moldova Prezidenti Petru Luçinski, eləcə də tanınmış sonet və iş adamları, xarici ölkələrin Türkiyədəki soñrları, ölkəmizin rəhbəri Heydər Əliyevə yaxınlaşaraq onu yeniden Azərbaycanın Prezidenti seçilməsi münasibətiyle tebrük etmiş, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi haqqında və qarşılıqlı məraq doğuran digər məsələlər bəredo səmimi səhəbət aparmışlar.

\*\*\*

Azərbaycan Prezidenti Heydər Əliyev oktyabrın 29-da Ankarada Rusiya telekanalının "Vesti" informasiya proqramının Bakı müxbirinə müsahibə vermişdir.

\*\*\*

Ölkəmizin başçısı oktyabrın 29-da Ankarada Türkmenistan Prezidenti Saparmurad Niyazovla da görüşmüştür.

\*\*\*

Oktyabrın 29-da səhər Azərbaycan Prezidenti Heydər Əliyev, yubiley mərasimlərində iştirak edən digər Dövlət və Hökumət Başçıları və nümayəndə heyətlərinin üzvləri Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün xatirəsinə yad etmək üçün böyük önderin uydugu "Anit qəbir" məqəberəsini ziyarət etmişlər.

\*\*\*

Oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisinin binasında Xəzər regionunun enerji cəhətişərlerinin, xüsusən Azərbaycan neftinin dünya bazarlarına çatdırılması üçün Bakı-Tbilisi-Ceyhan marşrutu-

nun müəyyənələşdirilməsini nəzərdə tutan Ankara bayannamesinin imzalanması mərasim olmuşdur.

Bu mərasimdə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyə Böyük Millət Məclisine gəldi. Dövlətimizin başçısını Türkiye Parlamentinin sədri Hikmat Çətin və dəst ölkənin millet vəkəlləri məhrəbliqlə və səmimiyyətə qarşılıklılar. Onlar respublikamızın rəhbəri ilə görüşməkdən və cümhuriyyətin 75 illik yubileyində Prezident Heydər Əliyevin iştirak etməsindən şərəf duydularını bildirdilər.

Azərbaycan dövlətinin başçısı Heydər Əliyev teşəbbüsü ilə hazırlanmış Ankara bayannamesini Türkiyə dövləti adından Prezident Süleyman Dəmərəl və Baş Nazir Mosud Yılmaz, Azərbaycan dövləti adından Prezident Heydər Əliyev, Gürcüstan dövləti adından Prezident Eduard Şevardnadze, Qazaxistan dövləti adından Prezident Nursultan Nazarbayev, Özbekistan dövləti adından Prezident İslam Karimov, habelə ABS dövləti adından Energetika naziri Bill Richardson imzaladılar. Ölkəmiz üçün çox mühüm olan bu bəyannamədə göstərilir:

1. Prezidentlər hesab edirlər ki, onların ölkələrindeki karbohidrojen ehtiyatlarının işlənilməsi Xəzər regionu ölkələrinin və qonşu ölkələrin müstəqilliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət daşıyır. Onlar hemçinin iqtisadi inkişafın təmin edilməsi, öz xalqlarının həyatının yaxşılaşdırılması üçün iqtisadi və kommersiya cəhətdən əlverişli olan bortu komərləri vəsaitəsile neft və təbii qazın neqli olunmasının zəruriyyəti təsdiq edilir. Prezidentlər daha sonra karbohidrojen ehtiyatlarının sərbəst, sabit şəkildə, ətraf mühitin qorunma-

sının şərtlərinə uyğun olaraq mənəsiz dəşinməsini tələb edən Avropa energetika xartiyasının prinsiplərinə sadıq olduqlarını tösdü etdilər.

2. Prezidentlər karbohidrogen istehsal edən ölkələrin manafelərini əsas tutaraq qeyd etdilər ki, kommersiya cəhatdən məqbul və adalatlı olan, ayri-şəkiliyə yol verməyən Şərqi-Qərb dəhlizinin, o cümlədən Xəzər boru kəməri şirkətinin, Transxəzər və Transaqfaz boru kəmərləri sistemlərinin yaradılması Xəzər dənizi regionunda və başqa qonşu ölkələrdə hasil edilən karbohidrogenlərin dünya bazarına çıxarılmışın tömin edən son dərəcə müüm layihəsidir.

3. Prezidentlər Azərbaycanın əsas ixrac boru kəməri üzərə qorar qəbul etmək ərafəsində qətiyyətələn bayan etmişlər ki, onlar Xəzər-Aralıq dənizi (Bakı-Tbilisi-Ueyhan) boru kəməri layihəsinin əsas ixrac layihəsinə çevirmək barədə qəti qərara gəlmişlər.

4. Onlar həm istehsalçı ölkələr, həm də Xəzər dənizinin hər iki tərəfində yerləşmiş tranzit ölkələr üçün boru kəmərinin açılığının, habelə bu xəttin lazımi miqdarda məhsul ilə tömin edilməsinin əhəmiyyətini qeyd etmişlər. Prezidentlər bu məqsəd naməni müvafiq hökumətlərə ətəfləvi və konstruktiv danışışlar aparmaq, boru kəmərinin yaradılması üçün əlverişli şərtlər taqdim etmək və zəruri maliyyə vəsaitinin ayrılmamasını tömin etmək üçün Xəzər regionunda karbohidrogen ehtiyatlarının işlənilməsindən iştirak edən şirkətləri, başqa əlaqədar şirkətləri, habelə beynəlxalq maliyyə təsisatlarını dəvət etmişlər.

5. Prezidentlər dünya bazarlarına enerji ehtiyatlarının nəql olunmasına dair layihələr üzərində işleyən xarici və yerli

investorların hüquqlarının müdafiəsi haqqında beynəlxalq qanunlara uyğun olaraq Şərqi-Qərb enerji dəhlizinin və bu çərçivədə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaradılması üçün zəruri şəraitini mümkün qədər tez bir zamanda tömin etmək barədə özərinin müvafiq hakimiyyət orqanlarına göstəriş verəcəklərini öhdəlinə götürdürlər. Onlar həmçinin investorlər üçün əlverişli şərait yaradılmış məqsədi ilə lazımi tedbirler görcəkləri barədə rəziliğə geldilər.

6. Prezidentlər Qara dənizin, Aralıq dənizinin sahilərinin, habelə Türkiyə bölgəlarının qorunması üçün səyər göstəriləməsinin əhəmiyyətini bir daha vurguladılar. Prezidentlər həmçinin qeyd etdilər ki, xüsusilə Türkiyə bölgələrində tanker gəmiçiliyinin potensial artımını nəzərə alaraq neftin və təbii qazın dünya bazarlarına nəql edilməsi təhlükə yaratmamalı, ətraf mühitə, insanların həyatına, mülkiyyətinə və təhlükəsiz donıçlılıya mənə olmamalıdır."

Türkiyə Prezidenti Süleyman Dəmərəl və Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə çıxış etmişlər.

Türkiyə Prezidenti Süleyman Dəmərəl öz çıxışında bildirmişdir ki, biz Prezidentlər olaraq, Azərbaycanda əsas neft kəməri ilə bağlı qərarın qəbul ediləcəyi mərhələdə Xəzər neftinin dünya bazarlarına daşınması üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əsas neft kəməri kimi seçilməsi sahəsindəki qətiyyətimizi və iradəmizi bir daha dünyaya bildiririk. Bakı-Tbilisi-Ceyhan layihəsi bölgədə enerji istehsalının əzəi vədəli iqtisadi rifahını tömin edən yegane layihədir. Bu layihə XXI əsrin ən parlaq sülh layihəsi kimi qarşımızda durur.

Sonra dövlətimizin başçısı Heydər

Əliyev çıxış etmişdir. O, çıxışında vurğulamışdır ki, Türkiyə Cümhuriyyətinin 75-ci ildönümü münasibətilə bayram mərasimləri zamanı Ankara imzalanın bayanname tarixi əhəmiyyət daşıyır. Bu, bininci növbədə bizim ölkələrimizin, xalqlarımızın milli monafeyine cavab verir, milli monafeyindən irolı gelir. Eyni zamanda dövlətlərimiz, ölkələrimiz arasında isbirliliyin, eməkdaşlığın yeni bir mərhəlesi nümayis etdirir.

Azərbaycan prezidenti qətiyyətə bildirmişdir ki, man Bakı-Tbilisi-Ceyhan neft-boru kəmərinin böyük gələcəyinə, uğuruna inanıram. Man inanıram ki, bu neft borusunun tikilməsi və ondan əlaqəkdə istifadə edilməsi bizim ölkələrimiz arasında olan dostluq, əməkdaşlıq, qardaşlıq əlaqələrini daha da yüksəkəslər qaldırıraqcadır. Eyni zamanda, bunlar hamisi ölkələrimizin dövlət müstəqilliyinin nə qədər vacib olduğunu sübut edir. Biz yalnız dövlət müstəqilliyi əldə edəndən sonra öz təbii sərvətlərimizin sahibi olmuşuq, burlardan sərbsət suradə istifadə edirik və hasil edilmiş nefti istədiyimiz vaxt dünya bazarlarına çıxarıraq. ...Ümidvarıam ki, bizim bu gün gördüyüümüz is XXI əsr, əlaqəcəsərlər üçün böyük töhfələr verəcəkdir. Xeyirlər, uğurlu olsun.

\*\*\*

Bundan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyətinin yaradılmasının 75-ci ildönümü münasibətilə oktyabrın 29-da Ankara'daki Atatürk kültür mərkəzinin "Hipodrom"unda - böyük meydanında keçirilən təntənəli bayram şərliyində iştirak etdi.

\*\*\*

Oktyabrın 29-da Azərbaycan Prezidenti Heydər Əliyev Ankara'da öz iqamətgahında - "Hilton" məhmanxanasında ABŞ-in Energetika Naziri Bill Richardsonla görüşdü.

\*\*\*

Oktyabrın 29-da Çankaya köşkündə Türkiyə Cümhuriyyətinin yubileyində iştirak etmək üçün xarici ölkələrdən gəlmiş ali qonaqların - Dövlət və Hökumət

## Heydər Əliyev və Şərq

Başçılının şərfinə Türkiyə Prezidenti Süleyman Dəmərolin adından rəsmi qəbul olmuş, Azərbaycan Prezidenti Heydər Əliyev qəbulda iştirak etmişdir.

Oktjabrin 30-da Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Prezidenti Süleyman Dəmərolin iqamətgahində - Çankaya köşkündən xüsusi vertolyotla Ankaranın "Esenboğa" hava limanına gəlmüşdir.

Hava limanının şərəf salونundada TBMM-in sədri Hikmət Çətin Cümhuriyyətin 75-ci ildönümü münasibətilə Türkəyə paytaxtda keçirilən bayram sənəfliklərində Prezident Heydər Əliyevin iştirakını öks etdirən fotoalbumu dövlətimizin başçısına təqdim etmişdir.

Burada Pakistan Prezidenti Məhəmməd Rəfiq Tərər, Hindistanın Vits-Prezidenti Krishan Xan, Ukraynanın Baş Naziri Valeri Pustovoytenko, İraqın Neft Sənayesi Naziri Əli Rəşid, Türkiyənin Enerji və Təbii Ehtiyatlar Naziri Cümhur Orsümer Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşüb səhbat etmişdir.

Səhbat zamanı ölkələrimiz arasındakı ikiterəflı və çoxterifli əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi, Xəzər neftinin dünya bazarlarına ixrac olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır. Onlar müstəqil Azərbaycanda gedən demokratik prosesləri diqqətlə izlediklərini və beynəlxalq aləmdə respublikamızın imicinin artdığını xüsusi vürgüləyaraq, Prezident Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə yadadılmış ictimai-siyasi sabitliyi yüksək qiymətləndirmiş, yenidən Azərbaycanın Prezidenti seçilməsi münasibətilə ölkəmizin rəhbərini təbrik etmiş, xoş arzu və diləklərini bildirmişlər.

Dövlətimizin başçısı Heydər Əliyev

Pakistan Prezidenti Məhəmməd Rəfiq Tərər Azərbaycana rəsmi səfərə dəvət etmişdir. O, dəvəti məmənnüyyət hissi ilə qəbul edərək imkan tapıb Azərbaycanı ziyaret edəcəyini bildirmişdir.

\*\*\*

Ela həmin gün Prezident Heydər Əliyev Azərbaycana məxsus toyxara ilə dost və qardaş ökənin on böyük şəhəri olan İstanbulu gəlmüşdir.

\*\*\*

Oktjabrin 30-da axşam Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyənin Baş Naziri Mesud Yılmazla birlikdə Mərməre dənizi sahilində yerləşən Quruçəmə limanına gəldi.

Ali qonaqlar Mustafa Kamal Atatürkün adını daşıyan "Savarona" gəmisində gəzintiye çıxmışlar.

Azərbaycan Prezidenti Heydər Əliyev gəmidi düzəldilmiş Atatürk muzeyini ziyarət etmiş, burada saxlanılan xatiro əşyaları və sənədlərə tanış olmuşdur.

Prezident Heydər Əliyev muzeyin faxri qonaqlar kitabına aşağıdakı ürək sözlerini yazmışdır:

"Türkiyə Cümhuriyyətinin banisi, qurucusu, ulu öndər Mustafa Kamal Atatürk gəmisini Cümhuriyyətin 75-ci ildönümü günü ziyarət etmək mənənəbis olğundan böyük qürur duyuram. O böyük şəxsiyyətin parlaq xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır."

Bolqaristan Xalq Məclisinin sədri Yordan Sokolov və digər xarici ölkələrin burada olan yüksək vəzifeli şəxsləri və Türkiyənin iş adamları gəmidi dövlətimizin başçısına yaxınlaşaraq, onu yenidən Prezident seçiləməsi münasibətilə təbrik etmiş, on xoş arzularını bildirmiş və semi-məsəhət etmişlər.

## Heydər Əliyev və Şərq

Sonra "Savarona" gəmisində Türk-yənin Baş Naziri Məsud Yılmazın adından Dövlət və Hökumət Başçılarının şərefinə rəsmi ziyafrət verildi. Türkiyənin ince-sənət ustalarının iştirakı ilə bayram konserti olmuşdur.

\*\*\*

Gəzinti başa çatıdından sonra ölkəmizin rəhbəri Heydər Əliyev TRT-1 televiziya kanalının İstanbul bölməsi vəsitiesilə Türkiye xalqına, dost və qardaş ölkəyo Cümhuriyyətin 75-ci ildönümü münasibətilə sülh, əmin-amanlıq, səadət, gelecek illərdə işlərində uğurlar və müvəffəqiyətlər arzulmuş, on xoş arzu və dilekleri ni çatdırmışdır.

\*\*\*

Azərbaycan Prezidenti Heydər Əliyev oktyabrin 30-da İstanbulun "Hilton" mehmanxanasının ali qonaqlar salonunda Türkiyənin "Mərməre" qrupunun strateci və sosial araşdırmaçıları vəkfinin "Bakı-Ceyhan boru xətti" mövzusunda keçirdiyi morasimdə və vakfin aylıq hesabat toplantısında iştirak etmişdir.

1985-ci ilde yaradılmış, hazırda 200-dən çox üzvü olan bu qrup tanınmış sənət və iş adamları, naziirlər və millət vəkilləri idarəcilişlər. Qrup xarici ölkələrin prezidentləri, görkəmli dövlət xadimləri, nüfuzlu siyasətçiləri ilə mütəmadi olaraq görüşlər keçirir. Bu defə "Mərməre" qrupunun hörmətli qonağı dünyə şöhrəti siyasetçi, müdriki dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev olmuşdur.

Görüşde çıxış edən Azərbaycan Prezidenti xüsusi olaraq vurğulanmışdır ki, dünyada türkəlli milletlər çoxdur. Bir bir soydanıq. Özbəkistan da, Qazaxistanda, Türkmenistanda, Qırğızistanda, Azərbaycan da, Türkiyə də və digərləri

də eyni soydanıq. Hamımızın bir kökü, bir soyu vardır, bir dilimiz vardır. Ancaq Azərbaycan ilə Türkiyədə olan dilin bir-birina yaxınlığı qədər heç bir dilin yaxınlığı yoxdur.

Ölkəmizin başçısı öz nitqində ölkərimiz arasında baş verən əlaqələrə, gedən proseslərə ətraflı bir şərh vermiş, hələ də aydın olmayan bəzi məsələləri açıqlamış, strateci əməkdaşlığımızın əsas istiqamətlərinə müyyənlik getirmişdir. Öz nitqində o demişdir: "Büyüğün görüş Türkiyə-Azərbaycan dostluğunun yeni bir təzahürür. Bilirsiniz, dostluq hissələrindən ibarətdir. İnsanların, ailələrin, qrupların bir-bir ilə dostluğu, əlaqələri xalqların, ölkələrin, dövlətlərin dostluğunu yaradır. Biz bax, beləliklə, belə görüşlərlə dostluğumuza daha da inkişaf etdiririk, daha da möhkəmləndiririk.

Sizi əmin etmək istəyirəm ki, Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti Türkiyə ilə dostluğununa, qardaşlığına, əməkdaşlığına xüsusi əhəmiyyət verir. Bu, Azərbaycanın Prezidenti kimi mənim xarici siyasetimin əsas istiqamətlərindən biridir və bundan sonra da belə olacaqdır. Bu, xalqın ürəyindən galen hissyyatlardır. Amma xalqın ürəyindən galen hissyyatlardır. Amma xalqın ürəyindən galen hissyyatlardır. Çünki Azərbaycana bir müstəqil dövlət kimi müxtəlif yerlərdən, cürbaciır istiqamətlərdən maraq çoxdur. Sosİşlərlər ki, Azərbaycan hansı ölkə ilə daha yaxındır, Azərbaycan on çox hansı ölkə önmə, diqqət verir, Azərbaycan hansı ölkə ilə daha yaxın əlaqə qurur. Bunları sual verənlər çoxdur. Amma dünyada bilir, qoy hamı da bilsin - Türkiyə Azərbaycan üçün on yaxın ölkədir, türk xalqı ilə Azərbaycan xalqı arasında dostluq,

qardaşlıq olaqları böyük, zəngin tarixə malikdir. Bu gün bir daha bayan edirəm ki, bu dostluğumuz əbədidir, sar-silməzdür."

Dövlət başçımız Türkiye-Ermenistan əlaqələrinin yaradılması mövzusuna toxunaraq qeyd etmişdir ki, bəzi iş adamları ticarət naməni sərhədlərin açılması, Qarsdan qapının açılması, İqdirdən qapının açılması və s. məsələləri qoymuşdur. Ancaq bilirsiz, bizim Türkiye-Azərbaycan dostluğu, qardaşlığı hər bir ticarətdən alınan gəlirdən qat-qat üstündür. Bizim bu dostluğumuzu, qardaşlığımızı ticarət qurban vermək olmaz. Bizim xalqımız etiraz etmişdi, qozetlər yazmışdı ki, bəzi iş adamları Ermənistana getmişdilər, orada iş birliliyi yaratmaq istəmişdilər. Sonra monim dostum Süleyman Dəmərəl bir çox ağıllı, gözəl sözlər dedi. Dedi ki, bu, biziñən asılı deyildir. Bu, Türkiyə xalqından, kamuoyundan asılıdır. Kimsə bunu istəsə, Türkiyə xalqı, Türkiyə kamuoyu buna yol verməz. Biz buna görə minnətdəri. İnanıram ki, biz bu və bütün başqa məsələlərdə sona qədər bir olacaqıq. İnanıram ki, biz birləşdə mücadilə edib, Azərbaycanın işğal olunmuş torpaqlarını azad edəcəyik. Bütün Qafqazda, bütün bölgədə tam sülhün yaranması bizim üçün də, Türkiyə üçün də, Ermenistan üçün də lazımdır. Ermenistan özü anlamar ki, indi artıq Ermənistana tamam təcrid olunmuş vəziyyətdə qalıbdır.

Prezidentimiz Bakı-Ceyhan boru xətti məsələsinə də toxunaraq göstərmişdir: "Mon Bakı-Ceyhani 1994-cü ilde bayan etdim. Yəni bildirdim ki, Azərbaycandan dünya bazarına çıxan neft Bakı-Ceyhan xətti ilə getməlidir. Dörd ildir ki, biz bu Bakı-Ceyhan marşrutunu reallaşdır-

maq üçün çəşmişmişq."

Türkiyədə de çoxu rahatsızdır. Hər dəfə Türkiyənin qəzətçiləri məndən soruşturma - ya buraya geləndə, yaxud da başqa yerdə - birinci sual belə olubdur ki, Bakı-Ceyhan necə olacaqdır? Hər dəfə demişəm ki, Bakı-Ceyhan olacaqdır. Nə vaxt olacaqdır? Demişəm ki, tələsməyin, gözleyin, olacaqdır. Mən buna bir-iki il bundan önce İstanbulda demişəm, Bakıda Türkiyənin bütün mətbuat nümayandələrinin həmisini demişəm. İndi bu gün sizə də deyirəm. Bakı-Ceyhan artıq var.

Dünen bizim imzaladığımız bayannaməni bir nəçər vaxtdır hazırlayırdıq. Şübħesiz ki, bu bayannamə birinci növbədə Azərbaycan ilə Türkiyə arasında idi. Amma Gürcüstən olmasa biz Türkiyəyə keçə bilmərik. Demək, Gürcüstən da olmalıdır. Ancaq biz son vaxtlar işlərimizi genişləndiririk və bu iş Qazaxistanda, Özbəkistanda cəlb olundu. Hətta biz Türkənistan da cəlb etməyə çalışıq, amma o, dünen imza atmadı. Güman edirəm, göləcəkdə atacaqdır.

Bələliklə, əgər dörd il bundan önce Bakı-Ceyhan haqqında ancaq Azərbaycan və Türkiyə düşünürdü, indi, dörd il keçəndən sonra Türkiyə, Azərbaycan, Gürcüstən, Qazaxistanda, Özbəkistanda və ABŞ-in Energetika naziri bu bayannaməni imzaladı, buna, Bakı-Ceyhanı dəstəklədi. Bu, artıq real bir seyidir.

...Biz Bakı-Ceyhan boru xətti haqqında bayannaməni dünen imzaladıq. Mən bunu böyük tarixi hadisə hesab edirəm və bu münasibətə sizi de təbrik edirəm. Sizin bu işə yüksək diqqət verməyinizi, maraqlı göstərmeyinizi mən qiymətləndirirəm və əmin ola bilərsiniz ki, Azərbaycanın siyaseti, Azərbaycan Prezidenti Heydər Əliyevin siyasi

sabitdir və axıra qədər də sabit olacaqdır.

Türkiyə ilə Azərbaycan arasında olan əməkdaşlıq, iş birliliyi geniştir. Mənim dostum artıq bu barədə dedi ki, Azərbaycanda Türkiyənin 10 mindən çox insani çalışır. Şirkətlər çoxdur. Amma hələ imkanlar da bundan çoxdur.

Mən Prezident seçiləndən sonra oktyabr ayının 18-də andımcı morasimində demişəm və bunu burada bir daha bayan edirəm: biz Azərbaycana xarici sərməyənin, yatırımin gəlməsi üçün dəha da olverişli şərtlər yaradacaqı. Mən bilirəm ki, Azərbaycanda bəzi iş adamlarının iş görməsi üçün ayrı-ayrı memurlar manecilik edirlər. Ayrı-ayrı yerlərdə belə qanunlar da o qədər ona imkan vermir. Bilin ki, bunlar bize çatır. Amma siz de anlayın ki, mən müstəqilliyin yeddi ilinin beş ilində bütün bu mərhələləri keçib golməyə məcbur oldum. Bunların hamisini birləşdirmək mümkün deyildir. Ancaq biz bunları edirik və edəcəyik. Yeni xarici sərməyənin, o cümlədən Türkiyədən yarışlarının, iş adamlarının gelib Azərbaycanda iş görməsi üçün bizi bundan sonra daha da uyğun, olverişli şərait yaradacaqı.

Mən hesab edirəm ki, bugünkü görüsümüz Türkiyə-Azərbaycan dostluğunun, əməkdaşlığının inkişaf etməsi üçün yeni bir addimdır. Ona görə bu görüşə, mənə göstərdiyiniz bu qayğıya, diqqətə, hörmət və ehtiramə görə size təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, mən bundan sonra da bu dostluğa, bu qardaşlığı sadıq olacağam."

Görüşün sonunda Türkiyə İsləm Kültür Araşdırıcı Mərkəzinin və İsləm Konfransı Təşkilatının mədəniyyət işləri üzrə Baş direktoru, professor Əkmələddin İslamoğlu temsil etdiyi təşkilat xətti ilə

dəkabr ayında Bakıda keçiriləcək beynəlxalq konfransın plakatını və xatirə hədiyyəsini, professor Memmed Saray özünü yazdı, Atatürkün Azərbaycan haqqında düşüncələrindən və gördüyü işlərdən bəhs edən "İlk tarix Azərbaycan'dır" kitabını və dövlət bayrağını, Türkiyənin tanınmış "Kantekst" şirkətinin Prezidenti Selahəddin Şahin işe üzərində şir şəkli olan remzi xatirə hədiyyəsinə dövlətimizin başçısına təqdim etmişlər.

\*\*\*

Oktyabrın 31-də Azərbaycan Prezidenti Heydər Əliyev İstanbulun "Hilton" otelində onun üçün ayrılmış iqamətgahda Türkiyənin Baş Naziri Məsud Yılmazla görüş keçirmiştir.

Oktyabrın 31-də İstanbulda Dövlət və Hökumət Başçıları üçün yaradılmış meşhur "Beyti gülər" restoranının şərəf salonunda Türkiyənin Baş Naziri Məsud Yılmazın adından Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi nahar verilmişdir.

Respublikamızın rəhbəri Heydər Əliyev burada dünya xalqlarının milli mədəniyyətinin nümayis etdiyin nadir eksponatlardan ibarət muzeyi ziyarət etmişdir. Müzezdə saxlanılan eksponatlar arasında diqqəti daha çox cəlb edən eksponat - üzərində Azərbaycanın dünya şöhrəti memarı Əcəmi Naxçıvanının portreti olan vaza idi.

Oktyabrın 31-də respublikamızın rəhbəri Heydər Əliyev SNN televiziya kanalının müxbiri Ahu Özyurda müsahibə vermişdir.

Oktyabrın 31-də Azərbaycan Prezidenti Heydər Əliyev İstanbulun Atatürk adına hava limanında səfərin yekunları barədə curnalıstlər qarşısında bəyanat vermişdir. Bəyanatda deyilir: "Mənim bu

səfərim çox əhəmiyyətli və çox gözəl olubdur. Birinci, ona görə ki, Türkiyə xalqı ilə, Türkiyənin vətəndaşları ilə, Türkiyənin dövləti, hökuməti ilə bərabər və Türkiyəyə gəlmış başqa ölkələrin nümayəndə heyətləri ilə bərabər Türkiyə Cümhuriyyətinin 75-ci ildönümünü bayram etdik. Mən bütün bayram mərasimlərinin hamisində iştirak etdim. Hamisindan böyük məmənnüllük duyuram və fəxri edirəm ki, Azərbaycanın Prezidenti, dövlət başçısı kimi, mən bəyramda Türkiyədə Azərbaycan xalqını təmsil etmək imkanına malik oldum və Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarının Türkiyə xalqına, vətəndaşlarına xoş arzularını bildirdim.

Burada çox görüşlərimiz, danişqlarımla olmuşturdur. Mən Türkiyəyə gələn gün axşam Türkiyənin Prezidenti, əziz dostum Süleyman Dəmirləroğlu görüşdüm və bayram təbrikleri ilə yanaşı, bir neçə məsələləri müzakiro etdik. Sonra da bir çox başqa ölkələrin cümhur başşaları, Prezidentləri, hökumət və parlament başçıları ilə görüşdüm. Bunlar hamısı müstəqil Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünkü biz Azərbaycanın əlaqələrini genişləndirmək əzmindəyik və bunları çox yararlı hesab edirəm.

Düsnürom ki, burada olduğum günlərdə hamimizin birləşdə gördüyüümüz işlərden on onomlisi Cümhuriyyətin qurulmasının 75-ci ildönümü gündündə Ankara'da Bakı-Ceyhan boru xətti haqqında Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxistan, Özbəkistan Cümhur başşalarının, Prezidentlərinin və ABŞ-ı təmsil edən Energetika Nazirinin imzaladıqları bəyanname oldu. Bu, bizim, Azərbaycanın Xəzər dənizində olan sektorunda hasil olacaq neftin dünya bazarlarına çıxarılmış-

si üçün əvvəldən əsasını qoymuşuz, ancaq bunun reallaşdırılması üçün dörd il müraciətində çalışdığımız Bakı-Ceyhan boru xəttinin artıq siyasi nöqtəyi-nozordən dövlətlərin, dövlət başçlarının iradesində ifadə edərək boyannamo qəbul edilmişdir. Bu, böyük bir tarixi hadisədir. Güman edirəm ki, biz bununla bu layihəni tam reallaşdırırdıq.

Doğrudur, indi mətbuatda çox danişqlar gedir. Bu məlumudur, mən boyannaməni imzalayan zaman da deməşim ki, neft hasilatı ilə möşğül olan şirkətlərin yaratdığı konsorsium indi Bakı-Ceyhan xəttinin çöküllüşinə bağlanmasına o qədər də razı deyildir. Çünkü bunu iqtisadi nöqtəyin nozordən səmərəsiz hesab edir, yəni lazımi səviyyədə səmərələr hesab etmir. Ancaq bunlara baxmayaraq mən hesab edirəm ki, biz tarixi bir iş görmüşük. Bunun iqtisadi cəhətinə də konsorsium ilə araşdırırıq və bundan sonra da araşdıracaqıq.

Türkiyənin və Azərbaycanın neft sahəsində olan təşkilatları - Azərbaycan Dövlət Neft Şirkəti və Türkiyənin enerji şirkəti indi danişqlar aparırlar. Bu danişqlar noticisində bəzi məsələlər də müzakirə ediləcəkdir, həll olunacaqdır. Beləliklə, biz böyük bir tarixi işin əsasını quymışqı.

Bütün bunların sonu olaraq mən dünən də və bu gün də İstanbuldayam. Burada, İstanbulda olmayımdan da çox memənnunam. Dünən biz gözəl bir tədbirdə olduk. Vaxtılı böyük Atatürkün yaratdığı və ona məxsus olan gəmidi seyahət etdik. Çox gözəl bir bayram konserti verildi. O, Türkiyə Cümhuriyyətinin bugünkü həyatını, reallığını, bugünkü varlığını dünyaya bir dənə nümayiş etdirdi. Mən də bu mərasimdə iştirak edirdim və bundan çox memənnunam.

Dünən də, bu gün də apardığımız danışqların son mərhəlesi olaraq Türkiyənin Baş Naziri, hörmətli dostum, cənab Məsud Yılmazla çox əhəmiyyətli danışqlar aparmışq. Həm Türkiyə-Azərbaycan əlaqələrinin bu günü və geleceyi haqqında, həm Bakı-Ceyhan boru xəttinin praktiki olaraq həyata keçirilməsinin yolları haqqında, həm də Azərbaycanın ağır problemi olan Ermənistanın təcavüzünün qarşısını almaq, Dağılıq Qarabağ məsələsinə həll etmək, Azərbaycanın Ermənistanın tərəfindən işğal olmuş torpaqlarının azad edilməsi və bir milyondan artıq Azərbaycan vətəndaşının öz yerine-yurduna qayıtması, Azərbaycanın ərazi bütövlüyünün, torpaq bütövlüyünün bərpə olunması - bütün bu məsələləri biz birinci gün həm Üümərən başşaqı Süleyman Dəmirlələ, həm də bu gün və dünən Baş Nazir Məsud Yılmazla ətraflı müzakirə etdik. Mən bunları Azərbaycan üçün çox əhəmiyyətli, çox səmərələr hesab edirəm. Ona görə də hesab edirəm ki, mənim bu ziyarətim həm bayram şənlilikləri ilə bağlı olubdur, həm də çox gərgin iş olubdur. Yəni iş də görmüşük, bayram da etmişik və şənliliklərdə də iştirak etmişik. Bunlar hamısı şəxson məni sevindirir. Mən bu gün çox böyük sevinc, məmənnüyyət hissi ilə Türkiyəni tərk edirəm və Bakıya, Azərbaycana gedirəm.

Türkiyə Cümhuriyyətinə bundan sonrakı illərdə daha da böyük uğurlar arzulayıram. Türkiyənin vətəndaşlarına, türk xalqına geləcəkdə də Mustafa Kamal Atatürk yolu sadıq olmağı arzulayıram. İnanıram ki, Türkiyə bu qədər böyük inkişafın geleceyini də temin edəcəkdir və biz geləcəkdə Türkiyənin yeni-yeni böyük qəlebələrinin, nailiyyətlərinin şahidi olacaqıq.

Biz Türkiyə - Azərbaycan əlaqələrinə xüsusi əhəmiyyət veririk. Ona görə də Türkiyədə olan hər bir yeniyiliyi biz böyük ifixar hissi ilə qəbul edirik və Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf etməsi üçün elimizdən gələni edirik." \*\*\*

Prezident Heydər Əliyev Bina hava limanında onu qarşılayan curnalıslarla səfərin nəticələri barədə müsahibə verərək bildirmişdir ki, mənim bu ziyarətim çox əhəmiyyətli bir sefər idi. Çünkü Türkiyə Cümhuriyyətinin 75 illik yubileyini qeyd etmək Türkiyə üçün əziz olduğu kimi, Azərbaycan Respublikası, xalq üçün də əzizdir. Buna görə də mən, bincisi, hemin yubileye mərasimlərində iştirak etmədən çox memənnunam. Türkiyədə Azərbaycana əvvəller olduğu kimi, indi də daim çox böyük diqqət, qayğı, hörmət göstərilir. Mən bunları hamisini həm hökumət, dövlət, həm də xalq tərəfindən bir dənə hiss etdim. Türkiyə xalqının, vətəndaşlarının Azərbaycana böyük diqqəti, marağ və böyük məhəbbəti vardır. Mən bunu əvvəller də hiss etmişim. Bu sefər zamanı çox böyük kütləvi mərasimlər keçirildi, orada çoxluq insan iştirak edirdi. Mən bunları gördüm, hiss etdim.

Ümumiyyətə, bu bayramlar çox gözəl keçdi, Türkiyə Cümhuriyyətinin 75 illik həyat yılunu yaxşı qəstərdi. Dünyanın 75-dən çox ölkəsindən oraya nümayəndələr, bir çox ölkələrdən dövlət, hökumət başçıları gelmişdilər. Bunlar hamısı Türkiyənin 75 ilde böyük inkişafını dünyaya bir dənə nümayiş etdirdi.

Biz Türkiyə ilə dost, qardaş ölkə olaraq bu bayramların belə keçməsinə çox sevinirik. Şəxson mən çox memənnunam ki, bu tedbirlərin hamisində iştirak etdim.

Bilirsiniz ki, bütün bunlarla yanaşı, orada Türkiye, Azərbaycan, Gürcüstan, Qazaxstan, Özbəkistan Prezidentləri Bakı-Ceyhan boru xətti haqqında birgə bayannamə imzaladılar. Bu boyannaməni Amerika Birleşmiş Ştatlarının Enerci Naziri cənab Riçardson da imzaladı. Bu da çox tarixi bir hadisədir. Çünki biz 1994-cü ilin sentyabr ayında birinci müqaviləni imzalayandan sonra, həmin müqaviləni imzalayarkən də, hasil ediləcək nefsin əsas ixrac borusu olaraq Bakı-Ceyhan marşrutunu nözərdə tutmuşduq. Ancaq bu müddədə onun eleyhine çıxanlar, mane olanlar və səmərəsiz olduğunu daim bildirənlər var idi. Çox vaxt belə bir fikr yaradılırdı ki, Bakı-Ceyhan xətti real bir şey deyil. Ona görə də birgə bayannamənin imzalanması bütün bunların hamisə son qoydu və bəyan etdi ki, Bakı-Ceyhan boru xətti yaranacaqdır.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev 1999-cu ilin 17-31 yanvar tarixlərində Ankara Gülhane Horbi Tibb Akademiyasında müalicə olunmuşdur.

\*\*\*

Ölkələrimiz arasındaki əlaqələr durmadan inkişafdadır. Azərbaycan-Türkiyə münasibətlərinin bariz nümunəsi kimi, Türkiyədə qurulmuş 57-ci hökuməti təşkil edən siyasi partiya rəhbərlərinin 1999-cu ilin 28 mayında imzaladıqları koalisya hökuməti protokolunda əks olmuş Ermenistanla əlaqələr bölməsini qeyd etmək olar. Protokolun bu bölməsində deyilir:

"Ermenistanla aramızda əlaqələrin yaradılma bilməsi üçün əsas şərt bu ölkənin Azərbaycan torpaqlarındaki işgalçı əsalliyatına son qoyması, Türkiyəyə qarşı beynəlxalq aləmdə apardığı

düşməncilik kampaniyasından imtina etməsidir."

Baş Nazir B.Ecevit tərofindən 4 iyun 1999-cu il tarixdə Türkiye Böyük Millət Məclisinə tösdinq üçün təqdim olunan 57-ci hökumətin programında Ermenistanla əlaqələr paraqrafında isə qeyd olunmuşdur:

"Ermenistanın işgal etdiyi torpaqlar dan çəkilərək Azərbaycan ilə sülh yaratması üçün göstərilən söylər və cəhdər biziim tərəfimizdən dəsteklənməkdədir. Sülh Qafqaz bölgəsi əlkələri arasında hər cür əməkdaşlığı yol aqan bi hərəkat olacaqdır."

\*\*\*

1999-cu il iyul ayının 2-dən 4-nə qədər Türkiye Respublikasının Pamukkale-Dənizli şəhərində Prezident S.Dəməiroğlu himayəsi ilə VII "Türk dövlət və topluluqlarının dostluq, qardaşlıq və əməkdaşlıq" qurultayı keçirilmişdir. Qurultaya milli siyaset məsələləri üzrə dövlət müşaviri H.Orucovun başçılıq etdiyi 25 nöfərdən ibarət nümayəndə heyəti iştirak etmiş, qəbul olunmuş yekun sənədində Dağılıq Qarabağ probleminin hellində bütün türk dünyasının Azərbaycanın haqlı mübarizəsini desteklədiyi ifadə edilmişdir.

\*\*\*

Azərbaycan-Türkiyə münasibətlərinin ən bariz nümunəsi, türk dünyası qarşısında gördükleri xidmətlərə görə, 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti, cənab Heydər Əliyevin qardaş Türkiye xalqı və dövləti tərəfindən Türkiyənin ən ali mükafatı olan "Atatürk" sülh mükafatı, Türkiyə Respublikasının Prezidenti cənab S.Dəməiroğlu isə Azərbaycan dövləti və xalqı tərəfindən ölkəmizin ən ali mükafatı olan "İstiqlal" orde-

nin seyliyi barədə məruzə etmişdir.

\*\*\*

1999-cu ilin 30 sentyabrında Türkiyə Respublikasının Dövlət Naziri Ş.Dünenmez, yeni inşa edilmiş Bakı hava limanının açılışında iştirak etmişdir.

\*\*\*

Ertəsi gün, dərhal, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Azərbaycan dövləti və xalqı adından qardaş Türkiye xalqına başsağlığı verərək, Azərbaycan xalqının hər cür yardım göstərməyə hazır olduğunu bəyan etmişdir. Həmin ayın 18-de Türkiye xalqına yardım olaraq 1.000 ton avtomobil benzini, 1.000 ton dizel yanacağı, xeyli miqdarda dərman və tibbi İavazimatlardır yola salınıb, AR Baş Nazirinin müavini A.Şərifovun başçılığı ilə həkimlər, yanğınsöndürənlər, xilasetmə dəstələrindən ibarət bir qrup təcili yardım məqsədi ilə Türkiyəyə ezmə edilmiş, Azərbaycan xalqı tərəfindən zəlzəldən zərər çəkmiş qardaş Türkiye vətəndaşları üçün müxtəlif yardım kampaniyalarına başlanılmışdır. Xilasetmə və digər yardım işlərində azərbaycanlı mütexəssisler böyük səriştə, pəşəkarlıq və şücaət göstərmişlər.

\*\*\*

"Ösrin müqaviləsi"-nin imzalanmasının 5-ci ildönümü münasibəti ilə 20 sentyabr 1999-cu il tarixdə Bakıda təşkil edilmiş mərasimlərdə iştirak edən Türkiyə Respublikasının Dövlət Naziri A.Cay Prezident S.Dəməiroğlu Prezident Heydər Əliyevə ünvanlaşdıq təbrik məktubunu oxumus, bağlanmış müqavilələrin bütün iştirakçı dövlətlər üçün kəsb etdiyi əhəmiyyəti, keçən 5 il ərzində görülen müüm işlər və Bakı-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsi istiqamətində Azərbaycan ilə Türkiye rəhbərliyi-

nin seyliyi barədə məruzə etmişdir.

\*\*\*

1999-cu ilin 30 sentyabrında Türkiyə Respublikasının Dövlət Naziri Ş.Dünenmez, yeni inşa edilmiş Bakı hava limanının açılışında iştirak etmişdir.

\*\*\*

1999-cu il sentyabr ayında Türkiyənin "Məmərə Qrupu" adlanan stratezi və sosial araşdırmlar fondu Azərbaycan Respublikasının Prezidenti, cənab Heydər Əliyevi Türk dünyasının problemlərinin həlli yoluunda göstərdiyi seyliyinə görə "İlin ən döyümlü şəxsi" seçmişdir.

\*\*\*

1999-cu il oktyabr ayının 18-de Türkiye Respublikasının Prezidenti cənab S.Dəməiroğlu başçılıq etdiyi və Baş Qərargah Rəisi H.Kıvrıkoğlunun iştirak etdiyi nümayənde heyəti işgəzər sefərlə Bakıda olmuş və Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev ilə görüşmüşdür. Keçirilən görüşlər zamanı dövlətlər arasında herbi əməkdaşlıq məsələləri, Bakı-Ceyhan neft-borу koməri və Dağılıq Qarabağ problemlərinin həlli ətrafında fikir mübadiləri aparılmışdır.

\*\*\*

1999-cu il 31 oktyabr- 2 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyəyə sefərə gəlmışdır. O, İstanbul şəhərində zəlzəldən zərər çəkmiş bölgəyə sakinlərinə Azərbaycandan getirilmiş humanitar yardım təqdim etmişdir.

Türkiyədəki zəlzəldən zərər çəkmiş bölgələri ziyaret edən Azərbaycan dövlətinin başçısı 100.000 ABŞ dolları həcmində yardımını Türkiyə hökumətinə vermişdir.

Səfər əsnasında Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev

"Atatürk adına beynəlxalq sülh mükafatı" təqdim olunmuşdur. Çənakkaya keçirilmiş təntənələ mərasimde Türkiye hökumətinin üzvləri, Ankara ictimaliyətinin, diplomatik korpusun və KIV nümayəndələri iştirak etmişlər.

\*\*\*

1999-cu il noyabrın 17-də İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) V Zirvə görüşü keçirilmiş, orada Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmiş və nitq söyləmişdir.

Xatırlaqla ki, QİƏT 1992-ci ilin iyundan yaradılmışdır. O zaman 11 ölkənin - Azərbaycan, Albaniya, Bolqarıstan, Ermenistan, Yunanistan, Gürcüstan, Moldova, Ruminiya, Rusiya, Türkiye və Ukraynanın Dövlət və Hökumət Başçıları QİƏT-nin yaradılması haqqında İstanbulda bəyannamə imzalanmışdır. Həmin sənəd üzv ölkələr arasında hərəkəfli əməkdaşlığı təşviq etməyi nəzərdə tuturdur.

Ötən müddət ərzində QİƏT-in nüfuzu xeyli artmışdır, bir çox dövlətlər onun işində müşahidəçi kimi iştirak edirlər. 1998-ci ilin iyundan Yalta keçirilmiş IV Zirvə görüşündə QİƏT-in nizamnaməsi imzalanmışdır. Nizamnamədə deyilir ki, QİƏT dostluq və məhrəbən qonşuluq ruhunda fəaliyyət göstərəcək, beynəlxalq hüququn prinsiplərini və normalarını əsas tutmaqla ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafına və çoxşaxəli xarakter almasına kömək edəcək, iqtisadi əməkdaşlığı elə inkişaf etdirəcəkdir ki, bu, iştirakçı dövlətlərin beynəlxalq öhdəliklərinə zidd olmasın.

Nizamnaməyə əsasən QİƏT ona üzv olmaq istəyən hər bir dövlət üçün açıqdır. QİƏT-in daimi fəaliyyət göstəren və qərarlar qəbul edən orqanı şuradır.

QİƏT üzvü olan ölkələrin Dövlət və Hökumət Başçıları İstanbul bəyannaməsində təşkilatın 1998-ci ildə qəbul olunmuş Yalta bəyannaməsinin müddələlərinə sadıq qaldıqlarını təsdiqləmiş və çoxtərəfli iqtisadi əməkdaşlıq vasitəsilə QİƏT regionunda sülh və təhlükəsizlik işinə töhfə vermək ezmində olduqlarını bir daha bəyənmişdir. Sənəddə deyilir ki, QİƏT ilə ATƏT arasında əməkdaşlığı genişləndirilməsi bütün ATƏT regionunda sabit sülhə və tərəqqiyyə xidmət göstərəcəkdir.

Bəyannamədə bildirilir ki, QİƏT cənub-sərqi Avropanın sabitliyi dair paketin həyata keçirilməsində iştirak etməyə davet olunmasını, BMT baş məclisində müşahidəçi statusunu almışları və bunlar təşkilatın beynəlxalq seviyyədə bərabərhüquqlu tərəfdək kimi çıxış etməsinə imkan yaradacaqdır. Sənəddə göstərilir ki, QİƏT Avropanın birliliyi ilə başlanmış davam etdirilməsinə töhfəddir, QİƏT regionunun dair hərəkəfli strategiyanın işlənilər hazırlamamasına, konkret regional layihələrin tərtibinə və həyata keçirilməsinə kömək göstərmək xahişi ilə Avropa Birliyinə müraciət edir.

Sənəddə daha sonra deyilir ki, yeni mərhələdə konkret birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi QİƏT-in fəaliyyətinin əsasını təşkil etməlidir.

QİƏT-lə yanaşı eyni zamanda ATƏT-in də Zirvə toplantısı İstanbulda keçirilirdi.

Bilindiyi kimi, əsası 1975-ci ilin yayında Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşaviri kimi qoyulmuş ATƏT, ötən texminən iyirmi beş il ərzində qitominən mətəbər beynəlxalq təşkilatına çevrilmişdir. O, hazırda bütün bəşəriyyət üçün ən ənəmlı məsələlər olan Avropada təhlükəsizlik və

əməkdaşlıq problemlərini həll etmək kimi şərəflü bir missiyani öz üzərinə götürmüsdür və bu yolda az iş görməmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dediyi kimi, ATƏT "yarandıqdan indiyo qədər həqiqətən dünyada həm sülhün, həm təhlükəsizliyin, həm də insan haqlarının qorunması, demokratianın inkişafı üçün çox böyük səyol qoyur və bu prinsiplərin həyata keçirilməsi üçün həddən artıq fəaliyyət göstərir".

Yardıldığı vaxt Avropanın 33 dövlətinin, habelə ABŞ və Kanadanın iştirak etdikləri ATƏT-in nüfuzu getdikcə güclənərək hazırda onun üzvlərinin sayı 54-ə çatmışdır. 90-ci illərin əvvəlində SSRİnin dağılması nəticəsində yaranmış yeni müstəqil dövlətlərin bir çoxu, o cümlədən Azərbaycan Respublikası da (1992)

ATƏT-ə daxil olmuspudur. Azərbaycan müstəqil dövlət kimi 1994-cü ildən bu mötəbər təşkilatda fəaliyyət edir. Respublikamızın Prezidenti Heydər Əliyevin başlığı ilə ölkəmizin nümayəndə heyətləri 1994-cü və 1996-cı illərin dekabrında ATƏT-in Budapeşt və Lissabon Zirvə görüşlərində dövlətimizi təmsil etmişdir. Azərbaycan Prezidentinin, ölkəmizin təmsilçilərinin ATƏT-ə daxil olan digər ölkələrin Dövlət və Hökumət Başçıları, nümayəndə heyətləri ilə birlikdə, bərabər hüquqda bu toplantılarla iştirak etməsi xalqımız üçün böyük iftixar mənbəyidir.

Bu qurumun növbəti toplantısı İstanbulda çağırılmışdı.

Azərbaycan Prezidenti Dağılıq Qarabağ problemine dair geniş sərhəd çıxış etmiş, ATƏT-in Qafqaz və Orta Asiyada ki gelecek fəaliyyətinə və Cənubi Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Paktının təsis olmasına təklif etmişdir. Gəstərmidir ki, belə bir pakt dövlətlərə rəsədi münasibətleri və münaqışları aradan qaldırmanın prinsipial əsaslarını təsbit etməlidir. Onun əsasında regiondan xarici

hərbi qüvvələr çıxarılmalıdır. Regionu bölgən ayri xətər aradan qaldırılmışdır. Təcavüze, etnik təmizləmələrə, separatçılığa və terrorizmə son qoyulmalıdır. İkili standartlara yol verilməlidir. Belə bir pakt regionda sülh, sabitlik və təhlükəsizlik yaranmasına, Cənubi Qafqazın suveren, müstəqil, demokratik dövlətlərinin iqtisadi təraqqisına və əməkdaşlığını götürüb çıxarırdı. XXI əsrin astanásında bənəlxalq birliyin Cənubi Qafqazda uğurlu fəaliyyəti azad, bələnməz və təhlükəsiz Avropanın yaradılmasına mühüm töhfə olardı.

\*\*\*

Azərbaycan Prezidenti Heydər Əliyev İstanbul Zirvə toplantısı zamanı Qazaxıstanın, Moldovanın, Ukraynanın, Ermənistannın, Türkiyənin, Fransanın, ABŞ-in Prezidentləri, Almaniyanın Kanseri, İsrailin Baş Naziri, Avropa komissiyasının söđri Roman Prodi, ATƏT-in Parlament Assambleyasının söđri Helle Deni ilə ikitirəfli görüşər keçirmişdir.

\*\*\*

Noyabrın 18-də İstanbulda "Çırağan Sarayı"nda Azərbaycan Prezidenti Heydər Əliyevin, Ermənistən Prezidenti Robert Köçəryanın, ATƏT-in icraçı söđri, Norveçin Xarici İşlər Naziri Knut Vollebekin və ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirlərinin - ABŞ-in Dövlət Kətibisi Madlen Olbraytin, Fransanın Xarici İşlər Naziri Huber Vedrinin və Rusiyanın Xarici İşlər Naziri İgor İvanovun görüşü keçirilmişdir.

Tarixə "İstanbul Zirvə görüşü" adı ilə düşəcək bu summitin Türkiyədə keçirilməsi qardaş ölkənin bütün dünyadan siyasi hayatındakı yüksək nüfuzunun daha bir təsdiqi olmaqla yanaşı, Türkiyə Respublikası, ümumən turkdilli xalqlar üçün

çox böyük, əlamətdar hadisə idi.

54 ölkənin başçılarının temsil olunduğu bu toplantıda dünyanın nüfuzu bənəlxalq təşkilatlarının rəhbərləri də iştirak edirdilər.

Zirvə görüşünün başlıca sənədi Avropa təhlükəsizliyi xartiyası idi. Bu sənədin hazırlanmasına hələ 1997-ci ilin dekabrında - ATƏT-in üzvü olan dövlətlərin xarici işlər nazirlərinin Kopenhagen görüşündə başlanılmışdı. Xartiya XXI əsrde ümumavropa təhlükəsizliyi sisteminin konseptual osaslarını əhatə edir və üzv ölkələrin azad, demokratik və dəha çox integrasiya olmuş Avropa yaratmaq əzminini təsdiqləyir. Xatırlaqla ki, bu, Helsinki yekun aktından (1975) və Paris xartiyasından (1990) sonra ATƏT-in 25 illik tarihinde üçüncü ən mühüm sənəddir. Xartiya altı fasiləden bir operativ sənəddən ibarətdir. İştirakçı dövlətlər ATƏT-in normaları və prinsiplərinin kobud şəkilde pozulmasının davam etməsini və bunun nəticəsində istər öz dövlətləri daxilində, istərsə də dövlətlər arasında münaqışların yaranmasını, habelə terrorizmi, zorakı ekstremitəzi, mütəşəkkil cinayətkarlığı və narkotiklərin qanunsuz dövriyyəsini, eko-loci problemləri və ekoloji vəziyyətin pisləşməsini başlıca təhlükə kimi xüsusi vurğulmuşlardır.

Xartiyada BMT-nin nizamnaməsinə, Helsinki yekun aktında, Paris xartiyasında və ATƏT-in qəbul etdiyi bütün başqa sənədlərdə öz ekinci tapmış öhdəliklərə iştirakçı dövlətlərin tam sadıq olması ATƏT-in fəaliyyətinin osası kimi bir də təsdiqlənmişdir. İştirakçı dövlətlərdən hər hansı birinin bu öhdəlikləri yerinə yetirməsi bütün digər üzv dövlətlərin dərhal və qanuni narahatlılığına səbəb olacaqdır. Sənəd hər bir dövlətin öz təhlükəsiz-

liyini temin etməsini onun ayrılmaz hüquq kimi təsbit etmişdir. ATƏT-də qərarlar yenə də konsensus əsasında qəbul olunacaqdır. Xartiya sülhün və təhlükəsizliyin qorunub saxlanması BMT Təhlükəsizlik Şurasının başlıca məsuliyyəti kimi tənimsəvə dövlətlərin ərazi bütövlüyünə, siyasi müstəqiliyinə qarşı zor işlətməmək və ya zor işlətməklə hədələməmək məsələsinə dair öhdəliklər də daxil olmaqla, BMT nizamnaməsinə müvafiq surətdə, dövlətlərin hüquq və öhdəliklərini bir dərhal təsdiqlemişdir.

Avropa təhlükəsizliyi üçün mövcud olan təhlükələrə və risklərə münasib bildirilməsi yollarına göldükde, xartiyada ATƏT-in başqa təşkilatlarla bərabərlik əsasında və tərəfdəsiqliq ruhunda, iyerarxiya ratırmaga cəhd göstərilmədən və ya onların arasında daimi əmək bəlgüsü aparmadan əməkdaşlığı məsələsi geniş ifadəsini tapmışdır. Burada dövlətlərin üzərlərinə götürdükleri öhdəliklərin yerinə yetirilməsində onların hömrəyliyinə və tərəfdəsiqliğinə böyük əhəmiyyət verilir. Xartiyada insan hüquqlarına və başlıca azadlıqlara, demokratiyaya, qanunun alılıyinə hörmət edilməsinə böyük diqqət yetirilmişdir. Eyni zamanda sənəddə deyilir ki, milli azaqlarla mənsub şəxslərin hüquqları da daxil olmaqla, insan hüquqlarına tam hörmət edilməsi ölkələrin ərazi bütövlüyünü və suverenliyini poza biləməz, onu yalnız möhkəməndirməlidir. Xartiya etnik təmizləmə və ya kütləvi şəkildə zorla qovma siyasetini redd edir.

İstanbul xartiyası təhlükəsizliyin həbi-siyasi cəhətini ATƏT-in hərəkəfli təhlükəsizlik konsepsiyasının başlıca ünsürü kimi təsbit etmişdir. Sənəddə korrupsiyaya qarşı mübarizə məsesini də xüsusi yer ayrırlıb və korrupsiya ATƏT-in

ümumi dəyərləri üçün böyük təhlükə, sabitliyi pozan amil kimi qiymətləndirilir.

Regionda sülhün və sabitliyin qorunmasına ATƏT-in həlledici roluñun gücləndirilməsinə iştirakçı dövlətlərin sadiq qalmasına da böyük diqqət yetirilmişdir. Xartiyada belə bir ideya təsbit olunmuşdur ki, konsensus təqdirdində, iştirakçı dövlətlər ATƏT-i bu məqsəd üçün on səmərəli və münasib təşkilat hesab etdiyidə, ATƏT sülhün qorunması işində, liderlik rolu da daxil olmaqla, öz rolü barədə qərar qəbul edə bilər.

Sənədin sonunda deyilir ki, xartiya təhlükəsizlik sahəsində yeganə panavropa təşkilatı, öz regionunda sülhün və sabitliyin qorunması üçün məsuliyyət daşıyan təşkilat kimi ATƏT-in roluñu möhkəmləndirəcəkdir.

Azərbaycan Prezidenti Heydər Əliyev İstanbul xartiyasını çox əhəmiyyətli bir sənəd kimi qiymətləndirmiş, həmin sənəddə dövlətlərin ərazi bütövlüyünün və müstəqiliyinin qorunmasının çox ciddi müdafiələrə öz ekinci tapşısını xüsusi vurğulmuşdır.

Summitin digər mühüm sənədi İstanbul bəyannaməsidir. 48 bəndən ibarət olan bu sənəddə ATƏT-in elan etdiyi, o cümlədən İstanbul xartiyasında öz ekinci tapşıs başlıca prinsiplər bir dənəzər çapdırılmış, eyni zamanda Helsinki yekun aktının qəbul olunmasından, Lissabon summitindən sonra öten dövr ərzində təşkilatın fəaliyyətinin əsas istiqamətləri açıqlanır.

Beyannamədə ATƏT-in daimi şurasına tapşırılır ki, İstanbul xartiyasında razılıqlaşdırılmış yeni addimlara dərhəl realşdırılması üçün lazımi qərarlar qəbul etsin. Sənəddə Avropa regionunda hələ də qalmaqdə olan münaqışə ocaqlarından

ətraflı bəhs edilir və bunlara son qoymaq üçün iştirakçı dövlətlərin bundan sonra da səy göstərmək əzminde olduqları vurgulanır.

Qazaxdakı digər münəqışlərlər yolu, Ermənistan-Azərbaycan, Dağılı Qarabağ münəqışası məsələsi də bəyannamədə ayrıca bond kimi özəksin tapmışdır. Orada deyilir ki, ATƏT Azərbaycan və Ermənistan Prezidentləri arasında dialog boyanır, onların müntəzəm əlaqələri problemin hərtərəfli həlli yollarını tapmaq prosesini sürətləndirmək üçün imkanlar yaradır. ATƏT bu dialoq qəti şəkildə dəstəkləyir və onun davam etdirilməsini isteyir, Minsk qrupu çörçivesində danişqaların yenidən başlanmasına ümidi bəsləyir. Daha sonra deyilir ki, ATƏT və onun Minsk qrupu bu problemin həlli yollarını tapmaq üçün əm münasib formadır. Eyni zamanda bildirilir ki, gələcəkdə Bakıda ATƏT-in ofisinin açılması bu təşkilatın Azərbaycanla əməkdaşlığının möhkəmləndirilməsinə imkan yaradacaqdır.

Zirvə görüşü zamanı imzalanmış digər sənəd Avropada adı silahlı qüvvələr haqqında müqavilədir. Həmin müqavilə noyabrın 19-da İstanbulun "Lütfi Kirdar mərkəzi"ndə imzalandı. Vaxtılı Parısda həmin müqaviləni 22 dövlət imzalamışdı, İstanbulda isə daha 30 ölkə, o cümlədən Azərbaycan Respublikası bu müqaviləyə qoşuldu.

Dövlətimizin başçısı Heydər Əliyevin dediyi kimi, 1992-ci ildə Azərbaycanda hakimiyət uğrunda gedən çəkişmələr, ölkəmizin milli mənafeyinin qorunmaması ona gətirib çıxarmışdı ki, respublikamızın adı silahlardan kvotasının müəyyənləşdirilməsi kimi dövlət əhəmiyyətli məsələyə fikir verən olma-

miş və nəticədə Azərbaycana böyük zərər dəymişdir. Azərbaycanın indiki rəhbərliyi son illərdə vəziyyətin deyişdirilməsi üçün çox seydlər göstərərək, hazırda heç bir dövlətin kvotasi artırılmışdır. Gərə respublikamız həmin müqaviləyə qoşulmuşdur. Çünkü bu müqavilə imzalanmasa, regionumuz üçün daha böyük təhlükə yaranı bilər.

ATƏT-in İstanbul Zirvə görüşü artıq tarixa qovuşmuşdur və həmin toplantıda görülmüş işlər, imzalanmış sənədlər, şübhəsiz ki, Avropada, ümumən yer üzündə sülhün və sabitliyin qorunmasına çox böyük töhfə olacaqdır. Dövlətimizin başçısı Heydər Əliyev İstanbul Zirvə görüşünü yüksək qiymətləndirirək demirdir ki, bu, ilk növbədə qəbul edilmiş sənədlərin həm məzmunu və həm də əhəmiyyətinə görə ATƏT-in bütün keçmiş səmmitlərindən fərqlənir. Çünkü bu sənədlər XXI əsər yönəldilmişdir, Avropa və ATƏT çörçvəsində yaşamaq, yaratmaq, inkişaf etmək konstitusiyası kimi sənədlərdir.

Noyabrın 18-də İstanbulun "Çıraqan sarayı"nda "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiye Respublikasının əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəqli edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiye Respublikası arasında saziş" in, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin layihəsini destəkləmek, Qazaxistandan neft hasilərini bu layihəyə salb etmək üçün ABŞ-in şahidiyi ilə Azərbaycan Respublikası, Türkiye Respublikası, Gürcüstan və Qazaxistən Respublikası arasında "İstanbul bəyannamesi"nin, Transxəzər qaz kəməri barədə Azərbaycan Respublikası, Türkiye Respublikası, Gürcüstan və

Türkmenistan arasında "Hökumətlərarası bəyanname"nin, Azərbaycan qaz layihələrinin inkişafını və Azərbaycan qazının Türkiyə Respublikasına və digər beynəlxalq bazarlara satışını destəkləyən sənəd kimi Azərbaycan Respublikası, Gürcüstan və Türkiye Respublikası arasında "Qarşılıqlı anlaşma memorandumu"nun imzalanması mərasimi oldu.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev imzalanma mərasimində çıxış edərək sazişin xalqlarımızın tarixində böyük bir hadisə olduğunu bəyan etdi və iştirakçıları tebrik etdi.

ABŞ Prezidenti Bill Klinton Qazaxistən, Türkmenistan, Azərbaycan və Gürcüstan Prezidentlərinə xüsusi minnetdarlığını ifadə etdi, bu günün onlar üçün xüsusi mənası olduğunu, uzunmüddəli səylərin kulminasiyası və yeni başlangıçın əvvəli olduğunu göstərdi.

Bildirdi ki, bu, Xəzər ətrafindakı yeni müstəqillik qazanmış ölkələrin istiqlaliyyətini bir daha möhkəmlədərək onlara ayaq üstə məhkəm durmardı və öz tələlərini müəyyən etməkdə yardım göstərəcəkdir. Həm də bu vasitə ilə Mərkəzi Asiya və Qərb arasında ticarət və siyaset körpüsü salınacaqdır.

Bu boru xətlərinin inşası sübut edəcəkdir ki, həmin ölkələri siyasi rəqabətənəsə, iqtisadi və kommersiya əlaqələrindən daha çox qazanc əldə edə bilərlər.

Sonra Xəzərin təbii sərvətləri bizim ümumi qlobal enerji təchizatımızı dəha təhlükəsiz və dəha rəngarəng edəcəkdir. Bütün dünya üçün təminatı siyaseti demek olun bu boru kəmərləri enerji resurslarının bir nöqtədən deyil, müxtəlif boru kəmərləri vasitəsilə daşınmasına yardım göstərəcəkdir.

Nehayət, müdrik planlaşdırma və

müsəir texnologiya nəticəsində enerji resurslarının inkişafı ətraf mühitə mənfi təsir etmədən həyata keçiriləcəkdir. Bu işə o deməkdir ki, burada, sahilində olduğumuz, böyük türk milleti üçün hayatı məna daşıyan Bosforun gözəl suları həmin boru kəmərləri ilə axıdılacaq neftin ləkələri ilə çirkəlnemeyəcəkdir.

Bələliklə, İstanbul Zirvə görüşü uğurla keçdi, qarşısına qoşduğu vəzfələri yüksək seviyyədə yerinə yetirdi. Orada qəbul olunmuş İstanbul xartiyası neçə-neçə münəqışə ocağının səndürüləməsinə, qarşısının alınmasına, əmin-amanlıqla, xalqların rifahına və gələcəyin xidmet edəcəkdir. Müsteqil Azərbaycanın Prezidenti Heydər Əliyevin üçüncü dəfə ATƏT-in Zirvə görüşündə iştirakçı ölkəmizin imicini daha da artırdı, dünya dövlətləri arasında mövqeyimizi gücləndirdi. Bakı-Ceyhan boru kəməri layihəsinin reallaşması tarixi hadisəyə çevrildi. Prezident Heydər Əliyevin müdrik siyaseti sayesində ölkəmizin İstanbulda qazandığı uğurlar xalqımızın geleceyə daha nikbin baxmasına böyük inam yaratdı və yaratmaqdə davam edir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev noyabrın 20-də İstanbuldan Bakıya qayıdarkən teyyarədə curnalıstlərlə görüşməsə, onların suallarına cavab verək Zirvə toplantısının nəticəsi kimi İstanbul xartiyasının imzalandığını, Avropada təhlükəsizliyin, sülhün, əmin-amanlığın təmin edilməsi üçün bu xartiyada çox lazımi maddələr - indiki reallığı, yeni Paris xartiyasından sonra baş vermiş hadisələr və onlara olan münasibətin eks olunduğu, xartianın əsas mözgi olan məsələlərin - ölkələrin ərazi bütövlüyünün, müstəqilliyinin qorunması,

təhlükəsizliyinin təmin olunması, sülhün möhkəmləndirilməsi, insan haqlarının qorunması, demokratyanın inkişaf etdiriləsi və başqa məsələlərin burada öz öksini tapdığını bəyan etmişdir.

Sammidə siyasi bəyannamə de qəbul olunduğunu, sammitin gedisində müzakirə edilən məsələlərin bu sənəddə öz öksini tapdığını, bura Azərbaycan haqqında yazılımış maddədə - 20-ci maddədə bu günün reallıqlarının öks etdirildiyini və bundan məmənluq duyduğunu bildirmişdir.

Sammidə həm de Türkmənistandan başlanan qaz kəmərinin çekilməsi haqqında sənədindən Türkmenistan, Azərbaycan, Gürcüstan və Türkiye tərəfindən imzalandığını, eyni zamanda gələcəkdə Azərbaycanın nə qədər artıq qazi olsa, onu alacağı və Avropana çıxarıcağı bərədə Türkiyənin öz üzərində öhdəlik götürdüyünə ayrıca bir memorandumun da imzalandığını xüsusi olaraq qeyd etmişdir. O göstərmişdir ki, birinci imzalanmış sənəddə deyilir ki, gələcəkde Azərbaycanın qazi da bu kəmərdən keçəcəkdir. Əlavə memorandumun imzalanması çox böyük hadisədir və biz böyük qələbələrlə geriye döntürük. Bizim millətimiz, xalqımız, ölkəmiz sevinməlidir ki, belə böyük nailiyyətlər əldə etmişdir.

Azərbaycanın rəhbəri vurğulamışdır ki, bütün bu görüşlərdə Ermənistən-Azərbaycan münəqşəsi, Azərbaycanın düşdürüvəziyyət və bu məsəlonun sühl yolu ilə həll edilməsi mövzusu birinci yer tuturdu. Bildirmişdir ki, sammidə o həm çox sərt çıxış etmiş, amma eyni zamanda konstruktiv çıxış etmiş, Cənubi Qafqazda sühl və təhlükəsizliyin yaranması üçün paktın hazırlanmasını təklif

etmiş və bu paktın hazırlanıp bağlanması üçün söylərini göstərmək üçün həm Amerika Birleşmiş Ştatlarını, həm Avropanı, həm Türkiyəni, həm Gürcüstani, həm Ermənistəni, həm ATƏT-in bu işdə maraqlı olan başqa ölkələrinə dəvət etmiş, amma şərtlər də qoymuşdur. Şərtlər də ondan ibarətdir ki, Cənubi Qafqazdan bütün silahlar çıxarılmalıdır, Cənubi Qafqaz silahsızlaşdırılmalıdır, ayrıca xətərlər olmamalıdır, təhlükəsizlik təmin edilməli, terrorizm, etnik təmizləmə, separatizm aradan qaldırılmalıdır, ikili standartlara, baş vermiş faktlər əsasında hərəkətlərə yol verilməməlidir.

Ölkəmizin başçısı sammidə Dağılıq Qarabağ haqqında da öz keskin mövqeyini bir daha bildirmiş, Minsk qrupunun işini təqnid etmişdir.

O göstərmişdir ki, sammidə üç sənəd qəbul olunmuşdur. Birincisi - İstanbul xəriyəsidir. İkincisi - Avropadə adı silahlar haqqında sənəddir. Üçüncüsi isə siyasi bəyannamədir. Bunlardan əlavə sammidə Türkiyə və bölgə üçün daha böyük əhəmiyyət kəsb edən tarixi bir hadisə baş vermiş - Bakı-Ceyhan neft kəməri haqqında müqavilə imzalanmışdır. Ölkəmizin başçısı bu barədə öz çıxışında bildirmişdir ki, biz "ősərin müqaviləsi" ni yaratmasayıq, Bakı-Ceyhan olmayıaqdı. Amma Bakı-Ceyhanı da beş il müddətində heyata keçirmək üçün çox böyük maneələrin karşısına aldıq, çox işlər gördük. Nəhayət, buna nail olduq. Bu, bizim üçün böyük bir hadisədir - həm Azərbaycan üçün, həm Türkiyə üçün. Eyni zamanda əger Amerika Birleşmiş Ştatlarının dəstəyi olmasaydı və bu barədə feal iştirakı olmasaydı, bunu etmək mümkün deyildi. Çünkü bunun əleyhinə

çox qüvvələr var idi.

\*\*\*

1999-cu il noyabr ayının 27-28-de Azərbaycan Respublikasının Prezidenti, cənab Heydər Əliyev Türkiyənin Ankara şəhərində iştirakçı safərdə olmuş, burada keçirilən "Təbiətin mühafizəsi və eroziyaya qarşı mubarizə" konfransında iştirak etmişdir. Sonra Türkiye Respublikasının Prezidenti cənab S. Dəmirəllə birlikdə onun vətəni olan Sparta şəhərinə getmiş, burada yerləşən Şövkət Dəmirəl adına Kardioloji mərkəzin "Ülkü" orta məskəninin, Süleyman Dəmirəl adına "Mədəniyyət və konqres mərkəzi"nin açılışında iştirak etmiş, Süleyman Dəmirəl adına Universitetin Araştırma və tədqiqat xəstəxanasının təməlinin qoymulması mərasimində olmuş, S. Dəmirəl adına Universitet, klinik xəstəxana və bir sıra təhsil-tədris ocaqları ilə tanış olmuş, vilayətin ictimaiyyəti ilə geniş görüşlər keçirmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə S. Dəmirəl adına Sparta Universitetinin fəxri doktoru adı verilmişdir.

Dövlət başçıları səfər zamanı Xəzərin Azərbaycan sektorunun enerji ehtiyatlarının dünya bazalarına çıxarılması üçün nezərdə tutulan Bakı-Ceyhan asas ixrac boru kəmərinin inşasına dair İstanbul sammiti gedisində imzalanmış sənədlərdən məmənluqlu səhəbəkəfəraq, bu layihənin nəinki region dövlətlərinin, həm de Avropana və dünyaya ölkələrinin iqtisadi inkişafı üçün böyük rol oynadığını qeyd etmiş və onun gerçikləşdiriləməsi üçün qarşıda duran vəzifələri geniş müzakirə etmişlər.

Səhəbəkəfəraq zamanı Prezidentler Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münəqşəsinin sühl yolu ilə nizama salınması məsələ-

si üzərində dayanmışlar. Dövlət başçıları müstəqil Azərbaycanın qarşılılığı eñ ağır problem olan Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münəqşəsinin sühl yolu ilə tezliklə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupunun fəaliyyətinin artırılması zəruriyini yüksəkkiliklə vurğulmuşlar.

Prezident Heydər Əliyev və Prezident Süleyman Dəmirəl ölkələrimiz arasındaki ikitərəfi münasibətlər və bir sıra bəyənləqlər məsələlər barəsində də geniş fikir mübadiləsi aparmışlar.

Azərbaycan Prezidenti Heydər Əliyev səfər zamanı Şimali Kipr Türk Respublikasının Prezidenti Rauf Denktaş, dünya şöhrəti alım İhsan Doğramacı ilə görüşlər keçirmişdir.

Ümumiyyətlə 1999-cu il, ölkə başçıının sefərləri, Türkiyə rəhbərləri ilə keçirdiyi görüşlər ölkələrimiz arasındaki əlaqələrin inkişafı üçün olduqca seciyyəvidir. Bu il Azərbaycan Prezidenti təkcə noyabr ayında üç dəfə Türkiyədə olmuşdur. O, ilk sefərində, noyabrın 1-də Prezident Süleyman Dəmirəllə birlikdə zəlzəle olmuş yerdərə getmiş, Kocaelidə, İzmitdə olmuş, insanlarla görüşlər keçirmişdir.

Sonra o, ikinci dəfə noyabrın 17-də yenidən Türkiyəyə gələrək ayın 20-dək İstanbulda ATƏT-in Zirvə görüşündə iştirak etmişdir. Bu zaman orada dünya ölkələri üçün çox mühüm qərarlar qəbul edilmişdir.

Nəhayət, üçüncü səfər noyabrın axırsında baş vermişdir. Bütün bunlar ölkələrimiz arasındaki əlaqələrin intensivliyindən və sıxlığından, yaxnlığından xəbər verir. Strategi əməkdaşlıq müqaviləsinin intensiv və məhsuldar şəkildə işlədiyini göstərir. Ölkəmizin, onun rəhbərinin Türkiyəyə,

türk xalqına böyük sevgisindən xəbər verir. Elə Prezidentimizin səfər zamanı dediyi sözlər bunun en bariz sübutudur: "Bəli, men dedim, artıq üçüncü dəsfədir ki, Türkiyədəyəm. Türkiyəni ziyarət etmək menim üçün sevindiricidir. Amma eyni zamanda, görün mən Türkiyəni nə qədər sevirom ki, bir ay içərisində üç dəfə buraya gəlmişəm."

Ölkəmiz Türkiyəyə həmişə böyük önmə vermişdir. Elə bu səfər zamanı Türkiyənin dünyada tutduğu mövşədən bəhs edən dövlət başçısının göstərmədi ki, İstanbul Zirvə görüşü ərefəsində Amerika Prezidenti Bill Klintonun Türkiyəni ziyarət etməsi, Türkiyəyə çox böyük önmə verən və gözəl nitqlər səyləməsi, Türkiyənin dünyada tutduğu yer haqqında gözəl fikirlər deməsi mən türk xalqını sevindirən kimi sevindirir. ATƏT-in Zirvə görüşünün bu qədər gözəl təşkil olunması - yəni hər bir toplantıın uğuru onun təşkil edilməsindən asılıdır - şübhəsiz ki, Türkiyə Cümhuriyyətinin və bu işlə şəxsən məşğül olan hörməti Süleyman Dəməroğlu böyük xidmətləridir. Onun bu xidmətləri hər bir dövlət başçısı tərəfindən yüksək qiymətləndirildi. Onun bu xidmətləri və Türkiyənin bu gün dündəyak strateji yeri Amerika Prezidenti Bill Klinton tərəfindən bəyan edildi. Bir dəst, qardaş kimi, bunlar hamisi mənənə Türkiyə üçün böyük iftixar, qürur hissi doğurur.

Türkiyənin, türk dünyasının inkişafında yeri böyükdür. Prezidentimiz Türk Dövlətləri Birliyinin yaranması məsələsində Türkiyənin və onun başçısı Süleyman Dəməroğlu rulunun böyük olduğunu vurğulayaraq bildirmişdir ki, hörməti Süleyman Dəməroğlu təşəbbüsü

ilə 1992-ci ildə yenice müstəqillik, istiqəlaliyyət qazanmış türkdilli ölkələrin dövlət başçılarının İstanbulda toplantısı keçirilibdir. Burada bu təşkilatın esası qoyulubdur. Bu təşkilat artıq 7 ildir ki, yaşayır. Biz ildə bir dəfə bu toplantıları türkdilli cümhuriyyətlərde keçiririk. Mədəniyyət, iqtisadiyyat, başqa bütün sahələrdə eməkdaşlığımızı edirik və tarixi bir daha təhlil edirik. Müşterək tarixi abidələrimizi yada salır və onların yubileyinə keçiririk. Bu, çox böyük əhəmiyyətə malikdir və türk dünyasının inkişafının teməli kimi bir şeydir. Amma bu, heç də asan deyildir. Çünkü onu da qışqasanlar və onun əleyhino olanlar vardır. Amma bu birliyin yaramamasında və bu birliyin 7 ildən bəri yaşamasında Türkiyə Cümhuriyyətinin Prezidenti, əziz dostum və türk dünyasının lideri Süleyman Dəməroğlu xüsusi xidmətləri vardır.

Bəlkə də siz bunları bilmirsiniz, amma bilməlisiniz. Biz, türkdilli ölkələrin dövlət başçıları, Prezidentləri həmişə görürsürik, danışırıq. Bizim üçün Süleyman Dəməroğlu - Azərbaycanda ağsaqqal deyirler, siz baba deyirsiniz. O, babadan da babadır, men ona babadan da yüksək ad arayıram. Ola biler ki, həmin dövlətlər arasında hansısa bir məsələ bir-birinə xoş gəlməsin. Amma hörməti Süleyman Dəməroğlu olan yerde türkdilli ölkələrin dövlət başçılarının hamisi onun etrafındadır, onların hamisi onunla bədir. Əziz dostum Süleyman Dəməroğlu Türkiyə Cümhuriyyətinin ağırlığını öz ciniyində daşıyır və daşıyacaqdır.

Men çox məmənuman ki, indi Türkiyə Cümhuriyyətinin Süleyman Dəməroğlu kimi dünyada tanınmış lideri vardır. Hörməti Süleyman Dəməroğlu 50 ildən çoxdur ki,

dövlət, siyaset işi ilə məşğul olur və uğurla məşğul olur. ATƏT-in İstanbul Zirvə görüşündə bir fikir də qeyd edildi. Deyərsən, bunu Bill Klinton dedi. O dedi ki, 25 il bundan önce Helsinki'de ATƏT-in osası qoyulubdur, orada Helsinki yekun aktı qəbul edilibdir. 35 dövlət həmin sənədə imza atıb. Orada Türkiyədən Süleyman Dəməroğlu imzası vardır. O sənədə imza atanlardan - bezi ləri bu gün hayatda, bezi ləri də dünya siyasetində yoxdur - dünya siyasetində olan yeganə şəxs Süleyman Dəməroğlu. Men bunu bilirdim. Amma men bunu Bill Klintonadən qədər sevdim.

\*\*\*

9-10 yanvar 2000-ci ilde Azerbaycanın Prezidenti H.Əliyev Türkiyədə işgizar sefərde olmuşdur. Səfər zamanı o, Türkiyənin Prezidenti S. Dəməroğlu, Baş Nazırı B. Ecevit, Baş Qərargah Rəisi H. Kivrikoğlu, Baş Nazırın müavini D. Bahçeli ilə görüşmüş və iki tərəfi məraqlandıran məsələlər etrafında danışiqueraparımdır.

\*\*\*

Azerbaycan Respublikası Milli Məclisinin sədrinin dəvəti ilə 2000-ci il fevral ayının 7-də Türkiyə Böyük Millet Məclisinin sədrı Y. Akbulut ölkəmizə rəsmi səfərə gəlmişdir. Qonaq səfər zamanı Azerbaycanın Prezidenti H. Əliyev ilə görüşmüştür. Y. Akbulutla BDU-nun fəxri doktoru adı verilmişdir.

\*\*\*

24-26 mart 2000-ci ilde Türkiyənin Samsun şəhərində "Türk dövlət və topluluqlarının dostluq, qardaşlıq və eməkdaşlıq" qurultayının VIII forumu keçirilmişdir. Forumda Azerbaycanın tanınmış elm və mədəniyyət xadimləri iştirak etmişlər.

\*\*\*

8-9 aprel 2000-ci ildə Türkiyənin Prezidenti S. Dəməroğlu Türkəlli Dövlət Başçılارının VI Zirvə görüşündə və "Kitabi-Dədo Qorqud" dastanının 1300 illiyinə həsr olunmuş yubiley təntənələrində iştirak etmək üçün Bakıya gəlmişdir. Səfər zamanı S. Dəməroğlu "Koç" bankın, "Şəhidlər xiyabani"nda türk əsgərlərinin xatirə abidəsinin, türk inşaat şirkətləri tərəfindən ucaldılan çoxmərtəbəli yaşayış binaları kompleksinin açılışında iştirak etmişdir. Prezident H. Əliyev tərəfindən S. Dəməroğlu Azərbaycanın fəxri vətəndaşı adı verilmişdir.

\*\*\*

Türkiyənin Xarici İşlər Naziri İ. Cem 2000-ci il mayın 28-29-da Bakıda rəsmi səfərde olmuşdur. Səfər zamanı Prezident H. Əliyev İ. Cem ilə qəbul etmişdir. İ. Cem Milli Məclisinin sədr, Baş Nazır, Xarici İşlər Naziri ilə də görüşmüştür. Danışçılar zamanı ölkələrimizin iqtisadiyyat, energetika sahəsində əməkdaşlıq məsələləri, siyasi sahədə münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, Qafqazda baş verən proseslər, Ermenistan-Azerbaycan münəqişəsinin tənzimlənməsi, Bakı-Tbilisi-Ceyhan esas ixrac boru xəmarının inşası, Azerbaycanın Avropa Şurasına qəbulu və digər məsələlər diqqət mərkəzində olmuşdur. İ. Cem BDU-nun fəxri doktoru adı verilmişdir.

\*\*\*

2000-ci il 8-9 iyun tarixlərində Türkiyənin Daxili İşlər Naziri S. Tantan Bakıda səfərde olmuşdur. Səfər zamanı Azerbaycan Prezidenti H. Əliyev S. Tantan və onu müşayiət edən nümayəndə heyətini qəbul etmişdir.

\*\*\*

Türkiyənin Prezidenti A. N. Sezər

## Heydər Əliyev və Şərq

Azərbaycan Prezidenti H.Əliyevin dəvəti ilə 11-12 iyul 2000-ci il de Bakıda rəsmi sofrada olmuşdur. Onu Xarici İşlər Naziri İ.Cem, Baş Nazirin müavini, Energetika və Tabii Ehtiyatlar Naziri C.Ersümer və digər rəsmi şəxslər müşayiət etmişlər.

Səfər zamanı Türkiyə Prezidenti A.Sezor və Azərbaycan Prezidenti H.Əliyev tokbətək görüş keçirmişlər. Nəzər Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında geniş tərkibdə görüş olmuş, daha sonra dövlət başçıları birgə bəyanat imzalılaşdırılar.

Türkiyənin Prezidenti və onu müşayiət edən şəxslər "Şəhidlər xiyabanı"nı ziyarət etmiş, Bakıda müvəqqəti məskunlaşmış qacqınlarla görüşmüşlər.

Türkiyənin Prezidenti A.N.Sezor Azərbaycanın dövlət başçısını Türkiyəyə rəsmi səfərə dəvət etmişdir. Dəvət mənşənluqla qəbul olunmuşdur.

\*\*\*

2000-ci ilin sentyabr ayında Bakıda Dünya Türk Gənclər Birliyinin X qurultayı və Gənclik Gündəri keçirilmişdir.

\*\*\*

Həmin ayda Ankarada Azərbaycan kinosu günləri keçirilmişdir.

\*\*\*

2000-ci ilin 20-22 sentyabrında Türkiyənin Müdafiə Naziri S.Çakmakoglu Bakıda səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Milli Məclisinin sədri, Baş Naziri, Xarici İşlər Naziri və Müdafiə Naziri S.Çakmakoglu və onu müşayiət edən nümayəndə heyətini qəbul etmişlər. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası hökumətləri arasındakı müdafia sənayesində əməkdaşlıq" müqaviləsi imzalanmışdır.

\*\*\*

17 oktyabr 2000-ci ildə Prezident Sa-

rayında "Azərbaycan Respublikası hökuməti ilə əsas ixrac boru koməri iştirakçıları arasında saziş" və "Bakı-Tbilisi-Ceyhan neft komərinin mühəndis işləri və layihələşdirilməsi üçün maliyyələşdirmə və əməkdaşlıq saziş"ının imzalanması mərasimi olmuşdur. Bu sazişlər 18 oktyabr da Gürcüstanın paytaxtı Tbilisidə, 19 oktyabr da isə Ankara şəhərində imzalanmışdır.

\*\*\*

Türkiyənin Milli Təhsil Naziri M.Bostancıoğluunun başçılıq etdiyi nümayəndə heyəti 2000-ci ilin 30 noyabr-2 dekabr tarixlərində Bakıda rəsmi səfərə olmuşdur. Səfər zamanı Azərbaycan Təhsil Nazirliyi ilə Türkiyə Təhsil Nazirliyi arasında birgə əməkdaşlığı dair müqavilə imzalanmışdır. M.Bostancıoğluun Azərbaycanın Prezidenti H.Əliyev və Baş Nazir qəbul etmişlər.

\*\*\*

Türkiyənin Enerci və Təbii Ehtiyatlar Nazirinin müavini Y.Yigitgündənin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan Prezidenti H.Əliyev dekabrın 13-də qəbul etmişdir.

\*\*\*

Y.Yigitgündən Azərbaycanda baş vermiş zəlzələ ilə əlaqadardır. Türkiyənin Prezidenti A.N.Sezörin başsağlığını, həbelə iki ölkə arasındakı məvcud əməkdaşlığın uğurla heyata keçirilməsinə dair məktubunu Azərbaycanın dövlət başçısına tövdi etmişdir. Söhbət zamanı Bakı-Tbilisi-Ceyhan neft komərinin cəkilişinin heyata keçirilməsi barədə fikir mübadiləsi olmuşdur.

\*\*\*

22-23 dekabr 2000-ci ildə Türkiyənin Sohiyyə Naziri O.Durmuşun başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Klinik Xəstəxanaların açılışında iştirak etmək üçün Bakıda səfərdə olmuşdur. Nüma-

## Heydər Əliyev və Şərq

yənde heyətini Azərbaycanın Prezidenti H.Əliyev qəbul etmişdir.

\*\*\*

Bakıda noyabr ayında baş vermiş təbii felakət ilə əlaqadardır. Türkiyənin Beynəlxalq Qızıl Xaç Təşkilatı Azərbaycana humanitar yardım göstərmişdir. Həmin təşkilat tərəfindən Bərdə və Ağcabədi rayonlarında məskunlaşan qacqınlar humanitar yardım göstərilir.

\*\*\*

2000-ci il ərzində bir neçə dəfə mədəniyyət və incəsənət xadimlərinin Türkiyə və Azərbaycana qarşılıqlı səfərləri olmuşdur.

\*\*\*

2000-ci il ərzində Türkiyə mal dövriyyəsinin həcmində görə Azərbaycanın ticaret tərafdaşı kimi 3-cü yeri tutmuşdur (ticarət dövriyyəsi 150.7, idxl 89.4, ixrac 61.3 milyon ABŞ dolları).

Qeyd olunan il ərzində Türkiyədən idxl edilən mallar əsasən avtomobillər, metalkonstruksiya, ərzaq, rabitə avadanlığı, möbel, tikinti materialları və s. olmuşdur.

Azərbaycandan Türkiyəyə ixracın əsasını isə neft və neft məhsulları, kimya məhsulları, ilkən alüminium, pambıq mahalı, gön-dəri məhsulları və s. təşkil etmişdir.

Türk kapitalının iştirakı ilə Azərbaycanda istehsal, tikinti və digər sahələrdə comi 1141 müəssisə qeydə alınmışdır (598 birgə müəssisə, 467-i 100% türk kapitalı və 78 filial və ticarət nümayəndəlikləri).

Qeyd etmək lazımdır ki, Türkiye şirkətlərinin Azərbaycana getirdikləri sərmaya bütövlükde texminen 1.5 milyard ABŞ dollarına yaxındır.

\*\*\*

Qeyd olunan il ərzində Bakı-Ceyhan

layihesi ilə əlaqadardır. Yaranmış işçi qrupunun dörd müşaviri keçirilmişdir (fevral, may - Ankarada, sentyabr, oktyabr - Bakıda).

\*\*\*

Hal-hazırda Türkiyədə texminen 3 milyon soydaşımız yaşayır. Ölkədə Azərbaycan icmasını temsil edən təşkilat və dərnəklərdən ən nüfuzlu "Türkiyə-Azərbaycan dostluq, əməkdaşlıq və həmşərlik fondu" (sədri İ.Doğramacı). Bu fondun nəzdində "Azərbaycan Evi" fealiyyət göstərir. Burada əsasən mədəniyyət tedbirleri və bədii gecələr keçirilir. Bu dərnəkəndən "İqdr Mədəniyyət Dernəyi" (sədri T.Atasever), "Qars-Ardahan-İğdır Dernəyi" (sədri B.İşgür), "Türkiyə-Azərbaycan Dostluq Dernəyi" (sədri M.Özdağ) və "İzmir Mədəniyyət Dernəyi" (sədri Y.Bozer) kimi ictimali təşkilatlar fealiyyət göstərir. Bunlardan beşləriinin mətbuat orqanları da var (İ.Doğramacı) ilə əqliq curnal nəşr olunur.

\*\*\*

2000-ci il ərzində iki ölkə arasında 6 sənəd imzalanmışdır.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2001-ci il yanvarın 16-də Prezident sarayında TÜRKSOY təşkilatının XV toplantısında iştirak edən türkdilli ölkələrin nümayəndələrini qəbul etmişdir.

Dövlətimizin başçısı Heydər Əliyev qonaqlarla görüşdə çıxış etmişdir. O deməsidir: "Bu təşkilatın əsas məqsədi birləşmədə bizim tarixi keçmişimizi, köklərimizi, mədəniyyətimizi və bunların hamisini müstərek olduğunu yenidən araşdırmaq və bugünkü nəşillərə çatdırmaqdan ibarətdir. Çünkü 70 illik Sovet ha-

## Heydər Əliyev və Şərq

kimiyəti dövründə, bundan da once, təssüflər olsun ki, türkəlli ölkələrin bir-biri ilə əlaqələri ya zoif olubdur, ya da olmayıbdır. Bəzən de Sovetlər İttifaqında yaşayış turkəlli xalqlar üçün qadağan olubdur. O vaxt Sovetlər İttifaqında belə bir anlayış mövcud idi ki, vahid sovet xalqı vardır. Bütün millotlər də var, ancaq vahid sovet xalqı da. Biz, məsələn, Mərkəzi Asiyada olan qardaşlarımızla daim əlaqədə idik. Biz həmçinin bir-birimizlə rusca danişirdiq və tarixi keçmişimizi, mədəniyyətimizi, onların dorin köklərini heç vaxt arasdırımdıq. Amma indi bizi müstəqillik olda edəndən sonra və Türkiyə Cümhuriyyəti də bu sahədə çox dəyərlər təsəbbüslerən çıxış edəndən sonra Türkəlli Dövlətlər Birliyi yaranıbdır. Bu birliyin də, yenə də deyirəm, on əsas özökənlərdən biri TÜRKSOY təşkilatıdır.

Mən sizin gördünüzün işləri yüksək qiymətləndirirəm. Arzu edirəm ki, bu işləri bundan sonra da davam etdirisəsiniz. Çünkü ham bugünkü nəsillər, həm də gələcək nəsillər üçün hələ çox iş görmək lazımdır ki, bu itirilmiş dövrü, zamanı, onllıkları barpa edək. Yəni onu bərpa etmək mümkün deyil, o dövrü itirdiklərimizi in-di qisa bir zamanda yaratmaq lazımdır.

Mən sizi tebrik edirəm və arzu edirəm ki, işlərinizi bu cür davam etdirisəsiniz. Siz dövlət başçılarından daha zireksiniz. Çünkü biz, deyik ki, altı döfə görüşmüştük. Amma siz on beş döfə görüşmüsünüz. Ancaq bu da töbüiddir. Çünkü dövlət başçılarının bir çox problemləri vardır. Onların ilde bir döfə görüşməsi bəzən bəs edir. Bu görüşlərde biz, töbüiddir ki, mədəniyyət, elm, tarixi keçmişimizi haqqında çox fikir mübadilisi aparırıq. Amma eyni zamanda bu görüşlərin iqtisadi əməkdaşlıq tərəfi de-vardır. Bu da çox əhəmiyyətlidir. Amma

siz isə, bir de qeyd edirəm, bizim türkəlli xalqların on ince və on vacib işi ilə məşğulsunuz. Ticarət bu gün də, sabah da var. Bu, ola bilər ki, türkəlli, başqa dilli dövlətə olsun - ticarət elə ticarətdir. Dünya ticarətsiz, iqtisadiyyatı yaşaya bilmez. Ticarətin, iqtisadiyyatın on millioniyyəti var, nə də milli kökü var. Amma mədəniyyətin, dilin, milli dəyərlərin, ənənələrin - bunları böyük tarixi və dorin kökləri vardır.

Bizim adəbiyyatımız, müsiqimiz, tarixi köklərimizi səbut edən əsərlərimiz - bunların hamısı töbüiddir ki, çox böyük əhəmiyyətli malikdir. Məsələn, biz keçən il "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyini keçirdik. Bütün türkəlli dövlətlərdən, təkcə türkəlli dövlətlərdən yox, bir çox ölkələrdən, o cümlədən Avropa ölkələrindən nümayəndə heyetləri gəlmİŞdi. Bütün "Kitabi-Dədə Qorqud" haqqında, demək olar ki, o bir il əriconsında öyrəndiyimiz heç on faizini da bilmirdik. Amma indi "Kitabi-Dədə Qorqud" hamı üçün ulu badır. Birisi Dədəm Qorqud deyir, biri Ata Qorqud deyir, digəri Dədə Qorqud deyir.

Yaxud da ki, bir neçə il bundan önce bir yənə da hamıza mensub olan Füzulinin yubileyini keçirdik. Çox dəyərlər bir hadisə oldu. Toplaşdıq. Mən Azərbaycanda keçirilenləri deyirəm. Qazaxistanda da, Özbəkistanda da çox gözəl tədbirlər keçirilib. Qırğızistanda "Manas" in 1000 illik yubileyini keçirdik. Türkmenistanda da belə tədbirlər olmuşdur. Ona görə də sizin gördünüzün işlər xalqlarınız üçün on dəyərlər işlərdir. Bu münasibətlə sizə təşəkkür edirəm, sizi tebrik edirəm və ümidi var olduğumu bildirmək isteyirəm ki, bu təşkilat yaşayacaq, inkişaf edəcək və gölcək nəsillər üçün də çox yeni şəyər yaradacaqdır."

## Heydər Əliyev və Şərq

\*\*\*

19 yanvar 2001-ci ilde Türkiyə Xarici İşlər Nazirinin müavini F. Loğoglu işgəzar səfərlə Bakıya gelmişdir. Səfər zamanı o, Azərbaycanın Prezidenti H. Əliyevlə görüşmüştür. Görüşdə iki ölkəni maraqlandıran bir sıra beynəlxalq və regional problemlərə toxunılmışdır.

\*\*\*

28 fevral 2001-ci ilde Azərbaycanın Müdafiə Naziri S. Əobiyə rəsmi səfərde olan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə Planlaşdırması və Menbələrin İstiqamətləndirilmesi İdarəsinin rəisi S. Telyazanın rəhbərlik etdiyi nümayəndə heyetini qəbul etmişdir. Səfər zamanı iki sənəd imzalanmışdır.

\*\*\*

Azərbaycan Prezidenti H. Əliyev 2001-ci il 12-17 mart tarixlərində üçüncü dəfə Türkiyədə rəsmi səfərə olmuşdur. Səfər zamanı o, Türkiyənin Prezidenti Ə.N. Sezər, Baş Naziri B. Ecevit, Böyük Millət Məclisinin sədri Ö. İzgi, Baş Nazirin müavini D. Bahçeli və M. Yılmaz, Baş Qərargah reisi H. Kivrikoğlu ilə görüşüb danişqlar aparmış, parlamentdə çıxış etmişdir. Dövlət başçısına Ankara Universitetinin fəxri doktoru adı verilmişdir. İki ənənənin başçıları bir sıra beynəlxalq və regional məsələləri müzakirə etmiş, bəlgəmizdə mövcud olan problemlər haqqında fikir mübadiləsi aparmışlar. Prezident H. Əliyev İstanbul Hərbi Akademiyasının kursantları qarşısında da çıxış etmişdir. Səfər zamanı 9 sənəd imzalanmışdır.

Dövlətimizin başçısına Ankara Universitetinin fəxri doktoru diplomu təqdim edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, Prezident Əhməd Nəcəd Sezər də bu Uni-

versitetin məzunu olmuşdur.

Türkiyənin doqquzuncu Prezidenti Süleyman Demirəl və Şimali Kipr Türk Respublikasının Prezidenti Rauf Denktaş isə Universitetin fəxri doktorlardır.

Azərbaycan Prezidenti Heydər Əliyev Ankara Universitetinin fəxri doktoru diplому təqdim edilməsi münasibətilə tenənəli mərasimdə Türkiyənin Prezidenti Əhməd Nəcəd Sezər, Dövlət Naziri Əbdülhalıq Çay, Təhsil Naziri Mətin Bostancıoğlu, millət vəkilləri, Universitetin professor-müellim heyeti, ölkənin ənənəvi kütüblərini inforasiya vəsitlerinin nümayəndələri iştirak etmişlər.

Görüdü Azərbaycan Prezidenti çıxış etmişdir. O, vurğulamışdır ki, mən Türkiyə Cümhuriyyətinin Prezidenti, əziz dostum, qardaşım Əhməd Nəcəd Sezərin dəvəti ilə mart ayının 12-də Türkiyə Cümhuriyyətində üçüncü rəsmi səfərə golmişəm. Bu, menim Türkiyəyə ilk səfərim deyildir. 1992-ci ildən etibarən mən dəfələrlə Türkiyəyə golmişəm. Rəsmi səfərlər də, işgəzar səfərlər də olmuyur. Sadəcə, görüşmək arzusunda olduğuma görə də golmişəm. Bunların hamısı menim üçün qıymətlidir. Sonra dövlətimizin başçısı Azərbaycan - Türkiyə əlaqələrinə nəzər salaraq göstərməsidir ki, həyat inkişaf etdiyi kimi, insanların dünyaya baxışı da inkişaf edir və hər yeni atılan addim, töbüiddi ki, evvəlindən daha ənənəvi olur. Ona görə də mən bu səfəri çox yüksək qiymətləndirirəm. Birinci, ona görə ki, burada biz hörmətli Prezident, əziz dostumla bərabər çox ətraflı, dərin məzmunlu görüşlər keçirdik, əlaqələrinin bugünkü vəziyyəti və geleceyi haqqında fikirlerimizi paylaşdıq və bir dəha hər ikimiz eyni fikri ifadə etdik ki, Türkiyə-Azərbaycan əlaqələri gündən-gü-

nə inkişaf edir. Bunlar dostluq, qardaşlıq əlaqələridir. Bunlar dorin tarixi köklərimizlə, milli-mənəvi dəyərlərimizlə bağlı əlaqələrdir. Bir dilo, bir dina, bir mədəniyyəti monsub olmayımlıza bağlı əlaqələrdir. Bir millət, iki dövlət əlaqələridir. Əger beynəlxalq, uluslararası dildə danışsaq, strategi torəfdəşləq əlaqələridir. Bu həm Türkiyə, həm də Azərbaycan üçün çox önəmlidir. Çünki dünya ağır bir dövr yaşıyır. Dünyada çox müraciəkəb prosesler gedir. Bu proseslərin bir qismi də, bəlkə də on ağır Türkiyə da daxil olmaqla, biziim bölgəmizdə - Qafqazda gedir. Burada həm savas, həm münaqışlar, həm də çox həll ediləsi məsololər vardır. Bütün bu proseslərdə, təbiidi ki, Türkiyə və Azərbaycan homişa yan-yanaya, bərabər olmuş, bir yolla getmişlər. Mən məmənliyiyətə deya bilaran ki, bù gün biz bu yolumuzun nə qədər doğru, düzgün olduğunu bir daha təsdiq etdi.

Türkiyənin Böyük Millət Məclisində, millət vəkilləri, yəni xalqın təmsilçiləri ilə də gərişə böyük əhəmiyyət verən dövlət başçımız danışqların əsas mövzularının Qafqazda sülh, əmin-amanlıq, təhlükəsizlik yaratmaqdən ibarət olduğunu bildirmişdir.

Təessüflənməmişdir ki, Ermənistanla danışqlarda həla indiyo qədər müsbət nəticə elə olunmamışdır. Göstərmişdir ki, belə nəticə yalnız Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən, yerindən-yurdundan zorla çıxarılmış insanlar öz yələrinə qayıtdıqdan, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı beynəlxalq hüquq normaları əsasında təmin olunduqdan sonra baş tuta bilər.

Ermənilerin həmisi törpəq iddiası ilə yaşadıqlarını, Osmanlı imperatorluğu dövründə guya ermənilərə qarşı soyqırı-

edilməsi haqqında son vaxtlar bezi ölkələrdə çıxırlan qərarların tamamilə əsaslı, uydurma, yanlış olduğunu, eksinə, ermənilərin azərbaycanlılara, türklərə qarşı soyqırımı etdiklərini bildirən respublikamızın rəhbəri bunların heç vaxt baş tutmayacağını beyan etmişdir.

Göstərmişdir ki, ermənilər Xocalı şəhərinin ehalisini bir gecənin içərisində qırıldılar. Budur soyqırımı. Əger onlar 85 il bundan əvvəlki "soyqırım" haqqında danışırlarsa, bu isə indi, XX əsrin sonunda ermənilər tərəfindən azərbaycanlılara, türklərə qarşı edilən soyqırımızdır. Ona görə də soyqırım haqqında danışmağa onları haqqı yoxdur. Soyqırım haqqında danışmağı bizim haqqımız var.

Ermənistanla Azərbaycan arasında sülh yaradılması mövzusunun danışqların əsas hissəsini təşkil etdiyini söyləyen Prezident, bunun səbəbini bizim homişa Türkiyə ilə bərabər olmayımlıza izah etdi.

Hökumətimizi başçısı boyan etdi ki, danışqlarda Bakı-Ueyhan neft-boru xətti məsələsinə də toxunulmuş, artıq bu sahədə hər şeyin hazır olduğu müyyəyəndənmişdir. Proqram tərtib olunubdur. Həmin proqram üzrə isə gedir. Bakı-Ceyhan boru xətti çəkiləcək, başa çatacaqdır. Azərbaycan nefti Türkiyəyə gələcək və buradan Ağ dənizə - Araç dənizinə çatdırılacaqdır.

Ölkəmizin başçısı göstərmişdir ki, səfər zamanı Azərbaycanın təbii qazının Türkiyəye satılması haqqında da anlaşmlar imzalanmışdır. Başqa çox əhəmiyyətli məsələlər də olmuşdur. Ona görə də dövlətimizin başçısı səfərin nəticələrindən memnundur.

Sonra Azərbaycan Prezidenti Universitetin fəxri doktoru adına layiq görləməsi nə görə öz minnətdərlığını bildirmiş və

xüsusi olaraq vurgulamışdır ki, Ankara Universiteti Türkiyənin en hörməti, en böyük universitetlərindən biridir. Mənə fəxri doktor adı verilmesi barəde məlumat gələndə mən Ankara Universitetinin tarixi ilə bir de tanış oldum. Məlum oldu ki, Ankara Universiteti böyük Mustafa Kamal Atatürkün qobul etdiyi qərarlarla Türkiyədə yaradılmış ilk universitetlərindən biridir.

Ölkəmizin başçısı göstərmişdir ki, Ankara Universiteti həm də böyük Atatürkün vəsiyyətlərini yerinə yetirir. Onun "Hayatda on həqiqi mürsəl elmdir" devizini hayata keçirir. Mustafa Kamal Atatürkün bu sözləri Türkiyədəki bütün universitetlər, elm adamları, o cümlədən Ankara Universiteti üçün vəsiyyətdir. Yəni bu, o yoldur ki, həmin yolla getmək lazımdır. Ankara Universiteti də bu yolla gedir.

Ankara Universiteti ilə Azərbaycan arasındaki əlaqələr də mənən çox sevindirir. Çünkü rektor artıq səyledi ki, Azərbaycanın burada 150 telebe təhsil alır, 7 müəllim dərs deyir. Bu da çox önemlidir.

Ankara Universiteti Azərbaycan Universitetləri ilə, o cümlədən Bakı Dövlət Universiteti, Naxçıvan Universiteti və Lənkəran Universiteti, Elmlər Akademiyası ilə elm və təhsil sahəsində əlaqələr yaradıbdır.

Azərbaycan Elmlər Akademiyası çox böyük bir elm mərkəzidir. ...Mən çox məmənunam ki, Ankara Universiteti Azərbaycanın Elmlər Akademiyası ilə bağlıdır. Çünkü Azərbaycanda Elmlər Akademiyası tehsilə meşəl dəyildir. Onlar elmi tədqiqatlarla məşğuldurlar. Buna görə də bu əlaqələr çox əhəmiyyətli və önləndirdir.

Azərbaycanda elm adamları, elm mərkəzləri, universitetlər Türkiyə ilə, türk dünyası ilə bağlı olan bir çox məsələlər

barədə araşdırımlar, tədqiqatlar aparırlar. Bunlar öz yerində. Mənim təşəbbüsüm ilə Azərbaycanda böyük Atatürkün ərisinin öyrənilməsi, aşasdırılması mərkəzi yaradılıbdır. Bu mərkəz müstəqil bir təşkilat olacaqdır. Həm Elmlər Akademiyasının, həm də ölkəmizin bütün universitetlərinin bu sahədə on biliklərə buraya toplaşacaqdır. Mən də - Azərbaycan Prezidenti də, bu mərkəzin fəxri başçığımı yeməyəcəyim. Güman edirəm ki, bu mərkəz Azərbaycan ilə Türkiyə arasında tərəfdaşlıqların nə qədər six olduğunu bir dəfə elmi-nöqtəyi nəzərdən aşasdıracaq və meydana çıxaracaqdır. Bu, geniş işbirliyi yaratmaq üçün bir daha imkan verəcəkdir.

Ölkəmizin başçısı göstərmişdir ki, mən çox məmənunam ki, sizin universitet Azərbaycan Elmlər Akademiyası ilə birbaşa bağlıdır. Ona görə də mən arzu edirəm ki, Ankara Universiteti mənim başçılıqlı etdiyim mərkəzə Atatürk ərisinin aşasdırılması, türk xalqlarının tarixinin və türkiyətli əməkliyinin tədqiq olunması sahəsində də işi gərsün.

Bilirsinizmi, əziz dostlar, mən həyatimdə çox mükafatlar almışam. Burada hayatım haqqında qısa məlumatlar verildi, hər halda, hayatımda çox işlər də görmüşəm, çox problemlərlə rastlaşmışam. Ancaq mükafatlar çox almışam, həm Sovetlər Birliliyin, həm də bir çox ölkələrin mükafatlarını almışam. Bu mükafatlar içərisində mənim üçün on yüksək mükafat 1999-cu ildə Türkiyə tərəfindən verilmiş Atatürk Beynəlxalq Sülh mükafatıdır. Mən buñu özüm üçün böyük şərəf hesab edirəm və bu adı hayatımın sonuna qədər böyük fəxrlə daşıyacağam.

Universitetlər də mənə çoxlu bələ

## Heydər Əliyev və Şərq

fəxri adlar veriblər. Məsələn, 250 illik təxəlli olan Moskva Dövlət Universiteti üç ay bundan öncə, - heç mənim bundan xəbərim olmayıbdır, - mənə oranın fəxri doktoru adını veribdir. Məni Moskvaya dəvət ediblər ki, gedib onu alm. Əgər gedə biləməməm, onlar özləri Azərbaycana gölcəklər.

Mən vaxtilə Moskvada SSRİ Nazirliyə Soveti sədrinin birinci müavini olarkən, bütün Sovetlər Birliyinin elm və təhsil işlərinə başlıqlı edirdim. O vaxt Sovetlər Birliyində 800-dən artıq universitet, Elmlər Akademiyası və sair var idi. Mən onlara çox yaxın töməslərdə olmuşam. Amma o vaxtlar onlar bu adı verməyiblər. Çünkü Sovetlər Birliyi zamanı belə şəyələr bir qədər qadağan idi. Amma neçə illerdür ki, mən oradan ayrılmışam, - indi mən Azərbaycan kimi bir dövlətin başçısiyam, - amma 250 illik tarixi olan Moskva Dövlət Universiteti mənə fəxri doktor adı veribdir.

Mən Türkiyədə də bəzi universitetlərdən bu adı almışam. Ancaq Ankara Universitetinin, böyük Atatürkün qərarı ilə yaradılmış universitetin və bu qədər inkişaf etmiş bir təhsil ocağının, bu qədər çoxlu kadrlar hazırlamış universitetin fəxri doktoru adı mənim üçün çox yüksəkdir. Bir do ona gərə ki, Türkiyənin bir çox dövlət adamları sizin universitetin məzunudur, - millət vəkili, nazirlər. Amma Türkiyənin bugünkü 10-cu Üüməhə Başqanı, mənim əziz dostum və qardaşım Əhməd Nəcəf Sezər də sizin universitetdə təhsil alıbdır. Buradan həyata atılıbdır və siz ona o qədər yaxşı bilik vermisiniz və burada o qədər yaxşı təhsil alıbdır ki, artıq bu gün gəlib Türkiyənin Cümhur Başqanını səviyyəsinə çatıbdır.

Ona görə də mən bu gün burada hörməti Cümhur Başqanı ilə bir yerde olmağından çox memmənam. Əziz dostum, mən sizdi tebrik edirəm ki, sizin təhsil alığınızın bir universitet indi bu qədər yüksək səviyyəyədədir. Düşünürəm ki, cümhur başqanı kimi siz təhsil alığınızın bu universitetə daha çox yardım edəcəksiniz.

Təqdimetmə mərasiminin sonunda ölkəmizin başçısı öz töşəkkürünü bildirmiş, Ankara Universitetinin fəxri doktoru adını şərflə daşıyacağını əmin etmiş, Türkiyə və Azərbaycan arasında elm, təhsil sahəsində əlaqələrin inkişaf etməsində dənizlərə gələcəyini bildirmişdir.

Daha sonra Prezident Heydər Əliyev azərbaycanlı rəssamın Bakının mənzərəsi təsvir olunmuş tablosunu Ankara Universitetinə hədiyyə etmişdir.

\*\*\*

Azərbaycan Prezidenti Heydər Əliyev martın 16-da öz iqamətgahında - Camlı köşkdə Türkiyə Böyük Millət məclisinin deputatları Əli Güner, Aslan Haydar və Osman Gəzəgərlə görüşmüştür.

\*\*\*

Azərbaycan Prezidenti Heydər Əliyev də həmین gün öz iqamətgahında - Camlı köşkdə Türkiyənin "Sabah" qəzetinin siyasi şərhçisi Füsun Mutluya müsahibə vermişdir.

\*\*\*

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi sefəri başa çatmışdır.

\*\*\*

22 mart 2001-ci ilde Azərbaycanın Müdafiə Naziri S. Əliyevin dəvəti ilə Türkiyə Silahlı Qüvvələri Baş Qərargah-

## Heydər Əliyev və Şərq

ının Plan və Əməliyyat İdareşinin rəisi E. Ərdaq Bakıya gelmişdir. Səfər zamanı Azərbaycanın Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı arasında hərbi əməkdaşlığın inkişafına dair protokol imzalanmışdır.

\*\*\*

29-30 mart 2001-ci ilde Bakıda Azərbaycan-Türkiyə müstərək iqtisadi komissiyanın 2-ci iclası keçirilmişdir. Türkiyənin nümayəndə heyetinə dövlət naziri A. Çay rəhbərlik etmişdir. Azərbaycanın Prezidenti Heydər Əliyev Zirve görüşündə çıxış etmiş, belə görüşlərin ənənəvi xarakter almasını yüksək dəyərləndirmişdir.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev türkəlli dövlətlərin başçılarının 26-27 aprel 2001-ci il tarixdə İstanbul şəhərində keçirilən VII Zirve görüşündə iştirak etmişdir.

Dövlətimizin başçısı yola düşməzdən ovvel Bakının Bina beynəlxalq hava limanında curnalistlərin suallarına cavab verərək demişdir ki, bu, türkəlli dövlətlərin başçılarının VII Zirve görüşüdür. Hər bir Zirve görüşündə biz çox məsələləre baxırıq. İndi bəyannamə hazırlanıb, razılıqla libidir. Türkəlli dövlətlərin elm, medeniyət sahəsindəki işbirliyi, bizim tarixi köklərimiz, ədəbiyyat, medeniyətiñ sahəsindəki şəxsiyyətlərimiz və bunların əsasında indi bizim türkəlli dövlətlər arasında çox yaxşı işbirliyinin yaranması, iqtisadi əlaqələr, - təbii ki, bu, əsas yer tutur. Mən sizə bildirmək istəyirəm ki, əvvəlki Zirve görüşlərində Dağlıq Qarabağ mösəlesi barədə müzakirə keçirilməyibdir. Çünkü bəzi türkəlli dövlətlərin başçıları deyirlər ki, bu birləşdirilməlidir. Ancaq biz həmişə bu imkandan istifadə edib Dağlıq Qarabağ, yəni Ermənistan-Azərbaycan

munaqişəsi haqqında öz sözümüzü deyirik. Təbii ki, mən bu defə də deyəcəyim. Yəqin ki, başqa bir etiraz olmasa, o, İstanbul bayannamesində özəksini tapa-caqdır.

Aprelin 26-da İstanbulun məşhur Çırağan sarayında türkəlli ölkələrin dövlət başçılarının Zirve görüşü öz işinə başlamışdır. Zirve görüşünü Türkiyə Cumhuriyyətinin Prezidenti Əhməd Necəf Sezər giriş sözü ilə açmış, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Zirve görüşündə çıxış etmiş, belə görüşlərin ənənəvi xarakter almasını yüksək dəyərləndirmişdir.

Dövlətimizin başçısı əmin olduğunu bildirmişdir ki, hazırkı Zirve görüşü türkəlli ölkələrin çoxtərəfi əməkdaşlığının inkişafında, regionumuzda sülhün, sabitliyin, təhlükəsizliyin və etimadın dəha də möhkəmləndirilməsində mühüm rol oynayacaqdır.

Azərbaycan Prezidenti xüsusi olaraq vurğulanmışdır ki, tarixi məşəyimiz, qarşımızda duran məqsəd və problemlərin oxşarlığı, milli mənafələrimizin birliliyi ölkələrimizin strateci əməkdaşlığının etibarlı təmolədir və bütün bunlar gələcəye nikbin baxmağa əsas verir.

Dövlətimizin başçısı bildirmişdir ki, XXI əsr ölkələrimiz üçün sabitlik, dinamik inkişaf, konstruktiv siyasi dialog, qarşılıqlı faydalı əməkdaşlıq, xalqlarımız üçün isə ictimai tərəqqi və rifah əsri olacaqdır. Bütün bunlara bəzən əldə etdiyimiz tarixi nailiyyətlərin - milli azadlığımızın, dövlət müstəqilliyimizin və müstərək işbirliyimizin dəha də möhkəmləndirilməsi nəticəsində nail olacaqıq.

Prezident Heydər Əliyev ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə

işlənilməsi üçün imzalanmış müqavilələr, hasıl edilən nəşin və qazın dünya bazarlarına nağlı istiqamətində görülen işlər, Bakı-Tbilisi-Ceyhan ösəs ixrac boru kəməri layihəsinin reallaşdırılması, türkdilli dövlətlərin iqtisadiyyatının dirçəldilməsində mühüm rol oynayan TRASEKA programı və böyük "İpek yolu"un bərpası layihələri baradə etrəfli səhər açılmışdır.

Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün bu ilin mart ayında Parisdə, aprelde Ki Uestdə keçirilmiş görüşlərdən, aparılmış danışlıqlardan geniş bəhs edən dövlətimizin başçısı bildirmişdir ki, Ermenistanın Azərbaycana hərbi təcavüzü xalqımıza böyük zərərlər vurmusdur. Dünya birliliyi belə təhlükələri aradan qaldırmak üçün qəti tədbirlər görməlidir. Separatizmin, terrorizmin qarşısını almaq üçün dünya birliliyi, eləcə də türkdilli dövlətlər birliliyi səmərəli birgə fəaliyyət göstərməlidirlər.

Dövlətimizin başçısının çıxışı böyük diqqətə dinlənmiş və alqışlarla qarşılanmışdır.

Elə həmin gün Çıraqan sarayında Azərbaycan Prezidenti Heydər Əliyev ilə Türkiye Prezidenti Əhməd Necdet Sezər arasında görüş olmuşdur.

Ali qonağı salamlamaqdan çox məmənə olduğunu bildirən Prezident Əhməd Necdet Sezər onun dəvətini qəbul edərək türkdilli ölkələrin dövlət başçılarının VII Zirvə görüşündə iştirak etmək üçün İstanbulu goldiyino görə Prezident Heydər Əliyevə dərin minnətdarlığını və töşəkkürünü bildirmiştir.

Sammitdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışını və nitqini böyük diqqətə dildiğini nozorə çərpdirdən cənab Sezər, dövlətimizin başçısının türkdil-

li ölkələrin birliyinin daha da möhkəmləndirilməsi üçün irolu sürdiyү teklifləri, verdiyi tövsiyələri yüksək dəyerləndirmişdir.

Böyük dövlətçilik təcrübəsinə malik Prezident Heydər Əliyevin rəhbərliyi sayesində son illər Azərbaycanda yaranmış müsbət dəyişiklikləri maraqla qarşılılığınu söyləyen Prezident Əhməd Necdet Sezər, dost və qardaş ölkələrimiz arasında qurulmuş əlaqələrin böyük səutətlə inkişaf etməsindən məmənun qaldığını bildirmişdir.

İstanbula səfərə dəvətə və dost ölkədə ona göstərilən yüksək qonaqpərvərliyə görə Türkiye xalqına və Prezident Əhməd Necdet Sezəro dərin minnətdarlığını ifadə edən dövlətimizin başçısı Heydər Əliyev, Türkdilli ölkələrin Dövlət Başçılarının VII Zirvə görüşünün yüksək soviyyədə təşkil olunmasından razılıqla bəhs etmişdir.

Xalqlarımızın iradəsinə səykiənən, strateji tərəfdəşləq xarakteri daşıyan əlaqələrimiz ildən-ilə daha da inkişaf etməsinin şox vacib olduğunu vurgulayan respublikamızın rəhbəri, ölkəmiz üçün on aqrılı problem olan Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına dair ABŞ-in Florida ştatının Ki Uest şəhərində ABŞ administrasiyasının vəsitiçiliyi, ATƏT-in Minsk qrupu hömsədrələrinin, Azərbaycan və Ermenistan Prezidentlərinin iştirakı ilə keçirilən görüşlərdən danışmışdır.

Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində, Prezident Heydər Əliyevin söylərini yüksək dəyərləndirən cənab Əhməd Necdet Sezər demişdir ki, ATƏT-in Minsk qrupunun üzvü kimi Türkiye bu münaqişənin aradan qaldırıl-

masında feallığını daha da artıracaqdır və Azərbaycanın haqlı mövqeyini dəstəkləyecəkdir.

Görüşdə Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz əhəmiyyətlərinin işlənilməsi və dünya bazarlarına çıxarılması, Bakı-Tbilisi-Ceyhan ösəs ixrac boru kəmərinin inşası məsələləri barədə müzakirələr aparılmışdır.

Mehribanlıq və somimi dostluq şəraitində keçən görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dəri inkişaf etdirilməsi, beynəlxalq aləmdə, bölgədə veziyət, hər iki ölkəni məraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Aprelin 26-də axşam "Çıraqan sara-yı"nda Azərbaycan Prezidenti Heydər Əliyev ilə Türkmenistan Prezidenti Saparmurad Niyazov arasında görüş keçirilmişdir.

Həmin gün gecə Türkiye respublikasının Prezidenti Əhməd Necdet Sezər adından türkdilli ölkələrin dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunmuş, qəbulda Türkiye Prezidenti Əhməd Necdet Sezər çıxış edərək, ali qonaqları bir daha salamlamışdır. Türkdilli ölkələrin dövlət başçıları adından Azərbaycan Prezidenti Heydər Əliyev nitq səyələmişdir.

Aprelin 27-də səhər İstanbuldakı Çıraqan sarayında Türkəlli ölkələrin Dövlət Başçılarının Zirvə görüşünün bağlanması mərasimi keçirilmişdir. Mərasimde Türkiye Prezidenti Əhməd Necdet Sezər, Qazaxistən Prezidenti Nursultan Nazarbayev, Qırğızistən Prezidenti Əsgər Akayev, Türkmenistan Prezidenti Saparmurad Niyazov, Özbəkistan Parlamentinin sədri Erkin Xelilov və TÜRKSOY-un sədri, Azərbaycanın Mədəniyyət Naziri Polad Bülbüloğlu çıxış etmişər.

Natiqlər xarici siyaset və beynəlxalq münasibətlər sahəsində qarşılıqlı fealiyyət üçün geniş imkanlar olduğunu, türkdilli dövlətlər birliyinə daxil olan ölkələrin Birleşmiş Millətlər Təşkilatı və digər qurumlar çərçivəsində yaxından əməkdaşlıq etdiyini, Avropana və ümumən dünyada təhlükəsizlik və əməkdaşlıqla bağlı osas məsələlərdə çox vaxt oxşar və ya yaxın mövqə tutduqlarını vurgulamışlar.

Dövlət başçıları ölkələrinin arasında iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi məsələlərinə də geniş yer vermişlər. İkiterəfli və çoxərəfli əməkdaşlıqlıdan səhəbat açan natiqlər beynəlxalq laiyəhələr çərçivəsində görülen işlərə və bunun dəri da genişləndirilməsinə xüsusi diqqət yetirmişlər. Qeyd etmişlər ki, türkdilli ölkələrin malik olduğu zəngin təbibli sərvətlər, onların mövcud iqtisadi, elmi-texniki potensialı bu sahədə dəri səmərəli əməkdaşlıq üçün olverisi şərait yaradır. Bütün bunlara, habelə ölkələrimizin mühüm coğrafi mövqeyi regionun iqtisadi təreqqi zonasına çevrilməsi, dünya iqtisadi sisteminde layiqli yer tutması üçün yaxşı zəmindir. Bu, türkdilli ölkələr üçün həm də böyük siyasi üstünlükələr açır.

Baynəlxalq iqtisadi əməkdaşlığın nümunəsi kimi Bakı - Tbilisi - Ceyhan ösəs ixrac boru kəməri layihəsinin reallaşdırılması sahəsində görülen işlərdən, TRASEKA, böyük "İpek yolu"un bərpası layihələrinin həyata keçirilməsindən səhəbat açılmışdır.

Qədim və zəngin mədəniyyətə malik olan, bəşəriyyətə görkəmli şəxsiyyətlər bəxş etmiş türk dünyası xalqlarının bu sahədə əməkdaşlığının dəri da genişləndirilməsinin vacibliyindən səhəbat açan natiqlər bildirmişlər ki, bu, tarixən yaranmış

bənzərsiz mədəni irsimizi indiki nəsillərə qaytarmaqla yanşı, onu dünyaya daha da yaxından tanıtmaq, eyni kök, eyni tarixə malik olduğumuzu bir dən nümayiş etdirmək baxımdan son derece ənənəlidir. Bu sahədə TÜRKSOY təşkilatının gördüyü işlər və ümumən onun fəaliyyəti barədə də malumat verilmişdir.

Dövlət başçıları bir səra digər sahələrdə qarşılıqlı əlaqələri möhkəmləndirməyin zoruriliyindən, o cümlədən ekoloji tohlikasızlıq və ətraf mühitin qorunması problemlərinə diqqətin artırılmasından danışmışlar.

Türkdilli dövlətlərin başçılarının Zirvə görüşlərinin Daimi Kabinetinin və onun iqtamətgahının Türkiyədə yerləşdirilməsi barədə təklif də səslənmişdir.

Türkmenistən Prezidenti növbəti, VII Zirvə görüşünün 2002-ci ilə Aşqabadda keçirilməsinə təklif etmişdir.

Dövlət başçıları Zirvə görüşü zamanı həzirlanmış İstanbul bəyannaməsinin müddəalarını boyondikləri bildirmişlər.

Elə həmin gün türkdilli ölkələrin dövlət başçıları İstanbul bəyannaməsinini imzalılaşdırılar. Bəyannamədə göstərilir:

"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Qazaxistan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Qırğızstan Respublikasının Prezidenti Əsgər Akayev, Türkiyə Respublikasının Prezidenti Əhməd Necdet Sezər, Türkmenistən Prezidenti Saparmurad Niyazov və Özbəkistan Respublikası Ali Məclisinin sədri Erkin Xəlilov 2001-ci il aprelin 26-27-də İstanbulda türkdilli ölkələrin dövlət başçılarının VII Zirvə görüşünü keçirmişlər.

Dövlət başçıları,

- aralarındaki tarix, mədəniyyət və dili birliliyinin əhəmiyyətini, dostluq, hüquq

bərabərliyi və qarşılıqlı mənafelərə hörmət ruhunda bütün sahələrdə dövlətlərlə rəsasi münasibətlərin və əməkdaşlığın mövcud yüksək seviyyəsini qeyd edərək;

- öz müstəqilliyinin 10-cu ildönümü qeyd edən Azərbaycanın, Qazaxstanın, Qırğızistanın, Türkmenistən və Özbəkistanın siyaset, iqtisadiyyat, sosial heyat, hüquq sahəsində və digər sahələrdə müümən iştirahətlər apardıqlarını, demokratikləşdirmə, insan haqlarının təmin olunması və bazar iqtisadiyyatın infrafstrukturunun yaradılması prosesində xeyli tərəqqi olduğunu və bunun onları dünya birliyinə integrasiyasına kömək etdiyini vurgulayaraq;

- dünya birliliyi ilə mövcud hərtərəfli münasibətləri möhkəmləndirmək səyərlərinin müstəqilliyi, suverenlik, tohlikasızlıq, ərazi bütövülüyü, dövlət sərhədlerinin toxunulmazlığı, hüquq bərabərliyi, bir-birinin daxili işlərinə qarışmamaq, zor işlətməmək və zor işlətməkle hədələməmək, iqtisadi və digər tozluq əsulları tətbiq etməmək prinsipləri osasında davam etdiriləcəyini bildirərək;

- milli iqtisadiyyatların möhkəmləndirilməsi, o cümlədən təbii ehtiyatlardan səmərəli istifadə olunması yolu ilə öz xalqların rifahının yüksəltilməye çalışaraq və bu baxımdan regional əməkdaşlığın rolunu və əhəmiyyətini dərk edərək;

- türkdilli dövlətlərin başçılarının müntəzəm surətdə keçirilən görüşlərinin faydasını nəzəre çarpdıraq və Ankara, İstanbul, Biskek, Daşkend, Astana və Bakıda keçirilmiş Zirvə toplantılarının bəyannamələrinin əhəmiyyətini vurgulayaraq;

- Birleşmiş Millətlər Təşkilatı nizamnaməsinin məqsəd və prinsiplərinə, Helsinki yenek aktının və ATƏT-in digər

əsas sənədlərinin müddəələrinə sadıq qalıqlarını təsdiqləyerek;

- türkdilli ölkələrin potensialını nəzərə alaraq və dostluq, məhrəban qonşuluq, qarşılıqlı fayda və hüquq bərabərliyi ruhunda əməkdaşlıqla XXI əsrde yeni tekan verilməsinin zəruriliyinə diqqəti cəlb edərək, perspektivləri qeyd edərək və məraq doğuran beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi apararaq bəyan edirərək;

- Dövlət başçıları türkdilli ölkələr arasında ikiterəfli və çoxterəfli münasibətlərin müsbət inkişafını məmənunluqla bildirərək və bu münasibətləri qarşılıqlı surətdə faydalı əsasda və hüquq bərabərliyi əsasında müxtəlif sahələrdə daha da genişləndirməyin və dərinləşdirməyin zəruriliyini qeyd edərək, İstanbul Zirvə görüşünün bu istiqamətdə əhəmiyyətini vurgulayılar.

- Dövlət başçıları demokratiyaya, insan haqlarına, sekulyarizme, sosial ədaletə və bazar iqtisadiyyatına sadıq olduqlarıni təsdiqləmisi.

- Dövlət başçıları tarixi, dil və mədəni əlaqələrin möhkəmləndirilməsinə və bu istiqamətə işin gücləndirilməsinə tərəfdar olduqlarını, TÜRKSOY-ın tehsil və mədəniyyət sahəsində fealiyyətinin müsbət təhfə verdiyini bildirməsi və bu təşkilatın fealiyyətini bundan sonra da təşviq edəcəklərini vurgulayılar.

- Dövlət başçıları böyük "İpek yol"un bərpasının, regionda turizmin və iqtisadiyyatın inkişafına kömək edəcək hərtərəfli regional və beynəlxalq əməkdaşlığın inkişafı sahəsində işləri sürətləndirməyin zəruriliyini vurgulayılar.

- Bununla əlaqədar olaraq, dövlət başçıları müasir nəqliyyat sistemlərinin rolunu qeyd etmiş, həmin sahədə saziş və la-

yihələri heyata keçirmək məqsədi ilə fəal əməkdaşlığı davam etdirməyin zəruriliyini təsdiqləmisi.

- Dövlət başçıları türkdilli ölkələrin mədəni və tarixi ərslərini qoruyub saxlamaq sahəsində səyərlərin davam etdirilməsinə tərəfdar çıxmış və türk dünyasının ümumi dəyərlərini ortaya çıxarmaq, hələ xalqları yaxınlaşdırmaq üçün kütləvi informasiya vasitələri və içtimai təşkilatlar arasında əməkdaşlığın zəruriliyini təsdiqləmişlər.

- Dövlət başçıları türkdilli xalqlar arasında dostluq və məhkəmləndirmək məqsədi ilə tehsil sahəsində six əməkdaşlığı dərinləşdirməyin vacibliyini təsdiqləmişlər.

- Dövlət başçıları təbii ehtiyatların, o cümlədən neft və qazın hasilatının və istifadəsinin vacibliyini təsdiqləməsi və bununa əlaqədar olaraq nəzəre çarpdırmışlar ki, onlar öz ölkələrinin karbohidrogen xammallarının dünya bazarlarına göndərilməsi üçün "Şərqi-Qərb" enerji daşıyıcıları döhlizinin gerçekləşdirilməsində və istismarında əməkdaşlıqla böyük əhəmiyyətli verirlər.

- Dövlət başçıları bildirmişlər ki, region müstərək enerji layihələrinin heyata keçirilməsi işində beynəlxalq və özəl maliyyə təşkilatlarını bundan sonra da təşviq edəcəklər.

- Dövlət başçıları böyük "İpek yol"un bərpasının, regionda turizmin və iqtisadiyyatın inkişafına kömək edəcək hərtərəfli regional və beynəlxalq əməkdaşlığın inkişafı sahəsində işləri sürətləndirməyin zəruriliyini vurgulayılar.

- Dövlət başçıları türkdilli ölkələr arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilmək məqsədi ilə ikiterəfli və çoxterəfli layihələrin, xüsusən sənaye, kənd

## Heydər Əliyev və Şərq

tosorrufatı, nöqliyyat, kommunikasiya və turizm sahəsində layihələrin hazırlanmasının və həyata keçirilməsinin əhəmiyyətini vürgülmüşlər.

10. Dövlət başçıları öz ölkələrinin və regionun iqtisadi inkişafında kiçik və orta müəssisələrin rolunu nəzərə çarpdıraq, onlar üçün lazımi kadrlar hazırlamaqdan ötrü texniki əməkdaşlığın əhəmiyyətini qeyd etmiş və sahibkarlar və biznesmenlər öməkdaşlıqla olvərişli şərait yaradılmasına tərəfdar olduqlarını bildirmişlər.

11. Dövlət başçıları ayrı-ayrı türkdilli ölkələr arasında mülki aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsini dəsteklədiklərini bildirmişlər.

12. Dövlət başçıları parlamentlər, mərkəzi və yerli həkimiyət və idarəət, özünüdürər orqanları və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın dahu da dərinlaşdırılmasına xüsusi əhəmiyyət vermişlər.

13. Dövlət başçıları qlobal və regional səlhiün, sabitliyin və təhlükəsizliyin bərəqərər edilmişsi sahəsində BMT-nin, ATƏT-in və digər beynəlxalq təşkilatların səylərini dəsteklədiğini bildirərək, mübahisələrin səlhi yolu ilə həlli prinsiplərinə sadıq qaldıqlarını və bu baxımdan geniş əməkdaşlığın zərurılığını vürgülmüşlər.

Dövlət başçıları Asiyada qarşıqli fəaliyyət və etməd tədbirlərinə dair müşavirə prosesini dərinləşdirməyin zərurılıyına tərəfdar olduqlarını bildirmiş, qeyd etmişlər ki, bu forum regionda səhli və sabitliyin təmin edilməsinin mühüm vasitəsidir.

Dövlət başçıları beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə ATƏT və İsləm Konfransı Təşkilatı arasında əlaqələrin faydalı olduğunu nəzərə çarpdı-

mışlar.

14. Dövlət başçıları BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münasiqəsi haqqında müvafiq qətnamələrini və ATƏT-in qərarlarını dəsteklədiklərini bildirmiş və onların yerinə yetiriləsinin vacibliyini vürgülmüşlər.

15. Dövlət başçıları regional və global səlhi, dövlətlərinə erazi bütövlüyüne, müstəqilliyinə, təhlükəsizliyinə, habelə sabitliyinə və konstitusiya quruluşuna qorxu tərəəen terrorizm və separatizmin hər cur formalarını və təzahürələrini pislemişlər.

Dövlət başçıları beynəlxalq terrorizmə, habelə radikal və separatçı cərəyanlarla və narkotik maddələr, silah qacaqmalçılığı kimi sərhədəşti cinayətlərlə birgə mübarizənin vacibliyini vürgülmüş, bu mübarizədə ikitorəfli və çoxtorəfli seviyələrdə, habelə beynəlxalq təşkilatlarla six əməkdaşlıq etmək əzmində olduqları tösidiqləmişlər.

16. Dövlət başçıları narkotiklərin və prekursorların qanunsuz istehsalı və satışınnı artması meylini nəzərə çarpdıraq, öz ölkələrinin ərazisindən həmin maddələrin qanunsuz tranzisi üçün istifadə edilmişsindən narahat olduqlarını bildirmiş və narkotik maddələr qacaqmalçılığı ilə mübarizədə daha six əlaqələndirməni təmin etmək, müntəzəm informasiya münabidəsi üçün məlumat bankı yaratmaq işlərinə başlamışaq haqqında razılığa gəlmişlər.

Dövlət başçıları beynəlxalq terrorizm, narkotik maddələr və silah qacaqmalçılığı, müteşəkkil cinayətkarlıq və qanunsuz mqrasiya ilə mübarizədə əməkdaşlığın vacibliyini vürgülmüşlər.

Dövlət başçıları BMT-nin narkotiklər beynəlxalq nəzərət programı da daxil olmaqla, dünya birliliyinin bütün tə-

## Heydər Əliyev və Şərq

şəbbüslerinə kömək göstərmək əzmində olduqlarını bildirmişlər.

17. Dövlət başçıları Əfqanistandakı vəziyyətdən dərin narahatlıq keçirdiklərini bildirmiş və münasiqənin səhli yolu ilə tezliklə həlli üçün beynəlxalq birliliyin göstərdiyi seydləri dəsteklədiklərini bayan etmişlər.

18. Dövlət başçıları İstanbul Zirvə görüşünün türkdilli ölkələr arasında mövcud münasibətləri və əməkdaşlığı möhkəmləndircəcəyinə, regional səlhiün, sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın və iştirakçı ölkələrin xalqlarının tərəqqisinin təmin edilmesi işinə sanalı təhsif və rəcəyinə əmin olduqlarını bildirmiş və səmimi qəbul, qonaqpərvərliyə görə türk xalqına və Türkiye Respublikasının Prezidenti Əhməd Necdet Sezerə təşəkkür etmişlər.

19. Dövlət başçıları VIII Zirvə görüşünün 2002-ci ilde Aşqabad şəhərində keçirilməyi qərara almışlar.

Bəyannamə 2001-ci il aprelin 27-də İstanbul şəhərində hər bir türk və rus dil-lərində olmaqla altı nüsxədə tərtib edilmişdir, bütün mətnlər eyni qüvvəyə malikdir.

Beləliklə, aprelin 27-də Azərbaycan Prezidenti Heydər Əliyevin qardaş ölkəyə bu işgüzə səfəri də müvəffəqiyyətlə başa çatmışdır.

\*\*\*

2001-ci ilin aprel ayının 30-da Türk-İslam Silahlı Qüvvəleri Baş Qərargahının maddi-texniki təminat roisi H.Tolon Azərbaycanın Müdafiə Naziri S.Əbiyevin dəvəti ilə Bakıya gəlmüşdür. Səfər zamanı iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın inkişafına dair bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Qonağı Azərbaycan Prezidenti

H.Əliyev qəbul etmişdir.

\*\*\*

May ayının 1-də Türkiye Candarma Qüvvələrinin Baş Komandani A.Yalman Azərbaycanın Daxili İşlər Naziri R.Usubovun dəvəti ilə Bakıya resmi sohər gol-müşdür. Səfər zamanı iki ölkənin müvafiq strukturları arasında danışınlar keçirilmiş, əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. A.Yalmanı Azərbaycanın Prezidenti H.Əliyev qəbul etmişdir.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyənin "SNN-Türk" televiziya kanalının müxbiri Gürkan Zengin 13 sentyabr 2001-ci il tarixdə müsahibə vermişdir.

\*\*\*

Beləliklə, bu illər ərzində ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələri durmadan yüksələn bir xəttə inkişaf etməkdədir ki, bu da Azərbaycan Prezidentinin apardığı siyasi xəttin nəticəsidir. Bu illər ərzində ölkələrimiz arasında 87 saziş və müqavilə imzalanmışdır Azərbaycan heç bir dövlətlə bu qədər mühüm və kəmiyyətə çox sənəd imzalamamışdır. Əlaqələrimiz o qədər sərətət inkişaf etməkdədir ki, bir neçə il bundan sonra bağlanmasına baxmayaraq bu sazişlərin bəziləri artıq zamanın tələblərinə cavab vermər və köhnəlmış sayılır. Bu-na görə də hər iki tərəfin razılığı ilə hazırda onların üzərində iş gedir və yeni variantları hazırlanır.

Əlaqələrimizin nəzərə çarpan cəhətlərindən biri de odur ki, Azərbaycan heç bir ölkə ilə strateji əməkdaşlıq haqqında müqavilə imzalamamışdır. Hazırda əlaqələrimiz o yüksəkliyə çatmışdır ki, her iki dövlət bir-birini strateji müttəfiq hesab edir. Yaxınlarda Türkiye, Azərbaycan və

## Heydər Əliyev və Şərq

Gürcüstən arasında bağlanacaq yeni saziş iso ölkələrimizi müdafiə, terrorçuluğa və narkobiznesə qarşı mübarizə sahəsində də mütəffiq edəcəkdir.

Bələliklə, əlaqlorımız durmadan inkişafdadır. Prezident Heydər Əliyevin Türkiyə Respublikası ilə qarşılıqlı münəsibətlərdə nail oduğu böyük uğurlar faktlarının dili ilə daha aydın nəzərə çarpar. Əgər ölkələrimiz arasındaki əlaqların inkişaf dinamikasına ardıcıl şəkildə nəzər salsaq, bu, aydın görünür:

1. 8 - 11 fevral 1994-cü ilde Azərbaycan Respublikasının Prezidenti, cənab Heydər Əliyev Türkiyə Respublikasına dövlət başçısı kimi ilk dəfə rəsmi səfər etmişdir. Səfər zamanı iki ölkə arasında 16 sənəd imzalanmışdır.

2. 9 - 10 iyun 1994-cü ilde Azərbaycan Prezidenti Türkiyəyə qismüddəli işgəzar səfər etmişdir. Qısa bir müddət ərzində Prezident Süleyman Domıroł, Baş Nazir Tansu Çillər, Baş Nazirin birinci müavini Murad Qarayalçın, Xarici İşlər Naziri Hikmət Çətinlə ölkələrimiz arasındaki əlaqların daha da sürətli inkişaf etdirilməsi məqsədi ilə damışqlar və məsləhətəlmələr aparmışdır. Bununla yanaşı dünyanın bir çox ölkələrinin xarici işlər nazirlərinin İstanbulda olmasından istifadə edərək iki gün ərzində Prezidentimiz ABS-in Dövlət Kətibi Uorren Kristoferlə, Böyük Britaniyanın Xarici İşlər Naziri Duqlas Herdlə, o dövrə Minsk qrupuna rəhbərlik edən İsvəçin Xarici İşlər Naziri xanım Margaret At Uqlasla, Avropa İqtisadi Birliyinin sedri, Yunanistanın Xarici İşlər Naziri Karolos Papuliasla mühüm görüşlər keçmiş, regionda vəziyyət və Qaraçay probleminin həlli yollarını onlara müzakirə etmişdir.

3. 18 - 19 oktyabr 1994-cü ilde Azə-

baycan Respublikası Prezidenti cənab Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyeti Türkiyənin İstanbul şəhərində keçirilən Türk Dünyası Dövlət Başçılarının II Zirvə toplantısında iştirak etmişdir. Burada türkəlli xalqların hərəkəflə inkişafı və xüsusi ilə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən "İstanbul boyannaməsi" qəbul edilmişdir.

4. 1 - 2 noyabr 1994-cü ilde Prezident Heydər Əliyev Türkiyədə keçirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubiley tödbirlərində iştirak etmişdir.

5. Türkiyə Respublikasının Baş Nazir xanım T.Çillər və onu müşayiyət edən Türkiyə hökumət üzvlərindən ibarət nümayəndə heyeti Azərbaycan Respublikasının Prezidenti, cənab Heydər Əliyevin dəvəti ilə 12 aprel 1995-ci il tarixində Bakıda qısa müddəli işgəzar səfərə olmuş və bu səfər əsnasında, Türkiyə Respublikasının Neft Konsorsiumundakı 1,75%-lik payının Azərbaycanın neft payının hesabına 6,75%-ə qədər artırılması haqqında müqavilə imzalanmışdır. Türkiyə Respublikasının payının 6,75%-ə qədər artırılması Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında həm iqtisadi, həm də siyasi cəhətdən mühüm əhəmiyyət kəsb etdi.

6. Türkiyə Respublikasının Baş Nazir xanım T.Çillərin başçılıq etdiyi nümayəndə heyeti 1995-ci il iyləyin 10-dan 12-dək Azərbaycan Respublikasında rəsmi səfərə oldu. Səfər əsnasında T.Çillər Prezident Heydər Əliyev, Baş Nazir, Milli Məclisin sedri, Xarici İşlər Naziri və digər rəsmi şəxslər ilə görüşdü. Dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə Azərbaycan ilə Türkiyə arasında ikitərəflə əlaqların vəziyyəti hərəkəflə müzakirə edildi, qarşılıqlı maraq kəsb edən regional

## Heydər Əliyev və Şərq

və beynəlxalq məsələlər barədə geniş fikir mübadilələri aparıldı. Nümayəndə heyeti Axissxi türklerin və Azərbaycan icimə-iyyətinin nümayəndələri və həmcinin Bakıda məskunlaşmış qacqınlarla görüşlər keçirdi. Bu görüşlər də hər iki ölkənin KIV-i vəsitosu ilə geniş işıqlandırıldı ki, bu da qarda türk xalqının qacqınlarımızın çətin vəziyyəti ilə tanış olmasına bir daha geniş imkan yaratdı.

7. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin dəvəti ilə Türkiye Respublikasının Prezidenti cənab S. Dəmərəlin 1995-ci il dekabr ayının 7-dən 9-dək Azərbaycan Respublikasına rəsmi səfərə olmuşdur. Səfər zamanı ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və genişləndirilməsi perspektivləri nəzərdən keçirilmişdir. S. Dəmərələrə Azərbaycan EA-nın faxri akademiki diplomu təqdim edilmişdir. Prezident H. Əliyev və S. Dəmərələr birgə bayanat imzalamışlar. Bayanatda beynəlxalq əlaqlarla BMT-nin rolunun gücləndirilməsinin, bölgədəki ittihadların aradan qaldırılmasının və global problemlərin həlli yollarının araşdırılmasının dəhə aktiv təsis göstərilməsinin vacibliyinə yer verilmişdir. Və bir da Ermenistan Respublikasının işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtləz azad etməsi tələbi eks etdirilmişdir. Səfər əsnasında həmcinin iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı haqqında memorandum, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında televiziya yayımları haqqında əməkdaşlıq müqaviləsi imzalanmış və iki ölkə arasında avtomobil daşımaları haqqında sazişin təsdiq olunması və qüvvəye minməsi barədə notalar məbadiləsi edilmişdir.

8. Azərbaycan Respublikasının

Prezidenti cənab Heydər Əliyevin dəvəti ilə Türkiye Respublikasının Baş Naziri M. Yılmaz və onu müşaiyət edən nümayəndə heyeti 1996-ci il aprel ayının 14-dən 15-dək Azərbaycan Respublikasında rəsmi səfərə olmuşdur. M. Yılmaz Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən qəbul edilmişdir. O, digər rəsmi şəxslərlə də görüşlər keçirmiştir. Səfərin yekunu olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Türkiyə Respublikasının Baş Naziri M. Yılmaz "Azərbaycan-Türkiyə Birgə Beyanatı"-ni imzalamışlar.

9. Azərbaycan Respublikası Milli Məclisinin sədri M. Ələşkərovun dəvəti ilə Türkiye Parlamentinin sədri M. Kalemli 1997-ci ilin mart ayının 19-dan 20-dək Bakıda rəsmi səfərə olmuşdur.

10. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev 30 aprel 1997-ci il də İstanbulda keçirilmiş Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmişdir.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət başçıları, Dünya Bankının, Avropanın Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Birləşmiş Mللətlər Təşkilatının və bir sıra digər beynəlxalq təşkilatların nümayəndəleri, Qərib ölkələrinin, o cümlədən ABŞ-in iş adamları toplantıda iştirak etmişlər. Konfransda ölkəmiz üçün çox ənənəvi olan və strateji xarakter daşıyan kommunikasiya layihələri, elektrik enerjisi sistemlərinin, habelə Avropa və Asiya qitələrinin bu cür sistemlərinin birləşdirilməsi və Xəzər dənizindən enerji daşıyıcılarının nəqli məsələləri müzakirə olunmuş, fikir məbadiləsi aparılmışdır. Qara dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı İşgüzar Şurasının Türkiyə Respublikası

## Heydər Əliyev və Şərq

Xarici İqtisadi Əlaqələr Şurası ilə birlikdə təşkil etdiyi "Qara dəniz regionunda yeni imkanlar" biznes konfransında çıxış edən Azərbaycan Prezidenti nəzərdə tutulan bütün regional layihələrin həyata keçirilməsi üçün Azərbaycanın əlindən gələni edəcəyini bildirmişdir.

11. Türkiye Respublikasının Prezidenti cənab S. Demirəlin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev 5-8 may 1997-ci il tarixlərində Türkiye Respublikasında ikinci dəfə rəsmi səfər etmişdir. Səfər iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırmış və müxtəlif sahaları əhatə edən 9 sonad imzalanmışdır. Bunlardan xüsusi əhəmiyyət kəsb edən və iki qardaş ölkənin gelecek əlaqələrinə təsi rəsədən "Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında stratezi əməkdaşlığı" dərinloşlaşması haqqında bəyanname" oldu.

12. 13-14 fevral 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Türkiye-də işgülər səfərde olmuşdur. Səfər zamanı Azərbaycan Prezidenti Heydər Əliyev Türkəyinin "Nərgiz TV" televiziyanının 1997-ci il üçün "İlin dövlət adımı" mükafatı təqdim edilmişdir.

13. 26 aprel 1998-ci il de Türkiye Respublikasının Prezidenti cənab S. Demirəlin dəvəti ilə, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Trabzon şəhəri yaxınlığında Dörinər su bəndinin inşasının təmələtma mərasimində iştirak etmək məqsədi ilə Türkiye Respublikasında bir günlük işgülər səfərde olmuşdur. Təmələtma mərasimində iştirak edən Azərbaycanın, Türkəyinin və Gürcüstanın Prezidentləri ikitərəflə və üftərəflə münasibətlərin inkişafına dair müzakirələr aparmış və birgə bəyanat qəbul etmişlər.

14. 10 may 1998-ci ildə Türkiye Respublikasının Prezidenti cənab S. Demirəl Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin anadan olmasının 75 illik yubileyi ilə əlaqədar Bakıya birgülük işgülər səfərə gəlmüşdür. İkiterəflə görüş zamanı hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

15. 8-9 sentyabr 1998-ci il tarixlərində Azərbaycan Respublikasında beynəlxalq səviyyəyədə keçirilmiş tarihi "İpək yolu" nüörəspasına həsr edilmiş və Prezident Heydər Əliyevin sədrlik etdiyi konfransda Türkiye Respublikasının Prezidenti cənab S. Demirəlin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmiş və ölkələrimiz arası iqtisadi münasibətlərin inkişafında konfransın rolü qeyd edilmişdir.

16. 28-31 oktyabr 1998-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiye Respublikasının 75 illiyi münasibəti ilə Türkiye-də keçirilən bayram mərasimlərində iştirak etmişdir. Səfər zamanı Azərbaycan, Qazaxıstan, Gürcüstan, Özbekistan və Türkəyə dövlət başçıları, habelə ABŞ-in Enerci Naziri tərəfindən Bakı-Ceyhan neft-boru kəmərinin həyata keçirilməsinin vacibliyini eks etdiren Birgə Bəyannamə imzalanmışdır.

17. 17-31 yanvar 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Ankara Gülhənə Hərbi Tibb Akademiyasında müalicə olunmuşdur.

18. May - iyun 1999-cu ildə Azərbaycan Prezidenti Klivlenddən sonra Türkəyə istirahət etmişdir.

19. 31 oktyabr-2 noyabr 1999-cu il ta-

## Heydər Əliyev və Şərq

rixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkəyə səfərə gəlmişdir. O, İstanbul şəhərində zələzlədən zarar çəkmiş bölgə sakinlərinə Azərbaycandan gotirilmiş humanitar yardım təqdim etmişdir. Səfər əsnasında Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə "Atatürk adına beynəlxalq sülh mükafatı" təqdim olunmuşdur. Çənakkada keçirilmiş təntənəli mərasimdə Türkəy hökumətinin üzvləri, Ankara ictimaiyyətinin, diplomatik korpusun və KIV nümayəndələri iştirak etmişlər.

20. 17 noyabr 1999-cu ildə İstanbulda Qara deniz İqtisadi Əməkdaşlıq Teşkilatının (QİƏT) V Zirvə görüşü keçirilmiş, orada Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev nitq sələmliyi.

21. 18 - 19 noyabr 1999-cu ildə ATƏT-in İstanbulda keçirilən Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Keçirilən toplantıda Dağlıq Qarabağ probleminə dair geniş sərhəd çıxış edən Azərbaycan Respublikasının Prezidenti, cənab Heydər Əliyev ATƏT-in Qafqaz və Orta Asiyadakı göləcək fealiyyətinə və Cənubi Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Paktının yaradılmasına dair əhəmiyyətli təkliflərlərlə iştirak etmişdir. Sammitin en oləmətdər hadisəsi isə XX əsrin çox mühüm ləyihiə sayılan və mübahisəli müzakirələrə səbəb olan Bakı-Ceyhan neft kəmərinin çəkilişinə dair sazişin imzalanması olmuşdur. Həmin sazişi Azərbaycan Respublikasının Prezidenti, cənab Heydər Əliyev, Türkəy Respublikasının Prezidenti cənab S. Demirəl, Gürcüstan Respublikasının Prezidenti, cənab E. Şevardnadze, Qaza-

xstan Respublikasının Prezidenti cənab N. Nazarbayev və ABŞ Prezidenti cənab B. Clinton imzalamışlar. Region və bir sıra dünya dövlətləri üçün böyük iqtisadi və geostrateji əhəmiyyətə malik olan bu müqavilənin imzalanmasında Prezident Heydər Əliyevin söyleri və rolu sammit iştirakçıları tərəfindən xüsusi qeyd edilmişdir.

Azərbaycan Prezidenti Heydər Əliyev İstanbul Zirvə toplantısı zamanı Qazaxıstanın, Moldovanın, Ukraynanın, Ermenistanın, Türkəyin, Fransanın, ABŞ-in Prezidentləri, Almaniyanın Kanseri, İsrailin Baş Naziri ilə ikitərəflə görüşlər keçirmişdir.

22. 27-28 noyabr 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkəyinin Ankara şəhərində işgüzar səfərde olmuş, burada keçirilən "Təbietin mühafizəsi və eroziyaya qarşı mübarizə" konfransında iştirak etmişdir. Sonra Türkəy Respublikasının Prezidenti S. Demirəl adımla onun vətəni olan Sparta şəhərinə getmiş, burada yerleşən Şövkət Demirəl adına Kardioloji mərkəzin, "Ülkü" orta məktəbinin, Süleyman Demirəl adına "Mədəniyyət və konqres mərkəzi"nın açılışında iştirak etmiş, Süleyman Demirəl adına Universitetin Arasidırma və tədqiqat xəstəxanasının təməlinin qoyulması mərasimində olmuş, S. Demirəl adına Universitet, klinik xəstəxana və bir sıra təhsil-tədris ocaqları ilə tanış olmuş, vilayətin ictimaiyyəti ilə geniş görüşlər keçirmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev S. Demirəl adına Sparta Universitetinin fəxri doktoru adı verilmişdir.

23. 9-10 yanvar 2000-ci ildə Azərbaycanın Prezidenti H. Əliyev Türkəyədə

işgəzar səfərə olmuşdur. Səfər zamanı o, Türkiyənin Prezidenti S. Dəməirov, Baş Naziri B. Ecevit, Baş Qərargah Rəisi H. Kivrikoğlu, Baş Nazirin müavini D. Bahçeli ilə görüşmüş və iki tərofi maraqlandıran məsələlərə ətrafında danışıqlar aparmışdır.

24. Azərbaycan Respublikası Milli Məclisinin sədri M. Ələskerovun dəvəti ilə 2000-ci il fevral ayının 7-də Türkiyə Böyük Millət Məclisinin sədri Y. Akbulut ölkəməz rəsmi səfərə gəlmüşdür. Qonaq səfər zamanı Azərbaycanın Prezidenti H. Əliyev ilə görüşmüştür. Y. Akbulutu BDU-nun faxri doktoru adı verilmişdir.

25. 8-9 aprel 2000-ci ilde Türkiyənin Prezidenti S. Dəməirov Türkəndilli Dövlət Başçılarının VI Zirvə görüşündə və "Kitabi-Dədə Qorqud" dəstəninin 1300 iliyinə həsr olunmuş yubile yəntənlərində iştirak etmək üçün Bakıya gəlmüşdür. Səfər zamanı S. Dəməirov "Koş" bankın, "Şəhidlər xiyabani"nda türk əsgərlərinin xatirə abidəsinin, türk inşaat şirkətləri tərəfindən ucaldırılan çoxmərtəbəli yaşayış binaları kompleksinin açılışında iştirak etmişdir. Prezident H. Əliyev tərəfindən S. Dəməirov Azərbaycanın faxri vətəndaşı adı verilmişdir.

26. Türkiyənin Prezidenti Ə. N. Sezər Azərbaycan Prezidenti H. Əliyevin davəti ilə 11-12 iyul 2000-ci ilde Bakıda rəsmi səfərə olmuşdur. Onu Xarici İşlər Naziri İ. Cem, Baş Nazirin müavini, Energetika və Tibbi Eltiyatlar Naziri C. Ersümer və digər rəsmi şəxslər müşayit etmişlər.

Səfər zamanı Türkiyə Prezidenti A. Sezər Azərbaycanın Prezidenti H. Əliyev ilə takibetək görüş keçirmişdir. Sora Azərbaycan və Türkiyə nümayəndə he-

yətleri arasında geniş tərkibdə görüş olmuş, daha sonra dövlət başçıları birgə beyanat imzalamışlar.

Türkiyənin Prezidenti və onu müşayiət edən şəxslər "Şəhidlər xiyabani"ni ziyarət etmiş, Bakıda müvəqqəti məskunlaşmış qacqınlarla görüşmüşlər.

27. Azərbaycan Prezidenti H. Əliyev 12-17 mart 2001-ci ilde Türkiyədə rəsmi səfərə olmuşdur. Səfər zamanı o, Türkiyənin Prezidenti Ə. Sezər, Baş Naziri B. Ecevit, Böyük Millət Məclisinin sədri Ö. İlzgi, Baş Nazirin müavini vələr D. Bahçeli və M. Yılmaz, Baş Qərargah reisi H. Kivrikoğlu ilə görüşüb danışıqlar aparmış, parlamentdə çıxış etmişdir. Dövlət başçımızı Ankara Universitetinin fəxri doktoru adı verilmişdir. İki ölkənin başçıları bir sırada beynəlxalq və regional məsələləri müzakirə etmiş, bölgəmizdə mövcud olan problemlər haqqında fikir mübadiləsi aparmışlar. Prezident H. Əliyev İstanbul Hərbi Akademisiyanın kursantları qarşısında çıxış etmişdir. Səfər zamanı 9 sənəd imzalanmışdır.

Dövlətimizin başçısına Ankara Universitetinin fəxri doktoru diplomu təqdim edilmişdir.

28. 26-27 aprel 2001-ci il tarixlərində İstanbulda Türkəndilli Dövlət Başçılarının VII Zirvə toplantısı keçirilmişdir. Zirvə iştirakçıları aprel ayının 27-də birgə beyanat imzalamışlar. Zirvə toplantısı zamanı Prezident H. Əliyev Türkiyə Prezidenti Ə. Sezər, Baş Nazirin müavini D. Bahçeli və Xarici İşlər Naziri İ. Cem ilə görüşmüş və danışıqlar aparmışdır.

## AZƏRBAYCAN - İORDANIYA ƏLAQƏLƏRİ



*(İordaniya Azərbaycan ilə 13 fevral 1992-ci ilde diplomatik əlaqələr yaratmışdır)*

İordaniya 28 dekabr 1991-ci il de Azərbaycanın müstəqilliyini tanıtmışdır.

Bu ölkə İKT-yə üzv olan dövlətlər arasında Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir.

Ölkələrimiz arasında əlaqələr hələ sovet dövründə də mövcud olmuşdur. Bu dövrde Heydər Əliyev sovet nümayəndə heyətinin başında İordaniyaya ziyarət etmiş, mərhum kral Hüseyin ibn Təalil ilə görüş keçirmişdir.

1993-cü ilin fevral ayında İordaniya Haşimiyyə Krallığının Baş Seremoniyeşteri Əmir Raad bin Zayedin başçılıq etdiyi və tərkibində keçmiş Baş Nazirin müavini, Nəqliyyat Naziri Əli Süheymet olan yüksək seviyyeli nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur.

Səfər zamanı, 1993-cü ilin 13 fevral tarixində Azərbaycan Respublikası ilə İordaniya Haşimiyyə Krallığı arasında diplomatik əlaqələrin yaradılması haqqında protokol, birgə beyanat və Azərbaycan Respublikası hökuməti ilə İordaniya Haşimiyyə Krallığı hökuməti arasında texniki, iqtisadi və mədəni əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır.

Dövlət başçılarımızın 2-ci görüşü Kasablanka Zirvə toplantısında, 13 dekabr 1994-cü ilde keçirilmişdir. Görüşdə Ermenistan - Azərbaycan münəaqisəsinin mahiyyəti, bu təcavüze hüquqi-siyasi

qiymət verilməməsinin nəticələri, ATƏT və İKT xətti ilə görülen diplomatik tədbirlər, mübahisəli beynəlxalq məsələlərin həllində kifayət qədər təcrübəsi olan İordaniya kralının Qaraağ probleminin həllindən yaxından iştirakı və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər müzakirə edilmişdir.

1999-cu ilin fevral ayında Kral Hüseyin dəftə mərasimində Azərbaycanın Misir Ərəb Respublikasındaki səfiri İ. Vəkilov iştirak etmişdir.

2000-ci ilin 28-30 yanvarında Davos Ümumdünya iqtisadi forumunda Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev ilə İordaniya Kralı II Abdullah arasında ikiterfi görüş keçirilmişdir.

İordaniya Kralı II Abdullah, 2000-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə ünvanlaşdırılmış məktubunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin birinci müavini İ. Əliyevi iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə İordaniyaya səfərə davət etmişdir.

2000-ci il may ayının 12-də, İordaniyanın Türkiyədəki və cənubi zamanda Azərbaycanın səfiri cənab Musa Brayzat özünün etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə təqdim etmişdir.

2000-ci ilin 6-7 iyun tarixlərində İor-

## Heydər Əliyev və Şərq

daniya krallığının sabiq vəliəhdı, mərhum Kral Hüseynin qardaşı, şahzadə Həsən bin Talal Azərbaycana sefər etmiş və ölkə rəsmiləri ilə görüşərək, dövlətlərimiz arasında iqtisadiyyat, mədəniyyət və elm sahələrində əlaqəların inkişafı perspektivlərini müzakirə etmişdir.


2001-ci ilin 17-20 avqust tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini X.Xələfov başda olmaqla AR XİN-inin nümayəndə heyəti İordaniyada səfərdə olmuşdur.

X. Xələfovun başçılıq etdiyi heyət Kral II Abdallah tərəfindən qəbul edilmiş,

ölkənin Xarici İşlər Naziri Əbdül İləh Əl-Xatib, Xarici İşlər Nazirininin Baş Katibi Şəhər Bek, Ali Təhsil Şurasının Baş Katibi Ömer Sadıfət, Sayahət Naziri Talib Əl-Rifai və Ticarət Palatasının Sədri Heydər Muradlı görüşmüştür.

Səfər zamanı ali təhsil və turizm sahələrinə aid müqavilə layihələri baxılmasında lordanıya tərafına təqdim olunmuşdur.

Azərbaycan ilə İordaniya arasında Dövlət və Hökumət Başçıları, xarici işlər nazirleri seviyyəsində mütəmadi məktub mübadilələri aparılır.



## Heydər Əliyev və Şərq

**AZƏRBAYCAN -  
SƏUDİYYƏ  
ƏRƏBİSTANI  
ƏLAQƏLƏRİ**



**(Səudiyyə Ərəbistanı Azərbaycan ilə 24 fevral 1992-ci ildə  
diplomatik əlaqələr yaratmışdır)**



İkəmizin tekce İKT ilə bütün-lükde deyil, həm de bu təşkilatın və regionun aparıcı dövlətləri olan Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası, Pakistan və s. dövlətlərlə de qardaşlıq, dostluq, müttəfiqlik əlaqələri yaratması sevindirici haldır.

Ölbatte, bu siyahının önündə Səudiyyə Ərəbistanı durur. Türkiye və İrəvanın sonra islam dövlətləri arasında özünün ilk sefərinin de Prezidentimiz və ölkəyə etmiş, ölkə rəhbərliyi ilə görüşlər keçirmiş, dəmirşıqlar aparmış, islam dünyasının müqəddəs yerlerini sayılan Mekke, Medina və Ciddə şəhərlərini ziyarət etmişdir. Xüsus olaraq qeyd edilməlidir ki, bù ziyarət Prezidentimiz Kasablanka Zirvə toplantısında iştirakından bir neçə ay önce baş tutmuşdur.

9 iyul 1994-cü il de Səudiyyə Ərəbistanına rəsmi sefər yola düşərkən Bina havaya limanında müxbirlərin suallarına cavab veren Azərbaycan Prezidenti ilk səfərlərinən birini etməsini bu ölkəyə bu cür aydınlaşdırılmışdı:

"Dünya dövlətləri birliliyində Səudiyyə Ərəbistanının özünə layiq yeri var. O, ərəb dünyasının inkişaf etmiş zəngin bir ölkəsidir. Eyni zamanda bu dövlət dünya müsəlmanlarının müqəddəs yerlerinin mühafizədir. Ona görə de bu ölkə ilə Azərbaycan arasında əlaqələr yaradılmışdır. İndiyədək Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında, demək olar, heç bir əlaqə olmamışdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə müəyyən cəhdler olsa da, bunlar bir nəticə verməmişdir. Ancaq bu ölkə dünya birliliyində böyük nüfuza malik olduğunu görə, dini birliyimiz, tarixi ənənələrimizin oxşarlığını nəzərə alaraq, mən Səudiyyə Ərəbistanı məlikiyinə rəsmi dəvətinini qəbul etmişəm və indi səfərə gedirəm. Güman edirəm ki, bu səfər yaxşı nəticələr vərəcəkdir. Ə böyük nəticə kimi onu gözləyirəm ki, bizim müntəzəm əməkdaşlığımız üçün imkanlar yaranacaqdır. Səudiyyə Ərəbistanında bizim sefərliyimiz fəaliyyət göstərir. Bu günlərdə Səudiyyə Ərəbistanının sefiri de Azərbaycana galərk öz etmədən məsələni təqdim edəcəkdir. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, turist mühədiləsi, mənəvi əlaqələr genişlənəcəkdir.

Hər il müsəlmanlar Səudiyyə Ərəbistanına ziyarət edirlər. Onların arasında Azərbaycandan gedənlər de olur. Ola bilər ki, bù barədə de danışçılarımız olsun ki, Azərbaycandan ziyarətə gedənlər orada necə kömək göstərə bilərlər.

Mən bu sefərə böyük məmənliyətə gedirəm. Səudiyyə Ərəbistanı məni həm bir ölkə kimi maraqlandırır, həm de müsəlmanların müqəddəs yeri kimi oraya ziyarət edəcəyimi çox böyük həyəcanla gözleyirəm."

Azərbaycan Prezidentinin bu ölkəyə sefəri həm ölkə daxilində, həm də xaricində böyük maraq doğurdu. Səfər bir çox

Şərqi ölkələrinin və MDB dövlətlərinin KİV-i ile geniş şəkildə işçəldirilir, addımlaşdırılmışdır. İslam dininə 70 illik bigənlikdən, onunla ayrılgan sonra bu səfər əslində MDB dövlətlərinin gələcək siyasetinin istiqamətlərini müyyəyenləşdirir, bu ölkələri yenidən islam dünyası məhrəvirinə qaytarır. Ölkəmiz isə nəhayət öz siyasetində yalnız qonşu dövlətlərlə əlaqələr qurmaq çərçivəsindən kənarə çıxaraq ilk növbədə hər cəhətdən baxın və doğma olan Şərqi yönəlir, bununla yanaşı "islama qayıdış" ruhunu yenidən dırçılır, mənəvi dəyərlərimizin bərpası istiqamətində casatrolu və lazımlı addımlar atır.

Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev İki Müqəddəs Ocağın Xadimi Kral Fəhd, İslam Konfransı Təşkilatı, İslam İnkışaf Bankı, islam aləmi Liqasının rəhbərləri və b. rəsmi şəxslər danışçılar aparmış, Kəbəyə ümra ziyarəti etmişdir.

11 iyul 1994-cü il tarixdə Ciddə şəhərində mötəbat konfransında dövlət başçılarımız səfərlə bağlı çıxış olduqca səciyyəvidir. Səfərin müstəqil Azərbaycan dövləti üçün əhəmiyyətindən danışan Prezident öz çıxışında göstərmədi ki, mən Səudiyyə Ərəbistanında iki müqəddəs şəhərin xadimi, əziz dostum və qardaşım, məlik Fəhd ibn Əbdül Əziz əl-Səudun dəvəti ilə rəsmi səfərdəyəm. Bu səfər müstəqil Azərbaycan Respublikası üçün çox mənəvi və əhəmiyyətliyidir. Ona görə əhəmiyyətliyidir ki, biz müqəddəs torpağa - Səudiyyə Ərəbistanına gəlmışik və buradakı iki müqəddəs şəhəri ziyarət etməyim üçün imkan yaranmışdır. Səfərin əhəmiyyəti bii də ondan ibarətdir ki, müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi mən ərab ölkələrindən ilk dəfə Səudiyyə Ərəbistanına gəlmışəm. Səudiyyə Ərəbistanı əreb dünyasında, islam

aləmində çox görkəmli yer tutur. Ona görə də mənim ilk sefərinin buraya olması təsadüfi deyildir. Səudiyyə Ərəbistanı məlinin, iki müqəddəs şəhərin xadiminin məni buraya rəsmi səfərə dəvət etməsi mənim üçün çox əziz və qiymətlidir.

Biz bu müqəddəs torpağa qədəm qoyduğumuz andan buradakı qardaşlımızın, dostlarımızın mehribanlığını hər dəqiqə hiss edirik. Səfərin lap başlangıcından indiyədək dostluq, mehribanlıq və qardaşlıq şəraitində keçir. Mənmin üçün və nümayəndə heyətimin üzvləri üçün on qiyaməti cəhət ondan ibarətdir ki, biz bu əlkəyə gelişimizin ilk günü müqəddəs Kəbəni ziyarət etdik və müsəlmanlıq borcumuzu yerinə yetirmək, nəhayət, bizi qismət oldu. Müqəddəs Məkkə şəhərindən olmaq, müqəddəs Kəbə daşına toxumaq və Kəbədə namaz qılmaq bizim üçün böyük şərəfdür. Bu şərəf nail olduğunu görə, bu niyyət və arzularına çatdırığımı görə Allah-Təalaya minnətdarlığımı bildirirəm, taleyim sükrə edirəm və iki müqəddəs şəhərin xadimine, əziz dostuma minnətdarlığı bildirirəm. Biz bu ziyarətdən çox məmənunq və bu ziyarət Səudiyyə Ərəbistanına səfərimizin ilk gününü tamamlamışdır.

Səudiyyə Ərəbistanına səfərin bir məqsədinin də bu ölkə ilə müstəqil Azərbaycan Respublikası arasında əlaqələr yaratmaq və bu əlaqələrin gələcək inkişaf yollarını müyyənləşdirmək olduğunu bildirən dövlət başçımız İki müqəddəs şəhərin xadimi, Səudiyyə Ərəbistanının məlik-i Fəhd ibn Əbdül Əziz əl-Səudla görüşün və coxsəatlıq danışçıların buna yaxşı zəmin yaratduğunu söyləmişdir. O demisişdir: "Danışçılarımız dostluq və mehribanlıq şəraitində keçmiş, mənən ən yüksək səviyyədə qonaqpərvərlik göstərilmişdir. Ən başlıcası isə, danışçılarımız çox məmənunq və mənə-

li, müstəqil Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin yaranması üçün çox əhəmiyyətli olmuşdur. Biz bütün məsələlər bərədə geniş fikir mübadiləsi etdik. Ölkələrimiz arasında əlaqələrin perspektivləri haqqında ümumi fikrə goldik və her ikimiz bii əlaqələrin yaranmasına, inkişafına xeyir-dua verdi. Biz hemçinin islam aləmində olan veziyət, beynəlxalq veziyət haqqında geniş fikir mübadiləsi etdik.

İki Müqəddəs Ocağın Xadimi, məlik Fəhd ibn Əbdül Əziz əl-Səud müstəqil Azərbaycan Respublikasının keçmişinə və bugünkü veziyətinə çox böyük maraq göstərdi. Biz keçmiş Sovetlər İttifaqına daxil olmuş indiki müstəqil respublikalarkı veziyət bərədə də ətraflı səhəbət etdik. Xüsusi Qafqaz regionundakı veziyət və Azərbaycan ilə Ermənistən arasında gedən müharibə, Ermenistanın Azərbaycana təcavüzi haqqında ətraflı məlumat verdim və biz bu barədə geniş mütəkəbir apardıq. İki müqəddəs şəhərin xadimi və Səudiyyə Ərəbistanının yüksək vezifəli şəxsləri ilə görüşər və danışçılar Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq, qardaşlıq əlaqələrinin yaranması və inkişaf üçün çox əhəmiyyətli oldu.

Səfər zamanı mən Səudiyyə Ərəbistanının Sənaye-Ticarət Palatasında oldum, palatanın üzvləri, ölkənin iş adamları ilə görüşdüm. Guman edirəm ki, bu görüş və Səudiyyə Ərəbistanının iş adamlarını Azərbaycana dəvət etməyim, Azərbaycanda iş aparmaq üçün geniş imkanlar yaradılacağına bildirməyim onları Azərbaycanda işləmeye sövq edəcəkdir və bütün burlar ölkələrimiz arasında iqtisadi əlaqələrin yaranmasına kömək göstərcəkdir.

Uiddədə yerləşən və islam dünyasını təmsil edən beynəlxalq təşkilatları - İslam Konfransı Təşkilatının, İslam Birliyi Təşkilatının, Beynəlxalq İslam "Nicat" Təşkilatının, İslam İnkışaf Bankının, İslam Rabitə Təşkilatının rəhbərləri ilə de görüşərlərim oldular. Danışçılar zamanı həmin təşkilatların Azərbaycanla əlaqələri haqqında fikir mübadiləsi apardıq və onlara müraciət edərək Azərbaycana daha diqqətlə yanaşmağa çağırırdı.

Səfər müddətində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Həsən Həsənov Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri ilə danışçılar aparmışdı. Bu ölkənin qanunlarına uyğun olaraq, xarici işlər nazirleri Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında Baş Saziş imzalamışlar. Həmin saziş ölkələrimiz arasında iqtisadi, elmi-tehniki, mədəni, turizm və başqa sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı olan mühüm sənəddir. Mən burada rəsmi səfərdəyəm, ölkənin qanunlarına, adət-ənənələrinə hörmət edirəm və həmin sonəndə dövlətlər arasında müüm bir saziş kimi qəbul edirəm.

Səfərimin yekunları ilə əlaqədar Səudiyyə Ərəbistanı məmləkətinin və Azərbaycan Respublikasının birgə bayənatı olacaq və şübhəsiz, bu sənəddə ölkələrimiz arasında əlaqələr və həmin əlaqələrin perspektivləri öz əksini tapacaqdır.

Bir dərəcədən keçmiş, mən Səudiyyə Ərəbistanına səfərim Azərbaycan Respublikası üçün həddən artıq əhəmiyyətlidir. Bu səfərələr bilər ki Azərbaycan Respublikasının islam dünyasına aid olduğunu bir dərəcədən etdiririk və mən çox məmənunam ki, islam aləmində görkəmli yer tutan Səudiyyə Ərəbistanı kimi bir dövlətlə bizim dostluq və qardaşlıq əlaqələrimiz yaranır.

Guman edirəm ki, həm Azərbaycanın, həm də Səudiyyə Ərəbistanının ictimaiyyəti danışçılarımızın və mənim buraya səfərimin yekunlarını bayənəcəklər. Qətiyyətlə deyə bilərem ki, bu səfər və onun yekunla-

rı Azərbaycan Respublikasında böyük chtiramla qəbul ediləcəkdir.

Buradakı danişqalarımızın və görüşlərimizin on böyük əhəmiyyəti bir de oandan ibarətdir ki, Səudiyyə Ərəbistanına müstəqil Azərbaycan Respublikası haqqında, onun bugünkü ağır vəziyyəti bəredo geniş məlumat vermek imkanı qazandıq. Bilirsiniz ki, Azərbaycan iki il bundan evvel müstəqillik alda etmiş və xalqımız milli azadlığa qovuşmuşdur. Ondan evvel Azərbaycan toxmınən 200 il ərzində Rusyanın, sonra isə Sovetlər İttifaqının tərkibində olmuşdur. İndi Azərbaycan xalqının istiqlaliyyət qazanması, milli azadlığa nail olması üçün böyük tarixi hadisədir. Hazırda Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxildir. Beynəlxalq təşkilatların üzvüdür. Xalqımız özü öz təleyinin sahibidir.

Ancaq bu müstəqillik yolunda Azərbaycanın qarşısında çox mürəkkəb, çətin problemlər durur. Problemlərdən biri oändən ibarətdir ki, müstəqil Azərbaycan Respublikası keçmiş ictimai-siyasi və iqtisadi quruluşundan bütün ölkələrin mənşə olduğu bir quruluşa keçid mərhələsinədir. Şübhəsiz ki, 70 il kommunist ideologiyası ilə, sosialist sistemində yaşışmış Azərbaycan xalqı tamamilə yeni bir quruluşa keçərək çətin problemlərlə rastlaşır. Bu isə Azərbaycan Respublikasını derin sosial-iqtisadi böhran vəziyyətinə gotırıb çıxarmışdır. Bu, tabii haldır, biz həmin mərhəloni keçməliyik. Çünkü bunsuz yeni sisteme keçmək mümkün yoxdur. Bu, keçmiş Sovet İttifaqına daxil olan indiki müstəqil respublikaların hamisəna aiddir.

Azərbaycanın vəziyyətini daha da ağırlaşdırın bir səbəb də qonşu Ermenistan respublikasının ölkəməzə qarşı altı ildən artıq davam edən hərbi təcavüziidir. Bu te-

cavuz Azərbaycana çox böyük bələlər getirmişdir. Altı ildər ki, Azərbaycan öz torpaqlarını qorumaq, orazisinin bütövlüyünü, səhədlərinin toxunulmazlığını tömən etmək üçün qanlı döyişlər aparır. Müstəqil Azərbaycan dövləti məhz belə bir şəraitde yanranmışdır ve istiqlaliyyət yolunda ilk adımlarını atır.

Mən burada sofrada olarkən bir daha hiss etdim ki, Azərbaycanın indiki vəziyyəti, ümmiyyətlə, ölkəmiz haqqında və Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüze meruz qalmış haqqında Səudiyyə Ərəbistanında, Azərbaycandan uzaqda yerləşən bütün ölkələrdə çox az məlumat var, bəzə məlumatlar isə ayrı-ayrı dövlətlərin informasiya kanallarından alındığını görə obyektiv xarakter daşımur. Ona görə də Səudiyyə Ərəbistanının informasiya vasitələri üçün Azərbaycan haqqında qisaca məlumat vermek istəyirəm.

Bildiyiniz kimi, Azərbaycan Qafqazda yerləşir, əhalisi 7 milyon nəfərdir, müsəlman ölkəsidir. Sovetlər İttifaqının tərkibində olduğu 70 il ərzində müsəlman ölkəsi kimi onun dini qadağan edilmişdir. Ancaq buna baxmayaraq, azərbaycanlılar öz dinini qoruyaraq nəsiləndən-nəsilə qəlbələrində saxlamışlar. Azərbaycan istiqlaliyyət qazanıldıqdan sonra milli adət-ənənələrimizi bərpa edərək islam dini de öz yerini tutmuşdur.

Azərbaycanın böyük iqtisadi, elmi, mədəni potensialı var. Xalqımız öz tarixi keçmiş, kökləri ilə müsəlman ölkəleri, o cümlədən Səudiyyə Ərəbistanı ilə çox möhkəm tellərlə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan islam dinini VII əsrə qəbul etmişdir. Məni müşayiət edən Səudiyyə Ərəbistanının Həcc naziri belə məlumat verdi ki, onun tedqiqatları islam dininin yayıldığı ölkələrdən birinin Azərbaycan olduğunu

göstərir. Bizim adət-ənənələrimiz bir-biri-neçə oxşarır və ola bilər, cynidir. Bize məlumdur ki, Səudiyyə Ərəbistanında - müqəddəs Məkkə və Medina şəhərlərində esrlər boyu azərbaycanlılar da yaşamışlar və bu kökden olan adamlar indi de yaşayırlar. Bütün bunlar bir daha sübut edir ki, bizim mədəniyyətimizin, mənəviyyətimizin mənbəyi cynidir.

Azərbaycan Respublikası yeraltı və yerüstü sərvətlərə zengindir. Başlıca sərvətimiz neftdir. Azərbaycan neft sonayəsinin 150 illik tarixi var. Buna baxmayaraq, onun gölöcəyi böyükdür. Azərbaycanın inkişaf etmiş sonayesi, kənd təsərrüfatı məhsulları istehsalı üçün geniş imkanları, böyük elmi mərkəzləri, tanınmış alimləri var. Bazarda çoxlu universitet fəaliyyət göstərir. Ölkədə, demək olar, savadsız adam yoxdur. Belə bir potensialı olan respublika, təsəssüf ki, Ermənistanın təcavüzi nəticəsində bu potensialdan istifadə edərək öz həyatını istədiyi kimi qurmaq imkanından məhrumdur.

Ermənistan Azərbaycanla qonşu olan keçmiş dövlətdir. Bildiyiniz kimi, ermənilər başqa dino mənsubdurlar. Onların Azərbaycanın təcavüzinin məqsədi torpaqlarımızın bir qismini zəbt edərək öz ərazilərinə birləşdirməkdir.

Ayri-ayrı böyük dövlətlərin informasiya vasitələri bezen qeyri-obyektiv məlumat verərək, Azərbaycana qarşı bu horbi təcavüzi iki ölkə arasında serhd mühəbəsi kimi izah edirlər, yaxud da hər iki dövlətin cini derecədə günahkar olduğunu göstərməye çalışırlar. Belə məlumatları ayrı-ayrı böyük dövlətlər, əsasən Ermənistana kömək edən, bu təcavüzdən onu destekleyen informasiya vasitələri Azərbaycan haqqında qeyri-obyektiv fikir yaratmaq üçün qəsdən yayarlar. Bu vəziyyətin yaranmasının bir səbəbi də Azərbaycan haqqında he-

qişətin başqa ölkələrdə, o cümlədən müsəlman ölkələrində yayılması sahəsində imkanlarımız zəif olmasıdır.

Ösl vəziyyət bundan ibarətdir ki, 29 min kvadrat kilometr ərazisi və 3,5-4 milyon əhalisi olan Ermenistan Respublikası kimi kiçik bir dövlət 86 min kvadrat kilometr ərazisi və bayraq dediyim kimi, 7 milyon əhalisi olan Azərbaycana hücum edərək onun ərazisinin bir qismini zəbt etmişdir.

Azərbaycan ərazisinin 20 faizi indi Ermənistan silahlı qüvvələrinin işgalindədir, bir milyonadək azərbaycanlı, müsəlman yurd-yuvəsini itirərək qəçin vəziyyətində Azərbaycanın başqa bölgələrində yaşamağa məcbur olmuşdur. Ermənistan silahlı qüvvələri ilə Azərbaycan ordusu arasında döyişlər respublikamızın ərazisində gedir. Ermənistan Azərbaycanın ərazisinde mövcud olan, keçmişdə Dağlıq Qarabağ vilayəti adlanan əraziyə iddia edir və orada yaşayan əhalinin çox hissəsi erməni olduğunu görə həmin ərazini Ermənistana birləşdirmək isteyir. Həmin Dağlıq Qarabağda yaşayan 50 min azərbaycanlı da ermənilər tərəfindən oradan zorla çıxarılmışdır və indi qəçin vəziyyətindədir. Azərbaycanın bir səra başqa məntəqələri kimi, Dağlıq Qarabağ da erməni silahlı qüvvələrinin işgalı altındadır.

Azərbaycan xalqı öz torpağıñ müdafiə edərək çox şəhərlər vermişdir. Xalqımız bu gün de öz ərazisini müdafiə etmək əzmin-dədir. Hazırda yaranmış vəziyyət heç də Ermənistən Azərbaycandan güclü olduğunu göstərmir. Dünyanın bir neçə güclü dövləti Ermənistana himayədarlıq edir, bu mührabedə ona kömək edir. Məhz buna görə də Ermənistən silahlı qüvvələri mühabibədə müəyyən qədər üstünlük alıb edə bilmişlər. Lakin biz bunu müvəqqəti hal sahibiştik. Müstəqil dövlət kimi Azərbaycan öz

sərhədləri daxilindəki orazisinin sahibi olmalıdır. Beynəlxalq prinsiplər, normalara riyət edən dünya birliliyi gərək Azərbaycanın orası bütövlüyünün və sərhədlərinin toxunulmazlığının təmin edilməsi üçün lazımi və təsirli qərarlar çıxarsın.

Mühəribəni Azərbaycan yox, Ermenistan başlamışdır. Biz yalnız öz torpaqlarımızı qoruyunq və bu mühəribəyə sülh yolu ilə son qoymaq istəyirik. Ona görə de beynəlxalq təşkilatların fealiyyətinə, onların qərarlarına çox ümidi bəsləyirik. Ermenistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işgal etməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Həmin qətnamalarda erməni işgalçılarının Azərbaycan torpaqlarından qeyd-şərti çıxmazı tələbi qəti şəkildə irəli sürülmüşdür. Ancaq Ermenistan bu qətnamələri yerinə yetirmək istəmir.

Məsələnin sülh yolu ilə həll olunması üçün ATƏM və onun tərkibində yaradılmış Minsk qrupu da böyük fealiyyət göstərir. Biz ATƏM-lə yaxından əməkdaşlıq edir və ona böyük ümidi bəsləyirik. Eyni zamanda böyük dövlətlər, o cümlədən Rusiya Ermenistan-Azərbaycan mühəribəsinə son qoymaq üçün vasitəçilik seyləri göstərirler.

İslam Konfransi Təşkilatının da bu məsələyə qarşımışı çox şəhəriyyatlı olardı. Həmin təşkilatın rəhbərləri ilə görüşdə mən bu fikrimi onlara bildirdim. Zənnimcə, İslam Konfransi Təşkilatı bu sahədə ATƏM-lə birlikdə fealiyyət göstərə bilər.

Regionda sülh yaranması, Azərbaycanın mühəribədən xilas olması üçün biz ABŞ-in fealiyyətinə də çox ümidi bəsləyirik. Mənim ABŞ Prezidenti canab Bill Klin-tona məktublarında onun göndərdiyi cavablarında bu məsələ müzakirə olunur. Mən iyunun 9-da Birləşmiş Ştatların Dövlət Kabinetini cənab Kristoferlə İstanbulda görüşəndə

də bu məsələni onunla geniş müzakirə etdim. Guman edirik ki, ABŞ, Avropanın böyük dövlətləri bizim vəziyyətimizə bığına qalmayaçaqlar və regionda sülhün bər-qərar olması, Ermenistan silahlı qüvvələrinin işgal edilmiş torpaqlarımızdan çıxarılması, Azərbaycan Respublikasının orası bütövlüyünün təmin olunması üçün seylərini asırgırmayıccaklər.

Dedyim kimi, mühəriba ilə əlaqədar biz ağır sosial-iqtisadi vəziyyətdə yaşayınq. Təsəvvürümüz, əkinin 7 milyonluq əhalisinin bir milyonu qacqın vəziyyətiindədir. Bunu nələqədən əlaqədar dünyamızın bir çox ölkəsi Azərbaycanın humanitar yardım göstərir. Buraya sefərin ərefəsində Səudiyyə Ərəbistanı rəhbərinin, iki müqəddəs şəhərin xədiminin göstərisine əsasən Azərbaycan qacqınları kimi böyük təyyarə ilə humanitar yardım göndərilmüşdür. Beynəlxalq İslam "Nicat" Təşkilatı Bərdə rayonunda yerləşdirilmiş 10 min nəfər, Sumqayıtda sığınacaq tapan 3 min nəfər qacqını himayəyo göturmüşdür. İran İslam Cümhuriyyəti 100 min qacqına himayədarlıq edir. Türkiye Cümhuriyyətinin "Qızıl Ay" təşkilatı 15-20 min qacqının təminatını öz üzərinə götürmüştür. Bütün bunlar bizim vəziyyətimize xeyli yüngülləşdirir və mən buna görə həmin ölkələrə, təşkilatlarımı minnətdarlığımla bildirirəm. Lakin bu yarimdan yaralarımızı tamamilə sağalda bilmir. Belə bir vəziyyətdə Azərbaycanın böyük dövlətlərin, xüsusun müsəlman ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanı kimi zəngin ölkənin yardımına ehtiyacı var və ümidivar olduğumu bildirmək istəyirəm ki, bize kömək göstəriləcəkdir.

Müstəqil Azərbaycan dövlətinin rəhbər tutduğu prinsipləri bir daha xatırlatmaq istəyirəm. Azərbaycan müstəqil dövlətdir, öz milli azadlığını daim qoruyacaq və bər

körpü yaradır və hər iki tərəf bundan səməralı istifadə etməyə çalışmalıdır.

Məni və nümayəndə heyətimizin üzvlərini daha bir müqəddəs Medina şəhərini ziyarət edəcəyik. Guman edirəm ki, Azərbaycana qayıdanandan sonra bu müqəddəs yerlər haqqında daha geniş məlumat verəcəyik və eyni zamanda müstəqil dövlətimizin inkişaf etmesi üçün yeni qüvvə ilə çalışacaqdır.

Cıxışımı tamamlayarken sefərimiz zamanı biza yaradılan hər cür imkan üçün iki müqəddəs şəhərin xadimi, Səudiyyə Ərəbistanının məliki, əziz dostum və qardaşım Fəhd ibn Əbdül Əziz əl-Səuda bir daha minnətdarlığımı bildirirəm. Səudiyyə Ərəbistanının vətəndaşlarına, qardaşlarımıza səadət və xoşbəxtlik arzulayıram.

Biz bu gün iki böyük müsəssisədə - neft tətbiqimiz yolla irlənilmək, məqsədlərimizə çatmaq üçün Azərbaycanın daxili imkanları var və burlardan səməralı istifadə etməyə çalışacaq. Ancaq Azərbaycanın indi mühəriba şəraitində olması, torpaqlarının bir hissəsinin işgal altında qalması, əkinin sosial-iqtisadi böhran keçirməsi onun vəziyyətinə çox ağırlaşdırılmışdır. Bu vəziyyətdən çıxmاق üçün biz dost və qardaş ölkələrin köməyinə ümidi bəsləyirik.

Azərbaycanın indiki vəziyyəti haqqında ərəb ölkələrinde, xüsusun də Səudiyyə Ərəbistanında geniş məlumat yaymaq üçün biz burada Azərbaycanın informasiya mərkəzinin, mədəniyyət mərkəzinin yaradılmasını, eyni zamanda Səudiyyə Ərəbistanının Azerbaycanda mətbuat nümayəndəliyinin və ya bu ölkənin istidiyinə uyğun olaraq başqa təşkilatların yaranmasını alqışla və minnətdarlıq hissileyə qəbul edərdik.

Guman edirəm ki, mənim sefərim, bura dəki görüşlər və bugünkü mətbuat konfransı ölkələrimiz arasında möhkəm

## Heydər Əliyev və Şərq

radılacaqdır. Bir haldə ki, biz bazar iqtisadiyyatı yolu ilə gedirik, xüsusi mülkiyyəti geniş yaymaq, sahibkarlıq, səhmdarlıq principlərini tətbiq etmək istəyirik, deməli, iş adamları Azərbaycana kapital qoysalar çox böyük mənəfət götürə bilərlər. Xahiş edirəm, bunu qozətinizde geniñ teblig edəsiniz.

Dövlətimizin başçısı fəxrə bildirmişdir ki, keçmiş Sovet İttifaqının indi müstəqillik qazanmış müsəlman respublikalarından Səudiyyə Ərabistanından öz safiriliyi ilk dəfə Azərbaycan açmışdır. Azərbaycanın safiri Elman Arası indi burada aylışmışdır və üç aydan cəhdəd ki, ölkənində fealiyyət göstərir. Səfirində xahiş edirəm ki, ayaq qalxın, onu görəsinler. Fəxr edirəm ki, keçmiş SSRİ-daxil olan ölkələrdən Səudiyyə Ərabistandaında safiriliyi ilk dəfə Azərbaycan açmışdır. Ümidvaran ki, müstəqillik qazanmış digər müsəlman respublikaları da burada öz safirliklərini açacaqlar.

Səudiyyə Ərabistanının Azərbaycanda ki safiri de təyin olunmuşdur. Mən Bakıya qayıdan kimi o, etimadnaməsinə töqdim edecəkdir. Təəssüf ki, Səudiyyə Ərabistanının Türkiyedəki safiri eyni zamanda Azərbaycanda safir vəzifəsini yerinə yetirəcəkdir. Mən isə istərdim ki, Azərbaycanda Səudiyyə Ərabistanının müstəqil safiri olsun. Səudiyyə Ərbistanın safiriliyinin Azərbaycanda fealiyyət göstərməsi üçün Prezident kimi mən hor cür şərait yaradacağam.

İslam dünyası ilə əlaqələrimizdən danış dövlətimizin rəhbəri İslam dövlətlərinin keçirdikləri her bir tədbirdə Azərbaycanın nümayəndələrinin iştirak edəcəyini vürgulayaraq, İslam dövlətlərini de Azərbaycanın töqdim clədiyi layihə və təklifləri, xüsusun Dağılıq Qarabağ probleminin həlli barədə verdiyi təklifləri həyata keçirmək üçün sey göstərməyə çağırılmışdır.

Ölkəmizin başçısı Səudiyyə Ərbist-

nında olarkən İslam dunyاسının iki müqəddəs şəhərini - Məkkə və Medinəni və oradakı müqəddəs yerləri ziyarət etmişdir. Medinədəki Peyğəmbər məscidini ziyarət edərən o, məscidin şərəf kitabına xalqımızın ürəyindən gələn, arzu və istəklərini bildirən aşağıdakı sözləri yazmışdır:

**"Bismillahir-rəhmanir-rəhim!"**

Müqəddəs Medine şəhərini, İslamın müqəddəs abidələrini, Həzərət Məhəmməd peyğəmbərin möqberəsini, məscidini ziyarət etdiyim üçün bir müsəlman kimi özümü xoşbəxt hesab edirəm.

Allaha şükür olsun ki, uzun illər qəlbimde yaşıyan arzuma, niyyotimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyecan və rahatlıq hissi yaratdı. Bir daha İslam mənbəyininin nəqəd ümumbaşarı, fəlsəfi, elmi əsaslarla malik olduğunu dərk etdim. Böyük Allahın böyükülüyüն dərk etdim.

İslamın dünyada yayılması üçün, İslam abidələrinin bütün ziyarət edənlərden ötrü paklıq şəraitində olmasa üçün Həzərət Məhəmməd peyğəmbərin möqberəsinin ətrafinda yaradılmış məscid kompleksləri məni heyran etdi. Xüsusun son illərdə görülen işlər, yaradılmış möhtəşəm, əzəmətli məscid binaları böyük həyət və ehtiram hissi doğurur. İki müqəddəs şəhərin xadimini canab Fəhd ibn Əbdül Əziz el-Səudun gördüyü işlər əvəzsizdir, böyük minnətdarlıq hissi doğurur. Bu müqəddəs şəhəri yaşadanlara, əsrlərdən-əsrlərə abadlaşdırınlara, xüsusun əziz dostum, qardaşım, iki müqəddəs şəhərin xadimine hörmət və ehtiramımı bildirirəm.

**HEYDƏR ƏLİYEV**  
Azərbaycan Respublikasının  
Prezidenti 12 iyul 1994".

## Heydər Əliyev və Şərq

Məscidlə yaxından tanışlıqdan sonra ölkəmizin başçısı böyük fəxr və qürurla juranalistlərə bildirmişdi ki, müqəddəs İslam abidələrini ziyarət edərən dinimizən elmi, fəlsəfi doriniyini hiss edirən və bu dini yaradılanlara, əsrlər boyu beş abidələr yaradıb bugünkü nəsilləre çatdırınlara səcəd edirən. Çox əzəmətlidir, her bir müselimə, o cümlədən mənədədə ifixtar hissə oyadır. Demək, bizim mənsub olduğumuz din qüdrəlidir, böyükür, dünyada öz yeri tutub. Burada yaradılmış abidələr İslam dininin bütün digər vəsitlerlə, yəni müqəddəs kitabımız Quran-Şerif, Həzərət Məhəmməd peyğəmbərin qoyduğu yol ilə bərabər dinimizi yaşadacaqdır. Bu müqəddəs yerləri - Məkkəni, Medinəni, Kəbəni və Həzərət Məhəmməd peyğəmbərin möqberəsini ziyarət edərən indiki neslin və peyğəmbərin qoyduğu yolla gedən şəxslərin fealiyyətinə yüksək qiymət verirəm.

Bu gün məscidlə tanışlıqdan sonra iki müqəddəs şəhərin xadiminin, Səudiyyə Ərabistanının bugünkü rəhbərini, bizim əziz dostumuz və qardaşımızın nə qədər böyük xidmətləri olduğunu bir daha görürəm, hiss edirəm və bir müsəlman kimi burlara görə qəlbimdən gələn töşəkkürümüz və minnətdarlığımı bildirirəm.

Bələdliklə, bu mühüm sefər başa çatdı. Azərbaycan Prezidentini onu xarici siyasetimiz böyük nüaliyyəti kimi qiymətləndirmişdir. Səfərə qədər Azərbaycanla heç bir əlaqəsi olmayan, hem islam dünyasında, hem də ümumdünya birliliyində ləyiqli yeri olan, iqtisadi cəhətdən inkişaf etmiş beş bir ölkə ilə əlaqə yaratmaq və geləcəkdə əməkdaşlığı inkişaf etdirmək müstəqil Azərbaycan Respublikası üçün çox önemli və gərəklidir deyən dövlət başçımız, ölkənin kralı və rəhbər şəxsləri ilə keçirdiyi görüşləri və apardığı danışqları yüksək

qiymətləndirmiş, bunların gələcək əlaqələrimizin inkişaf etməsi üçün yaxşı şəsə olduğunu söyləmişdir.

Ziyarətin en mühüm nəticələrindən biri də odur ki, səfər zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərabistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gəncər və idman sahələrində əməkdaşlığı dair Baş Səzisiz imzalanmışdır. Səfərin yekunlarına dair birgə bayənat qəbul edilmişdir.

Bu mühüm səfərdən sonra ölkələrimiz arasındaki əlaqələr dinamik şəkildə inkişaf etmeye başlamışdır.

Xatırladıq ki, Səudiyyə Ərabistanı Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci ilde tanımı, 24 fevral 1992-ci ilde Azərbaycanla diplomatik əlaqələr yaratmış, 1994-cü ilin aprel ayından Azərbaycanın Səudiyyə Ərabistanında safirliyi fealiyyət göstərməye başlamışdır. 21 noyabr 1994-cü ilde isə Səudiyyə Ərabistanının Türkiyədə, eyni zamanda Azərbaycanda akkredit edilmiş safiri Naci Sadiq Müfti öz etimadnamələrini Azərbaycan Respublikasının Prezidentini Heydər Əliyevə töqdim etmişdir.

Azərbaycan Prezidentinin bu sefərdən sonra da Səudiyyə Ərabistanının dövlət rəhbərləri ilə görüşləri və məsləhətləşmələri davam etmişdir. Elə 1994-cü ilin sonunda, Kasablanka Zirve toplantılarında Prezidentimiz Səudiyyə Ərabistanı kralının qardaşı Əbdül Əzizlə görüş keçmiş, tərəfləri maraqlandıran məsələlər barəsində müzakirələr aparmışdır.

1997-ci ilde, IKT-nin Tehran Zirve toplantılarında da dövlətimizin başçısı Səudiyyə Ərabistanının şahzadəsi Abdulla ibn Əbdül Əziz el-Səud ilə görüş keçmişdir.

Görüşdə Prezidentimiz gənc müstəqil

## Heydər Əliyev və Şərq

Azərbaycan Respublikası üçün on agrılı problem olan Ermenistan-Azərbaycan münaqışından bəhs etdi. Azərbaycanlı qəçqinlər göstərilən humanitar yardımına görə Səudiyyə Ərəbistanının rehbarlığını minnətdarlığını bildirdi, onun salamlarını və xos arzularını kral Fəhd ibn Əbdül Əziz əl-Səuda çatdırmağı rica etdi.

Səhər zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın inkişaf etdirilmesi, beynəlxalq təşkilatlarda qarşılıqlı əlaqələrin daha da canlandırılması barədə fikir mübadiləsi aparılmış, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsində Səudiyyə Ərəbistanının yaxından iştirakı və bu ölkənin respublikamızın bir səra sahələrinə sormaya qoymasının genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Bu iller ərzində müxtəlif sahələrdə çoxsaylı qarşılıqlı səfərlər edilmişdir. Səudiyyə tərəfindən Xarici İşlər Nazirinin müavini, Krallıq İsləm İsləri və Vəqflor Naziri, Tikinti nazirinin müavini, Ticarət Sənaye Palatasının sadri səviyyələrində, eyni zamanda iri şirkət rəhbərləri və iş adamlarından ibarət nümayəndə heyətləri Azərbaycanda səfərə olmuşlar.

Azərbaycan tərəfindən Baş Nazirin müavini A.Şərifov, Təhsil Naziri L.Rəsulova, Ticarət Naziri M.Qəmbərov, Azərkimya Dövlət Şövkətinin sadri F.Sadiqov, Ticarət-Sənaye Palatasının sadri S.Təthiyevin başçılığı ilə nümayəndə heyətləri Krallıqda səfərə olmuş, o cümlədən Qafqaz Müşəxşəmlər İdarəsinin sadri Şeyxüllislam A.Pəsazdənin Səudiyyə Ərəbistanına səfərləri həyata keçirilmişdir.

Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzü ilə əlaqədar BMT, İKT və digər beynəlxalq və regional təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir, müvafiq

qətnamələrin qəbul edilməsinə yardım gös-türir.

Səudiyyə Ərəbistanı Azərbaycana fəal surətdə humanitar yardım göstəren dövlətlər sırasındadır. 1994-1999-cu illər ərzində qəçqin və köçkünlərimizə kral Fəhdin yardım proqramı çərçivəsində dəfələrlə ərzə, dərman və s. ibarət humanitar yardımalar göstərilmişdir.

1993-cü ildən Azərbaycanda "Nicat" (İĞASA) Təşkilati fəaliyyət göstərir. "Nicat" Bərdə rayonunda ümumi sayı 8.300 nəfərlik iki çadır şəhərciyi və Sumqayıt şəhərində 2.700 nəfərlik bir düşərgəni tam nominatim ve tibbi yardımını öz üzərinə götürmüsdür.

Hər il Azərbaycanın dindarları Səudiyyə Ərəbistanında məqddəs yerləri ziyarət edərək, hecc mərasimini heyata keçirirlər.

1998-99-cu illərdə həcc mövsümü zamanı kral Fəhdin qonağı kimi 250 nəfər azərbaycanlı ziyarət Mekke və Mədinəni ziyarət etmişlər.

Qarabağ mühərabəsinin 5 əlili 1999-cu ildə Səudiyyə Ərəbistanında müalicədə olmuşdur.

Hal-hazırda Krallıqda, Səudiyyənin Səhiyyə Nazirliyi ilə birgə hazırlanmış proqrama görə, 19 azərbaycanlı həkim fəaliyyət göstərir və 2000-ci ilin may ayında 42 nəfərlik həkim heyətinin təsdiq olunması barədə Səudiyyə tərəfinin razılığı barede məlumat daxil olmuşdur.

1999-cu ilin may ayında Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər Nazirliyi Protokol İdarəsinin müşaviri Züheyir Əbdülkərim Süleyhimin Krallığının Azərbaycandakı səfirliyinə Müvəqqəti İşlər Vəkili təyin edilmişdir. Barədə qərar qəbul edilmişdir.

1999-cu ilin iyun ayından Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi fea-

## Heydər Əliyev və Şərq

liyyətə başlamışdır.

Hal-hazırda SƏK-in Bakıdakı səfiri Əli Həsən Cəfərdir.

Azərbaycan Respublikası Prezidentinin 400 sayılı 25 aprel 2000-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və genclik sahələrində əməkdaşlıq üzrə Müşərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilmişdir. Azərbaycan Respublikası Baş Nazirinin müavini, cənab Yaqub Eyyubov Azərbaycan tərəfindən komissiyanın həmsədri təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 400 sayılı 25 aprel 2000-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və genclik sahələrində əməkdaşlıq üzrə Müşərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilmişdir.

Azərbaycan tərəfindən Komissiyanın həmsədri Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Səudiyyə Ərəbistanı tərəfindən sabiq Ticarət Naziri Usamə bin Cəfer bin İbrahim Fəqih təyin olunmuşdur.

Kral Fəhd bin Əbdülaziz Əl Səudün 30 aprel 2003-cü il tarixli fərmanı ilə Səudiyyə Ərəbistanı Krallığı hökumətində baş vermiş struktur və kadr dayışıklılıkları noticasında Müşərək Komissiyanın Səudiyyə Ərəbistanı tərəfindən həmsədrliyi yeni təyin edilmiş Ticarət və Sənaye Naziri d-r Haşim bin Abdulla Yəmaniyyə həvalə olunmuşdur.

AR-SƏK Müşərək Komissiyanın

birinci iclası 2001-ci ilin fevralında Bakı şəhərində keçirilmişdir. Müşərək Komissiyanın işinin sonunda iki ölkə arasında Protokol imzalanmışdır. Hal-hazırda Azərbaycanda Səudiyyə Ərəbistanının Səfirliyi və Ər-Riyadda Azərbaycan Səfirliyi üçün qarşılıqlı əsaslıdır taripa sahələrinin ayrılmazı mövzusunda məsləhətləşmələr aparılır.

2001-ci ilin fevral ayında AR İdman, Gənclər və Turizm Naziri Ə.Qarayev Səudiyyə tərəfinin dəvəti ilə Ər-Riyada səfərə olmuş, AR Prezidenti cənab Heydər Əliyevin məktubunu SƏK Kral Fəhd bin Əbdülaziz Əl Səudə təqdim etmişdir. Səfər zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında İdman və Gənclər sahəsində əməkdaşlıq barədə Saziş imzalanmışdır.

ƏRK Hökuməti 2002-ci ilin 11 avqust tarixində qondarma Dağlıq Qarabağ republikasında keçirilmiş "prezident seçkiləri"ni işləmisi və Azərbaycanın arazi bütövlüyüni bir dala dəstəkləmişdir. Qeyd etmək lazımdır ki, rəsmi Ər-Riyad dəfələrlə Dağlıq Qarabağ münaqışası həll olunmayaqca Ermənistan Respublikası ilə heç bir siyasi, iqtisadi və mədəni əlaqələr qurmayaqçını bildirmişdir.

2002-ci ilin sentyabr ayının 18-də Bakıda keçirilən Bakı-Tbilisi-Ceyhan borusu kamərinin təməl daşının qoyulma mərasimində SƏK Neft və Mineral Ehtiyatlar Nazirinin müavini d-r Züheyir Nəvabın iştirak etmişdir.

2002-ci ilin oktyabr ayının 21-25 tarixlərində Azərbaycan Respublikası Prezidentinin şəxsi nümayəndəsi N.Məmmədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti SƏK-ə səfər etmiş, AR Prezidenti Zati-Aliləri Heydər Əliyevin

## Heydər Əliyev və Şərq

məktublarını SƏK Kralı Fəhd bin Əbdüləziz Əl Səuda və Vəliəhd Abdulla bin Əbdüləziz Əl Səuda təqdim etmişdir.

Sofər zamanı Azərbaycan nümayandə heyoti Kral Fəhd, Vəliəhd Abdulla, Müdafiə və Aviasiya Naziri Sultan bin Əbdüləziz, Xarici İşlər Nazirinin birinci müavini Nəzər Mədəni və Ticarət Naziri Usama Fəqihlə görüşlər keçmişdir.

2002-ci ilin 28 dekabr tarixində Səudiyyə İnkışaf Fondu Bakı şəhərində orta məktob binalarının tikintisi layihələrənən hayatı keçirmək məqsadılıq Azərbaycan Respublikası Hökumətinə 35.7 milyon rial (3.75 rial=1 ABŞ dolları) həcmində kredit ayrılması barədə qərar qəbul etmişdir.

## Heydər Əliyev və Şərq



AZƏRBAYCAN -  
İRAN  
ƏLAQƏLƏRİ



(Iran Azərbaycan ilə 12 mart 1992-ci ildə  
diplomatik əlaqələr yaratmışdır)

İran İslam Cümhuriyyəti, İran xalqı Azərbaycan Respublikası üçün, Azərbaycan xalqı üçün dost, qardaş, qonşu ölkə və xalqdır. Ona görə də biz belə hesab edirik ki, bu ölkə ilə Azərbaycan arasındaki münasibətlər daim səmimi və məhrübən olmalıdır.

\*\*\*

İranda hamı bilməlidir ki, Azərbaycan həmişə İranın dostu olub, bu gün də dostudur, gələcəkdə də dost olacaqdır.


**Heydər Əliyev**

Qardaş Azərbaycan Respublikası ilə əlaqələrimizin genişləndirilməsi İranın xarici siyasetinin görülcək işlərinin sərlövhəsini təşkil edir.

**Əbdülvahid Məsəvi-Ları,**  
*İranın Daxili İşlər Naziri*

İran Azərbaycana yalnız qonşu deyil, biz Azərbaycanla qardaş ölkəyik və inşallah, həmişə qardaş olaraq qalacağımız.

**Əlirza Blikdəll,**  
*İran İslam Respublikasının  
Azərbaycandakı Səfiri*



**A**zərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı hərəkətli münasibətlərin inkişafı dövlətimizin xarici siyasetinin əsas istiqamətlərindən biridir.

Azərbaycan Respublikası istiqaliyyət adətəndən sonra onun müstəqilliyini rosmi tənyanın ilk dövlətlərdən biri İran İslam Respublikası olmuşdur. 1992-ci il martın 12-si Azərbaycan-İran münasibətləri tərixinə yeni və parlaq bir səhifədir. Azərbaycan Respublikası həmin gün İran İslam Respublikası ilə diplomatik əlaqələr yaratmışdır.

Ilk dövrlərdə diplomatik əlaqələrimizdə həm yüksəlik, həm də ehtiyatlılıq, sərnişinlik hökmü sündürdü məqamlar da olub ki, bu da ilk növbədə o dövrde hakimiyətdə olan qüvvələrin apardığı birtərəfli, qeyri-pesəkar siyasetə bağlı idi.

Əgər 1991-ci ilin iyulunda Baş Nazirin başçılıq etdiyi Azərbaycan Respublikası hökumətinin nümayəndə heyəti İrana sofer edərək tərəflər arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında memorandum imzalanmışdısa və 1991-ci ilin dekabrında İİR Xarici İşlər Naziri Əli Əkbər Vilayətinin başçılıq etdiyi İran İsləm Respublikasının rəsmi nümayəndə heyəti Bakıda işgəzar soferdə olmuşdu, sonradan belə təməslər Xalq Cəbhəsi dövründə tamamilə zoşlaşmışdı.

Bu əlaqələr yalnız 1993-cü ilin ortalarından yenidən bərpa olunmağa başlandı. İranın Azərbaycan üçün əhəmiyyətini və rolunu, onuna məhrəbin qonşuluq əlaqələrinin yaradılmasının vacibliyini və zəruriliyini gözəl başa düşən Prezident Heydər Əliyev, hakimiyətə gələr-gəlməz hərəkətə başladı və bütün qonşularla, o cümlədən İranla məhrəbin qonşuluq əlaqələri yarat-

maq üçün öz gücünü və səylərini əsirgəmədi. Bütün burlar tezliklə öz noticəsinə verdi.

Artıq 1993-cü ilin avqustundan İİR Xarici İşlər Naziri Ə.O. Vilayətinin başçılıq etdiyi rəsmi nümayəndə heyəti Bakıya işgəzar sofer etdi. Respublika rəhbərələrə aparılan danışçılarından sonra, soferin noticəsi olaraq, iqtisadi əməkdaşlıq haqqında saziş imzalandı.

Azərbaycan Prezidenti hələ özünün İrana ilk soferi zamanı böyan etmişdi: "Azərbaycanın xarici siyaseti azad və müstəqilidir. Ölkəmiz bütün dövlətləri üçün açıqdır. Biz Azərbaycanın müstəqiliyini tanıyan, onun mənəfeyinə toxunmayıyan, ölkəmizə müsbət münasibet göstərən hər bir dövlətlərə əlaqələr qurmaqə hazırlıq və belə əlaqələr qururduq.

Azərbaycan bütün ölkələrlə ikitərəfli, qarşılıqlı şurətdə faydalı əlaqələr qurmaq yolu ilə gedir və bu yolu davam etdirəcəkdir. Azərbaycan öz xarici siyasetində qonşu dövlətlərlə əlaqələrin genişlənməsinə çox böyük fikir verir. Qonşu dövlətlərlə Azərbaycanın tarixi əlaqələri sıx olduğuna görə ölkəmiz həmin münasibətlərin bundan sonra da inkişaf etməsinə çalışır.

**Azərbaycanla İran arasındaki münasibətlər** dörən köklərə malikdir. Bütün xalqlarımız əsrlər boyu bərabər yaşışmış, bir yerde olmuşlar. Bizim tarixi, mənəvi dəyərlərimiz eynidir. Biz hamımız, yəni İran və Azərbaycan xalqları islam aləminə mansub olan xalqlardır. Islam aləminin dəyərləri bizim üçün əzizdir, möhtərəmdir. Biz bu dəyərləri öz hayatımızda bundan sonra da bərqrar edəcəyik. Elmi, mənəvi, mədəni əlaqələrimiz bizi tarix boyu birləşdirib. Azərbaycan Respublikası ilə İran İsləm Respublikasının çox böyük sərhədi var. Bun-

ları nəzərə alaraq Azərbaycan İran İsləm Respublikası ilə dostluq, qardaşlıq əlaqələrini inikşaf etdirmək əzmindədir."

Dövlətimizin başçısı hələ Naxçıvanda Ali Sovetə rəhbərlik etdiyi dövrlərde belə bu qonşu ölkə ilə yaxın əlaqələr varlığı, əməkdaşlıq etməyə can atmış, bə məqsədən İran rəhbərliyi ilə məvcud olan şəxsi əlaqələrindən de istifadə edərək bir neçə dəfə İranda olmuş, Naxçıvanın blokadadan çıxarırlaraq enerji və ərzəqlə tomin edilmişsi üçün konkret addımlar atmış, minlər insani soyuqdan və ölümdən xilas etmişdir. Onu da demək yerine düşərdi ki, Azərbaycanın o dövrü rəhbərləri ilə heç bir əlaqə saxlamayan İran tərəfi bütün burlara baxmayaraq Heydər Əliyevin seydlərinə cavab verərək Naxçıvana lazımı yardım göstərmişlər.

O günləri Azərbaycan Prezidenti belə xatırlayır: "...Naxçıvan Azərbaycanın əsas torpağından Ermenistanın ərazisi vasitəsilə ayrı düşüyünə görə Azərbaycanın paytaxtı Bakı və başqa şəhərlər ilə Naxçıvanın əlaqələri tamamilə kəsilmişdi.

Burada bizim elektrik enerjimiz, qazımız yox idi. Su çox az olurdu. İnsanların yaşıyışı çətin, ağır idi. O zaman İran İsləm Cumhuriyyətinin hörməti Prezidenti Əşim Rəfəsoncanı və İranın Xarici İşlər Naziri hörməti Əli Əkbər Vilayəti məni Tehrana dəvət etdilər. Biz Naxçıvana yardım məsələlərini orada müzakirə etdik. Bizim imzaladığımız protokollara əsasən ondan sonra Naxçıvana İrandan müyyəyen qədər elektrik enerjisi verilməyə başlandı. Naxçıvana müyyəyen ərzəq yardım göstərildi. Naxçıvan ilə İran arasındaki körpüdən gedisi-geliş məsələləri müyyənen qədər yüngülləşdirildi. Naxçıvanlıların İrana getməsi və iranlıların Naxçıvana gəlməsi və beləliklə de in-

sanların ticarət etməsi məsələləri yüngülləşdirildi. Bir çox başqa işlər de görüldü... Mən burada yeno de İranın Azərbaycana, Naxçıvana yardımını qeyd edirəm və təşəkkürüm bildirirəm. Yollar bağlananda İran hökuməti Naxçıvandı Bakıya avtomobilin gedib-golması üçün yol verdi və bəzən həmin yoldan inidiyə qədər istifadə edirik. Görürsünüz. Nə qədər faktlar, misallar vardır. Mən bundan da çoxunu deyo bilərem." (Azərbaycan qəzeti, N 234, 12 oktyabr, 1999)

\*\*\*

1993-cü il oktyabrın 26-28-də İİR Prezidenti Əli Əkbər Əsərim - Rəfəsoncanının başçılıq etdiyi İran İsləm Respublikasının nümayəndə heyəti Bakıya rəsmi səfər etdi. Bu sefərin noticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və İran İsləm Respublikasının Prezidenti Əsərim - Rəfəsoncanı Azərbaycan Respublikası ilə İran İsləm Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında memorandum imzalandılar.

Azərbaycan və İran Prezidentləri arasında danışçıların yekunlarına həsr olunmuş birgə mətbuat konfransında bayanatlı çıxış edən Azərbaycan Prezidenti bildirdi ki, İran İsləm Cumhuriyyətinin Prezidenti, hörməti əgəyi Əsərim-Rəfəsoncanı və onu müsayid edən yüksək vəzifəli dövlət nümayəndələri üç gündür ki, Azərbaycanda səfərdərlər. Azərbaycan Respublikası özünü müstəqil dövlət elan etdikdən sonra bu, İran İsləm Cumhuriyyətinin biza galen yüksək seviyəli iləki nümayəndə heyətidir. Bu danışçıların nəticəsində Azərbaycan Respublikası ilə İran İsləm Cumhuriyyəti arasında imzallanmış sənədlər də müstəqil Azərbaycan dövlətinin İran İsləm Cumhuriyyəti ilə

yüksək seviyyədə imzaladığı ilk sənədlərdir. Biz bu sofrədən, görüşlərdən, aparılan danışqlardan çox məmənuq və güman edirəm ki, bu gün imzalanan sənədlər İran İslam Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında olan dostluq və əməkdaşlıq əlaqələrinin yeni mərhələsinin başlangıcıdır.

İran İslam Cümhuriyyəti Prezidentinin və onu müsaiyət edən şəxslərin Azərbaycanda olduğu vaxt respublikamız yeni bir çətinliyə düşür olmuşdur. Həmin günlərdə erməni silahlı döstələri Azərbaycan Respublikasının bir neçə yaşayış məntəqəsinə yeni hücumlar etmişlər. Zəngilan rayonu mühəsirə şəraitində yaşayır. Büt Azərbaycanın mühəsirə şəraitində olması və Ermənistən silahlı qüvvələrinin Azərbaycana təcavüzi ilə əlaqədar bu danışqlarımızda çox genis fikir münbadiləsi apardıq. Cənab Haşimi-Rəfsəncanı bu sahədə də müəyyən səyərlər göstərdi və bölgədə dünəndən atəşin dayandırılması üçün Ermənistən tərefi ilə bir neçə dəfə danışqlar apardı. Güman edirik ki, İran İslam Cümhuriyyəti rəhbərliyinin və şəxson cənab Haşimi-Rəfsəncanının bu sahədə fealiyyəti davam edəcək və o öz imkanlarından istifadə edib Azərbaycan Respublikasının təcavüzdən xilas olması üçün lazımi şəaliyyət göstərəcəkdir.

Cənab Haşimi-Rəfsəncanı kimi mən də qeyd etmək istəyirəm ki, aparılan danışqlardan, görüşlərdən və bu gün imzalılmış sənədlərdən biz çox razılıq. Belə hesab edirik ki, bu sofar çox şəmarəli oldu və güman edirəm ki, dostluq və əməkdaşlıq əlaqələrimiz bundan sonra sürətlə inkişaf edəcəkdir. Cənab Haşimi-Rəfsəncanının Azərbaycana təşrif gətirməsi münasibətlə bir daha təşəkkür edirim və İran İslam Cümhuriyyətindən burada olan bütün qonaqlarımı-

za işlərində müvəffəqiyyətlər dileyişirəm. Curnalıstların suallarına cavab verəkən İran Prezidenti Haşimi -Rəfsəncanı bildirdi ki, buraya qədəm basdırığım andan hörmətli Prezident, cənab Heydər Əliyev və Azərbaycan Respublikasının digər hökumət və dövlət xadimləri tərəfindən çox mehriban və xoş qarşılımdır. Ele hiss edirəm ki, öz evimizde golmışım. Olduğuımız bütün yerlər - ister mədəniyyət mərkəzləri, isterse da müəssisələr bizi üçün çox maraqlı idi. Hərbi qospitalda müalicə olunan yaralı əsgərlərin yanında, isterse de Şohidlər xiyabanında olmaq menim yaddaşimdə silinməz izlər buraxmışdır. Mənim üçün ən əhəmiyyətli və on eməli cəhət budur ki, bizim aramızda tam qarşılıqlı anlaşma və mehriban ünsiyyət höküm sürki ki, bu da gələcək əlaqələrimiz üçün ən böyük teminatdır. Ən əhəmiyyətli cəhət budur ki, burada adamlar, azərbaycanlılar bizi çox yüksək əhval-ruhriyyə ilə qarşıladılar. Bu isə gələcəkdə hər şeyin inkişaf edəcəyinə ümidi verir.

Gələcəkde Aralıq dənizinə qədər uzanan neft kəmərinin İran ərazisindən keçməsi məsələsinə də toxunan İran Prezidenti göstərdi ki, bu hələ protokollaşdırma və yaxud qarşılıqlı anlaşma sənədi seviyyəsinə gəlib çatmamışdır. Azərbaycandan çəkilecek neft kəmərinin İran ərazisindən keçib-keçməcəyinə gəlince, İran öz ərazimizdir, öz vətənimizdir və istenilən vaxt bu barədə danışa bilərik.

Eyni suala cavab verən Azərbaycan Prezidenti Heydər Əliyev qeyd etdi ki, mən də bu fikirdeyim ki, bu neft kəmərlerinin hansının haradan keçməsi hələ də məlum deyil, bu məsələləri qabaqlamaga ettiyac yoxdur. Bu məsələlər bir neçə dövətlik danışqları və razılığı nəticəsində ola bilər.

Bu danışqlar, bu sazişlər nə nəticə verəcək, elə də olacaqdır. Mən cənab Prezidenti teşəkkür edirəm ki, İran ərazisindən Azərbaycan üçün her bir kəmərin, her bir borunun keçməsinə elə indi razılıq verir.

...Müdafiə haqqında, yaxud hərbi müqavilənin imzalanmasının nəzərdə tutulmadığını qeyd edən Azərbaycan Prezidenti İran İslam Cümhuriyyətinin və şəxson cənab Haşimi-Rəfsəncanının bizim qəçqunlara köməyi bundan sonra da davam etdirəcəklərini bildirdi.

Türkiyə və İranın Azərbaycanla münəsibətlərini genişləndirmək bacımından son derecə böyük bir rəqəbat apardıqlarını iddia edən Qərbi mətbuatna cavab olaraq Haşimi-Rəfsəncanı bildirdi ki, hər iki dövlət Azərbaycanla əməkdaşlıq sahəsində öz aralarında əməkdaşlıq etməlidir. Əlbəttə, bəzi əlaqələr, məsələn, iqtisadi əlaqələr yaratmaq sahəsində rəqəbat ola bilər. Hətta ölkənin özündə də bəzi sahələrdə müxtəlif təşkilatlar, birləşkər bir-biri ilə rəqəbatda olurlar. Bu, təbii haldır. Əlbəttə, bizim Azərbaycanla iqtisadi əlaqələr yaratmağımız o demək deyildir ki, biz buraya nüfuz dalınca gelirik. Yalnız əməkdaşlıq etmək isteyirik. Ümidvaran ki, Türkiyən mövqeyi də belə olacaq.

\*\*\*

1993-cü il dekabr ayının əvvəllərində Azərbaycan Parlamentinin sedri, əyni sonunda isə Xarici İşlər Nazirinin başçılıq etdiyi nümayəndə heyətlərinin Tehrana sefərləri iki qonşu şəhər arasında münəsibətlərin inkişafına təkan verdi.

Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirları Şurasının IV sessiyasında AR Xarici İşlər

Naziri başda olmaqla, Azərbaycan Respublikası nümayəndə heyətinin iştirakı da iki qonşu dövlət arasında hərtərəflü münəsibətlərin inkişafına yardım etdi. Əlaqələrimizin hərtərəflü inkişafı üçün möhkəm bir əsas yarandı.

\*\*\*

1994-cü il iyunun 29-dan - iyunun 2-dek Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin başçılıq etdiyi yüksək seviyyəli nümayəndə heyəti Tehrana sefər etdi. Səfər zamanı Heydər Əliyev İİR-in Ali Rəhbəri S.Ə.Xamneyi, Prezidenti Ə.Haşimi Rəfsəncanı, İsləm Şurası Məclisinin sədri Ə.Natiq Nuri və digər rəsmi şəxslər ilə görüşlər keçirdi, bir sıra sənədlər imzalandı və beləliklə də Azərbaycan-İran əməkdaşlığının genişlənməsi üçün zəruri addimlar atıldı.

Azərbaycan Prezidenti İranda rəsmi sefərde olarkən bir neçə qeyri-rəsmi görüşlər de keçirdi, İran ictimaiyyəti qarşısında ölkəmizin mövqeyini ifadə edən çıxışlar etdi. Buniardan ən yadda qalanlarından biri onun İran Xarici İşlər Nazirliyinin siyasi arasdırmalar mərkəzinin diplomatik kurslarında təhsilini başa çatdırılmış müdafiimlər qarşısında çıxışı oldu. Bu çıxışında Azərbaycan Prezidenti İrana qurulacaq gələcək əlaqələrin yollarını və perspektivlərini, Azərbaycanın bu məsələdə mövqeyini bəyan etdi. Öz çıxışında Prezident Heydər Əliyev memnunluqla bildirdi ki, bu gün burada mühüm bir hadisə baş verir. Azərbaycanın xarici işlərlə məşğul olan bir qrup mütəxəssisi burada təhsili bitirdikləri haqqında müəyyən sənədlər alır. Mən bu hadisənin iştirakçı olduğunu dənizməndən çox memnunam. Siyasi arasdırmalar mərkəzinin diplomatik kurslarını bitirən Azərbaycandan gəlmiş məzunları təbrik edir, İranın Xarici

## Heydər Əliyev və Şərq

İşlər Nazirliyinə respublikamıza göstərdiyi  
bu yardımına görə təşəkkürümüz bildirirəm.

Səfərin nöticələrinə toxunan Azərbay-  
can Prezidenti aşağıdakilari demişdir:

"Iran İslam Respublikasının Prezi-  
denti, hörməti Haşimi-Rəfsəncanının də-  
vəti ilə mən dördüncü gündür ki, İranda rəsmi səfərəyim. Burada bizim çox faydalı  
görüşlərimiz olub və belə hesab edirəm ki, bu səfər Iran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin голоcок inkişaf üçün mühüm mər-  
hələdir.

Bildiğiniz kimi, Azərbaycan öz müste-  
qilliğini çox gec - yeni bir-iki il bundan av-  
vəl qazanıbdır. Respublikamız müstəqil bir  
dövlət kimi dünya birliliyində öz yerini tut-  
maqdadır. Bu dövrə Azərbaycan çox ağır  
çatınlıklarla rastlaşdır, Ermenistan tərəfindən  
hərbi təcavüza məruz qalıb. Altı ildir ki,  
Azərbaycan mührəbə şəraitindədir. Er-

menistan silahlı qüvvələri Azərbaycan Res-  
publikasının ərazisinin yüzde ikiyirmi hisse-  
sinə işgal edib. Azərbaycanın bu monteqo-  
larda yaşayan vatandaşları qaçın düşüb.  
Bir milyondan artıq azərbaycanlı öz yerini-  
yurdunu, evini-əşyini itirib qaçın vəziyyətinde  
yasayır.

Respublikamızın mührəbə şəraitin-  
də olması müstəqil Azərbaycanın həyati-  
nda böyük çatınlıklar yaradı. Bununla  
olaqlaşdır İran İslam Respublikasının Azərbaycana göstərdiyi yardımına görə,  
İranın Xarici İşlər Nazirliyinin bu sahə-  
dəki fəaliyyətinə görə mən öz tə-  
şəkkürüm bildirirəm. Burada, Xarici İşlər Nazirliyində olduğum üçün Azərbay-  
canın xarici siyaseti haqqında bir neçə kəl-  
mə demək istəyirəm.

Azərbaycan müstəqil dövlətdir və öz  
müstəqilliyini heç vaxt əldən verməyəcək-  
dir. Azərbaycan 70 ildən çox müddətde  
kommunist recimi, sosializm şəraitində ya-  
şımıdır. Azərbaycan xalqı, respublikamız  
indi bu recimdən, bu ideologiyadan imtina  
edərək öz həyatını, təleyini tarixi, mənəvi  
ənənələr əsasında, Allahın buyruğu ilə qur-  
maq, həll etmək isteyir. Azərbaycan müstə-  
qillik yolu ilə gedir, demokratik hüquq  
dövlət qurur, respublikada daxili siyaset  
Azərbaycanda demokratik prosesləri inki-  
şaf etdirmək, siyasi plüralizm yol açmaq,  
iqtisadiyyatı bazar münasibətləri yolu ilə  
aparmaq möqsədləri, yəni köhnə recimden  
tamamilə imtina olunmasına xidmet  
edir. Indi biz keçid dövründəyik. Bu dövrün  
çətinlikləri çoxdur. Əminəm ki, biz bu ke-  
çid dövrünü ötbü keçəcəyik və Azərbaycan  
öz həyatını dünyanın sivilizasiyalı ölkəle-  
rində ələdə olmuşus naliyyətlərindən istifa-  
de edərək quracaqdır".

Azərbaycan Prezidenti öz çıxışında  
göstərmışdır ki, ölkəmiz İran İslam Res-  
publikası ilə dostluq, qardaşlıq əlaqələrini inik-  
şaf etdirmək oznindədir.

Ölkəmizin başçısı mövcud əlaqələrə  
geniş təhlil verək demişdir: "Doğrudur,  
bu əlaqələrdə son vaxtlar müyyən soyuq-  
luq əmələ gelib, ancaq biz bunları aradan  
qaldırılmış və qaldırırıq. İran İslam Res-  
publikasının Prezidenti Haşimi-Rəfsəncanı  
keçən ilin oktyabr ayında Azərbaycanda  
rəsmi səfərəy olandan sonra bu əlaqələr  
müsbat istiqamətdə inkişaf edir və biz bunu  
davam etdirecəyik. Mehəz buna görə də  
mən İran İslam Respublikasının Prezidenti  
Haşimi-Rəfsəncanının dəvətini qəbul edib  
buraya gəlmisəm və burada gördüyüümüz iş-  
lər, aparılan danışıqlar onu göstərir ki, biz  
düz yoldayıq və bu yolla da gedəcəyik.  
Tam əmin ola bilarsınız ki, İranla Azər-  
baycan arasındaki dostluq, qardaşlıq əla-

## Heydər Əliyev və Şərq

qələrinin inkişaf etməsi üçün biz bütün  
sayları göstəracayık. Mən bir Prezident  
kimi, bu siyasetin təminatçısı kimi çıxış  
edirəm. Azərbaycan digər qonşu ölkələrlə  
də dostluq əlaqələrini davam etdirir. Bu ba-  
xımdan Gürcüstanla əlaqələrimiz dostluq  
xarakteri daşıyır. Rusiya ilə əlaqələrimizdə  
əvvəller müyyən çətinliklər olmuşdu, indi  
bunlar aradan qaldırıvər və əlaqələrimiz  
müsbat istiqamətdə inkişaf edir. Türkiye ilə  
Azərbaycan arasındaki dostluq, qardaşlıq  
əlaqələri inkişaf edir və inkişaf edəcəkdir.  
Azərbaycan Avropa və dünya ölkələri ilə  
qarşıqliq surətdə faydalı əlaqələri inkişaf  
etdirəcəkdir. Bu, bizim xarici siyasetimizin  
əsas prinsipləridir və biz bunun əsasında  
irəliyə gedəcəyik.

Bunların hamısını sizə çatdıraraq bir  
daha demək istəyirəm ki, Azərbaycanla  
İran arasındaki münasibətlər xüsusi xarak-  
ter daşıyır. Məni bu səfərdə Azərbaycanın  
görkəmlə simaları - alimləri, yazıçılıarı, siya-  
sətə məşğul olan şəxsləri müşayit edirlər.  
Onların əksəriyyəti bu salondadır. Onlar  
Azərbaycanın tarixi, qədim ədəbiyyatı ilə  
məşğul olan, böyük əsərlər yazmış adam-  
lardır. Elmi işlə, yaradıcılıq işləri ilə məş-  
ğul olan şəxslər həmişə Azərbaycanla İran  
arasında, xalqlarımız arasında dostluq, qar-  
daşlıq əlaqələrini və tarixi köklərimizin bir-  
liyini təhlil edərək öz əsərlərində əks etdir-  
mişlər. Belə hesab edirəm ki, onlar həmin  
sahadəki fəaliyyətlərini bundan sonra da  
davam etdirəcəklər. Əger keçmişdə onlar  
çox böyük maneələr keçərək elmi tədqiqat  
işləri aparmışlarsa, indi İranın qapıları  
Azərbaycan üçün, Azərbaycanın qapıları  
iso İranın alimləri, şairləri, yazıçılıarı, tədqiqatçıları, diplomatları üçün açıqdır. Her ki-  
tərəf bu imkanlardan istifadə edib xalqları-  
mızın bir-birine yaxınlaşmasına səy göstə-

məlidir. Mən eminəm ki, Azərbaycan tərə-  
fində belə seyler göstəriləcəkdir.

Bizim en böyük problemimiz Erməni-  
stan silahlı qüvvələrinin Azərbaycana tə-  
cavizidür. Bu təcavüz davam edir, Azər-  
baycan torpaqları işgal edilir. İşğal olmuş  
ərazilərimizdə erməni silahlı qüvvələri  
Azərbaycanın milli, mənəvi sərvətlərini,  
islam aləminə aid olan tarixi abidələri voh-  
şicəsinə dağıdırılar. Bilirsin ki, yəradan  
şeylər dağıtmış həmişə etiraz, hayecan do-  
gurur. Ancaq mənəvi, dini sərvətlərin, İslamın  
mükəddəs sərvətlərinin, əsrərəndən əsrərə,  
nesillərdən nəsillərə çatdırılan abidələrin  
dağıdılması qəlbimizi sixır, bizi dəhşətə ga-  
tırır, həyəcanlandırır və bir daha bizi tor-  
paqlarımızın müdafiəsinə dəvət edir.

Şübhəsiz ki, biz Ermənistən kimi kiçik  
bir dövlətin öhdəsindən gəlməye qadırıq.  
Azərbaycanın iqtisadi potensialı, qüvvəsi  
Ermənistəndən qat-qat çoxdur. Ancaq siz  
bilməlisiniz ki, Ermənistən mührəbədəki  
üstünlüğünün əsas səbəbi dünyanın böyük  
dövlətlərinin ona kömək göstərməsidir. Er-  
menistən həcib təbii sərvəti yoxdur, iqtisadi  
vəziyyəti ağdır. Ancaq xarici ölkə-  
lərdeki - Amerikada, Avropada, Rusiyada  
erməni diasporunun böyük sərvətləri Ermə-  
nistənə axır, ona kömək edir. Ermənistəna  
destək veren, kömək göstərən ölkələr baş-  
qa sahələrde də ona yardım edirlər, o  
cümledən herbi sahədə Ermənistən bu kö-  
məkdən istifadə edərək Azərbaycan tor-  
paqlarını işgal etməyə nail olur. Ancaq bu o  
demək deyil ki, həmişə belə olacaq. Yox,  
heç vaxt olmayıacaq.

Azərbaycan xalqı əsərlər boyu öz milli  
azadlıq, müstəqilliyi uğrunda vuruşub,  
döyüşüb, mübarizə aparib, qurbanlar, şəhid-  
lər verib. Doğrudur, belə də olub ki, Azər-  
baycan mühəqqəti olaraq möğlülüyütlərə

uğrayıb. Ancaq bütün bunlar müvəqqəti olub. Bundan sonra Azərbaycan xalqı yənə də ayağa qalxıb, yüksəlib, öz qəmatini düzəldib, yənə də öz müstəqilliyini, azadlığını eldə edibdir. Guman edirəm ki, bundan sonra da edəcəkdir.

Mən belə hesab edirəm ki, siz bizim dördlərimiz daha yaxşı başa düşürsünüz. Çünkü İran xalqı həmişə öz arazisini qorumaq üçün müharibələr aparır. Buna görə də bizim dördümüzü daha yaxşı, daha yaxından, qəlbən hiss edə bilərsiniz. Siz çoxlu şəhərlər vəmisiñiz, ölkənizi müdafiə etmisiniz, İran İslam Respublikasının ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qorunmuşsunuz.

Azərbaycan da öz arazisinin bütövlüyü, sərhədlərinin toxunulmazlığı uğrunda mübarizə aparır. Azərbaycanın başqa heç bir fikri yoxdur. Ölkəmiz heç bir dövlətin torpağına göz dikməyib, Azərbaycan ancaq öz arazisini, özünə məxsus olan sərvətləri qorumağı çalışır, müharibə aparır. Ona görə də biz öz xərici siyasatımızda beynəlxalq normaların asası olan prinsipi - hər bir müstəqil dövlətin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qorunmasına müqaddəs prinsip kimi qəbul etmişik və edirik. Biz buna riayət edirik. İran İslam Respublikasının ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını öz torpaqlarımızın, öz arazimizin, öz sərhədlərimizin toxunulmazlığı kimi qəbul edirik, ona hörmət etmişik və hörmət edirik. Eyni zamanda biz bütün dövlətlərin, o cümlədən İran İslam Respublikasının ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı üçün öz səsin qaldırmamasını arzu edirik və guman edirik ki, həmin səslər bundan

sonra da gur olacaq.

Bu salonda çıxış edərək mən həm İran İslam Respublikasının, həm də Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması namən verilmiş şəhidlərin qohrəmənlığını qeyd edirəm, onların xatirəsini bir dəqiqəlik süklütlə yad etməyi sizden rica edirəm. Allah onlara rohmet eləsin.

Azərbaycan xalqı bütün bu bəhləldən çıxmaga qadirdir. Biz heç vaxt sinmayaçaq, bizim iradəmiz heç vaxt dönməyəcək. Yenə də deyirəm ki, biz başqa ölkənin, başqa dövlətin torpağına göz dikməmişik, ancaq öz arazimizi, öz torpağımızı qorumağı çalışacaq və buna nail olacaqı. Azərbaycan öz müstəqilliyini heç vaxt əldən verməyəcək. Xalqımız öz milli azadlığını qoruya-caqdır.

Bu fürsətdən istifadə edib İran İslam Respublikasına, onun rohbərline, İran xalqına öz hörmət və ehtiramı bildirəm. İran xalqına bundan sonra da xoşbəxtlik və səadət arzu edirəm."

Program xarakterili bu çıxış gələcək əlaqələrimizin temolini qoydu. Onu da deməliyik ki, qarşıya çıxan məncələre baxma-yaraq bu program əlkə rəhbərliyi tərəfindən ardıcıl olaraq heyata keçirilməkdədir.

Azərbaycan Prezidenti Tehranda sefərin sonundan bayanatla çıxış edərək ona bir növ yekun vurdur və göstərdi ki, dördüncü gündür ki, mən İran İslam Cümhuriyyətinin Prezidenti hörmətli, ağayı Haşimi-Rəfsəncanının davəti ilə bu ölkədəyəm. Bu sefər İran ilə Azərbaycan arasındaki dostluq və qardaşlıq əlaqəlerinin gələcək inkişafında yeniyi bir mərhələdir.

**Səfər haqqında danişarkən onu qeyd etmək istəyirəm ki, İran İslam Cümhuriyyəti, İran xalqı Azərbaycan Respublikası üçün, Azərbaycan xalqı**

üçün dost, qardaş, qonşu ölkə və xalqdır. Ona görə də biz belə hesab edirik ki, bu ölkə ilə Azərbaycan arasındaki münasibətlər daim somimi və mehribən olmalıdır. Elə olmalıdır ki, bütün sahələrdə əməkdaşlıq yüksək sürlətli inkişaf etsin.

Mən bu məqsədə buraya gelmişəm və qeyd edə bilərem ki, sefərdə olduğum günlərdə İran İslam Cümhuriyyətinin rohbərləri - cənab Ayətullah Seyid Əli Xəmənyi, hörmətli Prezident, ağayı Haşimi-Rəfsəncanı, İran Məclisinin başçısı, ağayı Natiq Nuri ilə, Xərici İşlər Naziri Əli Əkbər Vilayəti, Kooperasiya Naziri Qulam Rza Şafeyi ilə və başqa dövlət adamları ilə səmərəli görüşlərim olmuşdur. Bu görüşlərdə iki ölkə arasında, xalqlarımız arasında iqtisadiyyat, ticarət, mədəniyyət, elm, texnika sahəsində və başqa sahələrdə əməkdaşlığın inkişafı haqqında danışçılar aparılmış və yaxşı nöticələr eldə edilmişdir. Həmin danışçıların nöticəsində razılıqla rəsmi sənədlər bu gün imzalanacaqdır. Guman edirəm ki, məsəle təkcə bu sənəndlər deyildir, münasibətlərimizin hüdudları həmin sənədlərən xeyli genişdir.

Sübhəsiz ki, bütün danışqlarda son illərdə Azərbaycanın ağır müharibə şəraitində yaşaması haqqında, Ermənistandan Azərbaycana qarşı herbi tacavüzü və bunun nəticəsində ərazimizin 20 faizinin işgal edilməsi haqqında, zəbt olunmuş torpaqlarımızdan bir milyondan artıq azərbaycanlıların idarəgın düşməsi barədə və bununla bağlı bütün problemlər haqqında fikir mübadiləsi aparılmışdır.

Ermənistandan Azərbaycana qarşı herbi tacavüzünün nəticəsi olan müharibə dövründə, Azərbaycanın düşdürüyən səsial-iqtisadi böhran şəraitində biz İran İslam Cümhuriyyətinin yardımını daim hiss etmə-

şik. İndiki danışqlarımızda da bu barədə söhbət getmişdir. Bu yardımına görə, bizimle hemrəy olduğunu, bizi beynəlxalq aləmde müdafiə etdiklərinə görə İranın rohbərlərinə təşəkkürümüz bildirmişəm.

Bir daha qeyd edirəm ki, bu görüşlərimiz Azərbaycan ilə İran arasında dostluq, qardaşlıq əlaqəlerinin hem yeni bir mərhələsidir, hem də bu əlaqələrin sürətli inkişaf etməsi üçün yaxşı şərait yaradır və Azərbaycan tərəfi gelecekdə bu şəraitdən səmərəli istifadə etməye çalışacaqdır. Vaxt az olduğuna görə men çıxışımı bı qısa məlumatla tamamlayıram.

Şuallara cavab verərkən Azərbaycan Prezidenti danışqlarla Xəzər denizinin statusu məsələsinin müzakire edilmədiyini demiş, Azərbaycan Respublikası Tehran, Ankara və Moskva ilə öz əlaqələrini hansı prinsiplər əsasında qurur və hansı meyarları əsas götürür sənəmlə isə biz qonşu dövlətlərə dostluq əlaqələri yaratmaq isteyirik, İran da, Türkiyə də bizim üçün dost və qardaş ölkələridir - demisidir.

\*\*\*

İranlı əlaqələrimiz və bu ölkənin başçıları ilə görüşlər tekə Azərbaycan və İranda deyil, bu ölkələrin xaricində də keçidilir, hər bir kiçik fırsetdən istifadə edilərək məsləhətəlmələr aparılır, fikir mübadiləsi edilir. Belə görüşlərdən biri de Kəsablankada oldu.

14 dekabr 1994-cü ildə dövlətimizin başçısı Kasablankada IKT-nin Zirvə toplantısında istirak edərək bir çox dövlətlərin rohbərləri və nümayəndələri ilə yanaşı, İranın Xərici İşlər Naziri Əli Əkbər Vilayəti ilə də görüşdü. Söhbət zamanı o, İran tərafından Azərbaycanın mövqeyini faal şəkildə destəklədiyinə görə təşəkkür etdi və bildirdi ki, ..Azərbaycan İsləm Konfransı Təşki-

latının Zirvə toplantısında ilk dəfədir ki, iştirak edir. Bu isə müstəqil Azərbaycan Respublikasının islam aləmi tərkibində olmasına baslınlıon şübhelerin bir dəha aradan qaldırılması deməkdir... Mən Kasablanka Zirvə toplantısının işinə çox böyük əhəmiyyət verirəm və ümidi var olduğumu bildirirəm ki, burala qəbul ediləcək qətnamələr Azərbaycanın haqqı işinin müdafiə olunmasında müüm rol oynayacaqdır. Bu qətnamələr hazırlanarkən Azərbaycanın mövqeyini müdafiə etmək sahəsindən İran İslam Respublikası Xarici İşlər Nazirliyinin göstərdiyi söyləri yüksək qiymətləndirirəm."

\*\*\*

Prezidentimiz İranla əlaqədar bütün tədbirlərdə həmisi şəxson iştirak etməyi üstün tutmuş, bətəbirlərdə çıxış edərək öz münasibətini bildirmişdir. Sonralar bu gözəl bir onənə şəkil almışdır.

10 fevral 1995-ci il də İran İsləm Respublikasının İsləm inqilabının 16-ci il-döñümü münasibətə keçirdiyi tədbirdə də iştirak edən Prezidentimiz iştirakçılarla öz ürək sözlərini çatdırılmışdır. Göstərməmişdir ki, İran İsləm Respublikası Azərbaycanın müstəqiliyini tanıyan illik dövlətlərdən biri olmuşdur. İran ilə Azərbaycan arasında yaranan əlaqələr indi artıq tekə dövlətlərimiz arasında əlaqələr deyil, həm də o təydi, bu təydi yaşayan minlərlə insanın şəxsi əlaqələridir.

\*\*\*

1995-ci il oktyabrın 5-7-də İİR Kooperasiya Naziri, Azərbaycan-İran iqtisadi-ticarət münasibətləri üzrə dövlətlərərə Müştərək Komissiyanın həmsədri Q.Şafei ölkəmizdə olmuş və respublika rəhbərliyi ilə bir sira danışçılar aparmışdır.

\*\*\*

1995-ci il dekabrın 11-14-də İİR

Xarici İşlər Nazirinin müavini M.Vaezi ölkəmizdə olmuş və respublika rəhbərliyi ilə bir sira danışçılar aparmışdır.

\*\*\*

1996-ci ilin mart ayının 2-3-də Xarici İşlər Naziri Ə.O.Vilayati, bir qədər sonra isə XİN-in müavini M.Morseli, və mayın 3-5-də XİN müavini Abbas Moleti Azərbaycan rəsmi sefər golmış və respublika rəhbərliyi ilə bir sira danışçılar aparmışlar.

\*\*\*

1996-ci ilin ovvəllərində Azərbaycan Respublikası ile İran İsləm Respublikası arasında Bileşuvər sərhəd-keçid məntəqəsinin açılması zərurəti meydana gəlmüşdür. Belə ki, tranzit yüklerin həcmiňin xeyli dərəcədə artması səbəbi ilə Astara sərhəd-keçid məntəqəsinin işinin faydalı əmsalının aşağı düşməsi, Astara körpüsünün texniki vəziyyətinin nasaz olmasa baxımdan Bileşuvərda yeni sərhəd-keçid məntəqəsinin yaranması günün təlobi idi.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran İsləm Respublikasının Prezidenti Haşimi - Rəfsəncanının dəvəti 1996-ci il mayın 12-13-də Sərəxs-Tecən dəmiryolu xəttinin açılış mərasimində iştirak etmək üçün İrana səfər etmişdir. Səfər zamanı Azərbaycan Respublikası və İran İsləm Respublikası dövlət başçıları iki ölkə arasında münasibətlərin inkişafına dair əməli addımlar atmışlar. Mayın 13-də Məşhəddə və 15-də Aşqabadda davam edən yüksək səviyyəli danışçılar zamanı Azərbaycan və İran münasibətlərində öz həlliini tapmamış məsələlər nəzərdən keçrilmişdir. Qeyd etmək lazımdır ki, toxunulmuş məsələlərin demək olar ki, əksəriyyəti müsbət həll olunmuşdur. Belə ki, yaxın zamanlarda Astara-Astara körpüsünün inşa-

sı və голо скеде Astara-Qəzvin dəmiryolu xəttinin birləşməsi, Naxçıvan Sement zavodunun tikilməsi, İrandan Naxçıvana boru kəmərinin çəkilməsi və bir sira digər texniki layihelerin əməli surətdə həyata keçiriləməsi nəzərdə tutulmuşdu.

\*\*\*

Sərəxs-Tecən dəmiryolu xəttinin açılış mərasimində iştirak etmek üçün İrana səfər edən Prezident Heydər Əliyev KİV nümayəndələrini bildirmişdir ki, sofrin çox böyük əhəmiyyəti var. İranın Məşhəd şəhərində Türkmenistan və İranın dəmir yollarının birləşməsi ilə əlaqədar tətonəli mərasim keçiriləcək və bu mərasimdə bizi də iştirak edəcəyik. Şübəsiz ki, orada müyyən danışçılar da aparılışcaqdır. Aşqabadda isə İOT-in Zirvə görüşü keçiriləcəkdir. Görüşə dövlət başçıları toplaşacaqlar. Burada bizim həm İOT çərçivəsində eməkdaşlığımız, həm də ayri-ayrı ölkələrlə ikitəraflı eməkdaşlığımız haqqında, zənimizcə, çox səhəbtər gedəcəkdir.

Məşhəd hava limanında İran milli televiziyanın müxbirinin suallarına cavab verən Azərbaycan Prezidenti qədim "İpək yol"unu yenidən bərpası demək olan bu yolu yüksək qiymətləndirərək, yenidən dirçəldilən "İpək yol"unu hökmən Azərbaycandan da keçməli olduğunu, bizim "İpək yol"u"na yeni eməkdaşlıq yolu kimi baxdıqımızı, bu yolu ölkələrimiz arasında iqtisadi integrasiyanın daha da dərinleşməsinə xidmət edəcəyini söylemiş, layihənin xalqlarımız, ölkələrimiz arasında ticarət, nəqliyyat əlaqələrinin daha da gücləndirəcəyinə, Azərbaycanın, Qafqazın İranla, Orta Asiya ölkələri və başqa ölkələrlə əlaqələrinin daha da genişləndirəcəyinə kömək edəcəyini deməsidi.

İran-Azərbaycan münasibətlərinin ha-

zırkı vəziyyətinə toxunan dövlət başçımız, İran ilə Azərbaycan arasındakı münasibətlərin indiki vəziyyətini çox müsbət qiymətləndirmiş və göstərmışdır ki, İran və Azərbaycan qonşu, dost dövlətlərdir, xalqlarımız da dəd və qonşudurlar, qardaş xalqlardır. Eyni ənənələrə, eyni dina mənsub olan xalqlardır. Bunlar hamısı bizim münasibətlərimizdən daim müsbət olmasını tələb edir və Allaha şükrülər olsun ki, bù, belədir. Ancaq menim arzum, istəyim ondan ibarətdir ki, bu əlaqələr daha da geniş, dərin və daha da yüksək səviyyədə olsun. Hesab edirəm ki, coğrafi mövqeyimizə, tarixi ənənələrimizə görə və başqa səbəblərə görə İran ilə Azərbaycan arasında əlaqələr bundan da yaxşı olmalıdır.

\*\*\*

Iqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin dövlət başçılarının Aşqabadda keçirilən IV Zirvə toplantısında ölkəmizin Prezidenti də iştirak etmiş, başqa dövlət başçıları ilə yanaşı İran İsləm Respublikasının Prezidenti ilə də görüş keçirmişdir.

Ölkəmizin başçısı burada geniş nitqlə çıxış etmiş, bu nitqde Azərbaycan - İran əlaqəlerinə də toxunmuşdur. O göstərmışdır ki, heç bir ölkə beynəlxalq eməkdaşlıq, təcrübə mübadiləsi olmadan, seydlər və chiyatlar birləşdirildən təkbaşına iqtisadi təroqqiyə nail ola bilmez. Məhz buna görə də tarixi köklərin, ənənələrin, mədəniyyətin eyniliyi ilə bağlı olduğumuz qardaş ölkələrə six əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasetinin üstün istiqamətidir.

Ölkəmizin başçısı vurgulmuşdur ki, Aşqabad görüşü İOT genişləndirdikdən sonra birgə fəaliyyətimiz üç ilinə yekun vurur. Bu, səmərəli və hadisələrlə zəngin dövr ə-

zində təşkilatımız əməkdaşlığının konkret sahələrində öz uzunmüddətli perspektivləri və üstün istiqamətləri müəyyənəşdirilmişdir.

Mühüm sənədlər qəbul edilmişdir: Kvetta fealiyyəti planı, İstanbul bayannameyi, Alma-Ata əsas planı və s. Biz aviasiya və gəmiçilik şirkətlərinə, Ticaret və İnkışaf Bankına, Yenidən siyortalaşma şirkətinə dair razılıqlılmış layihələrin, tranzit ticarət haqqında sazişin və viza qaydalarının sadələşdirilməsi haqqında sazişin heyata keçirilməsinə böyük əhəmiyyət veririk. İslahamadda III Zirvə toplantısında qəbul olunmuş bu sənədlər əməkdaşlığımızın dərinləşməsinə, şübhəsiz, kömək edəcəkdir.

Dövlətimiz rəhbəri Türkmenistən və İranın dəməriyol sistemlerinin birləşdirilməsinə ölkələrimiz nəqliyyat sistemlərinin qovuşmasında doğru mühüm addım adlandırmaş və bunun səmərəli əməkdaşlıqla konkret misal olduğunu göstərmişdir.

Təşkilatın beynəlxalq nüfuzunun yüksəlməsinin, digər iki regional və beynəlxalq təşkilatlarda konstruktiv əməkdaşlığın təşkilinin məmənlnül hissini doğurduğunu bildirən Azərbaycan Prezidenti BMT Baş Məclisinin 50-ci sessiyasında BMT ilə İOT arasında əməkdaşlıq haqqında xüsusi qətnamə qəbul edilməsinin buna səbub olduğunu göstərmişdir. İOT-in BMT müəssisələri ilə, İslam İnkışaf Bankı, İslaham Konfransı Təşkilatı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyyası ilə əməkdaşlığın genişlənməsinə yönəldilmiş səyərlərinin ölkəmiz tərəfindən alqışlandırılmışını bildirmişdir.

Demişdir ki, bu təşkilatın inkişafının yeni mərhəlesi əldə olunmuş müsbət nəticələr nəzəre alınmaqla, İOT-in təşkilat strukturunda dəyişikliklər aparmayı, nizamnamə sənədlərinin bəzi müddəalarını bu

günün realıqları ilə uyğunlaşdırmağı tələb edir...

O, əmin olduğunu bildirmişdir ki, Xəzər denizinin şelflərindəki enerji ehtiyatlarının hasilatı sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi bütün regionun, İOT-iştirakçıları olan dövlətlərin, - onlardan dördü Xəzər ətrafında yerləşir, - iqtisadi inkişafına on elverişli təsir göstərəcəkdir.

Prezidentimiz sonra Ermenistan Respublikası tərəfindən səkkiz ildən artıq davam edən silahlı tacavüzün nöticələrindən danışmış, danışqların gedisiindən səhbat açmış, sonda ölkəmizin erazi bütövlüyünün temin olunması və bir milyondan artıq Azərbaycanlı qaçqının öz ocaqlarına qayıtması üçün təşkilatın bütün imkanlarından istifadə etməyə çağırılmışdır.

\*\*\*

Azərbaycan-İran əlaqləri bu mühüm görüşdən sonra da inkişaf xətti ilə yüksəmkədə davam etmişdir.

Bu dövrde iki ölkə arasında münəsibətlərin xeyli dərəcədə yaxşılaşmasına zəmin yaradı hədilərdən biri 1996-ci il iyundan 4-də Bakıda Beynəlxalq Neft Konsorsiumu ilə İranın OIEC şirkəti tərəfindən "Şahdəniz" neft yatağının birgə işlədiləsi üzrə müqavilənin imzalanması olmuşdur. Burada Azərbaycan, Norveç, İngiltərə, Türkiye, Fransa, Rusiya ilə birlikdə İran şirkətinin iştirakı qonşu ölkə üçün böyük əhəmiyyət kəsb edir.

\*\*\*

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev İranın Baş Gəmərük idarəsinin rəisi Əbdülhüseyn Vəhacini qəbul etmişdir. O, Prezident Haşimi - Rəfsəncaninin razılığı ilə Naxçıvan MR ilə İran arasında Poldəst körpüsünün yaxın zamanlarda fealiyyətə başlayacağı

barədə dövlətimizin başçısına məlumat vermişdir.

\*\*\*

1996-ci il iyunun 19-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Azərbaycanda rəsmi sefərə olan İran İslam Respublikasının Səhiyyə Naziri Əlirza Mərəndini qəbul etmişdir. Ölkələrimizin Səhiyyə Nazirləri səhiyyə sahəsinin müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etmişlər. Həmçinin həmşərələr tanınmış bir çox xəstəliklərin müalicəsi və malvarıya xəstəliyinin yenidən baş qaldırmasının qarşısını almaq üçün birgə mübarizə aparılması, təşkilatın həlli yolları araşdırılmış, əməkdaşlığına qarşıdır. Həmçinin bir sənədlər imzalanmışdır. Həsən Həbibə Gəncə şəhərində, Naxçıvan Muxtar Respublikasında olmuş, həmin bölgələrin tarixi abidələri və iqtisadi potensialı ilə tanış olmuşdur. Prezident Heydər Əliyev Naxçıvana sefər edərək (31 oktyabr) Həbibə ilə Bakı danışqalarını davam etdirmiş, bilavasitə Naxçıvan MR ilə İran arasında əməkdaşlıq perspektivləri yollarını bir daha nəzərdən keçirmişdir.

\*\*\*

İran İslam Respublikasının Daxili İşlər Naziri Əlişəhəmed Bəşarətinin dəvəti 29 iyul - 2 avqust 1996-ci il tarixdə İranda rəsmi sefərə olan Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov keçirilmiş görüşlər zamanı mühüm sənədlər, "Narkotik maddələr qaçqınlıqlığı ilə birgə mübarizə" və "İki ölkənin səhərət xidmətləri arasında əməkdaşlıq haqqında" müqavilələr imzalamışdır.

\*\*\*

1996-ci il avqustun 26-28-də İran İslam Respublikasına rəsmi sefər etmiş Azərbaycan Respublikasının Xarici İşlər Naziri, İIR Prezidenti Həsimi - Rəfsəncani, Parlamentin sədri Natiq Nuri, Xarici İşlər Naziri Ə.O. Vilayoti və digər rəsmi şəxslərlə görüşmüş, iki ölkə arasında bir səra məsələlərin həlli yolları araşdırılmışdır.

\*\*\*

1996-ci il oktyabrın 3-7-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və hümənət

əlaqələr üzrə müstərek komissiyanın həmsədri Yaşar Əliyevin başçılıq etdiyi nümayəndə heyeti Tebranda olmuşdur. Səfər zamanı müstərek komissiyanın 2-ci iclası keçirilmiş və iki ölkə arasında əməkdaşlığı genişləndirmək məqsədilə memorandum imzalanmışdır.

\*\*\*

1996-ci il oktyabrın 28-31-də Azərbaycan Respublikasına rəsmi sefər gəlmiş İranın birinci vitse-prezidenti Həsən Həbibə ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev arasında keçirilmiş görüş zamanı ikitərəfli münasibətlərin, xüsuslu iqtisadi məsələlərin həlli yolları araşdırılmış, əhəmiyyətin bir sənədlər imzalanmışdır. Həsən Həbibə Gəncə şəhərində, Naxçıvan Muxtar Respublikasında olmuş, həmin bölgələrin tarixi abidələri və iqtisadi potensialı ilə tanış olmuşdur. Prezident Heydər Əliyev Naxçıvana sefər edərək (31 oktyabr) Həbibə ilə Bakı danışqalarını davam etdirmiş, bilavasitə Naxçıvan MR ilə İran arasında əməkdaşlıq perspektivləri yollarını bir daha nəzərdən keçirmişdir.

\*\*\*

İki ölkə Parlamentləri arasında da əlaqələr davam etmişdir. 1996-ci il noyabrın 26-28-də Bakıya işgəzar sefər gəlmiş İran Şurası Məclisi Rəyasət Heyətinin üzvü Seyid Rza Əkrəminin başçılıq etdiyi nümayəndə heyeti Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevlə görüşmüşdür. Bundan əlavə Azərbaycan Respublikası Milli Məclisində keçirilmiş görüşlərdə parlamentlərarası qrupların fealiyyətinin genişləndirilməsi zərurılığı qeyd edilmişdir.

\*\*\*

Dövlətlərimiz və xalqlarımız çətin anlarda bir-birinə kömək etməyə, yardım əlini uzatmağa həmişə hazır olmuş və bunu et-

mışlər. İran İsləm Respublikasında tövyyərə qəzəsi noticəsində çoxsaylı insan tələfəti olması ilə bağlı İran Prezidentinə vo bütün İran xalqına 15 mart 1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin göndərdiyi başsağlığı yüzlərlə belə misallardan biridir.

\*\*\*

1997-ci ilin aprel ayının 23-də İranın Xarici İşlər Naziri Ə. Vilayəti Bakıda olmuş vo həmin ilin dekabr ayının 8-11-də İKT dövlətlərinin Tehranda keçiriləcək Zirvə toplantısına dəvət məktubunu şəxson Prezident Heydər Əliyevə təqdim etmişdir.

\*\*\*

Həmin il aprelin 28-30-da Tehranda İQT təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirlerinin toplantısı keçirilmiş, bu toplantı Azərbaycanın Xarici İşlər Naziri iştirak etmişdir.

\*\*\*

11 may 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran İsləm Respublikasının Prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani cənablarına İranda zəzələ noticəsində böyük dağıntılar vo çoxsaylı insan tələfəti olması ilə eləqədar olaraq hələk olanları qohum - əqrəbalarına vo bütün İran xalqına dərin hüznə başsağlığı vermişdir.

\*\*\*

1997-ci il mayın 13-14-də Aşqabadda İQT təşkilati Zirvə toplantısının keçirildiyi günlər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev vo İİR Prezidenti Haşimi-Rəfsəncani arasında görüş keçirilmişdir.

Növbədənkənar olan bu toplantı əsən nəqliyyat, kommunikasiya məsələləri-nə həsr olunmuşdu. Xüsusi bəyannamə -

Aşqabad bəyannaməsi hazırlanmışdı. Bu bəyannamədə İQT regionundan, ona daxil olan ölkələrdən həm Şərqi, Qərbi, həm də Şimala, Uenuba gedən bütün nəqliyyat, kommunikasiya vasitələrinin yaranması, təkliməsi vo bununla da iqtisadi eləqələrin inkişaf etdirilməsi məsəlesi müzakirə olunmalı idi.

Toplantıda çıxış edən Prezidentimiz göstərmüşdür ki, İQT bölgəsinin nəqliyyat-kommunikasiya infrastrukturlarını onun iqtisadi inkişafının potensial imkanlarına vo dönya standartlarına uyğunlaşdırmaq vaxtı gəlib catmışdır.

Şərqi-Qərbi vo Şimal-Cənub dəhlizləri yaradılması yolu ilə müasir Avroasiya transitz nəqliyyat şəbəkəsinin təşkili əməkdaşlığıñ bu istiqamətində perspektivlidir....

Sərəxs sazişi vo TRASEKA proqramları İQT bölgəsində gəmiçilikdən vo liman təsərrüfatından səmərəli istifadə üçün yaxşı zəmin yaradır, cünki yüksək deniz bərəsi ilə Türkmenbaşı - Bakı istiqamətində daşınır.

Azərbaycan Prezidenti bildirmişdir ki, artıq bu gün Bakı limanı nəqliyyatın Şərqi-Qərbi vo Şimal-Cənub istiqamətindən bəltişişdirilməsi qovşaqının funksiyasını yərini yetirmək iqtidarındadır və Xəzər hövzəsindəki bütün limanlar arasında en güclü və yüksək texniki təchizatlı malik limandır. Onun imkanları İranın Ənəzəli və Noşəhr limanlarına, habelə Türkmenbaşı, Mahaçqala, Haştxan və Aktauya gedən yüklərin vurulması vo boşaldılması işlərini tamamilə təmin etməyə şərait yaradır.

Bakı limanının və Xəzərdəki digər limanların inkişaf etdirilməsi işləri onlara ticarət-kommersiya mərkəzləri funksiyaları verilməsi yolu ilə heyata keçirilməlidir. Bunaqla eləqədar iri proqramlara ehtiyac yaran-

### **İRAN İslAM RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ MƏHƏMMƏD XATƏMİ CƏNABLARINA**

*Hörmətli cənab Prezident, Sizi İran İsləm Respublikasının Prezidenti seylənməyiniz müraciətə ilə ürəkdən təbrik edirəm. Sizə vo bütün qardaş İran xalqına Allâhдан sülh, əmîn-amanlıq, tərəqqi və dəlm gizəklənmə dileyirəm.*

*Biz İran İsləm Respublikası ilə Azərbaycan Respublikasının eləqələrinin böyük əhəmiyyət veririk. Xalqlarımızın birgə tarixi, mədəniyyəti, dini etiqadı, ənənələri vo qardaşlığı ölkələrimizin yaxın dostluğu vo əməkdaşlığı üçün gözel bir zəməndər.*

*Umidadaran ki, Sizin bu yüksək əzizləyi seylənməyiniz İran xalqının seadətinə, rüfahının artmasına, İran - Azərbaycan eləqələrinin dəlm inkişafına, bizim əməkdaşlığımızın yoldunda olan bütün getinliklərin aradan götürülməsinə xidmət edəcək. Biz öz tərifimizdən qardaş İran İsləm Respublikası ilə eləqələrin inkişafı üçün əlimizdən galəni əsrigəməyəcəyik. Sizi bir daha ürəkdən təbrik edirəm, cəsağlılığı, uzun ömürlər və xoşbəxtlik arzulayram.*

*Dərin hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Bakı şəhəri, 26 may 1997-ci il**

nır. Elə proqramlara ki, mövcud infrastrukturun beynəlxalq standartlara yaxınlaşdırmaq məqsədilə burada həm dəməryolu, avtomobil magistrallarının ayrı-ayrı qovşaqlarının, həm də liman təsərrüfatının yenidən qurulması, modernlaşdırılması və inşası nəzərdə tutulsun.

Dövlətimizin başçısı vurgulamışdır ki, göstərilənlər nəzərə alınaraq bütün eləqədar tərəflərin iştirakı ilə Avroasiya dəhlizi ölkələri nəqliyyat nazirlerinin daimi konfransını təsis etmək məqsədəyən olardı. Bu isə Avroasiya nəqliyyat dəhlizinin lazi-

mcıca faaliyyət göstərməsi məsələlərinə operativ həll etməyə və həmin istiqamətdə əməkdaşlıq proqramlarının işlənilər hazırlamasına vahid mövqədən yanaşmağa imkan verərdi...

Biz Qazaxstanın "Tengiz" yatağından enerji cəhiyatlarını Xəzər dənizi vasitəsilə vo Azərbaycan orazi ilə Türkiyəne nəqəl etmək tekliflərinə böyük əhəmiyyət veririk. Bu məsələ Qazaxstan Prezidenti, hörmətli Nursultan Nazarbayevlə müzakirələrimizin mövzusu olmuşdur və mən onun işlənilər təkmilləşdirilməsini və eməli qərarlar

qəbul edilməsinə lazım bilirəm.

Bizim Zirvə toplantısının işi sübut edir ki, İƏT bölgəsində vahid kommunikasiya məkanı yaradılmasının yeni, müüm mərhəsi başlanılmışdır...

Bəyannamədə öksini tapan layihelerin həyata keçirilməsi İƏT ölkələrinin qarşılıqlı surətdə faydalı əməkdaşlığına və nəticə etibarı ilə sabit sülhün və ölkələrimiz, xalqlarımızın təroqqisinin təmin olunmasına kömək edəcəkdir.

Görüşdə her iki dövlət başçıları həm İƏT təşkilatı çərçivəsində, həm də ikitorəfli iqtisadi əlaqələrin genişlənməsi zəruriliyini vurgulmuş, bir sıra layihelerin, o cümlədən Xudafərin, Qız qalası su bəndlərinin, Astara, Bilesuvər sərhədəyən bazarların işə salınması zəruriliyini qeyd etmişlər.

\*\*\*

1997-ci ilin may ayında İranın yeni seçilmiş Prezidenti Məhəmməd Xətəmiyi təbrik etmək məqsədilə, Azərbaycan Prezidenti Heydər Əliyev Milli Məclis sədrinin münəvvi, iqtisadi, ticarət və mədəni əlaqələr üzrə Azərbaycan-İran dövlətlərə müştərək komissiyasının həmsədri Yaşar Əliyevi özünün şəxsi nümayəndəsi kimi İранa göndərmişdir.

Yaşar Əliyev sentyabrın 20-də Heydər Əliyevin məktubunu M. Xətəmiyə təqdim etmişdir.

Təbrik məktubunda deyilir.

\*\*\*

1997-ci il noyabrın 18-də Prezident Heydər Əliyev İİR-in Kooperasiya Naziri, iqtisadi, ticarət və mədəni əlaqələr üzrə İran-Azərbaycan Dövlətlərə Müştərək Komissiyasının (DMK) həmsədri Morteza Hacim qəbul etmişdir. Qəbul zamanı İran Prezidenti M.Xətəminin cavab məktubu Azərbaycanın dövlət başçısına təqdim

olunmuşdur.

\*\*\*

1997-ci il noyabrın 17-20-də Bakıda keçirilmiş DMK-nin III iclasının yekun sonədi kimi, ikitorəfli münasibətləri inkişaf etdirmək məqsədilə tərəflər arasında memorandum imzalanmışdır. Bu sənəddə bir sıra yeni əməkdaşlıq yolları araşdırılıb müyyənəşdirilmişdir. Məsələn, Bakı - Tebran telefon kanallarının sayıının 60-dan 180-ə çatdırılması, Bakı-Bilesuvər-Culfan-Naxçıvan istiqamətində Naxçıvana yeni 60 telefon kanalı cəkilməsi nəzərdə tutulmuşdur. Noyabrın 20-22-də İİR-in nümayəndə heyəti Naxçıvan MR-də olmadı. İran Kooperasiya Naziri M.Hacı Naxçıvan MR Ali Məclisinin sədri Vəsif Talibovla görüşüb, danışlıklar aparmışdır. Burada Naxçıvan bölgəsində İran arasında əməkdaşlığın inkişaf yolları aşadırılmışdır. Bu məqsədilə, her iki tərəfin müsələşər Şahtaxt-Poldəst sərhədəyən bazarında, Sədərək sərhəd-keşid məntəqəsində, Culfə sərhədəyən bazarda olmuş, Şahbuz rayonunda İİR-in vəsaiti, yerli dindarların köməyi və yardımını ilə təklimiş məscidin açılışında iştirak etmişlər. Qeyd etmək lazımdır ki, 1997-ci il noyabrın 21-də Naxçıvanla İran arasında ayrıca əməkdaşlığın genişləndirilməsi haqqında memorandum imzalanmışdır.

\*\*\*

1997-ci il dekabrın 8-11-də Prezident Heydər Əliyev Tehranda keçirilən İKT-nin VIII Zirvə görüşündə iştirak etmiş, bu zaman İranın Prezidenti S.M.Xətəmi, Ali Rəhbər Ayetullah Xamneyi, Məsləhət Şurasının sədri Həsimi - Rəfsəncəni və digər yüksək səyyiyəli dövlət xadimləri keçirdiyi görüşlər nəticəsində ikitorəfli münasibətlər keyfiyyətə yeni mərhələyə qaldırılmış, ölkələrimiz arasındakı münasibətlərin

gələcək inkişafi üçün geniş imkanlar açılmışdır.

Tehrana yola düşməzdən əvvəl səfərin hədəf və məqsədlərindən danışan dövlət başçımız, ölkəmizin İKT-nin üzvü olduğunu və təşkilatın Zirvə görüşündə Azərbaycanın dövlət başçısının da iştirak etməsinin zəruriliyini, 1994-cü ilde Mərakeşdə - Kasablankada İKT-nin Zirvə görüşündə bir çox məsələlərin müzakirə edildiyini, təşkilatın Ermenistanın Azərbaycanə təcavüzünü pisleyən qətnamə qəbul etdiyini, keçən il Cakartada İslam Konfransı təşkilatı ölkələri xarici işlər nazirlerinin görüşündə de Lissabon Zirvə görüşündə qəbul olmuş prinsiplərin öz öksini tapdığını bildirmiş, ölkəmizin islam aləminin bir hissəsi kimi bu Zirvə görüşünün içinde iştirak etmək və fikirlərini, təkliflərini bildirmək, islam ölkələrinin hemroylığı üçün seydlərimizi qoymaq məqsədi ilə Tehrana getdiyini bayan etmişdir.

İranla ikitorəfli danışqlarda müzakirə edilecek məsələlər toxunan Prezident göstərmədi ki, bu danışqlarda konkret məsələlər nəzərdə tutulmayıb. İranın yeni Prezidenti ilə mənim xüsusi görüşüm olacaqdır. Bizim məqsədümüz həmisi belə olubdur ki, İran böyük qonşumuzdur və İranla əlaqələri daim yaxşılaşdırılmalıylıq. Biz bu barədə üzərimizə düşən vəzifələrə öz tərəfimizden yeriñ yetiririk. Men bu dəfə də çalışacağım subut edəm ki, İran ile Azərbaycan arasında her bir dövlətin xüsusiyyətini nəzərdə alaraq normal dostluq əlaqələri olmalıdır və İran hökuməti də bu barədə öz üzərinə düşən addımları atmalıdır.

Dekabrın 9-da Zirvə görüşünün açılışı olmuşdur. Toplantını təbrik sözü ilə İran İslam Respublikasının Ali Dini Rehbəri Ayetullah Xamneyi açmış, 53 müsəlman ölkəsin-

dən və beynəlxalq təşkilatlardan gəlmış nümayəndələri bu müüm görüs münasibətə tebrük edərək onlara uğurlar arzulamışdır.

Sona öten üç ilde İsləm Konfransı Təşkilatına rəhbərlilik etmiş Mərakeşin Baş Naziri, doktor Abdullatif Semlali çıxış edərək bu müddədə İKT-nin gördüyü işlər barədə danışmışdır. Qeyd etmişdir ki, İKT-nin nüfuzu getdiyər artır və o, beynəlxalq təşkilatlar sırasında müüm yerləndən birini tutur.

Bundan sonra isə İsləm Konfransı Təşkilatının yeni sədri kimi çıxış edən İran İsləm Respublikasının Prezidenti Seyid Məhəmməd Xətəmi İKT-nin rolundan onun qarşısında vəzifelərənən danışmışdır. Azərbaycan Prezidenti Tehranda olduğunu zaman 25-dən çox ölkənin Dövlət və Hökumət Başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşər keçmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Zirvə görüşündə çıxış etmişdir.

Prezident Heydər Əliyev islam ölkələrinin Dövlət və Hökumət Başçılarını fələ eməkdaşlıq etməyə çağrımış, bir sıra ölkələrin qarşılıqlı problemlərin həlli sahəsində İKT-nin başlıca vəzifelərindən söhbət açmış, Ermenistan-Azərbaycan münacişəsinin ölkəməvi vəzifələrindən tərəfəsindən İKT-nin rəhbərliyini və üzv ölkələrin Dövlət və Hökumət Başçılarını Azərbaycanın haqq işinə dəstək verməyə çağrımış və ümidiş olduğunu bildirmişdir ki, Tehrən Zirvə görüşü Ermenistanın Azərbaycana qarşı təcavüzü barəsində tutarlı qərarlar qəbul edəcək və bir milyon azərbaycanlı qaćqın müsəlmanlara fələ yardım proqramları təklif edəcəkdir. Dövlətimizin rəhbəri İKT üzvü olan ölkələr arasında əməkdaşlığı genişləndirmək lüzumunu

qeyd etmiş, müstəqil Azərbaycanın demokratik dövlət quruculuğu yolu ilə irollədiyi bildirmiş, toplantı iştirakçılarının diqqəti ni Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə bir dəha colb etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dekabrın 9-də Tehran-da İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xətəmi ilə görüşməsdür.

İslam Konfransı Təşkilatının Zirvə görüşündə iştirak etməsindən məmənun olduğunu bildirən Prezident Heydər Əliyev, bu görüşün yaxşı təskil edildiyini nozər çarpmış, Zirvə görüşünün müsəlman ölkələrinin əməkdaşlığının daha da canlandırılmasında əhəmiyyətli rol oynayacağına və toplantıda Ermənistanın Azərbaycana təcavüzünü qotiqiyatlı pisləyen mühüm sonərlor qəbul edəcəyinə ümidi etdiyini bildirmiştir.

İran ilə Azərbaycan arasında dərin ölkələrə malik tarixi dostluq əlaqələrinin gündən-günə məhkəmləndirilməsinin vacib olduğunu nazərə çarpdıran Prezident Heydər Əliyev demişdir ki, biz qonşu və dost ölkə olan İranla əməkdaşlığın genişləndirilməsimən daim diqqət yetiririk.

Qarşılık üç ildə İslam Konfransı Təşkilatına İranın sədrlilik edəcəyini vurğulayan cənab Xətəmi isə bildirmiştir ki, biz bu nüfuzlu təşkilatın Azərbaycan dövlətinin problemlərinin həllinə yaxından kömək göstərməsi xüsusi fikir verəcəyik.

Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İKT çərçivəsində Azərbaycan-İran əlaqələrinin daha da yaxşılaşdırılması zoruri olduğunu qeyd edən dövlətimizin başçısı Heydər Əliyev göstərmışdır ki, Azərbaycan Respublikası öz müs-

təqiliyinin qorunub saxlanılması və əbədi olması üçün əlindən gələni edəcəkdir. Respublikamızın rəhbəri bildirmiştir ki, Azərbaycan xalqı bundan sonra heç bir ölkənin təsis dairesində ola bilməz və olmayacaqdır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası orazisinin 20 faizi işgal etməsindən, 1 milyondan çox vətəndaşımızın qəçqin vəziyyətində, ağır şəraitdə yaşamasından bəhs edən Prezident Heydər Əliyev, bu münəqışının sülh yolu ilə aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışqlardan və həmsədrlerin sülh təkliflərindən de görüşə səhbat açmışdır.

Cənab Xətəmi sələymədir ki, İran xalqı Azərbaycandakı bacı-qardaşlarının dərdinə şərikdir və bu münaqışının sülh yolu ilə həllinə tərefəddardır.

Prezident Heydər Əliyev cənab Xətəmini Azərbaycana rəsmi səfərə dəvət etmiş, dəvət məmənunluqla qəbul olunmuşdur.

Görüşdə Azərbaycan-İran əməkdaşlığının perspektivi, müstərek komissiyanın fəaliyyətinin daha da canlandırılması barede geniş fikir mübadiləsi de aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tehran Zirvə görüşünün ikinci günü - dekabrın 10-da İranın "Əhrar", "Əsr-e-azadi" və "İqtisadiyyat dənisi" qəzətlərinin müxbirlərinə müsahibələr vermişdir.

Müsahibələrde İran ilə Azərbaycan arasındaki əlaqələrin dostluq, qardaşlıq xarakteri daşıdığını, bu əlaqələrin bundan sonra da yüksəkliyə qalxacağının, genişləneceyini, dahe da inkişaf edəcəyini göstərmişdir.

Bildirmiştir ki, bizim tarixi əlaqələri-

miz, tarixi keçmişimiz, bir dinə mənsub olmuşum, adət-ənənələrimiz ölkələrimiz - Azərbaycan və İranın fəal əməkdaşlıq etməsi və dostluq münasibətləri saxlaması üçün çox sanballı bünövərə yaratmışdır. İndi belə əməkdaşlıq var, amma mən hesab edirəm ki, bu, kifayət deyildir. Biz bütün sahələrdə - iqtisadiyyatda, elm, texnika, mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməliyik. Ümidvarım ki, Prezident cənab Xətəmi və İranın digər rəhbərləri ilə görüşlərimiz zamanı bu məsələləri müzakirə edəcək və əməkdaşlığını da inkişaf etdirmək üçün tədbirləri müyyənəşdirəcəyik.

Biz isteyirik ki, islam ölkələri daha da həmroy, bir-biri ilə məhrəban, dost əolsunlar. İsləm aləmi dünyada gedən proseslərdə islam mədəniyyətini, mənviyyatını, diniini dərhal qorusun, müsəlman xalqlarının, ölkələrin hüquqlarının pozulmasına qarşısimi alınsın.

Mənim istəyim də, arzum da budur ki, İran ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələri olsun, bizim ölkələrimizin böyük imkanlarından əməkdaşlığını, o cümlədən iqtisadi əməkdaşlığını inkişaf etdirmək üçün istifadə edilsin.

Prezident Heydər Əliyev, həmişə olduğunu kimi, bu defə də müxtəlif informasiya agentlikləri müxbirlərinin suallarına ətraflı cavablar vermiş, Xəzərin sektorlara bölünməsi məsələsinə toxunaraq göstərmişdir ki, hor bir ölkənin özünün siyaseti, məraqları var. Ancaq mən ona inanıram ki, gələcəkdə Xəzər dənizinin mineral cəhətatlardan istifadə etmək üçün onun sektorlara bölünməsinin alternativi yoxdur. Bütün Xəzəryənin ölkələri bu principin üzərində dəyanmalıdır. Ona görə ki, bu princip hor bir ölkə üçün Xəzər dənizinin mineral cəhə-

yatlarından səmərəli istifadə etməyə ən gözəl şərait yaranan prinsipdir.

Azərbaycan neftinin nəqli üçün kəmərin İrandan keçməsi imkanlarına toxunan dövlət başçımız bildirmiştir ki, bizim neft kəmərinin İrandan keçməsi haqqında hələ ki, danışqlar aparmamışq. Ancaq Xəzər dənizinin Azərbaycan sektorу üzrə artıq bir neçə müqavilə imzalanıb və göləcəkdə bunları nözərdə tutulduğundan da çox neft və qaz elədə etmək perspektivi açıbdır. Ona görə də bir yox, bir neçə kəmər o bilər. Çünkü Azərbaycan sektorу ilə yanaşı, Xəzər dənizinin digər sektorlarında - Qazaxistən sektorunda da, Türkmenistan sektorunda da, başqa sektorlarda da neft hasil etmək imkanları var. Bir hələdə ki, Xəzər dənizində bu qədər neft hasil olunaq, bunu dünya bazarlara aparmaq lazımdır. Dünya bazarlarına aparmaq üçün də cürbəcür yollardan, ələlxüsüs iqtisadi və təhlükəsizlik cəhətdən olıncasına yollardan istifadə olunacaqdır.

Azərbaycan Prezidenti Suriyanın TV-2, Ermənistanın milli radiosunu müxbirinə də müsahibələr vermişdir.

\*\*\*

Azərbaycan Prezidenti Heydər Əliyev Təbriz şəhərinin valisi Yehya Məhəmmədə ilə də görüş keçmişdir. Görkəmlı dövlət xadımı Heydər Əliyev ilə görüşündə şərəf duyduğunu bildirən vali Azərbaycan ilə İran arasında əlaqələrin durmadan inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğıya görə respublikamızın rəhbərini minnətdarlığını bildirmişdir.

Səmimi sözlərə görə cənab Məhəmmədzadəyə təşkkür edən Prezident Heydər Əliyev təbrizlilərin Azərbaycana, Naxçıvana göstərdiyi humanitar yardımına görə razılığıyla bildirərək demisidir. Güman edirəm ki, Azərbaycan ilə İran arasındaki əla-

## Heydər Əliyev və Şərq

qələrin inkişaf etdirilməsinə yaxından kömək göstərəcəksiniz.

Cənab Məhəmmədzadə humanitar yardımından sonra da davam etdirəcəklərini söyləmiş, Təbrizin nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dekabrın 11-də ölkəmizin Tehrandakı səfərliyində olmuş, onun işi ilə tanış olmuşdur.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dekabrın 11-də Tehrandakı İran İslam Respublikası Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi-Rəsəndanı ilə görüşmüştür.

Dövlətimizin başçısı İslam Konfransı Təşkilatının Zirvə görüşünün yüksək seviyyədə keçməsindən razılıq etmişdir. İranla əməkdaşlığın durmadan inkişaf etdirilməsinə Azərbaycanın da böyük diqqət yentirdiyini nəzərə çarpdıran Prezident Heydər Əliyev, ölkələrimiz arasında münasibətlərin gündən-günə yaxşılaşdırılmasının vacib olduğunu vurğulamışdır.

Azərbaycan ilə İran arasında münasibətlərin həmişə səmimi olmasının zəruriliyini nəzərə çarpan dövlətimizin başçısı Heydər Əliyev, ölkələrimizin iqtisadi əməkdaşlığının möhkəmləndirilməsi məqsədi ilə yaradılmış müstərek komissiyaların fəaliyyətinə daha da canlandırmağın vacib olduğunu bildirmiştir.

Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin perspektivləri barəsində də fikir mübadiləsi aparılmışdır.

\*\*\*

Azərbaycan Prezidenti Heydər Əliyev İranın Ali Dini Rəhbəri Ayotulla Seyid Əli Xamneyi ilə də Zirvə toplantısı zamanı

görüşmüdüür. Dövlətimizin başçısı Heydər Əliyev Tehrana gəlməsindən, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Dövlət və Hökumət Başçılarının Zirvə görüşündə iştirak etməsindən memnun qaldığını bildirərək bu təşkilatın 1994-cü ildə Kasablankada (Mərakeş) keçirilmiş Zirvə görüşündə de iştirak etdiyini xatırlatmışdır.

İKT-nin VIII Zirvə görüşünün Tehrandakı keçirilməsini ve İran İslam Respublikasının qarşısındaki üç ildə bu təşkilata sədrlik edəcəyini eləmətdər hadisə kimi yüksək qiymətləndirən Prezident Heydər Əliyev demişdir: Biz Zirvə görüşündə sizin nitqinizi böyük diqqətələndirdik. Bu nitqinize ve Zirvə görüşünün müteşəkkil qaydada keçməsinə görə mən Sizi təbrik edirəm. Dünyəvi dövlət quran müstəqil Azərbaycan Respublikası öz dininə böyük hörmətə yanaşır. Biz ötən uzun illerde itirdiklərimizi - adət-ənənələrimizi bərpa edirik, canlandırıraq, onların durmadan inkişaf etdirilməsi üçün ölkəmizdə bütün imkanları yaradıraq. Xalqımızın 70 il ərzində islam dinindən ayırmaga çalışıblar. Bilirsınız ki, biz Sovetlər İttifaqının tərkibində ateist tərbiyəsi, təbliğatı altında yaşamusıq. Ancaq buna baxmayaraq, xalqımız öz dinindən heç vaxt ayrılmayıb, onu qəlinde, ürəyində saxlayıb və imkan olan kimi her şey açılbıd. Bu da dinimiz - islam dininin nə qədər qüdərə, güce malik olduğunu bir dəfə göstərir. Mən bu gün bir daha bəyan edirəm ki, Azərbaycan öz müstəqilliyini bundan sonra heç vaxt əldən verməyəcək və dinindən de ayrılmayaçındır.

İran ilə əlaqələrə Azərbaycanın çox böyük əhəmiyyət verdiyini, Azərbaycan - İran münasibətlərinin daimi dostluq və qardaşlıq münasibətləri olduğunu nəzərə

## Heydər Əliyev və Şərq

cərdiyan respublikamızın rəhbəri demisidir: Bizim arzumuz, istəyimiz ondan ibarətdir ki, bu münasibətlər daha geniş, sıx, mehriban, səmimi olsun. Əməkdaşlığımızı genişləndirmək üçün insani, elmi, mədəni, təcərit əlaqələrinin durmadan möhkəmləndiriləcəyi çox vacibdir.

Ermenistan-Azərbaycan münaqışının süh yolu ilə aradan qaldırılması üçün ATƏT-nin Minsk qrupu çərçivəsində aparılan danışmılardan, həmsədərlərin iöli sürdüyü tekliflərdən söhbət açan Prezident Heydər Əliyev bildirmiştir ki, biz bu teklifləri əsas kimi qəbul etmişik. İstəyirik ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilsin, ölkəmizin arazi bütövülüyü təmin olunsun, doğma yurdundan zorla qovulmuş, hazırda çadırlarda ağır şəraitde yaşayan bir milyondan çox vətəndaşımız öz yerlərinə qaytsınlar.

Azərbaycanlı qacqınlara etdiyi humanitar yardım görə İran İslam Respublikasının rəhbərliyinə minnətdarlığını bildirən dövlətimizin başçısı, Ermenistan - Azərbaycan münaqışının süh yolu ilə aradan qaldırılmasında qeyri-konstruktiv məvqeyindən ol çəkməyən Ermənistana bir çox dövlətlərin siyasi və iqtisadi dəstək vermesindən tövəssüfləndirilən bildirmiştir.

Prezident Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Dövlət və Hökumət Başçılarının Tehran Zirvə görüşündə Ermenistanın Azərbaycanın təcavüzünü pisleyen sənədlərin qəbulu üçün İranın öz nüfuzundan səmərəli istifadə edəcəyinə emin olduğunu vurğulamışdır.

Söhbət zamanı Azərbaycan-İran əməkdaşlığının perspektivləri, bölgədə vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Dövlətimizin başçısı Heydər Əliyev

hava limanının fəxi qonaqlar kitabına öz ürək sözlerini yazmışdır:

"İslam Konfransı Təşkilatının Zirvə görüşü İran İslam Cümhuriyyətində gözəl keçirildi və tarixi əhəmiyyəti olan qərarlar qəbul edildi. Mən Tehran Zirvə görüşünü yüksək qiymətləndirirəm. İnancım ki, Zirvə görüşü islam ölkələrinin birliyinə, həmçəyişinə kömək edəcəkdir.

Heydər Əliyev  
Azərbaycan Respublikasının  
Prezidenti  
11 dekabr 1997-ci il".

Sonra dövlətimizin başçısı Heydər Əliyev hava limanında Tehrana səfərinin yekunu ilə əlaqədar qısa bəyənat vermişdir.

Bəyənatda deyilir:

"Mən İslam Konfransı Təşkilatının VIII Zirvə görüşünün nəticələrini çox yüksək qiymətləndirirəm. Birincisi, bu Zirvə görüşü çox gözəl təşkil olmuşdur. İkinci, Zirvə görüşünün iştirakçılarının ekseriyəti öz ölkələrinin yüksək vozelisi şəxsləri tərəfindən təmsil edilmişdir. Bu Zirvə görüşü üç gün müddətindən çox əsirzadə keçmişdir və çox dayərli qərarlar, qətnamələr qəbul etmişdir. Mən xüsusun son qərarları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Tehran bəyannamesi, Zirvə görüşünün yekun sonədi, islam aləminə aid Tehrandakı görüşlər haqqında sənəd və şübhəsiz ki, qəbul olunmuş bütün başqa sənədlər də böyük əhəmiyyət kəsb edir.

Mən Azərbaycanın dostu və yaxın qənşusu, qardaşı olan İran İslam Cümhuriyyətində belə bir Zirvə görüşünün keçirilməsini İran İslam Cümhuriyyəti üçün böyük bir tarixi hadisə hesab edirəm. Bu Zirvə görüşü müvəffəqiyyətlə başa çatdığını gö-

rə mən İran İslam Cümhuriyyətini və onun bütün rəhbərlərini ürkəndən təbrik edirəm. Mən İsləm Konfransı Təşkilatının üç il orzında sədr olacağım münasibətlə de İran İsləm Cümhuriyyətini təbrik edirəm.

Mən İranın Ali Dini Rəhbəri həzirəti Ayatullah Xamneyinin Zirvə görüşündəki nitqini çox yüksək qiymətləndirirəm. İran İsləm Cümhuriyyətinin Prezidenti cənab Məmməd Xətəminin İsləm Konfransı Təşkilatının Zirvə görüşünün keçirilməsi üçün qoyduğu səyləri və onun bu Zirvə görüşünə çox gözəl sedrlik etməsini de yüksək qiymətləndirirəm.

İsləm ölkələrinə dəha çox birləş, həm-rəylik arzulayıram. Qardaş İran xalqına sə-adət, xoşbəxtlik və bütün işlərdə uğurlar ar-zulayıram. Təşəkkür edirəm."

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, İsləm Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin Tehranda keçirilmiş Zirvə görüşündən vətənə qayıdarkən - dekabrın 11-də gecə, Bina hə-və limanında sefərin yekunları barədə curnalistlərin suallarına cavab verərək bildirmişdir ki, Zirvə görüşü özlüyündə beynəlxalq hayatda mühüm hadisidir. Üç il bundan əvvəl Zirvə görüşü Mərakeşdə olmuşdu. Bu daftəki Zirvə görüşündə 55 ölkə iştirak edirdi, əksəriyyəti çox yüksək soviyyəde temsil olunmuşdu. Bir çox məsələlər müzakirə edildi. Hesab edirəm ki, Zirvə görüşü uğurla keçmiş və islam ölkələri arasında da-ha çox birləş yaradılmasına yönəldilən sə-nədlər qəbul olunmuşdur. Bir səra digər mühüm sənədlər, o cümlədən Ermənistən-Azərbaycan münəqşası ilə bağlı, Ermənistən Azərbaycana qarşı tovafçılığın pisləyən və Ermənistən silahlı birləşmələrinin çıxarılması tələb edən, münaqışının ara-

dan qaldırılması sahəsində Minsk konfransının, Minsk qrupunun seydlərini destekleyən, bu münaqışının həlli barədə Lissabon Zirvə görüşünün qərarını təsdiqləyən sənəd qəbul olunmuşdur. Bir sözə, mən razıyam.

İran-Azərbaycan münasibətlərinə toxunur dövlət başçımız qeyd etmişdir ki, biz İran-Azərbaycan münasibətlərinə çox vaxt sərf etdi. Həm İranın Prezidenti Məmməd Xətəmi ilə çox əhəmiyyətli görüşüm oldu, həm də İranın Ali Rəhbəri Ayetullah Xamneyi ilə görüşüm oldu. Hesab edirəm ki, biz ikitərəfi əlaqələrə aid məsələləri çox ətraflı müzakirə etdik.

Bələliklə, Azərbaycan diplomatiyası İsləm Konfransı Təşkilatının Zirvə görüşündə yeni böyük uğur qazanmaqla yanşı, İranla əlaqələrimizin möhkəmlənməsində de irəliyə doğru addımlar atmışdır.

\*\*\*

Bundan sonra 1998-ci il martın 16-18-də İIR-in Xarici İşler Nazirinin Amerika və Avropa ölkələri üzrə müavini M.Səmədçi Bakıda Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qəbul edilmişdir. İkitərəfi əlaqələrin inkişafı üçün konkret təkliflər irolı sürülmüşdür.

\*\*\*

1998-ci il avqustun 7-8-də Bakıda keçirilən "Tarixi լույս առնելու Արքա" konfransında (TRASEKA) iştirak etmək məqsədi ilə İIR Dəmir Yol Təşkilatının icraçı direktoru, doktor Rehman Dadmanın başçılıq etdiyi, Dəmir Yol Təşkilatı Tədqiqat Mərkəzinin Baş direktoru Abbaslı Qurbanlıbəy və Xarici Sərməyə Qoyuluşları İdarəesinin Baş direktoru Məhəmməd İsmayıllı Əlixanidən ibarət nümayəndə heyəti avqustun 7-dən 14-dək Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikasının bir

sıra yüksək vəzifəli məsul şəxslərle müzakirələr aparmışlar.

\*\*\*

1998-ci il avqustun 12-13-de İran İsləm Respublikasının Xarici İşler Naziri Kamal Xərrazinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və başqa rəsmi şəxslər görüşlər keçirmişdir. Görüşlər zamanı ikitərəfi münasibətlərin aktual məsələləri, o cümlədən Xəzərin hüquqi statusun müyyəyenləşdirilməsi, neft məsələlərinin optimal variantları, iqtisadi-ticarət əlaqələrinin perspektivləri və digər məsələlər haqqında fikir mübadiləsi aparılmışdır. Müzakirələr zamanı Qaraabağ böhranının təzliklə dincə yolla aradan qaldırılmasının zəruriliyi qeyd edilmiş, İran tərəfi Ermənistən Azərbaycana herbi tovafçılığın pislədiyini bildirmiş, Azərbaycanla Ermənistən arasında ikitərəfi danışçılar aparılmasının faydalı nticələr vera biləcəyi qeyd edilmiş, böhranın aradan qaldırılması yolunda İranın hər cür səy göstərməyə hazır olduğunu bəyan edilmişdir.

İki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək məqsədilə iqtisadi, ticarət və mədəni əlaqələr üzrə Azərbaycan-İran Dövlətlərə Müşərək Komissiyası tərəfindən teklif olunan Astara-Astara körpüsünün inşası, Astara-Astara dəmir yolu xəttinin çəkilməsi, Naxçıvan Muxtar Respublikasının elektrik exercisi ilə temin edilməsi, Xudafərin və Ordubad su qovşağı bəndlərinin tikintisi, Bakı neftinin İranın şimalında alınmasının mümkün variantları və s. məsələlər müzakirə olunmuşdur.

\*\*\*

1998-ci il oktyabrın 9-12-də Əhəd Qəzaijinin başçılıq etdiyi İran Parlamentinin

dörd nəferdən ibarət nümayəndə heyəti 1998-ci il oktyabrın 11-də keçirilmiş Prezident seçkilərində müşahidəçi kimi iştirak etmək üçün Azərbaycan Respublikasında sefərdə olmuşdur.

Səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Milli Məclisin sədri və bir sıra yüksək vəzifəli məsul şəxslər görüşlər keçmiş, Bakının və o cümlədən, Azərbaycanın bir sıra başqa bölgələrinin seçki məntəqələrində olmuşlar.

\*\*\*

1998-ci il oktyabrın 19-də Prezident Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin andığında mərasimində iştirak etmək üçün Bakıya gələn İIR-in Kooperasiya Nüzi, İran-Azərbaycan Dövlətlərə Müşərək Komissiyasının həmsədri Morteza Hacınin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı M.Hacı dövlət müstəqilliyi günü və Heydər Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətlə İran Prezidenti M.Xətəminin təbrik məktubunu Azərbaycanın dövlət başçısına təqdim etmişdir.

İran nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclis sədri Məmməd Səmədçi, iqtisadi, ticarət və mədəni əlaqələr üzrə İran-Azərbaycan Dövlətlərə Müşərək Komissiyasının həmsədri Yaşar Əliyevin görüş keçirmiş, müzakirələr aparılmışdır.

\*\*\*

1998-ci il dekabrın 21-28-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Murtuz Ələsgərovun başçılıq etdiyi Azərbaycan Parlamentinin nümayəndə heyəti, İIR İsləm Şurası Məclisinin sədri Natig Nuriyin dəvəti ilə İranə səfər etmişdir. Səfər za-

## Heydər Əliyev və Şərq

manı Milli Məclisin sədri M.Ələsgərov İİR Prezidenti M.Xatəmi, İslam Şurası Məclisinin sədri N.Nuri, Məsləhət Şurasının sədri Həsimi-Rəfəsənçi, Tikinti və Şəhərsalma Naziri Ə.Obdüləlizadə, Xorasan valisi Mehralizadə, Şərqi Azərbaycan valisi Y.Məmmədzadə, Ali Dini Rəhbərin Şərqi Azərbaycanda nümayəndəsi Təbriz imam cüməsi Ayətulla Ə.Səbüstəri ilə görüşmüştür. Görüşlər zamanı ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə olan əlaqələrin sırtla inkişaf etdirilməsi zəruriliyi qeyd olunmuş, tərəflər bölgədə və beynəlxalq aləmdə baş verən münasibələrin süh yolu ilə həll edilməsi və dövlətlərin ərazi bütövliyünün orqanızması prinsiplərinə tərəfdar olduqlarını bildirmişlər. Azərbaycanın İran arasında iqtisadi və mədəni əlaqələri genişləndirmək, əməkdaşlığı yüksək soviyyəyə qalmaq və iki ölkə parlamentləri arasında əlaqələrin genişləndirilməsi haqqında fikir mübadiləsi aparılmışdır.

\*\*\*

1999-cu il fevralın 8-də Azərbaycan Dövlət Akademik Dram Teatrında İran İslam İnkılabının 20-ci ildönümüna həsr olunmuş İran mədəniyyəti heftesi çərçivəsində ədəbi-mədəni tədbir keçirilmişdir.

\*\*\*

1999-cu il mart ayının 5-dən 8-dək Azərbaycan Respublikasının "Azərvato-naqliyyat" Dövlət Konserninin Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti İran həmkarları ilə məsləhətləşmələr aparmaq məqsədilə İİR-ə sefər etmişdir.

\*\*\*

1999-cu il mart ayının 12-dən 15-dək Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin başçılıq etdiyi nümayəndə heyəti İİR-in Xarici İşlər Naziri K.Xərrazinin

dəvəti ilə İrana rəsmi səfər etmişdir. Səfərinin Təbrizden başlayan Xarici İşlər Naziri Martin 12-də Şərqi Azərbaycan valisi Y. Məmmədzadə və Təbriz imam cüməsi Ayətulla Əsbüstəri ilə görüşmüştür. Mart ayının 13-də Xarici İşlər Naziri Tehranda İİR Prezidenti S.M. Xatəmi, İslam Şurası Məclisinin sədri Natiq Nuri və Xarici İşlər Naziri K. Xərrazı (iki mərhələdə), Koperasiya Naziri, iqtisadi, ticaret və mədəni əlaqələr üzrə İran-Azərbaycan Dövlətlərəsi Komissiyasının həmsədri M. Hacı, iqtisadi Əməkdaşlıq Təşkilatının (İOT) Baş katibi Onder Ozər ilə danışqlar aparmışdır. Səfər zamanı bir sıra məsələlər, o cümlədən Rusiyadan Ermənistana külli miqdarda silah göndərəməsi, Xəzər dənizinin statusu problemi, Təbrizdə Azərbaycan Respublikasının konsullüğünün açılması və digər məsələlər müzakirə olunmuş, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha sırtla inkişaf etdirilməsinin zəruriliyi qeyd edilmişdir.

\*\*\*

1999-cu il may ayının 10-14-də Azərbaycan Respublikası Prezident Aparatının siyasi-ictimai şöbəsinin müdürü Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İİR-de keçirilen "Azərbaycan Respublikası və İran, mövcud veziyət: perspektiv və imkanlar" adlı konfransda iştirak etmişdir.

Konfrans zamanı iki ölkə arasında mövcud olan bir sıra problemlərin həlli yolları aşadırılmış, hemin problemlərin ətrafında yaradıcı fikir mübadiləsi aparılmışdır.

\*\*\*

1999-cu il may ayının 21-də Azərbaycan Respublikası Xarici İşlər Naziri İOT Nazirlər Şurasının Bakıda keçirilən toplantısında iştirak edən İranın Xarici İşlər Naziri K.Xərrazini qəbul etmişdir. Görüş zamanı

## Heydər Əliyev və Şərq

beynəlxalq, regional və ikiteşrifli münasibətlər üzrə mühüm məsələlər müzakirə edilmiş, Xarici İşlər Naziri öz iranlı homkarını Bakıya rəsmi səfər dəvət etmişdir.

\*\*\*

1999-cu il iyunun 15-17-də Milli Məclisin sədri Murtuz Ələskərov Tehranda keçirilən Müsəlman ölkəleri Parlamentlərərası Assambleyasının təsis konfransında iştirak etmişdir.

\*\*\*

1999-cu il iyunun 22-də Şərqi Azərbaycan valisi Yəhya Məmmədzadənin başçılıq etdiyi İİR-in nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına sefər etmişdir. Səfərin nəticəsi olaraq Naxçıvan MR Ali Məclisinin sədri V.Talibov ilə birlikdə anlaşma protokolunu imzalanmışdır. Həmin anlaşma protokolunda iki respublika arasında ticarəti inkişaf etdirmək, ekincilik və maldarlıq sahəsində informasiya mübadiləsi aparmaq, yeni köpürlər salmaq, Culfa-Naxçıvan yolunu təmir etdirmək və digər tədbirlər nəzərdə tutulmuşdur.

Iki respublika arasında iqtisadi əlaqələri genişləndirmək üçün Culfa sərhəd məntəqəsinin gün ərzində işləməsi və Təbriz - Culfa - Naxçıvan demir yolu çəkilişinə başlanması qərarlaşdırılmışdır.

\*\*\*

1999-cu il iyunun 29-dan avqustun 2-nə qədər Şərqi Azərbaycan valisi Yəhya Məmmədzadənin başçılıq etdiyi İİR-in nümayəndə heyəti Azərbaycan Respublikasında sefərə olmuşdur. Səfər zamanı vali respublika Prezidenti Heydər Əliyev tərəfindən qəbul edilmiş, o cümlədən Milli Məclisin sədri, Baş Nazir, Milli Məclisin sədri müavini, Azərbaycan-İran Dövlətlərəsi Müşələk İqtisadi Komissiyasının həmsədri, Ticarət Naziri, Seyxülişlam, Bakı şəhəri icra Həkimiyətinin başçısı ilə görüşlər keçirilmişdir. Görüşlər zamanı ikiteşrifli münasibətlərin daha da inkişafi haqqında fikir mübadiləsi aparılmışdır. Səfər zamanı İİR nümayəndə heyəti Sumqayıt şəhərində olmuş və bu şəhərin kimya-sənaye kompleksləri ilə tanış olmuşdur.

\*\*\*

1999-cu il avqustun 5-dən 9-na qədər İranın Tikinti və Şəhərsalma naziri Ə.Obdüləlizadənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında sefərə olmuşdur. Səfər zamanı Ə.Obdüləlizadə Respublika Prezidenti Heydər Əliyev tərəfindən qəbul edilmiş, o cümlədən Milli Məclisin sədri, Baş Nazir, Milli Məclisin sədri müavini, Azərbaycan-İran Müşələk İqtisadi Komissiyasının həmsədri, Ticarət Naziri, Seyxülişlam, Bakı şəhəri icra Həkimiyətinin başçısı ilə görüşlər keçirilmişdir.

Görüşlər zamanı iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi haqqında geniş fikir mübadiləsi aparılmışdır. Səfər zamanı İİR nümayəndə heyəti Şəki şəhərində olmuş və şəhərin tarixi-mədəni abidələri ilə yaxından tanış olmuşdur.

\*\*\*

1999-cu il avqustun 15-dən 22-nə qədər Azərbaycan Respublikasının 29 curnalisti İİR-in Şərqi Azərbaycan eyaletində sefərə olmuşlar. Səfər zamanı curnalistlər çoxlu ölkəde onları maraqlandıran problemlərlə tanış olmuş və sefərin nəticəsi haqqında öz tövssəratlarını vətənə qayğıdan sonra yerli mətbuatda dərc etmişlər.

\*\*\*

1999-cu il sentyabrın 9-da Milli Məclisin sədri müavini Yaşar Əliyev Təbriz şəhərində "Zərrinerud çayından içmeli su çekilişi üzrə layihənin açılışı və istifadəyə verilməsi" münasibətində keçirilən tədbirdə iştir-

ra etmişdir.

\*\*\*

1999-cu il sentyabrın 30-da Nyu-Yorkda BMT Baş Assambleyasının 54-cü sessiyası keçirilən zaman Azərbaycan Respublikası Xarici İşlər Naziri İİR Xarici İşlər Naziri Kamal Xərəzzi ilə görüşmüştür. Görüş zamanı ikitorlı mosololara toxunmuş və Xəzər donizinin statusuna dair fikir mübadiləsi aparılmışdır.

\*\*\*

1999-cu il sentyabrın 30-dan oktyabrın 7-dək Tehranda iqtisadi-ticarət və mədəni əlaqələr üzrə İran-Azərbaycan Dövlətlərəsi Müşəxşər Komissiyasının 4-cü iclası keçirilmişdir. Müşəxşər Komissiya öz işlərini ticarəti-iqtisadi, energetika, kənd təsərrüfatı mosoloları komitələri üzrə aparmışdır. Komitələrdə ikitorlı hökumətlərəsərəsə sazişlərlə bağlı məsololər, ticarət, sərhədyanı bazarlar, bank işi və siyortə, gömrük, domir yolu, hava və avtomobil daşımaları, ticarət gəmicişiliyi saholarında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

\*\*\*

1999-cu il oktyabrın 10-da Naxçıvan MR-in 75 illiyi münasibətilə təşkil olunmuş təntənəli tədbirlər zamanı, Prezident Heydər Əliyevin iştirakı ilə Naxçıvan şəhərində İran İsləm Respublikasının inşa etdiyi dini kompleksin açılışı olmuşdur. Açılışda İİR tərəfindən Təbriz imam cüməsi Ayetullah Şəhərzi, Tikinti və Şəhərsalma naziri Əbdüləlizadə, Şəhəri Azərbaycan ostanının valisi Məhəmmədzadə, "Bonyad-əməkşəf" fondunun sədri Rəfiqədəst iştirak etmişdir.

Həzərzi Zəhrə məscidinin təntənəli açılışında Azərbaycan Prezidenti çıxış edərək göstərmmişdir ki, bu məscid böyük mənə daşıyır. O, İran-Azərbaycan dostluğunun,

qardaşlığının gözəl bir nümunəsidir. Biz Azərbaycanda müstəqil bir dövlət kimi, qonşumuz, dostumuz, qardaşımız İran İsləm Cümhuriyyəti ilə əlaqələrimizi daim inkişaf etdirmək, genişləndirmək istoyırıq. Bunun üçün böyük imkanlar vardır və biz onlardan istifadə etmeliyik. Hər haldə mən Naxçıvandə olarkən biz bu əməkdaşlıq sayəsində çox işlər görə bildik. Men artıq söylədim ki, İrandan elektrik enerjisi geldi. İrandan 40 meqavat elektrik enerjisi gəlir, buna görə çox sağlamdır. Doğrudır, bizi onun pulunu veririk, bu enerji müstə gəlmir. Ancaq elo onun özü də böyük seydir. Sevindiriciydi ki, İran ilə Naxçıvan arasında yollar çox sorbəstləşdirilibdir və insanları 24 saat orzında gedib-gələ bilirlər, adamlar sorbət ticarət edirlər. Bu bizim arzumuz olubdur.

İranla əlaqələrimizə toxunan dövlət başımızın bildirmişdir ki, biz isteyirik ki, müstəqil Azərbaycandan hər bir ölkəyə - elbəttə, dəst ölkəyə - gediş-golişimiz çox olsun. İran burada xüsusi yer tutur. Azərbaycan üçün başqa bir dövlət yoxdur ki, ölkəmizdə yaşayan Azərbaycanlıların, müsəlmanların orada - İrandakı qədər qohumları olsun. Ele İranın özündə, xüsusən onun Şimal hissəsində elo ailə tapşazsan ki, onun Azərbaycanda qohumu, qardaşı olmasın. Bütün 70 ilde bundan məhrum idik. İnsanlar göstərməyi qorxurdular ki, bir yerdə bilsinlər ki, onun İrandan qohumu var. Bu insanlara azadlıq verilməli idi. Bir azadlıq verilibdir. İndi Naxçıvan ilə İran arasında əlaqələr ona görələ, nümunəvi əlaqələrdir. Arzumuz budur ki, bu əlaqələr bundan sonra da inkişaf etsin.

Bələliklə, bizim bugünkü günümüz İran-Azərbaycan dostluğunun bayramıdır, iftخارıdır.

Siyasi əlaqələrimizin əsas prinsiplərinə toxunan Prezidentimiz bildirmiştir: "İran İsləm Cümhuriyyətidir. Biz bunu bir dövlət, ölkə, qonşu, dəst kimi, necə varsa o cür qobul edirik. Ümumiyyətə, Azərbaycanın siyaseti ondan ibarətdir ki heç bir dövlət başqa bir dövlətin daxili işlərinə qarışmamalıdır. Hər bir müstəqil dövlət öz həyatını öz xalqının istədiyi kimi qurmalıdır, xaricdən müdaxilə olmamalıdır..."

Hesab edərim ki, hər bir ölkə başqa ölkənin dövlət quruluşuna, siyasetinə, daxili vəziyyətinə hörmətə yanaşmalıdır. Biz İranın daxili quruluşuna və daxili siyasetinə böyük hörmətə yanaşırıq. İran da Azərbaycanın daxili vəziyyətinə, dövlət quruluşu prosesinə, dünyevi dövlət olmasına hörmətə yanaşır. Bu bizim dostluğumuzun, qardaşlığımızın əsas prinsiplərindən biridir." (Azərbaycan qəzeti, N 234, 12 oktyabr 1999-cu il).

\*\*\*

1999-cu il oktyabrın 14-18-də İİR Kənd Təsərrüfatı Naziri İsa Kelanterinin başçılıq etdiyi Nümayəndo heyeti Azərbaycan Respublikasına rəsmi soñer etmişdir. Nümayəndo heyeti Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və başqa rəsmi şəxslər tərəfindən qobul edilmişdir. Nümayəndo heyeti Gence, Xanlar, Beyləqan şəhərlərində kənd təsərrüfatı obyektləri və təhsil ocaqları ilə tanış olmuşdur. Soñerin noticəsi olaraq "Azərbaycan Respublikası və İran İsləm Respublikasının Bakıdakı soñeri Əlirza Beqdəli imzalanmışdır.

\*\*\*

1999-cu il dekabrın 1-2-də Azərbaycan Respublikası Mətbuat və İnformasiya naziri S.Təbrizli Tehranda İsləm Ölkələri İnformasiya Nazirliyinin V toplantısında iştirak etmişdir.

\*\*\*

2000-ci il yanvarın 19-da Azərbaycan Respublikasının Müdafiə Naziri Səfər Əbiyev İİR Müdafiə Nazirliyinin hərbi atəşçələr şöbəsinin müdürü, general-major Hüseyin

nümayəndo heyeti Azərbaycan Respublikasına rəsmi soñer etmişdir. Nümayəndo heyeti Azərbaycan Respublikasının Baş Naziri, Milli Məclisin sədr müavini, iqtisadi-ticarət və mədəni əlaqələr üzrə Azərbaycan-İran Dövlətlərəsi Müşəxşər Komissiyasının həmsədri, Dövlət Kōmrük Komitəsinin sədri, Dövlət Baş Vergi Müfəttişliyinin sədri İran nümayəndo heyeti ilə görüşüb, müzakirələr aparmışlar. Soñerin noticəsi olaraq "Azərbaycan Dövlət Kōmrük Komitəsi ilə İran Baş Kōmrük İdarəesi arasında kōmrük sahəsində əməkdaşlığı dair memorandum" imzalanmışdır.

\*\*\*

1999-cu il noyabrın 25-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində "Azərbaycan Respublikası və İran İsləm Respublikası arasında adazlıdan möhrum edilmiş möhkəmlərin ceza çekmək üçün verilməsi haqqında müqavilə" və "Azərbaycan Respublikası və İran İsləm Respublikası arasında teslim etmə haqqında müqavilə"nin ratifikasiya formalarının mübadiləsi haqqında protokolun imzalanma mərasimi keçirilmişdir. Azərbaycan Respublikası tərəfindən protokol Xarici İşlər Naziri Vilayət Quliyev, İran tərəfindən isə İran İsləm Respublikasının Bakıdakı soñeri Əlirza Beqdəli imzalanmışdır.

\*\*\*

2000-ci il yanvarın 19-da Azərbaycan Respublikasının Müdafiə Naziri Səfər Əbiyev İİR Müdafiə Nazirliyinin hərbi atəşçələr şöbəsinin müdürü, general-major Hüseyin

## Heydər Əliyev və Şərq

Əlil, general-major Cəlal Mehriban Xoşgün və İranın Bakıdakı hərbi atəşesi Musa Şəhəbini qəbul etmişdir.

\*\*\*

2000-cü il yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Davos Ümumdünya İqtisadi Forumunda iştirak etdiyi zaman İLR-Xarici İşlər Naziri Kamal Xorrazını qobul etmişdir. Görüş zamanı hər iki tərəfi maraqlandıran məsələlər müzakiro olunmuşdur.

\*\*\*

9 fevral 2001-ci il tarixdə İran İslam Respublikasının Bakıdakı səfərliliyinin İsləm İnqilabının 22-ciildönümü münasibətilə təşkil etdiyi qobulda çıxış edən Prezidentimiz, ölkələrimiz arasındakı münasibətlərin hansı əsaslar üzrində qurulşusunu vacibliyindən söz açaraq qeyd etmişdir ki, bu yaxınlarda Azərbaycan üçün tarixi hadisə baş veribdir. Azərbaycan Avropana Şurasına daxil olubdur. Bu, Azərbaycanda demokratiyənin, insan haqlarının qurulmasının, Azərbaycanda siyasi, hüquqi, iqtisadi, sosial islahatların uğurlu keçirilməsinə verilən böyük qiymətdir.

Hər dövlətin öz hüquq vardır. Azərbaycan bu yolla gedir və gedəcəkdir. Ancaq biz həc vaxt hesab etmirik ki, hansısa başqa dövləte yol göstərməlidir. Yaxud da onun hansı yolla getməsinə öz məsləhətlərini verməlidir. Xalqın azadlığının və müstəqilliyinin on əsas amillərindən biri odu ki, xalq və xalqın tərefindən seçilmiş dövlət hansı yolla getməyi, hansı dövləti qurmayı özü müəyyən edir. Nəhayət, biz çox onilliklərdən, özlərdən sonra buna nail olmuşuq və öz yolumuzla da gedirik.

Biz eyni zamanda sülh tərəfdarıyız. Bütün qonşu ölkələrlə xoş münasibət, məhrəbənliq, qarşılıqlı faydalı əməkdaşlıq prin-

sipleri esasında əlaqələr saxlayırıq və bundan sonra da saxlayacaqıq. Biz heç bir dövlətin daxili işinə qarışmırıq və ümumiyyətlə hansısa bir dövlətin digər dövlətin daxili işinə qarışmasını yolverilməz hesab edirik. Çünkü, dediyim kimi, her bir xalq, her bir ölkə, her bir millət öz aqibətini, geleceyini, dövlət quruluşu formasını özü müəyyən edir. Ancaq eyni zamanda biz bir xalqın, hər bir millətin tutduğu yola və müəyyən etdiyi dövlət quruculuğu formasına böyük cəhətəmlə yanaşırıq. Bü, bizim daxili, həm də xarici siyasetimizde əsas yer tutur.

Qarşında tezlikli Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasına rəsmi sefəri gözlənilir. Biz inanırıq ki, bu sefər iki qardaş xalqa yenə və daha geniş, daha six, daha intensiv əlaqələr qurmağa yardım edəcək, hər iki qardaş xalqın çəkşəklənməsinə xidmət edəcəkdir. Azərbaycan Prezidenti keçən ilin sonunda "SNN Türk"ə verdiyi müsahibədə bu barədə belə demişdir: "Mənim İrana rəsmi sefərimə gəldim, İranın yeni Prezidenti canab Xatemi hələ dörd il bundan öncə moni İrana dəvet etmişdi. Mən onu dəvet etdim. Çünkü İran qonşu ölkədir. Bizim quruda 750 kilometr sərhədimiz vardır. Təkcə bu deyil. İranda çoxlu Azərbaycanlılar yaşayır. Keçmişdə bizim məşərək dəyərlərimiz olubdur. Ona görə də İran bizim üçün yaxın ölkədir.

Men keçmişdə orada olmuşam. İranın keçmiş Cumhur Başqanı da burada olmuşdur. Ancaq yeni Cumhur Başqanı seçilmişdən əvvəl men o dəvəti almışdım, ancaq müəyyən səbəblərə görə hayata keçirə bilməmişdim. O da mən söz verdi ki, öncə sən gəl, sonra da mən galım...

Mənim bu sefərim geniş xarakter daşıyacaqdır. Çünkü biz orada bir neçə anlaşıma

## Heydər Əliyev və Şərq

imzalayacaqıq. Bizim İran-Azərbaycan məşterək iqtisadi komissiyamız vardır. Nəçə ki, Türkiyə ilə var, İran ilə de var. Onlar daim işləyirlər. Biz onları dinləyəcəyik ki, nə iş görübələr, bundan sonra nə iş görə biləcəklər. Bir sözələ, möqəddəs İran ilə Azərbaycan arasında olan əlaqələri hem iqtisadi sahədə, hem de digər sahələrdə daha da inkişaf etdirməkdən ibarətdir."

Sonra Prezident Azərbaycan və İran arasında bəzi gərginliklər və anlaşılmazlıqlar yaranan Xəzərin hüquqi statusu məsələsinə toxunaraq demisidir:

"O ki qaldı həmin hadisəye, bu, gözənləməz bir hadisədir. Çünkü biz 1994-cü ilə dəlil müqaviləni imzalayanda hələ heç bir Xəzəryəni ölkə Xəzərdən ne var, nə yox - bilmirdi. Onda heç kəs demirdi ki, Xəzərin statusu lazımdır, ya lazım deyildir. Biz müqaviləni imzalayandan 6-7 ay sonra bu problem qalxdı ki, Xəzərin hüquqi statusu olmalıdır. Yeni Xəzərdə hansı ölkə ne iş görə bilər. Amma biz de naya əsaslanırıq? Sovetlər vaxtı Xəzər iki ölkəyə mənsub olubdur. Biri Sovet İttifaqı, biri de İran. Sovet İttifaqının İran ilə sərhədi çox cənubda, yeni güneydə olubdur. Çünkü yuxarıda Rusiya, Qazaxstan, o tərəfdə Türkmenistan, burada Azərbaycan var, İran isə aşağıdadır, yeni Xəzərin lap güney tərefindədir. O sərhədi de Sovetlər vaxtı SSSR ilə, yeni Sovet İttifaqı ilə İranın sərhədi kimi tanımlıdır və qoruyurdular. İndi Sovetlər İttifaqı yoxdur.

Amma Sovet hökuməti o vaxt, 1970-ci ilədə Xəzərin neft-qaz cəhiyatlarının istifadə edilməsi üçün onu sektorlara bölmüşdür. Biz öz bölməmizdə çalışırıq, başqa yərə keçməmişik. Ancaq indi İran deyir ki, yox, bəla olanda İrana az pay düşür. Xəzər beş ölkəyə bərabər bölünməli, hərəsindən 20 faiz

düşməlidir. Amma bu coğrafi nöqtəyə-nəzərdən mümkün deyildir. Çünkü Xəzərin sahilində hansı ölkənin sərhədi varsa, oradan - bir də Xəzərin orta xətti var, orta xətti qədər bu ölkənin olur. O birisi tərəfdən orta xətti qədər o ölkənin olur. Rusiya, Qazaxstan ilə belə anlaşılmaları var. Amma İran deyir yox, gelin təplaşaq, Xəzəri beş yərə, hər bir ölkə üçün 20 faiz bölek, ondan sonra çalışaq. Amma bunu necə etmək olar, onlar bunu deyə bilmirlər. Orada bizim üç neft yatağımız var. 1998-ci ilə BP şirkəti və bir çox şirkətlər ilə anlaşma imzalamışdır, ki, orada işləsinlər. Onlar üç ildir orada çalışırlar. Yeni onlar hələ oranı öyrənirdilər, qəfiziki işlər aparırdılar. Amma İran hesab edir, bir haldə ki, Xəzərin statusu hələ müəyyən olunmayıb, İran özüne 20 faiz götürür. O, 20 faiz götürürəndə də, gəlib Türkmenistanın və Azərbaycanın payının üzərinə çıxır."

Sonda Azərbaycan Prezidenti məsələnin çözümə yollarına toxunaraq bildirmişdir ki, üzərə formaformu odur ki, gərkəmli, beş ölkə Xəzərin bölünməsi problemini cəzək. Bunu cəzəmədən heç kəs bir şey deyə bilməz. İndi kimse burada gücləşdirəsə, bu, beynəlxalq hüquq normalarından kənarlaşır.

\*\*\*

14-17 fevral 2000-ci il də İranın Yol və Neqliyyat nazirinin müavini Xansari Bakıya sefər etmiş və neqliyyat sahəsində məsələlərlə bağlı müzakirələr aparmışdır. Səfər çərçivəsində ekspertlər səviyyəsində avtomobil daşımaları haqqında yeni saziş layihəsi razılışdırılmışdır.

\*\*\*

2000-ci il mart ayının 13-dən 16-dək Azərbaycan Respublikasının Xarici İşlər Naziri Vilayet Quliyevin başçılıq etdiyi

## Heydər Əliyev və Şərq

nümayəndə heyəti İİR Xarici İşler Naziri K. Xərrazinin dəvəti ilə İranın rəsmi səfər etmədir. Mart ayının 13-14-də Xarici İşler Naziri V.Quliyev Təhranda İİR Prezidenti S.M. Xatəmi, İsləm Şurası Məclisinin sedri Natiq Nuri və Xarici İşler Naziri K. Xərrazi (iki mərhələdə), Kooperasiya Naziri, iqtisadi, ticarət və mədəni əlaqələr üzrə İran-Azərbaycan Dövlətlərərəsi Komissiyanın həmsədri M.Hacı, Sonay Naziri Q.Safeyi, Tikinti və Şəhərsalma Naziri Ə.Obdüləzadə, iqtisadi əməkdaşlıq Teşkilatının (İÖT) Baş katibi Öndər Özər ilə danışışlar aparılmışdır. Martin 15-də Təbrizə gəlmiş Xarici İşler Naziri Vilayət Quliyev Şərqi Azərbaycan valisi Y.Məmmədzadə ilə görüşmüştür. Səfər zamanı bir sıra məsələlər, Xəzər dənizinin statusu məsələsi, Təbrizdə Azərbaycan Respublikasının Baş Konsullüğünün açılması və digər siyasi və iqtisadi məsələlər müzakirə olunmuş, ölkələrimiz arasında hərtərəfli əlaqələrin daha da sıxırıcı inkişaf etdirilməsi yolları araşdırılmışdır.

\*\*\*

2000-ci il aprelin 25-də Azərbaycan Respublikasının Xarici İşler Naziri Vilayət Quliyev Nyu-Yorkda "Nüve silahlının yayılmasına haqqında" müqaviləyə üzv ölkələrin konfransında iştirak etdiyi zaman İİR-in Xarici İşler Naziri Kamal Xərrazi ilə görüş zamanı hər iki tərəfi maraqlandıran məsələlər müzakirə olunmuşdur.

\*\*\*

2000-ci il 27 aprel-1 may tarixlərində İran İslam Respublikasının Sonay Naziri Qulamzira Şafeyinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər İİR-in 29 aprel-də Bakuda keçirilmiş 8-ci ixtisaslaşdırılmış sonayə sərgisinin açılışı ilə eyni vaxtda he-

yata keçirilmişdir. Nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və başqa şəxslər tərəfindən qəbul edilmişdir. İİR nümayəndə heyəti Şamaxı rayonu ilə yaxından tanış olmaq məqsədilə bu rayona səfər etmişdir.

\*\*\*

2000-ci il may ayının 15-18-də İran İslam Respublikasının Xarici İşler Nazirinin müavin Morteza Səmərdini başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və başqa rəsmi şəxslər tərəfindən qəbul edilmişdir.

\*\*\*

2000-ci il may ayının 15-22-də Azərbaycan Respublikasının müxtəlif qəzetlərinin təmsil edən yeddi curnalist İİR-in Bakıdakı sefirliyinin təşəbbüs ilə İranın səfər etmişler. Səfər zamanı onlar İranın müxtəlif teşkilat, qəzet və vəzifəli şəxsləri ilə görüşlər keşirmişlər.

\*\*\*

2000-ci il iyun ayının 8-də İqtisadi əməkdaşlıq Teşkilatı (İÖT) Xarici İşler Nazirləri Şurasının Təhranda keçirilən X iclasında iştirak eden Azərbaycan Respublikasının Xarici İşler Naziri V.Quliyev iyunun 10-də İİR-in Xarici İşler Naziri K.Xərrazi ilə görüşmüştür.

\*\*\*

2000-ci il iyun ayının 9-da İqtisadi əməkdaşlıq Teşkilatı (İÖT) üzvü olan ölkələrin Dövlət Başçılarının VI Zirvə görüşündə iştirak etmək üçün Azərbaycan Prezidenti Heydər Əliyev İİR-de isgüzər səfərə olmuşdur. Səfər zamanı Prezident Heydər Əliyev İİR-in Ali Rəhbəri S.Ə.Xamneyi, Prezident S.M.Xatəmi, Dövlət Məsləhət Şurasının sedri O.H.Rəfsəncanı, Koo-

## Heydər Əliyev və Şərq

perasiya Naziri M.Hacı, Şəhərsalma və Tirkinti Naziri Ə.Obdüləzadə, Kənd Təsərifatçı Naziri Ə.Kələntarı ilə görüşlər keçirilmişdir.

Məlumdur ki, 1985-ci ildə Türkiye, İran və Pakistan tərəfindən yaradılmış İÖT 1964-1979-cu illərdə fealiyyət göstərmis inkişaf üçün regional əməkdaşlıq təşkilatının varisi sayılır. 1992-ci ilin noyabrında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Özbəkistan, Tacikistan və Türkmenistan İÖT-e qəbul edilmişlər. Ele buna görə de hər il noyabrın 28-i İÖT günü kimi qeyd olunur.

Həzirdə 10 ölkəni birləşdirən İÖT-in başlıca məqsədləri üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmek, onların sonayə və kənd təsərrüfatı sahəsində mövcud potensialından isifadə etmək, dünya ticarətində İÖT-in iştirakını genişləndirmək, üzv ölkələrlə dönyanın digər dövlətləri arasında nəqliyyat şəbəkəsinin inkişaf etdirmək, narkotiklərin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığı qarşı mübarizə sahəsində birgə fealiyyət göstərmək və sər məsələlərdər.

İÖT-in nizamnaməsinə görə üzv dövlətlərən hərəsi bir il müddətinə teşkilatın Daimi Nümayəndələr Şurasına sədrlik edir. 1999-cu ilin may ayından şuraya Azərbaycan sədrlik etmədir. Son bir ilde Nümayəndələr Şurasının respublikamızın İrandakı sefiri Abbaslı Həsənovun sedriyi ilə keçirilmiş iclaslarında nəzərdə tutulan məsələlərin öz həllini tapması üçün müzakirələr aparılmış və bir sıra konkret tədbirlər görülmüşdür.

Üzv ölkələrin Dövlət və Hökumət Başçılarının iclası - Zirvə görüşü İÖT-in ən mötəbər toplantıdır. İki ildə bir dəfədən gec olmayaq keçirilən Zirvə görüşlərində

İÖT-in program və layihələri, regional iqtisadi əməkdaşlıq sahəsində nazirlər şurasının fealiyyətinin əsas istiqamətləri müzakirə olunur və stratezi direktivlər hazırlanır, regional və global problemlər barədə fikir mübadiləsi aparılır.

İndiyədək İÖT-in beş Zirvə görüşü və dövlət başçılarının bir fövqəladə iclası keçirilmişdir: Tehran (1992-ci il, fevral), İstanbul (1993-cü il, fevral), İsləmabad (1995-ci il, mart), Aşqabad (1996-ci il, may), Aşqabad (1997-ci il, may, fövqəladə iclas), Almatı /1998-ci il, may/.

\*\*\*

Xarici işler nazirlərinin daxil olduğuları Nazirlər Şurası İX-tili ali orqanıdır. /Nazirlər Şurasının IX iclası 1999-cu ilin mayında Bakıda keçirilmişdir./ İÖT-in katibliyi Təhranda yerləşir. Ona görə üzv ölkələrin İrandakı sefirlərindən ibarət Nümayəndələr Şurası da burada fealiyyət göstərir.

İÖT İslam Inkişaf Bankı, BMT-nin inkişaf programı, BMT-nin narkotiklərə nəzarət üzrə beynəlxalq programı və s. qurumlarla əməkdaşlıq edir.

\*\*\*

Dövlətimizin başçısı Heydər Əliyev İÖT-in sammitinə yola düşməzdən əvvəl Bina hava limanında curnalistlərin suallarına cavab vermişdir.

Hava limanının şərəf salونunda Azərbaycan Prezidenti Heydər Əliyev ilə cənab Morteza Hacı arasında qısa görüş keçirilmişdir. Cənab Hacı dövlətimizin başçısının İranə sefərinin böyük əhəmiyyət dəsidini bildirmişdir.

Azərbaycan Prezidenti Heydər Əliyev hava limanında İran televiziyasına da qısa müsahibə vermişdir.

Dövlətimizin başçısı Heydər Əliyev həmin gün axşam İranın Kooperasiya Nazi-

ri, iqtisadi, ticarət və mədəni əlaqələr üzrə İran-Azərbaycan Dövlətlərəsi Müşterək Komissiyasının həmsədri Morteza Hacını, sonra isə Kond Təsərrüfatı Naziri Isa Kələntəri və Tikinti və Şəhərsalma Naziri Əli Əbdüləlizadəni qəbul etmişdir.

Səmimilik və dostluq şəraitində keçən qəbullaharda ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Dövlətlərəsi Müşterək Komissiyasının fəaliyyətinin gücləndirilməsi və bir sırada məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Əfqanistan Prezidenti Bürhanəddin Rəbbani, Qazaxistannın Baş Naziri Qasiməmərd Tokayev, Qırğızistannın Prezidenti Əsgər Akayev, Pakistanın İcra Hakimiyyətinin başçısı Pərviz Müşərrəf, Tacikistan Prezidenti İmaməli Rəhmonov, Türkiyənin Dövlət Naziri Mehmet Keçəciler, Türkmenistan Prezidenti Saparmurad Niyazov, Özbəkistan Prezidenti İsləm Karimov, BMT-nin nümayəndəsi Pino Arlaki Zirvə görüşündə çıxış etmişlər.

Sonra işini qapalı davam etdirən iclasda İƏT-in Nazırılarının Şurasının və Baş katibinin hesabatları dinlənmişdir.

Iqtisadi Əməkdaşlıq Teşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev nitq sələmətdir. Dövlətəmələmə başçısı nitqində Zirvə görüşünün bütün iştirakçılarını, eləcə də görüşdə iştirak edən bir sıra nüfuzlu teşkilatların nümayəndələrini salamlayaraq somimi qəbulu və qonaqpərvəliyi, sammitin işinin konstruktiv və səməralı olması üçün yaradılmış şəraiti görə İran İslam Respublikasının Prezidenti, zati-aliləri, cənab Seyid Məhəmməd Xatəmiyə və İran İslam Respublikasının hökumətinə təşəkkür etmişdir. Göstərmüşdür ki, bu gün bütün fə-

aliyyət sahələrinə qloballaşma prosesinin müdaxilə etdiyi bir vaxtda, ayrı-ayrı ölkələrin qarşılıqlı əlaqələr qurmadan inkişafını təsəvvür etmək çətindir. Ona görə də, qloballaşma və qarşılıqlı əlaqə şəraitində İqtisadi Əməkdaşlıq Teşkilatının inkişafında iki mühüm amil böyük əhəmiyyət kəsb edə biler: birincisi, hər bir ölkənin inkişafı üçün İƏT-in rələnun güclənməsi; ikincisi, İƏT ilə digər beynəlxalq və regional teşkilatlar arasında daha sıx və qarşılıqlı faydalı əlaqələrin qurulması zərurətdir.

Bunları nəzəre alaraq, ölkələrimiz həm İƏT çərçivəsində qurulan münasibətlərin səmərəliliyin artırılmasına, həm de müxtəlif beynəlxalq və regional teşkilatlarla əməkdaşlığın dörnəleşməsinə çalışmalıdır.

Prezidentimiz göstərmüşdür ki, İƏT-in bir sırada beynəlxalq qurumlarla, o cümlədən maliyyə teşkilatları ilə getdikən inkişaf edən əlaqələrini yalnız alqışlamış olar. Xüsusilə də onun Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı, Asiya Inkişaf Bankı, İslam Inkişaf Bankı, BMT-nin Asiya və Səkit okean üzrə İqtisadi və Sosial komissiyası, Ümumdünya Ticarət Teşkilatı, Ümumdünya Səhiyyə Teşkilatı, BMT-nin Narkotik vəsiti tərəfənən nezərət üzrə programı və s. Bu kimi qurumlarla əməkdaşlığı bizim regionun İqtisadi və geosiyasi əhəmiyyətinin artmasını tösidiq edir. Bu həm də İƏT tərəfindən geniş miqyaslı işlərin həyata keçirildiyini göstərir.

Dövlət başçımız iştirakçıların nəzərinə çatdırılmışdır ki, İƏT-in digər beynəlxalq teşkilatlarla əlaqələrinin inkişafı məsəlesi ilə bağlı Azərbaycan bu işə öz töhfəsini verməyo hazırlıdır. Xüsusiələ də üzv dövlət kimi İqtisadi Əməkdaşlıq Teşkilatı ilə Qara donuz İqtisadi Əməkdaşlıq Teşkilatı arasın-

da qarşılıqlı əlaqələrin qurulması sahəsində öz köməyimizi göstərə bilerik. Bu məqsədə hər iki teşkilatın Baş katiblərinin Bakıda görüşünə keçirilməsini təklif edirik. Belə bir görüş hər iki teşkilatın gelecek əməkdaşlığı üçün ilkin zəmin yarada biler. Azərbaycan İqtisadi Əməkdaşlıq Teşkilatının üzvü olan dövlətlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsindən və bu teşkilat çərçivəsindən həyata keçirilən müüm iqtisadi layihələrdə, o cümlədən noqliyyat, ticarət, energetika və telekomunikasiya sahələri üzrə layihələrdə iştirak etməye hazırlıdır.

Azərbaycan İqtisadi Əməkdaşlıq Teşkilatının üzvü olan ölkələrlə ticarət və investisiya sahəsində sıx əməkdaşlıq edir. Belə ki, teşkilatın üzvləri olan İran və Türkiyə Azərbaycanın ticarət sahəsində əsas partnərləridir. Bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərə alaraq, biz İƏT-in üzvü olan ölkələr arasında ticarət məncələrinin tədricon aradan qaldırılması, iqtisadiyyatın dənən miqyasda liberallaşdırılmasını istəyirik. Biz İqtisadi Əməkdaşlıq Teşkilatının üzvü olan ölkələr arasında qarşılıqlı investisiya qoymuşlarının həvəsənləndirməsinə zəri hesab edirik. Azərbaycan Respublikası adından deyə bilerəm ki, ölkəmizdə xarici investorların fəaliyyəti üçün zoruri olan bütün addımlar atılıbdır. İqtisadi islahatların qanunvericiliyi bazarının formalasdırılması, iqtisadiyyatın liberallaşdırılması və özolləşdirilmənin həyata keçirilməsi xarici kapitalın ölkəmizə cəlb edilməsi üçün əlverişli şərait yaradır. Biz İƏT regionundan olan bütün investorları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə layihələrin miqyaslı yələndirilməsində fəal iştirak etməyə davet

edirik. Eyni zamanda İƏT çərçivəsində dövlətlərəsi regional iqtisadi programların işləniləşdirilməsini məqsədən əsərli hesab edirik. Bu, regionda iqtisadi əlaqələri daha da genişləndirmə və qarşılıqlı faydalı əməkdaşlığı möhkəmləndirməyə xidmət edə biler.

Azərbaycan Prezidenti qeyd etmişdir ki, Azərbaycan üçün Xəzər dənizinin neft yataqlarının işləniləməsi böyük əhəmiyyət kəsb edir. Bu gün inamlar söylemək olar ki, regionda enerji cəhətlərinin işləniləməsi prosesi dənməz xarakter almışdır. Eyni zamanda, Azərbaycanın enerji sektorunun timsalında kapitalın və istehsalın beynəlxalqlaşdırılması prosesi baş verir. Enerji cəhətlərinin işləniləməsi və dünya bazarlarına nəqəl edilməsi üzrə geniş miqyaslı layihələrdə bir çox ölkələrin təminatı şirkətlərinin iştirakı deyilənlərə əyani səbətdür. Bizim ölkəmiz və regionun bütün ölkələri üçün 1997-ci ildə Şimal mərşəti üzrə Bakı-Novorossiysk və 1999-cu ildə Qərb mərşəti üzrə Bakı-Supsa neft komərinin işa düşməsi müüm əhəmiyyətə malikdir. Bakı-Ceyhan əsas ixrac neft koməri layihəsinin təzliklə gerçəkləşməsi bizim ölkələrin iqtisadi inkişafında və onların dünya iqtisadi sisteminə integrasiyasında əvəzələnməz rol oynayacaqdır. Eyni zamanda hesab edirəm ki, Xəzər dənizi regionundakı zəngin neft və qaz cəhətlərinin işləniləməsi və bu məhsulların dünya bazarlarına çıxarılması üçün alternativ yolların yaradılmasına ehtiyac vardır. Bu gün Xəzər dənizi hövzəsində neft və qaz cəhətlərinin işləniləməsi sahəsində Xəzəryən, Rusiya, Azərbaycan, Qazaxstan, Türkmenistan, İran) böyük işlər aparırlar. Lakin biz hesab edirik ki, bu regionun enerji

etihadlarından daha səmərəli istifadə etmək üçün Xozoryanı dövlətlər Xozor Dənizinin hüquqi statusunu müəyyən etməlidirlər. Azərbaycan bunun üçün lazım olan müzakirələrin aparılması və nohayat, bù məsolənin həlli üçün zəruri addımların atılmasına hazırdır. Bu, region ölkələri arasında iqtisadi integrasiyanı daqıqlandırıb ilər.

Real və potensial imkanları nəzərə alaraq, İOT-in üzvü olan ölkələri bì tərafından öz məhsullarını ixrac etmək, digər tərafından isə tranzit ölkə rolunda çıxış etməklə regionda geniş noqliyyat sabokolorının inkişafına böyük diqqət yetirməlidirlər. Bu sahədə İOT regionu üçün böyük "İpək yolu"nın bərpası və Avropa-Qafqaz-Asiya döhlüzünün inkişafı tarixi əhəmiyyət kəsb edir.

Böyük "İpək yolu"nın bərpası üzrə 1998-ci ilin sentyabrında Bakıda 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirakı ilə beynəlxalq konfrans keçirilmişdir. Bu konfransda 12 dövlət tərəfindən "Avropa-Qafqaz-Asiya döhlüzünün inkişafı üzrə beynəlxalq noqliyyat haqqında cəxətəfli əsas saziş" imzalanmışdır. Onlardan altısı iqtisadi əməkdaşlıq təşkilatının üzvüdür. Beynəlxalq konfransda qəbul edilmiş hüquqi sənədlər qüvvəyə minmiş, Bakıda TRASEKA layihəsi üzrə katiblik yaradılmışdır. Yaxın günlərdə fəaliyyətə başlayacaqdır.

Avropa ilə Asiya birləşdirən tarixi "İpək yolu"nın bərpası üzrə programda regionun üç dövlətlərindən biri olan İranın fəal iştirak etməsi çox vacibdir. Bütün bu məsolədən sonra dövlətə hər cür dəstək verməyə hazırlıq.

Bu geniş miqyaslı layihənin həyatına keçirilməsi Avropa-Qafqaz-Asiya noqliyyat döhlizi üzərində yerləşən ölkələrin təbii eh-

tiyatlarından və iqtisadi potensialından daha səmərəli istifadə olunması, ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün zəruri baza yaradır, eyni zamanda həmin ölkələrin dünya təsərrüfat sistemi integrasiya olunması prosesini gücləndirir.

Azərbaycan Prezidenti qeyd etmişdir ki, əsrlər boyu iqtisadiyyatın, mədəniyyətin, elm-innən və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə kömək etmiş böyük "İpək yolu" bu gün də onun üzərinə qoyulan ümddələr doğruldacaqdır. Bu layihənin gerçəkləşməsi ticarət-iqtisadi, mədəni əlaqələrin inkişafına sabob olacaq və integrasiya proseslerində katalizator rolunu oynayacaqdır. Nəzərdə tutulan programın həyata keçirilməsində bütün maraqlı ölkələr feal iştirak etməlidirlər. Belə ki, noqliyyat sahəsinin ahəngdar işindən bizim ölkələrin sosial-iqtisadi inkişafı əhəmiyyətli dərəcədə asılıdır.

Yeni minilliyyin başlanğıcında bəzi dövlətlər arasında münasibətlər və bir sırada dövlətlərə daxili vəziyyət çox mürrekəb dövrünü yaşayır. Bu yeni şəraitdə biz həm global, həm də regional miqyasda sülhün, inamın, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə real addımlar atmalıyıq.

Bu baxımdan, Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin edilməsi məqsədi ilə xüsuslu pakt imzalanması tövəbübüni iżli sürmüşük. Belə bir pactın imzalanması regionda münəaqişlərin həlli-nə, sülhün və sabitliyin möhkəmlənməsinə güclü təkan vera bilər. Bu məsələdə regionda mühüm rol oynayan İranın iştirakını zəruri hesab edirik. Azərbaycan üçün bu məsələ böyük əhəmiyyət kəsb edir. Sizə məlum olduğu kimi, öz müstəqilliyinin ilkin dövrlərində Azərbaycan ciddi siyasi və

iqtisadi sarsıntılar keçirmişdir. Bu, hər şədən əvvəl qonşu Ermenistanın Azərbaycana hərbi tecavüzü ilə bağlı olmuşdur. Nəticədə, ölkə orazisinin 20 faizi Ermenistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyon azərbaycanlı doğma yaşayış yerlərindən zorla çıxarılmış və öz ölkəsində qacqın vəziyyətine düşmüştür. Bütün bunlar ölkəde həyata keçirilən hüquq, iqtisadi islahatların sürətinə mənfi təsir göstərmişdir.

Azərbaycan Ermənistandan sülhə nail olmaq və əməkdaşlıq etmək niyyətindədir. Lakin bu əməkdaşlıq Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən, qacqınlar öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra ola bilər. Azərbaycan Dağlıq Qarabağ Azərbaycan Respublikası tərkibində on yüksək özünüidarəetmə statusu verməyə həzirdir. Bizim bu mövqeyimiz Avropana Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin başçılarının 1996-ci ilə Lissabonda keçirilmiş sammitində münəaqişənin sülh yolu ilə həlli üçün əsas olan üç məlum principdə öz əksini tapmışdır. Dünyada ölkələrin birgə seyləri Ermənistana səbüt etməlidir ki, münəaqişənin Ermənistən və Azərbaycanın ərazi bütövlüğünü qarşılıqlı surətdə tanımaq əsasında sülh yolu ilə həll edilməsinə alternativ yoxdur. Onu da nəzərə almaq lazımdır ki, möhkəm sülh əldə edildikdən sonra geniş əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bununla bağlı, İOT-in üzvü olan dövlətlərin başçılarının köməyinə biz ümidi bəsləyirik.

Son olaraq H.Əliyev qeyd etdi ki, bu görüş yaxın gelecekən regionun inkişafı üçün dəqiq hədəflər müəyyən edəcək və İOT-in bütün istiqamətlər üzrə ardıcıl inkişafı üçün şərait yaradacaqdır.

\*\*\*  
Həmin gün Hafiziyə kompleksində İOT-in təsis etdiyi mükafatların təqdimət mərasımı olmuşdur.

Azərbaycan Prezidenti Heydər Əliyev və digər iştirakçı ölkələrin Dövlət və Hökumət Başçıları, beynəlxalq təşkilatların nümayəndələri mərasimde iştirak etmişlər. Bu ali műkafatlar İOT-in üzvü olan ölkələrən Azərbaycanın, Pakistanın, Qazaxistannın, Türkmenistannın, Qırğızistannın və Tacikistannın görkəmli elm, təhsil və mədəniyyət xadimləri layıq görülmüşlər.

İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xətəmi bu ilin fevral ayında keçirilmiş müsabiqənin qalibi, Bakı Dövlət Universitetinin rektoru, professor Abel Mehərrəmovu elm, təhsil və mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə İOT-in fəxri diplomunu təqdim etdi.

Dövlət və Hökumət Başçıları mükafatla layıq görülmüş şəxsləri təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamışlar.

İran İslam Respublikasında işgəzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 10-da İranın Ali Dini Rəhbəri Seyid Məhəmməd Xəmneyi ilə görüşmüşdür.

Ali qonaq etiramlı salamlayan Xəmneyi ölkələrimizin və xalqlarımızın tarixin bir-biri ilə qırılmaz tellərlə bağlı olduğunu məmənunluqla söhbət etmişdir.

İranın Ali Dini Rəhbəri ilə əvvəlki görüşlərini razılıqla xatırlayan Prezident Heydər Əliyev, belə yüksək soviyyəli görüşlərin ölkələrimiz arasındaki əlaqələrin daha da möhkəmləndirilməsində müümə rol oynadığını nəzərə çarpdırmışdır.

Ermənistən-Azərbaycan, Dağlıq

Qarabağ münaqışosunun sülh yolu ilə nizama salınması sahəsində görülmüş işlərdən bəhs edən dövlətimizin başçısı Heydər Əliyev, bu münaqışının indiyə qədər aradan qaldırılmamasının bölgədəki digər ölkələr üçün da daimi təhlükə mənbəyi olduğunu vurğulamışdır.

Ermenistanın həqiqi orazi iddiaları və tacavüzi noticəsində Azərbaycan torpaqlarının 20 faiziñin işgal edildiyini, bu torpaqlardan bir milyondan çox votəndəsimiz öz doğma yerindən-yurdundan silah gücüne zorla çıxarıldığını və yeddi ildən bəri çadırlarda ağır vəziyyətdə yaşıdığını nozera çərpirdən dövlətimizin başçısı, dünya içti-maiyyətinin gözü qarşısında baş verən bu həqiqizlərlərə dəst və qonşu İranın həssaslı-la yanaşmasının, regional təhlükəsizliyin tömən olunmasına öz töhfəsinini verməsinin vacib olduğunu bildirmişdir.

Azərbaycanın qarşılıqlı problemlərin həlline İranın bundan sonra xüsusi diqqət yetirəcəyini söyləyən ölkənin Ali Dini Rəhbəri müstəqil Azərbaycan Respublikası ilə bütün sahələrdə əməkdaşlığından daha da inkişaf etdirilməsinin İÜR ümət böyük şəhəriyyətini daşıdığını vurğulamışdır. O, Xəzərin hüquqi statusunun Xəzəryanı dövlətlərin iştirakı ilə təzliklə tənzimlənəcəyi-nənə omni olduğunu söylemişdir.

Səmimi və məhrimənləş şəraitində keçən görüşdə bir daha vurğulanmışdır ki, Azərbaycan-İran münasibətlərində dənmiş-qərəbatlı vəsiatlı həll edilmişsi mümkün olma-yan heç bir problem yoxdur.

Tərafə Azərbaycan Prezidenti Heydər Əliyevin İran'a rəsmi sofrası zamanı bir sıra məsələlər haqqında müzakirələri davam etdirmək barədə razılıq golmuşdur.

\*\*\*

Azərbaycan Prezidenti Heydər Əliyev

iyunun 10-da Tehranda, İran İslam Respublikası Prezidentinin sarayındə dəst ölkənin dövlət başçısı Seyid Məhəmməd Xətəmi ilə görüşmüştür.

Prezident Xətəmi respublikamızın rəhbərini sarayın qarşısında dəstcasına, səmimiyyətlə qarşılıdı.

Səmimi qəbulə və ona göstərilən qonaqpərvərliyə görə İranın dövlət başçısına dərin minnətdarlığını bildirən Azərbaycan Prezidenti Heydər Əliyev bildirmişdir ki, indi İOT təşkilatının toplantısına gəlmək, İran görmək, bu təşkilatın Zirvə toplantı-sında iştirak etmək və sizinle görüşmək tömən üçün çox əhəmiyyətlidir.

Mən istəyirəm, İOT təşkilatının Zirvə görüşünün çox müvəffeqiyyətə, uğurla, yüksək səviyyədə keçməsinə görə siz i bərədən təbrik edim. Mən bu görüşü indiyə qədər olan sammitlərə müqayisə etmək istəmirəm. Ancaq bu görüş, bəs sammit çox gözlənən keçdi. Sizin rəhbərliyiniz, liderliyiniz və sizin ətrafınızda olan dövlət adamlarının çalılaşması bəs sammitin uğurla keçməsini təmin edibdir.

Görüşdə ölkələrimiz arasındakı tarixi qonşulq münasibətləri yüksək qiymətləndirildi, iqtisadi, ticaret və mədəni əlaqələr üzrə İran-Azərbaycan Dövlətlərərə Müşəter Komissiyasının işinin dəha da canlandırılması məsələləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Prezident Heydər Əliyev ölkəmiz üçün on ağırlı problemi olan Ermenistan-Azərbaycan münaqışosunun sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa aparılan danışqlar-dan, bir milyondan çox azərbaycanlı qacqı-nıñın və məcburi köçküñün yeddi ildən bəri çadırlarda ağır vəziyyətdə yaşamasından səhəbt açıldı.

Prezident Xətəmi Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqışosunun sülh yolu ilə ədalətli həllinə İranın da tərəfdar olduğunu, Azərbaycanın orazi bütövlüyünü və haqq işini dəsteklədiyini vurgulamışdır, Qafqazda sülhün və əmin-amanlığın bərədar olmasının müümən əhəmiyyətini daşıdığını bildirmiştir. O, Xəzər dənizinin statusu barədə öz ölkəsinin mövqeyini açıqlayaraq deməmişdir ki, bəs status tarixi keçmiş nezərə alınmaqla, məhrimən qonşulq prinsipləri əsasında, sahilyani dövlətlərin iqtisadi mə-nafələri və təhlükəsizliyi göznlənməklə müyyənəldirənləmədi.

Cənab Xətəmi Prezident Heydər Əliyev İran'a qarşısındaki rəsmi sofrasının ölkələrimiz arasındakı münasibətlərin inkişafında xüsusi rol oynayaşını vurgulamışdır.

Görüşdə Azərbaycan-İran əlaqəlerinin perspektivi, regional əməkdaşlıq, bölgəde vəziyyət, hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

\*\*\*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran İslam Respublikasında işgəzar sofrada olarken iyunun 10-da İran Məsləhət Şurasının sədri Haşimi - Rəfsəncani ilə görüşmüştür. Dövlətimizin başçısını səmimiyyətə, məhrimənləşənənələyən Rəfsəncani Prezident Heydər Əliyevin İranın gəlisiñindən son derecə memnun qaldığını bildirmiştir. İOT-in VIII Zirvə görüşündə respublikamızın rəhbərinin nitqini böyük diqqətlə dinlədiyini vurgulayan İran Məsləhət Şurasının sədri emin olduğunu bildirmiştir ki, VIII Zirvə görüşü iştirakçı ölkələr arasında bütün sahələrdə əlaqələrin dəha da möhkəmlənməsində müümən rol oynayacaqdır.

Azərbaycan-İran əməkdaşlığının inki-

\*\*\*

Azərbaycan Respublikasının Prezi-

## Heydər Əliyev və Şərq

denti Heydər Əliyev İran İslam Respublikasında iğizər səfərdə olarkən Türkmenistən Prezidenti Saparmurad Niyazovla, Özbəkistan Respublikasının Prezidenti İsləm Karimov, Pakistan İsləm Respublikası İcra Hakimiyyətinin Başçısı Perviz Müşərrəf, BMT Baş katibinin müavini, bə təşkilatın Vyana şəhərinin Baş direktori Pino Arlaki, İranın Kooperasiya Naziri, İqtisadi, ticarət və mədəni əlaqələr üzrə İran-Azərbaycan Dövlətlərəsi Müştərik Komissiyasının həmsədri Morteza Hacı ilə görüşmüştür.

Respublikamızın Prezidentini məhrübənləqlə salamlayan, onuna hər bir görüşdən şərəf duyduğunu vurgulayan cənab Morteza Hacı, İÖT-in Zirvə görüşündə iştirak etmək üçün Tehrana gəldiyinə görə dövlətimizin başçısı Heydər Əliyevə minnətdarlığını bildirmişdir.

Azərbaycan-İran əlaqələrinin durmadan inkişaf etməsinə və möhkəmlənməsinə Prezident Heydər Əliyevin böyük xidmətləri olduğunu söyləyən nazir, Dövlətlərəsi Müştərik Komissiyasının fəaliyyətinə və bu ilin aprelində Bakıda İran İslam Respublikasının üş sənaye sərgisinin keçirilməsinə göstərdiyi qayğı və diqqətə görə ölkəmizin başçısına bir daha təşəkkür etmişdir.

İÖT çərçivəsində əlaqələrin dəha da genişləndirilməsinə müştəqil Azərbaycan Respublikasının xüsusi əhəmiyyətini verdiyi nəzərə çardıran Prezident Heydər Əliyev, əmin olduğunu bildirmişdir ki, İÖT-in Zirvə görüşü bu təşkilatın yaxın gələcəkdə bütünlüklə istiqamətlər üzrə ardcıl inkişafına ləzimi şərait yaradacaqdır.

Ümumi mənəvi dəyərlərə, eyni dina, müştərək tarixi keçmişə malik olan əlkələrimiz arasında bütün sahələrdə, xüsusun iqtisadiyyat, ticarət və mədəniyyət sahəsində əlaqələrin sıxlıqla işləndirilməsinə böyük əhə-

miyyət daşıdığını vurgulayan Prezident Heydər Əliyev, Dövlətlərəsi Müştərik Komissiyasının işinin daha da canlandırılmasına əhəmiyyət duyulduğunu bildirmiş, özəl sektorun, iş adamlarının bir-biri ilə daha sıx əlaqələr qurmaşının her iki tərəf üçün çox faydalı olduğunu xatırlatmışdır.

Söhbət zamanı hər iki ölkəni maraqlandırın bir sira başqa məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

\*\*\*

Qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran İsləm Respublikasına iğizər səfəri zamanı iyunun 9-də İranın Kənd Təsərrüfatı Naziri İsa Kələntəri və Tikinti və Şəhərsalma Naziri Əli Əbdüləlizadə ilə de görüşmüştür.

Prezident Heydər Əliyevi somiyyət-lə, məhrübənləqlə salamlayan, onunla görüşdən böyük şərəf duyduğularını bildiren nazirler İran Prezident Xətəminin dəvətini qəbul edərək İÖT-in Zirvə görüşündə iştirak etmək üçün Tehrana gəldiyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Cənab Kələntəri və cənab Əbdüləlizadə ötən il Bakıya səfərləri zamanı onlara göstərilən qonaqpərvərlikdən məmənənlüqlə səhəbat açmış, görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanda hüquqi, demokratik dövlət quruluşu sahəsində görülmə işləri heyranlıqla izlədiklərini söyləmişlər.

Prezident Heydər Əliyevin uzaqqorən siyaseti sayısında Azərbaycanda torpaqların əsl sahiblərinə verildiyini, iqtisadi İslahatların ardcıl surətdə heyata keçirilməsində uğurlar qazanıldığını, Bakıda və Respublikanın digər şəhərlərində tikinti və abadlıq işlərinin böyük vüset aldığı vurgulanmış nazirlər, son illər ölkəmizdə toplanmış

## Heydər Əliyev və Şərq

təcrübəni öyrənməyə əhəmiyyət duyduğularını bildirmişlər.

Dost və qonşu ölkələr olan Azərbaycan ilə İran arasında əlaqələrin daim inkişaf etdirilməsinə həmişə xüsusi əhəmiyyət verdiyini nəzərə çarpdıran dövlətimizin başçısı Heydər Əliyev, senaye, kənd təsərrüfatı, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığından də�əla sıxlıqla işləndirilməsinə əhəmiyyətini vurğulayan Prezident S.M.Xatəmi ilə görüş keçirmişdir.

Həm kənd təsərrüfatı, həm də tikinti, şəhərsalma sahələrində qarsılıqlı surətdə faydalı əməkdaşlıq qurmağa böyük imkanlar olduğunu vurgulayan Prezident Heydər Əliyev, iqtisadi, ticarət və mədəni əlaqələr üzrə Dövlətlərəsi Müştərik Komissiyasının bu sahədə öz fealiyyətinə durmadan genişləndirməsinə əhəmiyyətini vurğulayan Prezident Heydər Əliyev əmin olduğunu bildirmişdir. Görüşdə bir sira digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

Bələlikdə də Azərbaycan Prezidentinin İran'a bir hər işgəzər sefəri uğurla başa çatmış və əlaqələrimizin gələcək inkişafına təkan vermişdir.

\*\*\*

2000-ci il iyulun 31-də İIR və Azərbaycan Respublikası arasında geologiya-mədən sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə Tehranda əməkdaşlıq memorandumu imzalanmışdır.

Keçirilən görüşlər zamanı əlkələrimiz arasında hərtərəfli əlaqələrin dəha da sürətli inkişaf etdirilməsi yolları araşdırılmışdır.

\*\*\*

2000-ci il avqustun 31-i sentyabrın 6-da İIR-in iş adamlarından ibarət nümayəndə heyəti Bakı, Gəncə, Mingəçevir və Əli-Bayramlı şəhərlərində senaye müəssisələri və təşkilatları ilə yaxınlıqdan tanış olmuşlar. Bakıda olarkən nümayəndə heyəti Milli Məclisin sədr müavini, iqtisadi-ticarət və

mədəni əlaqələr üzrə Azərbaycan-İran Dövlətlərəsi Müştərik Komissiyasının həmsədri, Ticarət-Sənaye Palatasının sədri və Dövlət Əmlak Naziri ilə görüş keçirmişdir.

\*\*\*

2000-ci il sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin millennium Zirvə toplantısında iştirak etdiyi zaman İran İsləm Respublikasının Prezidenti S.M.Xatəmi ilə görüş keçirmişdir. Azərbaycan rəhbərini İrana sefəri ni səbirsizliklə gözlədiklərini vurgulayan S.M.Xatəmi, səmimi sözlərə görə təşəkkürün bildirdi. Heydər Əliyev BMT-nin Prezidenti Heydər Əliyev əmin olduğunu bildirmişdir ki, qarşidaşı kəfər qonşu və dost əlkələrimizin bütün sahələrde qarsılıqlı surətdə faydalı əlaqələrin sıxlıqla işləndirilməsinə yeni təkan verəcədir.

Səmimilik şəraitində keçen görüşdə Azərbaycan-İran əməkdaşlığının perspektivləri, bölgədə vəziyyət, hər iki ölkəni maraqlaşdırın bir sira məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.

\*\*\*

2000-ci il oktyabrın 30-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində "Azərbaycan Respublikası və İran İsləm Respublikası arasında hüquqi yardım haqqında müqavilə"nın ratifikasiyası fərmanlarının mübadiləsi haqqında protokolun imzalanma mərasimi keçirilmişdir. Azərbaycan Respublikası tərafından protokol Xarici İşlər Naziri Vilayət Quliyev, İran tərafından isə İran İsləm Respublikasının Bakıdaşı kəfər sefəri Əlirza Beqdəli imzalamışdır.

\*\*\*

2000-ci il oktyabrın 30-da İran İsləm Respublikasının Bakıdaşı sefəri Əlirza Beqdəli ezməsiyyət müddətinin bitməsi ilə əla-

## Heydər Əliyev və Şərəq

qodar Telirana qayıtmış, elə həmin gün İİR-in Bakıdakı yeni səfiri Əhəd Qəzayi Bakıya gəlməşdir.

2000-ci il oktyabrın 31-də İran İslam Respublikasının Bakıdakı səfiri Əhəd Qəzayi etimadnaməsini Azərbaycan Respublikasının Xarici İşlər Naziri Vilayət Quliyev təqdim etmişdir.

\*\*\*

2000-ci il noyabrın 12-13-də Azərbaycan Respublikasının Xarici İşlər Naziri Vilayət Quliyev Qatarın paytaxtı Doha'da keçirilən İKT-nin IX Zirvə görüşündə iştirakçı zamani noyabrın 12-də İranın Xarici İşlər Naziri K. Xərrazı ilə görüş keçirmişdir. Görüş zamanı ikitərəflə və regional problemlər müzakire edilmişdir.

\*\*\*

2000-ci il noyabrın 14-19-da İİR-in Qərbi Azərbaycan vilayətinin istehsal-ticarət şirkətinin nümayəndələrindən ibarət nümayəndə heyəti, Azərbaycan Respublikasında iqtisadi vəziyyət və sahiliyyət sahələri ilə tanış olmaq məqsədilə Bakıda olmuşdur.

\*\*\*

2000-ci il noyabr ayının 21-23-də İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Əli Ahənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olarken, öz səfərinə Naxçıvan MR-ənərəfənən başçılıqla təşkil olunmuşdur.

Azərbaycan Respublikasında səfərdə olarkən İİR nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev və başqa rəsmi şəxslər tərəfindən qəbul olunmuşdur.

\*\*\*

2000-ci il dekabrın 6-da İran İslam Respublikasının Bakıdakı səfiri Əhəd Qəzayi etimadnaməsini Azərbaycan Respublikasına təqdim etmişdir.

kasının Prezidenti H.Əliyevə təqdim etmişdir.

\*\*\*

2001-ci il yanvar ayının 15-18-də Azərbaycan Respublikası Dövlət Kömür Komitəsinin sədri İİR-ə rəsmi səfər etmişdir. Səfər zamanı nümayəndə heyəti İsfahan vilayətini, İİR Baş Kömür İdarəsinin reisi M.Kərbəsan, Kooperasiya Naziri M.Hacı, İİR İqtisadiyyat və Maliyyə Naziri H.Nəməzai və digər yüksək vəzifəli şəxslər ilə görüşlər keçirmişdir. Səfərin nəticəsi olaraq iki ölkə arasında kömür sahəsində eməkdaşlıq haqqında qarşılıqlı anlaşmalar imzalanmışdır.

\*\*\*

2001-ci il yanvar ayında Beynəlxalq "Əhli-Beyt" cəmiyyətinin dəvəti Tehrana gəlmış Qafqaz Müsəlmanları Ali Ruhani İdarəsinin sədri Şeyxüllislam Hacı Allahşükür Paşazadə İİR-in Ali Rəhbəri S.Ə.Xanneyi ilə görüşmüştür. Görüşdə Azərbaycan-İran münasibətlərinin və iki ölkənin müsəlman xalqları arasında əlaqələrin daha da inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılmışdır.

\*\*\*

2001-ci il fevral ayının 5-8-də Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini X.Xələfovun başçılıq etdiyi nümayəndə heyəti İİR-də rəsmi səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının Xarici İşlər Naziri K.Xərrazı, Kooperasiya Naziri, İran-Azərbaycan Müştərək İqtisadi Komisiyasının höməsədri M.Hacı tərəfindən qəbul olunmuş, Xarici İşlər Nazirinin müavini Ə.Ahəni ilə görüş keçmiş və İƏT təşkilatına üzv kələklərin yüksək vəzifəli şəxslərindən ibarət İşçi Qrupunun toplantısında iştirak etmişdir. Danışqlar zamanı ikitərəflə

## Heydər Əliyev və Şərəq

münasibətlərin inkişaf istiqamətləri və Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması barədə məsləhətləşmələr aparılmışdır.

\*\*\*

2001-ci il fevralın 7-10-da İranın Ərdəbil əyalətinin valisi Seyid Həmid Təhayi-nın başçılıq etdiyi 40 nofır iş adından ibarət nümayəndə heyəti Azərbaycan Respublikasında səfərde olmuşdur. İİR nümayəndə heyəti Bakıda bir sıra rəsmi şəxslərlə ikitərəflə ticarət-iqtisadi əlaqələrə dair müzakirələr aparılmışdır.

\*\*\*

2001-ci il fevral ayının 19-24-də İİR İmam Xomeyni adına İmdad Komitəsinin sədri Seyyid Rza Nəyyirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti Milli Məclisin sədri M.Ələskərov, Baş Nazir A.Rəsizadə, Baş Nazirin müavini Ə.Həsənov, Şəhiyyə Naziri Ə.Insanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Ə.Nağıyev ilə görüşmüş, Gəncə şəhəri, Bileşuvur və Göygöl rayonlarında qaçqınlarla görüş keçirmiştir. Qeyd etmək lazımdır ki, 1995-2000-ci illərdə bu təşkilatın xətti ilə Azərbaycan Respublikasına göstərilən humanitar yardımın deyeri 9 milyon ABŞ dolları məbləğində olmuşdur.

\*\*\*

2001-ci il fevral ayının 20-21-də Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini X.Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Tehranda keçirilen "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyonun hazırlanması üzrə Xəzəryani Dövlətlərin Xarici İşlər Nazirinin müavini Ə.Ahəni ilə görüş keçmiş və İƏT təşkilatına üzv kələklərin yüksək vəzifəli şəxslərindən ibarət İşçi Qrupunun III iclasında iştirak etmişdir.

\*\*\*

2001-ci il mart ayının 27-29-da İran İslam Respublikasının Energetika Naziri Həbibulla Bitərəfin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərde olmuşdur.

Nümayəndə heyəti Azərbaycan Respublikası və İİR arasında elektrik enerjisinin paralel işlənməsine dair imzalanmış dövlətlərərə müqaviləyə osanın, 230 kv-liq İmisi-Parsabad elektrik xəttinin açılış mərasimində iştirak etmişdir. Xəttin ümumi uzunluğu 51 km-dir. Bu xətt vasitəsilə 50 meqavatt elektrik enerjisinin tranzitlə ötürülməsi nəzərdə tutulub. Azərbaycan Respublikasında səfərdə olarkən İran İslam Respublikasının nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən qəbul olunmuş, Milli Məclis sədri Murtuz Ələskərov, Baş Nazir Artur Rasizadə ilə keçirilmiş görüşlərə iki ölkə arasında energetika sahəsində əlaqələrin genişləndirilməsine dair fikir mübadiləsi aparılmışdır.

\*\*\*

2001-ci il aprel ayının 18-də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxüllislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İİR-in Ali Dini Rehberinin Ərdəbil əyalətindəki nümayəndəsi Ayetullah Mürəvvəcini dəfn mərasimində iştirak etmək üçün Ərdəbilə səfər etmişdir.

\*\*\*

2001-ci il aprel ayının 24-25-də Tehranda İran İslam Şurası Məclisinin təşəbbüsü ilə Fələstin xalqının qiyamını dəstəkləyən Beynəlxalq Konfrans keçirilmişdir. 36 ölkədən 300 nümayəndənin iştirak etdiyi konfransda Şeyxüllislam Allahşükür Paşazadənin başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak

etmişdir.

\*\*\*

Göstərdiyimiz kimi, İranla siyasi əlaqələrimizin teməli, cənab Heydər Əliyev dövlət rohberliyinə göldikdən sonra qoyulduğu kimi, iqtisadi əlaqlarımızın inkişafı bu vaxta təsdiq edir. Elə bu vaxtdan sonra "Xudafərin" və "Qız qalası" su qoşşalarının tikintisi başlamış, "Xudafərin" su qoşşığının tikinti zonasının qurulması sona çatmış, tikinti sonəsiyə obyektlərinin inşası, Araz çayı üzərində metaldan olan iki körpünün və yaşayış obyektlərin tikintisi genişlənmişdir (hal-hazırda bu obyektlərə iş eməni tacavüzü noticəsində dayandırılmış - red).

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında birbaşa telefon rəbatları qurulmuşdur.

\*\*\*

Kürű və başqa bəqli məhsullarının istehsal texnologiyasının təkmilləşdirilməsi, külək balıqından konserv istehsalı üzrə birgə müəssisələrin yaradılması, Xəzər denizi hovzəsində külək balığı ovlamaq üçün birgə Azərbaycan-İran ekspislə ilə baliqçi gəmilərinin kirayə edilməsi, deniz məhsullarının əldə edilməsi və emalı sahəsində qarşılıqlı məməfətli əməkdaşlığın yaradılması məsələləri öyrənilməkdə və həyata keçirilməlidir.

\*\*\*

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında çoxəşrlik tarixi ənənələri olan mədeni əlaqələr də genişlənir. Bakıda İran İsləm Respublikasının Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Gilan əyalətlərinin şair, sənətşünas, din xadimləri və müsicilər ilə görüşlər teşkil olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İran İsləm Respublikasının müvafiq nazirliyinin arasında birbaşa əlaqə

yaranmış, Xudafərin körpülerinin bərpası olmasına, tarixi ənənələr əsasında minai kaşının düzəldilməsi üzrə bizim mütəxəssislerin tocrübə keçməsinin təskili, İran ustalarının Şəkide Xan Sarayının bərpasında iştirakı və s. üzrə razılıq əldə edilmişdir. Tehranda keçirilən Kukla Teatrlarının festivalında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iştirak etmişdir. Öz növbəsində Bakıda Xorasan əyaləti Mimiaka Teatrı kollektivinin çıxışları olmuşdur. İsləm Mədəniyyəti Təhlükəsi Mərkəzinin davotılı Azərbaycan Respublikasının təsviri sənət və kino xadimlərinin bir qrupu Tehranda olmuşdur.

\*\*\*

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndələri Təbriz şəhərində Nizami Gəncəvinin heykəlinin ucaldılması və Xəqani Şirvaninin qəbrüstü abidəsinin qurulması tödbirlərində iştirak etmişlər.

Respublika Dövlət Nəşriyyat Komitəsi, İran İsləm İşşad Nazirliyi və Keyhan nəşriyyatı tərəfindən kitabların qarşılıqlı nəşri və onların satışı haqqında imzalanmış müqaviləyə uyğun olaraq, Bakı və Tehran şəhərlərində ixtisaslaşdırılmış kitab mağazaları açılmışdır. Bu mağazalarda satılan böddü əsərlər və çap məhsulları Azərbaycan və İran xalqlarının heyat və mədəniyyəti ilə daha yaxındın tanış olmağa imkan yaradır. Hər iki ölkədə her il kitab sərgiləri keçirilir.

\*\*\*

Azərbaycan Respublikasının Dövlət İdman Komitəsi, Təhsil Nazirliyi və İran İsləm Respublikası Şərqi Azərbaycan əyalətinin idman idarəesi arasında imzalanmış müqavilələrdə əməkdaşlığın genişlənməsi, idmançı mütəxəssislerin qarşılıqlı mübadiləsi nəzərdə tutulur.

\*\*\*

Bakıda bir neçə dəfə İran malları sərgisi keçirilmişdir. Həmin sərgilərdə İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Gilan əyalətləri şirkətlərinin istehsal etdikləri xalq telebəti malları, maşın, avadanlıq, təchizat və yeyinti məhsulları və s. nümayiş etdirilmişdir. Həmin sərgilərdə beş yüz şirkətin yeddi yüz nümayəndəsi iştirak etmişdir. Sərgilər zamanı respublikamızın müəssisəsi, təşkilatları ilə İran şirkətləri arasında əlaqələr yaranmış qarşılıqlı məməfətli əməkdaşlıq məsələləri haqqında müzakirələr aparılmış, müqavilə və protokollar imzalanmışdır. Bütün bunlar Azərbaycan Respublikası və İran İsləm Respublikası arasında ticarət-iqtisadi əməkdaşlığın genişlənməsi üçün olverişli şərait yaratmışdır. Azərbaycan turizm surası "Iran gerdi" və "Ushangerdi" şirkətləri ilə 1-2 qrup olmaqla turistlərin Bakı-Təbriz-Təhran-Bakı marşrutu üzrə 7-10 günlük sofralarının valyutazız mübadiləsi haqqında müqavilə imzalanmışdır.

\*\*\*

Ukrayna Respublikası, Azərbaycan Respublikası və İran İsləm Respublikası hökumətləri arasında neft və qaz sənəyesi sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilə Azərbaycan Respublikası və Ukraynanın neftə və qaza olan tələbatının ödənilməsini və onların başqa ölkələrə neqil edilməsi imkanlarının təmin olunmasına nəzərdə tutur.

\*\*\*

İki ölkə arasında əlaqələrin genişləndirilməsi sahəsində aparılan əməkdaşlıq dövlətlərərə münasibətlərərə dala yüksək səviyyəyə qaldirılmasına xidmət göstərir. Bu xususilə də iqtisadi sahədəki əməkdaşlığıza aididir. Onun nöticələrinə qisa bir nəzər salsaq, görərik ki, 1993-1997-ci illər

erzində İran Azərbaycanın ticarət tərefdəşləri arasında ticarət dövriyyəsinə görə davamlı olaraq 1-ci və 2-ci yerlər tutmuşdur. İranın barəbər, siyahının əvvəlində Rusiya, Türkiye, Ukrayna, Gürcüstan və Türkmenistan kimi dövlətlər yer almışdır. 1998-ci ilin göstəricilərinə əsasən İran Azərbaycanla ticarət dövriyyəsinə görə 5-ci yeri, 1999-cu ildə isə 7-ci yeri tutmuşdur. Bu geriləmə Azərbaycandan İrana elektrik enerçisinin qarşılığında neft məhsulları verilməsinin dayanmasına ilə əlaqədardır.

1997-ci ildə ticarət dövriyyəsi 238.5 mln. ABŞ dolları olmuşdur ki, bunun 48.8 mln. dolları - idxlən, 189.7 mln. dolları isə ixracın payına düşür.

1998-ci ildə ticarət dövriyyəsi 86.9 mln. ABŞ dolları təşkil etmiş, bunun 42.5 mln. dolları - idxlən, 44.4 mln. dolları isə ixrac olmuşdur.

1999-cu ildə ticarət dövriyyəsi 70.0 mln. ABŞ dolları həcmində olmuş, bunun 47.4 milyon dollar idxlən, 22.6 milyon dollar isə ixracın payına düşmüşdür.

1993-1999-ci illər erzində idxlən maksimal göstəricisi 1995-ci ildə en yüksək olaraq 80.3 mln. ABŞ dollarına çatmışdır. 1994-cü ildə heyata keçirilmiş ixrac göstərişlən dövr üçün en yüksək olmuş ve 242.1 mln. ABŞ dollarına çatmışdır.

1993-1999-ci illər erzində İrandan idxlənilən məllər əsasən erzaq, tosərrüfat məlləri, avtomobillər, elektrik enerçisi və s. olmuşdur.

Azərbaycandan İrana ixracda isə xam neft və neft məhsulları, kimyevi məhsullar, tullantılar, qara metal və s. üstünlük təşkil etmişdir.

İran sərmayesinin iştirakı ilə Azərbaycanda istehsal, tikinti, və s. sahələrdə 200-dek müssəsə qeydiyyata alınmışdır.

Bu müəssisələr (şirkətlər) əsasən xalq

## Heydər Əliyev və Şərq

üçün malların istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, trikotac məmətlərin istehsalı, tikinti materiallarının istehsalı və s. bu kimi sahələrdə möşğuldurlar.

İran Neft Şirkəti iki beynəlxalq konsorsiumda iştirak edir:

- Şahdəniz perspektiv sahəsi (3-cü konsorsium, 10% paya malikdir), kontrakt 4 iyun 1996-ci il tarixdə imzalanmışdır.

- Lənkəran-dəniz və Talyş-dəniz perspektiv strukturları (5-ci konsorsium, 10% paya malikdir), kontrakt 13 yanvar 1997-ci il tarixdə imzalanmışdır.

Bundan əlavə, Xəzərin milli sektorlarında neft ehtiyatlarının axtarışı üzrə ARDNŞ ilə İran Milli Neft Şirkəti arasında birbaşa əməkdaşlıq həyata keçirilir.

\*\*\*

1992-ci və 1996-ci illərdə, uyğun olaraq, Bakıda və Tehranda İran-Azərbaycan Dövlətərəsər İqtisadi, ticarət və mədəni əlaqələr üzrə Komissiyanın I və II iclasları keçirilmişdir.

Komissiyanın III iclası 18-20 noyabr 1997-ci il də Bakıda, IV iclası 1-7 oktyabr 1999-cu ilde Tehranda keçirilmişdir.

İcləslər zamanı energetika, kənd təsərrüfatı, nəqliyyat, kömürk, iqtisadi-ticari sahələrdə, mədəniyyət, elm, təhsil və səhiyyə sahələrində ikitərəfi əməkdaşlığı dair çoxsaylı məsələlər müzakirə edilmiş və yenidən memorandumlar imzalanmışdır.

\*\*\*

Azərbaycan Prezidenti İranla həm siyasi, həm də iqtisadi əlaqələrimizi yüksək səviyyədə inkişaf etməsinə böyük diqqət verir. Həc də tosadüfi deyildir ki, Prezident Heydər Əliyev 11 fevral 2000-ci ildə İsləm inqilabının 21-ci ildönümüne həsr olunmuş mərasimində çıxış edərkən göstərmidi ki, bizim iqtisadi əlaqələrimiz inkişaf edir. Tidən əlaqələri yüksək səviyyədədir. Hesab

edirəm ki, Azərbaycanla ticarət əlaqələrində İran birinci yerdədir... Dövlətimizin başçısı oləvə edərək deməsidir ki, mədəni əlaqələrimiz, insanı əlaqələrimiz də genişdir. Ancaq bunlar da azdır. Mən hesab edirəm ki, bizim əlaqələrimizin bütün sahələrdə genişlənməsinə imkanlar var və bu imkamlardan istifadə etmək lazımdır... Doğrudur, son zamanlar bizim ölkələrimiz arasında hökumət və dövlət səviyyəsində gediş-gəliş artıb. Ancaq bu, no İran tərəfini, no də Azərbaycan tərəfini qane edə bilməz. Biz bunları daha yüksək səviyyəyə qaldırmalıyıq və qaldırmış istəyirik.

Bütün bunlara yanaşı həle bir çox məsələlər öz həllini gözləməkdədir. O cümlədən Azərbaycan Respublikası və İİR arasında ikitərəfi iqtisadi karakterli məsələlər dair bir çox sənədlər həle də ya imzalanmamış, ya da hazır deyildir.

Onlardan investisiya sazişini, İkiqat vergiçıqoymanın aradan qaldırılmasına dair Konvensiyani, Hava daşımaları haqqında sazişi, Avtomobil daşımaları haqqında yeni sazişi, Ticarət gəmiliyi haqqında sazişi, Bitki karantini haqqında sazişi, Sərhədyanı ticarət sahəsində əməkdaşlığı dair memorandumu, Standartlaşdırma, Sertifikasiya və Metrologiya sahəsində əməkdaşlığı dair memorandumu, görümük sahəsində əməkdaşlığı dair sazişi, Ticari-iqtisadi əməkdaşlığı haqqında sazişi, Vergi qanunvericiliyinə əməl edilməsi üzrə qarşılıqlı yardım haqqında hökumətlərarası sazişi, Baytarlıq xidmətləri arasında əməkdaşlığı dair sazişi göstərmək olar.

\*\*\*

29 aprel 2000-ci ildə Bakıda İİR-in 8-ci sərgisi açılmışdır. Sərgini gezen və açılışında çıxış edən Prezidentimiz İranla olan iqtisadi əlaqələrimiz barədə iştirakçılarla öz qiyamlı mülahizələrini bələşdirmüşdür. O

## Heydər Əliyev və Şərq

göstərməmişdir ki, iqtisadi əlaqələrin genişləndirilməsi, inkişaf etdirilməsi bizim münəsibətlərimizi həm İranın, həm də Azərbaycanın bütün başqa ölkələrə əlaqələrindən daha da yüksək səviyyələrə qaldırır... Mən hesab edirəm ki, gərek Azərbaycanın ticarət əlaqələri birinci növbədə onun qonşu ölkələri ilə, o cümlədən xüsusən İranla aparılışın... oradan mal alıb götürmək bizim üçün əlverişlidir. Azərbaycan mallarının İran'a ixrac edilməsi də çox müümən məsəledərdir.

İran Azərbaycana investisiyalar qoyır. Məsələn, mənim şəxşən cəlb etdiyim İranın OIEK şirkətinin Şahdəniz yatağında 10% payı vardır...

Dövlətimizin başçısı xüsusi olaraq vurğulanmışdır ki, adətən belə sərgiləri açmaqdə nazirlər, başqa dövlət məməurları gelirlər. Ancaq İran-Azərbaycan iqtisadi əlaqələrinə xüsusi diqqət yetirərək, ona xüsusi əhəmiyyət verərək mən buraya geldim ki, sərginin açılışında iştirak edim... qonaqlarla görüşüm... bəzi fikirlərimi deymim.

Bu fikirlərdən biri də ondan ibarətdir ki, İran ilə Azərbaycan arasında iqtisadi əlaqələri inkişaf etdirərək, biz bütün sahələrdə əməkdaşlığını genişləndirməliyik. Azərbaycan bu mövqədə durubdur. Mən İKT-nin son dəfə Tehranda keçirilən Zirvə toplantılarında Prezident canan Xatemi ilə görüşürək onu biz barədə ətraflı danışdım. Mən bundan sonra Azərbaycana gəlmiş İran nümayəndələrinə də öz fikrimi demisəm və bu gün də deyirəm ki, gərek biz bütün sahələrdə əlaqələri, əməkdaşlığını genişləndirək. Cümlə, İran Azərbaycan üçün, birincisi yaxın qondurur, ikincisi də dost, qardaş ölkədir. Bizim xalqlarımızı birləşdirən, doğma edən böyük tariximiz vardır. Bunları heç vaxt unutmaq lazımdır.

O göstərmmişdir ki, Azərbaycan 70 il məcburən Sovet sistemi şəraitində yaşama-

sına baxmayaraq, öz milli ənənələrini qoruyub saxlaya bildirmişdir... Dost və qardaş ölkə olan İrandan 70 il əyon düşməyimizə baxmayaraq, xırda bir imkan yaranan kimi, sərhədlər açılan kimi insanlar bir-birinə qovuşdu. Araziyi təyandır, bu təyandır insanlar bir-birini görmək üçün özlərini qışın soyunduqda belə suya atdırılar... Biz indi müstəqil dövlətik. Müstəqil xalqıq, sərbəstik, lakin çətinliklərimiz də çoxdur... Görülən təbərlər nöticəsində bu çətinliklərin çoxu artıq arxada qalmışdır...

Nitqinin sonunda Azərbaycan Prezidenti vurğulmuşdur ki, Azərbaycan bu ağır dövrü yasayır və bu ağır dövrü uğurla keçəcəkdir. Buñ etmək üçün biz gərek bütün ölkələrlə iqtisadi əlaqələrimizi inkişaf etdirək və bu istiqamətdə birinci növbədə İran İsləm Respublikası ilə iqtisadi əməkdaşlığını genişləndirək. Biz İranla iqtisadi əlaqələrimizi genişləndirməkələrə bərabər, mədəni, elmi, siyasi əlaqələrimizi və bütün əlaqələrimizi genişləndirməliyik.

Mən hiss edirəm ki, İran hökuməti də minim bu fikirlərim mövcəvidir. Yenə də deyirəm, men bunu hörmətli Prezident Xatemi ilə Tehranda görüşüm zamanı onun sözlerindən bildim. Güman edirəm ki, bu yaxın vaxtlarda bizim görüşlərimiz də olacaq və bu məsələlərdə yeni uğurlar alət etmek üçün müəyyən tedbirler də görə biləcəyik. Beləliklə də bizim ölkələrimiz arasında dostluq, əməkdaşlığı və qardaşlığı möhkəmləndirəcəyik.

\*\*\*

23-yanvar 2002-ci ildə Azərbaycan respublikasının Prezidenti Heydər Əliyev İran İsləm Respublikasının Daxili İşlər Naziri Əbdülvahid Məsəvi Larını qəbul edərək bildirmişdir ki, bu, İranın Daxili İşlər Nazirinin Azərbaycana ilk seferidir və bu-

nun özü yaxşı işarədir. Bu onu göstərir ki, bizim əlaqələrimiz inkişaf edir və o dərəcəyə çatıb ki, hətta Daxili İşlər Naziri dö ölkəmizə gəlir... Mən çox məmənunam ki, siz ölkələrimizi maraqlandırın masələlər barəsində geniş fikir mübadiləsi aparmısınız və əməkdaşlığımızın inkişaf etməsi üçün lazımi işlər görmüsünüz. Bizim ölkələrimiz arasında bu sahələrdə çox böyük işlər görülməlidir. Təbii, sizin təcrübəniz böyük olğınızı. Bizzət de məyyən təcrübə var. Bunları paylaşmaq, bələşmək lazımdır və bunlardan istifadə etmək, müştərək işlər görmək lazımdır.


Əbdülvahid Müsəvi Lari bildirmişdir ki, səzəsüz ki, Sizin Tehrana səfəriniz münasibətlərimizdə yeni səhifə açacaq, döntüs mərhələsi olacaqdır. İnnşallah, yaxın gələcəkdə Sizin səfəriniz həyata keçirilər.

Gözlənilən rəsmi səfərə toxunaraq Azərbaycan Prezidenti vurğulamışdır ki, mənim İrana səfərim barəsində məsələlər

artıq həll olunubdur. İmzalanacaq sənədlər artıq hazırlanıb, razılışdırılmışdır. Mən çox böyük məmənliyətə görəzəyim ki, nə vaxt Tehranda olacağam.

Mən de hesab edirəm ki, bizim Tehrandakı görüşlərimiz, danışqlarımız İran-Azərbaycan əlaqələrinin daha da sürətə inkişaf etməsi üçün çox səmərəli olacaqdır. Beləliklə, hesab edirəm ki, indi bizim əlaqələrimiz artıq əvvəlkindən xeyli yaxşıdır. Amma ondan da yaxşı olmalıdır. Bizim səzinə vəzifəmiz bunu etmekdir. Güman edirəm ki, indi bunun üçün böyük imkanlar vardır. Biz birgə işləməliyik.

Bu, Azərbaycan Prezidentinin mövqeyi, xalqımızın mövqeyidir. Tarixən təşəkkül tapmış onənəvi məhrəban qonşuluq münasibətləri, ikitərəfli əlaqələr bütün sahələrdə genişləndirilməlidir. Bunun özü isə son noticədə regional əlaqələrin və əməkdaşlığın inkişafına görətir çıxarıcaqdır ki, bu da iki qardaş və qonşu xalqın yalnız xeyrinə olardı.



**AZƏRBAYCAN -  
LİVİYA  
ƏLAQƏLƏRİ**



**(Liviya Azərbaycan ilə 16 mart 1992-ci ildə  
diplomatik əlaqələr yaratmışdır)**

**A**zərbaycan Respublikası 1991-ci ildə öz müstaqilliyini bərpa etdikdən sonra dünyada bütün dövlətləri ilə beynəlxalq hüquq normaları əsasında bərabər hərqləşməli münasibətlər yaratmağa say göstərmişdir. Azərbaycan Respublikasının xarici siyasetində min illik tarixi, mədəni və dini köklərlə bağlı olduğu ərəb ölkələri, xüsusilə də Liviya Ərəb Xalq Sosialist Cəməhiriyyəsi ilə münasibətlərin yaradılması və genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Liviya Ərəb Xalq Sosialist Cəməhiriyyəsi Azərbaycan Respublikasının müstaqilliyini 30 dekabr 1991-ci ildə tanıyan ilk dövlətlərdən biri olmuşdur.

1992-ci ilin mart ayında Liviya ilə Azərbaycan arasında diplomatik əlaqələr yaradılmışdır.

1992-ci ilin mart ayında Liviyanın Məaliyyə Naziri Məhəmməd Əl-Buxarinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlməşdir. Səfər zamanı iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasına dair, iki ölkə arasında birgə komissiyanın yaradılması, elm və mədəniyyət sahəsində əməkdaşlıq, iki ölkənin hökumətləri arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinə dair müqavilə, mədəni əməkdaşlıq sahəsinə dair saziş, iki ölkə arasında hava yollarının açılmasına dair niyyət protokolu paraflanmışdır.

1995-ci ilin aprel ayında Bakıda Liviya Ərəb Xalq Sosialist Cəməhiriyyəsinin səfirliliyinin təsis edilməsi məqsədilə Liviya-dan Azərbaycana bir qrup nümayəndə heyəti gəlmİŞ və həmin tarixdən etibarən Liviyanın Bakıda səfirliliyə faaliyyət göstərir.

1996-ci ilin mart ayında Liviyanın Beynəlxalq İslam Xalq Rəhbərliyi təşkilatı (Təşkilatın sadri polkovnik Müəmməd Qəddafisidir) və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin birgə təşəbbüs ilə Bakıda müsəlman dövlətlərinin İslami məsələləri ilə bağlı konfrans keçirilmişdir.

1996-ci ilin payızında Liviyanın "İslama çağrısı" cəmiyyəti, Azərbaycan tərəfindən İslam Tədqiqatlar mərkəzi ilə birgə Bakıda "İslamda insan hüquqları və azadlıq" mövzusunda elmi simpozium keçirmişdir.

1996-ci ildə Liviyanın Təhsil Naziri Məhəmməd Əl-Əsədinin müavini Məhəmməd Əl-Əsəd və rəhbərliy ilə Bakıya nümayəndə heyəti gəlməşdir. Səfər zamanı iki ölkə arasında tələbə müraciəti və Azərbaycan mütəxəssislərinin Liviyanada İsləmək üçün göndəriləməsi haqqında saziş imzalanmışdır.

1997-ci ilin avqustlarında Liviyanın tərəfindən davəti ilə Azərbaycan Respublikası Təhsil Nazirinin müavininin başçılığı altında nümayəndə heyəti Liviyanada olmuşdur.

1997-ci ilin dekabr ayında Liviyanın

"İslama çağırış" cəmiyyətinin köməkliyi ilə Azərbaycan qacqınlarına ərzəq, dəvərman, tibbi ləvazimat və s. ibarət humanitar yardım göstərilmişdir.

1998-ci il mart ayının 20-də Liviyanın Azərbaycana yeni təyin edilmiş safiri Məhəmməd Abdü Səmi Bakıya gəlməmişdir.

Azərbaycan-Liviya əlaqələrinin inkişaf etdiriləməsi və iki ölkə XİN-ləri arasında məsləhətləşmələrin aparılması məqsədi, 2000-ci ilin 6-10 may tarixlərində Azərbaycan Respublikasının XİN-in nümayəndə heyəti Liviya səfərə olmuşdur.

Liviya dağlıq Qarabağ münaqişisi ilə əlaqədar idarə BMT və İKT, idarəsə də digər beynəlxalq və regional təşkilatlarda Azərbaycan Respublikasının mövqeyini birmənəli olaraq dəstəkləmişdir.

Liviya qarşı 1992-ci ilin aprelindən tətbiq edilən beynəlxalq sanksiyalar nəticəsində, ölkənin bu müddət arzindo sosial-iqtisadi inkişaf layihələrindən geri qaldığı müşahidə olunur. Eyni zamanda, BMT TŞ tərəfindən Liviya üzərinə qoyulmuş beynəlxalq sanksiyaların 1999-cu ilin aprelində dayandırılması ölkənin iqtisadi və ictimai-siyasi həyatında canlanmaya səbab olmuşdur.

Liviyanın hal-hazırda İtaliya, Türkiyə, Çin və Cənubi Koreya ilə çox fəal iqtisadi və ticarət əlaqələri mövcuddur. Buna nümunə olaraq, bir sıra Avropa dövlətləri ilə əlaqələrin tənzimlənməsi prosesi inkişaf etməkdədir. Ölkədə hətta ABŞ şirkətlərinin fəaliyyət göstərməsi barədə məlumatlarla da rastlaşmaq olar. 2000-ci ilin 14-17 may tarixlərində Tripolidə Böyük Britaniyanın təşkil etdiyi və 200-a qədər iri şirkətlərinin iştirak etdiyi neft-qaz, neft və kimya, energetika, tikinti, aviasiya, kənd təsərrüfatı, səhiyyə, telekommunikasiya, turizm, təhsil və başqa mühüm sahələri əhatə edən "Tərəqqi naməni tərafdaşlıq" Britaniya-Liviya birgə sərgisi keçirilmişdir. İngiltərə ilə Liviya arasında diplomatik əlaqələr bərpa edildikdən sonra belə bir tədbirin keçirilməsi Qəribin, xüsusi ilə Londonun bölgədə Liviya və verdiyi önəmin göstəricisi kimi qiymətləndirilə bilər.

Liviya da beynəlxalq sanksiyaların tətbiq ediləndən sonra Azərbaycan nümayəndə heyətinin 2000-ci ilin 6 may tarixində Tripoliyə safir siyasi dairələr, yerli KİV və ümumən ictimaiyyətin diqqətindən yayınnamış, ölkəmiz və xalqımız haqqında müsbət rəyin formalşamasına və rəğbatə səbəb olmuşdur.

Göstərilən səfər Afrika qitəsinin aparıcı dövlətlərindən və ərəb aləmində nüfuz sahibi olan Liviya Azərbaycan Respublikasının mövqeyinin bu bölgənin siyasi-ictimai dairələrinə qatdırılması üçün şəhəriyyat kəsb etmişdir. Liviya XİN-i siyasi olaraq Azərbaycanın mövqeyinin bu dövlətlər tərəfindən beynəlxalq təşkilatlar, BMT və İKT çərçivəsində dəstəkləndiyi və bundan sonra da dəstəklənəcəyi təsdiq edilmiş, beynəlxalq təşkilatlarda qarşılıqlı-faydalı əməkdaşlığın davam etdirilməsi qərara alınmışdır.


Liviya Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq üzrə Ümumxalq Komissiyasının siyasi işlər üzrə kəməkçi katibi (Xarici İşlər Nazirinin birinci müavini) Səad Mustafa Mücbirin başçılıq etdiyi nümayəndə heyəti 2000-ci ilin 16-20 noyabr tarixlərində Azərbaycanda işgüzar səfərdə olmuşdur. Səfər zamanı S.N.Mucbir Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qəbul edilmiş, nümayəndə heyətinin Milli Məclisinin Sədrı M.Ələsgərov, Baş Nazir A.Rası-

zadə, Xarici İşlər Naziri V.Quliyev, İqtisadiyyat Naziri N.Nəsrullayev, Təhsil Naziri M.Mordanov, Xarici İşlər Nazirinin müavini X.Xələfov, Dövlət Neft Şirkəti Prezidentinin müavini X.Yusif-zadə və Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam A.Paşa-zadə ilə görüşləri keçirilmişdir. Görüşlər zamanı müxtəlif sahələrdə Azərbaycan-Liviya əməkdaşlığı mösələləri müzakirə olunmuşdur.

Siyasət, iqtisadiyyat, ticarət, elm, texnika və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədi Azərbaycan ilə Liviya arasında 16 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəməhiriyyəsi arasında Müştərək Komissiyanın təşkil olunması haqqında Səziş ilə yanğı Azərbaycan ilə Liviya arasında 1992-ci ildə mədəni əməkdaşlıq sahəsində saziş və ticarət müqaviləsi imzalanmışdır.

Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəməhiriyyəsi arasında Müştərək Komissiyanın təşkil olunması haqqında Səziş ilə yanğı Azərbaycan ilə Liviya arasında 1992-ci ildə mədəni əməkdaşlıq sahəsində saziş və ticarət müqaviləsi imzalanmışdır.

Hazırda Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəməhiriyyəsi arasında Müştərək Komissiyanın birinci iclasının keçirilməsi ilə əlaqədar hazırlanmış işləri aparılır ki, bu da Azərbaycan-Liviya əlaqələrinin inkişafda olduğunu göstərir.





**AZƏRBAYCAN -  
MİSİR  
ƏLAQƏLƏRİ**



**(Misir Azərbaycan ilə 27 mart 1992-ci ildə  
diplomatik əlaqələr yaratmışdır)**

Misir Ərəb Respublikası ilə do  
laqələrimiz oslindo Pre  
zident Heydor Əliyevin  
1994-cü ilin sentyabr ayında bu ölkəyə etdi  
yi soñerə başlamışdır.

Xatırladırıq ki, MƏR 26 dekabr 1991-  
ci ildə AR-in müstəqilliyini tanımışdır.

1992-ci ilin noyabri ayında AR Xarici  
İşlər Nazirinin başçılıq etdiyi nümayəndə  
heyəti Misirdə soñerə olmuş, ikitorfi əla  
qələrin inkişafına dair bir sira sonadər im  
zalanmışdır.

1993-cü ilin aprel ayından MƏR-in  
Bakıda və 1994-cü ilin yanvar ayından AR-  
in Qahirədə soñirları fealiyyət göstərmə  
ya başlamışdır.

1992-ci ilin yanварında MƏR Baş Na  
zirinin müavini Kamal Cəzurinin rəhbər  
lik etdiyi Misir nümayəndə heyəti Bakıda  
soñerə olmuşdur.

1993-cü ilin dekabr ayında MƏR-in  
Təhsil Naziri X. Bəhaeddin Bakıda soñerə  
olmuşdur.

1994-cü ilin aprel ayında AR Xarici  
İşlər Naziri Misirdə rəsmi soñerə olmuş,  
Prezident H. Mübarək, Xarici İşlər Naziri  
Ə. Musa, Neft Naziri, Milli Məclisin söri  
ilə görüşlər keçmiş, Ərəb Dövlətləri Liqas  
ının sessiyasında çıxış etmişdir.

1994-cü ilin aprel ayında BMT-nin Ce  
nevrodəki İnsan Hüquqları Komisiyasının  
52-ci sessiyasında Misir Azərbaycanın  
məvqeyini dəstekləmişdir.

1994-cü ilin sentyabr ayında Azərbay  
can Respublikasının Prezidenti conab Heydor  
Əliyev BMT-nin Əhali və İnkışaf üzrə  
Beynəlxalq Konfransında iştirak etmək  
üçün Qahirədə işgəzar soñerə olmuş, soñer  
zamani dövlətimin başçısı MƏR Prezidenti H. Mübarəkə görəsi, Azərbay  
can-Misir münasibətlərinin möhkəmləndirilməsi və əməkdaşlığın yeni perspek  
tivlərinin müəyyənləşdirilməsində böyük  
əhəmiyyət kəsb etmişdir. Azərbaycan  
Prezidenti soñer zamani Pakistanın Baş  
Naziri, xanım Benazir Bhutto, ABŞ-in  
vitse-prezidenti conab Albert Qor, BMT-nin  
Baş katibi Butros Qali, ƏÖC-nin Baş katibi  
İsmət Əbdül Məcid, MƏR-in Xarici İşlər  
Naziri Əmir Musa, Misir-Azərbaycan Dost  
luq Cəmiyyətinin və ABŞ-in Misirdəki Ti  
carət Palatasının nümayəndəleri ilə görüş  
lər keçmiş, Azərbaycanın agrı proble  
mlərini və tərəfləri maraqlandıran məsələləri  
müzakirə etmiş, Dostluq Cəmiyyətinin və  
Ticarət Palatasının nümayəndəleri qarşıs  
ında isə çıxış etmişdir.

Misir-Azərbaycan dostluq cəmiyyəti  
nin nümayəndələri ilə görüşdə bildirilmiş  
dir ki, "Misir ilə Azərbaycan arasında əlaqə  
lərin tarixi çox böyükdür. Bizim xalqlarımız  
uzun əsrlər boyunca bir-biri ilə əlaqə saxlayıb,  
bir-birinə kömək ediblər. Bizim milli, dini,  
tarixi onanələrimizdə çox oxşarlıq, cənili  
vardır.

Bunlar hamisi Azərbaycan Respubli  
-

raflı məlumat vermiş, investisiyalar qoyma  
ğə və Azərbaycanla iqtisadi əməkdaşlığı  
daha faal colb etməyə davət etmişdir.

Konfransın sonuncu günü - 6 sentyabr  
1994-cü il tarixdə dövlətimizin başçısı mə  
buat konfrans keçirmiş və orada görüşləri  
nın nticiləri barədə boyanala çıxış etmiş  
dir. Boyanatda Azərbaycan Prezidenti  
MƏR rəhbərliyi ilə keçirilən görüşlərin  
məzmununa toxunaraq bildirmişdir ki, Mis  
irin Prezidenti Hüsnü Mübarək əməkələr ilə  
konfrans vaxtı, konfransdan sonra onun ax  
şam verdiyi qəbulda vo bu gün xüsusi görüş  
keçirmişdir. Onunla əlkələrimiz arasındaki  
əlaqələrin genişləndirilməsi və inkişaf etdi  
rilməsi məsələlərimiz mütəxəsir etmiş, bir si  
ra beynəlxalq məsələlərə də toxunmuşlar.  
Bu sahədə bir neçə məsələ barədə artıq ra  
zılığa da gəlinmişdir. Hər iki torəfin rəsmi  
soñerələri barədə də razılığa gəlinmişdir.  
Rəsmi soñerələr zamanı əlaqələrimizin  
genişləndirilməsi və inkişaf üçün müəyyən  
dövlətlerərə sənədlərin imzalanacağı da  
gözənilir.

Ölkəmizin başçısının bu böyük ərəb  
ölkəsi ilə yaxın əlaqələr yaratmaq istəyti, bu  
yolda atıldığı addımlar öz səmərələrini ver  
mekdedir. Bütün beynəlxalq forum və təş  
kilatlarda, o cümlədən IKT çərvəsində  
keçirilən tödbirlərdə MƏR-in əlkəmizə  
göstərdiyi dəstək böyük əhəmiyyət kəsb  
edir.

14 dekabr 1994-cü ildə Kasablanka  
Zirvə toplantısında Azərbaycan Prezidenti  
Misirin rəhbəri Prezident Hüsnü Mübarəkə  
yenidən görüşmüş, ona Zirvə toplantısında  
ki çıxışındaki səmimi sözlər, öz nitqində  
əlkəmizi narahat edən məsələlərə geniş yer  
ayrıdı üçün derin təşəkkürünü bildir  
mişdir.

21 iyul 1995-ci ildə Misir inqilabının

43-cü ildönmü münasibətilə MƏR səfirliliyinin keçirdiyi qəbulda ölkəmizin başçısı ölkələrimiz arasındaki əlaqələr toxunaraq göstərmışdır ki, Azərbaycan Respublikası müstaqilək əldə edəndən sonra Misir Ərəb Respublikası ilə ölkəmiz arasında əlaqələr yüksək səviyyəyə qalxmışdır. Artıq ölkəmizdə Misir Ərəb Respublikasının, eləcə də Misir Ərəb Respublikasında müstəqil Azərbaycanın səfirlilikleri fəaliyyət göstərir.

Ermenistanın Azərbaycan Respublikasına hərbi təcavüzü ilə əlaqədar baş vermiş hadiselerin BMT-də, İsləm Konfransı Təşkilatında və digər beynəlxalq təşkilatlarda müzakirəsində Misir Ərəb Respublikası daim adəlatlı, çox principial mövqə tutmuş, Azərbaycanın ərazi bütövlüyünü, ölkəmizin adəlatlı mövqeyini müdafiə etmişdir. Ona görə də bizi Misir Ərəb Respublikasına və onun dövlət başçılarına hörmət və etirafimizi, minnətdarlığımızı həmişə bildirmişik və bu gün də bildiririk.

Azərbaycan Prezidenti vurğulamışdır ki, bu məsələlər keçən il Qahirədə və ondan sonra Mərakeşdə, Kasablankada İsləm Konfransı Təşkilatının toplantısı zamanı Misir Ərəb Respublikasının Prezidenti, hörməti dostumuz, cənab Hüsnü Mübarəkə keçirdiyimiz görüşlərdə ətraflı müzakirə olunmuşdur və çox yaxşı nticolar vermişdir. Kasablankada İsləm Konfransı Təşkilatının toplantısında Azərbaycanın vəzifəti haqqında, Ermenistanın Azərbaycanı hərbi təcavüzü ilə əlaqədar xüsusi qərar qəbul edilmişdir. Həmin təşkilatın üzvü olan digər ölkələrlə yanaşı, Misir Ərəb Respublikasının Prezidenti Hüsnü Mübarək və bədövlətin nümayəndə heyeti də principial mövqədən çıxış edərək həmin qərarın qəbul olunmasına səs verdilər.

Ölkəmizin başçısı göstərmmişdir ki, son illər Misir Ərəb Respublikası ilə

Azərbaycan Respublikası arasında bütün sahələrdə əlaqələr çox müvəffəqiyyətli inkişaf edir və həmin əlaqələr hər iki tərəfin istəyi ilə bundan sonra daşı da sürətlə inkişaf edəcəkdir.

Əlaqələrimizin tarixçəsinə nəzər salarken Prezidentimizin sözlerinin həyata keçdiyinin şahidi oluruq.

Məsələn, 1995-ci ilin noyabrında Misir Dövlət Neft Şirkəti idarə Heyətinin sədri F. Abdullaçızın başçılığı ilə MƏR nümayəndə heyeti Bakıda səfərə olmuş və Misir Azərbaycanın neftçixarma avadanlıqlarının göndərilməsi haqqında müqavilə imzalanmışdır.

1996-ci ilin mart ayında AR Ticarət-Sənaye Palatasi, Xarici İqtisadi Əlaqələr Nazirliyi, Dövlət neft şirkətinin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyeti Qahirədə Beynəlxalq sərgidə iştirak etmişdir.

1996-ci ilin may ayında AR Milli Təhlükəsizlik Naziri N. Abbasov misirli hemkarının dəvəti MƏR-də səfərə olmuşdur. Səfər zamanı AR ilə MƏR arasında təhlükəsizlik üzrə əməkdaşlıq sazişi imzalanmışdır.

1997-ci ilin fevral ayında MƏR Xarici İşlər Nazirinin müavini F.Şazlinin rəhbərlik etdiyi Misir nümayəndə heyeti Bakıda səfərə olmuşdur. Nümayəndə heyeti Azərbaycan Prezidenti cənab H. Əliyev tərəfindən qəbul edilmişdir.

1997-ci ilin sentyabrında Azərbaycan Respublikası Milli Məclisinin sədri M. Ələskerovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyeti Beynəlxalq Parlementlərərasi Sessiyasının konfransında iştirak etmək məqsədilə Qahirədə səfərə olmuşdur. Səfər zamanı M. Ələskerov MƏR Prezidenti H. Mübarək və Parlamentin sədri F. Sururla görüşmüştür.

1998-ci ilin noyabr ayında Daxili İşlər Naziri R. Usubov misirli hemkarının dəvəti MƏR-də səfərde olmuş və Misir Prezidenti H. Mübarək tərəfindən qəbul edəcəkdir.

1999-cu ilin 17-19 sentyabrında Misir Xarici İşlər Nazirliyinin MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fonduñun Baş katibi Əsref Zaza Azərbaycanda səfərə olmuş, Baş Nazirin müavini A. Şorfov və Ə. Həsənov, Xarici İşlər Naziri, Daxili İşlər Naziri R. Usubov və Xarici İşlər Nazirinin müavini ilə görüşlər keçirmişdir.

Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi AR XİN nümayəndə heyeti 2000-ci ilin 28 yanvar-5 fevral tarixlərində Misirə işgüzar səfərə olmuşdur. Səfər zamanı X.Xəlefov MƏR Prezidentinin siyasi məsələlər üzrə müşaviri Osma Əl-Baz, Misir Ərəb Respublikasının Xarici İşlər Naziri Əmir Musa və digər rəsmi şəxslər görüşmüştür.

2000-ci ilin 13 oktyabrda MƏR-in yəni təyin olunmuş sefiri xanım Cihan Əmin Məhəmməd Əli Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə öz etimadnamələrinə təqdim etmişdir.

2000-ci ilin 25-27 noyabr tarixlərində Azərbaycan Respublikasının Dövlət Əmlakı Naziri Forhad Əliyev (həzirki İqtisadi İñiqəf Naziri) Misir Ərəb Respublikasının Dövlət Müəssisələrinin idarə olunması və Özalləşdirmə Naziri Muxtar Xattabın dəvəti ilə Misirə işgüzar səfərə olmuşdur. Səfər zamanı F. Əliyev MƏR Baş Naziri Atif Ubeyd, Baş Nazirin müavini, Kənd Təsərrüfatı Naziri Yusif Vali, Sənaye və Texnologiya Naziri Mustafa Əl-Rifai, Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq

Naziri Əhməd Əl-Dırş və İqtisadiyyat Naziri Yusif Butros Əli (həzirki İqtisadiyyat və Xarici Ticarət Naziri) ilə görüşlər keçirmiştir.

2000-ci ilin 19 dekabr tarixində BMT Baş Assambleyasının 55-ci Sessiyasının iclasında SBMT ilə ATƏT arasında əməkdaşlıq haqqında Qotnamə layihəsinə Azərbaycan Respublikasının təqdim etdiyi düzlişə dair səsverme zamanı, keçən illərdən fərqli olaraq, Misir Azərbaycanın mövqeyini dəstəkləməyərək bitərəf mövqə tutmuş, səsvermədən sonra MƏR-in BMT-dəki nümayəndəsi qeyd olunan məsələ ilə əlaqədar Azərbaycanın maraqları ilə qətiyyən səsleşməyən və daha çox Ermenistanın mövqeyinə yaxın olan bayanla çıxış etmişdir.

2001-ci ilin 22-24 mart tarixlərində MƏR Xarici İşlər Nazirinin müavini Mehdi Fathalla Bakıda səfərə olmuşdur. Səfər zamanı M. Fəthalla Azərbaycan Respublikasının Prezidenti cənab H. Əliyev, Baş Nazir cənab A. Rəsizadə, Milli Məclisin Sədri cənab M. Ələsgərov, Xarici İşlər Naziri cənab V. Quliyev tərəfindən qəbul edilmişdir.

2001-ci ilin 21 dekabr tarixində BMT Baş Assambleyasının 56-ci Sessiyasında da Misir nümayəndə heyeti Azərbaycan tərəfinin düzlişə ilə əlaqədar səsvermə zamanı bitərəf mövqə tutmuşdur.


2002-ci ilin 03 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti H. Əliyev 1994-cü il 07 aprel tarixində Qahirə şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş inçrasını təmin etmək

üçün Azərbaycan Respublikası Hökuməti və Misiş Ərəb Respublikası Hökuməti arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müstərək Komissiyanın Azərbaycan Respublikasına tərafından tərkibini haqqında Sərəncam imzalansıdır.

Müstərək Komisyonun I sessiyasının keçirilməsi ilə əlaqədar Komisyonun Misiş tarəfindən olan həmsədri Misir Xarici İşlər üzrə Dövlət Naziri x-m Faiza Əbu Əl-Naqə 23-25 oktyabr 2002-ci tarixlərində Bakıda safərdə olmuşdur. Səfər zamanı x-m Faiza Əbu Əl-Naqə Azərbaycan Respublikasının Prezidenti H. Əliyev, Baş Nazir A. Rəsi-Zadə, Milli Məclisin Sadri M. Əlşəgarov, Xarici İşlər Nazirinin müavini X. Xələfovla görüşmişdir.

Komisyanın işi nöticəsində bir sıra sənəd - Müştərək Komisyanın protokolu, Azərbaycan Respublikası Höküməti ilə Misir Ərab Respublikası Höküməti arasında investisiyaların qarşılıqlı qurunması və təşviqi haqqında Saziş, Ticarət-Sənaye Palataları arasında razılılaşma imzalanmışdır.

## Azərbaycan Respublikası Prezidenti




aparatinin ictimaiyi-siyasi şöbəsinin müdürü Əli Həsənov 2003-cü ilin 10-11 mart tarixlərində Qahirədə keçirilmiş İKT üzv ölkələrinin İnformasiya Nazirinin növbəti 6-ci toplantısında iştirak etmişdir.

Azərbaycan Respublikasının Yana-  
cq və Energetika Naziri Məcid Karimov  
2004-cü ilin 10-12 fevral tarixlərində  
Qahirədə keçirilmiş İnteqraz Beynəlxalq  
konfransının işində iştirak etmişdir.

Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındaki yeni, say etibarla dördüncü Səfiri Əhməd Yusif Əl-Şargavi 04 oktyabr 2004-cü il tarixinde Etimadnamalarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Faiq Nüsrət oğlu Bağırov Azərbaycan Respublikasının Misir Ərab Respublikasındakı yeni, say etibarılı ikinci Səfəri təyin olunmuşdur.

Azərbaycan ile Misir arasında Dövlət və Hökumət Başçıları, Xarici İşlər Nazirliyi səviyyəsində mütəmadi məktub mübadiləsi aparılır.



*(Suriya Azərbaycan ilə 28 mart 1992-ci ildə  
diplomatik əlaqələr yaratmışdır)*

**S**uriyə Ərəb Respublikası ilə diplomatik əlaqlərlə 28 mart 1992-ci ildə yaradılmışdır. Ölkələrimiz arasında əməkdaşlıq BMT və İKT çərçivəsində həvətə keçirilir.

Azərbaycan Respublikasının xarici siyasetində Yaxın Şərqi regionu ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi mühüm ehtimallılığı kəsb edir. Bu baxımdan, SƏR ilə siyasi, iqtisadi sahələrdə ikiterəfli əlaqələrin möhkəmləndirmək məqsadılıq, 11 aprel 1997-ci il de Azərbaycan Respublikasının Prezidenti Dəməşqədə Azərbaycan Respublikasının Səfirliyinin təsis edilməsi haqqında de qərar qəbul etmişdir.

Ölkələrimiz arasında münasibətlə  
Azərbaycanın Qahırdəki, Ankaradakı və  
Moskvadakı səfirlilikləri ilə həyata keçirilir.

1994-cü ilde Suriya Prezidenti Hafiz el-Əsəd Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi Suriyaya rəsmi səfərə dəvət etmişdir. Azərbaycan tərəfinin xahisilə səfərin tarixi təxire salınmışdır.

1972-ci ilin aprel ayında keçmiş Sovet İttifaqı KP-nin nümayəndə heyətinin rəhbəri kimi Azərbaycan KP MK-nin 1 katibi Heydər Əliyev Ərəb Sosialist Dirçəliş Partiyasının 25 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Suriyaya resmi sefər etmişdir.

Suriyanın neft-qaz yataqlarının kəşfin də Azərbaycan geoloqlarının böyük əməy olmuşdur. SSRİ-nin dağılmasından əvvəlk

son dövrlərə qədər respublikamızın müəssisələri Suriyaya müxtəlif adda elektrik mühərrikləri, neft məhsulları, polad armalar, kondisionerlər, neft avadanlığı üçün ehtiyat hissələri, elmi-texniki adəbiyyat və s. ixran etmiş, Suriyadan Azərbaycana ipak, iplik parçalar, xalçalar, ətriyyat və s. idarilidir.

Suriyanının milli kadırlarının yetiştirdiği məsində Azərbaycanın ali məktəbləri böyük rol oynamışlar. Təkcə 1985-86-ci illərdə ölkəminin ali və orta ixtisas məktəblərində Suriyanın 13 nəfər aspirant və tələbələri təhsil almışdır.

1975-ci ildə Beynəlxalq Dəməşq sərgisində Azərbaycanın təmsil etdiyi 400 eksponat qızıl medala ləviq görülmüşdür.

Azərbaycan şairi İmadəddin Nəsimi-nin 600 illik yubileyinə həsr edilmiş Bakıda keçirilmiş tədbirlərdə (1973) Suriyada gəlmiş nümayəndə heyati iştirak etmişdir. Nəsiminin yubiley tədbirləri Suriyada da keçirilmişdir.

1975-ci ilin dekabrında Bakıda iqtisadi və texniki əməkdaşlığı dair Sovet-Suriya Daimi komissiyasının neft sənayesinə dair iclası keçirilmişdir.

1977-ci ilin aprelində Ərəb Sosialist  
Dirçəliş Partiyasının regional rəhbərliyinin  
üzvü, Suriya-Sovet Dostluq Cəmiyyətinin  
sedri M.Şənnanın başçılıq etdiyi nümayənə-  
də heyeti respublikamıza gəlmişdir. 1978-ci  
illin sentyabrında Suriya Qızılı Aypara

Cəmiyyəti Prezidentinin başçılığı ilə həmin cəmiyyətin nümayəndə heyeti Azərbaycanda olmuşdur. 1979-cu ilin avqust ayında keçmiş Sov. İKP MK-nın dəvəti ilə Suriya Ərəb Sosialist Dirçəliş Partiyasının regional rəhbərliyinin üzvü Nəbih Hassun respublikamıza 4 günlük səfər etmiş, Azərbaycan KP MK-də qəbul edilmişdir. 1979-cu ilin sentyabrında keçmiş Sov. İKP MK-nın dəvəti ilə BƏƏS Baş katibinin müavini Abdulla Əhməd iki gün Bakıda olmuş və qonaq Azərbaycan KP MK-si tərəfindən qəbul edilmişdir. 1981-ci ilin martında Azərbaycan Respublikasının Şəhiyyə Naziri Tələt Qasımovun rəhbərliyində etdiyi Sovet tibb işçilərinin nümayəndə heyeti Suriyada olmuşdur. 1982-ci ilin iyundan Suriyanın Vəqf İşləri üzrə naziri Məhəmməd əl-Xatib respublikamıza səfər etmişdir. 1983-cü ilin yanvarında Asiya və Afrika ölkələri ilə həmroylık komitəsinin sədri Mirzə İbrahimovun başçılığı etdiyi nümayəndə heyeti Suriyada olmuşdur. Nümayəndə heyetinin dövlətli Suriyanın Şəhiyyə Naziri Qassub Rıfainin başçılıq etdiyi Suriyanın Şəhiyyə Nazirliyinin nümayəndə heyeti isə Azərbaycanda olmuşdur. 1983-cü ilin avqustunda keçmiş Sov. İKP MK-nın dəvəti ilə SSRİ-də olan Suriya KP MK Baş katibinin müavini Yusif Feyzol Bakıda səfərdə olmuşdur. 1983-cü ilin noyabrında Suriyanın paytaxtı Dəmaşq şəhərində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi nümayiş etdirilmişdir. 1983-cü ilin dekabrında Suriyada Bakının "Nefçi" komandası ilə yerli klub komandaları arasında bir sıra yoldaşlıq oyunları keçirilmişdir. 1984-cü ilin mayında Suriyanın Vəqf İşləri üzrə naziri Məhəmməd əl-Xatibin başçılıq etdiyi Suriya müsəlman xadimlərinin nümayəndə heyeti Azərbaycanda olmuşdur. 1984-cü ilin noyabrında M. Abdulla əl-Alinin başçı-

lıq etdiyi Ümumsuriya Kəndli Birliyinin fəallarından ibarət nümayəndə heyəti respublikamıza səfər etmişdir. 1984-cü ilin noyabr ayında "Der" a əyalətinin Partiya komitəsinin birinci katibinin başçılıq etdiyi Ərəb Sosialist Dirçəliş Partiyasının nümayəndə heyəti Bakıda olmuşdur. 1985-ci ilde Suriyanın İrriqasıya nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda olmuşdur. 1986-ci ilin oktyabrında Bakıda keçirilmiş "Müsəlmanlar sülh uğrunda" Beynəlxalq İslam Konfransının işində Suriyanın Vəqflar nazirinin başçılığı ilə Suriyanın din xadimləri iştirak etmişlər.

1997-ci ilin noyabr ayında AR Prezidenti canab Heydər Əliyevin xüsusi tapşırığı ilə Xarici İşlər Naziri Suriyaya rəsmi səfər etmişdir. Səfər zamanı Suriya Prezidenti H. Əsəd, vitse-prezident Ə. Xaddam, Baş Nazir M. Zuabi, Parlamentin sədri Əbdülqədir Qaddura, Xarici İşlər Naziri F. Əş-Şaraa ilə görüşmüştür. H. Həsənov Suriya Prezidentinə Azərbaycan Prezidentinin şəxsi məktubunu təqdim etmişdir. H. Əsəd, Azərbaycan Prezidentini Suriyaya rəsmi səfərə davet etmiş, təzliklə Dəmaşqdə Azərbaycan Səfirliyinin açılması arzusunu bildirmişdir. Səfər zamanı keçirilmiş görüşlərdə regional və beynəlxalq problemlər, Ermənistannın Azərbaycana qarşı yönəlmüş işgalçılıq siyasetinin ağır neticələri, Yaxın Şərqi problemi və qarşılıqlı maraq doğuran bir sıra siyasi-iqtisadi məsələlər müzakirə olunmuşdur. Səfər zamanı Azərbaycan Respublikası və Suriya Ərəb Respublikasının xarici işlər nazirlikləri arasında məsləhətləşmələr haqqında protokol imzalanmışdır.


President Heydər Əliyev və Hafiz əl-Əsəd VIII Zirvə toplantısında - 1997-ci ilin dekabrında Tehranda görüşmüşlər. Görüş ölkələrimiz arasındakı əlaqələrin inkişafına

Baş Naziri Mustafa Miroya təqdim etmişdir.

Azərbaycan Respublikasının Xarici İşlər Naziri V. Quliyevin suriyahı hemkarı Fərquq Əş-Şaraya ünvanlaşdığı məktubu Nazir F. Şaranın ölkə başçısı ilə Küveytdə səfərdə olduğu üçün X. Xələfov Suriya XİN-i Şərqi Avropa İdarəsinin rəisi səfər Gəssan Gəssana təqdim etmişdir.

Səfər zamanı X. Xələfov Suriyanın Ali Tehsil Naziri Həsən Rışa, Turizm Naziri Qasim Mıqdad, Neft və Mineral Ehtiyatlar Naziri Məhəmməd Mahir camal ilə görüşmüştür.

Səfər zamanı ali təhsil və turizm sahələrinə aid müqavilə liyəhələri baxılmasının üçün Suriya tərəfinə təqdim olunmuşdur.





AZƏRBAYCAN -  
İRAQ  
ƏLAQƏLƏRİ



*(İraq Azərbaycan ilə 30 mart 1992-ci ildə  
diplomatik əlaqələr yaratmışdır)*

İraqla Azərbaycan əp qədim zamanlardan çox yaxın olub. Vaxtilə Səfəvilər dövlətinin bir hissəsi olan bu ölkənin şimalında - nefli zongin olan Mosul rayonunda etnik coğrafiya biza çox yaxın olan 2 milyona qədər türkmen yaşayır ki, bu da xarici siyasətimizdə mütləq nəzərə alınmalı faktorlardan biridir. Ölkə əhalisinin 64%-i şio məzhabindən məxsusdur ki, bu da bizim dövlətlərin maraqlarının təməsəd olduğu nöqtələri artırır. Mədəni-ticari əlaqələrimizin hələ əp qədimdən mövcudluğunu da bu qəbilden olan faktorlardan təsdiq edir. Məşhur şairimiz Füzulinin qəbrinin bu ölkədə olması, hələ Sovet İttifaqı dövründə belə bu ölkə ilə əlaqələr böyük əhəmiyyət verilməsi və bu əlaqələrin inkişafında Azərbaycanın müüm hələ rol oynaması, ölkəmizdə İraq iqtisadiyyat üçün mütəxəssislərin və hərbi kadrların hazırlanması, neft istehsalı və emalı sahələrində birgə eməkdaşlığı, hələ 1970-ci ildən Bakıda İraqın Baş Konsullüğünün fəaliyyətini göstərməye başlaması kimi faktorlar ölkələrimizi bir-birlərinə yaxınlaşdırın amillərdəndir. Hazırda İraq rəhbərliyindən məsul vəzifələri tutan şəxslərindən bir çoxu məhz Azərbaycanda təhsil alan kadrlardandır ki, bu da ölkəmizə olan münasibəti daha da isindirməye yaradıb. Həq təsəddüfi deyildir ki, vəziyyətinin ağırlığını baxmayaraq, bu ölkə Bakıda

öz əsəriyini açmış və bize dəfələrlə Bağdadda əsəriyimizi açmaq və bu sahədə hər bir yardım göstərmək barədə təkliflər etmişdir.

Bütün bunlardan əlavə bu ölkənin Ərəb körfəzində və ərəb dünyasında strateji mövqə tutması, coğrafi coğrafiya yaxılılığı, onların biziñ bir çox sahələrdə yardım etmək imkanlarının mövcudluğu, bir çox məsələlərdə bizim strateji maraqlarımızın üstü dəüşməsi əlaqələrimizi böyük perspektivlərindən xəber verir. Əlbətə, 1991-ci ildeki "Sohradə tufan" əməliyyatından və ölkəyə embarqo qoyulmasından sonra İraqın daxili və beynəlxalq vəziyyəti pisləşmiş, dünya siyasetindəki rolü xeyli zəifləmişdir. Lakin son zamanlar Rusiya, Fransa, Hindistan, Bangladeş və Yuqoslaviya kimi ölkələrlə İraqın iqtisadi və siyasi əlaqələrinin güclənməsi, başda ABŞ olmaqla Qərb dövlətləri tərəfindən ona qarşı göstərilən təzyiqlər bu dövləti ərəb və islami dövlətlərinin içtimaiyyətinin gözlərində ümumərəb müstəqilliyinin və özünütəsdiqin qəlasına çevirmişdir. Lakin Rusiya və Fransanın bu ölkəni destekleməsi, Türkiyənin isə dəfələrlə buna meyilli olduğunu göstərməsi gec-tez bu dövlətin embarqonu yaradıdan, əvvəl-axır beynəlxalq aləmdə öz layiqli yerini tutacağından xəber verir ki, bu bizim bu ölkə ilə vaxtında yaxın əlaqələr

dir və keçirilməkdədir.

İraqın Küveyti işgalı ilə əlaqədər 1991-ci ildə İraq üzərində BMT TŞ tərəfindən qoymuş sanksiyaları Azərbaycan Respublikası dəstəkləyir və onların yerinə yetirilməsinə tövfdərdir.

Hazırkı dövrde Azərbaycan-İraq münasibətləri BMT-nin sanksiyaları ilə möhdudlaşır. Qeyd etmək lazımdır ki, her iki tərəf iqtisadi, mədəniyyət və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsində məramlıdır. İraq tərəfi əlaqələrin daha geniş surətdə inkişaf etdirilməsi və siyasi əlaqələrin genişləndirilməsinə səyər göstərir. İraq ətrafında yaranmış siyasi böhran böyük çətinliklər və qeyri-müəyyənliliklərə xarakterizə olunur və cənə zamanda İraqın Qərb alomı ilə qarsıdurmasını Azərbaycan İraqla münasibətlərində nəzərə almalı olur. Eyni zamanda hemin veziyətin uzun müddət davam etməsi böyük tarixi və mədəni bağışlılığı olan Azərbaycan-İraq münasibətlərinə mənfi təsir göstərir. 1996-ci ildən BMT-nin "Neft əvəzinə ərzəq" programı fəaliyyət göstərir. Bu program İraqa ərzəq, dərman, neft avadanlığı və cəhitliyət hissələrinin ixrac edilməsinə nəzərdə tutur.

Xatırladıq ki, İraq Azərbaycanın müstəqilliyini 02.01.1992 ildə tanımış, 30.03.1992-ci il de ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur.

İraqın Azərbaycanda diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən uzun illər fəaliyyət göstərmiş və 1992-ci ildən sonra sefirlək statusuna qaldırılmışdır.

İraq Respublikasının Azərbaycandakı səfiri Çaleb Əbdüllühəsyn ət-Təmimi 2000-ci ilin 7 yanvar tarixində öz etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmişdir.

Azərbaycanın İraqla əlaqələri elm, təhsil, mədəniyyət sahələrini əhatə etmiş, siyasi münasibətlər Bakıdakı İraq Səfirliyi, BMT, İKT çərçivəsində həyata keçirilmiş-

əlaqələrinin genişləndirilməsi sahəsində böyük imkanlar potensialı vardır. İraq yaxın gələcəkdə Azərbaycanın apardığı xarici siyaset xəttində prioritet istiqamətlərindən biri olub. Yuxarıda göstərilən amil noiniq iqtisadi potensiala, eləcə də ortaq dəyərlərə əsaslanır. Eyni zamanda, İraqın beynəlxalq təşkilatlar, xüsusi olaraq İKT çərçivəsində Ermenistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi tacavüzünün aradan qaldırılması, işgal olunmuş ərazilərin edilməsi və qəçqınların öz doğma torpaqla-

rına qayıtmaması tələb edən qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini dəstəkləməsi beynəlxalq siyasetdə ehamiyyət kəsb edən amillərdəndir və islam alimləndə, o cümlədən arəb dövlətlərində ictimai rəyin formallaşmasına güclü təsir göstərir. Bundan əlavə, İraq regionda tarixən İranın rəqibi rolunu oynayır. Bu veziyətin davam etməsi Azərbaycan tərəfindən xarici siyaset məsələlərinin müəyyənləşdirilməsində istifadə oluna bilər.

Qeyd olunmalıdır ki, Ermenistan Respublikası ərəb dövlətləri ilə münasibətlərinin nizamlamaq, İraq və Fars körfəzinin ərəb ölkələri ilə diplomatik əlaqlar qurmaq sahəsində müntəzəm və faal cəhdler göstərir. Ərəb ölkələrindeki erməni icmaları, xüsusilə Livan, Suriya, Misir və İrandan ermənilər

müraciət edərək, Emənistən-Azərbaycan konfliktinə dair "birtərəfli" mövqə tutmağın, qəbul edilən qətnamələrdə "anti-ermen" tonunu alzaqlama çağırılmışdır. Eyni zamanda, İraq tərəfi, dəfələrlə Ermenistanın İraqda aktiv təbliğat fəaliyyəti aparması ve resmi Bağdad ilə six münasibətlər yaratmağa cəhdlər göstərməsi barədə məlumatlar diqqətimizə çatdırılmışdır. Ermenistan İraq ilə diplomatik əlaqlər qurmağı müntəzəm cəhdlər göstərmmiş, lakin Yerevanın bu istiqamətdə fəaliyyəti Bağdadın həsrizki dövrü Yerevanlı diplomatik əlaqlərlərin yaradılmasına mümkün hesab etməmiş sebebəndən müsbət neticə vermemişdir.

Hələ 1979-cu ildə Bakının və Bəsrənin qardaşlaşmasına dair sənəd imzalanmışdır.

1994-cü ilin 21 oktyabr tarixində, Bağdadda, Azərbaycan və İraq Respublikalarının Mədəniyyət və İnformasiya Nazirlikləri arasında sazis imzalanmışdır.

Azərbaycanın mədəniyyət və incəsənət xadimləri İraqda keçirilən Babil festivalında iştirak edirlər. Eyni zamanda, azərbaycanlı zəvvarları İraqda yerləşən müqəddəs islam məbədlərini ziyarət edir, bu sahədə Qafqaz Müsəlmanları İdarəsi səviyyəində münasibətlər mövcuddur.

İraq tərəfi sabiq dövlət başçısı Hüseynin Azərbaycan Respublikasının sabiq Prezidenti H.Əliyevə olan dərin chıramını vurğulayaraq, İraq soñırılıyının 1994-cü ildə bağlanmaq təhlükəsi qarşında olduğu anlarda Azərbaycan xalqının və dövlətinin xüsusi qayğısunun İraqa hərəarətlə qarşılandığını bildirir.

2003-cü ildə İraq səfirliliyinin bağlanması məsələsi yenidən meydana çıxmış, əkin ölkələrimizin XİN müavinlərinin

səyləri nəticəsində səfirliyin yalnız fəaliyyətinin dayandırılması barədə razılıq alda edilmişdir.

Irak torəfi həmçinin, Azərbaycanla kənd təsərrüfatı, neft sənayesi, təhsil və din sahələrində əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu bildirmisdir.

İraqda neft sənayesi sahəsində çalışan mütxəssislərin əksəriyyəti Azərbaycanda təhsil almış və bu sahada mütxəssislərin va tacrübə mübadilörünün aparılması üçün imkanlar vardır.

Sabi hakimiyət müntəzəm olaraq  
Bağdadda Azərbaycan Səfirliliyinin açı-  
ması təklifi ilə çıxış etmiş, səfirliliyi bin  
ilə təmin edilməsinə hazırlığını bildir-  
mişdir.

İraqın Azərbaycandakı Səfirliyi  
İraq Xarici İşlər Nazirinin birinci müavini  
ni Nuri İsmail Əl-Veyisin Azərbaycan  
səfərinin höyətə keçirilməsi təkliflisi çıxı-  
etmiş və toifikasi qəbul edildikdən sonra na-  
zır müavini Azərbaycana səfər etmişdir.  
Səfər zamanı o, Azərbaycan Respublikasının  
Xarici İşlər Naziri V.Quliyev, İqtidari  
sadiyyat Naziri N.Nasrullahov, Təhsil  
Naziri M.Mərdanov, Dövlət Neft Şirkətinin  
Prezidenti N.Əliyev, Qafqaz Müəs-  
manları İdarəsinin Səddri Şeyxülislam  
A.Paşazadə, Xarici işlər nazirinin müavini  
ni X.Xələfov, Mədəniyyət nazirinin müavini  
ni Ş.Axundov ve Bakı şəhər İcra hakimiyyəti  
başçısının müavini E.Lahicov ilə görüşməsürdür.

İraq məmuru ilə XİN-də keçirilmiş müzakirələr zamanı Azərbaycan ilə İraq arasında ənənəvi tarixi, dini dostluq və qardaşlıq təllərinin mövcudluğu qeyd edilmiş, evni zamanda, əlaqələrin hazırlanması.

səviyyəsinin qonaqtəbəx olmadığı, münasibətlərin inkişafı üçün mövcud imkanlardan daha səmərəli şəkildə istifadə edilməsinin vacibliyi vürgülmüşdür. İraqdakı humanitar vəziyyət və İraq xalqının üzləşdiyi çtinliklərlə əlaqadardır. Azərbaycan torfənin narahatlılığını keçirdi, və qonaqın diqqatında cətdurulmuşdur.

İraq XİN-in müavini N.I.Ə. Veyyisin Azərbaycana səfərindən dərhal sonra İraq XİN-i ölkənin xarici ölkələrdəki bütün diplomatik nümayandoluklarına aşağıdakı mövzuda göstəriş vermişdir.

2001-ci ilin 12-16 fevral tarixlərində AR XİN təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxüislam Alılahşükür Paşazadənin rəhbərlik etdiyi 35 nəfərdən Azərbaycan nümayəndə heyatı humanitar yardımla yüksəlnmiş "TuranAir" Aviaşirkətinə məxsus təyyarə ilə İraqa safar etmişdir.

Azərbaycan ilə İraq arasında Dövlət və Hökumət Başçıları, Xarici İşlər Nazirləri səviyyəsində mütəmadi məktub mübadiləsi aparılmışdır.


2002-ci ilin 19 dekabr tarixində Azərbaycan tərəfi ölkələr arasında imzalanması naزardə tutulmuş iqtisadiyyat, ticarət, elm və texniki əməkdaşlıq haqqında Səzis layingihəsin İraq Respublikasının Bakıdakı Saflarlıvına təqdim etmişdir.

2002-ci ilin dekabr ayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sədr-i Şeyxülislam Allahşükür Paşazada İraqın Dini məsələlər nazırılığının davatı ilə ölkəyə səfər etmişdir. Səfər zamanı idarə sədr'i ilə ölkənin dini məsələlər naziri Əhməd Mümin Üləhəvər arasında görüş keçirilmişdir. Görüş zamanı tərəflərin dini idarə

## Heydər Əliyev və Şərq

rələri arasında əməkdaşlığı daha da inkişaf etdiriləməsi məsələri müzakirə edilmiş, orada QMİ-nin salahiyətli nümayəndiliyin açılması məsələsində razılıq əldə edilmişdir.

Ş.A.Paşazadə həmçinin, Bağdad universitetində dini elmlər üzrə təhsil alan azərbaycanlı tələbələri ilə görüşməşdir.



## Heydər Əliyev və Şərq

AZƏRBAYCAN -  
PAKİSTAN  
ƏLAQƏLƏRİ



(Pakistan Azərbaycan ilə 9 iyun 1992-ci ildə  
diplomatik əlaqələr yaratmışdır)

Pakistan İslam Respublikası Azərbaycana en yaxın və dost olan dövlətlərdən biridir.

Pakistanın ABŞ, Türkiyə, ÇXR ilə stabil və çoxtərəfli münasibətləri vardır. Bu ölkənin 1993-94-ci illər ərzində BMT Tehlükəsizlik Şurasının üzvü olmasında vəcib amillərdən biridir.

Bundan əlavə, Pakistanın islam dünyasında böyük nüfuzu vardır və o, İslam Konfransı Təşkilatının aparıcı dövlətlərinən biridir.

Pakistanla Hindistan arasında mövcud mübahisə olan Keşmir problemi iki ölkə arasında mürekkeb məsələ kimi qalmaqdır dəvam edir.

Pakistanın Keşmir probleminə dair mövqeyi ondan ibarətdir ki, məsələ BMT-nin qətnamə kimi bayan etdiyi öhdəliklərə uyğun şəkildə həll edilməsini tələb edir. Pakistan BMT tərəfindən problemin həllində tərəf kimi tanındığım bayan edir və Hindistani keşmirlilərin BMT TS qətnamələrinə əsasən öz müraciətərətini təyinətmə hüquqlarını tanumaga çağırır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistanə sefəri zamanı, 10 aprel 1996-ci il tarixində Pakistanın Baş Naziri xanım B.Bhutto ilə görüşün nəticəsi olaraq ikitərəfli münasibətlərin inkişafı barədə birgə bəyanat qəbul edilmişdir. Bu bəyanatda Azərbaycan Prezidentinin Keşmir probleminin BMT TS qətnamələrinə uyğun

olaraq sühə yolu ilə həlli barədə mövqeyi eks edilmişdir və Azərbaycan Prezidenti Keşmir probleminin sühə yolu ilə həlli üçün Pakistanın beynəlxalq aləmdə atıldığı addimlari dəstəklədiyini bir daha təsdiq etmiş, hər iki tərəf Keşmir ərazisində insan haqlarının pozulması hallarına son qoyulmasına çağırımlışlar.

Pakistan ilə Azərbaycan arasında dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələri gündən-güne inkişaf etməkdədir. Azərbaycan Respublikası dövlət müstəqilliyini elan edərkən onun müstəqilliyini təməyan ilk ölkələrdən biri də Pakistan olmuşdur. (12 dekabr 1991-ci il).

1991-ci ilin dekabrında Pakistan nümayəndə heyeti Bakıya gəlmış və bu dövlətin razılığına əsasən, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olmaq məsəlesi müzakirə edilmişdir.

Pakistanla diplomatik əlaqələr 1992-ci il iyun ayının 9-da yaradılmışdır.

1993-cü il martın 12-de Bakıda Pakistan İsləm Respublikasının sefirliyi açılmışdır.

1993-cü il noyabrın 30-dan dekabr ayının 2-dək İsləmabadda İƏT-in üzvü olan ölkələrin elm və mədəniyyət sahəsində əməkdaşlıq üzrə III müsavirəsində Baş Nazirin müavini E.Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Xatırladıq ki, 1993-cü il aprel ayının 30-u BMT-də Pakistanın sədrliyi ilə

## Heydər Əliyev və Şərq

Azərbaycana aid 822 nömrəli qətnamə qəbul edilmişdir.

İndiyə qədər Pakistan İsləm Respublikası Azərbaycan qəşqinlərinə və məcburi kökünlərə kömək məqsədi ilə, pal-paltalar və dərmandan ibarət 25 tondan artıq humanitar yardım göstərmişdir.

1994-cü ilən başlayaraq Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlər daha yüksək seviyyəyə çatmışdır. Belə ki, Azərbaycan və Pakistanın Xarici İşlər Nazirliklərinin rəsmi yazışmalar mübadiləsi nöticəsində, bir sira saziş və müvafiqlərlər imzalanması və paraflanması məqsədilə Pakistan İsləm Respublikasının Xarici İşlər Naziri Sərdar Asif Əhməd 1994-cü il yanvarın 24-ündə Bakıya rəsmi səfər etmişdir. 1995-ci il martın 14-15-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xüsusi nümayəndəsi, Xarici İşlər Naziri H.Həsənovun başçılıqlı etdiyi nümayəndə heyəti İƏT-in III Zirvə toplantısında iştirak etmək məqsədi ilə İslambabadə getmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin davəti ilə 1995-ci ilin oktyabrın 9-11-də Pakistan İsləm Respublikasının Prezidenti Sərdar Faruq Əhməd Xan Ləqəri Bakıya rəsmi səfər etmişdir.

Azərbaycan Prezidentinin Pakistanla dövlətlərərəsi sonədlərin imzalanma mərasimində bildirmişdir ki, Azərbaycan ilə Pakistan arasında dostluq əlaqələri mövcudur və ardıcıl suradət inkişaf edir. Hər iki tərəfdən - Pakistan və Azərbaycan tərəfindən bu əlaqələrin bütün sahələrde inkişaf etdirilməsi üçün səyər göstərilmiş, bunlar öz natiqsinə vermişdir. Əldə olunan əsas nailiyət bundan ibarətdir ki, iki ölkə arasında - Pakistan və Azərbaycan arasında dostluq əlaqələri artıq çox möhkəm temsil əsasında qurulmuşdur və bu əlaqələrin inki-

şaf etməsi üçün yaxşı şərait yaranmışdır.

Beynəlxalq aləmdə, təşkilatlarda Pakistan ilə Azərbaycan arasındaki əməkdaşlıq həmişə hər iki ölkənin mənəfəyinə uyğun olub, eyni zamanda beynəlxalq aləmdə hər iki ölkənin mövqeyinin müdafiə olunmasına, qorunmasına yönəldilibdir. Dövlət başçılarının qeyd etmişdir ki, ölkələrimiz beynəlxalq aləmdə, təşkilatlarda gələcəkdə bən məvgüllərdən çıxış edəcək və six əməkdaşlıq edəcəklər.

Pakistan Prezidentinin Milli Məclisde görüşündə nitq söyleyəndə dövlət başçımız göstərmişdir ki, Azərbaycan öz dövlət müstəqilliyini elan edən kimi Pakistan onun səsine səs vermişdir, Azərbaycanın müstəqilliyini tanımışdır və sonrakı dövrə Azərbaycanla dostluq, əməkdaşlıq əlaqələri qurmağa, yaratmağa, Azərbaycanın mənəfeyini beynəlxalq təşkilatlarda daim müdafiə etməyə çalışmışdır. Biz çox mənnumu ki, Pakistan məsəfa etibarılı bizzən uzaqda olsa da, Azərbaycan üçün çox yaxındır, Azərbaycanın həm daxili vəziyyəti, burada gedən prosesləri izləyir, həm də ölkəmizin beynəlxalq aləmdə olan vəziyyətinə diqqət yetirir...

Ermenistan - Azərbaycan münəaqişi məsəlesi, Ermenistanın Azərbaycana qarşı təcavüz etməsi məsəlesi beynəlxalq təşkilatlarda dəfələrlə müzakirə olunmuş, Pakistan daim Azərbaycan Respublikasının mövqeyini müdafiə etmiş, Azərbaycana qarşı olan herbi təcavüzü pislemişdir.

Azərbaycan Pakistan üçün çox mühüm əhəmiyyəti olan Kəmər məsəlesinin də sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Bu məsəlenin beynəlxalq təşkilatlarda müzakirə zamanı Azərbaycan daim Pakistanın mövqeyini, onun hüquqlarını müdafiə edib və bundan sonra da müdafiə edəcəkdir...

Azərbaycan xalqı Pakistan və

## Heydər Əliyev və Şərq

onun xalqını özü üçün dost olke, dost xalq kimi qəbul edibdir və bizim bu görüşlerimiz bu dostluğun daha da möhkəmlənməsinə, daha da inkişafına xidmet edəcəkdir.

Görüşlərin sonunda aparılan danışqlara yekun vuran Azərbaycan Prezidenti bildirmişdir ki, iki gün müddətində aparılan danışqlar ölkələrimiz arasında somimi dostluq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu sübut etdi. Dostluq əlaqələrinin genişləndirilməsi barədə fikirlərimiz eynidir və buna görə de Pakistan Respublikasının Prezidenti və men dostluq və əməkdaşlıq haqqında böyük bir məqaviləni imzaladıq. Eyni zamanda, əlaqələrimizi, xüsusen iqtisadi, ticarət əlaqələrimizi inkişaf etdirmək üçün bir neçə saziş de imzalanıb. Bu sonədlər bizim gələcək fəaliyətimiz üçün yaxşı əsas yaradır. Ancaq bu günlər eldə olunan en əsas nticə ondan ibarətdir ki, Pakistan və Azərbaycan dost ölkələri kimi bir-biri ilə əlaqələrinin dənədən inkişaf etdirəcək, inkişaf etdirəcək və bir-biri nədənədən yardım edəcəkdir.

Eyni zamanda, bizim qonaqlarımız da bu iki gün müddətində Azərbaycanın ağır və çətin problemləri ilə tanış oldular. Həmin problemlərdən en böyüyü, on çətinini Ermenistan tərəfindən Azərbaycana edilən hərbi təcavüz, bu təcavüz nticəsində Azərbaycan Respublikası erazisinin bir qisminin Ermenistan silahlı qüvvələri tərəfindən işğal olunması və işğal edilmiş torpaqlardan bir milyondan çox vətəndaşımızın zorla qovulmasıdır. Mən bir daha məmənliyət hissi ilə qeyd etmək isteyirəm ki, Pakistan Azərbaycan Respublikasına qarşı Ermenistanın etdiyi hərbi təcavüzü daim pislemişdir və bu gün de pisleyir. Eyni zamanda Azərbaycanın ağır vəziyyətdən ləyaqət-

lə çıxmış və bu məsələlərin sühə yolu ilə həll olunması üçün lazımi seyər gəstərir. Azərbaycan xalqının bu ağır dövründə Pakistan xalqının, Pakistan dövlətinin onunla həmrey olması bizim üçün çox qiymətlidir.

Biz bilirik ki, Pakistanın yerləşdiyi regionda onu narahat edən bəzi problemlər var. Kəmər problemiñ həll olunmasında biz Pakistanı daim destekləmisi və bu gün de mən bu barədə dövlətimiz adından bayat verirəm. Pakistanı narahat edən məsələlərdən biri de Əfqanistanda yaramış vəziyyətdir. Biz Əfqanistanda bütün məsələlərin sühə, danışqlar yolu ilə, dinciliklə həll olunmasının tərəfdarıyıq.

Biz hər yerde sühə olmasını istəyirik, dünəydə zorakılığın əleyhinəyik. İşgalçılığın, bədən dövlətin çərəxidən başqa dövlətin arazisini elə keçirəsimin əleyhinəyik. Biz bütün beynəlxalq hüquq normalarının hər bir dövlət tərəfindən emal olunmasının tərəfdarıyıq və bunu tələb edirik. Dünən və bu gün aparılan söhbətlərimizdən biza bir də malum oldu ki, Pakistan xalqı və Pakistan dövləti öz iradesi ilə, edaletlə həll etmək isteyir. Azərbaycanın qarşısında duran problemləri de Azərbaycan xalqı öz iradesi ilə, müstəqil surətdə, edaletlə həll etmək isteyir. Bu məsələlərdə həmfikir olmayışımız gələcək əməkdaşlığımız üçün dənədən yaxşı şərait yaradır.

Bu danışqlar Pakistan ilə Azərbaycan arasındaki dostluq, əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı zəmin yaradıb və biz Azərbaycanda bu imkanlardan somərəli istifadə etməyə çalışacaqı. Ümətvaram ki, yüksək seviyyədə dövlətlərərəsi əlaqələrimiz bundan sonra mütəmədi olaraq davam edəcəkdir. Mən hörmətli Prezidentin dəvətindən istifadə edib Pakistanı ziyarət etmək fikrindəyəm. Pakistanın Baş Naziri, hör-

metli xanım Benəzir Bhutto ilə Azərbaycanda dəvət etmişdi və biz onun ölkəmizə gəlməsini səbirsizlikle gözləyəcəyik. Bu əlaqələr, danışqlar dövlətlərimizin, hökumətlərimizin bütün seviyyələrində də davam edəcəkdir. Biz - həm Pakistan, həm də Azərbaycan istər dövlət quruculuğunda qarşımızda duran məsələləri həll etmək, müstəqilliyimizi möhkəmləndirmək üçün, isterəsə də beynəlxalq aləmdə öz mövqelərimizi möhkəmləndirmək üçün, Azərbaycan Respublikasının öz arazı bütövlüyünü, sərhədlerinin toxunulmazlığını tomin etməsi üçün birgə səylər göstərəcəyik.

Bu səfər yüksək seviyyəli qarşılıqlı anlaşma şəraitində keçmişdir.

Pakistan İsləm Respublikası Prezidentinin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti H.Əliyev 1996-ci il aprelin 9-11-də Pakistan'da rəsmi səfərdə olmuşdur. Səfər zamanı o, Pakistan İsləm Respublikasının o zamanki Prezidenti Faruq Əhməd Xan Leqarı, Pakistan İsləm Respublikasının həmin dövrde Baş Naziri Benəzir Bhutto ilə görüşməş və danışqlar aparmışdır. Bu səfər də böyük müvəffəqiyətə başa çatmışdır. Bir neçə müqavilə imzalanmışdır.

23 mart 1997-ci il tarixdə Pakistan səfirliliyi Pakistan İsləm Respublikasının 50 illik yubileyi münasibətə qəbul təşkil etmişdir. Prezidentimiz qəbulda iştirak edərək geniş nitq söyləmiş, orada bildirmişdir ki, "Pakistan ilə Azərbaycan arasında dövlətlərarası əlaqələrin inkişaf etdirilməsində 1995-ci ilin sonunda Pakistan Prezidenti cənab Faruq Əhməd Xan Leqarının Azərbaycana səfəri və keçən il mənim Pakistan'a səfərim zamanı imzalanan sənədlər və aparlılmış danışqların çox mühüm rol oynamışdır.

Biz Pakistan ilə Azərbaycan arasında əlaqələrə xüsusi qiymət veririk, bu əla-

qələrin bütün sahələrde inkişaf etməsinə, genişlənməsinə çalışırıq və bundan sonra da çalışacaqıq.

Pakistan İsləm ölkəsi, müsəlman ölkəsi olaraq eyni zamanda demokratik prinsiplər əsasında yaşayır, inkişaf edir. Pakistan'da demokratik prinsiplərin bərəqərə olması və tətbiqi İsləm əlemində, İsləm ölkələri arasında ona xüsusi hörmət və ehtiram qazandırımsıdır.

Pakistanın böyük többi sərvətləri, geniş iqtisadi imkanları var və şübhə yoxdur ki, müstəqil dövlət kimi Pakistan öz ölkəsində demokratik prinsipləri inkişaf etdirərək bundan sonra daha böyük nailiyyətlər əldə edəcəkdir.

Dost, qardaş ölkə kimi Pakistanın həyatında gedən proseslərə biz çox böyük məraq və diqqət göstərir, bu proseslər dostluq, qardaşlıq münasibətləri baxımından izleyirik və Pakistanın qarşısında duran bütün problemlərin müvafiqşiyətə həll olunmasına arzu edirik. Şübə yoxdur ki, 50 illik müstəqillik yolu keçən, eyni zamanda çox qədim, zəngin tarixa, çox dəyərli milli, mənəvi onənlərə malik olan Pakistan xalqı bundan sonra da yüksəklərə qalxacaq və yeni-yeni nailiyyətlər əldə edəcəkdir. Pakistan ilə Azərbaycan arasında yaranmış və daim inkişaf edən əməkdaşlıq, dostluq, qardaşlıq əlaqələri bundan sonra da biziñ ölkələrə fayda gotirecek və bölgədə sülhün, əmin-amalığın bərəqərə olmasına kömək edəcəkdir.

Biz böyük dostluq, məmənnuniyyət hissini ilə qeyd edirik ki, Pakistan xalqı 50 illik müstəqillik dövründə çox yüksək seviyyələrə çatmış və böyük nailiyyətlər əldə etmişdir.

Qarşılıqlı ziyarətlərdən sonra da ölkələrimiz arasında intensiv əlaqələr davam etmişdir.

1998-ci il oktyabrın 10-12-də Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində Pakistan tərəfindən 6 senator müşahidəçi kimi iştirak etmişdir.

1999-cu il aprelin 28-i Pakistan İsləm Respublikasının Baş Naziri cənab Nəvəz Şərif Albaniya və İtaliya səfəri zamanı Bakının Bina hava limanında qısamüddətli texniki dayanacaq etmişdir. Hava limanında Pakistan hökumətinin başçısını Azərbaycan Respublikasının Baş Naziri A.Rasizadə qarşılamışdır.

1999-cu il mayın 8-21-i Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşler Nazirleri Şurasının IX iclasında Pakistan Xarici İşler üzrə Dövlət Naziri Məhəmməd Siddiq Khan Kancu Pakistan nümayəndə heyetine başçılıq edirdi. Səfər zamanı Kancu Azərbaycan Respublikasının Xarici İşler Naziri ile görüşmüştür.

1999-cu il aprelin 28-29-unda Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin Ali Audit Qurumları Təşkilatının IV toplantısında PIR-in Baş Auditoru Mənzur Hüseyin iştirak etmişdir.

1999-cu il mayın 26-31-i və iyunun 1-2-ci İsləmabadın Milli Müdafiə Kolleci və Pakistan Silahlı Qüvvələrinin yüksək rütbeli zabitlərindən ibarət 2 nümayəndə heyəti Azərbaycana səfərdə olmuşdur.

2000-ci il yanvarın 7-si PIR-in Bakıda keçirilmiş səfəri xanım Asma Anisa Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə öz etimadnamasını təqdim etmişdir.

2000-ci il mayın 6-11-i İsləmabadda yerləşən Pakistan Milli Müdafiə Kolləcinin yüksək rütbeli zabitlərindən təşkil edilmiş 10 nəfərlik nümayəndə heyəti Azərbaycan'a səfərdə olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 416 sayılı 2000-ci il 17 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası hökü-

meti ilə Pakistan İsləm Respublikası arasında Azərbaycan-Pakistan Birgə Komissiya-sının tərkibi təsdiq edilmişdir.

2001-ci il mayın 16-21-i Pakistan İsləm Respublikasının İR-dəki hərbi atəşesi, general M.İftixar Azərbaycan Respublikasına səfər etmişdir. Səfər zamanı general M.İftixar Müdafia Naziri S.Əbiyev və başqa yüksək rütbeli hərbi mütəxəssislərlə görüşmişdir.

2001-ci il mayın 23-25-ində Azərbaycan Respublikasının Müdafia Naziri S.Əbiyev Pakistan İsləm Respublikasına səfər etmişdir. Səfər zamanı o, Pakistanın İcra Həmkəniyyəti Başçısı Pərviz Müşərrəf, Xarici İşler Naziri Əbdül Səttar, Müdafia Naziri Hemid Nəvəz Xan, Neft və Təbii Ehtiyatlar Naziri Usman Əminuddin və Daxili İşler Naziri Mənəvvədinin Heydər ilə görüşər keçmiş, ikitərəflı münasibətlər etrafında müzakirələr aparılmışdır. Səfərin nəticəsi olaraq birgə beyanat imzalanmışdır.

2001-ci il iyulun 30-da Pakistan İsləm Respublikasının Azərbaycana yeni təyin olunmuş Fövqəladə və Selahiyətli Səfiri Faiz Məhəmməd Xoso AR Xarici İşler Naziri V.Quliyevlə görüşmüş və ona öz etimadnamasının surətini təqdim etmişdir.

2001-ci il avqustun 23-də Pakistan İsləm Respublikasının Azərbaycana yeni təyin olunmuş Fövqəladə və Selahiyətli Səfiri Faiz Məhəmməd Xoso AR Prezidenti H.Əliyevə öz etimadnamasını təqdim etmişdir.

Yuxarıda göstərilən fakt və rəqəmlər dənədə göründüyü kimi, əlaqələrimiz daim inkişaf etməkdədir.



AZƏRBAYCAN -  
MƏRAKEŞ  
ƏLAQƏLƏRİ



(Mərakeş Azərbaycan ilə 25 avqust 1992-ci ildə  
diplomatik əlaqələr yaratmışdır)

Mərakeş Krallığı 26 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanımış, 25 avqust 1992-ci il də iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır.

Mərakeş Krallığı beynəlxalq teşkilatlar, BMT, xususı ilə də İKT çərçivəsində Azərbaycanın mövqeyini dəstəkləyir.

1994-cü ilin 12 dekabr tarixində AR Xarici İşlər Naziri və Mərakeş Xarici İşlər Naziri arasında məsləhətşəmələr haqqında protokol imzalanmışdır. Protokolun 4-cü maddəsində qeyd olunur ki, "Tərəflərin Xarici İşlər Nazirləri ya ya onların nümayəndələri, müntəzəm olaraq beynəlxalq məsələlər və ikitirəfli münasibətlər barədə məşvərətlər keçirirlər."

1994-cü ilin 13-15 dekabrında Kasabankada keçirilən İKT-nin Dövlət və Hökumət Başçılarının VII Zirvə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev ilə Mərakeş Krallı II Həsən arasında keçirilmiş ikitirəfli görüşə Azərbaycan-Mərakeş əlaqələrinin inkişafı və əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.

Mərakeş Krallığının Dövlət Naziri, Xarici Əlaqələr və Əməkdaşlıq Naziri

Əbdüllət Filali 2000-ci ilin mart ayında Azərbaycan Respublikasının Xarici İşlər Nazirinə Mərakeş rəsmi səfərə dəvət haqqında müvafiq məktub göndərmişdir. Azərbaycan tərəfi, cavab məktubunda Mərakeş Nazirinin dəvətini minnətdarlıqla qəbul etmişdir.

2000-ci ilin 12-14 noyabr tarixlərində Qatarın paytaxtı Doha şəhərində keçirilən İKT-ye üzv ölkələrin Dövlət və Hökumət Başçılarının IX Zirvə görüşü zamanı Azərbaycan Respublikasının Xarici İşlər Naziri V.Quliyev ilə Mərakeş Krallığının Xarici İşlər Naziri canab M.Benaisa arasında görüş keçirilmişdir. Görüşdə V.Quliyev da həncər gəndərilmələr Mərakeş rəsmi səfərə dəvətə görə ös hemkarına minnətdarlığını bildirmiş və həmin səfərin 2001-ci ilin əvvəllerində heyata keçiriləşsi barədə razılıq elda edilmişdir. Səmimiyyət şəraitində keçen görüşdə hər iki tərəf Azərbaycan-Mərakeş əlaqələrinin inkişaf etdirilməsinin, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin vacibliyini qeyd etmişdir.

Mərakeşə müntəzəm olaraq Dövlət və Hökumət Başçıları, XİN rəhbərləri səviyyəsində məktub mübadilələri aparılır.



AZƏRBAYCAN -  
BİRLƏŞMİŞ  
ƏRƏB ƏMİRLİKLƏRİ  
ƏLAQƏLƏRİ



(BƏƏ Azərbaycan ilə 1 sentyabr 1992-ci ildə  
diplomatik əlaqələr yaratmışdır)

Azərbaycan Respublikası ilə BƏƏ arasında diplomatik əlaqələr 01.09.1992-ci ildə qurulmuş, 1994-ci ilin iyun ayında isə BƏƏ-nin Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Yusif Xalid Məmməd əl-Ənsari eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur.

Azərbaycanla BƏƏ arasında istə BMT, istərsə də İslam Konfransı Təşkilatı kimi müfəzu beynəlxalq teşkilatlarda həmişə yaxın əməkdaşlıq əlaqələri mövcud olmuşdur və bu əlaqələr bu gün de davam edir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BƏƏ-nin Azərbaycanın haqq işini dəstəkleyən mövqeyi bütün beynəlxalq teşkilatlarda birmənalı olmuşdur.

İlk dövrlərdə ölkələrimiz arasındaki münasibətlər Azərbaycanın Böyük Britaniya, Misir və Səudiyyə Ərəbistanındakı səfirlilikləri vəsiatı ilə həyata keçirilmişdir.

Azərbaycanın Böyük Britaniyadakı Səfiri M. Məmmədquliyev 1994-ci ilin iyulunda Londonda BƏƏ Prezidentinə yaxın adamlardan sayılan Şeyx Yusif Abbasla görüşmüşdür. Görüş zamanı Şeyx Yusif qeyd etmişdir ki, arəb dünyasının inkişaf etmiş müstəqil dövlətlərinən olan BƏƏ-də Azərbaycan səfirliliyinin açılması çox vacibdir. Səfirliliyin açılması ilə bağlı bir sıra məsələləri, o cümlədən onun üçün bina alınması və avtomobile təmin edilməsi ilə

İslamabadda keçirilən İKT Zirvə toplantısında BƏƏ Prezidentinin oğlu Şahzadə

## Heydər Əliyev və Şərq

Abdulla bin Zaidəl Qahirədəki səfirimizin görüşü olmuşdur.

Son illər bir sıra ərəb dövlətləri kimi BƏƏ də Azərbaycanın qacqın və məcburi köçkünlərinin təleyinə biganə qalmamış va 1996-ci ilin avqustunda BƏƏ Azərbaycan qacqınlarına humanitar yardım kimi 300 tonna yaxın ərzaq göndərmişdir.

1997-ci il aprel ayının 11-də Milli Məclisinin "Azərbaycan Respublikasının Birleşmiş Ərab Əmirliliklərində Səfirliyinin təsis edilməsi" haqqında qərarının Prezident Heydər Əliyev tərəfindən təsdiq ediləsini ilki dövlət arasındakı münasibatlarında yeni mərhələnin başlangıcı kimi qiymətləndirmək olar.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İKT-nin Tehranda çağırılan VIII Zirvə toplantısında (1997-ci il) Birleşmiş Ərab Əmirliliklərinin Xarici İşlər Naziri Rəşid Abdulla əl-Nəimini ilə görüşmüştür.

Görüşdə Azərbaycan ilə Birleşmiş Ərab Əmirlilikləri arasında iqtisadi, xüsusun təcərəuat əlaqələrinin genişlənməsindən məmənun qaldığını bildirən respublikamızın rəhbəri, bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacib olduğunu qeyd etmişdir. Prezident Heydər Əliyev Birleşmiş Ərab Əmirliliklərinin azərbaycanlı qacqınlara göstərdiyi humanitar yardıma görə də minnətdarlıq etmişdir.

Dövlətimizin başçısı Heydər Əliyev Prezident Şeyx Zaidi Azərbaycana rəsmi səfəra dəvət etmiş və canab əl-Nəiminin da respublikamiza ziyarətə gəlməsini arzuladığı bildirmiştir.

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındaki səfiri E.Arası 2000-ci ilin 20-21 avqust tarixlərində Abu Dabidə Birleşmiş Ərab Əmirliliklərinin rəsmi və işgü-

zar dairələrinin nümayəndələri ilə bir sıra görüşlər keçmişdir.

Səfir E.Arasıının Abu Dabi Ticarət-Sənaye Palatasının sədri Səid Seyf Uebr el-Sueydi ilə görüşü əsnasında ikitirəflı iqtisadi əlaqələrin inkişafı məsələləri bəredə fikir mübadiləsi aparılmış və Palatanın nümayənde heyətinin Azərbaycana səfər etməsi bərədə razılıq ilə edilmişdir.

Azərbaycan səfərinin Abu Dabi İnkışaf Fonduñun Baş direktoru Səed Hələm el-Rumeysi ilə görüşü zamanı Baş direktor yaxınlarda Fonduñ Direktorlar Şurası tərəfindən Bakı ətrafi dairəvi yoluñ çəkilişi üçün Azərbaycana 10 milyon ABŞ dolları möbləğində kreditin ayrılmış bərədə qərar qəbul edildiyini bildirmişdir. O, həmçinin Azərbaycan tərəfindən təqdim ediləcək digər teklifləri müzakirə etməyə hazır olduğunu qeyd etmişdir.

E.Arasıının Zaid bin Sultan əl-Nəhayən Xeyriyyə fondu sədrinin müavini Salim Ubeyd əl-Zəhiri və İsləm həmrəyliyi fonduñ direktoru Nasir Həmdanla görüşlərində Azərbaycanın qacqın və köçkünlərinə humanitar yardımın artırılması məsəlesi müzakirə edilmişdir. S.U.əl-Zahiri Azərbaycan səfərinin qacqın düşərgələrindən birincə Xeyriyyə fondu tərəfindən hərəkəflə yardım göstəriləmisi teklifi bərədə ölkə rəhbərliyinə məlumat verəcəyini və bununla əlaqədar digər tədbirlərin keçirilməsinə şəxsi göstərecəyini vəd etmişdir.

9-11 iyun 1997-ci il də BƏƏ Dövlət Mülki Aviasiya Departamentinin (DMAD) Prezidenti Əhməd bin Sayyed əl-Mektum Azərbaycana işgüzər sefər etmişdir. Səfərin məqsədi DMAD teşkil etdiyi Dubay-Bakı hava xəttinin açılışı olmuşdur.

Hal-hazırda Bakı-Dubay marşrutundan Azərbaycan Hava Yolları Dövlət Konserni-

## Heydər Əliyev və Şərq

nin teyyarələri fəaliyyət göstərirler.

1997-ci ilde Azərbaycanla BƏƏ arasında mal dövriyyəsi 42.9 mln. ABŞ dolları olmuşdur, o cümlədən idxl 41.9 mln. dollar, ixrac isə 1.0 mln. dollar olmuşdur.

1998-ci ildə mal dövriyyəsi 48.6 mln. ABŞ dolları olmuşdur. Bunlardan idxl 45.6 mln. dollar, ixrac isə 3.0 mln. ABŞ dolları təşkil etmişdir.

1999-ci ildə mal dövriyyəsi 21.3 mln. ABŞ dolları, idxl 12.3 mln. dollar, ixrac 9.0 mln. ABŞ dolları təşkil etmişdir.

1993-1999-cu illər ərzində illik idxlən on yüksək göstəricisi 1996-ci ildə olmuş və 108.6 mln. dollar təşkil etmişdir, ixracın göstəricisi isə bu dövr ərzində 1999-cu ildə on yüksək olmuş və 9.0 mln. dollarə çatmışdır.

1993-1999-cu illər ərzində BƏƏ-dən idxlən olunan malların siyahısına əsasən qida məhsulları, tikinti materialları, avtomobillər, hesablaşma məşnuları və s. daxildir.

Həmin dövr ərzində Azərbaycandan BƏƏ-yə əsasən məşət texnikası, mis tulantıları, aluminium, maşın avadanlıqları və onların chtiyar hissələri, maqnit lentləri, və s. ixrac edilmişdir. 2001-ci ilin may ayında Azərbaycan Respublikasının BƏƏ-də səfəriyi fəaliyyətə başlayıb.

Azərbaycanda bir milyondan artıq qacqın və məcburi köçkünlərin olduğunu nəzəra alaraq BƏƏ-nin Qırızı Ay-para Cəmiyyəti, "Dar əl-Bir" Xeyriyyə Cəmiyyəti, Zəyid bin Sultan əl-Nəhayən Xeyriyyə təşkilatı və digər humanitar təşkilatlarla six əlaqələr qurulması istiqamətində müvafiq işlər görürlər.

Görülən işlərin nəticəsi olaraq BƏƏ-nin humanitar təşkilatları tərəfinən Azərbaycandakı qacqın və köçkünlərə müntəzəm olaraq humanitar yar-

dımlar göndərilir. Qeyd edilməlidir ki, BƏƏ-nin "Dar əl-Bir" Xeyriyyə Cəmiyyətinin Bakıdakı nümayəndəliyi 1996-ci ilə dən fəaliyyət göstərir.

AR tərəfi BƏƏ-nin müxtəlif maliyyə qurumları ilə Azərbaycanda sosial-iqtisadi layihələrinin maliyyələşdirilməsi sahəsində əməkdaşlıq etmək məqsədilə lazımi işlər görür. Bu manada Əbu Dabi İnkışaf Fondu ilə əməkdaşlıq əz bəhrasını vermişdir. Belə ki, hələ 1996-ci ildə Fond Azərbaycan tərəfinə "Bakı Dairəvi avtomobil yoluñ yenidən qurulması la-yihəsinin" hayata keçirilməsi üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırmışdır. Yaxın vaxtlarda Azərbaycan tərəfi ilə Fond arasında kredit müqaviləsi imzalanacaqdır.

2000-ci ilin aprel və 2003-cü ilin may aylarında Bakıda keçirilmiş Azərbaycan Hökuməti ilə ərab İnkışaf fondları arasında Dəyirmə Masa görüşlərinin hər ikisində Əbu Dabi İnkışaf Fonduñun nümayəndəsi iştirak etmişdir.

2001-ci ilin 29-31 dekabr tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini X.Xələfov Birləşmiş Ərab Əmirliliklərində işgəzar səfərdə olmuşdur. Səfər zamanı X.Xələfov BƏƏ Xarici İşlər Nazirinin müavini Seyf Səidin Səidlədən görüş keçmiş, müxtəlif sahələrdə Azərbaycan-BƏƏ əməkdaşlığı məsələlərini müzakirə etmişdir.

Səfər çərçivəsində X.Xələfov Əbu Dabida yerləşən Şeyx Zəyid adı Koordinasiya Mərkəzində "Azərbaycan bay-nalıqlı mənasibatlar sistemində" mövzusunda mühazirə ilə çıxış etmişdir. Mühazirə BƏƏ ictimaayıyyətində Azərbaycan gerçəkliliyi və Ermanistan Respublikasının ölkəmizə qarşı təcavüzü haqqında

düzgün rəyin formallaşmasına əməli töslər göstərmiş və böyük maraq doğurmuşdur.

2002-ci ilin aprel ayında AR Səhiyyə Nazirinin müavini E. Ağayev BƏƏ-nin "Culphar-2" ocağılıq kompleksinin açılış mərasimində iştirak etmiş, Ras əl-Xayma Əmərliyinin hakim ailəsinin üzvü ilə görüşmüştür.

2002-ci ilin dekabr ayında Şərcada keçirilmiş IX İsləm Ticarət Sərgisində AR Ticarət və Sənaye Palatasının sədri S. Təthyevin başçılıq etdiyi nümayandə heyəti iştirak etmişdir.

Səfər zamanı AR nümayəndə heyəti Şərcə Əmərliyinin Hökmərdarı Şeyx Sultan bin Məhəmməd Əl-Qasimi ilə, Şərcə TSP-nin Sədri Əhməd Əl-Midfa ilə və Baş Direktoru Səid Əl-Carvanla görüşlər keçirmişdir. Səfərin sonunda AR TSP ilə Şərcə TSP arasında Anlaşma Memorandumu imzalanmışdır.

2003-cü ilin mart ayında "İDEX-2003" VI Beynəlxalq Müdafiə Sərgi və Konfransında AR Müdafia Nazirliyinin nümayəndə heyəti iştirak etmişdir.

2003-cü ilin 29 mart tarixində Azərbaycanın görkəmliliq incəsənət xadimləri Forhad Bodalbayı, Fidən və Xuraman Qasımovalar Əbu Dabi şəhərində konsern programı ilə çıxış etmişlər.

2003-cü ilin 08-10 iyul tarixlərində BƏƏ Kommunikasiya Nazirinin başçılıq etdiyi nümayandə heyəti Bakıda rəsmi səfərdə olmuşdur. Səfər zamanı Naziri BƏƏ rəsmilərindən ibarət nümayəndə heyəti müşayiyət etmişdir. Heyatın üzvləri Respublikamızın əlaqədar idarə və təşkilatlarında öz tərafdaşları ilə görüşmüş, bir sıra konkret məsələlər ətrafında müzakirələr aparmışlar.

Səfər zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmərlikləri arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Saziş" layihəsi üzrə danışçılar aparmaq üçün yenidən Saqr Qobaşa görüş keçirmişdir. Görüşün yekunu olaraq Saziş layihəsi tərəflər arasında tam razılıqla imzalanmışdır.

2004-cü ilin 25-31 yanvar tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Ə.Vəliyev BƏƏ İnformasiya və Mədəniyyət Nazirliyinin dəvəti BƏƏ-də işgəzar səfərdə olmuşdur.

Səfər zamanı Ə.Vəliyev BƏƏ-nin İnformasiya və Mədəniyyət Nazirinin müavini Saqr Qobas, Dabə Əmərliyinin Mədəniyyət gənclər Şərəcə Əmərliyinin Mədəniyyət Departamentinin rəhbəri Şeyx İsam Əl Qasimi və digər BƏƏ rəsmiləri ilə görüşlər keçirmişdir.

AR Mədəniyyət Nazirinin müavini ilə BƏƏ-nin İnformasiya və Mədəniyyət Nazirinin müavini arasında 25 yanvar tarixində keçirilmiş görüş zamanı Azərbaycan BƏƏ arasında mədəniyyət sahəsində əlaqələrin bugünkü vəzifəti və perspektivləri haqqında ətraflı söhbət aparılmış və mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində hər iki tərəfin təklifləri nözərdən keçirilmişdir.

Danışçılar nöticəsində tərəflər 2004-cü ilin aprel ayında BƏƏ-də Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi barədə razılığa gəlmüşlər. Azərbaycan Respublikasının Mədəniyyət Naziri P. Bülbülüğunun BƏƏ-nin İnformasiya və Mədəniyyət Naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyana ünvanlaşığı dəvət məktubu BƏƏ tərəfinə təqdim olunmuşdur.

26 yanvar tarixində Ə.Vəliyev "A-

samlarının əl işlərinin sərgisinin keçirilməsi istiqamətində gözəl başlangıç olduğunu vurğulmuşdur.

Tədbirdə Əbu Dabidə akkreditə olunmuş diplomatik korpusun başçıları və nümayəndələri, BƏƏ-də yaşayan azərbaycanlılar, Əbu Dabi ictimaiyyətinin nümayəndələri və KİV nümayəndələri iştirak etmişlər.

2004-cü ilin 02-10 mart tarixlərində Azərbaycanın məşhur rassamı mərhum Hüseyin Əliyevin BƏƏ-də şəxsi sərgisi keçirilmişdir. Sərgidə Mədəniyyət Nazirliyinin bədii fondundan və rəssamın ailəsinin şəxsi kolleksiyasından 68 əsər nümayiş etdirilmişdir.

Sərginin açılışı mərasimində AR Mədəniyyət Nazirinin müavini Ə.Vəliyev, Rossamlar İttifaqının Sədri F.Xəlilov, H.Əliyevin nəvəsi Ə.Əliyev, AR BƏƏ-dəki Səfiri E.Səlimov və s., BƏƏ tərəfindən Əbu Dabi Mədəniyyət Fondunda Sədr müavini Xalfan Əl Məhairi, BƏƏ İnformasiya və Mədəniyyət Nazirliyinin idarə rəisi Valid Əl Zaabi, Mədəniyyət Fondundan idarə rəisi Sultan Əl Xatib iştirak etmişlər.

Rəsmi hissədən əvvəl Azərbaycan nümayəndə heyəti ilə BƏƏ tərəfi arasında keçirilmiş səhbət zamanı ölkəmizin qədim ərs, iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi kimi məsələlər müzakirə edilmişdir.

Sərgidə nümayiş etdirilən əsərlər baxıldıqdan sonra Mədəniyyət Fondundan Sədr müavini H.Əliyevin yaradıcılığını yüksək qiymətləndirmişdir. O, həmin sərginin AR ilə BƏƏ arasında olan mədəni əlaqələrə yeni təkan verəcəyini bildirərək, onun Azərbaycanın digər rəs-

məzakirə edilmişdir.

25 aprel tarixində Əbu Dabi Mədəniyyət Fondundan əsas zahndə Azərbaycanın Mədəniyyət Naziri P. Bülbülü və BƏƏ-nin İnformasiya və Mədəniyyət

## Heydər Əliyev və Şərəq

Naziri Şeyx Abdulla bin Zeyid Əl-Nahayannın iştirakı ilə Azərbaycan Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirilmişdir.

Açılış mərasimindən sonra Mədəniyyət Fondunun qonaq zahndə Azərbaycanın Mədəniyyət Naziri və BƏƏ-nin İnformasiya və Mədəniyyət Naziri "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərab Əmirləkləri Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında" Saziş imzalamışlar.

Tədbirin davamı olaraq, Mədəniyyət Fondunun "Grand Theatre" zahndə Azərbaycan incəsənat xadimlərinin iştirakı ilə qala-konsert keçirilmişdir.

Qala-konsertin giriş hissəsində Azərbaycanın Mədəniyyət Naziri P.Bülbüloğlu çıxış edərək, Mədəniyyət Nazirliyinin fəaliyyəti, xarici ölkələrdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi istiqamətində aparılan iş, Azərbaycanın zəngin mədəni irsi haqqında ətraflı məlumat vermişdir. Bundan olaraq P.Bülbüloğlu çıxışında Ermanistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü, Ermənistan-Azərbaycan münaqişəsi nticəsində olmuşdur. Bir milyon yaxın qəçqın və məcburi kökünnən olmasa, Azərbaycan xalqının çoxosurlik tarixini, şərəfli keçmişini əks etdirən dünya əhəmiyyətli tarixi və mədəniyyət abidələrinin işğal altında qalması barədə geniş auditoriyaya məlumat çatdırılmışdır.

BƏƏ-nin İnformasiya və Mədəniyyət Nazirinin müavini Saqr Qobaş, BƏƏ-də akkreditə olunmuş diplomatik korpusun başçıları və nümayandaları, yerli hökumət və əzel toşkilatların nümayəndələri, BƏƏ-də yaşayan xarici və Azərbay-

can vətəndaşları tamaşaçılar arasında olmuşlar.

Mədəniyyət Günləri zamanı 4 gün ərzində Mədəniyyət Fondunun əsas salonnunda Azərbaycanın qədim xalçaları, müsiqi alətləri, paltarları və müasir rəssamlarının sərgisi daim fəaliyyət göstərmişdir.

26 aprel tarixində Azərbaycan Mədəniyyət Nazirinin müavini Ə.Vəliyev BƏƏ İnformasiya və Mədəniyyət Nazirinin müavini S.Qobaşla görüş keçirmişdir. Görüşdə Azərbaycanla BƏƏ arasında mədəniyyət sahəsində əlaqələrin bugünkü vəziyyəti haqqında ətraflı səhbət aparılmışdır. Həmsəhbətlər 25 aprel tarixində iki ölkə arasında mədəniyyət sahəsində dair imzalanan Sazişin ikitərəfli mədəni əməkdaşlığın genişlənməsinə təkən verəcəyini qeyd etmiş, əlaqələrin inkişafı perspektivlərini nözərdən keçirmişlər.

Homin gün Azərbaycan dövlət rəqs ansamblı və muğam ustaları Mədəniyyət Fondunun zahndə konsert programı ilə çıxış etmişlər.



27 aprel tarixində Azərbaycanın Mədəniyyət Naziri P.Bülbüloğlu Şərca Əmirliyinin Mədəniyyət Departamenti-nin rəhbəri Şeyx İsam Əl-Qasimi ilə Şərəcada görüşmüşdür.



Görüşdə Azərbaycanla Şərca Əmirliyi arasında mədəniyyət sahəsində əlaqələr barədə ətraflı səhbət aparılmış, mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakiro edilmişdir.

P.Bülbüloğlu Azərbaycan Mədəniyyəti Günlərinin Əbu Dabidə keçirilməsi barədə həmsəhbətinə məlumat vermiş, YUNESKO tərəfindən Şərçanın Yaxın





















## Heydər Əliyev və Şərq



Şərqi mədəniyyət paytaxtı elan edilməsi və orada mədəniyyət sahəsində görünlən mühüm işləri nəzərə alaraq, Azərbaycan Mədəniyyəti Gündərinin Şərçada da keçirilməsi arzusunu Şeyx İsam Əl-Qasimiya bildirmişdir.

Sarca Mədəniyyət Departamentinin rəhbəri Azərbaycan Mədəniyyəti Gündərinin Şərçada keçirilməsi fikrini alıqlaşdıraraq, Azərbaycanın Mədəniyyət Naziri P. Bülbüloğlu həmin vaxt Şərcaya davot edib Sarca Əmirliliyinin Hökmədari ilə birgə Azərbaycan Mədəniyyəti Gündərinin rəsmi açılışında iştirak etməsi təklifi ni ırəli sürmüdüd.

Görüşdən sonra P. Bülbüloğlu Şərcanın tarixi müzeini və incəsənət muzeini ziyarət etmişdir.

Həmin gün Əbu Dabi şəhərində yeni açılmış “Əl Raha” teatrında Qara Qarayev adına Dövlət simfonik orkestri konsert programı ilə çıxış etmişdir. BƏBƏ-nin İnformasiya və Mədəniyyət Nazirinin müavini Ş. Qobası, Azərbaycanın Mədəniyyət Nazirinin müavini Ə. Vəliyev, xarici qonaqlar və həmvətənlərimiz tamaşaçılar arasında olmuşdur.

28 aprel tarixində Azərbaycanın Mədəniyyət Naziri P. Bülbüloğlu BƏBƏ-nin İnformasiya və Mədəniyyət Naziri Şeyx Abdülə bin Zəyid Əl-Nəhəyanla görüş keçirmişdir.

Görüldə P. Bülbüloğlu Azərbaycanın BƏBƏ ilə müasibatının inkişafına xüsusi əhəmiyyət verdiyini və onunla əlaqələrinin inkişaf etdirilmək əzmində olduğunu, habelə istər BMT, istərsə də İKT çərçivəsində Ermənistanın Azərbaycana qarşı tacavüzü baradə qoruların qəbul edilməsində BƏBƏ-nin mövqəyini qiymətləndirdiyini bildirmişdir.

Həmsöhbətlər ikitirəfli əlaqələrin genişləndirilməsi, iki ölkə arasında bütün sahələrdə hüquqi bazanın yaradılması, 2005-ci ildə BƏBƏ Mədəniyyəti Gündərinin Azərbaycanda keçirilməsi kimisi məsləhləri müzakirə etmişlər.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyev torəfəndən BƏBƏ Prezidenti canab Şeyx Zəyid bin Sultan Əl-Nəhəyanaya ünvanlanmış davat məktubu BƏBƏ torəfəna təqdim edilmişdir.

Həmin gün Əbu Dabi Mədəniyyət Fonduñun osas zahində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə yekun qala-konserti keçirilmişdir.


Tədbirin sonunda Azərbaycanın Mədəniyyət Naziri P. Bülbüloğlu çıxış edərək, BƏBƏ-nin Prezidenti, İnformasiya və Mədəniyyət Naziri və ümumiyyətə BƏBƏ hökumətinə BƏBƏ-də Azərbaycan Mədəniyyəti Gündərinin keçirilməsində göstərilən yardımına görə təşəkkür rübü bildirmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Mədəniyyət Nazirinin BƏBƏ-ya rəsmi safarı və keçirilən Mədəniyyət Gündəri BƏBƏ-də böyük rezonans doğmuş, Azərbaycanın BƏBƏ-də tanılmasına istiqamətdə yüksək notalar vermişdir. Yerli mətbuat orqanlarında yuxarıda göstərilən tədbirlərə geniş yer ayrılmış (qazet surətləri olavaş olunur), BƏBƏ ictiyəti və orada yaşayan xarici vətəndaşlar torasından çox böyük maraqla qarşılıqlılaşmışdır.

Hazırda “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hava daşımaları haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri

likləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Birleşmiş Ərəb Əmirlilikləri Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Birleşmiş Ərəb Əmirlilikləri Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Birleşmiş Ərəb

Emirlilikləri Hökuməti arasında hərbi sahada əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Birleşmiş Ərəb Əmirlilikləri Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Protokol” və “Azərbaycan Respublikası Hökuməti ilə Birleşmiş Ərəb Əmirlilikləri Hökuməti arasında iki-qat vergiqoymannın aradan qaldırılması haqqında Konvensiya” layihələri müzakirədədir.



## AZƏRBAYCAN - LİVAN ƏLAQƏLƏRİ



*(Livan Azərbaycan ilə 18 sentyabr 1992-ci ildə  
diplomatik əlaqələr yaratmışdır)*

Azərbaycan Respublikası dünən yanın siyasi sistemində tutacağının mövqə baxımından tarixi, mədəni, ənənəvi və dini köklərlə bağlı olduğu əreb ölkələri ilə, xüsusilə də, böyük maliyyə imkanlarına malik olan Livanla hərəkəfli münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Ölkəmiz həmçinin öz siyasetində nezərə alır ki, ABŞ və Fransadan sonra 3-cü en böyük erməni diasporu burada yerləşir.

Azərbaycan Respublikasının müstəqiliyi Livan Respublikası tərefindən 30 dekabr 1991-ci ildə tanınmışdır.

1992-ci il sentyabrın 18-də isə ölkərimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında protokol imzalanmışdır. Ölkələrimiz arasında əməkdaşlıq İKT çərçivəsində həmisi mövcud olmuşdur. Livan, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İKT tərefindən qəbul edilmiş bütün qararları birmənəli şəkildə dəstekləmişdir.

Ölkələrimiz arasındaki münasibətlər Azərbaycan Respublikasının Qahirədəki Səfirliyi vasitəsi ilə həyata keçirilmişdir. İKT-nin İslamabadda keçirilen Zirve toplantısında Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin göstərişi ilə orada iştirak eden Qahirədəki səfirimiz İ. Vəkilovun Livanın Baş Naziri Rafiq əl-Həriri ilə görüşünü iki ölkə arasındaki əlaqələrin inkişafı üçün ilk addım hesab etmək olar.

Livanın Baş Naziri R. əl-Həriri onun ölkəsinin İKT-nin Ermənistandan Azərbaycana qarşı tacavüzi ilə bağlı qəbul etdiyi bütün qararları birmənəli şəkildə dəsteklədiyini bildirmiş və Azərbaycanda mövcud siyasi və iqtisadi vəziyyətə, həmçinin Azərbaycanın Qafqaz regionundakı mövqeyi ilə yaxından tanış olmaq üçün azərbaycanlı diplomati ölkəsinə şəxsi qonaq kimi dəvət etmişdir.

31 mart 1997-ci il de Baş Nazirin dəvəti ilə Livanda səfərdə olan Qahirədəki səfirimiz İ. Vəkilov Beyrut və erməni diasporunun esas hissəsinin yaşadığı Tripoli şəhərində kütüvli informasiya vasitələri və ictimaiyyətin nümayəndələri ilə çoxsaylı görüşlər keçirmişdir. Görüşlər zamanı livanlılar, Azərbaycana qarşı erməni tacavüzi haqqında olan həqiqətlər, işğal olunmuş ərazilərimizdə dinc əhaliyə münasibətde ermənilər tərəfindən həyata keçirilmiş genosid siyasəti və Ermənistana Rusiyanın qanunsuz olaraq silah göndərilməsi və bu silahların təkə Azərbaycan üçün deyil, həm də regionun digər xalqları üçün böyük təhlükə yaradıldığı ilə bağlı son hadisələr barədə məlumat verilmişdir.

Baş Nazirə olan görüşlərində səfərinin Livandakı erməni diasporunun təkə Azərbaycana qarşı deyil, Qafqaz regionundakı digər xalqlara qarşı da düşmənçilik əməllerində iştirakı Livan haqqında heç də olverişli olmayan təsəvvür yaradır deməsi,

## Heydər Əliyev və Şərq

Livanda böyük narahatlığa səbəb olmuşdur. Yaranmış vəziyyətələ olaqədar Baş Nazir bildirmişdir ki, Rusiyaya gözənlənilən sofrından sonra Azərbaycana yaxın vaxtlarda getməsi ilə bağlı hazırlıq işlərinə başlayacaqdır.

1997-ci ildə Azərbaycanın Xarici İşlər Naziri H. Həsənov Livanda rəsmi sofrada olmuş, ölkələrimizi maraqlandıran məsələlər üzrə danışlıklar aparmışdır.

Livan Respublikasından onlarla gənc republikamızın Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Neft-Kimya Akademiyası kimi yüksək ixtisaslı kadrlar hazırlayan ali təhsil ocaqlarında töhvil almışlar.

9 - 11 dekabr 1997-ci il də İKT-nin Təhranda çağırılan Zirve toplantısında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Livan Prezidenti İlyas Hərəvi ilə görüş keçirmiştir. Görüşdə bütün sahələrdə olaqələrimizin inkişaf etməsi

perspektivləri müzakirə olunmuş, Qarabağdakı erməni separatçılarının Ermenistan - Azərbaycan münaqişəsi zamanı Livan vasitəsi ilə silah olda etdikləri də Livan Prezidentinin diqqətinə çatdırılmışdır.

Prezident Heydər Əliyev bu toplantıda Livanın Baş Naziri Rəfiq əl-Hərəvi ilə də görüş keçirmiştir. Görüşdə Azərbaycan-Livan olaqələrinin daha da sıxlasdırılması nəzəriliyi qeyd edilmiş, Azərbaycan və Livanın qarşılığı problemələr haqqında müzakirələr aparılmış, Livan vasitəsi ilə erməni separatçılarının silahlı temin edilməsi yollarının qarşısının alınması məsəlesi də gündəmdə olmuşdur.

Ölkəmizin başçısı Rəfiq əl-Hərəririni Azərbaycana dəvət etmişdir

1998-ci ildə Livanın Baş Naziri ölkəmizdə rəsmi sofrada olmuşdur. Livandan gələn bir neçə nümayəndə heyəti də ölkəmizi ziyaret etmişdir.



## Heydər Əliyev və Şərq

AZƏRBAYCAN -  
ƏLCƏZAİR  
OLAQƏLƏRİ



(Əlcəzair Azərbaycan ilə 22 aprel 1994-cü ildə  
diplomatik əlaqələr yaratmışdır)

Azərbaycan Respublikasının müstəqilliyini Əlcəzair 26 dekabr 1991-ci ildə tanımışdır ve 22 aprel 1994-cü ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır.

Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasındakı əlaqələr BMT və İKT çərçivəsində inkişaf etdirilmiş, Əlcəzair Azərbaycanın Dağılıq Qarabağ münaqişəsi ilə bağlı BMT və İKT tərəfindən qəbul edilmiş qərar ve qətnamələri dəstekləmdir. Əgər Fransada bir miliona yaxın əlcəzairlərin yaşadığını və onların Fransanın siyasi və ictimai hayatında müeyyen təsirə malik olması nəzəre alınarsa, onda Əlcəzairlər əlaqəlerin yüksək seviyədə qurulduğu töqdür, Azərbaycan xarici siyasetinin təkcə Yaxın Şərqi dəyiş, cini zamanda Avropana da müəyyən siyasi divindərlər qazanmasına ümidi etmək olar.

Ölkələrimiz arasındaki əlaqələr Əlcəzair və Azərbaycan Respublikasının Ankara'dakı səfirlikləri tərəfindən həyata keçirilir.

Əlcəzairin Ankara'dakı səfirliyi 1993-cü ilin avqust ayından eyni zamanda Azərbaycanda akreditə olunmuşdur. Əlcəzairin Türkiyədəki və eyni zamanda Azərbaycanda akreditə olunmuş səfiri Rabah Hədidi 27 may 1999-cu ildə Azərbaycan Respublikasının Milli bayram təntənələrində iştirak etmək üçün Bakıda səfərde olmuşdur.

1998-ci ilin 22-26 iyun tarixlərində iki ölkə arasında diplomatik məsləhətəşəmələ-

rin aparılması məqsədi ilə Əlcəzair Xarici İşlər Nazirliyinin Baş katibi Amar Bencamin Bakıya səfəri nəzərdə tutulurdu. Lakin vaxtın münasib olmaması ilə əlaqədar bu səfər toxire salılmışdır.

2004-cü ilin 08 aprel tarixində Əlcəzairdə keçirilmiş prezident seçkilərinin nümayənlərinə görə yenidən prezident seçilmiş Əbdülaziz Buteflika Azərbaycan Prezidenti tərəfindən töbrik məktubu göndərilmişdir.

İKT üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin cari ilin 14-16 iyun tarixlərində İstanbulda keçirilmiş XXXI Konfransı zamanı Azərbaycan nümayəndə heyatının rəhbəri Xarici İşlər Nazirinin müavini V.Sadiqov Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər Naziri Ə.Balxadəli ilə görüş keçirmiştir. Görüşdə Azərbaycan-Əlcəzair əlaqələrinin inkişafı, beynəlxalq təşkilatlarda əməkdaşlıq müzakirə edilmiş və Əlcəzairin Xarici İşlər Naziri Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarovu bu ölkəyə rəsmi səfər etməyi dəvət etmişdir.

Hələ keçmiş SSRİ dövründə zəngin təbii ehtiyatlara, xüsusilə neft və qaz ehtiyatlarına malik olan Azərbaycan ilə Əlcəzair arasında neft və neft-kimya sənayesi sahələrində əməkdaşlıq mövcud olduğunu nəzəra alsaq, bu istiqamətdə əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd etmək olar.

Azərbaycan ilə Əlcəzair arasında  
dövlət və hökumət başçıları və xarici iş-  
lər nazirləri səviyyəsində mütəmadi ola-  
raq məktub mübadiləsi aparılır.



*(Qatar Azərbaycan ilə 14 sentyabr 1994-cü ildə  
diplomatik əlaqələr yaratmışdır)*

**A**zərbaycan Respublikasının ve  
Qatar Dövlətinin 1994-cü ilin  
14 sentyabrında Böyük Brita-  
niyadakı Səfirlikləri arasında oldu olunmuş  
razılışmaya əsasən bu tarix iki ölkə arasın-  
da diplomatik əlaqələrin yaradılması tarixi  
hesab edilir.

Ölkəlerimiz arasında BMT və İKT  
çərçivəsində əməkdaşlıq aparılmışdır.

1999-cu il 8 fevral tarixində Azərbay-  
can Respublikasının Prezidenti Heydər Əliyev  
Qatar Dövlətinin Əmiri tərəfindən hə-  
min ölkəyə rəsmi sefəre dəvət olunmuşdur.

15-19 mart 1998-ci il tarixlərində Qa-  
tar dövlətinin paytaxtı Doha da İKT xarici  
işlər nazirlərinin XXV Konfransı keçiril-  
mişdir. Konfrans zamanı Azərbaycan  
nümayəndə heyati tərəfindən Azərbaycan  
Respublikası Prezidenti Heydər Əliyevin  
Qatar Dövlətinin Əmiri Şeyx Həməd bin  
Xəlifə ət-Təniyə ünvanlanmış məktubu  
Qatarın Baş Naziri Şeyx Abdullah bin Xəli-  
fe ət-Təniyə təqdim edilmişdir.

İslam Konfransı Teşkilatı Dövlət və  
Hökumət Başçılarının IX Zirvə görüşünün  
2000-ci ildə Qatarda keçirilməsi teklifini  
Azərbaycan dəstekləmiş, bu təşəbbüsün  
respublikamız tərəfindən dəstekləndiyinə  
göre, Qatar Dövlətinin Əmiri Şeyx Həməd  
bin Xəlifə ət-Təni Azərbaycan Prezidenti  
Heydər Əliyevə minnətdarlıq məktubu  
göndərmişdir.

Qatarın Türkiyədəki Səfirliyi eyni za-  
manda Azərbaycanda akkredite olunmuş-  
dur.

Qatar, Ermənistan Respublikasının  
Azərbaycan Respublikasına qarşı təcavüzü  
ile əlaqədar BMT və İKT çərçivəsində  
Azərbaycanın mövqeyini birmənalı şəkilde  
dəstəkləyir.

Ölkəlerimiz arasında ikitərəfli əlaqə-  
ler Azərbaycan Respublikasının London,  
Ər-Riyad və Qahirədəki səfirlikləri, hemçi-  
nin Qatardakı səfirliliyi tərəfindən  
hayata keçirilmiş və Qatarın qeyd edilən şə-  
hərlərdəki səfirlikləri ilə bir sır danışlıklar  
və diplomatik görüşmələr aparılmışdır.

Qatardan Xeyriyyə Uemiyəti Azərbay-  
canda fəaliyyət göstərərək, Ermənistan  
Respublikasının təcavüzü nəticəsində doğ-  
ma ocaqlarından didərgin düşmüs qacqın və  
kökünlərimizə humanitar yardım etmişdir.  
Cəmiyyət 1995-ci ildə 141,430 ABŞ dolları,  
1996-ci ildə 277,760 ABŞ dolları, 1997-  
ci ilin birinci yarısında isə texminən 100  
min ABŞ dolları məbləğində Azərbaycan  
qacqınlarına humanitar yardım göstərmiş-  
dir.

Körfəz Əməkdaşlıq Şurası Baş katibinin  
teşəbbüsü ilə 1994 və 1995-ci illərdə  
Azərbaycanın Səudiyyə Ərəbistanındakı  
səfirinin bir sıra körfəz ölkələri, o cümlədən  
Qatara səfərləri heyata keçirilmiş, sə-  
fər zamanı yüksək səviyyəli dövlət və hö-

## Heydər Əliyev və Şərq

kumot nümayəndələri ilə görüşlər keçirilənmişdir.

Qatar Dövlətinin Yollar və Nəqliyyat Naziri Şeyx Əhməd bin Fəlih ət-Təninin başlığı ilə nümayəndə heyəti Qatar Dövlətinin Əmiri Əlahezrət Şeyx Həməd bin Xəlifə ət-Təninin 2000-ci il 12-13 noyabr tarixlərində Doha'da İKT-yə üzv olan ölkələrin Dövlət və Hökumət Başçılarının IX Zirvə görüşüne dəvət məktubunu Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə təqdim etmək məqsədilə 16 may 2000-ci ildə Azərbaycanda səfərdə olmuşdur.

2000-ci 12-13 noyabr tarixində Qatar-da keçirilən İKT-nin IX Zirvə toplantısında Xarici İşlər Naziri Vilayət Quliyevin başlıqlı etdiyi Azərbaycanın nümayəndə heyəti də istirak etmişdir.

Azərbaycan ilə Qatar arasında Dövlət və Hökumət Başçıları, xarici işlər nazirləri səviyyəsində mütəmadi məktub mübadilələri aparılır.


Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası-

nın Səudiyyə Ərəbistanındaki Səfiri E.Arash Qətar Dövlətində Fövqəladə və Səlahiyyətli Səfir təyin edilmişdir.

2002-ci il 28-30 oktyabr tarixlərində AR Milli Təhlükəsizlik Naziri N.Abbasov Qətarın Daxili İşlər üzrə Dövlət Naziri (eyni zamanda dövlət təhlükəsizliyi məsələləri də ona həvalə olunmuşdur) Həməd bin Nasır bin Cəsim Ət-Təninin davəti ilə ölkədə səfərdə olmuşdur.

Həməd bin Nasır bin Cəsim Ət-Təni ilə görüşdə cənab Nazir ölkəmizin iqtisadi imkanlarından, 1993-2002-ci illər ərzində baş vermiş ictimai-siyasi dayışıklılardan, öləkə rəhbərliyinin Ermenistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə yönəlmış söyləri barədə məlumat vermişdir.

Dövlət Naziri öz növbəsində ölkəsinin Azərbaycanla hərtaraflı əlaqələrin, o cümlədən təhlükəsizliyin sahəsində əməkdaşlığın yaradılması maraqlı olduğunu vurğulamış, bu əlaqələri rəsmi şəhərə məqsədilə ölkəmizə səfor etmək niyyətində olduğunu bildirmişdir.



## Heydər Əliyev və Şərq

**AZƏRBAYCAN -  
KÜVEYT  
ƏLAQƏLƏRİ**



**(Küveyt Azərbaycan ilə 7 oktyabr 1994-cü ildə  
diplomatik əlaqələr yaratmışdır)**

Ö

lkelerimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında 1994-cü il oktyabrın 7-də protokol imzalanmışdır. Ölkəlerimiz arasında əməkdaşlıq BMT və İKT çərçivəsində mövcud olmuş, Küveyt Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT və İKT çərçivəsində qəbul edilmiş bütün qərarlar birmənalı şəkildə dəstəkləmişdir.

Azərbaycan Respublikasının Rusiya, İngiltere, Səudiyyə Ərəbistanı və Misir Ərəb Respublikasındaki səfirlərini Küveytin həmin ölkələrdəki diplomatik nümayəndəlikləri ilə müناسibətlər yaratmış, Azərbaycan-Küveyt əlaqəlerinin inkişafı prosesində iştirak etmişdir.

13 dekabr 1994-cü il tarixdə Prezident Heydər Əliyev ilk dəfə olaraq İKT-nin Kasablanka Zirvə toplantısında Küveyt əməri Şeyx Cabir Əhməd Sabah ilə görüş keçmiş, bununla də dostluq və qardaşlıq əlaqələrimizənəsasi qoyulmuşdur.

28 may 1995-ci ildə Küveyt Milli Məclisinin sədri Şərifədah əl-Müsərci Azərbaycan Respublikasının Milli Məclisinin sədrinə məktub göndərərkən, Əhməd Məmməd Nassarın sədriyilə ilə 6 nəfərdən ibarət yeni Azərbaycan-Küveyt Parlamentlərərə Dostluq Qrupunun yaradılması haqqında qərar qəbul etmişdir.

20-22 sentyabr 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin sədrinə dəvəti ilə Küveyt Milli Məclisinin sədr müavini Saleh Yusif əl-Fadallahnın başlıqlı etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur. Nümayəndə heyə-

ti respublika rəhbərliyi ilə bir sıra görüşlər keçirilmiş, hər iki tərəfi maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmışdır.

1996-ci ilin may ayında Azərbaycan Respublikası Milli Məclisinin sədrinə başlıqlı etdiyi nümayəndə heyəti Küveytdə rəsmi sefərdə olmuş, Küveyt Dövlətinin Əmiri Şeyx Cabir ət-Əhməd əl-Jabir əs-Sabah, Küveyt Milli Məjlisinin sədrı Abdullah əs-Səlim əs-Sabah və Küveyt Baş Nazirinin birinci müavini, Xarici İşlər Naziri Şeyx Sabah ət-Əhməd əl-Jabir əs-Sabah ilə görüşüb danışınlar aparmışdır.

1996-ci ilin dekabr ayında Məhəmməd əl-Matadının başlığı altında Küveyt Dövlətinin Əmək və Sosial İşlər Nazirliyinin nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur.

6 may 1997-ci ildə Küveyt Milli Məclisinin sədri Şərifədah əl-Müsərci Azərbaycan Respublikasının Milli Məclisinin sədrinə məktub göndərərkən, Əhməd Məmməd Nassarın sədriyilə ilə 6 nəfərdən ibarət yeni Azərbaycan-Küveyt Parlamentlərərə Dostluq Qrupunun yaradılması haqqında qərarın qəbul edilməsi ərađə məlumat vermişdir.

Azərbaycan Respublikasında məskunlaşmış qaçqın və möjburi kökünlərə huma-nitar yardımının göstəriləmisi sahəsində Küveytin Asiya Müsələnələri Komitəsi mühüm yer tutur.

1989-cu ildə Küveytdə Beynəlxalq İs-

lam Xeyriyyə Cəmiyyətinin nəzdində təşkil edilmiş Küveytin Asiya Müsəlmanları Komitəsi 1995-ci ilin axırlarında Azərbaycanda rəsmi qeydiyyatdan keçmişdir. Təşkilat qacqınlara, yetim uşaqlara, kasib ailələrə osaslı maddi köməklik göstərir, Bakıda psixonevroloji usaq evini öz himayəsinə götürmüştür, Ağdaş rayonu internat məktəbinin fəaliyyətini maliyyələşdirmiş, bir sıra rayonlarda artezian su quyları qazdırılmışdır.

Bundan əlavə, Təşkilat respublikamızda maarif, elm və mədəniyyət sahələrində mülkiyyət xeyriyyəcilik tədbirləri həyata keçirmişdir. Komitənin xətti ilə azərbaycanlı şagird və tələbələr təhsillərini davam etdirmək üçün Təşkilatın hesabına Küveytə və digər ərab ölkələrinə göndərilmişlər. Təşkilatın təşəbbüsü ilə Küveytin təhsil üzrə Əl-Babteyn" fondu Misirin Əl-Əzhar Universitetində təhsil alan bir neçə azərbaycanlı tələbənin təhsil xərqlərini maliyyələşdirir.

Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə, 1996-ci il oktyabr ayının 16-17-də, Bakı şəhərində, Küveytin Asiya Müsəlmanları Komitəsi və Səudiyyə Ərabistanının Beynəlxalq İslam Nicat Təşkilatının təşəbbüsünə əsasən, bir sıra müsəlman ölkəsinin xeyriyyə cəmiyyətlərinin və nüfuzlu şəxsiyyətlərinin iştirakı ilə "Azərbaycanda qacqın və məcburi köçkünlərin problemlərinə dair" beynəlxalq konfrans keçirilmişdir. Konfransda bütün ərab və islam dövlətlərinə Azərbaycan qacqınlarına humanitar yardım edilməsi ilə əlaqədar müraciət qəbul edilmişdir.

1996-ci il 28-31 dekabr tarixlərində Azərbaycan Respublikasının Qahirədəki səfiri Azərbaycan qacqınlarına humanitar yardımın göstərilmesi ilə əlaqədar Küveytin Asiya Müsəlmanları Komitəsi və digər

nüfuzlu xeyriyyə və xilasetmə təşkilatlarının birgə başladığı kompaniyada iştirak etmək üçün Küveytə səfər etmişdir.

1998-ci ilin 27 yanvar tarixində Küveyt Dövlətinin Ankarakadəki səfiri eyni zamanda Azərbaycanda akkredite olunmuşdur.

2000-ci ilin 7 iyun tarixində Küveyt Dövlətinin İslam Dini İşləri üzrə nazirinin müavini Adil Abdullə Fəleh Həmid əl-Fəleh və əl-Babteyn Fonduñun təsisicisi və sədri Əbdül Əzziz Saud əl-Babteyn Azərbaycanda olmuş, səfər zamanı Bakı Şəriət Koleçinə böyük və daşın qoyulması mərasimində iştirak etmişdir.

2001-ci ilin 24-28 sentyabr tarixlərində Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Azərbaycanda səfərdə olmuş, Respublika rəhbərliyi ilə bir sıra görüş keçirmiş, hər iki tərəfi məraqlandıran məsələlər ətrafında müzakirələr aparmışdır.

2002-ci ilin 01 oktyabr tarixində AR Prezidenti cənab Heydər Əliyev Azərbaycan Respublikasının Küveyt Dövlətində (Küveyt şəhərində) Səfirliyinin təsis ediləcək haqqında (No.367-IIQ, 01.10.2002-ci il) Qanun imzalamışdır.

2003-ci ilin 3 iyun tarixində İraqda koalisyon qüvvələrinin tərkibində iştirak etmək məqsədilə Küveyt ilə Azərbaycan arasında "Azərbaycan silahlı Qüvvələrinin Küveytdə Statusuna" dair Saziş imzalanmış, 14 avqust tarixində isə AR-in 150 nəfərdən ibarət sülhməramlı qüvvələri Küveyt Dövlətinə yola düşmüşdür.


Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2004-cü il tarixli, 371 sayılı Sərancamı ilə Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.

Azərbaycan ilə Küveyt arasında Dövlət və hökumət başçıları, Xarici işlər nazirləri səviyyəsində mütəmadi məktublar mübadiləsi aparılır.

Hazırda "Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava daşınmaları haqqında Saziş", "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Küveyt Dövləti Xarici İşlər Nazirliyi ar-

sında məsləhətləşmələr haqqında Protokol" və "Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında ikiqat vergiqoymannı aradan qaldırılması, gəlir və əmlaka görə vergiləri ödəməkdən yayınmanın qarşısının alınması haqqında Konvensiya" layihələri müzakirədədir.

Azərbaycan ilə Küveyt arasında Dövlət və Hökumət Başçıları, xarici işlər nazirləri səviyyəsində mütəmadi məktub mübadiləsi aparılır.



## ƏLAVƏLƏR

İSLAM KONFRANSI TƏŞKİLATI HAQQINDA  
ÜMUMİ MƏLUMAT

**I**slam Konfransi Təşkilatı (IKT) 1969-cu ildə Rabatda (Marakes) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında təsis edilmişdir.

İlk öncə 1969-cu ilin avqust ayında, Qüdsdəki Əl-Əqsa məscidinin yandırılmasından bir neçə gün sonra 14 müsəlman ölkəsinin xarici işlər naziri Qahirədə görüşərək, Yaxın Şərqiyyətin müzakirəsi ilə əlaqədar İslam dövlətlərinin yüksək səviyyədə Zirvə konfransının keçirilməsi haqqında Səudiyyə Ərəbistanının irəli sürdüyü təklifi qəbul etmişlər.

Müsəlman dövlətlərinin 1969-cu ilin sentiyabrı ayında Mərakeş Krallığının paytaxtı Rabatda yüksək səviyyədə keçirilən bu görüşü islam hamrayılı çərçivəsində beynəlxalq təşkilat yaratmaq ideyasının həyata keçirilməsinin başlangıcı olmuşdur.

1969-cu il sentiyabrın 24-də qəbul edilmiş bayanat göründə iştirak edən dövlətlər arasında iqtisadiyyat, elm, mədəniyyət və başqa sahələrdə əməkdaşlıq və qarşılıqlı yardım üzrə məşvərətlər keçirilməsi, öz aralarında yaranacaq problemlərin BMT-nin məqsəd və prinsipləri əsasında həll edilməsi barəsində öhdəlikləri əks etdirmişdir.

Bu tarixi hadisədən altı ay son-

ra, 1970-ci ilin mart ayında Səudiyyə Ərəbistanının ciddə şəhərində keçirilmiş IKT xarici işlər nazirlərinin I konfransında IKT Baş katibliyi təsis edildi.

IKT-nin Nizamnaməsi isə Rabat görüşündə üç il sonra - 1972-ci ilin mart ayında Səudiyyə Ərəbistanının ciddə şəhərində keçirilmiş xarici işlər nazirlərinin konfransında qəbul olundu. Nizamnaməyə əsasən, Rabatda Dövlət və Hökumət başçılarının Zirvə toplantılarında, xarici işlər nazirlərinin Kərəçi (1970-ci il) və ciddə (1972-ci il) konfranslarında iştirak etmiş və həmin sənədi imzalamış hər bir dövlət bu təşkilatın üzvü hesab olunur.

Hazırda 58 dövlət IKT-yə üzvdür. Bəzi dövlətlərin müsəlman icmaları, habelə bir sira beynəlxalq və regional təşkilat IKT yanında müshahidəçi statusuna malikdir. Hər bir islam dövləti IKT Baş katibliyinə xarici işlər nazirlərinin növbəti konfransında baxılması məqsədi ilə IKT Nizamnaməsinə emel etmək arzusunu əks etdirən ərizə ilə müraciət etməkə Təşkilat qoşulmaq hüququna malikdir. Qoşulma Təşkilat üzvlərinin 2/3 hissəsinin razılığına əsasən həyata keçirilir.

IKT Birleşmiş Millətlər Təşkilatı ilə six əməkdaşlıq edir. Baş Məclisin

36-ci sessiyasında "BMT ilə IKT arasında əməkdaşlıq haqqında" qətnamə qəbul edilmiş və o, 1975-ci ildə etibarən BMT yanında müshahidəçi statusu almışdır.

IKT-nin məqsəd və vəzifələri aşağıdakılardır:

-Üzv dövlətlər arasında islam həmrəyliyinin möhkəmləndiriləsi;

-Onlar arasında elm, mədəniyyət, sosial, iqtisadi və başqa sahələrdəki əməkdaşlığın dəstəklənməsi və digər beynəlxalq təşkilatlarda məşvəratların həyata keçirilməsi;

-İraqi ayrı-seçkililiyin və hər hansı formada müstəmləkəciliyin ləğvinin dəstəklənməsi;

-Ədalət əsasında beynəlxalq sülhün və təhlükəsizliyinin təmin ediləməsi;

-İşgal edilmiş müqəddəs yerlərin azad edilməsi və toxunulmazlığının təmin edilməsi, Fələstin xalqının hüquqlarının bərpa edilməsi və ərazisinin azad edilməsi yolundakı mübarizəsinin dəstəklənməsi;

-Üzv dövlətlərin digər ölkələrlə əməkdaşlığına və qarşılıqlı anlaşmasına sərəit yaradılması.

Üzv dövlətlər IKT-nin Nizamnaməsinin məqsədlərinin həyata keçirilməsi üçün aşağıdakı prinsipləri rəhbər tutur:

-Üzv dövlətlər arasında tam bərabərlik;

-Müqəddədaratını təyin etmə hüququna ehtiram və üzv dövlətlərin daxili işlərinə qarşılaşmamaq;

-Hər bir dövlətin suverenliyinə və ərazi bütövlüyüne ehtiram;

-Üzv dövlətlər arasındaki mübahisələrin dinc vasitələr - danişşular,

vasitəçilik, barışqı və arbitraj yolu ilə həlli, üzv dövlətlər arasında münasibətlərdə dövlətlərin ərazi bütövlüyü, toxunulmazlığına və yaxud siyasi müstəqilliyyinə qarşı zor işləmek və ya zor işlətmə təhdidindən qaçınmaq.

IKT-nin Ali orqanı 1972-ci ildə qəbul edilmiş Nizamnaməyə əsasən Krallar, Dövlət və Hökumət başçılarının Zirvə konfransıdır. Konfrans müntəzəm surətdə zirvə səviyyisində 3 ildən bir, "İslam Ümmətinin maraqları tələb edən hallarda islam aləminin birinci dərəcəli problemlərini həlli və Təşkilatın siyasetinin uzlaşdırılmasının məqsədi ilə toplanın". 1969-cu ildə Rabatda, 1974-cü ildə Lahorda (Pakistan), 1981-ci ildə Məkkə və Tayifda (Səudiyyə Ərəbistanı), 1984-cü ildə Kasablankada, 1987-ci ildə Küveytdə, 1991-ci ildə Dardaka (Seneqal), 1994-cü ildə Kasablankada və 1997-ci ildə Tehranda, son IX Zirvə toplantısı 2000-ci ildə Qatar Dövlətinin paytaxtı Dohada keçirilmişdir. Sonuncu X Zirvə toplantısı 2003-cü ildə Malayziyada keçirilmişdir.

IKT-nin siyasi orqanı Xarici işlər nazirləri konfransıdır. Nizamnaməyə əsasən ildə bir dəfə, eləcə də ehtiyac olan hallarda xarici işlər nazirləri və ya akkredita olunmuş səfirler səviyyəsində hər hansı bir üzv dövlətdə keçirilir. Hər hansı bir üzv dövlətin və Baş katibin tələbi ilə və üzv dövlətlərin 2/3 hissəsinin razılığına əsasən, xarici işlər nazirlərinin növbədən kənar konfransı keçirilir. Xarici işlər nazirləri konfransı Zirvə konfransının çağırılması təklifini vərə bilər. Bu təklifin bütün üzv döv-

lətlərin nəzərinə çatdırmaqla konfransın keçirilməsi haqqında razılıq alıdə edilir.

İKT-nin Xarici işlər nazirləri konfransı aşağıdakı məsələlərlə əlaqədar çağrıılır: Təşkilatın ümumi siyasetinin həyata keçirilməsi mexanizminin müzakirəsi; qəbul edilmiş qərarların icrasına nəzarət; İKT-nin Nizamnamasının məqsad və vəzifələrinin uyğun və qarşılıqlı maraq kəsb edən məsələlər üzrə qərarların qəbul edilməsi; Maliyyə komissiyasının hesabatının müzakirəsi və Baş katiblərin büdcəsinin təsdiqi; növbəti konfransın keçirilmə vaxtının və yerinin müəyyənləşdirilməsi; lazımi hallarda hər hansı bir dövlətin və ya dövlətlər qrupunun manafeyinə uyğun problemlərin araşdırılması.

Xarici işlər nazirləri konfransı İKT Baş katibini təyin edir və Baş katibin təqdimatına əsasən, onun üç müavini və Qüdsi-Şərif üzrə dördüncü müavini təyin edir.

Üzv dövlətlərin 2/3 hissəsinin iştirakı konfrans üçün yetərsəy hesab edilir. Xarici işlər nazirləri konfransının qətnamə və təklifləri iştirakçıların 2/3 hissəsinin razılığına əsasən qəbul edilir.

Xarici işlər nazirləri konfransı özünün amali işi üçün və eləcə də zirva konfransının istifadə edə biləcəyi prosedura qaydaları qəbul edir. Bu qaydalar Zirva və ya xarici işlər nazirləri konfranslarının təsis etdiyi yardımçı təşkilatlarda da istifadə edilir. Keçirilən hər bir konfrans üçün sədr seçilir.

Xarici işlər nazirləri Konfransi indiyədək 27 dəfə (sonuncusu 27-30

iyun 2000-ci il tarixində Malayziyanın paytaxtı Kuala-Lumpurda) keçirilmişdir.

Əlavə olaraq, İKT-yə üzv ölkələrin xarici işlər nazirləri hər il BMT Baş Məclisinin toplantısı zamanı məşvərətlər aparmaq və fəaliyyətlərinə əlaqələndirmək məqsədi ilə koordinasiya görüşü keçirir.

İKT-nin rəsmi dili - ərəb, ingilis və fransız dilləridir.

İKT-nin icraedici orqanı - İKT Baş Katibliyidir. İKT Baş katibliyi üzv dövlətlər arasında əlaqəni həyata keçirir. Bu dövlətlər arasında ümumi maraq kəsb edən məşvərətlər, fikir mübadiləsi və məlumatların yayılmaşığı üçün şərait yaradır. Konfransın qəbul etdiyi qətnamə və qərarların yerinə yetirilməsinə nəzarət edir və bu haqda Konfransa məruzə təqdim edir. Baş katiblik Konfransın qərar və qətnamələri çərçivəsində üzv dövlətləri içişi sanadları təmin edir. Baş katiblik qəbul edən dövlətlə təşkilat və idarə sahələrində əməkdaşlıqda İKT konfranslarını hazırlayırlar.

İKT-nin Nizamnaməsində yazılışı kimi, "Qüds işgaldən azad ediləndək Baş katiblik müvəqqəti ciddə şəhərində yerləşəcək".

Üzv dövlətlər Baş katibliyin funksiyasının həyata keçirilməsi üçün lazımlı olan bütün xərcləri öz milli gəlirinə müvafiq olaraq ödəyir.

İKT Baş katibliyi xarici işlər nazirləri konfransının təyin etdiyi Baş katib tərafından 4 il müddətinə idarə edilir. Bu müddət yalnız bir dəfə uzadıla bilər. İKT Baş katibi vəzifəsinə 1971/74-cü illərdə Tunku Əbdürəhman (Malaziya), 1974/76-ci il-

lərde Həsən Əl-Tuhami (Misir), 1976/79-cu illərdə Əhməd Kərim Hey (Senegal), 1980/85-ci illərdə Həbib Şətti (Tunis), 1986/88-ci illərdə Səid Sərefəddin Pirzadə (Pakistan), 1989/96-ci illərdə Hamid Əlqabid (Nigeriya) icra etmişdir. 1 yanvar 1997-ci ildən etibarən İKT-nin Baş katibi doktor İzzəddin Iraqidir (Mərakes). 27-30 iyun 2000-ci il tarixlərində Kuala-Lumpurda keçirilən İKT-yə üzv olan Xarici işlər nazirlərini 27-ci Konfransında Abdulvahid Bılqazizi Baş katib vəzifəsinə seçilmişdir. 14-16 iyul 2004-cü il tarixində XXXI Konfransda türk-əsilli İkmaləddin İhsanoğlu İKT-nin Baş katibi vəzifəsinə seçilmişdir. O, öz vəzifəsinin icrasına 2005-ci ilin yanvar ayının 1-dən başlayacaqdır.

Baş katib qəbiliyyətini, təman-nasızlığını və eləcə də adətli coğrafi təməsl olunma prinsipini nəzərə alaraq, katibliyin əməkdaşlarını İKT-yə üzv ölkə vətəndaşlarından təyin edir. Nə Baş katibin, onun müavilərinin, nə də Baş katibliyin əməkdaşlarının öz vəzifələrinin icrası üçün Konfrans xaricində heç bir hakimiyyətdən heç bir təlimat tələb etməyə və təlimat almağı ixtiyarı yoxdur. Onlar yalnız Konfrans qarşısında məsuliyyət daşıyaraq, bir beynəlxalq memur kimi, mənşələrinə xələl gətirəcək hər cür davranışdan imtina etməlidir.

İKT xarici işlər nazirlərinin 1980-ci ilin may ayında keçirilmiş XI konfransında 11 üzv dövlətin nazirlərindən və İKT Baş katibindən ibarət daimi fəaliyyət göstərən Nazirlər komitəsi yaradılmışdır. Komitə çə-

çivəsində üzv dövlətlərin təhlükəsizliyi üzrə Türkiyə, Səudiyyə Ərabistanı, Zambiya, Küveyt və Pakistandan ibarət "Bəşlər grupp" fəaliyyət göstərir. İKT-yə üzv dövlətlər arasında hər bir fövqaladə və ya bəhran vəziyyətənən ərazişdirilməsi, eləcə də müsəlman dövlətləri arasındaki mübahisə və münaqışların həlli komitənin vəzifəsinə daxildir. Komitə xarici işlər nazirlərinin hər il keçirilən konfranslarından təpsirşürlərin yerinə yetirir. Bu komitənin işi müəyyən dərəcədə BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyətənə xatırladır. Lakin dəmi fəaliyyətdə olan belə bir orqanın yaradılması faktı özü-özüyündə islam ölkələrinin beynəlxalq münasibətlər sahəsində əməkdaşlığı üçün təşkilat strukturunun yaradılması yolunda bir addım kimi qiymətləndirilə bilər.

İKT-nin nəzdində aşağıdakı xüsusi komissiya və qurumlar fəaliyyət göstərir:

### 1. Qüds komissiyası.

İKT xarici işlər nazirlərinin 1970-ci ilin iyun ayında ciddədə keçirilmiş VI konfransının qətnamasına əsasən təsis edilmişdir. Qüds komissiyası Qüdsi-Şərifdə vəziyyətin inkişafını öyrənir; bu məsələ ilə əlaqədar qəbul edilmiş İKT qətnamələrinin yerinə yetirilməsinə nəzarət edir; problemlə bağlı beynəlxalq qurumların qəbul etdiyi qətnamələrə əməl olunmasına izleyir; Qüds himayə etmiş beynəlxalq qurumlarla əlaqə saxlayır; qətnamələrin yerinə yetirilməsinin təmin edilməsi və problem üzrə gözənlənilməz halların qarşısının alın-

ması məqsədi ilə lazımi addımlar atılması üçün üzv dövlətlərə və ai- diyyatlı təşkilatlara təkliflər verir. Komissiya İKT xarici işlər nazirləri konfransına illik hesabat təqdim edir.

Komissiyanın sədri 1999-cu ilin iyul ayının Mərakeş Kralı II Həsən idi. Komissiyanın İKT xarici işlər nazirləri konfransı tərəfindən seçilmiş 15 üzvü var. Hazırda komissiya aşağıdakı İKT-ya üzv dövlətlərən ibarətdir: Mərakeş, İraq, İordaniya, Livan, Mavritaniya, Qvineya Respublikası, Fələstin, Suriya, Banqladeş, İran, İndoneziya, Niger, Pakistan, Seneqal, Səudiyyə Ərəbistanı və Misir.

Komissiya Sədrin və ya İKT Baş katibinin dəvətinə əsasən iclas keçirir.

**2. İnfəmasiya və mədəni işlər üzrə daimi komissiya** Məkkə və Ta-yıfda 1981-ci ilin yanvar ayında keçirilmiş İKT dövlət və hökumət başçılarının III zirvə konfransının qərarına əsasən təsis edilmişdir. İslam ölkələrinin infolmasiya və mədəniyyət nazirləri konfranslarının qətnamələrinin yerinə yetirilməsinə nəzarət etmək komissiyanın əsas vəzifəsidir. Komissiya eləcə da islam dövlətləri arasında əməkdaşlığın dəstəklənməsi vasitələrini araşdırır, bu sahədə islam ölkələrinin imkanlarının artırılması üçün təkliflər və proqlamlar hazırlayır. Komissiyanın sədri Seneqal prezidentidir. Komisiyaya üzvlük bütün dövlətlər üçün açıqdır.

### 3. İqtisadi və ticarət əməkdaş-

lığı üzrə daimi komissiya 1981-ci ilin yanvar ayında Məkkə və Tayifdə keçirilmiş İKT dövlət və hökumət başçılarının III zirvə konfransının qərarına əsasən təsis edilmişdir. Komissiya konfransların iqtisadiyyat və ticarət sahəsində qəbul etdiyi qətnamələrin hayata keçirilməsinə nəzarət edir. İKT-ya üzv dövlətlər arasında əməkdaşlığın dəstəklənməsini təmin edən vasitələr axtarır, bu sahədə təklif və proqlamlar təqdim edir.

Komissiya hər il İstanbulda na-zirlər (iqtisadiyyat, maliyyə və ya ti-carət nazirləri) seviyyəsində sessiya keçirir.

Komissiyaya ən ənəvi olaraq Türkiyə Respublikasının prezidenti sədrlük edir. Komissiyaya üzvlük bütün islam ölkələri üçün açıqdır.

**4. Elmi və texniki əməkdaşlıq üzrə daimi komissiyası** 1981-ci ilin yanvar ayında Məkkə və Taifdə keçirilmiş İKT dövlət və hökumət başçılarının III zirvə konfransının qərarına əsasən təsis edilmişdir. Komissiyanın əsas vəzifəsi İKT konfranslarının elmi və texniki üzrə qəbul etdiyi qətnamələrin həyata keçirilməsinə nəzarətdir. Komissiya eyni zamanda bu sahədə İKT dövlətləri arasında əməkdaşlığı təşviq etmək məqsədi ilə təklif və proqlamlar təqdim edir.

Komissiya Pakistan prezidentinin sədrliyi ilə fəaliyyət göstərir. Komisiyaya üzvlük bütün İKT-ya üzv dövlətlər üçün açıqdır.

**5. İslam sülh komissiyası** 1981-ci ilin yanvar ayında Məkkə və Ta-yıfda keçirilmiş İKT dövlət və hökü-

mət başçılarının III zirvə konfransının qərarına əsasən təsis edilmişdir. Komissiyanın yaradılmasında məqsəd münaqişənin dinc vasitələrlə və ədalət əsasında aradan qaldırılması üçün İran və İraq rəhbərliyi arasında dialoq qurulması olmuşdu.

Komissiyanın sədri önce Qana Respublikasının merhum presidenti Əhməd Seku Turi və 1984-cü ildən etibarən Qambiya prezidenti Davud Kirba olmuşdur. Komissiya üzvləri Qana Respublikası, Qambiya, Banqladeş, Pakistan, Fələstin, Türkiyə, Seneqal, Malaziya və İKT Baş katibindən ibarət olmuşdur.

Komissiya təsis olunduğu müddət ərzində 8 dəfə iclas keçirmişdir.

**6. İqtisadiyyat, mədəniyyət və sosial məsələlər üzrə islam komissiyası** 1976-ci ilin may ayında İstanbulda keçirilmiş İKT xarici işlər nazirlərinin VII konfransının qərarına əsasən təsis edilmişdir. Komissiya İKT-nin xüsusi bir qurumu kimi fəaliyyət göstərir, iqtisadiyyat, mədəniyyət və sosial məsələlər üzrə İKT Baş katibinin tələbinə əsasən yekun hesabatı hazırlanır və azı ilə bir dəfə iclas keçirir.

**7. Maliyyə məsələləri üzrə daimi komissiya** İKT nizamnamesinin VII maddəsinin 3-cü bəndində əsasən təsis edilmişdir. Bütün İKT-ye üzv dövlətlərin nümayəndələrini əhatə edir.

İKT xarici işlər nazirləri konfranslarının təsdiq etdiyi qaydalar əsasında büdcənin hazırlanmasında İKT Baş katibinə yardım edir və büdcənin xərclenməsinə yardım edir. Komissiya İKT Baş katibliyində yerləşir.

Komissiya İKT Baş katibinin dəvətinə əsasən ildə bir dəfə iclas keçirir.

**8. Maliyə təftiş heyəti** İKT-nin Maliyyə haqqında Qanunun VIII maddəsinin (a) bəndində əsasən yaradılmışdır. Heyətin 8 nəfərlik üzvü İKT xarici işlər nazirləri konfransında güzilə səsverme vasitəsi ilə 2 il müddətinə təyin edilir.

Heyət İKT Baş katibinin tələbinə əsasən yekun hesabatı hazırlanır və azı ilə bir dəfə iclas keçirir.

**9. Əfqanistan üzrə komissiya** 1980-ci ilin may ayında İsləmabadda keçirilmiş İKT xarici işlər nazirlərinin XI konfransının qərarına əsasən təsis edilmişdir. Komissiyanın yaradılmasında məqsəd hüquqlarının geri qaytarılması uğrunda mübarizə aparan əfqan xalqının əzablarının yüngülləşdirilməsi üçün dəstək və yardımın koordinasiyası edilmiş, eləcə da BMT Baş katibi və ya onun xüsusi nümayəndəsi ilə əməkdaşlıqda Əfqanistan probleminin sülh yolu ilə adələtlə, daimi və hərtərəfli həll edilmə-

si yollarının axtarılması olmuşdur. Qvineya Respublikası, İran, Pakistan, Tunis və İKT Baş katibliyindən ibarət komissiyanın sadri İKT-nin Baş katibidir. Komissiya tez-tez və o cümlədən BMT Baş məclisinin sessiyası çərçivəsində iclaslar keçirir.

**10. cənubi Afrika və Namibiya komissiyası** 1987-ci ilin yanvar ayında Küveytdə keçirilmiş İKT dövlət və hökumət başçılarının V zirvə konfransının qərarına əsasən təsis edilmişdir. Komissiyanın yaradılmasında məqsəd İKT-ya üzv dövlətlərin zülmə məruz qalmış cənubi Afrika və Namibiya xalqına və eləcə də bu ölkələrdə etiraf edilmiş milli azadlıq hərəkatlarına təqdim etdiyi hər cür yardım və dəstəyin koordinasiyası edilməsi olmuşdur.

Pakistan, Kamerun, Mali, Yəmən, İndoneziya, Əlcəzair və İKT Baş katibindən ibarət komissiyaya İKT Baş katibi sadrlıq etmişdir.

Namibiya və cənubi Afrika müstəqillikdən əldə etdiyinə görə, 3 oktyabr 1994-cü il tarixində BMT Baş Məclisi çərçivəsində koordinasiya konfransına toplanmış İKT xarici işlər nazirləri göstərilən komissiyanın buraxılması haqqında qərar qəbul etdilər.

**11. Afrikanın Sahil ölkələri xalqları ilə həmrəylilik komissiyası** 1981-ci ilin yanvar ayında Məkkə və Tayifdə İKT dövlət və hökumət başçılarının III zirvə konfransının qərarına əsasən təsis edilmişdir. Komissiya istər tacili ərzəq yardımını, istərsə

də inkişaf layihələrinin dəstəklənməsi üzrə Sahil ölkələrinə yardım programı çərçivəsində qərara alınmış tədbirlərin həyata keçirilməsinə nəzarət edir. Həmçinin, quraqlıq və qumsallaşma ilə mübarizə üçün müvafiq tədbirlər hazırlayır. Bu sahədə təklif və təşəbbüsler İKT xarici işlər nazirli konfranslarına təqdim edilir.

Komissiyaya Iraqlı vitse-prezidenti sədrlilik edirdi. Dakarda keçirilmiş İKT dövlət və hökumət başçılarının VI konfransından (dekabr 1991-ci il) etibarən komissiyaya Küveytin Xarici işlər naziri sədrlilik etməyə başladı. Komissiyanın üzvləri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlilikləri, İraq, Mərakeş, Fələstin, Malayziya, Küveyt və İKT Baş katibliyindən ibarətdir.

Komissiya İKT xarici işlər nazirleri konfransı çərçivəsində ildə bir dəfə iclas keçirir.

**12. Filippin müsəlmanları üzrə altılıq nazirlər komissiyası** 1973-cü ilin mart ayında Liviyanın Benqazi şəhərində keçirilmiş İKT xarici işlər nazirlərinin IV konfransının qərarına əsasən təsis edilmişdir.

Komissiyanın vəzifəsi Filippinin cubundakı müsəlmanların vəziyyəti ilə əlaqədar Filippinin hökuməti ilə danışıqlar aparmaqdır.

Komissiya İKT Baş katibinin sədrliliyi ilə fealiyyət göstərir. Komissiyanın üzvləri Səudiyyə Ərəbistanı, Seneqal, Liviya, Somali, Banqladeş, İndoneziyadan ibarətdir. Komissiya coxşayı iclaslar keçirmişdir.

**13. Fələstin üzrə altılıq komissi-**

ya 1981-ci ilin iyun ayında Bağdadda keçirilmiş İKT xarici işlər nazirlərinin XII konfransının qərarına əsasən təsis edilmişdir. Komissiya İKT-nin qərara aldığı sanksiyalarla və eləcə də BMT Nizamnaməsinin sionist qurumuna qarşı nəzərdə tutulmuş VII maddəsinə əməl edilməsindən, onun BMT qətnamələrinə əməl etməkdən imtina etməsi, BMT Nizamnaməsini və Ümumdünya İnsan Hüquqü Bəyannaməsini pozmasına nəzarət məqsədi ilə yaradılmışdır.

Komissiya İKT Baş katibinin sədrliliyi ilə fealiyyət göstərir. Komissiyanın üzvləri Pakistan, Seneqal, Qvineya Respublikası, Malaziya Fələstindən ibarətdir.

Komissiya coxşayı, o cümlədən BMT Baş Məclisi çərçivəsində görüşlər keçirir.

**14. Bosniya və Həroqovina üzrə kontakt qrupu** İKT-ya üzv dövlətlərin Bosniya və Həroqovina üzrə mövqeyi haqqında BMT-də 1993-cü ilin may ayında qəbul etdikləri bəyannaməyə əsasən yaradılmışdır. Məqsəd İKT-ya üzv dövlətlərin Bosniya və Həroqovina üzrə faaliyyətinin üzərindən keçirilməsi olmuşdur. Komissiyanın üzvləri İran, Pakistan, Türkiyə, Tunis, Səudiyyə Ərəbistanı, Seneqal, Misir, Malaziya və İKT Baş katibindən ibarətdir. Sədrlilik funksiyasını komissiya üzvləri növbə ilə daşıyır.

Komissiya üzvlərindən birinin təlibinə əsasən iclas keçirir.

**15. cammu və Kəşmir üzrə kontakt qrupu** 1994-cü ilin sentyabr

ayında İslamabadda keçirilmiş İKT xarici işlər nazirlərinin VII növbədən kənar konfransının qərarına əsasən təsis edilmişdir. Məqsəd BMT-nin qərarlarına əsasən cammu və Kəşmir xalqının müqəddarətini təyin etmə hüququnun dəstəklənməsində İKT üzvlərinin səyərlərinin üzərindən və eləcə də bu xalqın əsas insan hüquqlarının qorunması olmuşdur.

Komissiya Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Nigəriya və İKT Baş katibindən idarətdir. Vaxtaşarı olaraq, Nyu-Yorkda BMT-nin iqtamətgahında iclas keçirir.

İKT-ya üzv dövlətləri cari siyasi problemlərə yanaşmaq və onların həllini baxımından şərti olaraq, əsas aşağıdakı qruplara bölmək mümkündür:

1. Mülayim cinah - mühüm beynəlxalq problemlərə müvazinətli yanaşan və əsasən Qərb təməyülli dövlətlər tərəfindən təşkil edilmişdir. İran körfəzi arəb ölkələri, Türkiyə, Pakistan, Misir, İndoneziya və islam aləmindəki radikal təməlçilik meyillərini neytrallaşdırmaq məqsədi ilə İKT-dən istifadə edən bir sıra dövlət bu qrupa daxildir.

2. Radikal cinah - radikal ideologiya daşıyıcısı olan azsaylı lakin feal dövlətlər qrupundan ibarətdir. Bu qrupun lideri bir sıra müsləman ölkəsində tərafdarı olan İran İslam Respublikasıdır. Məhəmməd Xatəmi prezident seçilidikdən və İran İslam Respublikası İKT dövlət və hökumət başçılarının VIII zirvə konfransının sədri olduğunu sonra, bu qrupun mövqeyində müvazinətli siyaset meyilləri diqqəti cəlb edir. Belə ki, son zamanlar İKT-də "Sivilizasiyalar

arasında dialoq" və İKT dövlətlərinin məclis və parlamentlər arası görüşü təşəbbüsü İran Prezidenti tərəfindən irəli sürülmüşdür. Yeri galmışın qeyd etmək lazımdır ki, İran İKT-də Azərbaycanın aleyhinə səs vermir. Eyni zamanda Respublikamızı aktiv suradı dəstəkləmir. Misal kimi, İKT-nin son zirvə konfransının sadri kimi Ermənistan-Azərbaycan münaqişəsi üzrə İKT-ya üzv dövlətlərin mövqeyinin ATƏT-in icraçı sədrinə qatdırılmış haqqında Azərbaycan tərafın müraciati nə İran XİN-inin müxtəlif bəhanələr gətirərək, cavab verməkdən boyun qaçırmasını göstərmək olar.

3. Ucşar ölkələr qrupu - əsasən Afrika ölkələrindən ibarətdir. Bu qrupun siyasi mövqeyi məruz qaldıqları siyasi-iqtisadi problemlərlə səsiyyələrin və bilavasitə donor ölkələrin siyasetindən asılıdır.

4. Yeni müstaqil dövlətlər qrupu - keçmiş Sovetlər qrupuna daxil olan 6 müsəlman ölkəsinin əhatə edir. Onların İKT çərvivəsindəki siyaseti müstaqillik kursunun qorunması və möhkəmləndirilməsi və MDB üzrə təchhüd öhdəliklərinə əməl etməyə çalışmaq kimi təzadla xarakterizə olunur. Azərbaycanı və Tacikistani çıxmaqla, bütün ölkələr İKT vasitəsi ilə yalnız özünün sosial-iqtisadi və humanitar problemlərini həll etmək əzmindədir.

İKT-ye daxil olan ölkələrin mənafeyi fərqli olan hallarda Təşkilat islam aləminin aktual problemlərinə heç də bir mənalı yanaşmur. Buna misal kimi Çeçen Respublikasındaki böhran vəziyyətini göstərmək olar.

Rusyanın Çeçenistandakı hərəkətlərinin müzakirəsi məqsədi ilə利维ya lideri M.Qəzzafinin xarici işlər nazirlərinin növbədənənən konfransının çağırılması təklifi İKT üzvlərinin əksoriyyəti tərəfindən dəsteklənməmişdir.

İKT-də onun təsis edilməsinin əsas təşəbbüskarı olan Səudiyyə Ərəbistanı Krallığı böyük nüfuza malikdir. Krallığın İKT-nin büdcəsindəki payı 10 faiz, İslam İnkıfət Bankının (İİB) kapitalindəki payı 25 faizdir. İKT və İİB-in iqamətgahı Səudiyyə Ərəbistanının ciddə şəhərində Krallıq hökumətinin temannasız olaraq təqdim etdiyi binalarda yerləşir. Səudiyyə Ərəbistanı əlavə olaraq, İKT və onun ixtisaslaşmış təsisatlarına öz fəaliyyətini həyata keçirməsi üçün müntəzəm maliyyə yardımını göstərir.

Səudiyyə Ərəbistanının İKT-dəki nüfuzu ölkənin islam dinin tarixi vətəni və islam aləminin iki müqaddəs ocağının yerləşdiyi bir torpaq kimi islam aləmindəki mövqeyi ilə də izah olunur. Səudiyyə Ərəbistanının bu və digər problemlər üzrə İKT-dəki mövqeyi adətən digər ölkələr və ilk növbədə ərab ölkələri tərəfindən dəstəklənilir. Şübhəsiz, Səudiyyə Ərəbistanının maliya dəstəyi olmasayı, İKT fəaliyyəti göstərə biləmədi.

İKT-də Misir, İran, Türkiyə və Pakistan da müəyyən nüfuza malikdir.

İKT-nin çoxşaxəli fəaliyyəti üç tip qurumlar vasitəsi ilə həyata keçirilir:

I. Təbcəlilikdə olan qurumlar. Bu tip qurumlar İKT dövlət və hökumət başçılarının zirvə, eləcə də İKT

xarici işlər nazirləri konfranslarının qərarına əsasən yaradılmışdır. İKT-ye üzv dövlətlər avtomatik surətdə bu qurumlara da üzv olur. Bu qurumların büdcəsi İKT xarici işlər nazirləri konfransı tərəfindən təsdiq edilir.

İKT-nin nəzdində inqiyadək bu tip 11 qurum yaradılmışdır. Bu qurumlar islam dünyasının müxtəlif yerlərində fəaliyyət göstərir:

1. İslam dövlətlərinin statistik, iqtisadi və sosial tədqiqatlar mərkəzi (Ankara mərkəzi) 1977-ci ilin may ayında利维ya Tripoli şəhərində keçirilmiş İKT xarici işlər nazirlərinin VIII konfransının qərarına əsasən təsis edilmişdir. Mərkəz aşağıdakı vəzifələri həyata keçirir:

-İKT-ye üzv ölkələrdə əsas iqtisadiyyat sahələrinin aşkar edilməsi və bu sahələrdəki nöqsan və qüsurların qiymətləndirilməsi;

-Üzv dövlətlər arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi üçün tədqiqatlar aparılması və bu məqsədə müxtəlif iqtisadiyyat sahələri üzrə ləzimi məlumatın toplanması;

-Üzv ölkələrdə əsas istehsal sahələrinin araşdırılması, onların təkmilləşdirilmə və əməkdaşlıq imkanlarının öyrənilməsi;

-Üzv dövlətlər arası imzalanmış ictimali xarakterli saziş və müqavilələrin öyrənilməsi;

-Üzv dövlətlərin nümayəndələri üçün müntəzəm olaraq, statistika üzrə kurssları keçirilməsi;

-Üzv dövlətlərdəki ehtiyatlardan maksimal istifadə olunması imkanlarının araşdırılması;

Mərkəzin ali orqanı - Şuradır.

Şura üzv ölkələrin nümayəndələrinin, mərkəzin direktorunun və İKT Baş katibliyinin nümayəndəsinin iştirakı ilə iki ilə bir dəfə keçirilir. Mərkəzin idarə heyeti Baş direktör, İKT Baş katibinin nümayəndəsi və ümumi iclas tərəfindən 3 il müddətinə seçilmiş 10 nəfərdən ibarətdir. Heyat ilərindən azı iki iclas keçirir.

İKT Baş katibi idarə heyeti ilə məşvərət keçirərək, mərkəzin Baş direktorunu 4 il müddətinə təyin edir. Bu müddət bir dəfə uzadıla bilər.

Mərkəzin büdcəsi üzv dövlətlərin üzvülük haqqı və taqdım etdiyi xidmətənən hesabına formallaşır.

Mərkəzin iqamətgahı Ankarada yerləşir.

2. İKT-nin tarix, mədəniyyət və incəsənət araşdırımları mərkəzi (İstanbul mərkəzi) 1976-ci ilin may ayında İstanbulda keçirilmiş İKT xarici işlər nazirlərinin VII konfransının qərarına əsasən təsis edilmişdir. Mərkəz aşağıdakı vəzifələri həyata keçirir:

-İslamın və islam mədəniyyətinin daha yaxşı dərk edilməsi məqsədi ilə dünyada və üzv dövlətlərdəki islam mədəniyyəti sahəsində ixtisaslaşmış alim, tədqiqatçı, tarixçi, mütəfəkkir və incəsənət xadimlərini öz ətrafında toplamaq;

-Islam aləminin tarixi, mədəniyyəti və incəsənəti haqqında yaranmış streetiplərə son qoymaq məqsədilə üzv dövlətlərdəki tədqiqatçılar və tədqiqat müəssisələri arasında sıx əməkdaşlıq üçün lazımı şərait yaratmaq;

-Dünyanın hər yerindəki islam mədəniyyəti haqqında məlumatın ya-

## Heydər Əliyev və Şərəq

yulması məqsədilə tədqiqatları kitab və broşura halında çap etmər;

-Mərkəzin işi və dünyada islam mədəniyyəti üzrə fəaliyyət haqqında elmi və məlumat xarakterli dövri məcmuələrin nəşri;

-Mərkəzə və üzv dövlətlərdə islam mədəniyyəti və irlisin müxtəlif sahələri üzrə konfransların, simpoziumların, sərgilərin və başqa tədbirlərin toşkın edilməsi;

-İslam mədəniyyəti üzrə informasiya mərkəzinin yaradılması;

-İslam mədəniyyəti və incəsənəti üzrə ixtisas artırmaya kurslarının təşkili;

-İKT-yə üzv dövlətlərə və Baş Katibə islam mədəniyyətinin bütün sahələri üzrə tövsiyələr təqdim etmək;

-İKT xarici işlər nazirləri konfransının və ya Baş katibin tələbənin əsasən lazımı tədqiqatların həyata keçirilməsi və saira.

Mərkəzin ali organı İqtisadiyyat və mədəniyyət məsələləri üzrə İslam komissiyasıdır. İldə bir dəfə sessiya keçirilir.

Mərkəzin idarə heyəti, İKT Baş katibinin təklifinə əsasən xarici işlər nazirləri konfransı tərəfindən 3 il müddətinə təyin edilmiş 10 nəfər islam aləminin tanınmış tarixçi, alim, ziyanlı və ədəbiyyatçısından, Baş direktordan və İKT Baş katibinin nümayəndəsindən ibarətdir. Mərkəzin idarə heyəti ilə məşvərət keçirərək, 4 il müddətinə təyin edir. Bu müddət bir dəfə uzadıla bilər.

Mərkəzin maliyyələşdirilməsi İKT-yə üzv dövlətlərin üzvlük haq-

qı və İslam həmrəylik fondunun yardımını ilə həyata keçirilir.

Mərkəz İstanbulda yerləşir.

3. Texniki peşə təhsili və tədqiqatlar üzrə islam mərkəzi 1978-ci ilin aprel ayında Dakarda (Seneqal) keçirilmiş İKT xarici işlər nazirlərinin IX konfransının qərarına əsasən, islam aləminin dünya səviyyəsinə uyğun mütəxəssis kadrlarla tamın etmək məqsədi ilə təsis edilmişdir.

Ali organı İqtisadi, mədəniyyət və ictimai məsələlər üzrə islam komissiyasının üzvlərindən ibarət Şuradır. Şura ilde bir dəfə iclas keçirir.

Mərkəzin idarə heyəti Şura tərəfindən 3 il müddətinə seçilmiş 9 nəfərdən, İKT Baş katibinin nümayəndəsindən və Baş direktordan ibarətdir.

Suranın icraiyyə heyəti 5 nəfərdən ibarətdir. Banqladeşin əmək və işçi qüvvəsi naziri, ölkədə akkreditə olunmuş İKT-yə üzv üç dövlətin diplomatik missiyasının rəhbəri (onları idarə heyəti seçir) və Mərkəzin Baş direktoru.

Akademik heyət 10 nəfərdən Mərkəzin direktorundan, Dəkkədə yaşıyan 5 nəfər İKT ölkəsi vətəndaşlarından (onları sefirliklər və ya komissiyalar seçir), Banglades Hökumətini seçdiyi 5 nəfərdən və Banqladeş Mühəndislik və texnologiya universitetinin rektordan ibarətdir.

Mərkəzin Baş direktorunu İKT Baş katibi, mərkəzin idarə heyəti ilə məşvərətlə 4 il müddətinə təyin edir. Bu müddət bir dəfə uzadıla bilər.

Mərkəz üzvlük haqqı və könüllü

## Heydər Əliyev və Şərəq

yardım hesabına maliyyələşdirilir. İqamətgahı Banqladeşin paytaxtı Dəkkə şəhərində yerləşir.

4. Ticarətin inkişafı üzrə islam mərkəzi 1981-ci ilin yanvar ayında Məkkə və Taifdə keçirilmiş İKT dövlət və hökumət başçılarının III konfransının qərarına əsasən təsis edilmişdir.

Mərkəzin Ali organı İqtisadi, mədəniyyət və ictimai məsələlər üzrə islam komissiyasının üzvlərindən ibarət Şuradır.

Mərkəzin idarə heyəti Şura tərəfindən 3 il müddətinə seçilir. Heyət azı ilde bir dəfə iclas keçirir.

Mərkəzin Baş direktorunu İKT Baş katibi idarə heyəti ilə məşvərət keçirərək 4 il müddətinə təyin edir. Bu müddət bir dəfə uzadıla bilər.

Mərkəz üzv dövlətlərin illik üzvlük haqqı, mərkəzin öz ixtisası üzrə təqdim etdiyi xidmətlərin müqabilində əldə etdiyi ödəncələr, könüllü yardım və başqa mədaxillər vasitəsilə maliyyələşdirilir.

Mərkəzin əsas iqamətgahı Kəsablankaya yerləşir.

5. İslam elm, texnologiya və inkişaf qurumu 1975-ci ilin iyun ayında ciddədə keçirilmiş İKT xarici işlər nazirlərinin VI konfransında təsis edilmişdir.

Iqamətgahı ciddədə yerləşir.

6. İslam fiqh (hüquq) akademiyası 1981-ci ilin yanvar ayında Məkkə və Taifdə keçirilmiş İKT dövlət və hökumət başçılarının III konfransının qərarına əsasən təsis edilmişdir. İqamətgahı ciddədə yerləşir.

7. İslam həmrəylik fondu və vəqfinin icraiiyyə bürosu. İslam həmrəylik fondu 1974-cü ilin fevral ayında Pakistanın Lahor şəhərində keçirilmiş İKT dövlət və hökumət başçılarının II zirvə konfransının qərarına əsasən təsis edilmişdir. Fondun vəzifəsi bütün dünyadakı müsəlmanların mənəvi və zehni səviyyəsinin yüksəldilmesi, müsəlman dövlətlərinin məruz qaldığı böhran, fəlakət və ağır ictimai vəziyyətin yüngüləşdirilməsidir. Bu vəzifə lazımi maddi yardım göstərilməsi hesabına həyata keçirilir.

Fond dünya ölkələrindəki müsəlman azählərinə və icmalarına da dini, mədəni və ictimai səviyyələrin qaldirılması üçün yardım edir və onların ehtiyacının ödənilməsi məqsədi ilə məscidlər və xəstəxanalar tikir.

İslam Həmrəylik fondunun daimi surası İKT xarici işlər nazirləri konfransı qarşısında fondun fəaliyyəti üzrə məsuliyyət daşıyan organıdır. Şura fondun məqsədlərinin həyata keçirilməsi üçün təsis etdiyi və İKT Baş katibiliyi vasitəsi ilə idarə olunan icraiyyə mexanizmi vasitəsi ilə proqramlar hazırlanır və onları yerinə yetirir. Yardım haqqında xahişləri nəzərdən keçirir, yardımın həcmi müəyyənləşdirir və fondun illik bütçəsinə nəzərdən keçirərək təsdiq edir.

Daimi şura ona daimi üzv hesab edilən İKT Baş katibindən, üzv dövlətlərin 13 nümayəndəsindən ibarətdir. Şura üzvlərindən seçkilər vasitəsi ilə sədr və onun müavini seçilir. Daimi şura vaxtaşırı iclaslarını keçirir. Ehtiyac olan hallarda İKT Baş

katibinin, daimi şura sədrinin və ya şura üzvlərinin üçdə birinin tələbənə əsasən iclas keçirilə bilər. Şura fondun fəaliyyəti haqqında her il İKT xarici işlər nazirləri konfransına he-sabat təqdim edir.

Təftiş komisiyasi 5 üzvdən - daimi şura sədrindən və ya onun müavinindən, İKT Baş katibindən və ya onun nümayəndəsindən və daimi şura tərafından seçilmiş 3 nəfərdən ibarətdir. Komissiyanın qalan üzvləri IRSICA-nın şura üzvlərindən ibarətdir. Komissiya İstanbulda IRSICA-nın iqamətgahında yerləşir. Komissiyanın rəyasət heyəti Ər-Riyadda yerləşir.

Icraiyyə aparatına daimi şura ilə məşvərlət, İKT Baş katibi tərəfindən, təyin edilmiş Baş direktor 4 il müddətinə rəhbərlik edir. Bu müddət bir dəfə uzadıla bilər.

Nizamnamasının VI maddəsinə əsasən fond üzv dövlətlərin könnülli yardımını; ictimai, özəl müəssisələrin və eləcə də ayrı-ayrı şəxslərin zakat formasında təqdim etdiyi vəsait; fondun vəqf formasındaki əmlakından gələn gəlir hesabına maliyyələşdirilir. İKT-ya üzv dövlətlər, ictimai və özəl müəssisələr və ayrı-ayrı şəxslər fonda öz təcrübələrini və texniki yar-dımını təqdim edirlər.

8. Qüds fondu və vəqfi 1976-ci ilin may ayında İstanbulda keçirilmiş İKT xarici işlər nazirlərinin VII konfransının qərarına əsasən təsis edilmişdir.

9. Beynəlxalq islam mədəni irsi-nin mühafizəsi komissiyası İKT xarici işlər nazirlərinin IX və X konfranslarının qərarına əsasən təsis edilmişdir. İKT xarici işlər nazirlərinin 1980-ci ilin may ayında İslambadda keçirilmiş XI konfransı komissiyanın Nizamnaməsini təsdiq etmişdir.

Komissiya İKT ölkələrinin müxtəlif regionlarını əhatə edən və mədəni irlərə əlaqə olan 17 nəfər üzvdən ibarətdir. Onların 5 nəfərini İKT Baş katibinin təklifi ilə İKT xarici işlər nazirləri konfransı təyin edir. Komissiyanın qalan üzvləri IRSICA-nın şura üzvlərindən ibarətdir. Komissiya İstanbulda IRSICA-nın iqamətgahında yerləşir. Komissiyanın rəyasət heyəti Ər-Riyadda yerləşir.

10. Nigeriyadakı islam universiteti 1974-cü ilin fevral ayında Lahorda (Pakistan) keçirilmiş İKT dövlət və hökumət başçılarının II zirvə konfransının qərarına əsasən təsis edilmişdir. Universitetin nizamnaməsi 1984-cü ilin dekabr ayında Sən-də keçirilmiş İKT xarici işlər nazirlərinin XV konfransında təsdiq edilmişdir. Açılışı 1986-ci ilin noyabrında olmasına apardı.

11. Uqandadakı islam universiteti 1984-cü ildə Lahorda keçirilmiş İKT dövlət və hökumət başçılarının III zirvə konfransının qərarına əsasən təsis edilmişdir. Universitet 1988-ci ildən etibarən fəaliyyət göstərir.

II. İKT nəzdindəki müstəqil universitetlər İKT konfranslarının qərarına əsasən təsis edilmişdir.

1. Banqlades islam universitetinin təsis olunması təklifi 1984-cü ilin dekabr ayında Dəkkədə keçirilmiş İKT xarici işlər nazirlərinin XIV konfransında irəli sürülmüşdür. Universitet islam İnkışaf Bankının, islam hamrəylik fondunun daimi şurası, üzv dövlətlərin və islam qurumlarının təqdim etdiyi yardım vasitəsi ilə maliyyələşdirilir.

şafının ictimai tərəqqisinin dəstək-lənməsidir.

Bankın vəzifələri aşağıdakılardır:

- Üzv dövlətlərdə olan istehsal layihələrinin maliyyələşdirilməsi;

- İqtisadi və ictimai inkişaf məqsədi ilə bù dövlətlərə maliyyə yardımının təqdim edilməsi;

- Üzv dövlətlərdə xarici ticarətin inkişafı yardım.

Yalnız İKT-ye üzv dövlətlərin İslam İnkışaf Bankına üzv ola bilməsi üzvlük üçün əsas şərtidir.

Bankın administrativ strukturunu aşağıdakı kimidir:

- a) İdarə şurasına üzv dövlətlər bir nəfər təmsilçisini və onun müavini təyin edir. Hər ikisinin fəaliyyət müddəti onları təyin edən dövlətlərin arzusuna əsasən başa çatır. Şura ildə bir dəfə sessiyasını keçirir.

- b) İcraçı direktörələr şurası 10 nəfər üzvdən ibarətdir. Onlar 3 il müddətinə seçilir və eyni zamanda idarə şurasına üzv ola bilərlər.

- v) Prezident İdarə Şurası tərafındən 5 il müddətinə seçilir və bu müddət yeniləşdirilə bilər. Bankın hüquqi təmsilçisinin və administrativ aparatın müdürü təyinatı bu yolla həyata keçirilir.

Bankın iqamətgahı ciddədə yerləşir.

Bankın elan edilmiş kapitalı 600000 səhəmə bölünmüş 6 milyard islam dinarıdır (1 islam dinarı 1,3 dollarə bərabərdir).

- 2. Tədris, elm və mədəniyyət üzrə islam təşkilatı (İSESKO) İKT çərçivəsində fəaliyyət göstərən bey-nəlxalq təşkilatdır. İSESKO-nun tə-

sis edilməsi haqqında qərar 1979-cu ilin may ayında Fəsəd (Mrafəs Krallığı) keçirilmiş İKT xarici işlər nazirlərinin X kofrənsində qəbul edilmişdir. Təşkilatın nizamnaməsi 1980-ci ilin may ayında İslambabadda keçirilmiş İKT xarici işlər nazirlərinin XI konfransının qərarı ilə təsdiq edilmişdir.

Təşkilatın məqsədi aşağıdakılardır:

-İKT-ya üzv dövlətlər arasında tədris, elm və mədəniyyət sahələrində əməkdaşlığın dəstəklənməsi, tətbiqi elm sahələrinin inkişaf etdirilməsi, islam dəyərləri çərçivəsində mütərəqqi texnologiyadan istifadə, islam mədəniyyətinin və onun fərqləndirici xüsusiyyətlərinin qorunması;

-Sırf islam mədəniyyətinin dəstəklənməsi, islam təfəkkürünün mədəni ekspansiyadan, hər cür eybəcərləşdirmə və təhrifdən himayə edilməsi;

-Qeyri-müsəlman ölkələrdəki müsəlman dininə mənsub şəxsiyyətlərin himayə edilməsi;

-Xalqlar arasında anlaşmanın dəstəklənməsi, dünayda sülhün və təhlükəsizliyin müxtəlif vəsaitlərlə, o cümlədən təlim, elm və mədəniyyət vəsiti ilə bərqrər olunmasına yardım;

-Üzv dövlətlər arasında təlim, elm və mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsi.

Təşkilatın ali orqanı - konfransdır. Konfrans üzv dövlətlərin təmsilçilərindən ibarətdir və 3 ildən bir keçirilir. İKT baş katibi və ya onun təmsilçisi konfransda iştirak edir.

İcraiyyə Şurası Təşkilata üzv

dövlətlərin nümayəndələrindən təşkil edilir. İcraiyyə Şurası hər il toplantı keçirir. İKT baş katibi və ya onun təmsilçisi Şuranın toplantılarında iştirak edir.

Administrasiyaya konfrans tərəfindən 3 il müddətinə seçilmiş Baş direktor rəhbərlik edir. Bu müddət yeniləşə bilər.

Təşkilatın maliyyələşdirilməsi üzv dövlətlərin verdiyi üzvlük haqqı, üzv və qeyri-üzv dövlətlərin, ayrı-ayrı şəxslərin və özəl heyətlərin təqdim etdiyi könüllü yardım hesabına həsabına həyata keçirilir.

Təşkilatın əsas iqamətgahı Rabatda (Morakes) yerləşir.

3. Beynəlxalq İslam xəbərlər agentliyi 1970-ci ilin dekabr ayında Kərəçidə keçirilmiş İKT xarici işlər nazirlərinin qərarına əsasən təsis edilmişdir.

Agentlik aşağıdakı məqsədlərə xidmət edir:

- Üzv dövlətlər arasında münasibətlərin yaxşılaşdırılması və informasiya sahəsində bu münasibətlərin inkişafı;

- Üzv ölkələrin informasiya agentlikleri arasında texniki əməkdaşlığın inkişafı;

- İslam ölkələrinin problemləri Beynəlxalq ictimaiyyət tərafından düzgün dəri edilməsi üzrə iş;

Agentliyin aparati aşağıdakılardan ibarətdir:

- Üzv dövlətlərin informasiya agentliklerinin təmsilçilərindən ibarət Ümumi Şura. İki ildən bir iclas keçirir.

- İcraiyyə Şurası 11 üzvdən ibarətdir. Onların 9 nəfəri Ümumi Şura

tərəfindən seçilir. Agentliyin iqamatgahı yerləşən ölkənin təmsilçisi və İKT Baş katibinin nümayəndəsi İcraiyyə Şurasının daimi üzvləri hesab edilir.

- Agentliyin Baş direktorunu Ümumi Şura 4 il müddətinə təyin edir. Bu müddət uzadıla bilər.

Agentliyin maliyyələşdirilməsi Ümumi Şuranın müəyyənləşdirildiyi miqdarda üzv dövlətlərin ödediyi üzvlük haqqı və könüllü yardım hesabına həsabına həyata keçirilir.

Agentliyin iqamətgahı ciddədə yerləşir.

4. İslam dövlətlərinin radio və televiziya verilişləri təşkilat 1975-ci ilin iyul ayında ciddədə keçirilmiş İKT xarici işlər nazirlərinin VI konfransının qərarına əsasən təsis edilmişdir. Təşkilatın məqsəd və vəzifələri aşağıdakılardır:

- İslamın prinsiplərinin yayılması, islam problemlərinin çatdırılması, onların müdafiə edilməsi və ərab dilinin öyrədilməsi;

- Müsəlman xalqları arasında qardaşlıq ruhunun artırılmasına;

- Müsəlman xalqlarını bir-birinə tanıtmaq;

- İslam həmrəyliyinin istinad etdiyi siyasi, içtimai və iqtisadi əsasların şəhəri;

- Üzv dövlətlərdə radio və televiziya verilişləri sahəsində çalışan orqanlar və texniki heyətlərlə islam və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın inkişafı;

- Təşkilatın məqsəd və vəzifələri na xidmət edən radio və televiziya programlarının istehsalı və mübadiləsi.

Təşkilatın ali orqanı olan Ümumi Şura bütün üzv dövlətlərin təmsilçilərindən təşkil olunur. İki ildən bir iclas keçirir.

İcraiyyə Şurası 15 üzvdən ibarətdir. Onların 12 nəfəri Ümumi Şura tərəfindən iki il müddətinə təyin edilir. İqamatgah yerləşən ölkə, Fələstin və İKT Baş katibinin İcraiyyə Şurasının daimi üzvləri hesab edilir. Şura azı ilde bir dəfə iclas keçirir. İqamatgah yerləşən ölkənin təmsilçisi ona rəhbərlik edir.

Ümumi Şura İcraiyyə Şurasının təqdimatına əsasən üzv dövlətlərin nümayəndələrindən birini 4 il müddətinə Baş katib vəzifəsinə təyin edir. Bu müddət uzadıla bilər.

Təşkilatın Program-xəbərlər və Maliyyə-inzibati daimi komissiyaları var.

Maliyyələşdirmə üzv dövlətlərin üzvlük haqqı ödəncləri, könüllü yardım və təşkilatların göstərdiyi xidmətlərin müqabilində gələn gəlirin hesabına həyata keçirilir.

Təşkilatın iqamətgahı ciddədə yerləşir.

### IV İKT-nin əlaqədar qurumları.

Bu kimi qurumlar İKT zirvə və xarici işlər nazirləri konfranslarının qərarına əsasən yaradılmışdır. Onlara üzvlük İKT-ya üzv dövlətlərin müəssisə və orqanları üçün açıqdır. Bu qurumların büdcəsi İKT Baş katibinin və digər qurumların büdcəsindən ayrılır. Bu qurumlar İKT xarici işlər nazirləri konfransının qərarına əsasən müşahidəçi statusu eldə edə bilər. Onlar İKT-nin tabeçiliyində olan orqanlardan, mütəxəssis qurum-



miş III zirvə uonfransının qərarına əsasən təsis edilmişdir.

**Ali orqanı** - Federasiyaya üzv dövlətlərin milli olimpiada komitələrinin təmsilçilərindən ibarət Ümumi Şuradır. İki ildən bir iclas keçirir.

**İcraiyyə Şurası** Ümumi Şura tərafından 4 il müddətinə seçilmiş 14 üzvdən ibarətdir.

Təşkilatın maliyyə qaynaqları aşağıdakılardır:

- Mülkiyyətdən gələn gəlir;
- Üzvlük haqqı;
- Təşkil etdiyi idman yarışlarının galırının faizi;
- Televiziya programlarından, ticarət reklamı və elanlardan gələn gəlir;
- İKT-yə üzv dövlətlərin hökumətlərinin təqdim etdiyi könüllü yardım;

- İKT-nin və islam həmrəylik fondunun təyin etdiyi illik dotasiya;

- Ayri-ayri şəxslərin və müəssisələrin İcraiyyə Şurasının razılığına əsasən verdiyi könüllü yardım.

İcraiyyə Şurası, vaxtaşırı olaraq, ilde bir dəfə iclas keçirir. Sədrin və ya üzvlərdən birinin və 6 naşer digər üzv tərafından təsdiq edilmiş yazılı xahişinə əsasən İcraiyyə Şurası özü-nün növbədənkənar iclasını keçirə bilər.

İslam həmrəylik oyunlarının idman federasiyasının iqamətgahı Ər-Riyad şəhərində yerləşir.

**4. Beynəlxalq qırımızı aypara təşkilatının islam komitəsi** 1979-cu ilin may ayında Fasda(Morakeş Krallığı) keçirilmiş İKT xarici işlər nazirlərinin X konfransının qərarına əsasən təsis edilmişdir.

Təşkilatın məqsəd və vəzifələri aşağıdakılardır:

- Təbii fəlakətlərə və çətinliklərə məruz qalmış müsəlman dövlətlərinə tibbi və humanitar yardımın təqdim edilməsi;

- Humanitar xidmət profili hər bir beynəlxalq və regional təşkilatın imkanı daxilində olan hər hansı yardımın təqdim edilməsi.

Komitənin içini İcraiyyə Şurası aparır. İcraiyyə Şurasına komitənin sadri rəhbərlik edir.

Komitənin maliyyələşdirilməsi İKT-yə üzv dövlətlərin üzvlük haqqı, könüllü yardım və komitənin əldə etdiyi mədaxil hesabına həyata keçirilir.

Komitənin iqamətgahı Benqazi (Liviya) şəhərində yerləşir.

5. Gəmi sahiblərinin islam birlüyü 1981-ci ilin yanvar ayında Məkkə və Taifdə keçirilmiş İKT dövlət və hökumət başçılarının III zirvə konfransının qərarına əsasən təsis edilmişdir. Həmin konfrans birliliyin nizamnaməsinə də təsdiq etmişdir.

Birliliyin məqsəd və vəzifələri aşağıdakılardır:

- Üzv dövlətlərdə dəniz nəqliyyatının inkişafı və oradakı şirkətlərin donanmalarının gücündən maksimal istifadə edilməsi məqsədi ilə gəmiçilik şirkətləri arasında əməkdaşlığın həyata keçirilməsi üçün üzv dövlətlərin soylarının birləşdirilməsi və koordinasiya edilməsi;

- Üzv dövlətlər müstərək gəmiçilik şirkətləri və bu dövlətlər arasında gəmiçilik marşrutlarının yaradılması üçün təşviqat işlərinin aparılması;

- Dəniz nəqliyyatının müxtəlif

sahələri üzrə tədqiqat işlərinin aparılması;

- İslam aləminin və digər dövlətlərin mükəmməl dəniz nəqliyyatı şəbəkəsi ilə əlaqələndirilməsi;

- Üzv dövlətlərin, müsəlman dövlətlərinin və xarici dövlətlərin limanları arasında müntəzəm və vaxtaşırı yüksəkəşəma və sərnişindəşəma reyslərinin təmin edilməsi;

- İslam ölkələrinin dəniz nəqliyyatçılıqları arasında müstərək siyasetinin formalasdırılmasına yardım.

Birliliyə üzvlük üzv dövlətlərdən bərində qeydiyyatdan keçmiş beynəlxalq ticarət sahəsində çalışan gəmiçilik şirkətləri və bu tip müəssisələr üçün açıqdır. Üzv dövlətlərdən birinin vətəndaşlığına və dənizçilik şirkətinin kapitalının azı 51 faizi malik olan şirkət nümayəndəsi (müsəlman olduğu halda) birliliyə üzv olub.

Ümumi şura birlikdə çalışan bütün üzvlərdən ibarətdir və ildə bir dəfə iclas keçirir.

İcraiyyə Şurası Ümumi Şura tərafından coğrafi princip əsasında seçilir. Baş katib, İKT Baş katibliyinin və İslami sənaye-ticarət palatasının nümayəndəleri, səsvermə hüququna malik olmadan, İcraiyyə Şurasının üzvləri hesab edilirler.

Birlilik Ümumi Şuranın təyin etdiyi Baş katib tərəfindən idarə edilir.

Maliyyələşdirmə üzvlük haqqı, könüllü yardım, ianə və Birliliyin təqdim etdiyi xidmətlərdən gələn gəlir hesabına həyata keçirilir.

Birliliyin iqamətgahı ciddədə yerləşir.

6. Beynəlxalq ərəb-islam məktəbləri birliliyi 1976-ci ilin mart ayında

Ər-Riyadda keçirilmiş təsis konfransında yaradılmışdır. Birliyin yaradılması haqqında qərar layihəsi 1976-cı ilin may ayında İstanbulda keçirilmiş İKT xarici işlər nazirlərinin VII konfrans tərəfindən təsdiq edilmişdir.

Birlik dönyanın hər yerində ərəb-islam məktəblərini təmsil edir və onlara yardım etməyə çalışır. Birlik məktəbləri və mədəniyyət mərkəzlərini dəstəkləmək islam mədəniyyətin yayılması, Quran kərimin dilim kimi ərəb dilinin tədris edilməsi, dünyada ərəb dili və islam mədəniyyətin yayılması sahəsində fəaliyyət göstərən müəssisələr arasında əməkdaşlığın inkişaf etdirilməsi və kadrların təkmilləşdirilməsi və ərəb-islam məktəblərinin yaradılması, onların qayıq və diqqətə ehətə edilməsi məsələləri üzərində də işləyir.

**Birlilik Şurası** məktəblərini təmsil edən milli regional birliliklərin nümayəndələrindən və onlara nəzarət edən müəssisələrin müdirlərindən və ya xud onların təmsilçilərindən təşkil edilmişdir. İki ildən bir iclas keçirir.

**Birliyin Bürosu** Şura tərafından seçilmiş 5 nəfər üzvən ibarətdir. Sədr birliliyə nəzarət edir. Sədr və onun müavini 3 il müddətinə seçilir. Bu müddət uzadıla bilər. **Baş katib** Sədrin təklifinə əsasən seçilir.

Birliyin maliyyələşdirilməsi üzvlük haqqı, rəsmi, qeyri-hökumət təşkilatlarının və ayrı-ayrı şəxslərin təqdim etdiyi yardım və ianə hesabına həyata keçirilir.

Birliyin rəsmi iqamətgahı Ər-Riyadda və mərkəzi idarəsinin iqamətgahı isə ciddədə yerləşir. Birliyin Qahirədə də tədqiqat mərkəzi və bü-

rosu mövceuddur.

7. İslam Banklarının beynəlxalq birliyi İKT-nin nəzarəti altında 1977-ci ilin avqust ayında təsis edilmişdir. Birliyin əsas vazifəsi islam maliyyə müəssisələri arasında əlaqələrin genişləndirilməsi və bu müəssisələr arasında əməkdaşlığın və koordinasiyanın inkişafı və eləcə də həmin müəssisələrin müstərək məqsədlərin həyata keçirilməsi yolunda şərətə və islam əqidəsinə əmal etməsinə nəzarətdir.

Birliyin məqsədləri aşağıdakılardır:

- İslam bank əməliyyatları ideyasının və metodlarının həyata keçirilməsi;

- Əməliyyatların funifikasiyası və islam şəriatinin tətbiq edilməsi; kimi nəzəri və praktik məsələlərin həlli məqsədi ilə islam bankları ilə koordinasiya aparılması;

- İslam iqtisadiyyatı tədqiqatlarının aparılması;

- İşçi qüvvəsinin inkişafına yardım edilməsi;

- Bütün islam müəssisələri haqqında məlumat bankının yaradılması;

- İslam bank əməliyyatları üzrə texniki yardımın təqdimisi;

- İslam bankları arasındakı hesablaşmalarla arbitrlıq, vasitəçilik və təmsilciliq funksiyasının həyata keçirilməsi;

- İslam Banklarının ümumi mənafeyinin milli və beynəlxalq səviyyədə təmsil edilməsi.

İslam banklarının beynəlxalq birliyi məqsədlərinin həyata keçiril-

məsi üçün aşağıdakı orqanlardan istifadə edir:

- Üzv dövlətlərin təmsilçilərindən ibarət Ümumi Şura idarə Şurasını señor. Baş katib tutduğu vazifəsi nə görə Şuranın üzvü hesab edilir.

- Baş katiblik icraiyə orqanı hesab olunur.

- Ali Şəriət Şurası islam maliyyə şəriət orqanlarının rəhbərlərindən ibarət olur. Birlik ehtiyac olan həllərdə islam şəriəti üzrə məşhur alimləri bu Şuraya üzv edə bilər.

Birliyin əsas maliyyə qaynağı onun tabeliyində olan müəssisələrin təqdim etdiyi üzvlük haqqından ibarətdir. Bir sıra müəssisələr də Birliyin məşğul olduğu problemləri, onun məqsəd və vazifələrinin dəstekləyərək, fəaliyyətini təşviq edirlər.

35 bank və maliyyə müəssisəsi birliyin üzvüdür.

Birliyin iqamətgahı ciddədə yerləşir.

## İSLAM KONFRANSI TƏŞKİLATININ NİZAMNAMƏSİ

**C**iddə şəhərində, 1392-ci il Məhərrəm ayının 14-dən 18-dək (1972-ci il fevralın 29-dan martın 3-dək) toplanmış Əf-

qanistan Krallığı, Əlcəzair Xalq Demokratik Respublikası, Birləşmiş Ərəb Əmirlilikləri, Bəhreyn Dövləti, Ədəb Respublikası, Misir Ərəb Respublikası, Qvineya Respublikası, Indoneziya Respublikası, İran, İordaniya Haşimiyyə Krallığı, Küveyt Dövləti, Livan Respublikası,利维亚 ərəb Respublikası, Malayziya, Mali Respublikası, Mavritaniya İslami Respublikası, Mərakeş Krallığı, Niger Respublikası, Oman Sultanlığı, Pakistan İslami Respublikası, Qətər Dövləti, Səudiyyə Ərəbistanı Krallığı, Seneqal Respublikası, Syerra-Leone Respublikası, Somali Respublikası, Sudan Demokratik Respublikası, Suriya ərəb Respublikası, Tunus Respublikası, Türkiyə Respublikası, Yəman ərəb Respublikasının nümayəndələri;

Rabatda, 1389-ci il Rəcəb ayının 9-dan 12-dək (1969-cu il sentyabrın 22-dən 25-dək) keçirilmiş Krallar, Dövlət və Hökumət başçılarının Konfransının qətnaməsinə əsaslanaraq;

Ciddədə, 1390-ci il Məhərrəm ayının 15-dən 17-dək (1970-ci il martın 23-dən 25-dək) keçirilmiş Xarici İşlər Nazırlarının I Konfransı və Karacida 1390-ci il Şəvval ayının 27-dən 29-dək (1970-ci il dekabrın 26-dan 29-dək) keçirilmiş Xarici İşlər Nazırlarının II Konfransına əsasən;

Ümumi əqidələrinin müsəlman xalqları arasında yaxınlıq və həmrəylilik işi üçün güclü amil olduğuna əmin olaraq;

Bəşəriyyətin tərəqqisi üçün vacib amillərdən biri olmaqdə davam edən İslamin iqtisadi, ictimai, əxlaqi və mənəvi dəyərlərini mühafizə etməyi qərara alaraq;

Əsas insan hüquqlarına, məqsəd və prinsipləri bütün xalqlar arasında məhsuldar əməkdaşlığın əsasını təşkil edən BMT Nizamnaməsinə sadıq olduğunu bir daha təsdiq edərək;

Öz xalqları arasında qardaşlıq və mənəvi dostluq tellerini möhkəmləndirməyə, ədalət, dözmülük və ayrı-seçkilik prinsipinə əsaslanan öz ümumi mədəni irsini mühafizə etməyə səy edərək;

Bəşəriyyətin saadətinin möhkəmləndirilməsi, onun azadlığı və bütün sahələrdə tərəqqisi namənə davranaraq;

Öz xalqları, dünyanın bütün xalqları üçün təhlükəsizlik, azadlıq və ədalət təmin edən, bütün dünyada sülhü bərqrar etmək üçün səylərini birləşdirməyə çalışaraq, bu Nizamnaməni qəbul etdilər.

### Maddə I

Üzv dövlətlər İslam Konfransi Təşkilatını təsis edirlər.

### Maddə II

Məqsəd və prinsiplər

A. Məqsədlər

İKT-nin məqsədləri aşağıda-

kılardır:

1.Təşkilatın üzvü olan dövlətlər arasında islami həmrəyliyin möhkəmləndirilməsi;

2.Təşkilatın üzvü olan dövlətlər arasında elm, mədəniyyət, sosial, iqtisadi və başqa vacib hayatı sahələrdəki əməkdaşlığın dəstəklənməsi, eləcə də, digər beynəlxalq təşkilatlar da üzv dövlətlər arasında məşvərətlərin hayata keçirilməsi;

3.İri ayrı-seçkiliyin və müstəmləkəciliyin bütün formalarının leğv edilməsinə yardım göstərilməsi;

4.Ədalət əsasında beynəlxalq sülhün və tohlükəsizliyin təmin edilməsinə yardım etmək;

5.İşgal edilmiş müqəddəs yerlərin azad edilməsi və toxunulmazlığını təmin etmək uğrunda mübarizəni əlaqələndirmək, Fələstin xalqının öz hüquqlarının qaytarılması və əraziisinin azad edilməsi yolundakı mübarizənin dəstəklənməsi;

6.Bütün islam xalqlarının öz ləyaqət, istiqlaliyyət və milli hüquqlarını qorumaq uğrundakı mübarizənin dəstəklənməsi;

7.Uzv dövlətlərin digər dövlətlərlə əməkdaşlıq və qarşılıqlı anlaşması üçün şərait yaradılması;

#### B. Prinsiplər

Üzv dövlətlər Nizamnamənin məqsədlərini həyata keçirmək naminə qəbul etdiyi qətnamə və öhdəliklərdə aşağıdakı prinsipləri rəhbər tuturlar:

1.Uzv dövlətlər arasında tam bərabərlik;

2.Müqəddərətimi təyin etmə hüququna ehtiram və üzv dövlətlərin daxili işlərinə qarışmamaq;

3.Her bir dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyüne ehtiram;

4.Uzv dövlətlər arasında baş vərə biləcək mübahisələrin dinc vasitələr-danışçılar, vasitəçilik, barışq, ya da arbitraj vasitəsi həll edilmesi;

5.Təşkilata üzv dövlətlər öz aralarındaki münasibətlərde hər hansı bir üzv dövlətin ərazi bütövlüyüne, toxunulmazlığına və yaxud siyasi müstəqilliyinə qarşı zor işlətmədən və zor işlətmək təhlükəsindən çəkinməsi.

#### Madda III

İslam Konfransı Təşkilatının orqanları:

1. Krallar, Dövlət və Hökumət Başçılarının konfransı.

2. Xarici İşlər Nazirlərinin Konfransı.

3. Baş Katiblik və onun tabeliyində olan təşkilatlar.

#### Madda IV

Krallar, Dövlət və Hökumət başçıları konfransı

Krallar, Dövlət və Hökumət Başçılarının Konfransı Təşkilatın ali orqanıdır. Islam aləminin birinci dərəcəli problemlərinin həlli və təşkilatın siyasetini uzlaşdırmaq məqsədi ilə toplanır.

#### Madda IV

(Yeni)

(Üçüncü zirvə konfransı)

edilmiş qərarların yerinə yetirilməsi-nə nəzarət;

v) IKT Nizamnaməsinin məqsəd və vəzifələrinə uyğun, qarşılıqlı mərağa əsaslanan məsələlər üzrə qərarların qəbul edilməsi;

v) IKT Nizamnaməsinin məqsəd və vəzifələrinə uyğun, qarşılıqlı mərağa əsaslanan məsələlər üzrə qərarların qəbul edilməsi;

q) Maliyyə komissiyasının hesabatının müzakirəsi və Baş Katibliyin bədəcəsinin təsdiqi;

d) 1. Konfrans Baş Katibi təyin edir.

2. Konfrans Baş Katibin təqdimatına əsasən onun üç müavini təyin edir.

#### 2.(Yeni)

(III İslam Zirvə Konfransı)

Konfrans Baş Katibin təqdimatına əsasən onun üç müavini təyin edir. Baş katibin Qüdsi-sərif və Fələstin üzrə dördüncü müavini təyin edir.

3.Baş Katib öz müavinlərinin namizədliyini təqdim edərək onların qabiliyətini, təmənnəsizliyini, Nizamnamənin məqsədlərinə inamını və eləcə də adətli coğrafi bölgü prinsipine riayat edir.

d) Xarici İşlər Nazirlərinin növbəti konfransının keçiriləcəyi yeri və vaxtın təyin edilməsi;

e) Her hansı dövlətin və ya dövlətlər qrupunun mənafeyinə dələlet edən hər bir problemin araşdırılması və tədbirlər görülməsi lazımlı galarsa;

4.Xarici İşlər Nazirləri Konfransının qətnamə və təklifləri toplaşanlar 2/3 hissəsinin razılığına əsasən

## Heydər Əliyev və Şərq

qəbul edilir.

Üzv dövlətlərin 2/3 hissəsinin iştirakı Konfransın keçirilməsi üçün yetərsiz hesab edilir.

Xarici İşlər Nazirləri Konfransı özü əmal edəcəyi, Krallar, Dövlət və Hökumət Başçıları Konfransının istifadə edə biləcəyi prosedura qaydaları qəbul edir. Hər bir toplantı üçün sədr seçir. Qəbul edilmiş qaydalar Krallar, Dövlət və Hökumət Başçıları Konfransının və ya Xarici İşlər Nazirləri Konfransının təsis etdiyi küməkçi təşkilatlarda istifadə edilir.

### Maddə VI (redaktə edilmiş)

1.Baş Katiblik Baş Katib tərəfindən Konfrans təyin etdiyi gündən etibarən 2 il müddətinə idarə edilir. Onun təyinatı daha 2 il müddətinə yalnız bir dəfə uzadıla bilər.

1./Yeni/

III İsləm Zirvə Konfransı:

Baş Katiblik Konfransın təyin etdiyi Baş Katib tərəfindən 4 il müddətinə idarə edilir. Göstərilən müddət bir dəfə uzadıla bilməz.

2.Baş Katib üz ölkə vətəndaşlarından onların qabiliyyətini, təmənnasızlığını və eləcə də ədalətliliklə cəgərəfi bölgü prinsipini nəzərə alaraq katiblilik əməkdaşlarını təyin edir.

3.Nə Baş Katibin, nə onun müavinlərinin, nə də Baş Katibliyin əməkdaşlarının öz vəzifələrinin icrası üçün Konfrans xaricində heç bir hökumət və heç bir hakimiyyətdən heç bir talimat tələb etməyə və təlimat almağı xixtiyari yoxdur.

Onlar, yalnız Konfrans qarşısında-

da məsul olan bir beynəlxalq əməkdaş kimi, öz mənşələrinə ziyan vurabilecek hər cür davranışdan imtina etməlidirlər.

Üzv dövlətlər onların bu statusuna və məsuliyyətlərinə hörmət etməyə və eləcə də öz vəzifələrini yeriňe yetirəkən onlara hər hansı bir vəsiti ilə təsir göstərməkdən imtina edəcəklərinə söz verirlər.

4.Baş Katiblik üzv dövlətlər arasında əlaqəni həyata keçirir və bu dövlətlər arasında ümumi maraq kəsb edən məşvərətlər, fikir mübadiləsi və məlumatların yayılmasına şərait yaradır.

5.Qüds azad edilənədək Baş Katiblik müvəqqəti ciddə şəhərində yerləşəcək.

6.Baş Katiblik Konfransın qəbul etdiyi qətnamə və qərarların yeriňe yetirilməsinə nəzarət edir və bu haqqda Konfransın məruzə təqdim edir. Katiblik Konfransın qərər və qətnamələri çərçivəsində üzv dövlətləri biləvəsidi işçisi sonadırla təmin edir.

7.Baş Katiblik Konfransın iclaslarını təşkilati və idarı sahəsə qəbul edən dövlətlər əməkdaşlıqla hazırlayırlar.

8.IKT qəbul etmiş olduğu imtiyazlar və səlahiyyətlər haqqındaki Sazişin əsasında:

a) Konfrans öz funksiyalarını yerinə yetirmək və öz məqsədlərinə həyata keçirmək üçün üzv dövlətlərdə qanuni səlahiyyətlərdən, toxunulmazlıqdan və imtiyazlardan istifadə edir.

b) Üzv dövlətlərin nümayəndələri Konfransla bağlı vəzifələrini yeriňe yetirmək üçün lazımi toxunul-

## Heydər Əliyev və Şərq

mazıq və imtiyazlardan istifadə edirlər.

v) Konfransın əməkdaşları öz vəzifələrini yerinə yetirmək üçün Konfransın qərarlarına müvafiq olaraq toxunulmazlıq və imtiyazlardan istifadə edirlər.

### Maddə VII Maliyyə

1.Uzv dövlətlər öz milli gəlirlərinə müvafiq olaraq Katibliyin fəaliyyətinin idarə edilməsi ilə bağlı olan bütün xərcləri ödəyirlər.

2.Katiblik öz maliyyə fəaliyyətini Xarici İşlər Nazirləri Konfransının qəbul etdiyi təlimatlara və müdədələrə uyğun olaraq həyata keçirir.

3.Daimi maliyyə komissiyası Konfrans tərəfindən təşkil edilir və iştirak edən dövlətlərin akkreditə olunmuş nümayəndələrindən ibarət olur.

Komissiya öz iclaslarında Baş Katibliyin qərargahında toplanır və Xarici İşlər Nazirləri Konfransının təsdiq etdiyi müddədələr əsasında Baş Katibliyin büdcəsinə nəzarəti həyata keçirmək üçün Baş Katibə küməklik göstərir.

### Maddə VIII Üzvlük

İslam Konfransı Təşkilatı Rabatda Krallar, Dövlət və hökumət Başçılarının İsləm Konfransında iştirak edən (dövlətlər), ciddə və Kərəçidəki İsləm dövlətləri Xarici İşlər Nazirləri Konfranslarında iştirak edən dövlətlər və hazırkı Nizamnaməni imzalayan dövlətlərdən ibarətdir.

Hər bir İsləm dövləti Baş Katib-

liyə Xarici İşlər Nazirlərinin növbəti Konfransında bacılmış məqsədi ilə, bu Nizamnaməyə əməl etmək arzusunu və hazırlığını əks etdirən ərizə ilə müraciət etməklə İsləm Konfransı Təşkilatına qoşulmaq hüququna malikdir.

Qoşulma Konfrans üzvlərinin 2/3 hissəsinin razılığı yolu ilə həyata keçirilir.

### Maddə IX

Baş Katiblik İKT-nin ümumdünaya əhəmiyyətli digər müsləman təşkilatları ilə əlaqələrinin möhkəmlənməsi məqsədi ilə, Konfransın razılığı əsasında hazırkı Nizamnamə çərçivəsində fəaliyyət göstərir və eləcə də hazırkı Nizamnamə tərəfindən müəyyən edilmiş İsləm məqsədlərinin rifikasiyətindən ibarət olur.

### Maddə X

1.Uzv dövlətlər sırasından olan hər bir dövlət Baş Katibi yazılı surətdə xəbərdarlıq etmə və bütün üzv dövlətlərə də bu haqda məlumat vermə yolu ilə İKT üzvlüyündən çıxı bilər.

2.Təşkilatdan çıxan Dövlət çıxməq haqqında ərizə verdiyi maliyyə ilinin sonuna qədər öz maliyyə öhdəliklərini və eləcə də Konfrans barəsində digər ola bilən maliyyə öhdəliklərini yerinə yetirir.

### Maddə XI

Hazırkı Nizamnamədə üzv dövlətlərin 2/3-nin razılığı və təsdiqi ilə

dəyişikliklər edilir.

**Maddə XII**

Hazırkı Nizamnamənin oxunüşunda, tətbiqində və ya yerinə yetirilməsində meydana gələ bilən hər bir ziddiyətə məsləhatlaşma, danışqlar, razılığa gəlmə və ya arbitraj yolu ilə bir halda dostluq əhval-ruhiyyəsində həll edilir.

**Maddə XIII**

Ərəb, ingilis və fransız dilləri Konfransın rəsmi dilləridir.

**Maddə XIV**

Hazırkı Nizamnamənin bəyənil-

məsi və təsdiq edilməsi İKT üzvü olan dövlətlər tərəfindən xüsusi müddəalara uyğun olaraq həyata keçirilir.

Hazırkı Nizamnamə Baş Katibliyə 1392-ci il Məhərrəmin 14-dən 18-dək, müvafiq 1972-ci il fevralın 29-dan martın 3-dək ciddə şəhərində keçirilmiş Xarici İşlər Nazirlərinin III Konfransının iştirakçıları dövlətlərinin sadəcə çoxluğu tərəfindən təsdiq fərmanlarının Baş Katibliyə verilməsindən sonra qüvvəyə minir.

Nizamnamə 1 fevral 1974-cü ildə BMT Nizamnaməsinin 102 maddəsinə uyğun olaraq BMT-da qeydə alınmışdır.



**İSLAM KONFRANSI TƏŞKİLATI  
VƏ AZƏRBAYCAN RESPUBLİKASI**

**I**slam Konfransı Təşkilatı həzirdə 55 müsəlman dövlətini özündə birləşdirir.

Azərbaycanın İKT-yə daxil olmasına ölkənin xarici siyasetindəki mövqeyini möhkəmləndirən amillərdən biri kimi səciyyələndirmək olar. Öz tarixi keçmiş, mədəni və mə'navi dəyərləri ilə islam aləminin ayrılmaz hissəsi olan Azərbaycan Respublikası 1991-ci ilin dekabrında İKT-yə üzv qəbul olunmuşdur. Respublikamız İKT-yə üzv olan dövrən e'tibarən Təşkilatın və onun üzv dövlətlərinin ardıcıl dəstəyinə nail olmuşdur. Belə ki, bundan təqribən 3 ay sonra Azərbaycan Respublikası Hökumətinin müraciətinə cavab olaraq, İKT-nin Baş Katibi doktor Həmid Əl-Qabid öz müavini Məhəmməd Möhsinin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycana göndərmişdir.

Səfərdən məqsəd Azərbaycandağı içtimai-siyasi vəziyyəti və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün mövcud imkanlarla tanış olmaq olmusdur. Nümayəndə heyəti Respublika rəhbərliyi, Dağlıq Qarabağ mənaqışası ilə əlaqədar Ermənistanda, İranda, Türkiyədə, Rusiyada olmuş, bu ölkələrin xarici işlər nazirlərinin vəzifəli şəxsləri ilə, eləcə də BMT-nin xüsusi nümayəndəsi Sayrus Venslə məsləhət xarakterli görüşlər keçirmişdir. Heyət geri döndükdən sonra 31 mart 1992-ci ilə İKT Baş Katibi, Dağlıq Qarabağda

veziyətə əlaqədar bəyanatla çıxış etmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki mənaqışa ilə əlaqədar dərin narahatlıq keçirdiyini ifadə etmiş və üzv dövlətlərlə, humanitar təşkilatları, Dağlıq Qarabağ yardım göstərilməsi ilə bağlı müraciət etmişdir. Bəyanatda Baş Katib tərəfləri atəsi dayandırmağa və ziddiyətləri aradan qaldırmış üçün sülh yolunu seçməyə çağırılmışdır. Bu bəyanat 1992-ci il aprelin 1-də dünya mətbuatı ilə yayılmışdır.

1992-ci il sentyabr ayında Nyu-Yorkda BMT Baş Məclisinin sessiyasında keçirilmiş İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin koordinasiya toplantısı keçirilmişdir. Toplantının Yekun Sənədində Ermənistən-Azərbaycan mənaqışası ilə əlaqədar bir maddə salınmışdır. Həmin maddə Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistən-Azərbaycan mənaqışası ilə əlaqədar dərin narahatlıq hiss qeyd olunmuş və beynəlxalq qəbul edilmiş sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyüne hörmət prinsipleri öz əksinə tapmışdır.

1993-cü ilin aprel ayında Pakistan İslam Respublikasının Kərəçi şəhərində keçirilmiş İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin XXI Konfransı Ermənistən-Azərbaycan mənaqışası üzrə qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistənən Azərbaycan Respublikasına qarşı təcavüzü pislenmiş, erməni qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilə-

rindən tə'cili çıxarılması və Ermənistandan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət etməsi tələb edilmişdir.

23 noyabr 1993-cü ilde BMT iqtamətgahında keçirilmiş İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin koordinasiya toplantısı Ermənistandan Azərbaycan Respublikasına qarşı son təcavüzü ilə bağlı regiondakı vəziyyəti müzakirə edərək bayanat qəbul etmişdir. Toplantı iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müraciəti təqdim edilmişdir. Müraciətdə Ermənistandan Azərbaycanın 20 faizdən çox ərazisinin işğalı nəticəsində ölkədəki yaranmış vəziyyət, bir milyondan artıq qaçqının meydana çıxması öz ekinci tapmışdır. Toplantı iştirakçıları Ermənistən-Azərbaycan münaqişəsinin genişlənməsi ilə bağlı dərin narahatlıq hissələrini ifadə etmiş və Ermənistən son təcavüzüni sülhə və əmən-əmanlılığı təhlükə yaratdığını qeyd etmişlər. Toplantı iştirakçıları eyni zamanda Azərbaycan Prezidentinin Azərbaycan qaçqınlarına tə'cili humanitar yardım göstərilməsi barədakı müraciətini dəstəklədiklərini bildirmişlər.

1994-cü ilin sentyabr ayında İKT xarici işlər nazirlərinin Pakistan İslam Respublikasının Islamabad şəhərində keçirilmiş VII Konfransı Ermənistən-Azərbaycan münaqişəsi üzrə qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistən Respublikasının Azərbaycan Respublikasına qarşı aramsız hücumu və Azərbaycan Respublikası ərazilərinin 20 faizdən çoxunun işğalı qətiyyətlə pislənilmiş, münaqişə-

nin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanılmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında ədalətli və sülh yolu ilə həllinə çağırılmışdır.

Prezident Heydər Əliyevin və Xarici İşlər Naziri Həsən Həsənovun İKT Baş Katibi doktor Həmid Əl-Qabidə 1994-cü ilin noyabr ayında Bakıda keçirdiyi görüşlər və danışqlar Respublikamızla İKT arasında əməkdaşlığı daha da feallaşdırmaqla yanaşı, bir sıra müsəlman ölkələri ilə diplomatik münasibətlər yaratmaq nöqtəyi nəzərdən da çox mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, İKT Baş Katibi sefərdən qayıtdıqdan sonra Respublikamızın o vaxtadək diplomatik münasibətlər qurmadığı müsəlman ölkələrinin rəhbərlerinə məktubla müraciət edərək, onların diqqətinə bu məsələyə cəlb etmişdir.

Azərbaycan Respublikasının İKT-nin beynəlxalq aləmdəki nüfuz və imkanlarından lazımı səviyyədə istifadə edə bilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına rəsmi sefəri dönüş nöqtəsi olmuşdur. Azərbaycan Prezidentinin Kə'bəyə ümra ziyarəti, İslami İki Müqəddəs Ocağının xadimi, Səudiyyə Ərəbistanı Kralı Fəhd bin Abduləziz Əl-Saudla məhsuldar danışqları və İKT rəhbərliyi ilə səmərəli görüşlər müsəlman aləmində ölkəmizə olan məraq və diqqəti daha da artırmışdır.

1994-cü ilin dekabr ayında ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İKT-yə üzv ölkələrin dövlət və hökumət

başçılarının Zirvə Toplantısında iştirak etmişdir.

İKT katibliyinin və bir sıra dövlətlərin xahişi ilə Azərbaycan Respublikasının Prezidenti Konfransın açılış mərasimində Asiya dövlətləri adından təbrix nitqi söylemişdir.

Zirvə Konfransı Ermənistən Azərbaycana qarşı təcavüzü ilə əlaqədar çox ciddi və müfəssil bir qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistən təcavüzü hərtərəflə əks etdirilmiş və Ermənistən silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-sərttsiz çıxarılması, qaćınların öz yurd-yuvalarına qayıtməsi, münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanılmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında ədalətli və sülh yolu ilə həlli məsələsi qoymulmuş, Şuşa və Laçın rayonlarının azad edilməsi problemi konkret surətdə öz ekinci tapmışdır.

Konfransın qəbul etdiyi ikinci qətnamə Ermənistən təcavüzü nəticəsində bir milyondan artıq qaçqının olması ilə əlaqədar Azərbaycan Respublikasına iqtisadi və humanitar yardım göstərməsi bərdə olmuşdur. Qətnamə erməni qüvvələrinin Azərbaycan torpaqlarının işgalinə son qoymaq və Azərbaycanın ərazi böötüllüyünü bərpa etmək üçün beynəlxalq birliliyi ciddi və tə'cili addımlar atmağa çağırılmış, üzv dövlətlərə, islam institutlarına və beynəlxalq təşkilatlara Azərbaycana iqtisadi və humanitar yardım göstərməyə çağırılmışdır.

VII Zirvə Toplantısı Yekun sənədi qəbul etmiş və bu sənəddə də bir çox məsələlərlə bərabər Ermənistən

Azərbaycana qarşı təcavüzü də öz ekinci tapmışdır.

Səfər zamanı Azərbaycan Prezidenti İKT rəhbərliyi ilə keçirdiyi səmərəli görüşlərlə bərabər, Azərbaycan İKT-yə üzv ölkələr arasında olan əlaqələri genişləndirmək və inkişaf etdirmək məqsədilə bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə ixitərəflı görüşlər keçirmişdir. Birləşmə Küveyt Dövlətinin Əmiri Şeyx cabir Əl-Əhməd Əs-Sabah, BəƏ-nin Prezidenti Şeyx Zaid bin Sultan Ən-Nehyan, İordaniya Kralı Hüseyin ibn Ələl, Bruney Sultani Muda Həsən Əl-Bolkiah Muizəddin Vaddaullə, Türkiyə Prezidenti Süleyman Demirəl, Misir Prezidenti Hüsnü Mübarək, Malayziyanın Baş Naziri Mahdi Məhəmməd, Fələstin Dövlətinin Başçısı Yasir Ərəfət, Maldiv adalarının Prezidenti Mə'mun Abdul Qayyum, Pakistanın Baş Naziri Binəzir Bhutto, Səudiyyə Ərəbistanı Kralının qardaşı, Vəlişad Abdulla ibn Əbdülezziz, İran İslam Respublikasının Xarici İşlər Naziri Əli Əkbər Vilayati və s. ilə keçirilmiş görüşləri göstərmək olar. Keçirilmiş bu səmərəli görüşlər Azərbaycanla müsəlman ölkələri arasında münasibətlərin inkişafına və genişləndirilməsinə böyük təkan vermişdir. Ermənistən-Azərbaycan münaqişəsinin ilk dəfə 1994-cü ilde İKT-nin BMT ilə əməkdaşlığı üzrə problemlər siyahısına salınması mühüm əhəmiyyət kəsb edir. Bu kimi siyahılardı İKT tərəfindən hər il BMT-yə təqdim edilir.

İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin 1996-ci ilin dekabr ayındıda İndoneziyanın paytaxtı cəkarta

şəhərində keçirilmiş XXIV Konfransında iştirak etmiş Azərbaycan nümayandı hey'tinin səyləri nəticəsində Ermanistanın Azərbaycan Respublikasına qarşı təcavüzüne dair yeniyən qətnamə qəbul edilmişdir. Qətnamə Ermanistani, Azərbaycanı və Minsk qrupuna daxil olan bütün üzv dövlətləri ATƏT-in sülh prosesində principial surətdə iştirak etməye və problemin sülh yolu ilə həllini qətindəşdirə biləcək hər cür əməldən çəkinməyə çağırılmışdır.

Qətnamənin 7-ci və 8-ci bəndlərində bildirilir ki, "bütün üzv dövlətləri, Ermanistani-təcavüzkar münaqışını şiddetləndirməyə və Azərbaycan əraziisinin işğalını davam etdirməyə təşviq edən, silah və hərbi surət təqdim etməkdən imtina etməyə çağırır və IKT- ya üzv dövlətlərin əraziləri bu kimi tranzitdə istifadə edilməmişdir. Ermanistanın təcavüzə və Azərbaycan torpaqlarının işğalına son qoyması üçün bütün üzv dövlətlərə və beynəlxalq birliyin digər dövlətlərinin müraciət edərək, Ermanistana qarşı hər cür təsirli iqtisadi və siyasi tədbirlərdən istifadə etməyə çağırır".

Konfrans eyni zamanda Azərbaycan Respublikasına humanitarian yardım göstəriməsi haqqında qətnamə qəbul etmişdir. Konfransın qəbul etdiyi Yekun sənədinin Azərbaycana dair hissəsində Ermanistanın Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bərabər, münaqışının sülh yolu ilə həllinə dair Lissabon sammitinin prinsipləri tam şəkildə öz əksini tapmışdır.

İKT-yə üzv ölkələrin xarici işlər

nazirlərinin 1994-cü ilin sentyabrında İslambadda keçirilmiş VII növbədənəkar konfransı, 1994-cü ilin dekabr ayında Kasablankada keçirilmiş VII Zirvə Toplantısı və XXII konfransı, 1995-ci ilin dekabrında Konakrida keçirilmiş XXIII konfransı, 1996-ci ilin dekabr ayında cəkərtardə keçirilmiş XXIV konfransı IKT Baş Katibinin Ermənistən-Azərbaycan münaqişəsi üzrə məruzəsini müzakirə edərək, Ermanistanaqarşı təcavüzünü kəskin şəkildə pisləşmiş, erməni silahlı qüvvələrinin işgal edilmiş Azərbaycan torpaqlarından tə'cili surətdə çıxarılmasını, Ermənistandan Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyüne hörmət etməsini ciddi surətdə tələb etmişdir.

23 mart 1997-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Sədri Murtuz Ələskorovun başçılıq etdiyi nümayandı hey'eti IKT-yə üzv ölkələrin dövlət və hökumət başçılıclarının İslambadda keçirilmiş Fövgəl'adə Zirvə Toplantısında iştirak etmiş, Azərbaycan Respublikası adından nitq söylemişdir. Zirvə Toplantısında qəbul edilmiş İslambad Beyannamasına Azərbaycanla bağlı bir bənd əlavə edilmişdir. Həmin bəndə Azərbaycana qarşı yönəldilmiş təcavüz qətiyyətə pislənmış və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinə çağırılmışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin adı çəkilən beyannamananın layihəsinə əlavə edidiyi düzəliş və əlavələr də qəbul edilmiş İslambad Beyannamasında öz əksini tapmışdır.

4 oktyabr 1997-ci il tarixində BMT Baş Məclisinin 52-ci Sessiyası çərçivəsində BMT iqtamətgahında keçirilmiş IKT xarici işlər nazirlərinin Koordinasiya Toplantısının Yekun Bəyanatında islam dünyasının digər problemləri ilə yanaşı Ermənistən Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü də öz əksini tapmışdır.

Toplantı Ermanistən Azərbaycan Respublikasına qarşı təcavüzünü pisləşmiş və erməni silahlı qüvvələrinin işgal edilmiş bütün Azərbaycan torpaqlarından dərhal, qeyd-sərtərsiz və tamamilə çıxarılmamasını tələb etmiş, ərazilərin güc tətbiq etmək işğalının yolverilməzliyini bir daha təsdiq etmişdir. Münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığına ehtiram prinsipləri əsasında adəletlə və sülh yolu ilə həll edilməsinə çağırılmışdır.

9-11 dekabr 1997-ci il tarixlərində IKT VIII Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin başçılıq etdiyi nümayandı hey'eti dekabrın 8-də Tehrane gəlmİŞdir. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiye Prezidenti Süleyman Demirəl, Misir Xarici İşlər Naziri Amr Musa, İndoneziya Xarici İşlər Naziri Əli Alatas, BMT nəzərdənə Ərzaq və Kənd təsərrüfatı Təşkilatı kimi fəaliyyət göstəren FAO-nun Baş Direktoru Jak Diof, IKT Baş Katibi İzzəddin Laraki və Fələstin Dövlətinin Başçısı Yasir Ərafətlə məhsuldar görüsünlər olmuşdur.

Dekabrın 9-da Konfrans öz işinə başlamışdır. Konfransı İran İslam Respublikasının dini rəhbəri Ayetullah Xomneyi açmışdır. Konfransın İran Prezidenti Məhəmməd Xətəmi Sədrlik etmişdir.

Dekabrin 9-da Azərbaycan Respublikasının Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin nümayandı hey'atinin başçısı Xarici İşlər Naziri Rəşid Abdulla, Suriya Prezidenti Hafiz el-Əsad və İran İslam Respublikasının Prezidenti Məhəmməd Xətəmi ilə görüşmüştür.

Konfransın ikinci günü dekabrin 10-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Zirvə Toplantısında toplantı iştirakçılarını salamlayıraq, nitq söylemişdir. Ölkə başçımız öz çıxışında IKT-nin beynəlxalq aləmdəki rolündən danışmış, Dağıq Qaraağ münaqişəsi ilə əlaqədar, münaqişənin sülh yolu ilə həllinə dair Azərbaycanın resmi mövqeyini bir daha açıqlamış və IKT rəhbərliyinə və üzv dövlətlərin başçılıclarına IKT toplantılarında Ermənistən təcavüzkar siyasetini pisləyərək, adəletlə qərarlar qəbul etdiklərinə görə təşəkkürünü bildirmişdir.

Azərbaycan Prezidenti həmin gün Livan Prezidenti İlyas Həravi, Tacikstan Prezidenti İmamli Rahmonov, Ərəb Dövlətlər comiyyətinin Baş Katibi İsmət Abdul Macid, Pakistan İslam Respublikasının Baş Naziri Nəvəz Şərif, İran İslam Respublikasının dini rəhbəri Ayetullah Xamneyi, Livanın Baş Naziri Rafik el-Hariri, Səudiyyə Ərəbistanı nümayəndə hey'atinin başçısı Veliyeh Əmir Abdulla və s. şəxslərlə bir sıra

ikitərəfli görüşlər keçirmiş və kütülevi informasiya vasitalarına müsahibələr vermişdir.

Konfransda İKT xarici işler nazirlerinin 1996-ci ilin dekabr ayında cakartada keçirilmiş XXIV konfransında "Ermanistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" nə dair qətnamə üzv dövlətlərin başçıları tərafından qəbul edilmişdir. Konfransda eyni zamanda erməni təcavüzü nəticəsində ev-eşiklərindən didərgin düşmüs Azərbaycan qəcqinlərinin veziyətinin yüngüldürülməsi məqsədilə Azərbaycan Respublikasına iqtisadi yardım haqqında" qətnamə qəbul edilmişdir. Zirvə Toplantısında qəbul edilmiş Tehran Bəyananının 8-ci bəndi, toplantı iştirakçılarının "Ermanistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü"nü onların qəbul etməmələrini ifadə edir və Ermənistən qoşunlarının işgal edilmiş bütün ərazilərdən bütünlükla çıxarılmmasına və Ermanistan-Azərbaycan münaqışasının tezliklə və sülh yolu ilə həll edilməsinə çağırır". Konfransın Yekun Bəyanatının 56-ci bəndi Ermanistanın Azərbaycana qarşı təcavüzüնə aid edilmişdir. Adı çəkilən bənddə qeyd edilir ki, "Konfrans ATƏT-in Hazırkı Sədrinin 1996-ci ildə Lissabon Sammitindəki bəyanatın ifadə olunmuş Ermənistən və Azərbaycan arasında münaqışının nizama salınmasının üç principinə tərefdə olduğunu bir daha təsdiq etdi və hamçinin Ermənistən-Azərbaycan silahlı münaqışasının nizama salınmasının mərhələlərlə həyata keçirilməsini ATƏT-in Minsk

grupu çərçivəsində danışıcılar üçün əsas kimi hesab edən ATƏT-in Minsk konfransı həmsədərinin son təkliflərini destaklıdığını bildirdi və bu adımları Azərbaycan Respublikasına qarşı tacavüzün ciddi nəticələrinə dərhal aradan qaldırılmasının tə'minatçısı hesab etdi".

Konfransın mədəniyyət sahəsinə dair İslam Tarixi, İncəsənəti və Mədəniyyəti araşdırımlar Mərkəzinə (IRCICA, İstanbul) dair qəbul etdiyi qətnaməsinin 7-ci bəndində qeyd edilir ki, Konfrans, "Mərkəzin, 1998-ci ilin payızında Bakı şəhərində Zatılılıri Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin himayəsi altında və Azərbaycan Respublikasının Xarici işler nazirliyi və Azərbaycan Elmlər Akademiyası ilə birlikdə Qafqazda İslam sivilizasiyasına dair beynəlxalq simpoziumun keçirilməsini alqışlayır".

İKT xarici işler nazirlərinin 15-17 mart 1998-ci il tarixlərində Qatar Dövlətinin paytaxtı Doha şəhərində keçiriləcək XXV konfransına hazırlıq məqsədilə Xarici İşler Nazirliyi "Ermanistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü"nə dair Tehran Zirvə Toplantısında qəbul edilmiş qətnamə yenidən təzəliş və əlavələr edərək xarici işler nazirlərinin XXV konfransında dəstekləməsi üçün Respublikamızın xarici ölkələrdəki səfirliklərinə göndərmişdir. Görülən tədbirlər nəticəsində Konfransda "Ermanistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü"nə dair qətnamə" yekdiliklə qəbul edilmiş və azərbaycan tərəfinin qətnamə layihəsinə et-

diyi düzəliş və əlavələr, (11 və 12-ci bəndlər əlavə edilmiş və 10 və 18-ci bəndlər düzəlişlər edilmişdir) qəbul edilmiş Qətnamədə tam şəkildə öz əksini tapmışdır. Konfrans bir daha Ermənistən tacavüzkar siyasetini pisləmiş və Azərbaycan Respublikasının ərazi bütövüyünə, suverenliyinə hörmət etməyə çağırılmışdır.

Konfransda "Azərbaycan Respublikasına maliyyə və iqtisadi yardım haqqında" qəbul edilmiş qətnamədə bütün üzv dövlətlərə, islam institutlarına və beynəlxalq təşkilatlar Azərbaycana iqtisadi və humanitar yardım göstərmək üçün müraciət edilmişdir.

Konfransın Yekun Bəyanatında Ermənistən Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair bənd öz əksini tapmışdır.

Konfransın İslam Tarixi, İncəsənəti və Mədəniyyəti araşdırımlar Mərkəzinə dair qəbul etdiyi Qətnamənin 7-ci bəndində bir daha adı çəkilən Mərkəzin, 1998-ci ilin payızında Bakı şəhərində Zatılılırlarının himayəsi altında Azərbaycan Respublikası Elmlər Akademiyasının Xarici işler nazirliyi ilə birlikdə Qafqazda İslam sivilizasiyasına dair beynəlxalq simpozium keçirməsimiz bir daha alqışlığı qeyd edilmişdir.

Bu dövr ərzində Azərbaycan Xarici işler Nazirliyi ilə İKT Baş Katibliyi arasında six işgūzar əlaqələr və diplomatik yazılmalar mövcud olmuşdur. Məhz bu işgūzar əlaqələrin nəticəsi olaraq, İKT rəhbərliyi 1994-cü ilin sonunda Rusiya Hökumətinin Azərbaycanı Rusiya Federasiyası ilə birləşdirən bütün yolları bağlamaq

haqqında qərarının ləğv edilməsini tələb etmiş, 1995-ci il noyabrın 27-də İKT Baş Katibi doktor Həmid əl-Qabid Dağılıq Qarabağ bölgəsində qeyri-qanunu prezent seckilleri ilə əlaqədar bəyanat vermiş və İKT Baş Katibiliyi Dağılıq Qarabağda 1 sentyabr 1997-ci il tarixində keçirilmiş qeyri-qanunu prezent seckilleri ilə bağlı Bəyanat qəbul etmişdir. Həmin bəyanatlarda İKT Baş Katibiliyi regionda sabitliyin pozulmasına xidmət edən bu qeyri-qanunu seckilleri pisləmiş, onların heç bir hüquqi əsasa maliy olmadığını bir daha təsdiq etmişdir.

Qeyd etmək lazımdır ki, İKT erməni-azərbaycan münaqışəsi ilə əlaqədar ister Respublikamızın rəhbərliyi, isterse da BMT və ATƏT-le koordinasiyalı şəkildə iş aparır. Buna misal olaraq, İKT Baş Katibi İzzəddin Larakinin Ermənistən Azərbaycan Respublikasına təcavüzü ilə bağlı ATƏT-in Hazırkı Sədr, Danişmarka Xarici İşler Naziri Nayzl Helve Petersena, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə, Xarici İşler Naziri Həsən Həsənova ünvanlaşdıığı məktubları göstərmək olar.

İKT Baş Katibinin ATƏT-in Həmsədri gəndərdiyi məktubda qeyd edilir ki, "İKT-nin fikrincə, münaqışənin sülh yolu ilə ədalətli həlli dövlətlərin ərazi bütövülüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanmalıdır. Biz, ATƏT-in Minsk qrupunun münaqışənin siyasi yolla həllinə təşviq edən cəhdlərini alqışlayırıq. İKT-nin cakartada keçirilmiş Konf-

ransi, ATƏT-in 1996-cı il 2-3 dekabr tarixlərində Lissabonda keçirilmiş Zirvə Toplantısının Yekun sənədində - Deklarasiyaya əlavə edilmiş ATƏT-in İcraçı Sədrinin münaqişənin 3 prinsipi əsasında tam həlli barədə 3 dekabr tarixli Bəyanatın dəstaklılığını bildirmişdir. Məktubun sonunda bildirilir ki, "İKT, Minsk qrupunun üzvlərindən Ermənistanın təcavüzüne son qoyması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası olunması yolunda fealiyyətlərini sürətləndirməyi tə'kidlə xahiş edir".

Azərbaycan xarici siyasətinin islam aləmindəki aktivliyi və İKT da xilindəki fealiyyəti Ermənistanın diqqətindən yayınmamış və belə təmasları zəiflətmək məqsədilə Ermənistan bir sıra islam dövlətləri ilə, o cümlədən Səudiyyə Ərəbistanı və Körfəz ərəb ölkələri ilə əlaqə yaratmağa təşəbbüs göstərmişdir. Buna rədd cavab alıqdan sonra ermənilər səfirlilik açıqları və erməni icmalarının fəal olduğu ölkələr (Livan, Suriya, Misir, İran) vasitəsi ilə öz fealiyyətlərini davam etdirirler. Onlar bu məqsədilə bir sıra müsəlman ölkəsinə, xüsusilə Suriya, Livan, İran və Misirdə olan erməni icmasının əlaqələrindən geniş surətdə istifadə edirlər.

Ermənistan-Azərbaycan münaqişəsi üzrə qəbul edilmiş İKT-nin Kasablanka zirvəsinin və xarici işlər nazirləri konfranslarının qətnamələri Ermənistan rəhbərliyinin ciddi narahatlığını səbəb olmuş və bəzəi islam dövlətlərindəki Ermənistan diplomatları bu ölkələrin siyasətinə tə'sir etməyə təşəbbüs göstərmiş və

onların vasitəsi ilə İKT-yə münaqişə ya "birtərəfli yanasmamaq" və sənədlərin kəsərliliyini zəiflətmək haqqında dəfələrə müraciət etmişlər.

Ermənistan tərəfi Ermənistan - Azərbaycan münaqişəsi üzrə İKT-nin mövqeyinə tə'sir etmək üçün bir sıra müsəlman ölkələrində erməni lobbinin fealiyyətindən istifadə etməklə bərabər Rusyanın və İKT-nin üzvü olan bəzəi Orta Asiya respublikalarının da imkanlarından istifadə etməye sey' göstərir.

Lakin bütün bunlara baxmayaq İKT Baş Katibliyinin Nazirliklə six əlaqədə olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzüne dair qətnamə layihələri hazırlayıb İKT xarici işlər nazirlərinin konfranslarına hazırlıq məqsədi ilə keçirilən yüksək rütbəli mə'murlar toplantılarının müzakirəsinə təqdim edilməsi bir adət şəklini almışdır.

İKT ölkələri Xarici işlər nazirlərinin 1993-cü ilin aprel ayında Karacida keçirilmiş XXI Konfransı, 1994-cü ilin sentyabr ayında İslamabadda keçirilmiş VII növbədənənər Konfransı, 1994-cü ilin dekabr ayında Kasablankada keçirilmiş XXII, 1995-ci ilin dekabrında Konakridə keçirilmiş XXIII, 1996-ci ilin dekabrında casakartda keçirilmiş XXIV, 1998-ci ilin mart ayında Dohada keçirilmiş XXV və 1999-cu ilin iyun ayında Uaqaduquda keçirilmiş XXVI Konfransları İKT Baş katibiniñ Ermənistan-Azərbaycan münaqişəsi üzrə məruzəsini müzakirə etmiş, onu Ermənistanın Azərbaycana qarşı təcavüzü kimi qiymətləndirərək, kəskin surətdə pişləmiş, erməni si-

lahlı qüvvələrinin işgal edilmiş Azərbaycan torpaqlarından tacili surətdə çıxarılması, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyüne hörmət etməyi Ermənistandan ciddi surətdə tələb etmişdir.

1996-ci ilin 9-13 dekabr tarixlərində İKT Xarici işlər nazirlərinin casakartda keçirilmiş XXIV Konfransında ilk dəfə olaraq, İKT-nin Ermənistan-Azərbaycan münaqişəsinə dair 1993-cü ildən qəbul etdiyi qətnamələrin adı dəyişdirilərək, "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" Qətnamə adlandırılmışdır.

XXIV casakart konfransında qəbul edilmiş "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" haqqında Qətnamənin 16-ci maddəsinə əsasən, İKT-nin Ermənistanın təcavüzüne dair mövqeyi bərəsində Baş katibin məktubunun hazırlanması ilə əlaqədar, Azərbaycan tərəfi Baş katiblik ilə müvafiq müşvərətlər keçirmişdir.

İKT Xarici işlər nazirlərinin XXIV Konfransı Ermənistan təcavüzü ilə əlaqədar siyasi və iqtisadi qətnamələr qəbul etməklə yanaşı, özünün Yekun bayanatında ATƏT-in dövlət və hökumət başçılarının Lissabon Zirvə görüşünə sənədlərindən daxil edilmiş ATƏT-in İcraçı Sədrinin Dağılıq Qarabağ probleminin həlli üzrə 3 dekabr 1996-ci il tarixli Bəyanatını dəstaklıdığını bildirmişdir.

XXIV Konfrans Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında, Ermənistan silahlı qüvvələrinin işgal edilmiş Azərbaycan torpaqlarından çıxa-

rilması, qəçqınların öz yurdularına qayıtması, Şuşa və Laçın rayonlarının azad edilməsi və s. problemləri eks etdirən siyasi və Ermanstan təcavüzü nəticəsində bir milyondan artdıq qəçqının olması ilə əlaqədar islam dövlətlərinin Azərbaycana tacili humanitar və iqtisadi yardım göstərməsi haqqında iqtisadi Qətnamələr qəbul edilmişdir. 1997-ci ildə İKT-nin fealiyyəti tarixində çox nadir və müstəsna bir hadisə baş vermişdir - bu il ərzində həm İKT dövlət və hökumət başçılarının növbədənənər Zirvə Konfransı, həm də dövlət və hökumət başçılarının növbəti VIII Konfransı keçirilmişdir. Göstərilən tədbirlərdə Respublikamızın en yüksək səviyyələrdə təmsil edilmiş islam aləmindən rağbətlə qarışlanmışdır.

1997-ci ilin mart ayının 23-də Pakistanın paytaxtı İslamabadda ölkənin müstəqilliyinin 50-ci ildönümüne həsr edilmiş İKT Dövlət və Hökumət başçılarının növbədənənər Zirvə Konfransı keçirilmişdir. Bu Konfransının qəbul etdiyi İslamabad Bayannaməsində, Azərbaycan tərəfinin təklifləri öz əksini tapmışdır:

Beyannamənin əsas matnina əlavə olunmuş 10-cu bənd bütövlükə Azərbaycana aiddir: "Azərbaycana qarşı edilmiş təcavüz ciddi şəkildə pişlənilir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə çağrılır".

12-ci bənd bütünlükə əlavə edilmişdir: "Üzv dövlətlərin hər birinin milli suverenliyini, təhlükəsizliyini, və ərazi bütövlüyünü qorumaq hüququnu qeyd edir".

17-ci bəndə "hərbi münaqişələr

## Heydər Əliyev və Şərq

nəticəsində qəçqin və köçküne çevrilmiş" düzülişi əlavə edilmişdir.

Ermanistanın an müasir zirehli döyüş texnikası ilə silahlanması haqqında Azərbaycan Xarici işlər nazirliyinin və Rusiya İnformasiya Agentliyinin bəyanatlarının, Ermanistan Respublikasının Azərbaycan Respublikası ərazisində yayıldığı təftişdənənar silah və döyüş sursatı haqqında məlumatın, Azərbaycan Milli Məclisinin 14 mart 1997-ci il tarixində Rusiya Federasiyasının Prezidenti Boris Yeltsina müraciətinin, İKT-nin rəsmi sənadi kimi üzv dövlətlər arasında yayılması və daha sonra bu haqda İKT-nin bəyanat verəsi haqqındaki Azərbaycan tərəfinin müraciətləri İKT Baş katibliyi tərəfindən müsbət qarşılanmışdır.

Azərbaycanın Dağlıq Qarabağ bölgüsündəki üzdanıraq "prezident seçkiləri" ilə əlaqədar, Respublikamızın Milli Məclisinin və Dağlıq Qarabağın azərbaycanlı əhalisi tərəfinən verilən bəyanatlar İKT Baş katibliyinə təqdim edilmişdir.

İKT Baş katibliyinin verdiyi 15 sentyabr 1997-ci il tarixli mətbuat bəyanatında bu addım "beynəlxalq hüquq prinsiplərinə zidd bir provakasiya aktı" kimi qiymətləndirilmişdir.

BMT BA 52-ci sessiyası çərçivəsində 4 oktyabr 1997-ci il tarixində BMT-nin Qərargahında keçirilmiş İKT Xarici işlər nazirlərinin koordinasiya toplantısının Yekun bəyanatında islam eləminin digər problemləri ilə yanaşı Ermanistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü məsələsi də öz əksini

tapmışdır.

1997-ci il 1-4 noyabr tarixlərində İstanbulda keçirilmiş İKT-yə üzv ölkələrin İqtisadi və Ticarət Əməkdaşlıq üzrə Daimi Komitəsi (KOMSEK) Ermanistanın Azərbaycan Respublikasına tacavüz ilə əlaqədar Respublikamıza tə'cili maliyyə və humanitar yardım göstərilməsi barədə qətnamə qəbul etmişdir (Bu kimi qətnamələr 1993-cü ildən etibarən adı çəkilən təşkilatın toplantılarında qəbul edilir).

9-11 dekabr 1997-ci il tarixində Tehranda keçirilmiş VIII Zirvə Konfransı, İKT dövlət və hökumət başçılarının 1994-cü ildə Kasablankada keçirilmiş VII Zirvə Konfransının qəbul etdiyi qətnamə ilə müqayisədə, məhiyyət etibarı ilə daha geniş və təsirli qətnamə qəbul etmişdir. Qətnamənin adı dəyişdirilərək, "Ermanistan Respublikası ilə Azərbaycan Respublikası arasında münaqişa haqqında Qətnamə" əvəzinə, "Ermanistan Respublikasının Azərbaycan Respublikasına qarşı tacavüzü haqqında Qətnamə" adlandırılmışdır.

İKT Dövlət və Hökumət başçılığının VIII Zirvə Konfransı eyni zamanda "ölkənin tarixi üçün belə çətin və böhranlı vaxtدا", Ermanistan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinin işgali və bir milyonadək əhalisinin zorla qovulması ilə müşayiət olunan əməllərini pisleyərək, Azərbaycan Hökuməti və xalqı ilə tam həmrəylik ifadə edərək, İslam Konfransı Təşkilatına üz dövlətlərə, islam qurumlarına və eləcə də beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycana lazımı iqtisadi,

## Heydər Əliyev və Şərq

maliyyə və humanitar yardım göstərilməsi haqqında da qərar qəbul etmişdir.

1998-ci ilin 10-12 fevral tarixinde ciddədə İKT Xarici işlər nazirlərinin XXV konfransına hazırlıq məqsədi ilə keçirilmiş Yüksək rütbəli məmurlar toplantılarında Azərbaycan tərəfi Baş katibliyi İKT Xarici işlər nazirləri konfransının müzakirəsinə təqdim edəcəyi Ermanistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında qətnamə layihəsinə müüməl əlavə və düzəlişlər etməyə nail olmuşdur.

Azərbaycan tərəfinin xahişinə əsasən, 30 dekabr 1998-ci il tarixinde İKT Baş katibi İraqi Ermanistan Respublikasının Azərbaycan Respublikasına işğal olunmuş ərazilərdə islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında Qətnamədə İsləm dövlətlərinin BMT-nin Təhlükəsizlik Şurasının Laçın və Şuşa rayonları daxil olmaqla, Azərbaycanın işğal olunmuş bütün ərazilərdən erməni silahlı qüvvələrinin dərhal, qeyd-sərtşət və tam çıxarılması, Azərbaycanın suverenliyi və ərazi bütövliyinə hörmət edilməsi tələbi təsdiqlənərək, Ermanistan tərəfindən etnik temizləmə siyaseti nəticəsində islam abidələrinin, mədəni dəyərlərinin dağıdılması, talaş edilməsi və s. vandalizm aktları qatı surətdə pislenir, üzv-dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsi İKT Baş Katibliyindən xahiş edilir.

İKT Xarici işlər nazirlərinin XXVI konfransı Ermanistan Respublikasının Azərbaycana qarşı tacavüzü ilə bağlı üç müüməl qətnamə qəbul etmişdir:

1. Ermanistan Respublikasının

Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında Qətnamə;

2. Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında Qətnamə;

3. Ermanistan Respublikasının Azərbaycan Respublikasına tacavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərdə islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında Qətnamə.

İKT-yə üzv dövlətlərin Xarici işlər Nazirlərinin XXVI Konfransında qəbul edilən siyasi və iqtisadi Qətnamələrlə yanaşı ilk dəfə qəbul edilən "Ermanistan Respublikasının tacavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərdə islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında Qətnamədə İsləm dövlətlərinin BMT-nin Təhlükəsizlik Şurasının Laçın və Şuşa rayonları daxil olmaqla, Azərbaycanın işğal olunmuş bütün ərazilərdən erməni silahlı qüvvələrinin dərhal, qeyd-sərtşət və tam çıxarılması, Azərbaycanın suverenliyi və ərazi bütövliyinə hörmət edilməsi tələbi təsdiqlənərək, Ermanistan tərəfindən etnik temizləmə siyaseti nəticəsində islam abidələrinin, mədəni dəyərlərinin dağıdılması, talaş edilməsi və s. vandalizm aktları qatı surətdə pislenir, üzv-dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsi İKT Baş Katibliyindən xahiş edilir.

İKT Dövlət və hökumət başçılığının 9-cu Zirvə toplantısı (11-13 noyabr, 2000-ci il) Ermanistan Respub-

likasının Azərbaycana qarşı təcavüzü ilə bağlı üç mühüm qətnamə qəbul etmişdir. Azərbaycanın maraqlarına tam şəkildə uyğun olan həmin qətnamələr İKT-yə üzv dövlətlərin rəhbərləri tərəfindən yekdiliklə qəbul olunmuşdur.

Həmin qətnamələr aşağıdakılardır:

"Ermənistən Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında Qətnamə";

"Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında Qətnamə";

"Ermənistən Respublikasının Azərbaycan Respublikasına təcavüzü nüticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında Qətnamə".

Fərqli həldir ki, İslam Konfransı Təşkilatının Zirvə görüşündə ilk dəfə olaraq Ermənistən təcavüzü nüticəsində ölkəmizin tarix və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması ilə əlaqədar çox mühüm qətnamə qəbul edilmişdir.

İKT Dövlət və hökumət başçılırinin 9-cu Zirvə toplantısının qəbul etdiyi "Ermənistən Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında Qətnamə"da Ermənistən Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü kəskin şəxildə pişlənir, cənubi Qafqazın bu iki dövləti arasında Dağlıq Qarabağ ətrafindəki münaqişəsinin sülh yolu ilə nizama salınması haqqında ATƏT-in 1996-ci ilin dekabrında Lissabon Zirvə görüşündə qəbul edilmiş

əsas prinsiplər - Azərbaycan Respublikasının ərazi bütövlüğünün qorunub saxlanması və onun toxunulmazlığının təmin edilməsi, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək status verilmesi və Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi və s. bu kimi məsələlər öz əksini tapmışdır.

Qətnamə "bütün dövlətləri təcavüzkarı münaqişəni dərinləndirməyə təşviq edən və Azərbaycan ərazilərinin işgalini davam etdirməyə imkan yaradan silah və döyü sursatı təchizatindan imtina etməyə çağırır;

Eyni zamanda, İKT-yə üzv dövlətlərin ərazisinin herbi təchizatın tranziti üçün istifadə edilməməsi vurğulanır;

İKT-yə üzv dövlətlər və dünya birlərindən digər əlkələri Ermənistən təcavüzü və Azərbaycan əraziləsinin işgalinə son qoyması üçün bütün təsirli siyasi və iqtisadi təzyiqlərdən istifadə etməyə çağırır;

Zirvə konfransı bu siyasi qətnamə ilə yanaşı, "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında Qətnamə" qəbul etmişdir. Qətnamədə Ermənistən Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinin işgalı, bir milyonadək azərbaycanlı əhalinin öz yurdundan zorla qovulması ilə müşayiət olunan zorakılık aksiyaları pişlənir, ölkənin tarixi üçün belə çətin vaxtda Azərbaycan hökuməti və xalqı ilə tam həmrəylik ifadə edilir, Azərbaycan xalqının ağrılарını yüngülləndirmək məqsədi ilə İKT-yə üzv dövlətlərə, islam qurumlarına və elə-

cədə beynəlxalq təşkilatlara müraciət edilir və Respublikamıza lazımi iqtisadi, maliyyə və humanitar yardımaların göstərilmesi tövsiyə edilir.

İKT Dövlət və hökumət başçılırinin 9-cu Zirvə toplantısının Respublikamızla bağlı qəbul etdiyi "Ermənistən Respublikasının təcavüzü nüticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında Qətnamə" adlı üçüncü qətnamə geniş və əhatəli preambledan və 7 bənddən ibarətdir. Qətnamədə "erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam sivilzasiyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətləri" ciddi surətdə pişlənir, "aldığı zərərlərə görə Azərbaycanın təzminat almaq hüququnun olduğu və bə zərərin ədənilməsi üçün Ermənistən Respublikasının tam məsuliyyət daslığı" vurğulanır, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə məscidlərin, təhsil ocaqlarının, kitabxanaların, müzeylərin İKT-yə üzv dövlətlərin köməyi ilə barpaşdırılması İKT-nin bölməleri və ixtisaslaşdırılmış qurumları yardım proqramlarının təşkili imkanlarını arasdırmışça çağırılır, problemlə dair İslam Konfransı Təşkilatına üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsi İKT Baş Katibdən xahiş edilir.

Zirvə toplantısı İKT Baş katibinin Ermənistən Azərbaycana qarşı təcavüzüne dair müvafiq hesabatını dinləyərək, erməni təcavüzkarlarının

Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində islam sivilzasiyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətlərini kəskin pişləmiş, BMT Təhlükəsizlilik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinin Ermənistən tərəfindən qeyd-şərtlər və mütləq yerinə yetirilməsi ilə tələb etmiş, münəaqişa ilə bağlı İKT-yə üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsini İKT Baş Katibindən xahiş etmişdir.

Zirvə toplantısında nümayəndə heyətləri başçılarının çıxışları dinlənilmişdir. Azərbaycan Respublikasının Xarici işlər naziri V.Quliyev Konfransda çıxış edərək, Qatar Dövlətinin Əmiri Şeyx Hamad bin Xəlifa Əl-Təniyə və toplantı iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin salamlarını və Zirvə görüşünün uğurla keçirilməsi barədə azınlarını çatdırılmışdır.

Cıxışda Ermənistən Respublikasının Azərbaycana qarşı təcavüzü və Respublika rəhbərliyinin təcavüzcünən ağır nüticələrinin aradan qaldırılması istiqamətində fəaliyyəti açıqlanmaqla yanaşı, İKT-yə üzv dövlətlərin, ümumiyyətlə islam aləminin bər sır problemlərinə dair Respublikamızın mövqeyi də sərh edilmişdir.

Səudiyyə Ərəbistanı, Türkiyə və Banqladeş nümayəndə heyəti başçılırinin çıxışında, habelə İKT-nin VIII Zirvə görüşünün sədri, HİR Prezidenti M.Xatəminin çıxışında və İKT Baş katibinin məruzəsində Ermənistən Respublikasının Azərbaycan Respublikasına təcavüzü məsələsinə geniş

yer ayrılmış və Azərbaycan Respublikasının mövqeyinin dəstəkləndiyi bildirilmişdir.

Toplantı zamanı Xarici işlər naziri V.Quliyev Azərbaycan Respublikasının Prezidenti canab Heydər Əliyevin Qatar Dövlətinin Əmiri Şeyx Hamad bin Xəlifa Əl-Tanji ünvanlanmış məktubunu Qatarın xarici əlaqələr üzrə Dövlət Naziri Ə.Abdullah Mahmuda təqdim etmişdir.

Toplantı zamanı həmçinin Azərbaycan nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdil Əmir Abdallah bin Əbdüləziz və Xarici işlər naziri Əmir Saud Əl-Feyşəl, Küveyt Dövlətinin Baş Nazirinin birinci müavini, Xarici işlər naziri Şeyx Sabah Əl-Əhməd Əl-cəbir Əs-Sabah, İordaniya Haşimiyyə Krallığının Xarici işlər naziri Abdullah Əl-Xətib, Türkiyə Respublikasının Xarici işlər naziri Ə.cem, İran Xarici işlər naziri K.Xərrazi, Tunis Xarici işlər naziri Həbib bin Yahya, Mərakeş Xarici işlər və əməkdaşlıq naziri Məmməd Bənaissa, Suriya xarici işlər nazirinin müavini V.Əl-Muallim, İKT Baş katibi İzzəddin İraqi və başqaları ilə görüşləri keçirilmişdir.

2003-cü ildə Malayziyanın Putracaya şəhərində keçirilmiş X Zirvə toplantısında da Azərbaycan haqqında eyni adlı qətnamələr qəbul etmişdir.

Əvvəlki qətnamələrdən fərqli olaraq, son qətnamələr xeyli təkmilləşdirilmiş, yeni bəndlər əlavə edilmişdir: "Bütün dövlətləri təcavüzkarlı münəqisəni dərinləşdirməyə töşviq edən və Azərbaycan əraziyinin işğalını davam etdirməyə imkan yaradan

silah və döyüş sursatı təchizatından imtina etməyə çağırır; İKT-ya üzv dövlətin ərazisi hərbi təchizatın tranzitini üçün istifadə edilməməlidir; İKT-ya üzv dövlətləri və dünya birliliyinin digər ölkələrini Ermənistən təcavüzungə və Azərbaycan əraziyinin işğalına son qoyulması üçün təsirli siyasi və iqtisadi təzyiqlərdən istifadəyə dəvət edir; hesab edir ki, Azərbaycan ona dəymis ziyana görə kompensasiya almaq hüququna malikdir və bu ziyanın tam şəkildə ödənilməsi üçün məsuliyyəti Ermənistənə üzərinə qoyur; bu məsələ üzrə İKT-ya üzv dövlətlərin mövqeyi barədə ATƏT-in hazırlı sədrinə məlumat vermasının İKT Baş katibindən tələb edir" və s.

İKT Dövlət və Hökumət başçılarının təkcə 2003-cü ilin oktyabr ayında Putracaya keçirilmiş X Zirvə Konfransının qəbul etdiyi qətnamələr Azərbaycan-İKT münasibətlərinin hazırlı vəziyyətinin əyani göstəricisidir. Konfrans qeyd edilən siyasi qətnamə ilə yanşı, "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında" qətnaməni qəbul etmişdir. Qətnamədə Ermənistənən Azərbaycan Respublikasının Dağılıq Qarabağ və digər bölgələrinin işğali, bir milyonadək əhalinin öz yurdundan zorla qovulması ilə müşayət olunan əməlləri pişnənilir, ölkənin tarixi üçün belə çətin və böhrənlı vaxtda Azərbaycan hökuməti və xalqı ilə tətəm hamayılik ifadə olunur, Azərbaycan xalqının əzab-əziyətini yüksəldirmək məqsədi ilə İKT-ya üzv dövlətlərə, islam qurumlarına və eləcə də beynəlxalq təşkilatlara müraci-

et edilir ki, respublikamıza lazımi iqtisadi, maliyyə və humanitar yardım göstərsinlər.

Konfrans ölkəmizlə bağlı üçüncü sənəd - "Ermənistən Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş əraziyələrində islam tarixi və mədəniyyət abidələrinin mahv edilməsi və dağıdılması haqqında" qətnaməni qəbul etmişdir. Geniş və əhatəli preamble və 7 bənddən ibarət bu qətnamə işğal edilmiş torpaqlarımızdakı mədəniyyət və tarixi abidələrimizin müdafiəsinə yönəlmüşdür.

Konfrans İKT Baş katibinin bu haqda müvafiq hesabatını nəzərdən keçirərək, erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olunmuş əraziyinələrində islam sivilizasiyasının tam məhvina yönəldilmiş və hərəkatlarını ciddi suradə pişləmiş, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinin Ermənistən tərəfindən qeyd-sərtşiz və mütləq yerinə yetiriləsimini tələb etmiş, problemlə bağlı İKT-ya üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat vermasının İKT Baş katibindən xahiş etmişdir.

Respublikamızla bağlı bütün qətnamə layihələrinin təqdim etdiyimiz şəkildə, mübahisəsiz, heç bir düzəlşəl və təftişə maruz qalmadan qəbul olunması bir daha təsdiq edir ki, islam alımı problemlərimizlə yaxından tanışdır və bizi dönmədən dəstəkləyir. Bu da öz növbəsində düzgün qurulmuş xarici siyasetimizin nəticəsidir. Prezident Heydər Əliyevin İKT dövlət və hökumət başçularının 1994-

cü ildə Kasablankada keçirilmiş VII və 1997-ci ildə Tehranda keçirilmiş VIII zirvə konfranslarında şəxsi iştirakçı, oradakı nitqi və keçirdiyi görüşləri islam aləmində geniş reaksiyaya səbəb olmuşdur. İKT-nin sabiq Baş katibi İzzəddin İraqi dövlət başçılığında Tehran zirvə konfransı günlərində Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdən sonra curnalıstin sualına verdiyi aşağıdakı cavab fikrimizə eyani sübutdur: "Mən fəxr edirəm ki, Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşdüm, onun fikirlərini dinlədim. Fəxr edirəm ki, o, təşkilatımızın işinə yüksək qiymət verdi. Biz təşkilatımızın Azərbaycanla əlaqələrinin daha da sıxlaması üçün elimizdən gələni edəcəyik... Mən canab Prezidenti əmin etdim ki, İKT həmisi Azərbaycanın tərafında olmuş və bundan sonra da olacaqdır. Mən canab Prezidenti həmçinin əmin etdim ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bizim dəyişməz mövqeyimizdir. Mən belə hesab edirəm ki, Azərbaycanın İKT ilə six əməkdaşlıq etməsi Prezident Heydər Əliyevin böyük zəkaya, ağla malik olduğunu dələlat edir".

İKT-ya daxil olan ölkələrin və islam İnkışaf Bankının göstərdiyi yardım Respublikamız üçün böyük əhəmiyyət kəsb edir. Son illər Azərbaycanın İIB ilə əməkdaşlığı sahəsində də köklü dəyişikliklər əmələ gəlmışdır.

1992-ci ildə İslam İnkışaf Bankının Direktorlar Şurası Azərbaycana 1,96 mln. ABS dolları məbləğində təmənnasız yardım ayırmışdır. Yardım aşağıdakı kimi bölünmüştür:

-Qaçınlara humanitar yardım göstərilməsinə - 500 min dollar (ərzəq məhsulları göndərilməmişdir);

-Qaçınların iş yerləri ilə tə'min edilməsi məqsədilə 1 milyon ABŞ dolları (6 iyul 1996-ci ildə Azərbaycan Milli Bankında bu məbləğ depozit açılmışdır);

-Bakıda institut və məktəblərin tikintisinə - 335 min ABŞ dolları (məbləğ keçirilmişdir);

-5 məktəbin tikintisində - 125 min dollar;

İslam İnkişaf Bankı Azərbaycan qaçınları üçün 1994-cü ildən etibarən hər il təqrəbən 40 tona yaxın at göndərir.

1994-cü ilin iyun ayında İslam İnkişaf Bankının Direktorlar Şurası Mil-Muğan kanalının tikilişinin maliyyələşdirilməsi üçün ölkəmizə 9,8 mln. ABŞ dolları məbləğində imtiyazlı kredit ayırmışdır. 1994-cü ilin sentyabr ayında bu məsələ ilə əlaqədar Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı arasında Saziş imzalanmışdır. Bu Saziş 1996-ci ilin aprel ayından qüvvədədir. 1995-ci ilin may ayında həmin Bankın Direktorlar Şurası "Azərbalıq" Dövlət Kompaniyası tərəfindən 5 balıq tutan gəmi alınması üçün 5 mln. ABŞ dolları ayrılmış haqqında qərar qəbul etmişdir.

İIB Azərbaycan Respublikası Hökumətinə təmənnasız olaraq 1,225 mln. ABŞ dolları ayırmışdır. Həmin məbləğ ölkəmizin sosial-iqtisadi inkişafına dair aşağıdakı layihələrin texniki-iqtisadi hazırlığı üçün nəzərdə tutulmuşdur:

-Əlat - Hacıqabul avtomobil yolu-nun tikilişi (245 min ABŞ dolları);

-Samur - Apşeron kanalının ti-kintisi (280 min ABŞ dolları);

-Bina-Bakı Hava limanında yeni anqarın tikilişi (280 min ABŞ dolla-rı);

-Xirdalandı uşaq qida məhsulla-ri istehsalı zavodunun tikilişi (230 min ABŞ dolları);

-Lənkəranda tomat pastası isteh-sal edən zavodun tikilişi.

1997-ci ilin yanvar ayında Di-rektorlar Şurası Əlat-Hacıqabul avto-mobil yolu-nun tikilişi layihəsinin hə-yata keçirilməsi üçün 18, 144 mln. ABŞ dolları ayrılmış haqqında qərar qəbul etmişdir. Həmin layihə koordi-nasiya qrupunun üzvü olan Küveyt Ərab İnkişaf Fondu ilə birlikdə həyata keçirilir.

İIB-in təşəbbüsü ilə 1996-ci ilin sentyabr ayında Bakıda Biznes Konfransı keçirilmişdir ki, həmin konfransda Bankın Prezidenti və Direk-torlar Şurasının üzvləri ilə yanaşı müxtəlif müsəlman ölkələrindən olan 180 iş adamı iştirak etmişdir. İIB-nin rəhbərliyi adı çəkilən tədbirin nüticələrini, xüsusiət Respulika rəhbərliyi və şəxşən Prezident Heydər Əliyevlə keçirilmiş görüşləri yüksək qiymətləndirmişdir.

Hal-hazırda İIB Konfrans zama-nı əldə edilmiş program və razılaş-maların həyata keçirilməsinə istiqâ-mətləndirilmiş fəaliyyətlə məşğuldur. Həmçinin Azərbaycan tərəfin-dən irəli sürülmüş, qəbul edilmiş və yeni layihələrin həyata keçirilməsi ilə əlaqədar olan məsələlər də öyrəni-lir.


İIB-nin Prezidentinin də'vəti ilə Azərbaycan Respublikası Baş Naziri-

nin müavini Abid Şərifovun başlıq etdiyi nümayəndə hey'əti 5-8 iyul 1997-ci il tarixində Səudiyyə Ərəbistanına rəsmi səfər etmişdir. Səfər za-mani Əlat-Hacıqabul yolu-nun tikintisi üçün İIB tərəfindən 18,144 mln. ABŞ dolları məbləğində imtiyazlı kredit ayrılması üçün saziş imzalanmış və İIB rəhbərliyi ilə bir sira mü-zakirələr aparılmışdır.

Respublikamızın sosial-inkişaf layihələrinin texniki-iqtisadi əsas-

landırılmasının hazırlanmasına İIB təmənnasız olaraq 1.424 milyon dol-lar ayırmışdır. İIB-in respublikamıza təqdim etdiyi güzəştli kreditin ümumi məbləği 74 milyon dollardan ar-tıqdır.

Səudiyyə Ərəbistanının humani-tar müəssisələri, Kral Fəhd adına yardım proqramı, Körfəz ölkələrinin və fondlarının yardımı qeyd olunan sə-nədlər əsasında həyata keçirilir.



## ERMƏNİSTAN RESPUBLİKASININ AZƏRBAYCAN RESPUBLİKASINA QARŞI TƏCAVÜZÜ HAQQINDA QƏTNAMƏ

**I**slam Konfransı Təşkilatı (İKT) xarici işlər nazirlərinin Malayziyanın paytaxtı Kuala-Lumpurda 24-27 Noyabr Əvvəl 1421-ci Hicri il (27-30 iyun 2000-ci il) tarixində keçirilən XXVII Konfransı,

İKT Nizamnamasının məqsəd və prinsiplərindən çıxış edərək;

Ermanistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 20 faizdən artıq Azərbaycan əraziisinin işğalından dərin narahat olaraq.

Ermanistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qırqının aqibəti və humanitar problemlərin böyük həcmindən təsirlənərək;

Ötən konfransların bu problemlə bağlı müvafiq bütün qətnamələrini, xüsusilə, İran İsləm Respublikasının Tehrən şəhərində 9-11 Şəban 1418-ci Hicri il (9-11 dekabr 1997-ci il) tarixində keçirilmiş İKT Dövlət və Hökumət Başçılarının VIII Zirvə konfransının 12/8-PI(S) sayılı qətnaməsinin bir daha təsdiq edərək;

Ermanistan Respublikasına Azərbaycan Respublikasına qarşı təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaratdığından dərk edərək;

BMT Nizamnaması və Təhlükəsizlik Şurasının qətnamələrinin tam şəkildə icrasına ciddi surətdə əməl edilməsinə çağıraraq;

Münaqişənin həlli üzrə edilən bütün diplomatik və digər səyləri alqışlayaraq;

Bütün dövlətlərin Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini ehtiramını bir daha təsdiq edərək;

Ərazilərin güc tətbiq etmə yolu ilə alınmasının qəbul edilməzliyini bir daha təsdiq edərək;

Ermanistan Respublikasının davam etdirildiyi təcavüzkar siyasetin ATƏT çərçivəsində aparılan sülh prosesinə dağdıcı təsirini dərk edərək;

Ermanistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında İKT Baş katibinin məruzəsini (ICFM/27-2000/PIL/D.7 sayılı sənədi) nəzərə alaraq:

1. Ermanistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir.

2. Təcavüz nəticəsində işgal edilmiş Azərbaycan ərazisində mülki Azərbaycan vətəndaşlarına qarşı edilən hərəkətləri bəşiriyətlə qarşı cinayət kimi qiymətləndirir.

3. İşgal edilmiş Azərbaycan ərazisində arxeoloji, mədəni və islam abidələrinin talan və məhv edilməsini qatıyyətlə pisləyir.

4. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinin dömdən yerinə yetirilməsini, Ermanistan silahlı qüvvələrinin işgal edilmiş bütün Azərbaycan ərazisindən, o cümlədən Laçın və Şuşa rayonlarından dərhal, tamaşaçı və şərtsiz çıxarılmasını qəti surətdə

tələb edir. Ermənistəni ciddi surətdə Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə dəvət edir.

5. Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarının Ermənistən tərəfindən yerinə yetirilməsindən narahat olduğunu bildirir.

6. Azərbaycana qarşı edilən təcavüzün Təhlükəsizlik Şurası tərəfindən etiraf edilməsində; BMT Nizamnamasının 7-ci bəndin uyğun olaraq, əq qətnamələrinin yerinə yetirilməsinin təminat üçün lazımi addımların atılmasına; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı olan təcavüzpislyarlar, təcavüzə son qoyulmasına çağırır və bu məqsədlə BMT-də koordinasiyalı fəaliyyətdə olmağı qərara alır.

7. Bütün üzv dövlətləri Ermanistanı təcavüzkar münəaqisinin şiddetləndirməyə və Azərbaycan ərazisinin işğalını davam etdirməyə təşviq edən, silah və horbi sursat təqdim etməkdən imtina etməyə çağırır. İKT-ə üzv dövlətin əraziyi bu kimi yüksək tranzit üçün istifadə edilmələdir.

8. Ermanistanın təcavüzə və Azərbaycan torpaqlarının işğalına son qoyması üçün bütün üzv dövlətlərə və beynəlxalq birliyin digər dövlətlərinin müraciət edərək, hər cur təsirli iqtisadi və siyasi tədbirlərdən istifadə etməyə çağırır.

9. Ermanistan və Azərbaycan arasındakı münaqişəni dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ehtiram əsasında ədalətə və sülh yolu ilə həll etməyə çağırır.

10. Ermanistanı, Azərbaycanı və Minsk qrupuna daxil olan bütün üzv dövlətləri, BMT-nin Təhlükəsizlik Şurasının bu haqda müvafiq qətnamələrinə və

ATƏT-in 24 mart 1992-ci il tarixli Şurานın Birinci Əlavə Görüşünün, ATƏT-in 5-6 dekabr 1994-cü il Zirvosinin, ATƏT-in 2-3 dekabr 1996-ci il tarixli Zirvosinin, ATƏT-in 18-19 dekabr 1997-ci il tarixli Nazirlər Şurasının görüşünün qətnamə və sənədlərinə əsasən ATƏT-i davam edən sülh prosesində konstruktiv surətdə iştirak etməyə dəvət edir və problemin sülh yolu ilə həllini qətnaməsdir biləcək hər cür əməldən çıxınmaya çağırır.

11. ATƏT-in 1996-ci ilə Lissabonda keçirilmiş Zirvə görüşünün İrcəti sədrinin Ermənistənla Azərbaycan arasında silahlı münaqişənin həlli üzrə üç principi - Azərbaycan Respublikasının və Ermanistan Respublikasının ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağın yüksək idarəetmə hüququnu, Dağlıq Qarabağın onun bütün sakinlərinin təmin edilmiş təhlükəsizliyini shata edən bəyanatını tamamilə dəstəklədiyini bildirir.

12. Ermənistənla Azərbaycan arasında silahlı münaqişənin mərhələlərlə həlli istiqamətində Minsk Qrupu Həmsədrlərinin təkliflərini ATƏT-in Minsk Qrupu çərçivəsində danışınlar üçün əsas hesab edir və dərk edir ki, bu şəkildə yanaşma Azərbaycan Respublikasına qarşı təcavüzün ciddi nəticələrinin aradan qaldırılmasını dərhal təmin etməlidir.

13. Azərbaycan hökuməti və xalqının, ölkəsinin müdafiəsi üçün etdiyi cəhdləri bütünlikdə dəstəklədiyini və onlarla tam şəkildə həmrəy olduğunu bir dərhal təmin etməlidir.

14. Qaçqın və köçkünlərin öz yaşayış yerlərinə təhlükəsiz, hörmət və şərəflə dönmələrinə imkan yaratmağa çağırır.


15. Qaçqın və köçkünlərə humanitar yardım göstərməs bütün üzv dövlətləri öz təşəkkürünü bildirir və digər dövlətləri

onlara yardım göstərməyə çağırır.

16. Azərbaycan Respublikası ərazisində 1 milyondan artıq qəçin və köçkünün qarşılışlığı kaskin humanitar vəziyyətlə əlaqadır narahat olduğunu bildirir və üzv dövlətlər, İslam İnkışaf Bankı və digər islam institutlarından Azərbaycan Respublikasına təcili maliyyə və humanitar yardım göstərmələrini xahiş edir.

17. Hesab edir ki, Azərbaycan ona dəymmiş ziyanın müqabilini almaq hüququna malikdir və Ermenistan bu ziyanın müqabilini ödəmək üzrə tam məsuliyyət daşıyır.

18. Baş katibdən bu qətnamənin yerinə yetirilməsinə nəzarət və bu haqda İKT Xarici İşlər Nazirlərinin XXVIII konfransına məruzə etməsini xahiş edir.



**Əlavə № 2**

**20/27-E**

## **AZƏRBAYCAN RESPUBLİKASINA İQTİSADI YARDIM HAQQINDA QƏTNAMƏ**

**I**KT xarici işlər nazirlərinin (Islam Ümmiti xalqlarının xos galəcəyi naməni Konfrans) Dohada, Qatar Dövlətində, 1418-ci il zülqədə ayının 17-21-də (miladi tarixi ilə 15-19 mart 1998-ci il) keçirilmiş XXV Toplantısı,

İKT Dövlət və Hökumət Başçılıarı Tehrandə keçirilmiş VIII Zirvə Konfransının qəbul etdiyi 18/8-E sayılı qətnaməsini xatırlayaraq;

Eləcə də İKT xarici işlər nazirlərinin XXVI Konfransının 18/26-E sayılı qətnaməsini xatırlayaraq;

Ölkenin tarixindəki təhlükəli dövr və böhran vəziyyətində İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti və xalqı ilə təmmilə həmrəyliyini təsdiq edərək;

BMT Təhlükəsizlik Şurasının bu münəqişə ilə əlaqadır müvafiq qətnamələrinə istinad edərək;

Ermenistanın Azərbaycanın Yuxarı Qarabağ bölgəsində apardığı hərbi əməliyyatlar nəticəsində, Azərbaycanın tərəfindən 20 faizdak ərazisinin işğali, həmcinin qəddarlıqlı həyata keçirilən hücumlar nəticəsində, 1 milyonadək azərbaycanının öz doğma yurdlarından zorla qovulmağa məcbur edilməsi, eləcə də insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan bu tacavüz əməllərini pisləyərək;

İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu daha konkret ifadə etməyin zəruriyini etiraf edərək;

Bir sira İKT-yə üzv dövlətlərin və müvafiq qurumların, BMT təsisatlarının və beynəlxalq təşkilatların təqdim etdiyi yardım alıqlısayaraq və qiymətləndirərək;

İqtisadi, mədəni və sosial məsələlər üzrə XXI İslam komissiyasının tövsiyələri nəzərdən keçirərək;

Eləcə də, Baş katibin məruzəsini nəzərə alaraq;

1. Üzv dövlətləri və İslam qurumları nı Azərbaycan xalqının szabularını yüngüləşdirmək məqsədi ilə Azərbaycan hökumətinə lazımı iqtisadi və humanitar yardım göstərməyə çağırır.

2. Beynəlxalq təşkilatları Azərbaycanı təcili maliyyə və humanitar yardım ilə təmin etməyi davam etdirməyə dəvət edir.  
3. İKT xarici işlər nazirlərinin XXVI-II Konfransına bu haqda məruzə təqdim etməsini Baş katibdən xahiş edir.

Əlavə № 3

25/27-C

## ERMƏNİSTAN RESPUBLİKASININ TƏCAVÜZÜ NƏTİCƏSİNĐƏ AZƏRBAYCAN RESPUBLİKASI- NIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNĐƏ İSLAM TARİXİ VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MƏHV EDİLMƏSİ VƏ DAĞIDILMASI HAQQINDA QƏTNAMƏ

**I**slam Konfransı Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirliyinin 27-30 iyun 2000-ci ildə Məlaziyada, Kuala-Lumpurda keçirilmiş XXVII Konfransi:

İslam irlisinin qorunması və müdafiəsinə dair İslam Konfransı Təşkilatının (İKT) Nizamnaməsinin məqsəd və principlarından çıxış edərək;

Azərbaycan tarixinin, mədəniyyətinin, arxeologiyasının, etnoqrafiyasının və arxitekturasının, Azərbaycanın və onun xalqının tarixini ayrılmaz hissəsi kimi İslam irlisinin mənbələrindən biri olduğunu dərk edərək;

BMT-nin Təhlükəsizlik Şurasının Laçın və Şuşa rayonları daxil olmaqla Azərbaycanın işğal olunmuş bütün ərazilərdən sənəti silahlı qızılvalerinin dərhal, qeyd-sərtəsiz və tam çıxarılmasını, Ermənistan tərəfindən Azərbaycan Respublikasının suverenliyi və ərazi büröyübüñə hörmət edilməsini israrla tələbi barədə 822, 853, 874 və 884 sayılı qətnamələrini təsdiq edərək;

Habelə, Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair Kasablankada (Marakesh Krallığı, 13-14 dekabr 1994-cü il) İslam Konfransı Təşkilatı Dövlət və

Hökumət Başçılarının VII Konfransının P-22 sayılı qətnamasını, eyni zamanda Tehranda keçirilən İslam Konfransı Təşkilatı Dövlət və hökumət başçılarının VIII Konfransının Ermənistanın Azərbaycan Respublikasına təcavüzü barədə 12/8-P (İS) qətnamasını (İİR 9-11 dekabr 1997-ci il) və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının İcraiyyə şurasının XIV sessiyasının erməni təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazisində məscidlərin, təhsil və mədəniyyət müləssimlərinin dağıdılması haqqında qətnamasını təsdiqləyərək;

Ermənistan tərəfindən etnik təmizləmə məqsədi ilə Azərbaycanda məscidlərin və digər islam məbədlərinin tam və vəhşiliklə dağıdılmasının vandalizm aktı olduğunu bəyan edərək;

Ümumi İslam mədəni irlisinin qorunması istiqamətində birgə razılışdırılmış fəaliyyəti nəzərdə tutan siyasetin aparılmasıనın vacibliyini dərk edərək;

Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində erməni təcavüzkərləri tərəfindən İslam irlərinə vurulmuş böyük zərərlərin, İslam mədəniyyətinə aid misilsiz abidələrin, habelə məscidlərin, məbədlərin, məzarlıqların, arxe-

oloji qazıntıların, muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, dövlət teatrlarının, müsiki məktəblərinin tam və ya bir qisminin dağıdılması, zəbt edilmiş muzeylərdən çoxsaylı qiymətli əşyaların, milyonlarla kitab və tarixi əlyazmaların çıxarılması və məhv edilməsi faktlarını nəzərə alaraq;

Bu məsələyə dair İslam Konfransı Təşkilatı Baş katibinin hesabatını nəzərdən keçirərək;

1. Erməni təcavüzkərlərinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam sivilzasiyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətlərini ciddi surətdə pişləyir.

2. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinin Ermənistan tərəfindən qeyd-sərtəsiz və mütləq yerinə yetirilməsinə tövbə edir.

3. Bununla bağlı Azərbaycan hökuməti və xalqının narahatlıq və hayocanını tam bölüşdürü, onun hərbi təcavüzün dayandırılması və nəticələrinin aradan qaldırılmasına yönəlmış səylərini dəstekləyir, həmçinin, hərbi münaqişələr baş verdiyi zaman dövlətlərin işğal olunmuş ərazilərdən mədəni dəyərlərin çıxarılmasının qarşısını almaq barədə öz üzərinə götürdükləri öhdəliklərini nəzərdə tutan "Hərbi münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il tarixli Haqqı Konvensiyasının müddəələrinin irəli gələn öhdəliklərin yerinə yetiril-

məsi istiqamətində Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar çərçivəsində səylərini dəstaklədiyini ifadə edir.

Dövlətlər habelə mədəni dəyərlərin hər hansı şəkildə oğurlanması, talan edilməsi və ya onların qanunsuz məmənsənilməsi, eyni zamanda həməni dəyərlərə qarşı hər hansı vandalizm aktlarını qadağan etmək və belə hərəkatların qarşısını almaq, lazımlı gəldikdə isə aradan qaldırmağı öz üzərinə götürmüşlər. Onlar digər dövlətlərin arazisində yerləşən səyyar mədəni dəyərlərin müsadirəsini qadağan edirlər.

4. Aldığınız rəsədlər görə Azərbaycanın təminat almaq hüququnun olduğunu və bu zərərin ödənilməsi üçün Ermənistan Respublikasının tam məsuliyət daşıdığıni hesab edir.

5. Azərbaycanın işğaldən azad edilmiş ərazilərdən məscidlərin, təhsil ocaqlarının, kitabxanaların, muzeylərin İKT-ya üzv dövlətlərin yardımı ilə bərpaşası üçün İKT-nin bölmələrini və ixtisaslaşdırılmış qurumlarını yardım proqramının təşkili imkanlarını araşdırmağa çağırır.

6. Bu problemə dair İslam Konfransı Təşkilatına üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsini İKT Baş Katibiyindən xahiş edir.

7. İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirliyinin XXVIII Konfransına bu haqda məruzə töqdim etməsini Baş katibdən xahiş edir.

## İSLAM KONFRANSI TƏŞKİLATININ ÜZVÜ OLAN DÖVLƏTLƏR VƏ ONLARIN TƏŞKİLATADA DAXİL OLMA İLİ

1. Albaniya	1992	30. Livan	1976
2. Azərbaycan Respublikası	1991	31. Liviya	1969
3. Banqladeş	1974	32. Mavritaniya	1969
4. Benin	1982	33. Malayziya	1969
5. Böyük Britaniya	1970	34. Mali	1969
6. BƏƏ	1970	35. Maldív Respublikası	1976
7. Bosniya və Herseqovina	1997	36. Mərakeş	1969
8. Bruney	1984	37. Mərkəzi Afrika Respublikası	1997
9. Burkina - Faso	1975	38. Misir	1969
10. Cibuti	1997	39. Mozambik	1994
11. Çad	1969	40. Niger	1969
12. Öfqanistan	1969	41. Nigerya	1986
13. Ölcəzair	1969	42. Oman	1970
14. Fələstin	1969	43. Özbəkistan	1996
15. İndoneziya	1969	44. Pakistan	1969
16. İordaniya	1969	45. Səudiyyə Ərəbistanı	1969
17. İraq	1976	46. Seneqal	1976
18. İran	1969	47. Sudan	1969
19. Kamerun	1975	48. Suriya	1970
20. Komor adaları İslam Federativ Respublikası	1976	49. Surinam	1996
21. Küveyt	1969	50. Somali	1969
22. Qabon	1974	51. Syerra-Leone	1972
23. Qayana	1997	52. Tacikistan	1992
24. Qambiya	1974	53. Toqo	1997
25. Qvineya-Bisau	1969	54. Tunis	1969
26. Qvineya Respublikası	1974	55. Türkiyə	1969
27. Qatar	1970	56. Türkmenistan	1994
28. Qazaxistan	1995	57. Uqanda	1974
29. Qırğızistan	1992	58. Yemən	1969

## İKT-YƏ ÜZV OLAN DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ ZİRVƏ TOPLANTILARI

### MƏRAKEŞ

I Zirvə toplantısı, Rabat 22-25 sentyabr 1969

VII Zirvə toplantısı, Kasablanka, 13-15 dekabr 1994

### PAKİSTAN

II Zirvə toplantısı, Lahor, 22-24 fevral 1974

VIII Zirvə toplantısı, Tehran, 9-11 dekabr 1997

### SƏUDİYYƏ ƏRƏBİSTANI

III Zirvə toplantısı, Məkkə və Taif, 25-28 yanvar 1981

Birinci növbədənəkar Zirvə toplantısı, İslambabad, 23 mart 1998 (Pakistanın 50 illiyinə həsr olunmuşdur).

### MƏRAKEŞ

IV Zirvə toplantısı, Kasablanka, 16-19 yanvar 1984

IX Zirvə toplantısı, Doha, 12-13 noyabr 2000


### KÜVEYT

V Zirvə toplantısı, Küveyt, 26-29 yanvar 1987

X Zirvə toplantısı, noyabr 2003-cü il

### SENEQAL

VI Zirvə toplantısı, Dakar, 9-11 dekabr 1991



**AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ  
ÖLKƏLƏRLƏ DİPLOMATİK ƏLAQƏLƏRİNİN  
YARADILMASI TARİXLƏRİ**

(xronoloji sira ilə)

1992

1. Türkiyə	14 yanvar	29. İraq	30 mart
2. İsvəçrə	21 yanvar	30. Niderland	1 aprel
3. Lixtenşteyn	21 yanvar	31. Danimarka	2 aprel
4. KXDR	30 yanvar	32. Yunanistan	2 aprel
5. Ukrayna	6 fevral	33. Rusiya	4 aprel
6. Meksika	10 fevral	34. İsrail	7 aprel
7. İspaniya	11 fevral	35. Fələstin	15 aprel
8. İordaniya	13 fevral	36. Mongolustan	16 aprel
9. Almaniya	20 fevral	37. Estoniya	20 aprel
10. Avstraliya	20 fevral	38. CAR	29 aprel
11. Fransa	21 fevral	39. Tayland	7 may
12. Polşa	21 fevral	40. İsvəç	8 may
13. Səudiyyə Ərəbistanı	24 fevral	41. İtaliya	8 may
14. Yəmən	25 fevral	42. Moldova	18 may
15. Banqladeş	26 fevral	43. Tacikistan	29 may
16. ABŞ	28 fevral	44. Lüksemburq	1 iyun
17. Hindistan	28 fevral	45. Norveç	5 iyun
18. Çin	2 mart	46. Bolqaristan	5 iyun
19. Böyük Britaniya	11 mart	47. Pakistan	9 iyun
20. Qvineya	11 mart	48. Türkmenistən	9 iyun
21. İran	12 mart	49. Belçika	17 iyun
22. Liviya	16 mart	50. Avstraliya	19 iyun
23. Koreya Respublikası	23 mart	51. Rumınıya	21 iyun
24. Finlandiya	27 mart	52. Oman	13 iyul
25. Misir	27 mart	53. Sudan	25 iyul
26. Filippin	27 mart	54. Portuqaliya	4 avqust
27. Kuba	27 mart	55. Kanada	10 avqust
28. Suriya	28 mart	56. Mərakeş	25 avqust
		57. Qvineya-Bisau	27 avqust
		58. Qazaxistən	30 avqust
		59. BƏƏ	1 sentyabr
		60. Yaponiya	7 sentyabr

61. Yeni Zelandiya 10 sentyabr  
62. Qana 11 sentyabr  
63. Livan 18 sentyabr  
64. Vyetnam 23 sentyabr  
65. İndoneziya 24 sentyabr  
66. Efiopiya 2 noyabr  
67. Gürcüstan 18 noyabr  
68. Macaristan 27 noyabr

1995

97. Honduras 22 dekabr  
98. Kamboca 28 dekabr  
99. Qayana 9 yanvar  
100. Malta 9 yanvar  
101. Uruqvay 12 yanvar  
102. Horvatiya 26 yanvar  
103. Bosniya və  
Herseqovina 9 fevral

1993

69. Qırğızistan 19 yanvar  
70. Çexiya 29 yanvar  
71. Malayziya 5 aprel  
72. Madaqskar 26 may  
73. Belarus 11 iyun  
74. Albaniya 23 sentyabr  
75. Braziliya 21 sentyabr  
76. Argentina 8 noyabr  
77. Zambiya 18 noyabr  
78. Slovakiya 23 noyabr

1994

79. Vatikan 9 yanvar  
80. Latviya 11 yanvar  
81. Əlcəzair 22 aprel  
82. Sri-Lanka 4 avqust  
83. Sinqapur 15 avqust  
84. Komor adaları 6 sentyabr  
85. Qatar 14 sentyabr  
86. Küveyt 7 oktyabr  
87. Mavritaniya 29 oktyabr  
88. Qvatemala 1 noyabr  
89. Seyşel adaları 2 noyabr  
90. Cilli 3 noyabr  
91. Qambyiya 11 noyabr  
92. Əfqanistan 16 noyabr  
93. Nikaragua 23 noyabr  
94. Anqola 1 dekabr  
95. Kolumbiya 13 dekabr  
96. Maldiv adaları 20 dekabr

1996

115. Uqanda 19 avqust  
116. Özbəkistan 2 oktyabr  
117. Nigeriya 10 noyabr  
118. Litva 20 noyabr  
119. Yamayka 22 noyabr  
120. Bruney 24 noyabr  
121. Slovakiya 20 fevral  
122. Seneqal 14 mart  
123. Andorra 30 aprel  
124. Liberia 22 may  
125. Peru 25 iyun  
126. İrlandiya 1 iyul  
127. Boliviya 8 iyul  
128. Mavrikiiya 19 iyul  
129. Qabon 1 oktyabr

130. Cibuti	22 oktyabr	1998
131. Bahreyn	6 noyabr	
132. Kot-D-Vuar	19 noyabr	136. İslandiya 27 fevral
133. Mali	26 noyabr	137. Tunis 1 iyul
		1999
<b>1997</b>		
134. Kosta-Rika	15 yanvar	138. Salvador 23 mart
135. Yuqoslaviya	21 avqust	139. Benin 14 oktyabr
<b>2000 II</b>		
140. Surinam		11 fevral



## **SON SÖZ ƏVƏZİ**

Möhtəşəm övtərəm Prezidentimizin Şərq dünyası ilə bağlı çalışmalarını, etdiyi səfərləri, keçirdiyi görüşləri, verdiyi müsahibələri, apardığı danışqları, bağladığı müqavilə və sazişləri, gördüyü möhtəşəm işləri nəzərdən keçirdikdən və ucu-bucağı olmayan bu ümmani qismən də olsa dərk etdikdən sonra anladığ kİ, dərinliyi görünməyən bir okeana, sonu bilinməyən bir kainata, yalnız indi bəzilərimizin gördüyü və azacıq da olsa hiss etdiyi, ancaq gələcək nəsillərimiz üçün, onların xoşbəxt gələcəyi üçün yaradılan bir möhtəşəm əsasa, bünövrəyə azacıq da olsa toxuna bilmisik. Bu xəzinəni açıqlamaq üçün issa yəqin ki, nə bizim, nə də sonradan bu mövzuzu üzərində işləyənlərin ömrü kifayət edəcəkdir. Gəldiyimiz ən başlıca qənaət ondan ibarətdir ki, bu kitabla biz böyük bir aysberqin yuxarı tərəfinin kiçik bir hissəsini aşkarlaya bilmisik, o da əgər bilmisikse də... Bir də məsələ ondan ibarətdir ki, Prezidentimizin bu titanik zəhmətinin əsas nəticələri və gözə görünəcək, hiss ediləcək xə-

yirləri yalnız gələcəkdə tam aydınlığı ilə aşkarlanacaq, başa düşüləcəkdir. Onda gələcək nəsillər bu kitabdan siyaset və diplomatiya tarixindən bəhs edən faktoloji bir material kimi istifada edə biləcəklər.

Kitab qəlema alınmağa başlayarkən biz gördük ki, əgər yalnız keçirilən görüşlərin və görülən işlərin adlarını sadalasaq belə, bu özü böyük bir kitabdır. Axi Azərbaycan Prezidenti ölkəmizin müstəqilliyini qorumaq və möhkəmləndirmək, iqtisadiyyatımızı inkişaf etdirmək, Azərbaycanı dünya miqyasına çıxartmaq üçün olduqca böyük və möhtəşəm işlər görmüşdür. Onun nitqlərini və çıxışlarını, dediyi müdürük kalamları nəzərdən keçirərkən bir daha qəti fikrə gəldik ki, Azərbaycan Prezidenti Heydər Əliyevin bütün çıxışları, oradakı bütün müddəalar çox mühümdür, yerində və vaxtında deyilmişdir, və biz nə qədər də onu şərh etməyə, açıqlamağa çalışsaq onun özündən yaxşı deyə bilməyəcəyik. Buna görə də çox vaxt onun nitqlərindən parçaları bütövlük lə vermiş, bu mümkün

olmadıqda isə verilən şərhlərdə belə onun çıxışlarının stilini saxlamağa çalışmışıq.

Bu kitabı başa çatdırıldığdan sonra eldə etdiyimiz və hələ tam şəkildə istifadə edə bilmədiyimiz materialları nəzərdən keçirdikdən sonra belə bir qənaətə geldik ki, bu hələ yalnız kiçik bir başlangıçdır. Prezidentimizin gördüyü möhtəşəm işlər tam və sistemləşdirilmiş şəkildə xalqa çatdırılmalıdır ki, siyasetçilərimiz və diplomatlarımız, iş adamlarımız, alimlərimiz və hər bir Azərbaycan vətəndaşı onlarla sistemli şəkildə tanış ola bilsin. Ona görə də silsilə kitablar hazırlanmaq qərarına gəldik və bu iş davam etməkdədir. Öndə bizi Prezidentimizin Türkiyə, İran, ərəb dünyası, İKT-yə üzv olan dövlətlər, türk dünyası ilə bağlı apardığı işlərə həsr olunmuş yeni-yeni tədqiqatlar gözlayır.

*Müəlliflər*

**MÜNDƏRİCAT**

Tariximizin və siyasetimizin bayraqları .....	5
Şərq siyasetimizə bir nəzər .....	17
Azərbaycan - İslam Konfransı Təşkilatı əlaqələri .....	40
Azərbaycan - Türkiye əlaqələri .....	86
Azərbaycan - İordaniya əlaqələri .....	201
Azərbaycan - Səudiyyə Ərəbistanı əlaqələri .....	203
Azərbaycan - İran əlaqələri .....	215
Azərbaycan - Liviya əlaqələri .....	261
Azərbaycan - Misir əlaqələri .....	264
Azərbaycan - Suriya əlaqələri .....	269
Azərbaycan - İraq əlaqələri .....	272
Azərbaycan - Pakistan əlaqələri .....	277
Azərbaycan - Mərakeş əlaqələri .....	282
Azərbaycan - Birleşmiş Ərəb Əmirlikləri əlaqələri .....	283
Azərbaycan - Livan əlaqələri .....	291
Azərbaycan - Əlcəzair əlaqələri .....	293
Azərbaycan - Qatar əlaqələri .....	295
Azərbaycan - Küveyt əlaqələri .....	297
Əlavələr .....	300
Son söz əvəzi .....	355

Kitabda "AzərTAC"-ın, "Qayıdış. 1990-1993", "Azərbaycan-Türkiyə  
əlaqələri və Heydər Əliyev" I cild və N.Cəfərovun "Heydər Əliyev"  
kitablarındakı materiallardan istifadə olunmuşdur.

"Şərqi Araşdırma Mərkəzi"nin nəşri  
№ 10

**"HEYDƏR ƏLİYEV VƏ ŞƏRQ"**  
**İKT DÖVLƏTLƏRİ**  
(şəkilli)

Naşiri  
Nəşriyyatın direktoru  
Mətbəənin direktoru  
Fotoqraf  
Rəssamı  
Texniki redaktor

Hikmət HÜSEYNOV  
Eldar ƏLİYEV  
Səhraf MUSTAFAYEV  
Rafiq BAĞIROV  
Firuzə SULTANZADƏ  
Fərid KƏRİMOV

Yığılmağa verilib 15.10.2004. Çapa imzalanıb 03.01.2005.  
Formatı 70x100 1/16. S.ç.v. 22,5. Sifariş № 205.  
Sayı 500 nüsxə. Qiyməti müqavilə ilə.

*"Çəşioğlu" mətbəəsi*  
*Bakı, M.Müşfiq küç., 2a*

4(20)  
265

